

Məhəmməd Əmin
Rəsulzadə

Azərbaycan şairi
NİZAMI



Nəşrə hazırlayan: Nəsiman Yaqublu

QANUN
NƏŞRİYYATI



MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ
(1884-1955)

Məhəmməd Əmin Rəsulzadə

**AZƏRBAYCAN ŞAI'Rİ
N İ Z A M İ**

Bakı – 2021

Yazılırı toplayıb nəşrə hazırlayan, Türkiyə türkçəsindən transliterasiya edən, lügətin və izahların tərtibçisi, giriş məqalənin müəllifi, redaktor

Nəsiman Yaqublu

Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru

Rəyçilər: **Yavuz Akpinar** (Türkiyə)

professor

Ömər Özcan (Türkiyə)

Rəssam: **Rais Rəsulzadə**

Korrektor: **İradə Quliyeva**

Yığıcı: **Nəzakət Muradova**

Mətn dizaynı: **Günay Seyidli**

Qapaq dizaynı: **Rafael Qasim**

Məhəmməd Əmin Rəsulzadə. AZƏRBAYCAN ŞAIİRİ NİZAMİ

Bakı, Qanun Nəşriyyatı, 2021, 576 səh.

Ölçü: 145x210 mm

Cild: qalın

Çapaq imzalandı: 06.12.2021

Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin oxuculara təqdim edilən bu kitabı böyük şair Nizami Gəncəvi haqqındadır. Kitabda Azərbaycan oxucusuna geniş məlum olmayan N.Gəncəvi sənəti haqqında çox maraqlı məlumatlar araşdırılıb. Ciddi axtarışlar nəticəsində M.Ə.Rəsulzadənin Nizami haqqında digər nəşr edilmiş yazıları da ilk dəfə olaraq toplanıb və oxuculara təqdim edilir. Kitab Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi yaradıcılığı ilə maraqlanan mütəxəssislər, tədqiqatçılar, eləcə də geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

Qanun Nəşriyyatı

İstanbul Copyright Awards-in qalibi

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212-42-37

e-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing

www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-38-029-3

© Qanun Nəşriyyatı, 2021

**Azərbaycan Respublikasında 2021-ci ilin
“Nizami Gəncəvi İli” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
SƏRƏNCAMI**

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqi misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərin-dən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərqi fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayıda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və müzeyləri bəzəyən əsərləri Şərqi miniatür sənətinin inkişafına da təkan vermişdir.

Nizami dəhəsi hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişunaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaşalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan

Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təssübəşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliği daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çəvrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustادının insanları daim əxlaqi kamilliyyə çağırın və yüksək mənəvi keyfiyyətlər aşlayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlanıb həyata keçirsin.

İlham ƏLİYEV,

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2021-ci il*

İçindəkilər

Redaktordan	9
<i>C.Feyziyev.</i> Əbədi yaşayın şair – Nizami Gəncəvi	11
<i>N.Yaqublu.</i> M.Ə.Rəsulzadə irləndə Nizami yaradıcılığı	21
<i>M.Ə.Rəsulzadə.</i> Azərbaycan şairi Nizami	59
Azərbaycan Kültür Gələnəkləri	532
Azərbaycan şairi Nizami və dünyanın bugünkü durumu	534
Nizamidə türklük	540
Doğu islam mədəniyyətində Azərbaycanın rolü	547
“Amerikanın səsi” radiosunda Nizami	552
<i>H.Ə.Yüçəl.</i> Rəsulzadə	556

REDAKTORDAN

Bu il Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyidir.

Tanınmış dövlət xadimi M.Ə.Rəsulzadənin “**Azərbaycan şairi Nizami**” əsərini ilk dəfədir ki, birinci mənbə – 1951-ci ildəki nəşri əsasında çap edirik. Qeyd edək ki, bu kitab N.Gəncəvinin 800 illiyi münasibəti ilə nəşrə hazırlanmışdı.

Bu kitabda orijinaldakı bütün yazılar, rəsmlər, “Adlar göstəricisi”, “Biblioqrafiya” saxlanılıbdır.

Əsas odur ki, M.Ə.Rəsulzadənin üslubu, yazı dili təhrif edilməyib, qorunubdur. Qeyd edim ki, bundan əvvəl həmin kitabdan müəyyən hissələr nəşr olunsa da, bu qaydalar ciddi pozulmuş, fikirlər sovet quruluşunun sözləri, yaxud müəllif müdaxilələri və digər nöqsanlarla müşahidə edilirdi.

Xüsusən, mühacirət irlərdən – yəni arxivlərdən, kitabxanalardan, şəxsi adamlardan böyük çətinliklərlə əldə etdiyimiz bu sənəd və yazıları həm də Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirdik, farsca yazılanların tərcüməsini və oxucuya rahat olması üçün latinca yazılışlarını da verdik.

Bu işin hazırlanmasında, xüsusən mətnaltında olan farscadan tərcümələrdə, ərəb əlifbası ilə yazılmış fars sözlerinin latin əlifbasında təqdimatında mərhum professor, şərqşünas Rüstəm Əliyevin yazılarından faydalananaraq ona məxsusluğunu belə qeyd etdik – “farsca”, “tərcüməsi”. Əlavə edim ki, mətn daxilində farscadan çevirmələr M.Ə.Rəsulzadəyə məxsusdur. Mətn altında olan M.Ə.Rəsulzadənin öz tərcümələrini ayırmak üçün “M.Ə.R.” işarəsini qoymuşduq.

Kitabda olan yazılındakı osmanlı, ərəb, fars tərkibli çoxlu sayıda sözlərin oxunuşunu və başa düşülməsini asanlaşdırmaq məqsədi ilə

lügət tərtib etdik. Həmin sözlər mətnin daxilində, mötərizədə təqdim olunub.

Qeyd edim ki, mətnin asan oxunması üçün müəyyən sözlərin Azərbaycan dilində yazılışlarına üstünlük verdik. Bu sözlərin müəllifin yazılarının üslubunda nöqsan yaratmayacağı qənaətindəyik. Məqsədimiz kitabdakı yazıların Azərbaycan auditoriyasına anlaşıqlı çatdırılmasıdır.

Həmin sözlər aşağıdakılardır: iyilik-eyilik, ayni-eyni, həpsi-hamısı, diyə-deyə, üzərə-üzrə, iləri-irəli, diyor-deyir, yıl-il, deniliyor-deyiliyor, fərsat-fürsət, övmək-öymək, kadar-qədər, bana-mənə, bir kaç-bir neçə, genə-yenə, şimdiki-indiki, denilmiş-deyilmiş, de-giliş-deyiliş, yüzündən-üzündən, yüzyıl-yüzil, simvol-simvol, dermiş-deyirmiş, şöylə-böylə, nevi-növü, tavrı-tövrü, kavım-qövm və s.

Kitabda N.Gəncəvi haqqında 1952-ci ildə “Amerikanın səsi” radiosunda efirə getmiş verilişin mətnini də təqdim etdik. Bu da Nizami irsinin öyrənilməsi baxımından bir yenilikdir. Yəni Nizami haqqında ilk beynəlxalq radio verilişi nə zaman olmuşdur? Bu suala həmin yazı ilə cavab verilir.

Kitabın bir əhəmiyyəti də ondan ibarətdir ki, burada sovet tədqiqatçılarından fərqli olaraq, azad düşüncəli tədqiqatçının “Nizami” araşdırımları yer almışdır. Yəni sovet tədqiqatlarındakı “Nizami” ilə M.Ə.Rəsulzadənin araşdırımlarındakı “Nizami” arasında ciddi fərq vardır.

Bu nəşrdə M.Ə.Rəsulzadənin N.Gəncəvi haqqında yazdığı digər məqalələri də toplanmışdır.

Kitabın nəşrə hazırlanmasına müəyyən sənədlərlə dəstək verdiklərinə görə Türkiyədən və Azərbaycandan olan tədqiqatçılara – professor Yavuz Akpinar, Ömər Özcan, professor Vaqif Sultanlı və Dilqəm Əhmədə təşəkkürlərimizi bildiririk.

İnanırıq ki, oxucular bu kitab vasitəsi ilə böyük Azərbaycan şairi Nizami haqqında yeni bilgilər və məlumatlar əldə edib faydalana-çaqlar.

ƏBƏDİ YAŞAYAN ŞAIR - NİZAMI GƏNCƏVİ

Yazdığı əsərlərlə yalnız Şərqi dünyasının deyil, eləcə də dünya ədəbiyyatının görkəmli şairi sayılan Nizami Gəncəvinin adı həqiqi mənada xalqımız üçün böyük qürur mənbəyidir. XII əsrдən başlayaraq N.Gəncəvinin yaratdığı əsərlər müxtəlif xalqlar tərəfindən sevilərək oxunur, dəyərləndirilir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlhami Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı verilmişdir. Sərəncamda doğru olaraq qeyd edilir ki, “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir”.

Qeyd edək ki, Nizaminin həyatı haqqında məlumatlar məhdudluq təşkil edir. Onun həyatı ilə bağlı olan bilgiləri, əsasən, yazdığı əsərlərdən əldə etmək mümkündür. Nizaminin doğum tarixi dəqiq qeyd olunmasa da, 1141-ci il göstərilir. UNESCO da onun doğum tarixini belə qəbul etmişdir. Belə ki, 1991-ci il Nizaminin anadan olmasının 850 illik yubileyi şərəfinə UNESCO tərəfindən “Nizami ili” elan edilmişdir.

Mənbələrdə şairin əsl adı İlyas, atasının adı Yusif, babasının adı Zəki olduğu qeyd olunur. Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmiş və bu adla məşhurlaşmışdır. Nizami Gəncədə doğulmuş və ömrünün sonuna qədər bu şəhərdə yaşamışdır. Onun yaşadığı dövrdə Gəncə şəhəri Böyük Səlcuq İmperiyasının (və onun yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin) hakimiyyəti altında idi (1077-1307-ci illərdə). Nizaminin yaşadığı dövrdə fars mədəniyyəti hakim olmuş və o, da əsərlərini bu dildə yazmaq məcburiyyətində qalmışdır.

Nizami yüksək təhsil almış, ərəb, fars ədəbiyyatına dərindən bələd olmuş, riyaziyyat, astronomiya, astrologiya, əlkimya, tibb, botanika, teologiya, Quranın təsfiri, xristianlıq, iudaizm, İran mifləri və əfsanələri, tarix, etika, fəlsəfə, musiqi, təsviri sənət sahələrini də mükəmməl öyrənmişdir.

Nizaminin vəfat tarixi ilə bağlı müxtəlif rəqəmlər göstərilsə də, 1209-cu ildə dünyadan köçməsi qeyd olunmaqdadır. Əlavə edək ki, əsərlərini fars dilində yazmasına baxmayaraq, N.Gəncəvi Azərbaycan şairidir və belə də tanınmaqdadır.

N.Gəncəvinin yaratdığı beş poema (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) dünya ədəbiyyatının zənginləşməsinə mühüm təsir göstərmişdir. N.Gəncəvi ədəbi-fəlsəfi dühasının genişliyi ilə ölməz sənət nümunələrini yaratdıǵına, tarixin yaddaşında əbədi yaşayacaǵına inanırdı:

*Yüz il sonra sorsan harda, hardadır,
Hər beyiti səslənər, burda, burdadır.*

Böyük Azərbaycan şairinin irsi ilə tanış olarkən burada yalnız Şərqə məxsus ədəbi-mədəni dəyərlərin əksini deyil, Qərb mədəniyyətinin də nümunələri ilə qarşılaşmaq mümkündür.

Nizami sənətinin böyüklüyü insan psixologiyasının mürəkkəbliyini açıb göstərə bilməsi bacarığındadır. O, bu yanaşması ilə ədəbiyyatın bəşər mədəniyyətinin inkişafındakı böyük əhəmiyyətini əsaslandırır.

Nizami yaradıcılığında zülm və zorakılıqlara, haqsızlığa, ədalətsizliyə qarşı ciddi etirazlar vardır. O, insanın xoşbəxt yaşamasına mane olan bütün məqamları özünəməxsus üslubda və formada tənqid edir, etiraz səsini ucaldır.

Bu baxımdan onun yazılarının istiqamətləndiyi bir yol vardır – **humanizm**. Onun yaradıcılığındaki humanist fikirlər olduqca zəngindir, dəyərlidir və işıqlıdır.

Nizaminin yaradıcılığını öyrənərkən burada müxtəlif ictimai problemlərin qoyuluşu ilə də rastlaşıraq. O, əsərlərində ictimai prob-

lemlərə toxunmaqla yanaşı, həm də onun həlli yollarını da göstərir. Nizami yazar ki, cəmiyyəti idarə edən şəxslər adil hökmdarlar olmalıdır, insanların qayğısına qalmalı, onları incitməməli, yaxşı yaşamalarına şərait yaratmalıdır.

Nizami yaradıcılığındaki fəlsəfi yüklü, humanist xarakterli, nəsihətli olması ilə seçilən problemlərin ilk qoyuluşuna “Sirlər xəzinəsi”ndə rast gəlirik. O, bu əsərini 1174-cü ildə yazmışdır. Nizami böyük peşəkarlıqla cəmiyyət üçün vacib olan problemləri hekayə və rəvayətlərdən faydalananaraq oxucuya təqdim edir. Bundan ötrü o, müxtəlif qaynaqlara əsaslanır, folklor nümunələrindən ciddi bəhərələnir. Giriş hissədən, 20 məqalət və hekayətdən ibarət olan “Sirlər xəzinəsi” Yaxın və Orta Şərq ədəbiyyatında yaradılan maraqlı əsər idi. O, bununla həm də yeni bir ədəbi məktəbin əsasını qoydu.

1180-ci ildə Nizami “Xosrov və Şirin” romanını yazaraq, yaradıcılığında ilk olaraq romantik căğının izini açdı. Əsərin mövzusu İran Sasani hökmdar sülaləsinin tarixindən götürülmüş. Nizami bu əsərini məhəbbətin tərənnümünə həsr edərək, onun insanı mənən zənginləşdirməsini, kamilləşdirməsini, uca mərtəbələrə qaldıra bilmək gücünü təqdim etmişdir. Poemada məhəbbətin gücü ilə insanın xarakterinin bütövlükdə dəyişə bilməsi məqamları açıqlanmışdır.

Nizaminin say etibarilə “Xəmsə”yə daxil üçüncü poeması “Leyli və Məcnun”dur. O, bu əsərini 1188-ci ildə başa çatdırılmışdır. Əsər Şirvanşah Axsitanın sıfəri ilə yazılmışdır. Nizami bu əsəri ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olub. Yaxın və Orta Şərq mühitində bu mövzu geniş yayılsa da, bu haqda ilk ədəbi əsəri Nizami yazmışdır. Məlum olduğu kimi, Nizamidən sonra da bu mövzuda əsərlər yazıldı. Digər böyük Azərbaycan şairi Füzuli də “Leyli və Məcnun” adlı əsər yazmışdır.

Nizami “Leyli və Məcnun” əsərində insanın azadlıq duyğularını, azad sevib-sevilmək hisslerinin vacibliyini təsirli sözlərlə təqdim etməyi bacarmışdır. Əsərin sonluğu faciə ilə yekunlaşsa da, Nizami burada əsas günahkar olaraq ictimai mühiti, buradakı qaydaları təqsirli sayırdır.

1197-ci ildə Nizami “Yeddi gözəl”, 1203-cü ildə isə “İskəndər-namə” poemalarını yazdı. Bu əsərlər onun ciddi axtarışlarının nəticəsi idi. Tarixi mövzuda yazılmış bu əsərlərində Nizami, əslində, reallığı əks etdirmiş, humanist fikirlərini təbliğ etmişdir. O, İskəndər obrazı ilə ədalətli hökmдарın üzərinə düşən vəzifələri, xüsusyyətləri açıqlamışdır.

Nizaminin ən böyük yaradıcı xidmətləri əsasında ədəbiyyatda yüksək insan idealları əksini tapmışdır. Onun əsərləri ədəbiyyatla real həyatı əlaqəli şəkildə oxucuya təqdim etmək gücündədir.

Böyük bəşər şairi olan Nizami milliyyətindən, dinindən asılı olmadan bütün insanları alicənab olmağa, ləyaqətli davranışa çağırırdı. Nizaminin əsərlərində sevgi mövzularının üstünlük təşkil etməsinin səbəbini isə bunun o dövrə Şərqi ədəbiyyatında daha geniş yayılması ilə əlaqələndirmək olar.

Nizami dünyanın çox məşhur filosoflarının əsərlərini oxumuş və ciddi bəhrələnmişdi. Nizami yaradıcılığının gücü həmin filosofların zəngin fikirlərini gerçek həyatla əlaqələndirib təqdim edə bilməyindədir.

Nizami böyük vətənpərvər şair idi. Onun əsərlərində öz xalqının keçmişinə, adət və ənənlərinə böyük bağlılıq vardır.

Nizaminin əsərlərində Azərbaycan təbiətinin gözəllikləri böyük sevgi, məftunluqla təqdim olunur:

*Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, yayı da güldür, çıçəkdir.*

Nizami ədəbiyyatda zəhməti, əməyi, çalışmağı ilk tərənnüm edən, gənc nəсли dözümlü olmağa və çətinliklə mübarizə aparmağa səsləyən ilk şairlərdəndir. Onun yaradıcılığında qadın yüksək keyfiyyətləri olan, cəsur və qorxmaz bir varlıq kimi təsvir edilir.

Nizami yaradıcılığını Şərqi intibahının zirvəsi saymaq mümkündür. Onun əsərlərində ümuməşəri iictimai-siyasi ideyalar aparıcı xəttə çevrilmiş, üstünlük təşkil etmişdir.

Qeyd edək ki, Avropa ictimaiyyəti XVII əsrin sonlarından başlayaraq Nizaminin ecazkar sənət dünyası ilə tanış olmağa başladı. Onun ölməz əsərləri ingilis, alman, fransız, italyan, ispan dillərinə tərcümə edilib, şairin adını daha da məshurlaşdırıldı.

Nizaminin yaratdığı əsərlər böyük təsir imkanına malik olmuşdur. Dünyanın müxtəlif bölgələrində Nizami yaradıcılığının təsiri ilə formalaşan çoxlu şairlər vardır. Azərbaycanda, Əfqanistanda, Gürçüstanda, Hindistanda, İranda, Pakistanda, Tacikistanda, Türkiyədə, Özbəkistanda ədəbiyyatın, mədəniyyətin formalaşmasına Nizami yaradıcılığının ciddi təsiri olmuşdur.

Qeyd edək ki, müxtəlif tarixi-siyasi səbəblərlərdən Nizaminin yaradıcılığı Azərbaycan tədqiqatçıları tərəfindən gec araşdırılıb. Nizami haqqında ilk məlumata görkəmli alim, tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində rast gəlirik. O, bu yazısında Nizami yaradıcılığının bəzi vacib məqamlarını açıqlayır.

Bir müddət sonra görkəmli ədib, yazıçı, dramaturq Mirzə Fətəli Axundov məqalələrinin birində çox da geniş olmasa da, qısa məzmunda Nizaminin yaradıcılığı haqqında məlumat verir.

Nizami haqqında daha geniş araşdırmanın müəllifi isə görkəmli ədəbiyyatşunas alim Firidun bəy Köçərlidir. F.Köçərli 1903-cü ildə yazdığı “Azərbaycan ədəbiyyatı tarixi” araşdırmasının 1909-1911-ci ildəki yekununda Nizami haqqında oxucuları bilgiləndirir.

1909-cu ildə M.M.Axundov Gəncədə Nizami haqqında kitab çap etdirir.

Bu yazılar böyük Nizami dühəsini geniş aça bilməsə də, bu şəxsiyyətin zəngin yaradıcılığının öyrənilməsi sahəsində atılan ilk uğurlu addımları idi.

Təbiidir ki, Nizami irlisinin ilk tədqiqatçıları fars alımlarıdır. Onun əsərlərinin toplanılmasında, araşdırılmasında İran alımlarının xüsusi rolü vardır. Nizaminin əsərlərinin mükəmməl elmi-tənqidi mətnlərini hazırlayıb nəşr etdirən V. Dəstgirdi olmuşdur. Digər İran alimi Səid Nəfisi də Nizami əsərlərinin tədqiqində önəmli rol oynamışdır.

Qeyd edək ki, Avropa və Rusiya şərqsünas alımlarından də Nizami yaradıcılığına böyük diqqət göstərən, araşdırımlar aparanlar olmuşdur.

Qeyd edək ki, Sovet Azərbaycanında Nizami sənətinin öyrənilməsinə, tədqiqinə, təbliğinə 1920-ci illərdən başlanılsa da, bu proses 1930-cu illərdə daha da sürətləndi. Bu da onunla əlaqələnirdi ki, 1939-cu ildə Nizaminin anadan olmasının 800 illiyi ərəfəsində geniş tədbirlərin keçirilməsinə sovet rəhbərliyi imkanlar yaratdı. Nizami-nin yubileyi isə müharibədən sonra, 1947-ci ildə keçirildi.

Yazılan ilk məqalələrdən birinin müəllifi Yevgeni Eduardoviç Bertels oldu. Onun yazdığı “Azərbaycanın dahi şairi Nizami” məqaləsi 1939-cu ildə “Kommunist” qəzetində çap edildi. Y.E.Bertelsin məqaləsində Nizaminin fars dilində əsərlər yazmasına və bunun başlıca səbəblərinə də toxunulurdu. Qeyd olunurdu ki, o dövrün ənənələrinə görə, saray dili farsca idi və yaradıcı sənətkarlar da əsərlərini bu dildə yazırlılar. Nizaminin yaşadığı dövrdə böyük bir coğrafi məkannda – Hindistandan Aralıq dənizinə qədər olan geniş bir yerdə şairlər əsərlərini fars dilində yazmağa məcbur idilər. Nizaminin də farsca yazmasının səbəbini həm də bu məqamlarda axtarmaq lazımdır.

Elə həmin dövrdə 1939-1947-ci illərdə tanınmış Azərbaycan tədqiqatçısı Həmid Araslı Nizami yaradıcılığının daha dərin çalarlarını izah edib, elmi ictimaiyyətə çatdırıb aşağıdakı məqalələrini çap etdi: “Azərbaycan poeziyasının parlaq qüvvəsi – Nizami Gəncəvi” (1939); “Ölməz dastan” (1947); “Cahansümül sənətkar” (1947); “Qəlb şairi” (1947). Bu məqalələr Nizami dövrünün və yaradıcı şəxsiyyət kimi böyüdüyü mühitin öyrənilməsi baxımından çox əhəmiyyətli idi.

1939-cu ildə tanınmış ədəbiyyatşunas Mikayıł Rəfili çap etdiyi “Azərbaycan incəsənətinin çox qiymətli əseri” məqaləsində Nizaminin “İskəndərnamə” poemasının Leninqradda (indiki Sankt-Peterburqda) yeni təqvilənən əlyazması haqqında məlumat yayıldı. Və bu fakt Nizami ırsının araşdırılması sahəsində faydalı işlərin görüldüyü sübut edirdi.

Sonrakı illərdə isə aşağıdakı yaziçı və tədqiqatçılarımız Nizami irsinin öyrənilməsində əhəmiyyətli araşdırımlar apardılar. Yaziçı Mirzə İbrahimov, akademik Heydər Hüseynov, yaziçı Mir Cəlal Paşayev, Cəfər Hacıyev (Xəndan), Məmməd Mübariz, Mirzəağa Qu-luzadə, Məmmədağa Sultanov, Rüstəm Əliyev, Azadə Rüstəmova, Nüşabə Araslı, Xəlil Yusifli və digərləri.

Bu araşdırımlarda Nizaminin “Xəmsə” yazmağa qədərki yaradıcılığı, onun yaratdığı divan haqqında məlumatlar da elmi ictimaiyyətin diqqətinə çatdırılırdı.

Zaman keçdikcə Azərbaycan cəmiyyətində Nizami şəxsiyyətinə maraq artırdı. Yaziçı və şairlərimiz Nizaminin əsərlərini daha dərin-dən öyrənir, onun ideyalarından faydalananır, ona istinad edərək bədii yazılar ortalığa qoymağa başlıdılardı. Əslində, bu yanaşma da Nizami dünyasının öyrənilməsi baxımından əhəmiyyətli idi.

1941-ci ildə görkəmli Azərbaycan şairi Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” pyesini yazdı və əsər teatrda tamaşaşa qoyuldu.

Tanınmış şair və yaziçı Abdulla Şaiq isə Nizaminin “Yeddi gözəl” poemasından qaynaqlanaraq “Fitnə” pyesini yazdı. A.Şaiqin Nizaminin “İskəndərnamə” əsərindən ilhamlanaraq qələmə aldığı digər pyesi isə belə adlanırdı: “Nüşabə”.

Böyük yaziçimiz Mir Cəlal Paşayev də Nizaminin zəngin irsinə müraciət etdi. Onun yazdığı “Xeyir və Şər”, “Kərpickəsən” hekayələri “Sirlər xəzinəsi”ndən; “Fitnə” hekayəsi isə “Yeddi gözəl”dən qaynaqlanırdı.

Digər Azərbaycan yaziçı və şairlərinin də yaradıcılığında Nizami irsinin təsirlərini tapmaq mümkündür. Bu faktlar Nizaminin əsərlərinin ölməzliyini, gücünü, qudrətini, bütün dövrlər və yaradıcı şəxsiyyətlər üçün ilham qaynağı olduğunu sübut etməkdədir.

Nizaminin yaradıcılığı Azərbaycanın musiqi sənətinə təsirsiz qalmamışdır. Görkəmli musiqi xadimlərimiz onun yaradıcılığına üz tutub maraqlı əsərlər yazıblar.

Böyük bəstəkarımız, Azərbaycan operasının banisi Üzeyir Hacıbəyli Nizaminin “Sənsiz” qəzəli əsasında təkrarsız romans yazdı və bu romans görkəmli müğənnilərimiz olan Bülbül, sonradan isə Müslüm Maqomayev tərəfindən yüksək peşəkarlıqla ifa olundu.

Tanınmış bəstəkarlarımı - Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Qəmbər Hüseynli və digərləri Nizaminin qəzəlləri əsasında gözəl musiqi əsərləri bəstələdilər.

Böyük dirijor Niyazinin isə “Xosrov və Şirin” operasını yazması Nizami sənətinə böyük töhfə oldu.

Bundan əlavə, tanınmış bəstəkarımız Qara Qarayev “Leyli və Məcnun”, “Yeddi gözəl” baletlərini yazıb, musiqi xəzinəmizi daha da zənginləşdirdi.

Eyni zamanda, Azərbaycan bəstəkarları Nizami şəxsiyyətinə musiqi əsərləri ithaf etdilər: Əfrasiyab Bədəlbəyli “Nizami” operasını, Fikrət Əmirov “Nizami” baletini yazdı.

N.Gəncəvi şəxsiyyətinə yaziçı və şairlərimiz də diqqətli yanaşıblar. Tanınmış yaziçı M.Ordubadi Nizami haqqında çox dəyərli “Qılinc və qələm” romanını yazdı və oxucuların böyük marağına səbəb oldu.

Nizami şəxsiyyətinə böyük diqqət kino sənətində də görünməyə başladı. Əsərlərini, yazılarını sevərək, öyrənərək oxuduğumuz Nizaminin kino obrazının da yaradılması sahəsində 1950-ci illərdə ilk addımlar atılmağa başladı. 1959-cu ildə Azərbaycan kino sənətində yeni bir hadisə baş verdi – Nizami haqqında ilk dəfə olaraq qısametrajlı sənədli film çəkildi. Filmin ssenari müəllifi Əhmədağa Qurbanov, rejissoru isə Mikayıł Mikayılov idi.

1982-ci ildə Nizami haqqında daha bir sanballı filmin çəkilişi oldu. Rəngli və yüksək texniki qaydalarla çəkilən bu filmdə Nizami obrazını böyük müğənni Müslüm Maqomayev yaratdı. Filmin rejissoru isə görkəmli sənətkar Eldar Quliyev idi. Ecazkar səsi ilə dünyani heyrətə gətirmiş M.Maqomayevin Nizami obrazında filmə çəkilməsi böyük şairin ekranlar vasitəsi ilə geniş ictimiyyyətə təq-

dimatının təsirli, diqqəti cəlb edən forması idi. Nizami böyüklüyü, M.Maqomayev zirvəsi – bu tandem filmin əhəmiyyətini daha da artırırırdı.

Nizami irlisinin öyrənilməsinə ən böyük töhfə M.Ə.Rəsulzadənin 1951-ci ildə Ankarada nəşr etdirdiyi “Azərbaycan şairi Nizami” əsəridir. Bu əsər sonradan 1992-ci ildə İstanbulda Türk Dünyasını Araşdırırmaları Vəqfi tərəfindən yenidən nəşr olunmuşdur.

Sovetlər Birliyi dağıldığdan və Azərbaycan 1991-ci ildə müstəqiliyini bərpa etdiķdən sonra da Nizami haqqında aşağıdakı dəyərli kitablar çap olundu: 1) V.Arzumanlı “Nizami Gəncəvinin dünya şöhrəti”, B., 1997; 2) T.Babayeva “N.Gəncəvinin ədəbi irlində şəxsiyyət problemi”, B., 2000; 3) Ə.Əhmədov “Nizami – elmşünaslıq”, B., 2001; 4) T.Kərimli “Nizami və tarix”, B., 2002; 5) S.Rzasoy “Nizami poeziyası: Mif-tarix konteksti”, B., 2002; 6) E.Əlibəyazadə “Nizami və tariximiz”, B., 2004; 7) R.Qeybullayeva və Kristin Van Ruymbeke “Nizami mədəni irlisinin müasir dövrdə ineqrasiyası”, B., 2020.

2013-cü ildə isə Zəncan Universitetinin professoru, azərbaycanlı alim Hüseyn Türksoyun Misirin Xədəviyyə kitabxanasında Nizami Gəncəviyə aid olduğu iddia edilən azərbaycanca-türkcə divan nüsxəsi tapması və onun sonradan nəşr edilməsi böyük şairin ədəbi irlisinin öyrənilməsinə əsaslı töhfə oldu.

Nizami dühəsi yaşayır, o, sərhədləri keçir, dünyanın ayrı-ayrı xalqlarının ciddi söz sənətinə çevrilir. 2012-ci ilin aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın İtaliyadakı səfirliliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı oldu. Abidənin açılışında Neapol Şərqsünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvini yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb, onun yaradıcılığının Azərbaycan xalqına xidməti ilə yanaşı digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Bu gün doğma vətəni Azərbaycanda Nizamının adı ilə fəaliyyət göstərən müxtəlif qurumlar mövcuddur. Azərbaycan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat İnstитutu Nizami Gəncəvinin adını daşıyır. Nizami adına Ədəbiyyat Muzeyi də Bakının mərkəzindədir və bir qədər aralıda isə böyük şairin heykəli ucalır.

2012-ci ildə yaradılan Beynəlxalq Nizami Mərkəzinin fəaliyyəti təsirliliyi və geniş fəaliyyəti ilə diqqət cəlb edir. Dünyanın tanınmış şəxsiyyətlərinin bu mərkəzdə toplaşması və Azərbaycana faydalı işlər görməsi olduqca əhəmiyyətlidir.

Zaman keçdikcə Nizami ırsinin daha yeni və əhəmiyyətli məqamları tədqiqatçılarımız tərəfindən araşdırılır, geniş oxucu kütləsinə çatdırılır.

Cavanşir FEYZİYEV,

Millət vəkili, Azərbaycan Respublikası

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininin üzvü,

*Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq
Komitəsinin həmsədri*

M.Ə.RƏSULZADƏ İRSİNDƏ NİZAMİ YARADICILIĞI

Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu, Azərbaycanın görkəmli dövlət xadimi **M.Ə.Rəsulzadənin** siyasi fəaliyyəti ilə ya-naşı, onun zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. Bu faktı qeyd etməkdə məqsədimiz M.Ə.Rəsulzadənin sonralar Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə əlaqəli araşdırılmalarının təsadüfi olmadığını göstərməkdir.

M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatı və tanınmış yazıçı, şairlərimizlə bağlı da ciddi araşdırımları vardır.

M.Ə.Rəsulzadənin ilk şeiri “**Müxəmməs**” adlanırdı və 1903-cü ildə may ayının 18-də Tiflisdə M.A.Şah taxtinskinin redaktorluğu ilə nəşr edilən “Şərqi-Rus” qəzetində çap olundu.¹

M.Ə.Rəsulzadənin “Şərqi-Rus” qəzeti 20-ci sayında çap edilən şeiri belə adlanırdı: “Elm tərifində deyilibdir”.

Sonradan, 1906-cı ildə, fevralın 16-da M.Ə.Rəsulzadə “Irşad” qəzetində “Razi” təxəllüsü ilə “Qara pul” adlı şeir çap etdirir.²

1907-ci ilin yanvarın 12-də M.Ə.Rəsulzadənin görkəmli mütəfəkkir Ə.Hüseynzadənin redaktorluğu ilə nəşr edilən “Füyuzat” jurnalında “Həsbi-hal” adlı üsyankar ruhlu şeiri çap olunur və o, yazar: “Qaranlıqdır mənə dünya”.³

M.Ə.Rəsulzadə bu illərdə tərcümə ilə də məşğul olur və 1907-ci ildə A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib, “Orucov qardaşları” mətbəəsində çap etdirir.⁴

¹ “Şərqi-Rus” qəzeti, 1903, №20.

² “Irşad” qəzeti, 1906, №48.

³ “Füyuzat” jurnalı, 1907, №30.

⁴ N.Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”. B., 2013, s.20.

M.Ə.Rəsulzadə bədii yaradıcılıq sahəsində axtarışlarını davam etdirir, onun yazdığı “Qaranlıqda işıqlar” adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulur.¹

M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda olur, 1909-cu ilin avqustun 23-dən 1911-ci ilin mayın ortalarına dək Tehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini fars dilində nəşr etdirir.² Bu qəzet gündəlik olaraq milli, siyasi, ictimai, iqtisadi, ədəbi, bədii, əxlaqi və məzhəbi bir mətbuat orqanı kimi nəşrə başlamışdır.

1910-cu ildə onun Tehranda “Faros” mətbəəsində farsca “Mühabizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidisi” əsəri, 1911-ci ildə isə Ərdəbildə fars dilində “Səadəti-bəşər” (“Bəşəriyyətin xoşbəxtliyi”) kitabı çap edilir.³ M.Ə.Rəsulzadə 1912-ci ildə İrandan sonra Türkiyədə məcburi olaraq yaşamaq məcburiyyətində olarkən tanınmış mütefəkkir Şeyx Cəmaləddin Əfqaninin “Milli birlik fəlsəfəsi” əsərini farscadan çevirib “Türk Yurdu” jurnalında çap etdirir.

Bundan əlavə, M.Ə.Rəsulzadə tərcümə sahəsində fəaliyyətini genişləndirmiş, rus yazıçısı M.Qorkinin “Ana” romanından bir hissəni, F.M.Dostoyevskinin “Qartal” hekayəsini rus dilindən tərcümə edərək “İqbal” qəzetində çap etdirmiştir.⁴

M.Ə.Rəsulzadənin yaradıcı fəaliyyətində onun teatr tamaşalarını ciddi izlədiyi, səhnə əsərləri haqqında əsaslı məqalələr yazdığını da görürük. M.Ə.Rəsulzadənin, ümumilikdə, on bir pyes, opera və operettalar haqqında yazıları vardır: “Əhdə vəfa”, “Əsl və Kərəm”, “Arşın mal alan”, “Şah Abbas və Xurşidbanu”, “Siyavuş”, “Qaçaq Kərəm”, “Rüstəm və Söhrab”, “Ölü'lər” və s.

M.Ə.Rəsulzadə Azərbaycanın memarlıq abidələri haqqında məraqlı yazılar çap etdirmiştir. Bu baxımdan onun “Bakı abidələri”, “Atababa – Şeyx Yusif Türbəsi”, “Möminə Xatun” türbəsi, “Qarabağlar” türbəsi ilə bağlı məqalələri ciddi əhəmiyyət kəsb edir.

¹ N.Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”. B., 2013, s.21.

² Yenə orada: s.64-65.

³ Yenə orada: s.65.

⁴ Yenə orada: s.175.

Bu mövzulara – incəsənətə M.Ə.Rəsulzadənin dərindən bələdçiyyidir ki, sonradan yazdığı Nizami haqqında kitabında rəsmlerin seçim və təqdimatında da diqqətli mövqə sərgiləmişdir.

M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir.

Qeyd edək ki, 1920-ci illərdən başlayaraq mühacirətdə yaşamış Azərbaycan ziyalıları da Nizami irsi ilə bağlı ciddi araşdırırmalar aparmışlar.

1934-cü ildə İstanbulda professor Ə.Cəfəroğlunun redaktorluğu ilə nəşr edilən “Azərbaycan Yurd Bilgisi” jurnalında azərbaycanlı mühacir **Məhəmməd Əli Rəsulzadənin (Rəsulogluunun) “Gəncəli Nizami”** məqaləsi çap olundu.¹ Qeyd edək ki, o, həm də M.Ə.Rəsulzadənin doğma əmisi oğludur.

Bu məqaləyə qədər Türkiyədəki tədqiqatlarda, eləcə də Azərbaycandakı araşdırımlarda böyük şair Nizaminin azərbaycanlı və türk mənşəli olması əsaslı şəkildə elmi auditoriyaya təqdim edilməmişdi.

Bu dövrə qədər isə mühacirlərimizin nəşrlərində və yazılarında Nizami mövzusuna ümumilikdə toxunulmamışdı. Yalnız M.Ə.Rəsulzadənin 1923-cü ildə nəşr edilən “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabında, yenə eyni müəllifin 1928-ci ildə çap olunan “Qafqasya türkləri” əsərində Nizaminin adı qısa məlumatla verilmişdir.

M.Ə.Rəsulzadə ırsında N.Gəncəvi ilə bağlı ilk məlumatları 1920-ci illərdə əldə etmək mümkündür. Məlum olduğu kimi, 1920-ci ilin 27 Aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildi, ilk Cümhuriyyətimizi yaradan digər şəxsiyyətlər kimi M.Ə.Rəsulzadə də vətəni tərk etmək məcburiyyətində qaldı. Rusiya, Finlandiya və başqa ölkələrdə yaşamaq məcburiyyətində qalan M.Ə.Rəsulzadə böyük çətinliklə 1922-ci ilin dekabrında Türkiyəyə getdi. Həmin

¹ M.Ə.Rəsulzadə. “Gəncəli Nizami”. “Azərbaycan Yurd Bilgisi” jurnalı, İstanbul, 1934-cü il, il: 3, sayı: 31-32.

dövrdən başlayaraq o, həm siyasi mücadiləsini, həm də tarix, ədəbiyyat sahəsində olan araşdırılmalarını davam etdirdi.

M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr etdirdiyi “**Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti**” (“Azərbaycan Cumhuriyyəti: yaranması və formallaşması”) kitabında¹, “**Ədəbi və milli intibah**” bölümündə Nizaminin Azərbaycan şairi olduğunu belə ifadə edirdi: “**Bu türklər Azərbaycanı ikiyə bölən Araz çayının iki tərəfində yaşayıb və qismən İrana bu və ya bu surətlə bağlı müstəqil bir halda yaşadıqları zaman məhkum bir millət deyil, hakim olaraq yaşayırlardı. Çünkü əsrlərdən bəri İranın hakim sinfini türklər təşkil edirdi...**

Azərbaycan xalqı idarəcə gördüyü ağırlığı başqalarından deyil, öz cinsindən gördüyü üçün həqiqi məhkumiyyətini, mənəviyyatca başqa bir mədəniyyətin məhkumu olduğunu dərk etmirdi. O, get-geydə farslaşırırdı. Yuxarı təbəqə təhsilini farsca görür, fars tərbiyəsi alır, fars kimi düşünür və özünün doğrudan-doğruya iranlı olduğuna qane olurdu. Xalqın həll və əqdini əlində saxlayan bu yuxarı təbəqə kimi mənəviyyatına hakim olan bilikli adamlar sinfi də eyni ruhda, eyni tərbiyədə və eyni zehniyyətdə idi.

Fars ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kimi ustadlar bəxş edən bu torpaqda yetişən Azərbaycan ziyalısı pək təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul elədiyi Sədi dili qarşısında əriyib özündən keçmiş, türk ilə türkcəyə xor baxmışlardı”.²

M.Ə.Rəsulzadənin bu təqdimatında Nizami Azərbaycan şairi, türk şairi kimi təqdim olunur.

1928-ci ildə İstanbulda “**Türk Ocaqları**” İdarə Heyəti heyəti tərəfindən Yusif Akçuranın topladığı yazılar əsasında və onun da redaktorluğu ilə “**Türk ili**” məcmuəsi nəşr edilir. Bu məcmuədə M.Ə.Rə-

¹ Mehmet Emin Resulzade. “Azerbaycan Cumhuriyeti (keyfiyyəti-teşekkülü və şimdiki vəziyyəti)”. İstanbul, 1923.

² Mehmet Emin Resulzade. “Azerbaycan Cumhuriyeti (keyfiyyəti-teşekkülü və şimdiki vəziyyəti)”. İstanbul, 1992; M.Ə.Rəsulzadə. Əsərləri (mühacirət dövrü: Türkiye, 1922-1929). I c., B., 2016, s.43.

sulzadənin böyük əhəmiyyət kəsb edən “**Qafqaz türkləri**” əsəri də çap olunur.¹

M.Ə.Rəsulzadə bu əsərində də tanınmış Azərbaycan ziyalılarının fars dilində yazması probleminə toxunur, A.Bakıxanovun “Gülüstan-İrəm”ini, M.F.Axundovun əsərlərinin bir qismini farsca yazdığını qeyd edir. M.Ə.Rəsulzadə Azərbaycan Atabəyliyi dövründə yaşamış Azərbaycan şairi Fələki Şirvaninin fars ədəbiyyatının ustalarından sayıldığını qeyd etdikdən sonra, Nizami haqqında üç sətirdən ibarət olan çox qısa məzmunlu bu cümlələri yazar: “Nizaminin mənşəyində ixtilaf olduğu üçün onu azərbaycanlı bir türk şairi olmasa da, Gəncədə yaşamiş və bu mühit içərisində yetişmiş bir şair olaraq qəbul edə biliriz. Şamaxıdan, Bakıdan, Gəncədən, Dərbənd ilə Təbrizdən bir çox alımlər, şairlər, həkim və filosoflar çıxmışlar ki, əsərlərini farsca yazımişlardır”.²

Çox ehtimal ki, M.Ə.Rəsulzadə “Nizaminin mənşəyində ixtilaf” fikrini bəzi fars tədqiqatçılarının şairin əslinin İranın Qum şəhərindən olması fikri ilə əlaqələndirib təqdim edirdi. M.Ə.Rəsulzadə sonrakı araşdırıcılarda isə Nizaminin əslən Gəncədən olduğunu, onun Azərbaycan şairi kimi qəbul edildiyini əsaslandırdı.

1936-cı ildə M.Ə.Rəsulzadə Almaniyada, Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabını³ Türkiyə türkcəsində çap etdirir.

M.Ə.Rəsulzadə bu araşdırıcılarda görkəmli Azərbaycan şair və yaziçiləri olan M.Füzuli, Ş.İ.Xətai, M.Ş.Vazeh, M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, M.Ə.Sabir, M.Hadi, H.Cavid, C.Məmmədquluzadə və digərləri haqqında bilgilər vermişdir. Burada sovet rejimində yaşayan C.Cabbarlı, Ə.Abidin yaradıcılığını əhatə edən məlumatlar da vardır.

M.Ə.Rəsulzadə 1936-cı ildə Parisdə “Qafqaz, Türküstan və Ukrayna xalqlar dostluğu” cəmiyyətinin toplantısında rus dilində “Müasir

¹ Mehmet Emin Resulzade. “Kafkasya Türkleri”. (Hazırlayan – Yavuz Akpinar) İstanbul, 1993; M.Ə.Rəsulzadə. Əsərləri (mühacirət dövrü: Türkiyə, 1922-1929). I c., B., 2016.

² M.Ə.Rəsulzadə. Əsərləri (mühacirət dövrü: Türkiyə, 1922-1929). I c., B., 2016, s.441.

³ M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan ədəbiyyatı”. (Yeni hərflərlə). Berlin, 1936.

Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə etmişdir. Həmin məruzə kitab olaraq da 1936-cı ildə Parisdə rus dilində nəşr edilmişdir.

Öz məruzəsini “Azərbaycan türkləri Ümumtürk mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışlar” sözləri ilə başlayan M.Ə.Rəsulzadə böyük şair Füzulinin XIX əsrə qədər Azərbaycan ədəbiyyatına təsir imkanlarını qeyd edir və sonra Nizami Gəncəvinin həqiqi Azərbaycan şairi olduğunu xüsusi vurgulayır: “Əgər diqqətə alsaq ki, ona qədər (*yəni Füzuliyə – red.*) və ondan sonra Azərbaycanın ən yaxşı şairləri fars dilində yazmışlar, fars ədəbiyyatının böyük klasikləri olan Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi əsl azərbaycanlı idilər, bax onda aydın olar ki, sözün həqiqi mənasında, Füzuli hansı ədəbi inqilabı etmişdir”.¹

Göründüyü kimi, M.Ə.Rəsulzadə 1936-cı ildəki çıkışında və elə həmin ili nəşr edilən kitabında Nizaminin “azərbaycanlı” olduğunu qeyd edir.

M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırılmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Bu, daha çox onun Ruminiyada yaşadığı illərə (1940-1944) aiddir.

Aydın olur ki, M.Ə.Rəsulzadə bu əsərini Ruminiyada yazıb və 1941-ci ildə başa çatdırıb. Onun məqsədi böyük şairin anadan olmasına 800 illiyinə bu əsərini töhfə etmək idi. Əslində, M.Ə.Rəsulzadə bu ağır və əsaslı araşdırmasını başa çatdırdı. Lakin II Dünya savaşıının o dövrdə davam etməsi, savaş bitəndən sonrakı dönəmdə gərgin şərait kitabın nəşrinə imkan yaratmadı.

Qeyd edək ki, M.Ə.Rəsulzadə 1939-cu ilə qədər Polşada yaşamışdı. 1939-cu ilin sentyabrın 1-də Polşanın bir hissəsi Almaniya tərəfindən, digər bölgələri isə sentyabrın 18-də sovet qoşunlarının hücumu ilə işğal edildi.

M.Ə.Rəsulzadə Polşanın işgalindən əvvəl – 1939-cu ilin avqustunda dostu Ayaz İshaqi ilə birlikdə Ruminiyanın Dobruca bölgə-

¹ M.Ə.Pasulzadə. “Современная Азербайджанская литература”. Париж, 1936, с.4

sində, Kostəncə (*Konstansa*) şəhərində idi.¹ Burada onlar Dobruca Mədəniyyət Birliyinin onların şərəfinə keçirdiyi tədbirdə iştirak edirdilər (o dövrdə, burada çoxlu sayıda türklər yaşayırdu).

Polşanın işgal edilməsi səbəbindən M.Ə.Rəsulzadə polyak əsilli xanımı ilə birlikdə Kostəncədə dostu, Türkiyəni Ruminiyada böyükəlçi olaraq təmsil etməyə gələn Həmdulla Sübhi Tanrıövəri qarşılıyır və onunla birlikdə Buxarestə gedir. Burada 1944-cü ilin sonlarına qədər yaxın dostu H.S.Tanrıövərin himayəsində “Kiryazı” otelində yaşayır.

1941-ci ilin 10 avqustunda **Nizami Gəncəviyə həsr etdiyi “Azərbaycan şairi Nizami”** əsərini tamamlayır.

M.Ə.Rəsulzadə ırsinin tanınmış tədqiqatçılarından olan **Ö.Özcan “Məhəmməd Əmin Rəsulzadənin bilinməyən yazıları”** məqaləsində bu haqda yazır: “Rəsulzadənin Ruminiyada yaşadığı illərdə Gəncəli Nizami ilə ilgili araşdırmalarını tamamladığı və 1941 ilində basıma hazır hala gətirdiyi bilinməkdədir”.²

M.Ə.Rəsulzadə Buxarestdə yaşasa da, eyni zamanda, Almaniyada da olur, azərbaycanlı əsirlərin xilas edilməsi üçün Almaniya hökumət dairələri ilə danışıqlar aparır.

1944-cü ilin aprelində Ruminiya bombalandıqdan sonra burada baş verən çevrilişlə hökumət devrilir. Yeni hökumət Sovet dövləti ilə atəşkəs elan edir. Bu hadisələrdən və Ruminiya işgal edildikdən sonra M.Ə.Rəsulzadə Avstriyaya gedir, “İmperial” mehmanxanasında yaşayır. O, sonradan Almaniyadan Mittenvald bölgəsindəki düşərgədə qalır.

M.Ə.Rəsulzadənin Almaniyadan Türkiyəyə getməsində yaxın dostu, o dövrdə Türkiyənin Böyük Millət Məclisinin üzvü, H. S. Tanrıövərin xidməti olmuşdur. Məlum olur ki, Həmdulla bəy bu məsələ ilə bağlı Daxili İşlər nazirinə rəsmi müraciət ünvanlamış və nəticədə razılıq alınmışdır. M.Ə.Rəsulzadənin Türkiyəyə qayıdışı 1947-ci ilin sentyabrında mümkün olur.³

¹ Ö.Özcan. “Mehmet Emin Resulzadenin bilinmeyen yazıları”. “Türk Yurdu” jurnalı, İstanbul, avqust 2010, №276, s.73.

² Yenə orada: s.75.

³ N.Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”. B., 2013, s.36.

M.Ə.Rəsulzadə Türkiyəyə getdiyi ilk illərdə ehtiyatlı davranışına məcbur olmuşdur. Görünür, Türkiyə rəsmiləri Sovetlər Birliyini çox da “qıcıqlandırmaq” istəməmiş, M.Ə.Rəsulzadənin və digər siyasi mühacirlərin Türkiyəni tərk etməsi ilə bağlı israrlı tənqidlərini unutmamışlar. 1931-ci ildə isə Sovetlər Biriliyi ilə Türkiyə dövləti arasında imzalanan rəsmi sənədin gizli saxlanılan bir bəndində siyasi mühacirlərin Türkiyə ərazisindəki fəaliyyətlərinin tamamilə dayandırılması eks etdirilmişdir.

Bəlkə, elə bu “ehtiyatlılığı” görə M.Ə.Rəsulzadə 1950-ci ilə qədər Türkiyə mətbuatında (xüsusən, millətçilərə məxsus olan “Ulus” qəzetində) yazılarını “M.Ə.Yalvacıoğlu” imzası ilə çap etdirmişdir.¹

M.Ə.Rəsulzadənin “Ulus” qəzeti ilə yaxınlığı səbəbini Ö.Özcan onun əmisi oğlu M.Ə.Rəsuloglu'nun o dövrdə Türkiyədə hakimiyətdə olan Cümhuriyyət Xalq Partiyasına bağlı “**Xalq evləri**” kitabxanasında məmür vəzifəsində çalışması ilə əlaqələndirir. Çünkü “Ulus” qəzeti CXP-nin yayın orqanı idi.

1950-ci ilin 14 ayında Türkiyədə keçirilən seçimlərdə Demokrat Partiyası qalib gəldikdən sonra M.Ə.Rəsulzadə “Ulus” qəzeti ilə əməkdaşlığı dayandırılmışdır. Bu müddətdə isə onun “Ulus” qəzetiində üç yazısı çap edilmişdir.

Lakin M.Ə.Rəsulzadə fəaliyyətini getdikcə genişləndirmiş, ümumi təşkilatçılığı və rəhbərliyi ilə yaxın dostlarının dəstəyi sayəsində 1949-cu ilin fevralın 1-də Azərbaycan Kültür Dərnəyini yaratmağa nail olmuşdur. Eyni zamanda o, həmin dərnəyin Fəxri Başqanlığına seçilmişdir.²

Bu dövrdə M.Ə.Rəsulzadənin Türkiyədə aşağıdakı fəaliyyətlərini görürük: 1) 28.05.1949-cu ildə “Azərbaycan mədəniyyət ənənələri” mövzusunda konfransda çıxışı; 2) 27.11.1949-cu ildə “Çağdaş Azə-

¹ Ö.Özcan. “Mehmet Emin Resulzadənin bilinmeyen yazıları”. “Türk Yurdu” jurnalı, İstanbul, avqust 2010, №276, s.75.

² N.Yaqublu. “Məmməd Əmin Rəsulzadə”. B., 1991, s.30.

baycan ədəbiyyatı” mövzusunda konfransda çıxışı; 3) 28.05.1950-ci ildə “Çağdaş Azərbaycan tarixi” mövzusunda çıxışı.¹

Bu konfransların hər üçü Ankara “Türk Ocağı”nın binasında keçirilmiş və M.Ə.Rəsulzadənin çıxışları maraqla qarşılanmışdı.

1952-ci ilin aprelindən isə M.Ə.Rəsulzadənin ümumi təşkilatçılığı ilə Ankarada “Azərbaycan” jurnalı nəşrə başlamışdır.

M.Ə.Rəsulzadə Türkiyəyə getdikdən az müddət sonra Nizami haqqında araşdırmasını 1949-cu ildə nəşr olunmaq üçün Milli Təhsil Nazirliyinə təqdim etmişdir. Lakin əsərdə rusların əleyhinə ifadələr olduğu müəllifə irad bildirilmişdir. Əsərin nəşrinin bu ifadələrin çıxılmasından sonra mümkün olacağı söylənilmiş, lakin M.Ə.Rəsulzadə bununla razılaşmamışdır.

Qeyd edək ki, Nizami haqqında olan kitabın nəşri Cümhuriyyət Partyasının hakimiyyətdə olduğu 1950-ci ilə qədərki dönəmdə mümkün olmadı. O dövrda Milli Təhsil naziri (Milli Eitim Bakanı) Həsən Təhsin Bangoğlu idi (ondan əvvəl isə 1938-1946-ci illərdə Həsən Əli Yüçəl Milli Təhsil naziri olmuşdu). Həsən Əli Yüçəl sonradan “Cümhuriyyət” qəzetində M.Ə.Rəsulzadə haqqında bir məqalə də yazmışdı.

1950-ci ildə Türkiyədə baş verən iqtidar dəyişikliyinin ilk dövründə də kitab nəşr edilmədi. Çünkü Demokrat Partiyasından olan ilk Təhsil naziri Hüseyin Avni Basman CHP meyilli bir şəxs idi. O, qısa müddətdən sonra istefa etdi (onun nazir olduğu müddət yalnız iki ay davam etdi). Onun yerinə təyin olunan Tofiq İlərinin nazir işlədiyi zamanda M.Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabı nazirliyin nəşri olaraq 1951-ci ildə çap edildi.

Bu haqda məlumatları o dövrda Türkiyənin Təhsil nazirliyində çalışmış F.Dəvətoğlunun nəşr etdirdiyi “Mənim gördüğüm bugünkü Rusiya” kitabından öyrənmək mümkündür. Müəllif yazır: “...Yenə bir kiçik xatırəmi qeyd etmədən keçə bilməyəcəyəm. Özünü şəxsən və yaxından tanımaq bəxtiyarlığına çatdığını **Azərbaycanın bö-**

¹ Ö.Özcan. “Mehmet Emin Resulzadenin bilinmeyen yazıları”. “Türk Yurdu” jurnalı, İstanbul, avqust 2010, №276, s.74.

yük mücahid övladı Rəsulzadə Məhəmməd Əmin bəy Nizami haqqında dəyərli əsərini yazmış, tamamlamışdı. Kitabda mövcud ruslar əleyhindəki bəzi cümlələri münasib görməyən sovet heyranı vəzifəlilər kitabın nəşr edilməsi üçün bunların çıxarılmasını istədikləri vaxt rəhmətlik: “**Bunları mən yazmadım ki, böyük Nizami yazmış. Onları çıxarmaq nə mənim haqqım, nə də kimsənin karıdır!**” – demiş və kitabı nəşr etdirməkdən imtina etmişdi. Bu kitabancaq daha sonra rəhmətlik Tovfiq İləri Milli Təhsil naziri olunca nöqsansız bir halda nazirlik tərəfindən nəşr edilmişdi”.¹

1938-1946-cı illərdə Türkiyənin Milli Təhsil naziri vəzifəsində çalışmış, İzmirdən Türkiyə Böyük Millət Məclisinə üzv seçilmiş Həsən Əli Yüçəl bəyin (1897-1961) də M.Ə.Rəsulzadənin kitabı ilə bağlı maraqlı bir yazısı 1955-ci ilin 27 martında “Cümhuriyyət” qəzetində nəşr edilmişdir. **H.Ə.Yüçəl bəy** yazısını bu təsirli sözlərlə başlayır: “Üç həftə qədər öncə Ankarada bir qərib həyata gözlərini yumdu. **Hər türk ay-yıldızlı bayrağının dalgalandığı hər yerdə vətənindədir. Buna şübhə yox!** Fəqət yenə hər türk evini, köyünü və kəndini ayrıca sevdiyi, onlara könlünü ayrıca bağladığı üçün evindən, köyündən və kəndindən uzaqda olunca kəndini “qərib” hiss etməkdən uzaqdı. Rəhmətlik Məhəmməd Əmin Rəsulzadə işdə (*əslində*) böylə bir qəribdi. Bu mənada evindən və köyündən və yurdundan uzaqda qaldığı üçün... O da türkdü, mən də türkdüm. Bağlandığımız bu müstərək kutsal varlıq üstündə söz açıb fikir qarşılaşdırırmaya ehtiyac dururmadan anlaşmamıza yetmişdi”.²

Sonra H.Ə.Yüçəl bəy M.Ə.Rəsulzadənin Nizami haqqında nəşr etdiyi kitabla bağlı bilgilər verir: “Nizamiyə dair 1951-də Milli Eytim Bakanlığ seriyası içində yayınlanan kitabını mənə lütf edib gətirdiyi zaman söylədiyimiz fikirlər həp o mühüm nöqtənin ətrafında dönüb durmuşdu.

¹ F.Tevetoğlu. “Benim gördüğüm bugünkü Rusya”. Ankara, 1968, s.198-200.

² H.A.Yücel. “Resulzade”. “Cumhuriyet” qəzeti, 27 mart, 1955.

... Bu kitab büyük şairin 800-cü (1141-1941) ildönümü münasıbüti ilə yazılmışdı. Yazar şairin adının üstünə bu qeydi qoymuşdu: **Azərbaycan şairi**.

Bu 400 səhifəlik əsərin ruhu Azərbaycandır. Fars və dünya ədəbiyyatının ən önəmli simalarından biri olan Nizaminin şəkildə iranlı, üzdə türk olduğunu isbat etmək üçün Rəsulzadə bütün diqqətini hər məqama yönəltmişdi. Nizaminin ilk qadının qıpçaqlı bir türk qızı olduğunu və tək oğlu Məhəmmədin öldüyünü və məsnəvinin sonunda Xosrovun cənazəsi üstündə can verən Şirin üçün “O, mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun ta kəndisi (*özü*) idi” – deyişini öylə içli anladırdı ki, bütün bu həzin macəralar sanki Rəsulzadənin başından keçmişdir.

Rəsulzadə Nizamidə türk ruhunu haqlı olaraq bulmuşdu (*tapmışdı*).¹

Türkiyə arxivlərindən əldə olunan sənədə görə (bu sənədi Ö.Özcan bəy tapmışdır), M.Ə.Rəsulzadənin Nizami haqqında kitabının nəşri ilə bağlı Türkiyə Milli Təhsil Nazirliyinin qərarı 1949-cu ilin 10 may tarixində qəbul edilmişdir. Lakin müəyyən səbəblərdən (bu səbəbləri açıqlamışq) kitabın nəşri geçikdirilərək 1951-ci ildə nəşr olunmuşdur.

Kitabın nəşri 1951-ci ildə reallaşdı.² Bu kitab Türkiyə cəmiyyətində böyük maraqla qarşılandı və 1991-ci ildə Türk Dünyasını Araşdırma Vəqfi tərəfindən kiçik bir təqdimatla heç bir əlavələr olmadan, eynən yenidən nəşr edildi.³

M.Ə.Rəsulzadənin N.Gəncəvi haqqında araşdırması yalnız Şərq, Türk, Azərbaycan ədəbiyyatı tarixində deyil, ümumilikdə, bəşər mədəniyyəti sistemində maraqlı bir hadisə idi. M.Ə.Rəsulzadənin bu tədqiqatında Azərbaycan şairi Nizami yaradıcılığının ümuminsanlığı, ayrı-ayrı xalqların inkişafına gərək olan dəyərlərindən danışılır və ciddi faktlar təqdim edilirdi. M.Ə.Rəsulzadə bu əhəmiyyətli araş-

¹ H.A.Yücel. “Resulzade”. “Cumhuriyet” qəzeti, 27 mart, 1955.

² “Azerbaijan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951.

³ “Azerbaijan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) İstanbul, 1991.

dirmasında Nizamini Azərbaycanın böyük şəxsiyyəti, fəxri olaraq dəyərləndirirdi.

M.Ə.Rəsulzadənin kitabı “Müəllifdən”, “Başlangıç”dan, dörd bölmədən, “Əkləmələr”dən (“əlavələr”dən), “Biblioqrafiya”dan, “Nizamidən mətnlər”dən, “İndeks”dən, “Mətn xarici rəsmlər”dən ibarətdir.

Kitabın başlangıcında M.Ə.Rəsulzadənin əsas mövqeyi ilə tanış olmaq mümkündür: “Nizami – Azərbaycan şairi”, “Unudulmuş Nizami”, “Nizamiyə qarşı borcumuz”.

Müəllifin seçdiyi bu başlıqlar, əslində, narahatlıq doğuran həm də çağırışlardır, yəni oxucunu maraqlandırmaq, onun diqqətini Nizami şəxsiyyətinə yönəltmək.

Kitabdakı bölüm başlıqları da diqqəti cəlb edir: “Nizami kimdir”, “Nizaminin beş kitabı”, “Mövzuları baxımından Nizami”, “Nizamidə sənət və ideoloji”.

Müəllif birinci bölmədə “Nizaminin hal tərcüməsi”ndən başlayaraq şairin dünya ədəbiyyatındı mövqeyinə qədər maraqlı araşdırımlar aparır. Ümumilikdə 70 səhifəni əhatə edən bu bölmədə oxucuya böyük şairin şəxsiyyəti haqqında əhatəli bilgilər verilir.

İkinci bölüm Nizaminin beş kitabını – “Xəmsə”sini əhatə edir: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”.

Bu əsərlərin hər birinin əhəmiyyətliliyi və dəyəri M.Ə.Rəsulzadə tərəfindən təhlil edilir, yeni faktlar, yanaşmalar və məlumatlarla oxucunun ixtiyarına verilir.

Üçüncü bölmədə Nizaminin əsərlərinin mövzuları araşdırılır. Müəllif bu mövzuların da seçimini maraqlı sistemləşdirib: “Nizamidə farslıq”, “Nizamidə türklük”, “Nizamidə Qafqasya”, “Nizami görüşü ilə rus”, “Nizamiyə görə qadınlıq”.

Burada təqdim olunan hər bir mövzu Nizami ırsının öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Xüsusən, Nizaminin əsərlərində “türklük” dəyərlərinin tədqiqi bu kitabda ilk dəfə idi ki, yeni yanaşmalardan oxucuya çatdırılırdı

Dördüncü bölümde Nizami yaradıcılığının sənətkarlığı, ideoloji istiqamətləri öyrənilir. Bu bölümde müəllif Nizami şeirinin özəl xüsusiyyətlərinə diqqət edərək bu yaradıcılığın əsas mənbəyinə, onun inkişafına, həyatın inkişafi və insan probleminə, eşq fəlsəfəsinə, dini dəyərlərə və sosial ideallara, dövlət məsələsinə, ideal hökmədar istəyinə də diqqət yetirir.

Kitabda təqdim olunan “Əlavələr” bölümü də diqqəti cəlb edir.

“Əlavələr” bölümündə müəllif Nizami haqqında mənzum bir xülasəni təqdim etdikdən sonra, iki “Leyli və Məcnun”unun (Nizami və Füzuli) müqayisəli təhlilini aparır, şairin doğulduğu yer və məzarı haqqında bilgilər təqdim edir, Nizami əsərlərində olan türkcə sözləri seçib müəyyənləşdirir, Vəhid Dəstgirdinin yazılarındakı nöqsanları qeyd edir. Bu bölümde M.Ə.Rəsulzadə Nizami ırsinə daha bir diqqətini də ortaya qoyur. Onun əsərlərindən, yəni orijinaldan – fars dilindən müəyyən seçmələri türkcəyə çevirir. Hansılardır M.Ə.Rəsulzadənin Nizamidən çevirmələri? Diqqət edək: 1) “Allah haqqında”, 2) “Söz”, 3) “Sözçü”, 4) “İnsanlığın dəyəri”, 5) “Yaşlı qadın və Sultan Səncər”, 6) “Kərpickəsən qoca”, 7) “Bayquş düyüünü”, 8) “Qıpçaq qadınları”, 9) “İskəndərin qulaqları”, 10) “Xosrov və Fərhad”.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin Nizamidən bu çevirmələri şəirriyyət və poetika baxımından olduqca yüksək səviyyəlidir.

“Biblioqrafiya” bölümündə müəllif Nizamiyə yazılın bənzətmələri qeyd edir. Nizami “Xəmsə”sinin əski əlyazmaları ilə bağlı məlumatlar verir, Nizamiyə aid Avropada nəşr edilmiş əsərlərin və özünün faydalandığı qaynaqların siyahısını təqdim edir.

Kitabın “Nizamidən mətnlər” başlığında şairin əsərlərindən on beşə qədər hissəni orijinal olaraq farsca yazılışı ilə oxuculara çatdırır.

“İndeks” başlığında isə müəllif şəxs adlarını, coğrafi, qövmi və siyasi adları, tarixi abidələr, qurumlar, elmi, ədəbi əsərlərin adlarını yazmışdır.

Kitabın sonunda “Mətn xaricində rəsmlər” başlığı çap olunub. “Xəmsə”nin əlyazmaları” ilə başlayan və “Füzuli” miniatürü ilə yekunlaşan bu rəsmlərin sayı on doqquzdur.

M.Ə.Rəsulzadə kitabı “Başlangıç”ında Nizaminin məşhur söz-lərini təqdim etməkdə çox doğru mövqedədir:

*Yüz ildən sonra desən, harda bu?
Beyitlərdən nida gəlir ki, burda bu.*

M.Ə.Rəsulzadə əsərinin “**Müəllifdən**” başlıqlı ilk təqdimat ya-zısında oxuculara maraqlı məlumatlar verir. Yazır ki, bu əsəri Niza-minin 800 illik yubileyi münasibəti iə 1941-ci ildə bitirsə də, müha-ribə dövrü ilə bağlı nəşr etdirə bilməmişdir.

Bu “gecikmə” müddətində isə müəllif əsərə yeni faktlar, mə-lumatlar daxil edib daha da məzmunlu formaya salmışdır. Əsərdə sonradan yer alan məlumatlarla yanaşı, “**Əkləmələr**” (“əlavələr”) bölümündə “**Nizamidən çevirmələr**” də oxucuya çatdırılıb.

M.Ə.Rəsulzadə Nizamidən tərcümələrin müəllifi olduğunu və bu məqamlarda çevirmələrinin şairin “əsərinə layiq bir şəkildə” olması iddiasından uzaqda dayandığını qeyd edir.

Müəllif “**Əkləmələr**” bölümündə Nizaminin əsərlərindən hissələ-ri həm də ona görə təqdim edir ki, mətnədəki mövzular oxucular üçün aydınlaşın.

Müəllif giriş sözlerini bu məzmunda yazır: “**Yüz deyil, sək-kiz yüz ildən sonra dəxi “ha, hu!”sunu (orijinalda belədir, yəni “burda bu”)** duyduğumuz Nizami Müsəlman Şərqiñin irfan (elm) xəzinəsinə daxil İran və Cahan ədəbiyyatında Nizami Gən-cəvi deyə tanınan şairdir.

Müsəlman Şərqi deyincə Nizaminin məmləkəti Gəncəni içindən alan Azərbaycan da hesaba qatılmaq üzrə Yaxın Şərq ilə Orta Asiya-yı qavrayan coğrafi bir bölgə anlaşılır”.¹

M.Ə.Rəsulzadənin bu dəyərli əsərində Şərq İslam mədəniyyətin-də Azərbaycanın əhəmiyyətinə xüsusi önəm verilir. M.Ə.Rəsulzadə yazır: “... Ədəbiyyat alanına (*sahəsinə*) gəlincə Azərbaycanın rolü daha böyük bir ölçüdədir.

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.5.

Azəri türklərin klassik türk ədəbiyyatına Nəsimi, Həbib və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur. Azərbaycanlıların klassik İran ədəbiyyatındaki payları da önəmli bir dərəcədədir.

Başda Gəncəli Nizami olmaqla İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur isimlər vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Müciri Beyləqani, Əbü'l-Üla Gəncəvi və başqalarını qeyd edə biliriz.

Bunlar XII yüzilin şairleridir. Kəndilərindən (*özlərindən*) əvvəl XI yüzildə şair və həkim (*filosof*) Təbrizli Qətran bulunmaqdadır ki, o zamankı Azərbaycan hökmədarlarının həyat və icraatını nəzm etmişdir.

Bu dövrlərdə farsca müslüman Doğuda ədəbi və rəsmi bir dil hökmündəydi. Fars olmayanlar da əsərlərini bu dillə yazarlardı".¹

Bəs “Türk hakimiyyəti altında fars ədəbiyyatı” necə yaranırdı?

M.Ə.Rəsulzadə qeyd edir ki, oxşar hadisələr dünyanın ayrı-ayrı xalqlarının da tarixində baş verib. Məsələn, XVIII yüz ildə fransız olmayan avropalı yazarlar da öz əsərlərini fransızca yazmışlardır. Bəs İslam Şərqində vəziyyət necə olmuşdur?

M.Ə.Rəsulzadə bu sualı belə əsaslandırır: “İslam Doğusunda biz bu olayın bir bənzərini bulmaqdayız (*görməkdəyiz*): Miladi X yüzil ilə XIII yüzil arasında İslam Doğusu üçün farsca genəl bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlardır. Zamanın bu gərəyinə bilməsə (*xüsüsilə*) türk aydınları uymuşlardır. Bu surətlə, kəndilərindən qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatının malı olmuşdur”.²

M.Ə.Rəsulzadə tədqiqatçı Y.E.Bertelsin məqaləsindəki İran ədəbiyyatı haqqında olan fikrini də təsdiqləyir: “Yeni İran ədəbiyyatını fars ədəbiyyatı deyə almaq doğru olamaz. Bu ədəbiyyat İranın oldu-

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.15.

² Yenə orada: s.16-17.

ğü kimi Hindistanın, Orta Asyanın, qismən Türkiyənin və Əfqanistənən da ədəbiyyatıdır”.¹

M.Ə.Rəsulzadə bu fikri bir qədər də əsaslandırır ki, “fars ədəbiyyatı türk cinsindən olan şairlər tərəfindən dəxi yaradılmışdır”.²

M.Ə.Rəsulzadə Nizami ilə bağlı olan bir mühüm problemə toxunur: şairin kimliyi. Və yazır: “Nizami indiyə qədər Doğu (*Şərq*) və Batı (*Qərb*) araşdırıcıları tərəfindən daha çox İran ədəbiyyatının bir müməssili (*nümayəndəsi*) olaraq incələnmiş və şəxsiyyəti ancaq bu sıfətlə tanınmışdır. Bu kökləşmiş şöhrətə rəgmən Nizami bizə görə bir Azərbaycan şairidir və bu, onun sadə “Gəncəvi” olmasından dolayı deyildir. Gəncəli Nizaminin Azərbaycanla olan maddi ilgisi hal-tərcüməsi yazılırkən mümkün olduğu qədər bəlirtəcəkdir (*aydınlaşdırılacaqdır*). Mənəvi ilgisinə gəlinçə, bunu söyləmək lazımdır: dilinin farsca olmasına rəgmən şairin daşıdığı hissiyyat ilə işlədiyi konular (*mövzular*) kəndisinin Azərbaycan duyuşlarından doğmuş bir zövqə şahid olduğunu göstərməkdədir”.³

M.Ə.Rəsulzadə bu problemin, yəni Nizaminin məcburən farsca yazmasının təkrarsız hadisə olmadığını qeyd edir. O, yazır ki, tarixin gedisatında müəyyən xalqlarda da belə problemlər yaşanıb. Məsələn, Finlandiyada yaşayan fin şairləri əsərlərini isveçcə yazıblar. Hətta həmin şairlərə Finlandiyanın paytaxtında “milli şair” adı ilə abidələr ucaldılıb. Eyni zamanda, İrlandiya ədəbiyyatı müəyyən dövrdə ingiliscə yazılmışdır. İngilislərin təsirində olan Hindistanda da ingiliscə yazılarla rastlaşmaq mümkündür.

M.Ə.Rəsulzadə bu məqamları qeyd etdikdən sonra “Nizami Azərbaycan şairidir” fikrini daha geniş olaraq açıqlayır: “Nizaminin yaradıcılığı şəkil baxımından Azərbaycana nisbətlə milli deyilsə də, seziş və duyuş nöqtəsindən şair içindən çıxdığı mühitə dərindən

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.17.

² Yenə orada: s.17.

³ Yenə orada: s.28.

bağlıdır. Və bu bağlılıq onu bizim gözümüzdə Azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi dəxi yapmaqdadır”.¹

M.Ə.Rəsulzadə tədqiq edir ki, Nizaminin əsərləri araşdırıldıqca onun farsçılıqdan uzaq olduğu da aydınlaşır. O, yazır: “Konuları (*mövzuları*) araşdırılınca Nizaminin fars nasyonalizmindən uzaq, türk sevgisiylə dolğun, Qafqasya mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddərəti və geopolitikindən doğan daimi qayıqlarla ilgili olduğu görülür ki, bu surətlə o, əlbəttə, bir Azərbaycan şairidir”.²

M.Ə.Rəsulzadə tədqiqatında Nizaminin hal-tərcüməsi ilə bağlı yanlış yazınlara da aydınlıq gətirir, düzelişlərini edir. Məsələn, İran tədqiqatçısı V.Dəstgirdi Nizaminin anasının adının “Rəisə” olduğunu açıqlayır. M.Ə.Rəsulzadə bunun doğru olmadığını, Nizaminin də anası haqqındaki yazdığı “rəiseyi-Kurd”ün qadın adı kimi anlaşılma-sına qarşı çıxır. O, qeyd edir ki, Nizaminin anasının adı bilinmir və o, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızıdır. Yəni burada işlədilən “rəiseyi” sözü bir ad yox, ünvandır: “kurd əşrafından” (*tayfasından, qəbiləsindən*) mənasını anlatmaqdadır.

Müəllif Nizaminin doğum və ölüm tarixləri ilə də bağlı dəqiqləşmələr aparır. Yəni təxminən görə, şair 1141-ci ildə (hicri 535-də) doğulmuşdur. Nizaminin ölüm tarixinin isə 1204-cü il olduğunu yazır və əlavə edir ki, avropalı müəlliflər də bu qaynaqla razılaşır. (Əlavə edim ki, sovet qaynaqlarında bu tarix 1947-ci ildə Nizaminin məq-bərəsində tapılan sinə daşındaki yazıya istinadən 1209-cu il olaraq əsaslandırılır.)

M.Ə.Rəsulzadə Nizaminin 1204-cü ildə dünyadan köçdüyünü belə əsaslandırır: “Son böyük əsəri “İskəndərnamə”yi Nizami h. 597-də (m. 1201-də) yazmışdır. Bu tarixdən 4 və ya 5 il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi, o da müqəddər aqibətə uğramışdır. İskəndərin və ətrafindakı yunan filosoflarının öldüklerini birər-birər təsvir edən həkim (*filosof*) kəndi ölümünü də təsəvvür etmiş, “onların uyuduqları kimi, Nizami də uyudu” demişdir. 63 ilə yaxın ömrünün

¹ “Azerbaijan poet Nizami”. (Writer: Mehmet Emin Resulzade) Ankara, 1951, s.30.

² Yenə orada: s.31.

yarım əsrlik mühüm bir qismini sənət, hikmət və irşada (*işqli yol göstərməyə*) sərf etmişdir. Nəhayət, kəndi sözü ilə söyləsək, 1204-də “Müvəqqət qəlibini” tərk ilə əbədiliyə qovuşmuşdur”.¹

M.Ə.Rəsulzadə yazır ki, bəzi tədqiqatçılar Nizaminin ölümü ilə bağlı beyitlərin sonradan başqaları tərəfindən əlavə edildiyini söyləsələr də, şairin uzaqgörənliyinə sübut kimi hələ sağlığında ikən həyatdan getdikdən sonra türbəsinin düşəcəyi vəziyyəti – xarabalığa çevriləcəyini təsvir etmişdir.

M.Ə.Rəsulzadə Nizaminin əslən Gəncəli olduğunu qeyd edərək onun doğum yeri ilə bağlı bəzi müəlliflərin yanlışlıqlarına da aydınlaşdırır. Şairin İranın Qum şəhərində olması fikri ilə razılaşdırır. Müəllif bildirir ki, bu yanlışlığın əsasını Nizamiyə aid olunan iki beyit təşkil edir və bu beyitlərin də mənbəyi şübhəlidir.

M.Ə.Rəsulzadə yazır: “Bəzi “Xəmsə” nüsxəsində bu iki beyitdən yalnız birincisi yazılıdır. Fəqət bu beyitlərin mətnə sonradan əklənmiş olduğu sözün gəlişində dəxi anlaşılmaqdadır”.²

Müəllif həmin yazıya aid olan hissəni farsca oxucuya təqdim etdikdən sonra tərcüməni də çatdırır. Həmin hissədə bu sözlər də yazılib: “Bir inci kimi Gəncə dəryasında qərq olsam da, əslim Qum şəhərinin Gahistanındandır. Təfrişdə “Ta” adında bir köy vardır. Nizami adını oradan almışdır”.³

M.Ə.Rəsulzadə əsaslandırır ki, Nizaminin əlyazmalarının yalnız bəzi nüsxələrində bu beyitləri görmək mümkündür və “əski təzkirələrin heç birində böylə bir rəvayət yoxdur”.

M.Ə.Rəsulzadə kəskin olaraq bu fikri belə yekunlaşdırır: “Bütün bunlar Nizamiyi “Gəncəli” deyə yazmışlardır. Babasının Arran velayətindən Gəncədə yaşadığı və anasının da Gəncəli bir ailəyə mənsub olduğu açıqca qeyd olunmuşdur”.⁴

Müəllif Nizaminin mükəmməl təhsil aldığıni, pəhləvicəni, nəsturicəni, yəhudicəni bildiyini, yunan fəlsəfəsinə dərindən bələd oldu-

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.56.

² Yenə orada: s.321.

³ Yenə orada: s.321-322.

⁴ Yenə orada: s.322.

ğunu və “əxi”lərin mücadiləsi ilə şairin təlimatı arasındaki münasi-bətlərlə də bağlı məlumatlar verir.

Professor Y.E.Bertelsin Nizaminin şeirlərində “Əxilik” düşüncəsinə uyğun fikirlərə istinad etməsinə M.Ə.Rəsulzadə “elmi surətdə” yox, “ədəbi bir ehtimalla” yanaşılmasını vacib sayır. M.Ə.Rəsulzadə qeyd edir ki, “əxilərin” Nizami dövründəki durumu ilə bağlı əsaslı bilgilər yoxdur. “Əxilər” haqqında məlumatlar verən İbn Bətutənin əsəri isə XIV əsrə aiddir.

Göründüyü kimi, M.Ə.Rəsulzadə araşdırılmalarında olduqca diqqətlidir.

Bəzi rəvayətlərdə isə Nizaminin Şeyx Əbu Fərruxi Reyhanidən, yaxud Əxi Fərəc Zəncanidən dərs aldığı qeyd olunmuş və buna istinadən Nizaminin ustadlarının “əxilik təriqət və cəmiyyətinə mənsub bir mürşid” olacağı təxmin edilməkdədir.

M.Ə.Rəsulzadə belə tədqiqatçılara məsləhət bilir ki, onlar “həmin şəxslərin “əhli fütuvat” deyilən bu əxilik mənsublarının nə kimi bir fikir cərəyanını təmsil etmiş olduqlarını” incələyib öyrənsinlər. Və o zaman Nizaminin hansı ictimai-fəlsəfi bir məktəbə mənsubluğu üzə çıxacaq.

M.Ə.Rəsulzadə yazır ki, araşdırıcılardan bir qismi Nizaminin tam bir sufi olduğunu qəbul etməsələr də, onun suficə bir həyat sürdüyü fikri ilə razılışırlar. Müəllif yazır: “O, yalnız şair deyil, eyni zamanda, yüksək növidən bir həkim (*filosof*) və Şeyx deyə tanınmışdır”.¹

Maraqlıdır ki, M.Ə.Rəsulzadə Nizaminin həyat yoldaşının adı ilə bağlı da yanlışlığa aydınlıq gətirir. Məlumdur ki, onunla bağlı bilgilər belədir: “Dərbənd sahibinin ona göndərdiyi qıpçaqlı bir kəniz, türk qızı Afaq”.

Məlumatlarda Nizaminin bu qadınla 1173-cü ildə evləndiyi, onu son dərəcə sevdiyi və bu xanımdan Məhəmməd adlı oğlunun olması, Afaqın isə “Xosrov və Şirin” yazılırkən, 1180-ci ildə vəfat etdiyi qeyd olunur.

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.44.

M.Ə.Rəsulzadə Nizaminin ailə həyatı qurduğu Afaqı ona gəndərənin, V.Dəstgirdinin yazdığı kimi, Ərzincan hökmdarı Bəhram şah olduğu ilə razılaşdırır. Yazır ki, həmin şəxs Dərbənd sahibi Seyfəddin Müzəffər ibn Məhəmməddir.

M.Ə.Rəsulzadə həmin xanımın adının “Afaq” deyil, “Apağ” olması ehtimalına üstünlük verir. Yazır ki, bu ad bu gün belə qırğızlar da vardır. M.Ə.Rəsulzadə fikrini həm də belə əsaslandırır: “Qıpçaq sözü klassik İran ədəbiyyatında çox kərə “p”nin “b”ya çevriləməsiylə “Qibçaq” şəklini alır. “Xəmsə”nin bəzi nüsxələrində belə bu sözün “p” ilə qıpçaq şəklində yazılmış olduğu görülməkdədir. Bu halda Nizaminin qıpçaqlı “Türk”ün adı türkçə Ap aq və Apağdır. Ap aq mənasında Azərbaycanın dəxi qadın adı olaraq Ağca ismİNƏ çox rastlanır”.¹

M.Ə.Rəsulzadə tədqiqatında daha bir yanlışlığı aydınlaşdırır: Nizaminin “İskəndərnamə” əsəri haqqında V.Dəstgirdinin əsaslı fikr açıqlamaması. V.Dəstgirdi araşdırmasında belə qeyd var ki, “Şərəfnamə” ilə “İqbalnamə”nin hər biri ayrıca müstəqil əsərlərdir.

M.Ə.Rəsulzadə yazır ki, bu, doğru deyildir. İlk öncə “İskəndərnamə” “Şərəfnamə”dəki qeydə görə, 1199-cu ildə yazılıb. Nizami bu əsəri 1193-cü ildə artıq padşah olmayan Mosul Atabəylərindən I Məsuda ithaf edə bilməzdi. Onun bu əsəri II Məsuda ithaf etməsi də qeyri-mümkündür. Çünkü Nizami 1204-cü ildə dünyadan köçmüş, II Məsud 1211-ci ildə taxta çıxmışdı. M.Ə.Rəsulzadə fikrini belə yekunlaşdırır: “Demək ki, “İskəndərnamə”nin hər iki bölümü ancaq 1191-dən 1210-a qədər iqtidarda bulunan Azərbaycan Atabəyi Nüsərətəddin Əbu-Bəkrə ithaf olunmuşdur”.²

Müəllif bir mənbəni də əsas götürərək yazır ki, M.Ə.Tərbiyətin “Danişməndani Azərbaycan” kitabında əsaslandırdığı kimi “İskəndərnamə”nin hər iki bölümü bir kitabdır.

M.Ə.Rəsulzadə tədqiqatında Nizami şəxsiyyətinin böyüklüyü-nü faktlarla təqdim etməkdədir. Yəni öyrənirik ki, böyük şair hətta

¹ “Azərbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.48-49.

² Yenə orada: s.66.

əsərlərini ithaf etdiyi hökmدارlara münasibətdə özünü onlara bərabər tutmuş, aşağı mövqeyə enməmişdir. M.Ə.Rəsulzadə şairin bu məğrurluğunu belə təqdim edir: “Hətta ruhunun içdən bir qüvvətlə mədh etdiyi tac daşıyanlara babaca (*yəni baba kimi*) öyüdlərdə bulunmuşdur”.¹

Bu fikirlərini davam etdirən M.Ə.Rəsulzadə əsərində Nizaminin “Leyli və Məcnun”undan Şirvanşah Axsitana verdiyi öyüdləri də açıqlayır və şairin böyüklüyünü təqdir edir: “Qüdrətli ol, fəqət təmkinini əldən buraxma! Mey iç, fəqət sərxoş olma! İkiüzlüləri yanına soxma! Xalqın etimadını qazanmaq üçün sözünü tut! Qəlbində yeri olmayanlara inanma!..”²

M.Ə.Rəsulzadə araşdırmasının “Nizaminin cahan ədəbiyyatındakı yeri” bölümündə şairin mövqeyini belə mənalandırır: “Nizaminin açdığı Şərq intibahının cığırı”.

Şərq intibahı yolu ilə çox şairlər Nizaminin təsiri ilə getmək məcburiyyətində qaldı. Buna sübut olaraq, Nizamidən sonra onun əsərlərinə yazılmış çoxlu sayda bənzətmələri göstərmək mümkündür. Ona bənzətmə yazan aşağıdakı məşhurları qeyd etmək olar: Əmir Xosrov Dəhləvi, Hacuyi Kirmani, Səlmani Savəçi, Katibi, Cami, Hətibi, Fəxrəddin Əttar və b. Bu sıraya Əlişir Nəvai, Füzuli də daxil edilə bilər.

M.Ə.Rəsulzadə əsaslandırır ki, Gürcüstanın məşhur şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinə də Nizaminin təsiri vardır: Tariyel – Qeys, Avtandil – Nofəl oxşarlığı. Gürcü tədqiqatçısı professor Pavel İngorovka yazılarında bu haqda bilgilər vermişdir.

M.Ə.Rəsulzadənin araşdırmasından öyrənirik ki, XIX əsrin əvvəllərindən başlayaraq Nizamiyə aid İngiltərədə, Almaniyada, Fransada, İtaliya və Rusiyada çoxlu əsərlər nəşr edilib. Şərq ədibləri Nizaminin ədəbiyyat tarixindəki yerini belə fikirlə ifadə edirlər: “Məsnəviçilərin imamı və Şərq əfsanəsi yazanların seyxi”.

¹ “Azerbaycan şairi Nizami. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.72.

² Yenə orada: s.72.

M.Ə.Rəsulzadə Nizaminin ölümündən sonra unudulmadığını və yazılın ayrı-ayrı əsərlərdə, ifalarda yaşadılığını qeyd edir. Yazır ki, Nizaminin ölümündən təqribən əlli il sonra Şəmsi Qeysi adında bir şair özünün “Elmi-cəm” əsərində şairin “Xosrov və Şirin” poemasından parçaların xoş bir səslə oxunduğunu bildirir.

XIII əsrдə yaşamış Məhəmməd Öfvi isə “Lübəbül-ərbab” (“Cövhərlərin seçilməsi”) əsərində Nizamini yüksək dəyərləndirmişdir.

M.Ə.Rəsulzadə tədqiqatında M.Öfvinin sözlərini belə təqdim edir: “Gəncəli Nizami ifadəsindəki məharətiylə bilginliyin sərvətini savurmuş (*mənimşəmiş*) və incəliklər xəzinəsini dünyadakıların başlarına saçmışdır”.¹

XIV əsrдə yaşamış Zəkəriyyə Qəzvini və Əbdüл-Rəşid Bakılı, XV yüzilin müəlliflərindən Dövlətşah Səmərqəndli Nizami sənətini yüksək dəyərləndirmişlər.

Nizami “Xəmsə”sinə ilk bənzətməni isə Əmir Xosrov Dəhləvi yazıb.

Məşhur İran şairi Sədi Şirazi də “Bustan”ında, Hafız Şirazi isə “Muğannamə”sində Nizamiyə istinadlar etmişlər. İran klassiklərin-dən Əbdürəhman Cami də “Baharistan” əsərində Nizamidən bəhs etmişdir.

XVIII əsrдə yaşamış Lütfəli bəy özünün məşhur “Atəşgədə” əsərində Nizamini “sözün dörd dirəyindən biri” adlandırmışdır.

M.Ə.Rəsulzadə bu sırada Nizaminin külliyyatını nəşr etdirən “Ərməğan” dərgisinin müdürü Vəhid Dəstgirdinin xidmətlərini ayrıca qeyd edərək vurgulayır ki, V.Dəstgirdinin “Eşqin tərifində o, (yəni Nizami – red.) Firdovsiyə belə üstündür” – yazması da önemlidir. V.Dəstgirdi Nizaminin “Firdovsinin şeirinə gümüş, özünüküñə qızıl, geri qalanlarinkinə mis” – söyləməsinin tamamilə doğruluğu qənaətindədir.

M.Ə.Rəsulzadə Avropa tənqidçiləri və şairlərinin də Nizamiyə böyük dəyər verdiklərini tədqiqatında əsaslandırmışdır.

Onun araşdırmasından öyrənirik ki, alman tədqiqatçısı Georq Cakov Nizamini şairlikdə Firdovsidən üstün tutmuşdur.

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.84.

Alman şairi Höte Nizami haqqında bu məşhur fikirləri yazmışdır: “Nizami yüksək düha sahibi, incə bir zəkadır”.¹

M.Ə.Rəsulzadə tədqiqatında V.Baxerin, P.Hornun, H.Ritterin, E.Brounun, C.Barbye de Meynardın, İ.Pittsinin, A.Krimskinin, S.F.Oldenburqun Nizami sənətini yüksək dəyərləndirdiklərini qeyd edir.

M.Ə.Rəsulzadə sovet tədqiqatçısı Y.E.Bertelsin 1940-cı ildə Bakıda rus dilində nəşr etdiyi “Böyük Azərbaycan şairi Nizami” monografiyası ilə də bağlı bilgilər verir. O, Bertelsin əsərinin Nizamini “dəyər və böyüklüyünə layiq” olduğunu qeyd etsə də, onun monografiyalarında təqdim edilən bəzi fikirlərə də münasibət bildirir: “Bertelsə görə, Nizami Səlcuq İmperatorluğunun çöküşü üzərinə yer-yer bəlirən aristokrat dərəbəy zorbalıqları ilə şəhərlilər arasında çıxan mücadilə şərtləri içində meydana gəlmişdir. Marksist və materialist təsnifinə və tarixi anlama metoduna uyduraraq Bertels Nizamini o zaman üçün inqilabçı bir topluluq olan şəhərin və şəhərlilərin ideoloqu və fikirlərinin tərcüməni deyə tələqqi ediyor”.²

1924-cü ildə Nizaminin “Yeddi gözəl” əsəri London Universitetinin professoru S.E.Vilson tərəfindən ingilis dilinə tərcümə edildi. M.Ə.Rəsulzadə əsərində S.Vilsonun Nizami sənətindən heyranlığını belə təqdim edir: “Həyəcan və ehtiras təəssürünü ifadədə” Nizamiyi Şekspir və Petrark ilə eşi (*bərabər*) götürməkdədir”.³

M.Ə.Rəsulzadənin tədqiqatında Nizaminin əsərlərinin ümumi həcmi haqqında da dəqiqlik rəqəmlər yazılır. Nizaminin ədəbi irsi 48 min beyiti əhatə etməkdədir ki, bunların 19 mini şairin divanındakı qəzəllərə, qəsidələrə və başqa hissələrə aiddir, qalan 29 min beyiti isə ona böyük məşhurluq gətirən, beş əsərindən ibarət olan – “Xəmsə”sidir. Yenə öyrənirik ki, Nizami sağlığında beş əsərinə “Pənc gənc” (“Beş xəzinə”) adını vermiş, lakin təzkirəçilər, naşirlər sonradan ərəbcə “Xəmsə”, yəni “Beşlik” adlandırmışlar.

¹ “Azerbaijan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.101.

² Yenə orada: s.108-109.

³ Yenə orada: s.104.

Qeyd edək ki, Nizaminin “Xosrov və Şirin” əsərində təqdim olunan Şirinin ermənilərlə heç bir əlaqəsinin olmadığı faktlarla təsdiq olunmaqdadır. **Tədqiqatlardan aydın olur ki, bu sözün kökü “erməni” yox, “ərmən”dir və o dövrdəki “ərmən” tayfaları xristian dininə mənsub olsalar da, türk mənşəli olublar.** Ermənilər isə “hay”ların törəmələridir. Əsərdə Məhinbanu da (Şirinin bibisi) özlərinin türk olan Əfrasiyab nəslindən olduğunu söyləyir.

Görünür, M.Ə.Rəsulzadənin bu məqamları araştırmaq imkanları məhdud olub. Bu, həm də onun Nizami haqqında olan kitabını İkin-ci dünya müharibəsi dövründə yazması, mənbələrdən istifadənin çətinliyi və imkansızlığı ilə bağlı idi.

M.Ə.Rəsulzadə araşdırmasının “Nizamidə farslıq” başlığındaki bölümündə Firdovsi ilə Nizamini qarşılaşdırır və maraqlı təhlillər verir. Yazar ki, Fidovsi 60.000 beyitdən ibarət “Şahnaməsi” ilə “fars ənənələrini” canlandırmış və “yaşatmaq” istəmişdir. Nizami isə ondan fərqli olaraq tarixi hadisələrdən qaynaqlanıb “haqq fikriylə, gözəllik sənəti adına faydalananmışdır”. Bu onun başlıca məqsədi olmuşdur.

Tədqiqatda Nizami – Firdovsi fərqliliyini belə müəyyənləşdirmək mümkündür: 1) Firdovsidə irq təəssübü var, Nizamidə yoxdur; 2) Firdovsidə ərəb və türk düşmənciliyi varsa da, Nizamidə bunlar yoxdur və Təkallahlıq əqidəsi, ədalət mövcuddur; 3) Firdovsidə “İran yaxşılıq əsası kimi Hörmüzd, Turan isə pislik əsası olan Əhrimən kimi verilir”. Bu yanaşmaların heç biri Nizamidə mövcud deyil.

Böyük hökmədar İskəndərə olan münasibətdə də Firdovsi ilə Nizami arasında fərqlər vardır.

Əgər Zərdüştçülük və atəşpərəstlik farslığın parlaq bir ənənəsi idisə, Nizami bunlara qarşı düşmən münasibət bəsləyirdi. O, yuxarıda qeyd olunduğu kimi, Təkallahlığı üstün sayırdı. Onda farslıq duyğusu yox, müsəlmanlıq şüuru və hissi vardır.

M.Ə.Rəsulzadə Nizaminin “Türklüyü”nü ciddi faktlarla araşdıraraq təqdim edir. Nizaminin türk sevgisi elə onun əsərlərindən dəyərli misralarla təqdim olunur:

*Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri.
Madam ki, sən zülmə amil olursun,
Bir türk deyil, çapulcu bir hindusun!*

Bu misralar Nizaminin “Qoca qarı ilə Sultan Səncər” hekayə-sindən götürülüb. M.Ə.Rəsulzadə “türk” sözünün Nizaminin yaradıcılığında “yükseklik”, “paklık və gözəllik” mənasına gəldiyini belə yazır: “Şairin bolca qullandığı “türk” isim və sıfətlərini genel (*başlıca*) bir tərifə tabe tutarsaq, görürüz ki, Nizami “türk” deyir – gözəl, mərd, qəhrəman, əsgər, komandan, bilgi, ər, rəhbər və şef anlıyor; Türkük diyor – gözəllik, eyilik (*yaxşılıq*), təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, komandanlıq, şəflik anlıyor. Türkistan deyir – vəfa, doğruluq və aranılan yer ilə ərmışlik (*vüsal*) anlıyor”.¹

M.Ə.Rəsulzadə əsərində “Nizamidə Qafqasya” mövzusunu da maraqlı təhlil edir, müqayisəli faktlarla əsaslandırır. O, yazır: “Qafqasyanın Nizamidə sadə coğrafi bir anlam deyil, geopolitik baxımdan – qövmi, ictimai və siyasi bütün ünsürləriylə bir məsələ olaraq dəxi əkisləri vardır”.²

Müəllif qeyd edir ki, Xosrov və Şirin” əsərində baş verən hadisələr, əsasən, Qafqazda cərəyan edir. Lakin Nizaminin “İskəndər-namə”sində Qafqaz mühitini daha çox və geniş görürük. Nizaminin xəyalında yaratdığı Makedoniyalı İskəndər iki dəfə Qafqaza gəlmüşdür. Birinci hücumunda atəşpərstiliyi aradan qaldırır, Abxaziyyaya basqın edir, Tiflis şəhərinin əsasını qoyur. Sonra o, Bərdənin şöhrətini eşidib buraya gəlir. Şahzadə Nüşabə ilə görüşür. Və bu görüşdə şair Nüşabənin dərin ağıl və cəsarətini açıqlayır.

İskəndərin Qafqaza ikinci gəlişinin səbəbi rusların Bərdəyə hücum edib, Nüşabəni əsir aparmalarıdır. İskəndər bu xəbəri Çində eşidib dərhal Qafqazın yardımına gəlir, ayrı-ayrı xalqların əsgərlərindən topladığı böyük bir ordu ilə rusları məğlub edir, Nüşabə də əsirlilikdən xilas olur.

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.179.

² Yenə orada: s.190.

M.Ə.Rəsulzadə araşdırmasının bir başlığını da belə təqdim edir: “Nizaminin görüşü və rus”. Bu bölüm də o, Xəzər dənizi sahilində yaşayanların rus hücumlarına məruz qalmasına və Nizaminin Bərdənin ruslar tərəfindən dağıdılmasına diqqəti yönəldərək, şairin dili ilə onların vəhşətlərini təsvir edir.

M.Ə.Rəsulzadə əsərində Nizaminin yaratdığı qadın obrazlarının dərin çalarlarını açıqlaya bilir. Onun araşdırmasına görə “Beşlik”də (*yəni Xəmsə*”də – red.) bəhsİ keçən müsbət qadın tiplərinin həmən həpsİ ya Qafqasya, ya da türk damgasını daşımaqdadır”.¹

M.Ə.Rəsulzadə Nizami yaradıcılığının daha da dərinliklərini açıb təqdim etmək gücündədir ki, bu, tədqiqatçıların öyrənməli olduğu məqamlardır: “Nizami yalnız qəhrəmanlarının iç aləmini təsvir edən ruhi təhlilçilikdəki məharətiylə və ya olayların keçdiyi mühit və bulunduqları şərtləri təsvirdəki qüdrətiylə qalmaz, O, eyni zamanda, misli çox az bulunan bir təbiət yazarıdır. Təbiət Nizami şeirinin ən canlı bir ünsürüdür”.²

Müəllif yazar ki, Nizami sənətində təbiət və təbiətdəkilər “sevinən və iztirab çəkən insanla” çox yaxındır, onu anlayır, başa düşür və burada “Leyli və Məcnun”da Məcnunun insanlardan qaçıb, təbiətə sıçınması, heyvanlarla dostluğu, onun ağacla danışması konkret məsal olaraq göstərilir.

M.Ə.Rəsulzadə Nizamidə “eşq fəlsəfəsi”, “din”, “sosial ideal” problemlərini dərindən açıqlayır.

M.Ə.Rəsulzadə gərgin axtarışları ilə Nizami sənətində elmi dəyərləri olan məqamları tədqiq edir. Sonralar İngilis alimi İ.Nyutonun kəşf etdiyi Ümumdünya cazibə qanununun məqamlarına (hər konkret kütlənin özünə cəzb etmə sahəsi yaratması) böyük şairin irsində rast gəlmirikmi? M.Ə.Rəsulzadə həmin fikirləri belə təqdim edir: “Miqnatis (*maqnit*) aşiq olmasa idi, öylə bir şövq ilə dəmiri nasıl qaldırırdı?” “İçində bir eşq mayası olmasa idi, kəhrəba səmanı nasıl çəkərdi?” “Dünyada nə çox daş və nə çox cövhər vardır,

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.213.

² Yenə orada: s.234.

fəqət bunlardan heç biri nə dəmiri qaldırır, nə də samanı çəkər?” “Növiləri çox olan şeylərdə kəndi mərkəzlərinə doğru axmaq vəsfİ vardır. Atəş yerin mərkəzində qərarlaşmamış olsaydı, yuvarlağımız (*kürəmiz*) partlar, havaya uçardı!”; “Su havada fəzlə (*çox*) durunca ağırlığının təsiriyilə yerə dönüyor”; “Təbiətlər arasında daimi bir yaklaşma (*yaxınlaşma*) və qovuşma vardır ki, həkimlər (*filosoflar*) buna eşq demişlərdir”.¹

Bu maraqlı təqdimat şairin “Xosrov və Şirin” əsərində göstərilmişdir.

M.Ə.Rəsulzadə N.Gəncəvinin dərin astronomiya savadına malik olduğunu da bildirir və qeyd edir ki, dünyanın məşhur alimlərinin sonrakı kəşflərinə böyük şairin hələ XII əsrə yazdığı əsərlərdə rastlaşmaq mümkündür. Müəllif yazar: “Əskilər dünyani mərkəzi yer olmaq üzrə bir göy yuvarlağından ibarət bulurlardı, ulduzlar göyə nəsb (*bərkidilmiş*) edilmiş birər işildaqdı. Bunlardan Günəş də daxil olmaq üzrə yalnız yeddi səyyarənin yerin çevrəsində dönmək üzrə özəl bir seyirləri təsəvvür olunurdu”.²

M.Ə.Rəsulzadə yazar ki, ilk dəfə olaraq məşhur alim N.Kopernik (əlavə edim ki, o, əslən polyakdır və 1473-1543-cü illərdə yaşayıb-red.) bu sahəyə yenilik gətirdi. Məlumdur ki, 1500 ilə yaxın idi ki, dünya sistemi haqqında yunan alimi Ptolemeyin nəzəriyyəsi əsas götürülürdü. Bu nəzəriyyəyə görə Yer kürəsi kainatın mərkəzində yerləşir, Günəş və digər planetlər isə onun ətrafında fırlanır. Otuz illik gərgin axtarış və müşahidələrdən sonra Kopernik sübut etmişdi ki, Yer bir planetdir və bütün planetlər günəş ətrafında dövr edir. Sonradan XVI əsrə isə İtaliya filosofu C.Bruno (1548-1600) isə kainatın ulduzlardan ibarət olduğunu və ulduzların ayrıca müstəqil bir aləm təşkil etdikləri fikrini irəli sürdü.

M.Ə.Rəsulzadə əsaslandırır ki, N.Gəncəvi bu fikirləri həmin alimlərdən 400 il əvvəl söyləmişdir. Burada o, Nizaminin “Xosrov və Şirin” əsərindən vəziri Büzürgümüdə sorğular edən Xosrov Pərvizin aşağıdakı sözlərini xatırladır:

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.262.

² Yenə orada: s.239.

*Eşitdim mən ki, hər ulduz bir cahandır,
Ki hər biri birər yer, asimandır.*

Bu misralar Nizami yaradıcılığında maraqlı dünya kəşflərinin mövcudluğunu təsdiq etməkdədir.

Bundan əlavə, Nizami yaradıcılığında yanmayan materiallar haqqında da məlumatlar var ki, bunu yalnız XX əsrin kəşflərində tapmaq mümkündür.

Nizami “Xəmsə”sində “təlq” (*açıq yaşıl rəngdə bəzən rəngsiz, yağılı görünüşlü mineral*) sözünü işlədir. Bu sözün oda və yanğına davamlı “mədəni bir cövhəri” anlatdığı qeyd edir. Beyitlərin birində şair yazır:

*Arslan ol da, qorxma kədi soyundan,
Təlq olub da, qorxma tamuğ odundan.*

M.Ə.Rəsulzadə yazır: “Yanmaz kasalar və atəşə dayanan başqa cihazlar zamanımızın texnik yeniliklərindəndir. Bu cihazların yapılmasında qullanılan yanmaz maddələrdən azbestin tərkibindəki ünsürlərdən biri də təlqdir”.¹

Bu təqdimatdan sonra M.Ə.Rəsulzadə Nizaminin bir böyük alim kimi də xüsusiyyətlərini açıqlayır: “Sözün qisası, şair kəndi çağının mütəbəhhiridir (*çox bilgili, böyük alim*), heç bir şeydən bilgi qədər zövq duyduğu yoxdur. Şair bütün gecələrini və gündüzlərini aramaq, düşünmək və yaratmaqla keçirmişdir”.²

M.Ə.Rəsulzadə böyük şairin yaradıcılığını həm də belə elmi mövqedən araşdırıb öyrənə bilmişdir.

M.Ə.Rəsulzadə Nizamidə təlqin olunan “sosial ideal”a sovet tədqiqatçılarının düzgün yanaşmadıqlarını belə əsaslandırır: “Sovet müstəşriqlərindən Bertelsi “İskəndərnəmə”nin “Cənnət-şəhər” haqqındaki fikrəsini (*yazısını*) oxurkən “həyəcanlı bir qürur və öyünmə duyğusu” qaplıyor. Çünkü Nizami bu “ideal” sosializmi quzeydə, SSRİ-nin bulunduğu bir yerdə yerləşdiriyormuş!..

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.240.

² Yenə orada: s.240.

Bir kərrə “Cənnət-şəhər” pək də “SSRİ”nin bulunduğu bir yerdə deyildir. Çünkü Nizami İskəndərin bu şəhərdən ayrılaraq Yunanistana doğru aldığı yolun yönünü göstərmişdir. Çizilən bu yönə görə İskəndər “Qaradan – dənizdən keçmiş və bir çox yol aldıqdan sonra Kirmandan Kirmanşaha, oradan Babilə, Babilədən Şəhri-Zura gəlmışdır. Bu qeyd və bu açıqlıq varkən “Cənnət-şəhər”in qızıl Moskva olduğunu iddia etmək coğrafiya bilgisinə aykırıdır!.. Şairin fantazisində canlanan bu ideal şəhrin yerini təyin etmək mütləqa lazımsa, onu qırğızca ilgili bir ölkədə aramalıdır. Hər ideal şeyi türklüyü bağlayan şair “ideal şər”ini dəxi Türkstanda görmüşdür. Bilkassə əski yunan qaynaqlarında da Türkstanda şəxsi mülkiyyət bilməyən cəmiyyətlərdən bəhis vardır”.¹

M.Ə.Rəsulzadə Nizami ilə bağlı aparılan sovet təbliğat maşınının əsaslarını konkret faktlarla da sarsıdır. O, yazır ki, Nizaminin təsvir etdiyi “Cənnət-şəhər” dindardır, Sovet dövlətində isə dinsizlik hökm sürür, yəni biri Allahı tanısa da, o biri qəbul etmir. Birincidə yalan söylənilmədiyi halda, ikincidə – sovetlərdə isə yalan əsas təbliğat silahına çevrilib. Birincidə sevgi əsas olsa da, sovetlərdə nifrat başlıca yer tutur. Birinci fitnənin nə olduğunu bilməz, sovetlər isə bütün dünyada bir fitnə yuvasıdır və s.

M.Ə.Rəsulzadə “Nizamidə dövlət tələqqisi” (*inkışafı*) başlığında yazmış bir məqama toxunur ki, Nizami yaradılışda ikiliyi qəbul etməmişdir və bu dəyərə üstünlük vermişdir – şüurlu insan cəmiyyətində əsas olan “ictimai ahəng ilə ədalət”dir.

Müəllif qeyd edir ki, Nizami qavramına görə “dövlət anlamı ilə zülm anlamı”nın bir araya gəlməsi mümkünüsüzdür, hücum yapan adam dövlətlə dost olamaz”.

M.Ə.Rəsulzadənin “Son söz” bölümündə yazdığı fikirlər onun tədqiqatının çox təsirli məqamlarındandır və o, burada Nizamiyə olan həm sevgisini, həm saygısını, ona heyranlığını bildiri, onunla fəxr etdiyini açıqlayır: “Böyük və dahi şair Nizami təbiətin bir fenome-

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.270-271.

nidir. Təbiətin böyüklük, gözəllik, çeşidlilik və sevimpliliyi nə qədər tamamıyla qavranılmazsa, təbiət qədər böyük və onun qədər qüdrətli Nizami yaradıcılığını da tamamıyla qavramaq mümkün deyildir...”¹

Müəllif Nizami yaradıcılığındaki inkişaf gücünü belə müqayisə ilə davam edir: “Şairdəki bu coşğun qüvvəti çağdaş bir təşbihlə anlatmaq istərsək, Nizamidəki dinamizmi atom enerjisi ilə qarşılaşdırıra biliriz. Bu fərqlə ki, bu gün müəyyən qəlibə qoyulub istənilən yönətimdə qullanılmadığından (*istifadə edilmədiyindən*), sadəcə, dağıtmak və yixməga yarıyan atoma müqabil Nizami kəndisindəki (*özündəki*) dinamizmə yapıcı bir yönətim verə bilmış, onu kəndisində mövcud zühd, təqva və idealistlik qüvvətiylə müəyyən bir qəlibə soxa bilmüşdür (*daxil etmişdir*)”.²

M.Ə.Rəsulzadə tədqiqatında Nizami ilə bağlı fikirlərini belə yekunlaşdırır: “Əvət, mədəniyyət tarixində kəndinə çox şərəfli yer qazandıran bu eşsiz övladına Azərbaycan bütün varlığıyla minnətdardır. Bunun kimi əsərlərində ideallaşdırılan türklük də, şübhəsiz, türk Nizaminin böyük adıyla öyunür. Onun yüksək ruhunu rəhmət və şükranla anar!”³

Araşdırmalardan aydın olur ki, M.Ə.Rəsulzadə Nizami əsərlərinin orijinaldan ilk tərcüməçisidir. Doğrudur, bu tərcümələr Türkiyə türkcəsinə çevrilsə də, azərbaycançılıq ruhu aşkar hiss olunmaqdadır. Əlavə edək ki, 1940-ci illərə qədər Nizaminin əsərlərinin Azərbaycan dilində oxunması mümkün olmayıb. 1940-ci illərdəki tərcümələr isə sətri tərcümələr əsasında hazırlanırdı. Bu sahədə 1933-cü ildə yaradılmış Ədəbiyyat İnstututunun işçiləri fəallıq göstərir və şairin əsərlərini sətri tərcümə edir, bu əsasda S.Vurğun, A.Şaiq, R.Rza, S.Rüstəm, M.Rahim, M.Rzaquluzadə kimi görkəmlı şairlər isə poetik tərcümələr hazırlayırdı. Yəni Nizaminin birbaşa fars dilindən tərcüməsi ortaçıda yox idi. Bu tərcümələrdə isə bəzən də dövrün ideoloji tələbləri ilə bağlı ciddi nöqsanlar mövcud idi. 1988-ci ildə isə

¹ “Azerbaycan şairi Nizami”. (Yazan: Mehmet Emin Resulzade) Ankara, 1951, s.285.

² Yenə orada: s.286.

³ Yenə orada: s.288.

şair X.Rza Nizaminin “Sirlər xəzinəsi”ni fars dilindən Azərbaycan dilinə tərcümə edərək “Bədii sözün tanrısı” adlı giriş sözü ilə nəşr etdirdi.

M.Ə.Rəsulzadə tərcümələrinin üstünlüyü fars dilindən, yəni orijinaldan edilməsi, Azərbaycan türkçəsində asan başa düşülməyidir. Digər tərəfdən, M.Ə.Rəsulzadə şeirlər və tərcümələr müəllifi kimi də Nizami əsərlərinin bütün ruhunu duymuşdur. Bu onunla bağlıdır ki, M.Ə.Rəsulzadə fars dilini dərindən bilirdi və farscadan o zamana qədər kitablar tərcümə etmiş, İranda farsca nəşr edilən (1909-1911-ci illərdə) “İrani-nov” (“Yeni İran”) qəzetinin baş redaktoru olmuşdu. Bu üstünlük'lər M.Ə.Rəsulzadə tərcümələrinin yüksək sənətkarlığının təsdiqidir. Nizaminin əsərləri onun tərəfindən çox yüksək poetik istedadla dilimizə çevrilib. M.Ə.Rəsulzadənin Nizamidən tərcümələri: 1) “Allah haqqında”; 2) “Söz”; 3) “Sözcü”; 4) “İnsanlığın dəyəri”; 5) “İxtiyar qadın və Sultan Səncər”; 6) “Tuğlaçı (Kərpickəsən-red.) ixtiyar”; 7) “Bayquş düyüünü”; 8) “Qıpçaq qadınları”; 9) “İskəndərin qulaqları”; 10) “Xosrov ilə Fərhad”.

Qeyd edək ki, M.Ə.Rəsulzadə İkinci Dünya savaşıından sonra Türkiyəyə qayıtdığı 1947-ci ildən başlayaraq Nizami haqqında əsərini nəşr etdirməyə çalışmaqla yanaşı, iştirak etdiyi müxtəlif tədbirlərdə də bu mövzuda fikirlər irəli sürmüştür. Əlavə edək ki, onun Nizami haqqındaki çıxışlarının və məqalələrinin əsasını böyük şair haqqındaki “Azərbaycan şairi Nizami” əsərindən hissələr təşkil edir. Sadəcə, müəyyən yeni fikirlər bu məqalələrdə mövcuddur və istisna təşkil edir.

1949-cu ildə Azərbaycan Kültür Dərnəyi¹nin təşəbbüsü ilə **28 May Azərbaycan İstiqlali Günü** ilə bağlı Ankaradakı “Xalq Evi” binasında konfrans keçirildi. M.Ə.Rəsulzadə bu konfransda “Azərbaycan Kültür Gələnəkləri” (*ənənələri*) mövzusunda çıxış etdi (bu çıxışın mətni elə həmin ili Ankaradakı “Sipahi” mətbəəsində ayrıca kitab olaraq çap olundu).

M.Ə.Rəsulzadə bu çıxışında Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı maraqlı bilgilər verdikdən sonra deyir: “... Ədəbiyyata gəlincə,

Azərbaycan daha böyük bir önəmdədir. Azərbaycanın ümumi türk ədəbiyyatındaki iştirakını bəlirtmədən önce, tarixi xronoloji sırasıyla farsca yazılan İran ədəbiyyatındaki rolu üzərində bir az duralım...”¹

Sonra M.Ə.Rəsulzadə Nizami haqqındaki dəyərli fikirlərini konfrans iştirakçılara çatdırır: “... Başda Nizami olmaq üzrə Azərbaycan İran ədəbiyyatına Xaqani, Fələki, Əbü'l-Üla və başqaları kimi bir sıra böyük şairlər vermişdir.

Gəncəli Nizami məşhur alman şairi Hötenin kəndiləri ilə boy ölcüşməyə cəsarət etmədiyi yeddi İran şairlərindən biridir”².

M.Ə.Rəsulzadə Nizaminin türk və azərbaycanlı olduğunu xüsusili olaraq vurgulayır: “O, aləmşüməl bir qüvvət olmaqla bərabər, hər böyük sənətkar kimi kəndi mühiti ilə səmimi bağlarla bağlıdır. O, Firdovsi tipində bir fars milliyyətçiliyinə yabançıdır, qanunları və təfəkkürləri etibariylə bir turkdür. O, bütün eyilikləri, qüvvət və dəyərləri daima türk məcəz və istiarəsiylə zikr edər. **Ədalətli dövlət idealı onun nəzərində Türk dövlətidir**”³.

M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” kitabını 1951-ci ildə nəşr etdirdikdən sonra da bu mövzuda axtarışlarını davam etdirir, mətbuatda yazılarla çıxış edirdi.

Onun “Azərbaycan şairi Nizami” kitabını nəşr etdirdikdən sonra “Azərbaycan” jurnalında çap olunan yazısı belə adlanır: “**Nizamidə türklük**”.

Ankarada “Azərbaycan Kültür Dərnəyi”nin nəşri olaraq yayınlanan bu jurnalın 1952-ci il 1 may sayında çap edilən “Nizamidə türklük” məqaləsi 3 səhifə həcmindədir.

Məqalənin başlığında verilən qeyddən aydın olur ki, bu yazı müəllifin 1951-ci ildəki məlum kitabındandır.

Əslində, “M.Ə.Rəsulzadə” imzası olan bu yazı jurnal tərəfindən oxuculara təqdim olunur. “Azərbaycan” jurnalının təqdimatında oxu.

¹ M.E.Resulzade. “Azerbaycan Kültür Gelenekleri”. (Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə 28 Mayis 1949-da Ankara “Xalq Evi” binasında verilən konfrans.) Ankara, 1949, s.11.

² Yenə orada: s.12.

³ Yenə orada: s.12.

yuruq: “Böyük qıtədə (*parça, bölüm*) 400 səhifə tutan “Azərbaycan şairi Nizami” adlı incələməsində möhtərəm ustad Məhəmməd Əmin Rəsulzadə Nizaminin sadə azərbaycanlı bir şair deyil, bir Azərbaycan şairi olduğunu müvəffəqiyyətlə isbat etməkdədir. “Konuları baxımından Nizami” bölümü kitabın ən orijinal səhifələrini təşkil etməkdədir. Əsərin Nizamidə farslıq, Nizamidə türklük, Nizamidə Qafqasya, Nizami görüşü ilə rus, Nizamiyə görə qadınlıq bəhislərini incələyən müəllif bu bölümədə bu nəticəyə varmışdır:

*Farsçılığı yox onun,
Türklüyü çox bağlıdır.
Qafqaz deyə zövq alır;
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri,
Ya türk, ya Qafqazlıdır.
Şübhəsi yoxdur ki, o,
Bir azərbaycanlıdır.¹*

Bu şeirin müəllifi M.Ə.Rəsulzadədir. O, qeyd edildiyi kimi, Nizaminin Azərbaycan şairi olduğunu və türklüyü məxsusluğunu həm tədqiqatları ilə, həm də şeir parçaları ilə sübuta çalışırdı.

Jurnal yazarı: “Dünya ədəbiyyatı çapında müstəsna bir yer tutan Şərqi böyük şairi Nizaminin azərbaycanlığını təşkil edən ünsürlərdən biri onun türklüyü qarşı duydugu sevgi və bağlılıqdır. Bu bağlılıq Emin bəyin əsərində “Nizamidə türklük” başlığını daşıyan səhifələrdə anladılmışdır. Bu fəsli ixtisasə təəlüq (*toplayan*) edən həsiyə və farsca mətnlərdən ayıraq və qismən də qısalaraq aşağıya nəql ediriz”.²

Bu yazı çap olunarkən M.Ə.Rəsulzadə sağ idi və ehtimal ki, kitabından Nizami ilə bağlı olan hissəni də jurnalda özü təqdim etmişdi.

¹ “Nizamidə türklük” (M.Ə.Rəsulzadə). “Azərbaycan” jurnalı, Ankara, 1952-ci il, il:1, sayı-2, s.3.

² Yenə orada: s.3.

“Azərbaycan” jurnalının 1952-ci ilin 1 iyunundakı 3-cü sayında M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərindən seçilərək daha bir yazı təqdim olunub: **“Doğu İslam mədəniyyətində Azərbaycanın rolü”**. Yazı başlığının altında bu sözlər yazılıb: “M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərinin müqəddiməsindən.

Jurnalın 3 səhifəsində (s.3-5) yer alan bu yazida M.Ə.Rəsulzadənin təsirli və əsləşli sözləri onun bütün varlığı ilə Azərbaycan düşüncəsi ilə yaşadığına təsdiq etməkdədir: “Türk olmaları etibarı ilə azərbaycanlıların İslam mədəniyyətinə hizmet etmiş türklər arasında yerləri bulunduğu kimi, bir Doğu İslam məməkəti olmaq üzrə Azərbaycanın bu işdə önəmlili bir rolü vardır. Türkcədən başqa əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir listəsi (*siyahısı*) yazılırsa, böyük bir cild olur”.¹

Sonra yazida M.Ə.Tərbiyətin “Danişməndani Azərbaycan” (“Azərbaycan bilginləri”) adlı 400 səhifəlik kitabında əsərlərini fars və ərəbcə yazmış azərbaycanlılar haqqında məlumatlar qeyd olunduğu bildirilir.

Məqalədə təqdim edilir ki, azərbaycanlı olan Nizami ilə yanaşı, X əsrə yaşamış Xətib Təbrizi, X əsrə yazıl-yaratmış Əbül-Həsən Bəhmənyar (o, həm də Əbu Əli ibn-Sinanın şagirdlərindən olub), məşhur münəccim Fərududdin Şirvanlı, məşhur coğrafiyaşunas Əbdül-Rəşid Bakılı, musiqi bilicisi Əbdül Qədir Marağalı, IX əsrin tanınmış təbiblərindən Şükrullah Şirvanlı, Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şəm Kazani, Təbrizdəki Goy Məscidi tikdirmiş Qaraqoyunlulardan məşhur Cahan şah, Azərbaycan Atabəylərinin Naxçıvanda 1172-1185-ci illərdə Mömünə Xatun türbəsinin əsasını qoyan Azərbaycan Atabəyləri (Mömünə Xatun Məhəmməd Cahan Pəhləvanın anasıdır) də azərbaycanlıdır.

Məqalədə digər sahələrdə, xüsusən də nəqqəşliqdə məşhurlaşmış azərbaycanlılar haqqında da bilgilər vardır.

¹ “Doğu İslam mədəniyyətində Azərbaycanın rolü” (M.Ə.Rəsulzadə). “Azərbaycan” jurnalı, Ankara, 1952-ci il, il:1, sayı-3, 1 həziran (iyun), s.3-5.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin “**Doğu İslam mədəniyyətində Azərbaycanın rolü**” adlı yazısının davamı “Azərbaycan” jurnalının 1953-cü ildəki 1 iyul ayında dərc edilmişdir¹.

“Azərbaycan” jurnalının elə həmin 1952-ci ilə aid 1 iyun ayında N.Gəncəvinin “Xəmsə”sindən olan “İxtiyar qadın ilə Sultan Səncər” şeiri çap edilib.² Həmin şeir M.Ə.Rəsulzadə tərəfindən farscadan tərcümə edilib. Bu tarixi və həmin şeirin 1951-ci ildə “Azərbaycan şairi Nizami” kitabında çapını diqqətə alsaq, onda M.Ə.Rəsulzadənin həm də Nizaminin ilk tərcüməçilərindən biri olduğunu söyləməyimiz doğrudur. Digər tərəfdən, M.Ə.Rəsulzadə həmin kitabında ayrıca bir bölmədə həm də özünün Nizamidən çevirmələrini təqdim etmişdir. Şeirin başlığında “Nizaminin “Məxzənül-əsrar”ından, yəni “Sirlər xəzinəsi”ndən və çevirəni M.Ə.Rəsulzadə” sözləri yazılıb. 44 misralıq bu şeirin yalnız bir yerində “darğा” sözünün “polis” yazılışı verilib.

Bu tərcüməni M.Ə.Rəsulzadə həm məzmun, həm də poetik baxımdan yüksək səviyyədə etmişdir.

Əli xan Qantəmirin məsul müdürüyyi ilə Münhendə nəşr edilən “Qafqasya” jurnalının 1952-ci ilin avqust ayındaki sayıda M.Ə.Rəsulzadənin “**Azərbaycan şairi Nizami və dönyanın bugünkü durumu**” yazısı çap edildi.

Qeyd edək ki, bu yazının əsasını M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabından götürülmüş hissələr təşkil edirdi.

Məqalənin əvvəlində Nizaminin dünya ədəbiyyatında başlıca yer tutması, Firdovsinin yaratdığı “cəngavərlik romanının dar çərçivəsini aşaraq lirik eşq əfsanəsi yazaraq hissi romançılığın” təməlini qoyması qeyd edilmişdir.

Sonra əlavə edilir ki, Nizaminin sənətkarlıq yeniliyinin təsiri nəticəsində ona farsca və türkçə yüzlərlə bənzətmələr yazılmışdır.

¹ “Doğu İslam mədəniyyətində Azərbaycanın rolü” (M.Ə.Rəsulzadə). “Azərbaycan” jurnalı, Ankara, 1952-ci il, il:1, sayı-4, 1 təmmuz (iyul), s.9-10.

² “İxtiyar qadın ilə Sultan Səncər” (Nizami). “Azərbaycan” jurnalı, Ankara, 1952-ci il, il:1, sayı-3, 1 həziran (iyun), s.9.

Məqalədə Nizami yaradıcılığına Avropa şair və tədqiqatçılarının da böyük diqqət göstərdiyi qeyd edilməklə onların adları sadalanır. İran ədəbiyyatı tarixinin elmi əsasını qoyan M.Ethenin bir fikrinə də məqalədə toxunulur: “Şillerin “Turandot” adındaki mənzuməsi Nizaminin hekayəsiylə ilgilidir”.¹

Müəllif bu məqaləsində Nizaminin “rus təhlükəsi” haqqındaki düşüncələrini təhlil edir və şairi bugünkü dünya durumuna bağlayan fikirərinin aktuallığını əsaslandırır.

Məqalədə “İskəndərnamə”dəki hadisələr başlıca hədəfə çevrilib. İskəndərin Qafqaza gəlişi, rus işğalçılara qarşı savaşı, Dərbənd divarının tikilməsi, Nüşabəni rus əsirliyindən azad etməsi səhnələri qısa olaraq təsvir edilir.

Müəllif qeyd edir ki, Nizaminin dövründə hələ Amerika kəşf edilmiş, mədəniyyət dünyası yalnız Ağ dənizlə Çin dənizi arasında mövcud idi. O, yazır: “Mədəniyyət dünyasının yixici kommunizmə qarşı almış olduğu cəbhədə türk gücünə verilən önəm belə İskəndərin bu nitqində bəlirdilmişdir! (aydınlaşdırılmışdır)”.²

Bir qədər əvvəl isə müəllif İskəndərin nitqini əsaslandıran aşağıdakı beyitləri oxucuya təqdim edir:

*Türkiün güciylə biz fəqət gerçəkdən,
Tam kəsərik rus ayağını bu yerdən.³*

Müəllif məqalədə xüsusi olaraq vurğulayır ki, Nizamiyə görə millətlərə zorla deyil, “mənəvi avtoritet” ilə nüfuz etmək mümkündür. O, yazır: “Yetişir ki, onların vicdanlarına xıtab edə bilirsın!”⁴

Məqalənin sonunda “bir ilahi müraciətlə” İskəndərə peyğəmbərlilik verildiyi və onun möcüzəsinin “bütün millətlərin dilini tərcüman-sız anlayacağı” qeyd edilir.

Məqalə bu sözlərlə yekunlaşır: “Milli vicdanın tərcümanı dil de-yilmidir?.. Öylə ya!.. Şair demək istiyor ki, millətlərarası nizam an-

¹ “Azərbaycan şairi Nizami və dünyanın bugünkü durumu”. “Qafqasya” jurnalı, Münhen, 1952-ci il, avqust, №13, s.5.

² Yenə orada: s.7.

³ Yenə orada: s.7.

⁴ Yenə orada: s.7.

caq milli haqların tanınmasıylə kökləşə bilir! İnsanlığın susadığı tək dünya barışının bundan daha yüksək formulunu kim vermişdir?!.¹

Qeyd edək ki, 1950-ci illərdə N.Gəncəvi yaradıcılığına ilk dəfə beynəlxalq radio yayınlarında da rast gəlirik”. Amerikanın səsi” radiosunda böyük şairin yaradıcılığına həsr edilmiş verilişin səslənməsi əhəmiyyətli hadisə idi.

1952-ci ilin 31 iyulunda “Amerikanın səsi” radiosu aşağıdakı başlıqda veriliş yayınladı: **“Amerikanın səsi” radiosunda Nizami”**.²

Verilişin həmin tarixdə yayınlanmasının səbəbini isə redaksiya belə izah edirdi: “Bir çox Şərqi böyükləri kimi, Azərbaycanın böyük şairi Gəncəli Nizaminin anadan olduğu ilə dünyadan getdiyi gün bəlli deyildir. Fəqət şairin əsərlərindən bəzilərinin yazıldıqları gün məlumudur: məsələn, sənət baxımından ən parlaq mənzuməsi “Yeddi gözəl” 1197-ci ilin iyulun 31-də yazılıb başa çatmışdır. Bu vəsilə ilə bu gün Azərbaycan şairi Nizamini xatırlatmaq istəyirik”.³

Nizaminin “Yeddi gözəl” əsərinin yazıldığı gündə verilişin efirə getməsi şairin sənətinə böyük diqqətin göstəricisi idi.

Verilişin məzmunundan aydın olur ki, əsas mətnədə M.Ə.Rəsulzadənin Ankarada çap edilmiş “Azərbaycan şairi Nizami” kitabından qaynaqlanılib. Bu haqda verilişin mətnindən oxuyuruq: “İstədiyi mövzular baxımından şair xalis bir Azəri türkü olduğu qədər məmləkətinin siyasi müqəddəratiyla candan bağlı bir qafqasıdır. Rəsulzadə Mehmet Emin bəyin 1951-də Ankarada Türkiyə Cumhuriyyəti Milli Məarif Mətbəəsi tərəfindən nəşr olunan 400 böyük səhifəlik “Azərbaycan şairi Nizami” kitabı bu iki bəhsin incədən-incəyə tədqiq etməkdədir”.⁴

Verilişdə bir vacib məqam da vurgulanır: “İnsaniyyətçi və sosial ədalət tərəfdarı Nizamini bolşeviklər mənimşəyir. Onu öz propaqandalarına alət edirlər. Nizami onların şairi imiş. Sovet rejiminin gələcə-

¹ “Amerikanın səsi” radiosunda Nizami”. “Qafqasya” jurnalı, Münhen, 1952-ci il, avqust, №13.

² Yenə orada: s.8.

³ Yenə orada: s.8.

⁴ Yenə orada: s.8.

yini bundan ta 800 il əvvəl xəbər vermiş imiş. Hətta “Cənnət şəhər”i “Sovet cənnəti”nin olduğu bir yerdə yerləşdirilmiş imiş”.¹

Qeyd olunur ki, dini əxlaqa və ictimai təsanüdə (*həmrəyliyə*) əsaslanan “Nizami sosializmi” ilə dini inkar edən və siniflər mübarizəsini alovlaşdırıran bolşevik sosializminin heç bir oxşarlığı yoxdur.

Radio verilişi “Azərbaycan şairi Nizami”dən götürülmüş bu sözlərlə yekunlaşır “Bolşeviklər “zamanımızda yaşamış olsa idi, Nizami bizimlə bərabər olardı” – deyirlər. Fəqət bizə görə sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya gələ bilirlərsə, Nizami ilə bolşeviklər dəxi o qədər bərabər ola bilərlər!..”²

Qeyd edək ki, “Amerikanın səsi” radiosunda “Nizami” verilişinin mətni “Qafqasya” dərgisinin 1952-ci il avqust, 13-cü sayında və Ankarada nəşr olunan “Azərbaycan” jurnalının 1 dekabr 1952-ci il, il-1, 7-ci sayında da çap edilmişdir. Jurnalda mətn “Azərbaycan şairi Gəncəli Nizami” olaraq təqdim edilib.

Qeyd edək ki, Azərbaycan mühacirət irlisinin öyrənilməsindən də aydın olur ki, N.Gəncəvi yaradıcılığının araşdırılmayan sahələri vardır və gələcəkdə tədqiqatçıların bu mövzuda yeni əsərlər ortalığa qoyması mümkündür.

Azərbaycanın dahi şairi N.Gəncəvi yaratdığı əsərləri ilə ümumbaşər mədəniyyətinin inkişafına və zənginləşməsinə müasir dövrümüzdə də böyük faydalar verməkdədir.

Nəsiman YAQUBLU,
Tarix elmləri doktoru, professor

¹ “Amerikanın səsi” radiosunda Nizami”. “Qafqasya” jurnalı, Münhen, 1952-ci il, avqust, №13, s.10.

² Yenə orada: s.9.

SƏKKİZ YÜZÜNCÜ İLDÖNÜMÜ MÜNASİBƏTİYLƏ
1141 - 1941

AZƏRBAYCAN ŞAİRİ NİZAMİ


YAZAN :
Məhəmməd Əmin Rəsulzadə

ANKARA, 1951 – MİLLİ EĞİTİM BASIMEVİ

*Şad ola ruhu o kəsin kim deyə:
Nizamiyə tanrı rəhmət eyliyə!*¹

Nizami

¹ Bu beyit farsca da yazılmış – red.



XV yüzyıl başlarına aid bir "Xəmsə" əlyazmasının ilk səhifəsi



Nizami
Azərbaycan rəssamı Qəzənfərin əsəri

İÇİNDƏKİLƏR

Müəllifdən.....	71
Başlanğıc	
1 – Doğu islam mədəniyyəti. 2 – Doğu islam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərə yapılan yubileylər. 3 – Doğu islam mədəniyyətində Azərbaycanın rolü. 4 – Türk hakimiyyəti altında fars ədəbiyyatı. 5 – XII yüzildə Azərbaycan. 6 – Milliyət baxımından ədəbiyyatda şəkil və məna. 7 – Nizami – Azərbaycan şairi. 8 – Nizamının yaradıcılığı. 9 – İhmal edilmiş Nizami. 10 – Nizamiyə qarşı borcumuz.....	77-114

Birinci bölüm NİZAMİ KİMDİR

I. Nizamının hal tərcüməsi	121-138
II. Şairin Azərbaycan hökmardarlarıyla münasibətləri	141-156
III. Kəndi gözüylə Nizami	157-162
IV. Nizamının cahan ədəbiyyatındaki yeri	165-200

İkinci bölüm NİZAMİNİN BEŞ KİTABI

“Pənc-gənc” və yaxud “Xəmsə”	205-206
I. “Məxzənül-əsrar”	207-217
II. “Xosrov və Şirin”	218-236
III. “Leyli və Məcnun”	237-251
IV. “Həft peykər” (“Yeddi gözəl”)	252-258
V. “İskəndərnamə”	259-266

Üçüncü bölüm KONULARI BAXIMINDAN NİZAMI

Nizaminin konuları	273-274
I. Nizamidə farslıq	275-280
II. Nizamidə türklük	281-292
III. Nizamidə Qafqasya	293-307
IV. Nizami görüşü ilə rus	308-315
V. Nizamiyə görə qadınlıq	316-325
Konulardan çıxan sonuc	326-330

Dördüncü bölüm NİZAMİDƏ SƏNƏT VƏ İDEOLOJİ

I. Nizami şeirinin özəlliyi	335-350
II. Nizami sənətinin ana qaynağı	351-355
III. Nizami yaradıcılığının gelişimi	356-362
IV. Nizamidə həyat tələqqisi və insan	363-368
V. Nizamidə eşq fəlsəfəsi	369-373
VI. Nizamidə din tələqqisi və sosyal ideal	374-382
VII. Nizamidə dövlət tələqqisi	383-387
VIII. İdeal hökmədar – İskəndər və möcüzəsi	388-394
Son söz	395-398

ƏKLƏMƏLƏR

I. Nizami (Mənzum bir xülasə).....	401-409
II. İki “Leyli-Məcnun” (Nizami ilə Füzuli)	410-432
III. Nizaminin doğulduğu yer və məzarı	437-443
IV. Nizamidə türkçə sözlər	444-454
V. Vəhid Dəstgirdinin yorumları	455-458
VI. Nizamidən çevirmələr:	
1 – Allah haqqında. 2 – Söz. 3 – Sözcü. 4 – İnsanlığın dəyəri.	
5 – İxtiyar qadın və Sultan Səncər. 6 – Tuğlaçı ixtiyar.	
7 – Bayquş düyüünü. 8 – Qıpçaq qadınları. 9 – İskəndərin qulaqları.	
10 – Xosrov ilə Fərhad	459-476

VII. Biblioqrafiya:

- 1 – Nizamiyə yazılın bənzətmələr. 2 – Nizami “Xəmsə”sinin əski əlyazmaları¹. 3 – Nizamiyə aid Avropada çıxmış bulunan əsərlər².
4 – Faydalandığımız qaynaqlar³ 477-492

VIII. Nizamidən mətnlər:

- 1 – Söz haqqında. 2 – Sözcü haqqında. 3 – Kəndisi haqqında.
4 – İnsanın şərəfi haqqında. 5 – Mövcudatda eşq. 6 – Allah və Allah adamı.
7 – Həzrəti Məhəmməd və Pərviz. 8 – Bərdə kralıçası. 9 – Qıpçaq qadınları.
10 – İxtiyar qadın və Sultan Səncər. 11 – Xosrov ilə Fərhad. 12 – Oğluna öyüdləri. 13 – Azərbaycan hökmədarları: a) Atabəy Məhəmməd;
b) Atabəy Qızıl Arslan; c) Şirvanşah Mənuçehr Axsitan;
d) Atabəy Nüsrətəddin Əbu Bəkr. 14 – Gəncə zəlzələsi.
15 – Müxtəlif parçalar 493-512

IX. İndeks:

- 1 – Şəxs adları. 2 – Coğrafi, qövmi və siyasi adlar.
3 – Tarixi anıtlar, təsislər və elmi, ədəbi əsərlər 513-530

MƏTN DİŞİ RƏSMLƏR⁴:

- 1 – “Xəmsə”nin əlyazması. 2 – Nizami (Portret). 3 – Göy məscid (Təbriz).
4 – Möminə Xatun türbəsi (Naxçıvan). 5 – Divanxana binası (Bakı).
6 – Peygəmbərin meracı (rəngli). 7 – Nizami ilə Səlcuqlu Prins Toğrul.
8 – Sultan Səncər və ixtiyar qadın (rəngli). 9 – Əlişir Nəvai (rəngli).
10 – Şirin rəsmi üzərinə Xosrova aşiq oluyor. 11 – Fərhad ilə Şirin (süd hovuzu).
12 – Məcnun vəhşilər arasında (rəngli). 13 – Məcnun ilə Leyli məktəbdə.
14 – Bəhram Gur məşuqqələrindən biriylə. 15 – Şirin və Xosrov (rəngli).
16 – Bəhram Gur ovdası (rəngli). 17 – İskəndər filosoflar arasında.
18 – Nizami (portret). 19 – Füzuli (miniatürlər XV və XVI yüzillərə aiddir).

¹ Mətn daxilindəki başlıqda “Xəmsə”yi Nizami yazmaları” yazılıb – *red*.

² Mətn daxilinda “Nizamiyə aid Avropada çıxan əsərlər” yazılıb – *red*.

³ Mətn daxilində “Bu əsər üçün faydalandığımız qaynaqlar” yazılıb – *red*.

⁴ Qeyd: M.Ə.Rəsulzadənin o dövrün çətinlikləri şəraitində (xüsusən İkinci dünyu müharibəsi və sonrakı ilk illərdə) əldə etdiyi foto və miniatürləri olduğu kimi saxladıq. Bunu etməkdə məqsədimiz kitabın tarixiliyinin əhəmiyyətini azaltmamaqdır.

MÜƏLLİFDƏN

Kitabımız Nizaminin 800-cü doğum ildönümü münasibətiylə 1941-də bitmiş, fəqət savaşın doğurduğu çətinliklər üzündən basımı gecikmişdir.

Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri yandan hər keçən il əsərin biraz daha dolğunlaşmasına və gözəlləşməsinə yaramış: yeni materiallar, əkləmələr (*əlavələr*), təsvirlər və haşıyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941 ilindən sonrakı tarixlər kitabda bu surətlə yer almışdır. “**Əkləmə**” bölümündə bilxassə “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur.

Fəsil başlarında Nizamidən alınan beyitlərin türkçə çevirmələri bu gecikmədən qazanılan zamanda yapılmışdır. Gərək bu kiçik epiqrafların və gərək kitabın haşıyələriylə sonuna **əklənmiş** bulunan mənzum parçaların müəllif ustadın əsərinə layiq bir şəkildə türkçəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsun eks etdirib-etdirmədiklərinin təqdiri təbiidir ki, oxuculara buraxılmışdır, zatən əsərin bu xüsusda müəyyən bir iddiası da yoxdur, yetişir ki, süs (*bəzək*) olsun deyə yapılan bu **əkləmələr** əsərin əsl gözə aldığı məqsədi pozmasın.

Kitabın haşıyələrində və “**Əkləmə**” qismində mətndə bəhs edilən konuları (*mövzuları*) aydınlatmaq üzrə Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beyitlərin tələffüzündə, oxuculara yardım olur deyə bunların türkçə çeviryazılıları qismən verilmişdir. Yalnız farscada önəmli olanların (**hk=č**) doğru məxrəcləriylə oxuna bilməsi için (h)lar altda bir nöqtə ilə (h) şəklinə qonmuşdur (*qoyulmuşdur*).

İllərin məhsulu olsa da, vasitələrin pək də tam olmadığı şərtlər içində doğan bu əsərinin müəllif istər-istəməz əskikliklərdən uzaq

qalmadığına qanedir. Oxularından dilədiyi ən səmimi şey bu əskikilikləri kəndisinə (*özünə*) bildirmələridir. Bu surətlə Nizami haqqında bizdə zatən əksik bulunan məlumatın tamamlanmasına hizmet etmiş olurlar. Eyni mülahizə ilə əsər haqqındaki ümumi mütaliələrini dəxi bəyan etmək lütfündə bulunanlar (*olanlar*) müəllifi son dərəcə məmənun və mütəşəkkir etmiş olurlar.

Ankara, 8 Nisan, 1948

AZƏRBAYCAN ŞAİRİ NİZAMİ

1141 – 1204

*Şairlikdəki əsrar pərdəsi,
Yalvaçlığındır o bir kölgəsi.
Tanrı hüzurunda sıra tutmuşlar;
İkinci şairlər, ilkin yalvaçlar¹*

Nizami

¹ Peygəmbərlər.

B A Ş L A N Ğ I C

*Nizaminin bu nəzmini oxursun,
Sözündə sən onu hazır bulursun.
Cilvəsini səndən nasıl o saxlar;
Ki hər beyitində anladır bir əsrar.
Yüz sənədən sonra desən nərdə bu?
Beyitlərdən nida gəlir ki: ha hu!*¹

Nizami

Yüz deyil, səkkiz yüz ildən sonra dəxi “ha, hu!”sunu duyduğumuz Nizami, Müslüman Doğusunun (*Şərginin*) irfan xəzinəsinə daxil İran və cahan ədəbiyyatında **NİZAMİ GƏNCƏVİ** – deyə təninan şairdir.

Müslüman Doğusu deyincə Nizaminin məmləkəti Gəncəni içində alan Azərbaycan da hesaba qatılmaq üzrə, Yaxın Doğu ilə Orta Asiyani qavrayan coğrafi bir bölgə anlaşılır.

Bu bölgənin dürlü çağlarda yaşamış olduğu siyasi və tarixi gəlişimi ilə mütənasib mədəni olğunlaşma (*inkişaf*) dövrləri vardır. Burası bir yandan İran və Turan, bir yandan da ərəb ilə əcəm çəkişmə və çarpışmalarına səhnə olmuşdur.

Tarixi olayların təsirilə vücuda gələn qaynaşma və qarşılaşmaların sonunda əski mədəniyyətlər yatağı olan bu yerlərdə yeni bir mədəniyyət doğulmuşdur: Doğu islam mədəniyiəti.

¹ Nezami-ra çö in mənzume xani
Hozurəş dər soxən yabi əyani
Nehan key manəd əz to celvesəzi
Ke dər hər beyit quyəd ba to razi
Pəs əz səd sal gər quyi koca u?
Ze hər beyiti neda xızəd ke: ha u!

Nezami

1. Doğu islam mədəniyyətinin üç ortağı

Məşhur ərəb tarixçisi İbni Xəldunun, daha XIV yüzildə qeyd etmiş olduğu üzrə,¹ islam mədəniyyəti sadə ərəblərin yaratdıqları bir əsər deyil, islam dininə girmiş millətlərin bərabər yapdıqları bir bi-nadır.

İslam mədəniyyətinin bu xüsusiyyəti Doğuda, islam dünyasının kəndisindən bəhs etdiyimiz bu qismində gözə daha çox çarpmaqdadır.

“La literature Arabe” adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız müəllifi Hart miladi səkkizinci yüzildəki ərəb mədəniyyətinin durumundan bəhs edərkən ərəb olmayan ünsürlərin təsirlərini bilmək istəyən (xüsusilə) bəlirtir (*aydınlaşdırır*). Bu dövrdə “İlahiyat ilə hüquq bilgiləri ərəb olmayanların təsirində idi: bunun kimi, idarə məqamları, dövlət mənsubları və ədliyyə işləri dəxi onların əlində idi, ədəbiyyat da onlar tərəfindən yazılıyordu”.

Doğu islam mədəniyyəti kəndini yoğuran ünsürlərdən üç milli amilə six bağlıdır.

Ərəblərlə bərabər onlar qədər, bəzi xüsuslarda hətta onlardan daha çox islam elm və irfanına çalışmış farslarla türklər vardır. Bu iki irqdən yetişmiş böyük islam şəxsiyyətlərini dünyaca bəlli adları cildlər dolduran yazınlara konu (*mövzu*) olmuşlardır.

Bu qədər də deyil: İslam mədəniyyətinin Doğu'dakı irəliləməsin-də ərəbcə ilə bərabər farsca və türkcənin də müəyyən rolları vardır. Birər duyğu, düşüncə və bilgi vasitəsi olmaq üzrə, tarxçə bəllənmiş dövrlərdə bu iki dilin bilmək, ədəbiyyat sahəsində və o vasitə ilə, Doğu islam mədəniyyətinin irəliləməsilə genişlənməsində pək (çox) önəmlı təsirləri olmuşdur.²

¹ V. Bartold. “İslam mədəniyyəti tarixi”. İstanbul, 1940, s.71.

² Türk dili, daha XIII yüzildə, islam dünyasının üçüncü kültür dili sayılırdı (V.Bartold. “İslam mədəniyyəti tarixi”. İstanbul, s.125).

2. Doğu islam mədəniyyətinə mənsub böyük şəxsiyətlərə yapılan yubileylər

Son illərdə Doğu islam mədəniyyətinə mənsub böyük şəxsiyətlərin xatirələrini anmaq üçün ildönümləri yapmaq adəti xoş bir gələnək (*ənənə*) halını aldı.

Bunlardan birincisi, 1000-ci ili anılmaq üzrə İran dövləti tərəfindən Fidovsiyə yapılan ildönümüdür.

İkincisi, 1050-ci ili dolayısıylə islam aləminin və ələlümum mədəni dünyanın dürlü mərkəzlərində avropalıların Avisenna dedikləri İbni Sinaya yapılan ildönümüdür.

Üçüncüsü də, 500-cü ili anılmaq üzrə türk dünyasının bəzi mərkəzlərində Nəvaiyə yapılan ildönümüdür.

“Şahnamə”nin böyük yaradıcısı Əbülfəsəndə Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir qayğı ilə, milli qəlibdə, “Əcəm”i diriltmək için “farsca” yazmışdır.¹ Bu əsəriylə o, ərəb istilasılı çökmüş bulunan iranlılığı ədəbi şəkildə olsun, yenidən yaşatmışdır. Fars ənənəsini farsca olaraq canlandıran Firdovsi milli bir şəxsiyətdir. O, İran nasyonalizminin ideoloqu və fars oğlu farsdır.

Buna müqabil “Mühakimətül-lügəteyn” adlı tanınmış əsəriylə türkçənin farscaya üstünlüyünü isbat edən və bu davasını bəlirtmək üzrə, fars ədəbiyyatının ana kitablarına eş (*bərabər*), cıqatay türkçəsiylə, başarılı əsərlər yanan Mir Əlişir Nəvai də ədəbi türk nasyonalizminin dədəsi və türk oğlu turkdür.

Bu iki şəxsiyyətin əsərlərilə mütənasib, milliyətləri hər türlü şübhə dışında (*xaricində*) ikən üçüncüsünün, yəni İbni Sinanın milliyyətində anlaşılmazlıq vardır.

Ərəblər görə, İbni Sina ərəbdır, çünkü əsərlərini ərəbcə yazımışdır. Farslara görə, başqa bir çox iranlı bilginlər kimi, əsərlərini ərəbcə yazmışsa da, İbni Sina bir farsdır, hətta farsca şeirləri belə vardır. Türklərə görə də, Türkistanın Afşina (*Buxarada*) köyündə doğulmuş

¹ Fidovsidən: Bəs rənc bordəm dər in sale-si
Əcəm zinde kərdəm bedin parsi (*farsca*).

bulunan Sina oğlu¹ bir turkdür. Farsca şeir yazmış olması türk olduğu iddiasını çürütməz, çünkü ərəbcə yazmış farslar və türklər olduğu kibi, farsca yazmış türklər dəxi az deyildir.

İbn Sina haqqındaki bu anlaşılmazlıq ildönümü yapıldığı günlərdə, İran, türk və ərəb mərkəzləri arasında dərtışmalara belə səbəb olmuşdur.


Nizamiyə aid bu qələm təcrübəsinə, şairin 800-cü yıldönümü münasibətiylə girişilmişdir. Cox ehtimal ki, ildönümü sahibinin milliyəti dəxi bir taqim (*qisim*) münaqışlərə yol açacaqdır və kəndisinə verilməyə başlanan “Azərbaycan şairi” vəsfı onu “İran şairi” deyə tanıyanlardan bir qismində, etiraz deyilsə də, alışqanlıqlarını pozan bir xoşnətsuzluq (*narahatlıq*) hissi doğuracaqdır.

Fəqət nə yapmalı, dünya böyüklerinin adları ətrafında millətlər arasında dərtışma yeni bir şey deyildir. Sonra başqalarının yanlış alışqanlıqlarını pozmamaq üçün Azərbaycan kəndi təbii haqqından nasıl vaz keçər?! Bilxassə bu dərtışmada iki millət və ya topluluğu pozusduracaq bir cəhət də yoxdur, biləkis (*əksinə*), bu iki tərəfcə səylan şəxsiyyət ətrafında bəhs edilən millət və topluluqlar daha çox birləşmiş və anlaşmış olurlar.

Məşhur elm və irfan (*bilim*) adamlarının milliyətləri haqqında kı dərtışmaya Avropa dəxi yabançı deyildir. Orta çağlarda latinca bütün avropalılar için ortaş bir bilgi dili idi. Hər millətdən aydınlar əsərlərini bu dildə yazarlardı. Milli oyanış və kültür istiqlallarını qazandıqları dövrə isə ortaş latinca dövrünə aid tanınmış kültür simaları, milli mənsubiyyətləri baxımından qızığın dərtışmalara səbəb olmuşdur.

Batıda (*Qərbda*) və Doğudakı (*Şərqdə*) bu iki olayın kökü bıdır. Latin bilginliyi, xristian topluluğuna girmiş bütün batılıların, milliyət və irq qeyrəti güdmədən, yaratdıqları bir dəyər olduğu kibi, ərəb bilginliyi də eyni şəkildə, müsəlman topluluğuna girmiş doğuluların vücudə gətirdikləri bir varlıqdır.

¹ Sinanın, filoloji baxımından, türkcə bir ad olduğu da dava edilmişdir.



Təbrizdə məşhur Gøy məscid



*Naxçıvanda Azərbaycan Atabəyləri
dövründən qalma Möminə Xatun türbəsi*

Tarixin müəyyən qanuna təbii yürüyüşündən çıxan bu olayı elmi bir əda ilə anlamaq istərsək, fikrimizi şu surətlə xülasə edə biliriz.

Ümmət dövründə milliyyət və irq ayrılığına dəyər verilmədiyi için, pək də aranmayan “mədəniyyətdə ortaqlıq hissəsi” milliyyət dövründə aranmaya başlanmış və hər millət islam mədəniyyət və irfanına kəndi cinsindən böyüklerin hizmətlərini bəlirtməkdən özəl bir zövq duymuşdur.

3. Doğu islam mədəniyyətində Azərbaycanın rolu

Müəyyən milliyyət və irqdən olanların islam mədəniyyətinin irəliləməsindəki yerlərini bəlli etmək qeyri-nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı dəyərlərini göstərmək isə daha əskidir.

Türk olmaları etibarilə azərbaycanlıların islam mədəniyyətinə hizmət etmiş türklər arasında yerləri bulunduğu kimi, bir Doğu islam məmələkəti olmaq üzrə də Azərbaycanın bu işdə önəmlı bir rolü vardır.

Türkədən başqa, əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir listəsi (*siyahısı*) yazılırsa, böyük bir cild olur. M.Ə.Tərbiyətin “Azərbaycan bilginləri”nə ayrılmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifəyi aşmaqdadır.¹

Bu qədərini qeyd etmək yetər ki, islamiyyətdən əvvəlki əski dövrlərə aid məşhurlar ilə² Batının təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid isimlərdən³ başqa sadəcə, Nizami və çağdaşları üzərinə doğrudan-doğruya təsir yapan və onlardan təsir alan dövrlərdə yetişmiş mədəniyyətə hizmət edənlərin azərbaycanlı

¹ “Danişməndan 1 Azərbaycan” adındaki bu kitab, əsərlərini bilməsə ərəbcə və farsca yazmış azərbaycanlılara ayrılmışdır. Kitab farscadır. Tehranda hicri 1314-də basılmışdır.

² Məsih. M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüşt də Azərbaycan bilginləri arasında saymaqdadır. Zərdüşt gerçəkdən də azərbaycanlıdır. Əbu Reyhan Biruminin bundan 1000 il əvvəl yazmış olduğu ərəbcə əsərdə Zərdüştün Azərbaycanda (Muğanda) doğulub yetişdiyi qeyd olunmuşdur.

³ On səkkizinci yüzil Avropa hürfikirliliyini Doğu qüvvətlə təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış, ilk müsəlman dramaturqu və çağdaş Azərbaycan ədəbiyatının qu-rucusu Mirzə Fətəli Axundzadədir.

olanları belə, həm sayı, həm də dəyər baxımından diqqətə layiq bir önəmdədir.

Bunlardan bir neçə önəmlisinə burada işarət etmək istəriz. Bu surətlə Doğu islam mədəniyyətinin hər alanında (*sahəsində*) Azərbaycanın tutmuş olduğu yer haqqında genəl(başlıca) bir fikir verilmiş oluyor.

Hicrətdən sonra 421 ilində (m. X. yüzil) doğulmuş olan Təbrizli Xətib¹ ərəb ədibləri ilə sözlükçüləri arasında çox önəmlı bir mövqə sahibidir, ərəb ədəbiyatının ana kitablarından bir çoxunu anlatmış və aydınlatmışdır.

Hicri 458-də ölü (X yüzdə yaşamış) Mərzban oğlu Əbü'l Həsən Bəhmənyar “müəllimi əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dil-lərinə də çevrilmişdir.²

Hicri 6-cı yüzil münəccimlərindən Şirvanlı Fəridəddin otuz illik əməyin məhsulu zicləriylə (*astronomik təqvimləriylə*) məşhurdur.³

8-ci yüzdə yaşamış bakılı Əbdü'l Rəşid ərəb coğrafiyaçıları arasında yüksək dəyərli bir müəllif deyə tanınmaqdadır.⁴

Yenə 8-ci yüzil adamlarından **Marağalı Əbdü'lqadir** musiqidəki bilgisi, bu xüsusda yazmış olduğu əsərləri və yaptığı yeni icadlarıylə tanınmışdır.

¹ *Xətibi Təbrizi* (ad farsca da yazılıb – red.) adıyla tanınan bu adam məşhur filosof Əbü'l Üla Məərri (ad farsca da yazılıb – red.)nin şagirdidir, künəyi Əbu Zəkəriyyədir (ad farsca, ərəb əlifbası ilə də yazılıb – red.) Adı Yəhya oğlu Əlidir (ad farsca da yazılıb – red.) Konuşma dilinin Azərbaycanca olduğu xatirələriylə sabitdir.

² *Bəhmənyar* böyük ustadı Əbu Əli İbn Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olan münəzzərələri (*elmi mülahizələri* – red.) məşhurdur. (“Kitab əl-behcət və s-səadət və mabə-d ət təbiət”) (farsca – red.) və “Məratib-əl-mövcudat” (farsca – red.) onun sonuncu əsərlərindəndir. Bunlar 1859-da S.Popper tərəfindən almanca tərcümələri ilə bərabər Leypsiqdə basılmışdır.

³ (Fəridəddin Əbu Həsən Əli ibn Əbdülkərimin (ad farsca da yazılıb – red.) ən tanınmış rəsədi (*astronomik müşahidəsi* – red.) h. 541 sənəsinə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Bundan dolayı **məxləsi** (*təxəllüsü* – red.) Fələki olmuşdur.

⁴ Əbdürəşid Bakuyi (ad farsca da yazılıb – red.) qeydi altında anılan bu adam rus və türk tayfalarına aid maraqlı təfsilat verən “Təlxis ül-asar fi əcayib ül-əqtar” (ad farsca da yazılıb – red.) adlı əsəriylə Avropada da tanınmışdır.

9-cu yüzilin bilinmiş təbiblərindən Şirvanlı Şükrullah kəndi ixtisasında olduğu qədər başqa-başqa bilgilərə aid əsərləriylə də məşhurdur.¹

Türkistan fatehi Əmir Timurun tarixini yazan Nizaməddin Şəm Qazanı² də Azəridir.

Memarlıq, çincilik, nəqqəşlik və gözəl yazı (*kalliqrafiya – xəttatlıq* (*bu söz ərəb əlifbası ilədir – red.*) kimi gözəl sənətlərdə azərbaycanlı sənətkarları Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda duran yüksək əsərləriylə təqib edə biliriz.

Təbrizdəki Goy məscidin³ çincilik sənəti baxımından almış olduğu şöhrət yixintiləri üzərində araşdırmaşalar yapan mütexəssislərcə bir ağızdan təsdiq olunmaqdadır. Naxçıvanda, Azərbaycan Atabəylərinin yapıdları “Möminə xatun” türbəsi⁴ yüksək bir sənətin qalıntısıdır.

Azərbaycan memarlarından S.A.Dadaşov ilə M.A.Hüseynovların “Bakı Akropolu” dedikləri, Şirvanşahlar zamanından qalma, “Şaşal”⁵ üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın, ağ daş üzərinə işlənmiş oymalarla, yapılışındakı memari özəllik zövq və sənət əhillərini heyranlıqlar içində buraxmaqdadır.⁶

¹ Fateh Sultan Məhəmmədin xüsusi təbibi olan bu adam təhsilini Misirdə yapmışdır. Təfsir ilə hədis elmlərinə aid əsərləri də vardır.

² Şəm-Qazan, Təbrizdə bir məhəllədir.

³ Goy Məscid, Qaraqoyunlulardan məşhur Cahan Şah tərəfindən yapıdırılmışdır. XV yüzyılın başlangıcına aid olan bu məscidin (camı) yanında böyük bir kitabxana, elm adamlarına məxsus **zaviyələr** və bir mədrəsə dəxi varmış ki, həpsinə birlikdə “Müzəffəriyə” deyiliyormuş. Cahan Şahın bir aralıq İraq ilə Hindistan hüduduna qədər yayılan Azərbaycandakı hökuməti 35 il sürmüştür. Bilgi və sənətin hamisi olmaqla bərabər Cahan Şah kəndisi dəxi ədəbiyyata intisab etmiş “Həqiqi” adı altında şeirlər yazmışdır.

⁴ Möminə xatun, Azərbaycan Atabəylər sülaləsinin rəisi Eldənizin (Eldəgiz) qarısı və Məhəmməd Cahan Pəhlivanın annəsidir. Türbə 1172-1185-də yapılmışdır.

⁵ “Şaşal” İçərişəhər deyilən əski Bakıda Şah Məscidi ilə Xan Sarayı binalarının kümələndiyi təpəyə deyilir. “Şaşal” adı altı mənasına gelən, şəş Əlidən dəyişmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərinə qazılmış **Əli** (*ad farsca da yazılıb – red.*) adının sənətkarənə işlənmiş bir oymadan çıxmışdır. Bu oymada Əli ismi altı dəfə təkrar olunuyor.

⁶ Rus mühəndislərindən birinin, Hötenin “memarlıq susmuş musiqidir” vəcizəsindən (*bənzətməsindən*) mülhəm (*ilhamlanmış*) olacaq, “daşa dönmüş musiqi” deyə heyran olduğu bu binayı 1845-də nəşr olunmuş səyahətnaməsində Kazan Universiteti professoru İ.Berezin “Müsəlman memarlığının ən gözəl abidələrindən biri” deyə tərif etməkdədir.

XIV yüzil şairi Ərdəbilli Arif Şirvanda Axsitandan qalma bir qalandan bəhs edər ki, divarlarında tikili bulunan incə yapılı birər gözəl statüdən (*heykəllərdən*) fisqiyələr (*fantan*) halında sular axarmış.

Gərək bunları, gərəkcə Bakıdakı memari anıtları bu şair nəfəs almadan anlatmaqdə və “Fərhad oğullarının” bu əsərlərinə ciddən bayılmaqdadır.¹

İran nəqqəşliğinin ən məşhur ustası Kəmaləddin Behzadin öyrətməni Pir Seyid Əhməd Təbrizlidir. Bu zat Elxanlılardan, rəsm və sənətlə yaxından ilgilənən Əbu Səidin zamanında yetişən Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məruf Azərbaycan rəssam və nəqqəşlərindəndir.²

Timurluların Hüseyin Baykaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi gözetməsi altında çalışmışdır. Timurlular dövrü miniatürçülüyü adıyla məşhur nəqqəşlik okulunun (*məktəbinin*) quşulmasında təsiri vardır.³

Eyni okulun bəlli ustalarından əski əlyazmalarını nəfis əsərləriylə süsləyən məşhur miniatürçülərdən Ağa Mirək dəxi təbrizlidir.⁴

Nəvainin zamanında Heratda çalışmış bulunan təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu adam sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin hizmətinə keçmişdir.⁵

Sultan Üveys Cəlayirlə oğlu Sultan Əhməd zamanlarının seckin müsəvvirlərindən (*yaradan, təsvir verən, rəssam*) imişlər.⁶

Təbrizli Əbdül Həy müsəvvir Sultan Üveysin tələbəsi və oğlu Əhmədin ustادır ki, sonradan Timur tərəfindən Səmərqəndə götürülmüşdür. Azərbaycanlılardan Xacə Qiyasəddin nəqqəş, Kəmali müsəvvir ilə Mirzə Əlilərin isimləri də tanılır. Elxanlılar dövründə

1683-də Bakını ziyarət edən isveçli Kemfero Engelberto bu abidə haqqında bunları yazmışdır: “Divanxana özəl bir heyranlıq verməkdə... Kəndisinə məxsus şəkli və memarlıqdakı tərziylə də bu seckin bina sarayı ən ehtişamlı bir ziynətini dəxi, təşkil etməkdədir”.

¹ Arif Ərdəbilinin “Fərhad ilə Şirin” adındaki əlyazmasının **bircik** (*tək, yeganə*) nüsxəsi İstanbulda, Ayasofya kitabxanasındadır, qeyd nömrəsi 3335-dir.

² Binyon. “Persian miniature Painting”. Oxford, 1982, s.183.

³ René Grousset. “Les civilisation de Lorent”. Paris, 1929.

⁴ René Grousset. “Histoire de Lasie”. Paris, 1922.

⁵ Z.V.Toqan. “İslam ensiklopedisi”. “Azərbaycan” maddəsi.

⁶ Dövlətşah. “Təzkirə”. Baraun yayımı. s.292.

əvvəlcə daha çox çinlilər və uyğurların işi olan naxış və təsvir sonradan azərbaycanlı türklərin əlində qalmışdır.¹

Başda Seyrəfi² olmaq üzrə, Doğunun tanınmış bir çox xəttatları Azərbaycandan yetişmişlərdir. Bunlardan Timurun münşiliyini (*yazı işləri, katiblik*) yapmış bulunan Əmir Bədrəddinin əliylə yazılmış fərman və münsəat (*gözəl xətlə yazılmış bəlgələr*) Misirdə dövlət muzeyində mühafizə edilməkdədir. Yenə bunlardan Baysonqurun kitabxana müdirliyini yapmış bulunan Cəfər Təbrizlinin yazıları Həratın tarixi binalarını süslədiyi kimi, Hindistanda da tanınmışdır.³

Nizami “Xəmsə”sinin 1431-ə aid əski əlyazmalarından Leningradda “Ermitaj” muzeyində mühafizə edilən nəfis nüsxə bu Cəfərin əlindən çıxmışdır.⁴

Baburlulardan Hindistan imperatoru Büyük Əkbərin Aqradakı memarlıq anıtlarını süsləyən rəssamlar arasında da təbrizlilər vardır.⁵

Osmanlı sultanları tərəfindən Bursa və İstanbulda vücuda gətirilən memari abidələrdə dəxi azərbaycanlı türk sənətkarlarının əsər-

¹ Z.V.Togan. “İslam ensiklopedisi”. “Azərbaycan” maddəsi.

² Seyrəfi islam xəttatlarından Yaqt Müstəsiminin (*ad farsca da yazılıb – red.*) şagirdi, Seyid Heydər Kündənevisin (kündənevis – qalın yazan) (*ad farsca da yazılıb – red.*) doğrudan doğruya şagirdidir. Təbrizin tarixi əski binaları və bilməssə, “Ustad-şagird” adıyla tanınmış bina onun yazılarıyla süslənmişdir. Malik Deyləmi onun haqqında böylə yazımışdır: Seyrəfi naqed-e cəvaher-e xətt

K-əz ney-e gelk gəşt qoyhər-riz

Həst bər Hosn-e xətt-e u şahed

Dər-o-divar-e xətte-ye Təbriz. (*farsca*)

(Xətt cövhərlərinin bilicisi Seyrəfi

Ki qələminin qmışından gövhərlər tökürlər.

Təbriz diyarının daş-divarı

Onun xəttinin gözəlliyyinə şəhadət verir. (*tərcüməsi*)

M.Ə.Tərbiyətin qeydincə, Azərbaycanın olduğu kimi, İranın dəxi ən iyi xəttatlarının nəsəbləri həp Seyrəfiyə varmaqdadır.

³ M.Ə.Tərbiyət. “Danişməndani Azərbaycan”. Tehran, 1314 hicri.

⁴ Musée de Lermite. Travauz de departement oriental. Tom III. Manuacrit de “Chamsen” de Nizami de 1431. Art. du M.Diakonov, pp. 274-286.

⁵ F.R.Atay. “Hindistanda iki ay”. “Ulus”, 29.3.1943.

lərini bulmaq mümkündür.¹ Məsəla, Bursadakı məşhur Yaşıl caminin çinilərindən pək mühüm bir qismini təbrizli ustalar yapmışlardır.²

Mücərrəd bilgilərlə maddi sənətlər alanını keçdiqdən sonra azərbaycanlıların təsəvvüf, fəlsəvə və ələlümum fikir həyatında Doğu islam kültürünə son dərəcədə önəmli yararlıqları toxunmuşdur.

Sufiliyin şəxsiyəti mübhəmliliklər (*gizli*) və mistik lejanlarla halələnmiş piri və Cəlaləddin Ruminin ilham qaynağı bulunan Şəms³ Təbrizlidir (*ərəb əlifbası ilə – red.*). Eyni okulun klassik sirlərini anladan məşhur “Gülşəni raz” (*ərəb əlifbası ilə – red farsca*) sahibi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur.⁴

Yenə sufilərin tanınmış şəxsiyətlərindən hürufi təriqətinin məşhur qurucusu Şah Fəzlullah Nəimi də⁵ azərbaycanlıdır. Xəlvətilərin (*ərəb əlifbası ilə-red.*) tanınmış mürşüdlərindən Şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuşdur və orada da gömülüdür.

İranın moralist şairi məşhur Sədi kəndi “Bustan”ında bəkili Baba-kuhidən⁶ iqtibas etməkdədir.

¹ Çaldırın zəfəri üzərinə Sultan Səlimin 3000-a qədər elm və sənət adamlarını Azərbaycan- dan İstanbula götürdüyü kitablarda qeyd olunmaqdadır.

² Caminin mehrab qismini təşkil edən çinilərdə (“Əmal-e ostadan-e Təbriz” – Təbriz ustalarının işi) (**farsca da yazılıb – red.**) – qeydi bulunmaqdadır. Bursadakı Yaşıl türbə çinilərində də təbrizli Hacı Əolinin imzası vardır.

³ Cəlaləddin Ruminin “Şəms-ül-həqiqət” adındaki əsərindən seçmə parçaları ingiliscəyə tərcümə etmiş bulunan Nikolson Şəms Təbriziyyi yunanlı həkim Sokratla qarşılaşdırmaqdadır.

⁴ Mahmud Şəbüstərinin (**farsca da yazılıb – red.**) “Gülşəni raz”ı h. 829-da. “Şirazi” **məxləsinə** daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir. (“Dan. Azər”.)

Bundan yüz il əvvəl bu əsərin almancaya tərcüməsiylə bərabər farsca mətni Vyanada basılmışdır.

“Gülşəni-raz” sufiliyin “vəhdəti vücud”, “insani kamil” və başqa bir çox sufi ideyalarını sadə və aydın bir dillə anladan min beyitdən ibarət bir əsərdi.

Seyxin bundan başqa da önəmli əsərləri vardır.

⁵ Təbrizdə doğulmuş bulunan bu şeyx məşhur əsəri “Cavidannamə”yi h. 796-da Şirvan həbsxanasında ikən yazmışdır. Eyni ildə üləmanın fitvəsi üzərinə Miranşahın əmriylə Naxçıvanda öldürülmüşdür.

⁶ (**Farsca da yazılıb – red.**) Əbu Abdullah Məhəmməd ibn Bakuya Şirazda bir dağ başında yaşadığı için kəndisində Baba Kuhı deyilmişdir. Bakudən gəlmış idi. Vəfatı h. 442-dədir. Divanı “British muzeum”dadır, son zamanlarda Şirazda basılmışdır.

Eyni zamanda, Şeyx Sədi çağının tanınmış mürşidlərindən Təbrizli Şeyx Hümamdan dəxi feyz almışdır¹.

Səlcuqlular və onlardan sonra Elxanlılar zamanında Azərbaycanın dörtlü şəhərlərində islam elminin hər bölümündə böyük bilgincər yetişmişdir. Elxanlılar zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa xüsuslarda millətlərarası bir dəyərə malik olduğu professor Z.V.Toğanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur.

Ədəbiyyat alanına gəlincə, Azərbaycanın rolü daha böyük bir ölçüdədir.

Azəri türklərin klassik türk ədəbiyatına Nəsimi, Həbibə və Nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur². Azərbaycanlıların klassik İran ədəbiyatındaki payları da önemli bir dərəcədədir.

Başda Gəncəli Nizami olmaq üzrə, İran ədəbiyatına Azərbaycan bir sıra məşhur isimlər vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Müciri Beyləqani, Əbü'lüla Gəncəvi və başqalarını qeyd edə biliriz.

Bunlar XII yüzilin şairləridir. Kəndilərindən əvvəl XI yüzildə də şair və həkim Təbrizli Qətran bulunmaqdadır ki, ozamankı Azərbaycan hökmədarlarının həyat və icraatını nəzm etmişdir.

Bu dövrlərdə farsca müsəlman doğuda ədəbi və rəsmi bir dil hökmündəydi. Fars olmayanlar da əsərlərini bu dillə yazarlardı.

¹ Şeyx Hümam (**ad farsea da yazılıb – red.**) Elxanlılardan Abaqa xanın vəziri Sahibdəvanın **nədimlərindən** olmuşdur. Fəsahət (*anlatma*) və səlasətdə (*axıçılıqda*) “Azərbaycan Sədisi” deyə məşhurdur. Bir qazəlinin məktəbində (*sonunda*) təəssürəmə, yoxsa təvazölləmə kəndi haqqında yazdığı aşağıdakı beyitləri M.Ə.Tərbiyət nəql etmişdir:

Pəyam deh suy-e bolbol ke ba vocud-e Homam,

Rəva bovəd ke soxənh-ye eşq pərdəz?!?

Homam-ra soxən-e delfərib-o-şirin-əst,

Vəli çə süd kebicəre niş Şirazi?! (*farsca*)

Hümam varkən söyləyiniz bülbülə,

Münasibmi eşqə nəğmə söyləsin?!

Könül açar dadlı dili Hümamin,

Zavallı Şirazlı deyil, neyləsin?! (*tərcüməsi – M.Ə.R.*)

² Bu şairlər türk ədəbiyatının kadrosuna girmiş olmaqla bərabər, farsca şeirlər dəxi yazmışlardır.

Fəqət sadə bu dövrlərdə deyil, daha sonrakı yüzillərə aid İran şairləri arasında da Əhməd ibn Məhəmməd Təbrizi (XVI yüzil)¹, Qasım Ənvar (XV yüzil)², Sadiq Əfşar (XV yüzil)³ və Saib Təbrizi (XVII yüzil) kimi İran ədəbiyatının ön sıralarında yer alan bir çox azərbaycanlıları görürüz.

Bunlardan təbrizli olduğu ilə bilxassə(xüsusilə) öyünən Saib⁴ fars ədəbiyatının sonuncu ustadlarından ən qüdrətlisi deyə tanınmaqdadır.

Çağdaş İran ədəbiyatında dəxi əslində azəri olan ədiblərin rolü önemlidir. Bunlardan “Kitabi Əhməd” – sahibi Əbdürrəhim Talibzadə, “Səyahətnaməyi İbrahim bəy” – müəllifi Marağalı Hacı Zeynalabdin və “Əxtər” qəzeti – yazarı Məhəmməd Tahir kimi simaları zikr edə biliriz.

4. Türk hakimiyyəti altında fars ədəbiyatı

XVIII yüzildə fransız olmayan avropalı yazarlar dəxi əsərlərini fransızca yazmışlardır. Ümumiyətlə bu dil o çağlarda Avropanın böyük bir bölgəsi için genəl (*baş, əsas*) idarə, bilgi və ədəbiyyat dili olmuşdur.

¹ Bu zat Elxanlılar dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadır xan adına yazdığı “Şahənşahnamə” mənzuməsi Yafizdən başlayaraq ta Əbu Səid xana qədər keçen dünya vaqelərini (*hadisələrini*) nəzm etmişdir. Əsərin tam nüsxəsi “Biritish Muzeum”dadır. Əsər Rəşidəddinin təsviqiylə yazılmışdır.

² Qasım Ənvar farsca ilə bərabər türkçə və giləkcə dəxi şeirlər yazmışdır. Hicri 757-də Təbriz cıvarındaki Surxabda doğulmuşdur.

³ Sadiq Əfşar əsərlərini həm farsca, həm də türkçə yazmışdır. Eyni zamanda, rəssamlığı da varmış. Bir tablosu Leningrad müzesindədir.

⁴ Saib (**ad ərəb əlifbası ilə də yazılıb – red.**) **kəndi** zamanında müsəlman doğusunun ən tanınmış bir şairidi. Osmanlı sarayının istəyi üzərinə Səfəvilər tərəfindən Saibin əsərləri İsfahanidan İstanbula hədiyə göndərilirdi (Encic. de L'İsl.).

“Encyclopédie de L'Islam” da Saibin isfahanlı olduğu yazılıdır ki, bu yanlışdır. Saib Təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkçə də gözəl şeirlər yazmışdır və doğum yeri olan Təbrizlə öyünməkdədir. Aşağıdakı beyitlər onundur:

Saeb əz xak-e pak-e Təbriz-əst

Həst Səsi gər gel-e Şiraz. (**farsca**)

Əgər Sədi Şirazın palçıqındanırsa,

Saib Təbrizin pak torpağındandır. (**tərcüməsi**)

İslam Doğusunda biz bu olayın bir bənzərini bulmaqdayız: Miladı X yüzil ilə XIII yüzil arasında İslam Doğusu için farsca genel bir dövlət və ədəbiyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlardır. Zamanın bu gərəyinə bilmək türk aydınları uymuşlardır. Bu surətlə kəndilərindən qalan əsərlər, təbiidir ki, yazılıqları dilə görə İran və fars ədəbiyatının xəzinəsinə mal olmuşdur.

“Encyclopedie de L’Islam”da, İran ədəbiyatı haqqındaki məqaləsində E.Bertels bu fikri dəstəkləyərək bu mütləciədə bulunmaqdadır:

“İç Asyanın siyasi gəlişimi yeni İran dilini, yəni farsçayı konuşma dilləri farsca olmayan millətlər və qövimlər üçün ədəbi dil halına qoymuşdur. Farsca bu millətlər üçün XVIII yüzil Avropasındaki fransızca kimi idarə edən yüksək sınıf dili olmuşdur. Buna görə yeni İran ədəbiyatını, sözün geniş mənasıyla, sadə fars ədəbiyyatı deyə almaq doğru olmaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyatıdır”.

Görülüyür ki, İran, ərəb istilasından sadə siyasetcə qurtulmaq için deyil, kültürcə dirilmək və yüksəlmək üçün dəxi türk qüvvət və zəkasından böyük ölçüdə faydalananmışdır.

Fars ədəbiyatı yalnız türk saraylarında işlənmək və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda, türk cinsindən şairlər tərəfindən dəxi yaradılmışdır.

və ya:

Ze hosne təbe to Saeb ke dər tərəqqi bad
Bolənd-nam şod əz comle şəhrha təbriz
Saib qoy ucalşın sənin ilhamın ki, onun gözəlliyindən
Təbriz bütün şəhərlərdən gözəl ad qazandı. (*tərcüməsi*)

və ya türkcə:

Sabiqən zövq verirdi şüaraya Şiraz
İndi Şirazi keçib abü-həvayı-Təbriz
Saibin təbrizli olduğunu kəndisindən sonra gələn verimli şairlərdən Təsir (**farsca da yazılb – red.**) dəxi aşağıdakı beyitlə təyid etməkdədir:
Hazeqe nəbz-e soxən dər həme-ye aləm nist,
Becoz əz Saeb-o-Təsir ke əz Təbriz-ənd. (*farsca*)
Təbrizdən olan Saib və Təsirdən başqa
Bütün dünyada sözün nəbzini duyan yoxdur. (*tərcüməsi*)

Tarixin bizə qəribə görünən bu olayı İslam Doğusunun mədəni gəlİŞimini haqqıylə anlamaq baxımından üzərində önəmlə durulacaq bir konudur.

Yaxın Doğunun ərəb fütuhati (*zəfərləri*) nəticəsində islamlasdırıldığı və dolayısıylə ərəbləşdirilmiş olduğu məlumdur. Bu duruma qarşı kültür alanında ilk reaksiyon farslar, sonra da türklər tərəfindən gəlmışdır. Halbuki yixılan ərəb imperatorluğu yerinə siyasetcə farsların deyil, əsl türklərin yerləşmiş olduqları bir həqiqətdir.

Burada xatirə bir soru gəliyor: nədən min ildən bəri İslam Doğusunun hökumət sürən sülälələri, pək az və önəmsiz istisnalarla, həmən türklərdən olmuş ikən klassik islam türk ədəbiyatının doğuşu fars ədəbiyatının qalxınmasından 3-4 yüzil sonraya qalmışdır?..

İslamiyyətdən sonraki yeni farscanın ən böyük anıtı “Şahnamə”dır. Yunanlıların Homerosuna eş (*bərabər*) tutulan Firdovsi “İliada”ya bənzədirən bu şah əsərini Qəznəli Sultan Mahmudun sarayında yazmışdır.

Təncərəsinin (*qazanının*) gümüşdən, sofra takımının da altundan olmasınaylə tanınan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini eyni Sultan Mahmuddan qazanmışdır.¹

Cahanca məşhur “Rübaiyat” şairi Ömər Xəyyam Səlcuqlu Məlikşahın sevgisini qazanmışdır. Farsca qəsidənin ən namlı müməssili (*təmsilçisi*) Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafız və başqaları kimi, İran klassikləri də ya Səlcuqluların, ya da kəndilərindən sonra

¹ Be dour-e kərəm bəxşəs e-nik did,
Ze Məhmud-e keşvərsetan Onsori.
Be dəh beyit səd bədreibərde yaft,
Ze yek fəth-e Hindustan Onsori.
Şenidəm ke əz noğre zəd digdan,
Ze zər saxt alat-e xan **Onsori**. (*farsca*)

Mənası:

Verim çağında kərəmlər gördü,
Sultan Mahmudu anan Ünsüri.
On beyitə qarşı yüz bəxşis aldı,
Hindistan fəthini yanan Ünsüri.
Süfrəsində vardi qızıl qaşıqlar,
Mətbəxində gümüş qazan Ünsüri.
Xaqani! (*tercüməsi – M.Ə.R.*)

gələn Atabəylərin zamanında yetişmişlərdir. Klassik İran ədəbiyatının sonuncu ustadı sayılan Cami Timurluların Hüseyin Baykaranın sarayına və Əlişir Nəvainin məhfili (məclisinə) mənsub olmuşdur.

Səlcuqlularda və arxalarından gələn Atabəyliklərdə olduğu kimi, Çingizlilərdə, Xarəzmşahlılarda, Timurlularda farsca idarə, elm və ədəbiyat dili olmuş, türk xagan və sultanları fars ədəbiyatının hamisi kəsilmışlardır, sadə hamiliklə qalmamış, içlərindən bir çoxları bizzat (*şəxsən*) farsca şeirlər belə yazmışlardır.¹

Ədəbiyatdan başqa nəqqaşlıq sahəsində dəxi, İранa millətlərarası şöhrətini təmin edənlər türk sülaləlidir. İran miniatürçülüyüün ən parlaq dövrü Timurlularla Şeybanlılar zamanına rastlar. İran adına bağlanan bu sənət bilməsə Mavəraünnəhr ilə Xorasanda gelişmişdir. Miniatürçülüyüün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyin Baykaranın sarayında yetişmişdir.

Səfəvilər dövründə İsfahanın məşhur binalarını süsləyən parlaq sənət Timurlular dövründəki nəqqaşlığın bir davamı olmuşdur.²

Təbrizdəki Goy məscidin təzyinatındaki (*bəzəyindəki*) üslub rəng və ahəng etibarıylə Timur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir.³

¹ Farsca yazmış türk şairlərdən bəzilərinin adları bu yazımızda keçmişdir. Farsca şeir yazan türk hökmardarlarının da tarixdə önemli müməssilləri vardır. İsimləriylə ləqəblərində belə əski İran gələnəyini (*ənənəsini*) təkiddən Səlcuq hökmardarları arasında böylərləri çoxdur. Osmanlı sultanlarından dəxi farsca şeirlər yazanlar olmuşdur. Yavuz Sultan Selimin, məsəla, farsca yazılı qoca bir divanı vardır. Bu “Divan” 1904-də Kayser II Vilhelmin buyruğu ilə professor Paul Horn tərəfindən Berlində “Dövlət Basım Evi”ndə parlaq surətdə basdırılıraq Sultan Əbdülhəmidə hədiyə edilmişdir.

Ziya Paşa mərhum, məruf “Xərabət”ında Yavuzun farsca şairliyini bu beyitlərlə anladır:

“Etmiş o şahənşahi-müzəffər,
Mülki sükəni dəxi müsəkkər.
Əksər sözü farisidir anın,
Məqbulü müsəlləmi cahanın.
Yox Rum aranır isə sərasər,
Ol şivədə farisi demiş ər.
Olmaqla şəhi-cahani-məna,
Divani durur cahanda hala”.

² Rene Grousset. “Les civilisations de L’orient”, s.325.

³ Rene Grousset. “Les civilisations de L’orient”, s.288.

Bağdad xəlifələrini dini birər simvol halına gətirərək siyasi iqtidarı kəndi əllərinə alan türk sultanlarının idarədə ərəbcədən başqa bir dil qullandırmaları anlaşıla bilir bir olaydır, fəqət bu dil nədən türkcə deyil də, farsca oluyor? Çünkü Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Doğuda səltənətlər quran türklər köçəbə (*köçəri*) idilər. Köçəbelərin qonduqları məmləkətlərdə yerli mədəniyyətlərə uymaları isə olağan bir şeydir. Nitəkim (*necə ki*) eyni olay Çində hökumət sürmüş türk sülalələrinin tarixində də görülmüşdür.

Eyni olay Bəni Üməyyə (*Üməyilər*) zamanında Şamda, onlardan sonra xilafət mərkəzini əski İran mədəniyyətinin ocağı olan bir sahədəki Bağdada köçürən Bəni Abbasiyyə zamanında – İraqda, ərəblər üzərində də təsirini yapmışdır: islam cəmiyyət və idarəsi çöllülükdən çıxaraq şəhərliləşdiyi nisbətində əski mədəniyyətlə ilgili ünsürlərlə yunanlı və iranlı müəssisələrin təsiri altında qalaraq gəlişmişdir.

Min ildən bəri İslam Doğusundakı siyasi hakimiyyət, ümumiyyətlə, türklərə aid olmaqla bərabər, bu hakimiyyətdəki istiqrar Türkiyənin çöllərindən arxa-sıra gələn axınlar üzündən zaman-zaman pək mühüm sarsıntılarla uğramış, məmləkət rəqib qüvvət və sülalələrin mücadiləsinə səhnə olmuşdur.

Biri o birinin yerinə keçərək buralarda hökumətlər quran türk sülaləleri, ümumiyyətlə, köçəbə əşirət (*tayfa*) rəisləri tərəfindən təsis olunuyordu. Ərəblərdən əvvəl qoca İran imperatorluğunun hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın əski mədəni gələnəklərinin etkisini (*təsirini*) daşıyordu. Bu gələnəyə qonan köçəbə hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üzrə, yerli münəvvərlərin bilgi və təcrübələrinə möhtacdılar. Bu yerli seçkinlər (elita) isə feodal (dehqan) şatollarında qorunan fars dili və kültürü ilə təmasda idilər. İdari və siyasi mülahizələrlə yerli mirzələrə dayanan türk hökmdarları Abbasilər də olduğu kimi, sadə, yerli mədəniyyətin ictimai və daha çox siyasi müəssisələrinin təsirinə düşməklə qalmıyorlar, eyni zamanda, bunlar kəndilərinə ərəbcədən daha qolay gələn farsçayı da tutuyorlar, buna rəsmi və ədəbi həyatda önəmli bir payə (*yer; rütbə*) veriyorlar-

dı. Bilkassə, bu türklər islamiyyəti və islam kültürünü daha ziyadə Xorasandakı müsəlmanlaşmış fars ünsürünün və Mavəraünnəhrdə yerləşmiş İran mədəniyyətinin etkisi və klavuzluğu (*müşayiəti*) ilə qəbul etmiş bulunuyorlardı.¹

Bağdad xəlifəsinin siyasi iqtidarı kəndi əlində tutduğu dövrlərdə İran təsiri farsçayı dinin və Quranın dili olan ərəbcənin yerinə keçirdəcək qədər irəliləmək imkanını bulmamışdı. Siyasətcə ərəb mərkəziyyətçiliyilə mücadilə və rəqabət halında bulunan türk sultanları isə pək (çox) təbii olaraq güvəndikləri yerli əyan zümrəsindən yaşıdığı və yaşıladığı şəhərli “Əcəm” adətləriylə bərabər qullandıqları ədəbi dili (farsçayı) dəxi həm kəndiləri qəbul ediyor, həm də onun yayılmasında amil oluyorlar. Bu surətlə, türk hakimiyyəti altında yeni farsca doğuyor, fars kültür və ədəbiyyatı canlanıyor, türk sarayları da yeni doğulan bu “çocuğun” dadılığını (*dayəliyini*) yapıyorlar.

Yüzillər keçdikdən, türk köçəbələri yerləşdikdən və əskəri ocaq həyatından çıxaraq şəhərləşdikdən sonradır ki, türk çadırıyla obalarında yaşayan milli kültür kimi, türk dilinin dəxi saraylarla divanlarda yaşadılması düşünülüyor.

İslamiyyətin amansız bir düşməni kimi saldırın mögollar ilk dövrlərində ərəbcə ilə bərabər farsçayı dəxi mən edərək (*yasaqla-yaraq*) onun yerinə mögolca ilə uyğur türkçəsini qoyuyorlar. Elxanlılardan Qazan xanın dövründə mögollar islamiyyəti qəbul edincə hər nə qədər farsca təkrar əhliyət haqqı qazanıysa da, kəndisiylə bərabər türkcə dəxi irəliliyin və durumunu sağlamlaşdırıyor.

Timur fütuhatından sonra və Timurluların təşəbbüsüylə saraylar türklaşmaya başlıyor. Nəticədə türk münəvvərləriylə idarə edən sifidə farşların klassik ədəbiyatına bənzər klassik türk ədəbiyatını özliyən bir ehtiyac doğuyor.

Üsarəsini (*şirəsini*) kökləri türk xalqları içinde yaşayan milli müəssisələrdən alan ictimai digər amillərlə də qüvvətlənən bu ehtiyacın getdikcə əhəmiyyət bulan təkamülü nəticəsində, nəhayət,

¹ Z.V.Toğan, “İslam ensiklopediyası. “Azərbaycan” maddəsi və M.F.Köprülü, “Türk ədəbiyatında ilk mütəsəvviflər”, İstanbul, 1919, s.25.

doğuda, Hüseyin Bayqaranın sarayılə vəziri Əlişir Nəvainin məclislərində, batıda da Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının (ilk dövrlərində)¹ saraylarında klassik türk ədəbiyatı yüksəlmış oluyor.

Cığatay türkcəsiylə azəri türkcəsinin gəlişimi XVI yüzildən sonra siyasi bir taqım (*bir sıra*) devrimlər üzündən nisbətən duraklaşmış (*yavaşmış*) ikən, Anadoluda qurulmuş bulunan böyük imperatorluqda Osmanlı türkcəsi təbii yürüyüşündə irəliləmiş və bütün qüvvətiylə gəlişərək qoca bir ədəbiyat meydana gəlmışdır.

İslami yeni İran ədəbiyyatının türk hökmədarları və dövlət adamlarının himayəsi altında vücuda gəlmış olduğu bizi ilgiləndirən dövrlərə aid ədəbi vəsiqə və anıtların gəlişi gözəl bir incələməsiylə həmən gözə çarpar. Klassik İran ədəbiyyatının ana kitabları bu və ya bu (*digər*) türk xagan və sultanına ithaf edilmişdir. Bundan başqa, türkə məxsus dəyər və başarılar fars ədəbiyatının məcazi tədbirlərində pək mühüm bir yer tutmaqdadır. Hətta türk hökmədarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi birər təbir (*ifadə*) olaraqullanılmışdadır².

Kəndi aralarında davam edən bitməz-tükənməz rəqabətlər üzündən boyuna (*daim*) çarşıma halında bulunan köçəbə sülalələrinin bir-birini dəyişdirən hakimiyyətləri nəticəsində müsəlman doğusunun həyatı müəyyən tarixi dövrlərdə qanlı olaylar və siyasi böyük devrimlər içərisində keçmişdir. Bu üzdən bizi ilgiləndirən coğrafi bölgə üzərində təsir yapan kültür mərkəzləri də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə ilgili olaraq Doğu islam mədəniyyəti hər

¹ Səfəvi sülaləsinin qurucusu Şah İsmayılin “Xətai” (**ad farsca da yazılıb – red.**) mahasıyla şeirlər yazdığı bəlliidir. Türkə ilahilərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət “Divan”ı vardır. Xətai Azəri türk ədəbiyatının **ərkanından** sayılır: Şahın sarayı Azəri türk ədəbiyatının bir nevi akademisi idi: çevrəsindəki şairlərdən Tüfeyli şeirlərindən birində kəndisində “Türki tacdar” deyə xitab ediyor. Füzuli “Bəngü badə”sini ona ithaf etmişdir. Sultan Səlim ilə Şah İsmayıllar arasındaki notalaşmalar yazıldıqları dil baxımından diqqətə dəyərdir: Osmanlı notaları farsca ikən, İran notaları türkə yazılmışdır.

² Xaqanidən:

Bər qəraxan-e şəb-o-ağsonqor-e ruz əz şərəf,
Dər toğan-şahiəş toğra dadi əhsənət ey məlik! (*farsca*)

dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII yüzil-də Azərbaycana keçmişdir.

5. XII yüzildə Azərbaycan

XII yüzil böyük Səlcuq imperatorluğunun çöküş dövrünə rastlar. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən çökən səltənət yerli əmirliklərlə atabəyliklərə parçalanmışdır. Bu sıralardadır ki, islam doğusu batıdan xaçlıların, doğudan da bütərəst mögolların saldırganlıqlarına uğramış, əsrlik mədəniyət yixilmağa üz tutmuşdur.

Bu qarışılıq və düzənsizlik dövründə, Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi bir əmniyət və asayış içində bulunmuş, Doğu islam mədəniyətinin, bilməsə, klassik İran ədəbiyatının önəmlı sığınaqlarından biri olmuşdur.

Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Doğunun birər kültür mərkəzi idilər. Bilməsə, şeirin ən parlaq müməssilləri və İran ədəbiyatında önəmlı birər yer tutan ustadlar burada vücuda gələn okuldan (*məktəbdən*) yetişmişlərdir.

Məmləkətin o zamankı ədəbi çöhrəsi haqqında genəl bir fikir verə bilmək üçün Nizami ilə çağdaş Şirvan şahlığı və Azərbaycan atabəyliyi saraylarına bağlı seçkin şairlərin bir listəsini (*siyahısını*) gözdən keçirəlim:

1. Əbü'l-Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub böyük bir şairdir. Eyni sarayın parlaq şairlərindən Xaqani ilə Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik vergisini kəşf edərək onu Şirvan şahına təqdim ilə kəndisinə “Xaqani” məxələsini verən odur. Şeirdən anlayanlar Əbü'l-Ülanın böyük bir əhatə və və sənətkarlıqla yazılan əsərlərini Xaqanının əsərlərinə eş (**bərabər**) tutarlar.

Çağdaşları kəndisinə “şairlər ustası” demişlərdir. Fəxriyələrindən birində “Gəncəlilər mənimlə öyünürərsə, yeridir” deyir.¹

¹ Zəmirəm əbr-o-soxən quvhər-əst-o-del dərya,
Zəban monadi-ye in quvhər-o-zəmane bəha.


2. Xaqani Şirvani – Dağdağalı (narahat) və coşqun bir həyat sahibi olan bu şair klassik İran ədəbiyatının məşhur simalarındandır. Onun Şirvan şahı Axsitanın rus axincılarına qarşı qazanmış olduğu zəfəri təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvan şahlarından başqa, Xaqaninin Azərbaycan Atabəylərindən Qızıl Arslana yazdığı qəsidə də bəllidir. Doğu tənqidçiləri arasında Xaqanini qəsidədə Ünsüri ilə Ənvəridən yüksək tutanlar vardır. Batı tənqidçiləri yanında da Xaqaninin sənəti, üslubu, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunmaqdadır. 1864-də nəşr etdiyi fransızca ədəbi bir risaləsində Xanikov Xaqanini böyük fransız yazarı V.Hüqoya bənzətməkdədir.¹

3. Fələki Şirvani – Şirvan ilçəsində (*diyarında*) doğulmuş olan şair qeyd etdiyimiz vəchlə, Xaqani kimi həm Əbül-Ülanın şagirdi, həm də yenə onun kimi Şirvan sarayının şairidir. Fələki şairlikdən başqa çağının məşhur heyətşünaslarındandır (*astornom*), məxləsini (*təxəllüs*) da o münasibətlə “Fələki” deyə almışdır. Şeirlərdə yıldızlara və fələkiyata aid bir çox təşbeh və istiarələr qullanmaqdadır. Kəndisini şairlikdə Xaqaniyə eş tutanlar olmuşdur.

4. Mücir Beyləqani – Arranın əskidə məşhur şəhərlərindən Beyləqanda yaşadığı için “Beyləqani” deyə məşhur olan Mücirəddin Azərbaycan Atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və oğlu Məhəmməd Pəhlivana yazdığı qəsidələriylə mərufdur (*məşhurdur*). Mücirini şairlikdə və üslubda böyük çəgdaşlarından Xaqani və Nizami ölçüsündə görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyatdakı səlahiyəti qəbul edilən Əmir Xosrov Dəhləvi də bulunmaqdadır ki, kəndisini sənətdə Xaqaniyə belə tərcih (*üstün tutma*) edərlər.

Beçune məni ke əz əqrən-e xod səbəq bordəm,
Ke əhl-e Gənce təfaxor konənd həst rəva. (*farsca*)
Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır,
Dilim bu gövhərin carçısı, zamana qiymət verəndir.
Öz yaxınlardan üstün olan mənim kimisi ilə,
Gəncə camaati fəxr edirlərsə, yeri vardır. (*tərcüməsi*)

¹ Chanikoff. “Memorie sur L’Chagani”. Paris, 1864.



Bakuda Şirvanşahlar dövründən qalma məşhur "Divanxana"

5. Qivami Mütərrizi – Nizaminin hal tərcüməsinə aid bölüm-də kəndisindən ayrıca bəhs edəcəyimiz bu şair də Gəncəlidir. Onun Azərbaycan Atabəylərindən Qızıl Arslana yazmış olduğu qəsidəni sənətdən anlayanlar bir xariqə deyə təqdir edərlər.

6. Zəhir Faryabi – Əslən Türkistanlı olan bu şair Azərbaycan Atabəyləri zamanında saraya mənsub olub, Məhəmməd Pəhləvan ilə Qızıl Arslana qəsidə və mədhiyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərindən ibarət olan divanı:

*Divani-Zəhiri Faryabi,
Dər Kəbə bedozd əgər beyabi¹*

beyitindən anlaşıldığı vəchilə əskilərlə çox bəyənilmiş və məşhur olmuşdur.

Qızıl Arslana yazdığı qəsidədən bir beyitini haşıyəyə alıyoruz. Bu beyitdəki buluş və bənzədiş şeirdəki yüksək dəyərinin bir örnəyidir.²

7. Əsirəddin Əxsikəti – Bu da Türkistandan gələrək Atabəylər zamanında Azərbaycanda yaşamış və o zamanın məruf şairlərindən olub himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyələr yazmışdır.³

8. Seyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir.

9. Yusif Füzuli; 10. Şafur ibn Məhəmməd; 11. Cövhəri; 12. Fərrux Şirvani; 13. “Nizam ət-təvarix” sahibi Qazi Beyzavi; 14. Kəmaləddin Naxçıvani; 15. Seyid İzzəddin Ələvi və başqları o zamankı ədəbiyat səmasında parlayan şeir mənzuməsinə daxil yıl-dızlardandırlar.

¹ Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! (*tərcüməsi*)

² An tork-e sorxame sərvar-e səmənd şad.

Yaran həzər konid ke atəş bolənd şad (*farsca*)

³ *Bu beyitlər onundur:*

Anəm ke bər emruz bərəd rəşk diyəm,
Canəm xordəm tənəm nədanəm ke kiyəm.
Çun porsidi, ba to bequyəm ke, kiyəm,
Ostade-soxən, Əsire-Axsikətiyəm (*farsca*)

O dövrlərin parlaq şairlərindən Məhsəti xanımı da bu işlədaqlar arasında mütaliə edə biliriz. Gəncə xətibinin oğlu şair Əmir Əhmədi ilə evli bulunan bu qadın Gəncənin yoxsul bir ailəsindən yetişmiş ikən, zəka və istedadı sayesində zamanının ən yüksək təbəqəsinə qalxmış, saraylara yol bulmuşdur, musiqidəki məharəti və konuşmadakı hazırlıqlılığıyla Sultan Səncərin məclislərində bulunmuşdur. Məhsəti Gəncəvi xəyyamvari rübatları və yüksək lirizmiylə məşhurdur.

Məmləkətin genəl bayındırlığı (*vəziyəti*) və mədəni durumu bu fəaliyətlə ahəngdə idi. Mənuçehr Axsitan zamanındaki Şirvan kiçik ölçüdə, Sultan Mahmud dövründəki Qəznəyi andırıyordu.¹

Önəmli bir ticarət mərkəzi olan Şirvan (Şamaxı) memari anıtları, bağ və baxçalarıyla mərufdu.

Gəncəyə gəlincə, Arranın əski paytaxtı Bərdənin² dastanlar konusu olan sərvət və bayındırığına (*var-dövlətinə*) varis olan bu şəhər zamanının ən məruf yerlərindən biriydi. İstəxrinin məlumatına görə, 1159-da³ çıxan bir zəlzələdə 300 000-ə qədər tələfat verdiyinə baxılırsa, əski Gəncənin nə böyük bir mərkəz olduğu anlaşılır.

Həmdullah Qəzvininin yazdığını görə, Gəncə Orta Asyanın ən gözəl şəhərlərindən biri sayılırdı. İbn əl-Əsir isə (XI yüzil müəllifi) buraya “Arran şəhərlərinin anası” demişdir. O sıradakı Gəncənin sadə böyüklüyü və bayındırlığı (*abadlığı*) deyil, etnik durumu haqqında dəxi məlumatımız vardır. 1070 sənətlərində Gəncənin bir böyük türkmən şəhəri adlandırıldığını İbn Əzrəq adındaki müəllif

¹ Bu bənzətmənin dəyərini haqqıyla ölçü bilmək üçün qeyd etmək gərəkdir ki, M.İ.Darms-teter tərəfindən fransız kralı XIV Lüdoviq bənzədilən Sultan Mahmudun sarayında zamanımızın belə bilmədiyi bir müəssisə vardi: şeir bakanlığı. Məlik-üş-şüəra ləqəbini daşıya baş şairin nəzarəti altında sarayda 400-dən fəzələ adları dəftərə yazılı şair vardi. Baş şairin imtahanından keçərək diplom almadiqca heç bir şair kəndisi də ən böyük şairlərdən sayılan sultanın hüzuruna çıxamazdı. İran ədəbiyatının məşhur simalarından Ünsüri Sultan Mahmudun məlik-üş-şüərası, yəni şeir bakanı idi.

² Onuncu yüzil tarixçisi Məsudi Bərdədən bəhs edərkən ona “Arranın Bağdadı” demişdir: eyni çağın müəllifi İbn Hoyqəl də “Rey ilə İsfahandan sonra Bərdədən daha böyük, verimli və gözəl bir məmləkət yoxdur” deyə yazımaqdadır.

³ Texniki yanlışlıqlıdır, 1139 olmalı – red.

kəndi əsərində qeyd etmişdir.¹ Nəsəvi dəxi bu tarixdə Arran ilə Muğanda “Türklərin qarınca kimi çox olduqlarını” yazmaqdadır.

Azərbaycanın daha XI yüzildə türkləşmiş olması o zamankı ədəbi anıtlarda (*abidələrdə*) da sabitdir. Məşhur “Dədə Qorqud” qəhrəmanlarının gəzib dolaşdıqları başlıca sahə Azərbaycandır. Bu dastanlardakı şərtlər Azərbaycan şərtləri, qullanılan ləhcə də azəri türkçəsidir. Oğuz boylarının X və XI yüzillərdə Azərbaycana gəlmələri ilə ilgili bulunan bu dastanların XII yüzildə Azərbaycan xalqınca bilindiyinə inanıla bilir. Nizami mənzumələrində “Dədə Qorqud” dastanlarında motivlərdən bəzilərinə rastlandığı iddiası da bu təxminə uyğundur.²

Nizaminin farscasına girmiş türkçə sözlərdən təfsilatla bəhs edəcəyiz. Fəqət yalnız Nizami deyil, Xaqani kimi çağdaşlarının mən-zumələrində də türkçə sözlər çoxdur.³

Sadə şairlər deyil, nəsillərini “Kəyanılər”ə bağlayan Şirvanşahların saray və ailələrinə belə türkçənin girdiyini görüyoruz. Xaqani bir mərsiyəsində Alçıçək adındakı Şirvan prinsesinə (*şahzadə*) ağlamışdır. Qızına türkçə ad taxan bir hökmədarın sarayında türkçə konușulmadığı nə məlum?!?

Gəncə böyüklüyü ilə mütənasib bir sərvətə də malik imiş. 1221-də gəncəlilər verdikləri altunlar bahasına şəhəri möğol talanından qurtarmışlardır.⁴

Gəncə gözəl sənət əsərləriylə də tanınıyormuş. İndiki halda Gürcüstanın Kutais vilayəti Gelati monastırında bulunan yüksək bir sənət əsəri olan Dəmir qapı XII yüzilin ilk yarısında gürcü kralı Dimitri tərəfindən zəlzələdən xarab olan Gəncədən çalılmış, buraya götürülmüşdür⁵

¹ Bu əsərin Mükrimin Xəlilin xüsusi kitabxanasında olduğunu, Z.V.Toğan “İslam Ensiklopedisi”ndəki “Azərbaycan” məqaləsində qeyd etmişdir.

² “Azərbaycan ədəbiyyatı tarixi”. Bakı, 1943, cild 1, s.39.

³ Ku şəh-toğane-cud ke mən bəhre-ətməgi,

Pişəş zəbanbe qoftən-e “sən, sən” dər avərəm. (*farsca*)

⁴ Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyi ilə ilgili idi. Z.V.Toğanın islam qaynaqları üzərinə yaptığı tədqiqə görə, ərəblər dövründə 20.000 kq gümüş vergi verən Azərbaycanın Selcuqluların hakimiyəti ərafəsindəki vergisi 27.000 kq, Elxanlılarda isə 59.000 kq gümüş olmuşdur.

⁵ Frahn. “Mem de L’Academie. VI serie, Sciensec. Politiques”. T.III, s.531-532.

Bu qısa qeydlərdən sonra Şirvanşahlarla Pəhləvanlılar dövründəki XII yüzildə Azərbaycanın önemli bir ədəbiyat mərkəzi olduğu anlaşılır. Bu, yixici zəlzələlər ilə yaxıcı müharibələrdən az da olsa Təbrizdə, Bakıda, Naxçıvan və sairə kimi yerlərdə hələ baqı (*daimi*) qalan memarlıq anıtların (*abidələrin*) yalanlanmayaş şahidlilikləriylə də təsdiq olunmaqdadır.

XII yüzildə sadə Azərbaycan deyil, bütün Qafqasya nisbi bir rıfah içində bulunmuşdur. Bu sıralarda Gürcüstan krallığı da tarixinin parlaq bir çağını, kraliça Tamara ilə şair Rustavelinin dövrünü yaşıyordu. Bu dövrdə Gürcüstan ilə Azərbaycan arasında genel surətdə bir dostluq və səmimiyət vardı. Bu eyi (*yaxşı*) münasibət bilməssə (*xüssüsilə*) Şirvanşahlar ilə gürcü kralları arasındaki əqrəbəliq bağlı ilə qüvvətlənmişdi. Şirvanşah Axsitanın anası bir gürcü prinsesi (*şahzadəsi*) idi. Onun ruslara qarşı qazandığı zəfərində, gürcü vəqanüsvislərinə (*salnaməçilərinə*) görə, bir müttəfiq sifətiylə gürcülərin də ortaqlıq hissələri varmış.

İki məmələkət arasında kültür baxımından dəxi çox böyük ilgilər vardı. Yaxın Doğu kültürünün təsirində bulunan Gürcüstan sarayında şairlərə yapılan himayə Şirvan sarayı ilə Azərbaycan gələnəyini (*ənənəsini*) təqliiddən irəli gəliyordu.¹

Tiflisdə kral David tərəfindən müsəlman şair və sufilərə xas bir mədrəsə bina edilmişdi. Bizzat Tamara ozamankı Azərbaycanda bilməssə himayə və və inşad olunan ədəbiyatın təsirində idi.²

Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Doğu kültürü ilə sıx bağlarla bağlı olub azərbaycanlı çağdaşlarından və bizzat Nizamidən ilham almışdır.³

Qafqasya Batı (*Qərb*) mədəniyəti ilə Doğu (*Şərq*) mədəniyətinin qarşılaşlığı bir keçiddir. XII yüzildə bu keçid kəndisində bulunan iki mədəniyətin qarşılıqlı təsirini bilməssə duymuşdur. Əsərini gürçüçə yazmış Şota Rustaveli konu (*mövzu*) ideyalarını demək olar ki,

¹ “Şota Rustaveli i yeqo vremya”. Moskva, 1937. K.S.Kokelidzenin məqaləsi. s.134.

² Eyni əsər. Pavel İnkorokvanın məqaləsi.

³ Eyni əsər.

tamamiylə Doğudan almış, xristian ikən müsəlmanlaşmışdır. Hətta kəndisinin müsəlman olduğu belə rəvayət edilməkdədir. Mütəəssib (*fanatik*) papaslar Şotanın əsərlərini xristianlığa müxalifdir deyə aforoz (*rədd*) etmişlərdir.¹

Halbuki Şirvanlı Xaqani müsəlman və farsca yazmış bir şair ikən əsərlərində xristianlığın bir çox ideyaları ilə terimlərinə bolca yer vermişdir. Müsəlman Qafqasya ilə xristian Qafqasya arasındaki bu qarşılıqlı ünsiyəti biz çağının ən böyük müməssili Nizamidə də görürüz. Hissən türk və müsəlman olan şairin ən gözəl məxluqu – Şirinin qafqasyalı bir erməni² prinsesi oluşı təsadüfi olmasa gərəkdir.

6. Milliyət baxımından ədəbiyatda şəkil və məna

Nizami indiyə qədər doğu və batı araşdırıcıları tərəfindən daha çox İran ədəbiyatının bir müməssili olaraq incələnmiş və şəxsiyəti ancaq bu sıfətlə tanınmışdır.

Bu köklənmiş şöhrətə rəğmən, Nizami bizə görə bir **Azərbaycan şairidir** və bu onun sadə “Gəncəvi” olmasından dolayı deyildir.

Gəncəli Nizaminin Azərbaycanla olan maddi ilgisi hal-tərcüməsi yazıklärən mümkün olduğu qədər bəlirdiləcəkdir (*aydınlaşdırıla-caqdır*).

Mənəvi ilgisinə gəlinçə, bunu söyləmək lazımdır: dilinin farsca olmasına rəğmən, şairin daşıdığı hissiyat ilə işlədiyi konular (*mövzular*) kəndisinin Azərbaycan duyuşlarından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.

Burada biz, yaşadığımız günlər için bilməsə, aktual bir məsələyə toxunmuş oluyoruz:

– Ədəbi bir əsərin milli olması için sadə şəkilcə milli olması yetişir və ya gərəkdirmi? Yoxsa bir əsəri milli yapan ruh ilə mənamıdır?

¹ Şota Rustaveli i yeqo vremya. Pavel İnkorokvanın məqaləsi.

² Mənbələrdə bu söz “ərmən” qeyd edilir və bunun ermənilərlə bağlılığının olmadığı göstərilir – red.

– Bizə görə, sadə şəkil yetməz və bu şəkil önməli olmaqla bərabər, zəruri də deyildir. Bir əsəri milli yapan, şəkillə bərabər, özünün də milli oluşudur. Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə, əsəri milliləşdirən şey şəkildən ziyan öz, başqa təbirlə, dildən ziyan mənadır. Yabançı dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə, müəyyən şərtlər içində bir millət üçün milli ola bilir.

Əsrimizin ədəbi olayları arasında bu davanın misallarını istədiyimiz qədər bula biliriz. Hər hanki bir əsəri yazılılığı dilə görə milli deyə almaq lazımlı gəlsə, iyirmi bu qədər ildən bəri Azərbaycan türkçəsi ilə yazılın komunist **abur-cuburlarını (anlamsızlığını)** milli Azərbaycan ədəbiyatı deyə qəbul etməmiz lazımlı gəlir. Və ya osmanlı klassiklərindən bir çoxu kimi Nəfinin:

*Türkə haq çeşmeyi-irfanı haram etmişdir;
Eyləsə hər nə qədər sözlərini sehri həlal.*

və ya:

*Necə söz söylənür ol yerdə kim şair sanır kəndin,
Qələtpərdəzi məna bir müzəvvir türki layəfham.¹*

beyitlərinə bənzər və bunlardan daha kötü (*pis*) bir türk düşmənliyi ilə tanınmış, “Türk” sözünü bayağılığın, qəddarlığın, idraksızlığın və kötülüğün qarşılığı olaraq qullanmaq çirkinlik və küstahlığını (*sayıgsız, davranışlı*) göstərən bir çox türkçə yazar şairlərin divan ədəbiyatına keçmiş bulunan misra və mənzumələrini “milli ədəbiyat” deyə hesaba qatmaq gərəkdir.

Finlərin məşhur vətənsevər şairlərini biliyoruz ki, əsərlərini is-veçcə yazımlıslardır və bunlara qəhrəman Finlandiyanın başkəndində milli şair deyə anıtlar (*abidələr*) tikilmişdir.

¹ Bax: Agah Sirri Ləvənd. “Divan ədəbiyatı”. İstanbul, 1943, 2-ci basım, s.591-603.

Türklər haqqında bu düşməncə hökmü verən “Türk şairi” haqqında çağdaşlarından Tiflinin aşağıdakı beyitini də qeyd edə biliriz:

Nəfiyi ru siyəhinnidügünü həp bildik,
Kəndi çıngənədir, amma babası kürdi pəlid.
Bax: eyni əsər, səh 511.

Bunun kimi, ingilis hakimiyətinə qarşı milli istiqlal davasını güdən irlandiyali ədəbiyat müəyyən bir zamanda ingiliscə yazılmışdır.¹

Bu misala Hindistan şərtləri içində də rastlamaqdayız. Rabindranat Taqorun hind özəllik və mədəniyətini müdafiə edən ingiliscə yazıları, şübhəsiz, millidir.

Bu şəkildə düşünürkən şəklin önəmini kiçimsəmək (*azaltmaq*) niyətində deyiliz. Dilin çox kərə məna üzərində də millilik baxımından etkisi olduğunu biliyoruz. Fəqət sənəti “sənət için” deyil, “qayə için” qullanmaq okulunu tutanlar səfində olduğumuzdan ədəbi bir əsərin milliliyini dardlıqda şəkildən, yəni dildən ziyadə özə, yəni mənaya önmə verməyi üstün tutuyoruz. Bilkassə, Nizaminin dövründə şəklin çağımızda milli bir önəmi yoxdu. Farsca sadə farsların deyil, müəyyən coğrafi bir bölgədə yaşayan bütün millətlərin oxumuşlarına məxsus bir dildi. Eyni zamanda, o dövrdəki “milli ruh”lar da bugünkü qədər kəskin fərqlərlə ayrılmış və büllurlanmış deyildi. Xüsusi diqqət və araşdırımlarla yalnız ayırd oluna bilən milli özəlliklərin sivil tərəfləri ortaq din və mədəniyətin təsiriylə yumşaldılmış bulunuyordu. Buna rəğmən qəbul etmək gərəkdir ki, şüurda olmasa da, şüur altında milli varlıq və özəlliklər o zamanlarda da kəndi təsirini yapmaqdan geri qalmamış və bu, ortaq şəklə rəğmən, əsərlərin ruh və mənaları üzərində dərin izlər buraxmışdır.

7. Nizami Azərbaycan şairi

Nizaminin yaradıcılığı şəkil baxımından Azərbaycana nisbətdə milli deyilsə də, tezis və duyuş nöqtəsindən şair içindən çıxdığı mühitə dərindən bağlıdır və bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa bir **Azərbaycan şairi** dəxi yapmaqdadır.

¹ “Qayəlik” deyilən ana dilləriylə katolik dinləri vaxtıylə ingilislər tərəfindən mən olunan (qadağan edilən) irlandlılar uzun illər rəsmən ingiliscə konuşmuş və rəsmən protestant məzəhəbində bulunmuşlar. Fəqət bu rəsmiyətə qarşı İrlandiya milliyətçiləri felən mübarizə etmişlərdir. Bu mücadilənin ədəbiyatı uzun zaman ingiliscə olmuşdur. 1911-də bütün İrlandiyada qayəlikcəyi oxuyub-yazan yalnız 17.000 kişi(adam) varmış. İndi isə əhalinin 50%-i bu milli dili öyrənmişdir (Yohauneg sfoye. L'Angleferre dahe le Monde. Paris, 1935, s.338).

İran ədəbiyatının bir baxımdan bəlkə də ən böyük simasını təşkil edən Nizaminin əsərlərini ən gözəl bir farsca ilə yazması bizi bu tələqqimizdən alikoymaz (*mülahizə və mühakimədən imtina etməyə əsas verməmək*) və Nizamini xüsusi görüş nöqtəsindən incələmək həvəsindən ayırmazdı. Çünkü onun zamanında farscanın Yaxın Doğu ilə Orta Asiya için millətlərarası bir ədəbiyat dili olduğunu biliyorduq və İran ədəbiyatının tanınmış ustadları arasında farslar qədər türklərin də mühüm bir yer tutduqlarına vaqifdik.

Konuları (mövzuları) araşdırulınca Nizaminin fars nasionalizmindən uzaq, türk sevgisiylə dolğun, Qafqasya mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddərat və geopolitikindən doğan daimi qayğılarla ilgili olduğu görülür ki, bu surətlə o, albəttə, bir Azərbaycan şairidir.

Nizami mühitinin kəndisini anlamadığından bəhs etdiyi bir yerdə “Türkçisinin” (*farsca yazılıb* – “*torkiyəmra*” – “*mənim türklüyümü*” – red.) anlaşılmadığından şikayət ediyor. Türkçeyi burada məcəz olaraq yüksək söz mənasına qullanan hakimin (*dahi, filosof*) konuşma dilinin həqiqətdə türkcə olmadığını kimsə isbat edəməz. Şairin o zaman Azərbaycanda artıq böyük kütlələr halında bulunan türklər arasından yetişmiş olduğunu biliyoruz.

Bunun izlərini əsərlərində gördükümüz “türklükdən” də sezmək-dəyiz.¹

Təkrar ediyoruz: Əsərlərini farsca yazmış olmasına rəğmən Nizaminin, qeyd etdiyimiz kimi, konu və duyu baxımından azərbaycanlı bir türk zehniyəti daşıdığını okurlarımız (*oxuyucularımız*) bu səhifələri çevirdikcə bizzat görəcəklərdir.

¹ O zamankı Azərbaycanda türkçənin müəyyən bir hökmü olduğunu sadə Nizaminin deyil, çağdaşları digər şairlərin dəxi farsca əsərlərində qullandıqları türkcə sözlərdən anlıyoruz, məsəla Xaqanının bu beyitləri:

Əvvəle-şəb Aytəkin vuşaq amədim, leyk,
Alparslan şodim be payane sobhrab.
Ku şəh Toğan-e cud ke, mən bəhre ətməgi,
Pişəş zəban beqoftən esənsən dəravərəm (*farsca*)

8. Nizaminin yaradıcılığı

Nizami sadə klassik İran ədəbiyatında deyil, bütün cahan ədəbiyatında müstəsna yer tutan parlaq bir şairdir. Onun şeiri həm kəndi yaratdığı yeni şəkil – eşq əfsanəsi, həm bu şəkil ilə tam bir ahəngdə bulunan mənə – ruhi təhlil, həm kəndisinə məxsus kəskin bir ifadə – rəmzlərin dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş – qüdrətli təsvir, həm yüksəklərdə uçan geniş fantazi – parlaq təşbeh, həm də təsadüfə yer vermədən, hər şeyi incələyərək anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə – vəhdəniyətçi görüşlə eni-boyu ölçüləmiyən üstün bir əsərdir.

Bu əsərdə bizi kəndinə çəkən şey şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə yürüyən həkim (*filosof*) Nizamidir. Şairə böyük Hötenin də təqdir etmiş olduğu dərinlik, hüzur və sazinliyini təmin edən onun bu həkim eşi (*bənzəri*), kəndi təbiriylə, “əkdəş”dir.

Nizaməddin ləqəbini daşıyan Nizamidə Doğunun başqa heç bir şairinə, bəlkə də, nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, daha qullanışlı təbirlə, bu mənzumə incəliklərinə varincaya qədər ahəngli bir ideoloji və dünyayı görüş sistemindən ibarətdir. Öylə bir sistem ki, bundan 800 il əvvəl düşünülmüş olmasına rəğmən, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyəcək qədər təzədir.

Araşdırımızın sonuncu bölümü bu sistemin ana çizgilərini bəlirtməyə ayrılmışdır. Orada xülasə edilmiş bulunan fikir mənzuməsi, okurların görəcəkləri kimi, bugünkü insanlığın susadığı “Nizami-aləm” (“*dünya düzəni*”) baxımından belə yeni və hərdaim (*əbədi*) yaşar ümdələri üçünə almaqdadır.

İnsanlığın şərəfini bilgisevərlikdə, təkin (fərdin) səadətini top-luluq için çalışmaqda görən və parçanın faidəsini bütünüñ səlamətində arayan şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq deyə tanır.

Millətlər və ya dövlətlərarası nizam və ahəngə gəlincə bu, onun görüsünçə, “millətlərin dillərini vasitəsiz anlamaq surətiylə təmin edilə bilir”.

Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və məhəllilik damgasını daşımaqla bərabər, yaratdığı ədəbi şəkilləriyle təlqin etdiyi fikir alanında (*meydanında*) milli çərçivə dışına çıxmış, bütün insanlığa şamil duyğularla həyəcanlanmış, millətlərin və məmələkətlərin üstündə olduğu kimi, dövrlərlə əsrlərin dəxi ötəsinə (*yarrib keçən*) keçən yüksək və dünyaya şamil bir qayğıya cavab olacaq “sözü” bulmağa çalışmışdır.

Bizə görə bu “söz” “İskəndərin möcüzəsi”ndə bulunmuşdur (*tapılmışdır*).

Bu möcüzə bugünkü insanlıqla birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır:

– **Millətlərə sadə mənəvi avtoritet ilə nüfuz etmək və ruhları-nı anlayaraq varlıqlarına qarşı hörmətdə bulunmaq!**

9. İhmal edilmiş¹ Nizami

Bir yandan İslam Doğusunun uğradığı genel gerilikdən hissəsi olan, o biri yandan da çarlıq istilasının vasitəsiz basqısı və etkisi altında kəndi keçmişini və bu keçmişdəki mədəni dəyərləri unudan Azərbaycan Nizamiyi dəxi ihməl etmişdir.

Gəncənin yaxınlarında yixıq-tökük bir məzar vardı. Bu məzar qısır qadınların çocuq dilədikləri bir “Şeyx”ə aiddi... Bu “kəramətli türbə”nin bütün Doğunun olduğu qədər, Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayısı pək azdı. **Bu şairin, eyni zamanda, böyük Azərbaycan şairi olduğunu isə bilən, bəlkə də, heç yoxdu.**

Milli oyanış dövrünə girən yeni Azərbaycan da Nizamini haqqıyalı mənimsəyəcək qədər gelişməmiş, farsca yazmış olduğunu nəzərə

¹ Unudulmuş.

alaraq onu düşünməyi milli görəvləri (*vəzifələri*) dışında (*kənarında*) sonrakı işlərdən saymışdır.

Gərçi, obyektiv olaraq bunu da qeyd etmək gərəkdir ki, Nizami düşünen azərbaycanlılar tərəfindən büsbüütün unudulmamışdır: məsələn, 1910-da Gəncə Dram Cəmiyəti böyük həmşərisini düşünmüş və xarab türbəsini təmir məqsədiylə bir risalə nəşr edərək ianə toplamaq təşəbbüsündə bulunmuşdur. Müstəşriq (*şərqsünas*) A.Krimskinin də qeyd etdiyi¹ bu vəqaya əlavə olaraq, mötəbər gəncəlilərdən duyduğumuza görə, bu məqsədlə bir neçə min rubləyi bulan bir məbləğ də toplanmışdır.

Milli istiqlal dövründə də Nizaminin düşünüldüyüünü və məzarı üstündə əsri bir şəkildə bir anit (*abidə*) projesinin mövcud olduğunu Azərbaycan hökuməti sabiq Xariciyə nazir müavini Adilxan Ziyad-xanın bir xatırəsindən öyrəniyoruz.²

Yazılıq ki, olaylar bunun yerinə yetirilməsinə imkan verməmişdir.

Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi və səmimi ilgilərlə bağlıdır. Azərbaycan yurduluğu kimi, türk milliyətçiliyinin də şairlə yaxından ilgilənməsi için təbii və həyatı səbəblər vardır.

Azərbaycan hökmədar və padşahlarının saygı və iltifatlarını görərək kitablarını onların adına yanan bir şairin Azərbaycan yurdsevərliyində oynayacağı mənəvi rolun kiçik görünməyəcəyi aşikardır. Hanki mənəvi varlıq və tarixi öyünmə Azərbaycana Nizami xatırəsindən daha yüksək və dünyaya şamil bir dəyəri təmin edə bilir? Nizami kimi bir kültür dəyərini hanki azərbaycanlı yurdsevərlik gələnəyi (*ənənəsi*) dışında (*xaricində*) buraxır? Hanki yurdsevər və şüurlu bir azəri Nizami ilə öyünməz?!³

¹ A.Krimski. “İstoriya Persii, yeyo literaturu i dervişskoy filosofii”. Axundzadə Mirzə Məhəmməd tərəfindən yazılın bu risaləyi V.Barthold da istifadə etmişdir (Z. V. Ot. R. O. Ob. T.XXI. S.035-036).

² Adil xan Ziyadxan. “Tayeran-i qələm”. Tehran, 1932.

³ Nizamidəki bu dəyəri bütün dəyərləri məntiqin qulağından çəkmək surətiylə də olsa, kəndi faydasına qullanmaqla əl çabuqluğu (*çevikliyi*) göstərən sovet propaqandası da mənim-səməyə çalışmışdır.

Nizami azərbaycanlıların sadə məmələkətçilik deyil, milli duyğularını dəxi qabardacaq bir isimdir. Bu isimlə sadə azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir.

Kitabın müəyyən bölümündə təfsil və təkrar edəcəyimiz vəchilə (*kimi*) “gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyü türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türkistan” – deyən bir şairə hanki ağız türk deyildir deyə bilir?

Onun yaşadığı zaman və şərtlərdə dilin önəmi yoxdu, önəmlı olan hissiyatdı. Hiss baxımından Nizaminin türklüyünü isbat edən dəlil isə bir deyil, mindir!

10. Nizamiyə qarşı borcumuz

Azərbaycanın bu böyük oğlu ilə candan ilgilənmək, ona aid maddi və mənəvi xatırələri vətəni və milli birər müqəddəsat kimi mənim-səmək, əsərlərini diqqət və etina (*ehtiram*) ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları çağdaş sənətin teknikiylə yenidən canlandırmış, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlıq sırlarını araşdırın dərin hikmət və fəlsəfəsini qavrama, bir sözlə, vaxtında anlaşılmadığından şikayət etdiyi “Türkçə”sinə anlamaq – iştə (*budur*) yurdsevər Azərbaycan aydınlarının və mil- liyətçi türklərin vəzifəsi!

Bu vəzifədən bizə düşən hissəyi başarmaq üzrə tasarladığımız (*hazırladığımız*) və savaş çağının doğurduğu güclülükrlə, qaynaqları görmək imkanının darlığı yüzündən istənilən olğunluğu bulduğuna pək qane olmadığımız bu səhifələrin Nizami ildönümünə ərməğan edilməsindən başlıca məqsəd türk gəncliyində Azərbaycanın bu böyük şairinə qarşı bir ilgi oyandırmaqdır.

Kitabımızın bu xüsusda müvəffəq olduğunu öyrənmə bizim için həqiqi bir sevinc qaynağı olacaqdır.

M.Ə.Rəsulzadə
Buxarest. 10.VIII. 1941

BİRİNCİ BÖLÜM

NİZAMİ KİM DİR?

*Mənimdir sözə istiqamət verən,
Ona ta qiyamət, qiyamət¹ verən*

Nizami

¹ Ucaldan.



Peygəmbərin meracı

I

NİZAMİNİN HAL TƏRCÜMƏSİ

*Çöldən, dərədən bütün ərənlər,
Lütf ilə mənə salam edərlər.
Qalsam eyi gər ilə nəhayət,
Qəbrim qılınır mənim ziyanat.*

Nizami

Nizami Azərbaycanın əski paytaxtlarından Gəncədə doğulmuş, yaşamış və orada gömülümiş (*dəfn edilmiş*) olduğundan, Gəncəli Nizami mənasında, Nizamiyi Gəncəvi deyə tanınmışdır.¹

Nizami “namimüstəar” deyilən taxma (*götürmə*) bir addır: əski təbirlə məxləsdir (*təxəllüsdür*). Şairin əsl adı İlyasdır. Babası (*atasi*) Müəyyəd oğlu Yusifdir. Anası, kəndisinin də “Rəiseyi-kurd” deyə qeyd etdiyi kimi, Azərbaycan kürdlərindən Gəncədə yaşamış bulunan bir ailənin qızıdır. Adı məlum deyildir.² Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddindir. Künyəsi (*adi, soyadı*) Əbu Məhəmməddir.³

¹ Eyni dövrdə yaşamış bulunan başqa Nizamilərdən ayırmak için təzkirələr kəndisini daima Nizamiyi Gəncəvi (**farsca da yazılıb – red.**) qeydi altında zikr etmişlərdir.

² Bəziləri, o cümlədən V. Dəstgirdi Rəisəyi Nizaminin anasının adı olaraq qəbul etmişlərdir, fəqət bizə görə bu, tərkibdən də görüldüyü kimi, bir ad deyil, sadəcə ünvandır, kurd rəisəsi deməkdir. Zətən qadın adı olaraq “Rəise”nin başqa bir misalı da yoxdur. Buradakı “Rəiseyi-kurd”ün “kurd **əşrəfi**”ndən (**zadəgan**) mənasına alınması daha mənqli olacaqdır. Kürd rəis və ya rəisəsi olmaq, eyni zamanda, tarixdə misalları olduğu kimi, bəhs edilən adamın mütləqə kurd irqindən olduğunu da isbat etməz. Çünkü kurd əşirətlərinə (*qəbilələrinə*) rəislik etmiş bulunan türklərin varlığı bilginlərcə məlumdur.

³ Künyə ərəb adətidir. Bu adət o çağlarda islam kültürüün yayılı olduğu bütün məmlekətlərə şamil bulunuyordu. Bu, bir babanın oğluna nisbətlə tanınmasından ibarətdir. Məsəla, hz. Peyğəmbərin künyəsi Əbül-Qasim idi, “Qasimin babası” deməkdir. Nizami də oğlu Məhəmmədə nisbətlə “Məhəmmədin babası” demək olan bu künyəyi daşıyormuş.

Əski dövrlərə aid bir çox Doğu (*Şərq*) məşhurları kimi Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix kəsin olaraq bəlli olmadığından yalnız təxminlərlə təsbit olunmaqdadır. Şair 1141-də (h. 535) doğulmuşdur.

Nizami daha çocuq ikən babasını (*atasını*), sonra da anasını qeyb (*itirmək*) etmişdir. Tarixin o da bir “dürüri yetimi”dir.¹ Bu yetimin təribiyə və bəslənməsini dayısı Xacə Həsən (*ad farsca da yazılıb*) kəndi üstünə almışdır.

“Leyli və Məenun” mənzuməsinin müqəddiməsində şair baba-sı ilə anasından sonra dayısını da qeyb etdiyindən üzüntüylə bəhs etməkdədir. Təzkirələrdən bir qismində qeyd olunduğuna görə, Nizami dayısının himayəsinə yalnız deyil, qardaşı Qivami Mütərrizi (*ad farsca da yazılıb – red.*) ilə bərabər keçmişdir. Bəzi rəvayətlərə görə, bu Mütərrizi Nizaminin qardaşı deyil, teyzəsi (*xalası*) və ya amcasının (*əmisinin*) oğlu imiş. Nə olursa olsun, uğradıqları fəlakətə rəğmən gənclər zamanına görə yüksək təhsil almış, iyi yetişmişlərdir, zira Mütərrizinin də ədəbiyatda parlaq qəsidələriylə müəyyən bir yeri vardır. Azərbaycan Atabəylərindən Qızıl Arslana yazdığı qəsidə qəsidə ədəbiyatında şah əsər sayılmaqdadır.²

Nizaminin yüksək bir təhsil gördüyü əsərlərindən və çağdaşlarınınca “həkim” (*böyük, bilici, müdrik*) deyə anılmasından anlaşılmışdır. XII yüzulin bəlli irfan (*elm, bilim*) şöbələrinin həmən həpisindən (*hamisindən*) şeirlərində əsər (*əlamət*) görülən bu əhatəli adamın islam elmləri ilə bərabər, yunan fəlsəfəsinin bütün qisimlərindən bəh-

¹ Klassik Doğu ədəbiyatında cahanın məşhur öksüzlərindən (yetimlərindən) bəhs olunurkən qullanılan bir təbirdir. Məsəla, Məhəmməd Peyğəmbər bir “dürüri-yetim”dir.

² Dövlətşah. “Təzkirə”. Braun yayımı. Bu parlaq qəsidənin eyni Ziya Paşanın “Xərabat”ında da basılmışdır. Bir neçə beyitini buraya alıyoruz:

Ğəme-del gər bebəst bazarəm,
Mədhe şəh miqoşayədəm bazar.
Şəh Qızıl Ərsəlan ke dəst-o-deləş,
Həst-xəsm şomare şomar.
Həzməş avarde bad-ra besokun,
Əzməş əfkəndə xak-ra bemədar. (*farsca*)

rəli olduğu da şübhə götürməz. “İskəndərnamə”sində tanınmış bütün yunan filosoflarını söylədən şair onların “aləmin təqvini” haqqında düşüncə sistemlərini kəndinə məxsus nəzm dili ilə xülasə etməkdədir. Bundan başqa şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyata, fələkiyata, sehriyat və əsatirə aid də geniş məlumat sahibi olduğunu göstərməkdədir. Əsərlərini təşkil edən canlı səhifələr zamanının adətə (*əsl*) bir ensiklopedisidir.

Musiqidəki bilgisini Barbədin Xosrovi Pərvizə çaldığı otuz lahni (*mahnı*) ustaca birər beyitlə anlatdığından, ədəbiyatdakı qavrayışını “Kəlilə və Dimnə” masallarının (*nağıł, hekayə*) qırxını qırx beytə sıxışdırıldığından, islami bilgilərdəki dərinliyini Quran, hədis və siyeri (*həyat hekayələri, ibrətamız fikirlər*) Nəbidən yapdığı bolca iqtibaslardan, astronomidəki məlumatını da göydəki yıldızlarla həsbühəl edən Məcnunundan öyrəniyoruz.

Təbibliyin özünü də şair iki kəlimə ilə anladıyor: “Nə az ye, nə də çox!”¹

Əsərlərinə yazmış olduğu müqəddimələrdən sızan məlumata görə, Nizami əski dillərdən pəhləvicəyi, nəsturicəyi, yəhudicəyi də

¹ İştə şairin məlumatımızı təyid edən “Xosrov və Şirin”dən bir neçə beyit:

Mənəm daneste dər pərqare aləm,
Be təsrifo-be nəhv əsrar-e aləm.
Həme zice fələk cədvəl be cədvəl,
Be ostorlab-e hekmət kərdəəm həl.
Ke porsid əz mən əsrare fələk-ra,
Ke məluməş nə kərdəm yekbəyekra?!
Ze sər ta paye in dirine qolsən,
Konəm gər quş dari bər to rövşən. (*farsca*)

Tərcüməsi:

Aləmin pərgarında bilici mənəm
Aləmin gedişini, gizlinlərini bilən mənəm
Fələyin bütün yazdıqlarını, cədvəl-cədvəl
Düşüncə gücü ilə açmışam.
Kim məndən fələyin gizlinlərini sordu,
Onları bir-bir ona analmadım?
Bu köhnə gülşəni başdanayağa
Qulaq assan sənə anladaram.

biliyormuş. Çünkü dastanları için topladığı materyalları sadə söz qaynaqlardan almış deyil, qeyd olunan əski dillərdəki qaynaqlarda da araşdırlığını bizə anlatmaqdadır.

Nizaminin çağında islam cəmiyəti bir yandan ələvilik (*şıəlik*) və sünnilik kimi məzhəb qovğaları, o bir yandan da sufilik və şəriətçilik kimi fikir tartışmaları arasında çalxanıb duruyordu. Nizami Allaha inanmış, peyğəmbərə bağlanmış dindar və sadiq bir müsəlmandı. İslam cəmiyətini parçalayan məzhəb və parti qovğalarının üstündə daraciq təəssüb (*dar fanatizm*) və təhəmmülsüzlükdən (*dözümsüzlük-dən*) uzaq bir məşrəb (*kamil bir xüsusiyyət*) və əxlaqa sahibdi. “Əli sevgisiylə dolğun idiysə də, Ömər eşqindən də boş deyildi”.¹ Din alanında (*sahəsində*) göstərdiyi bu etidalı (*müvazinət*) o, fikir səhnəsində də göstəriyordu. Bir mütəsəvvif (*sufi*) sıfətiylə sufiliyə pək yabançı deyildiysə də, dünyanın tərkini istəyən dərvişlərə də kəndini qapdırmamışdı (*bağlamamışdı*). İsrafdan, irtikabdan (*dünya nemətlərindən sui-istifadə*) və hər dörlü düşgünlükdən sakınmaqla bərabər, həyatı sevər və həyatsevərlikdə kəndinə məxsus bir özəllik və gözəllik bulurdu, gözəl yaşamayı candan tərcih (*üstün tutmaq*) edərdi.

Təsəvvüfdəki seyr və sülük (*girmək, getmək, əxlaq tərbiyəsi*) ilə təhsil və irşadını (*yolgöstərən*) kimlərdən aldığı haqqında şair kəndisi sükut etməkdədir. Yalnız bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərruxi Reyhani (*farsca da yazılıb – red.*) və ya Əxi Fərəci Zəncani (*farsca da yazılıb – red.*) dən dərs aldığı qeyd olunmaqdadır.²

Araşdırıcılarından bir qismi Nizaminin tam bir sufı olduğunu qəbul etmiyorlarsa da, suficə bir həyat yaşadığında hər kəs müttəfiqdir. O, yalnız şair deyil, eyni zamanda, yüksək nevidən bir hakim və şeyx deyə tanınmışdır.

¹ Be mehre Əli gər ce möhkəm peyəm,
Ze eşqe Ömər niz xali neyəm (*farsca*)

² İbn Bəttutə İsfahan şeyxi və zaviyə rəisi Qütbəddin Hüseyin (*farsca da yazılıb – red.*) kəndisində geydirdiyi şərəfli təkyənin (*geyim*) gələnəyini anladırıkkən ta Həzrəti Əli tərəfin-dən geyilmiş bulunan bu təkyənin Əxi Fərəc Zəncani tərəfindən dəxi geyilmiş olduğunu və bu Əxi Fərəcin Əbu Abbayı Nəhavəndiyə görüşmüş bulunduğu da qeyd ediyor.

Nizaminin müəllimləri deyə adları keçən Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrlə tərcümeyi-hal kitablarında heç bir təfsilat yoxdur. Yuxarıda qeyd olunduğu kimi, şairin kəndi əsərlərində də bu xüsusda bir qeyd bulmuyoruz. Bu əskiklik üzündən şairin mənəvi şəxsiyətinin doğrudan-doğruya hanki qaynaqdan ilham almış olduğunu kəsdirmək zordur. Gərçi müəllimləri deyə anılan şeyxlərin adlarındakı “Əxu” və ya “Əxi” qeydlərindən məna çıxaran bəzi müəllimlər Nizaminin ustادı olan şeyxin “əxilik” təriqət və cəmiyyətinə mənsub bir mürşid olacağını təxmin etməkdədirlər. Kəndilərinə “Əhli fütüvvət” (*farsca da yazılıb – red.*) dəxi deyilən bu əxilik mənsublarının nə kimi bir fikir cərəyanını təmsil etmiş olduqlarını incələmək, dolayısıylə, Nizaminin ictimai və fəlsəfi nə kimi bir məktəbə mənsub olduğu haqqında da bizə, qəti olmasa da, bir fikir verə bilir.

Nizaminin zamanındaki əxilər haqqında məlumat yoxdur. Fəqət İbni Bəttutə XIV yüzilə aid əsərində əxilər haqqında epeyi (*çox yaxşı*) məlumat verməkdədir. Bu məlumata görə: “Əxilik hər yer, şəhər və köydə olmaq üzrə, Rum (*yəni Anadolu*) türklərinin yaşadıqları bütün məmləkətlərdə varmış. Bunlar evsizlərlə ibnüssəbillərə (*yoldan qalanlara*) baxarlar, acları yedirərlər, möhtaclarla yardım edərlərmiş. Zülm və haqsızlığa qarşı gəlirlər və qan tökən hakimlərə yardım edənləri öldürürmiş. İbni Bəttutə “bu xüsuslarda bütün dünyada, bunlardan daha çox qeyrət və ilgi göstərən başqa bir kimsə yoxdur” deyir. Əxi, onlara görə, öz sinifindən olanları birləşdirən adama deyirmiş. Bunlar sadə kəndi siniflərindən olanları deyil, başqa əsnafdan olan gənclərlə evsiz və kimsəsizləri də təşkilatlandırlarmış, təşkilata üyə (*iżv*) olanlar təşkilatçıyı kəndilərinə başqan seçərlər. Bu başqanlara əxi (*yəni qardaş*) deyiliyormuş. Bu topluluqlara “əhli fütüvvət” (*farsca da yazılıb – red.*) də deyilirmiş.

Fütüvvənin kəndinə məxsus, çağdaş terimlə söylərsək, bir nevi klubu dəxi varmış. İbni Bəttutə bizə gördüyü əxi zaviyələrini (*yəni klublarını*) anladıyor:

“Bir ev yapılıyor, əşya ilə döşədiliyor. Arkadaşlar gündüz çalışır və gündəliklərini qazanıyorlar. Qaranlıq çökünçə həmən evə

gəliyor və qazancları ilə satın aldıqları yemək, yemiş və sairəyi kəndiləri ilə bərabər götürüyورlar. Şəhərə yeni səyyah gəlmişsə, onu da yanlarına alırlar və parasız pulsuz yemək verir, kəndisini qonaqlarlar, bu səyyah yoluna çıxıncaya qədər onların qonağı olur, bunlar qədər eyilik və gözəllik yapan (*farsca da yazılıb – red.*) başqa bir adama dünyada rastlamadım”.

İbni Bəttutə əxilərin qılıq və qiyafələri haqqında da məlumat verir:

“Geyimləri qaba qumasdan və çox sadədir: ayaqlarında çizmə (*çəkmə*), başlarında ağ keçədən bir səllə vardır. Bu səllənin üst tərəfinə uzunluğu bir və enliyi iki qarış bir qumaş (*əslində teyləsan – farsca yazılmışdır – red.*) bağlanmışdır. Bellərində iki qarış uzunluğununda bir xəncər daşırlar. Bir araya toplandıqları zaman başlarındakı səlləyi çıxarırlar, bir yana qoyarlar, bu halda başlarında təkyə nevindən ipək bir sərpuş (*araqçın*) qalır”.

Bu qısa anlaşıdan sezildiyinə görə, əxilik o zamankı şəhər əsnafi arasında yayılı fəal bir fikir cəmiyəti imiş. Ibni Bəttutə hökumətsizliklə keçən anarşι zamanlarında bəzi vilayətlərin əxilər tərəfindən idarə və asayışının təmin edildiyini də qeyd edər.¹

Böyük Səlcuq İmperatorluğunun çöküşü üzərinə, yerli dərəbəylərinin artmaqda olan təhəkküm (*zülm, hakim olma*) və zorbalıqlarına qarşı şəhərli əsnafın kəndini qorumaq ehtiyacından doğan bu təşkilatlara mənsub olanlar, şübhəsiz, zamanın fikir cərəyanını təşkil edən təsəvvüflə (*sufilik*) ilgili bulunmuşlardır. Fəqət digər təsəvvüf cərəyanlarından fərqli olaraq, əxilər sadə fikir və riyazət sahəsində çəkingən, passif bir həyat və dərvishliklə qalmamış, aktiv mücadilə məqsədilə təşkilat sahəsinə də atılmışlardır. Əxiləri orta çağdaçı Yaxın Doğu şəhərlərinin təhəkkümçü dərəbəylərinə qarşı gələn, bir növi inqilabçıları deyə qəbul edənlər vardır. Məsəla, professor Bertels Nizaminin şeirlərində bir nevi profesyonel inqilab təşkilatı təsəvvür etdiyi əxilik düşüncəsinə uyar fikirlər buluyor.

¹ Ibni Bəttutə səyahətnaməsinin birinci cildinə bax: bilməsə, s.312-314.

Professor “*Leyli və Məcnun*” un müqəddiməsindəki “*Saqi-namə*”dən bu sətirləri alıbor:

*Nə vaxtadək buz kimi durmaq donuq,
Suda ölü siçan tək olmaq uyuq?
Gəvşəkləmə, gül kimi yumşaq olma,
Mənəkşə tək iki yüzlü bulunma.
Yeri vardır tikanlı olmaq yekdir;
Dəliqanlı, çılğın olmaq gərəkdir.
Tikan kibi, sıvri bulun, sərt davranış,
Başına güldən çələnglər hörsün dövran!*¹

Bertels bu şeirdəki “tikan”la əxilərin bellərindəki “xəncər” arasındada bir münasibət buluyor. Əxiliyin mücadiləciliyilə Nizami təlimatı arasındaki münasibəti göstərən bir-iki beyiti də biz əlavə edəlim:

*Huşsuzlara yataq olan bir qəryə,
Zalımlara verir qolayca cizə.
Arslan ürəkli olmadan iş aşmaz,
Öküz ürəklilərdə mərdlik olmaz.
Nədən boyun əyirsən hər qəzaya,
Nədən razı gəlirsin hər cəfaya?!
Dağ kimi dur, sırtın olsun qaya daş,
Üzünə qabar daşürəyin, əymə baş!*²

¹ Ta çənd ço yəx foşorde budən
Dər ab ço müş morde budən?
Çon qol begzar ze nərmüxuyi,
Begzər ço bənövşə əz doruyi.
Cayı başəd ke xar bayəd,
Divanegiyi bekər ayad.
Mibaş ço xar hərbe bərdüş
Ta xermane qol kaşı dər ağuş. (*farsca*)

² İn deh ke həsare bihoşanəst,
İqta-bedehe zəbunkoşanəst.
Bi şir-deli besər nəyayəd,
Əz qavdelan hönər nəyayəd.

Nizamidən alınan bu beyitlər onun İbni Bəttutədəki hekayədə anladılan “Əxilər”lə münasibətdə olduğunu elmi surətdə bildirməyə yetməz, sadəcə, ədəbi bir ehtimal doğurur. Çünkü İbni Bəttutə zamanında bu qədər gelişmiş bulunan əxiliyin Nizami çağındaki durumu-nu bilmiyoruz. Gərçi bu hərəkatın digər təsəvvüf (*sufi*) təriqətləri kimi, doğrudan, Xəzər qıyılarından (*sahillərindən*) və Xorasandan gəldiyini düşünə biliriz. Daha Səlcuqlar zamanında “Əsnaf cəmiyətləri”nin Ön Asiyada yayılı bulunduğu məlumumuzdur. Sadə “Xəmsə”nin ədəbi təşbehləri arasında “Əxiliyi” andıran fikirlər deyil, əsnaf cəmiyətləri arasında yaşayan və onları təşkil edən “Əxi” ideolojisində də “Nizami”cə fikirlərə rastlıyoruz.

“Fütüvvətnamə”lərdəki əxlaq düsturlarıyla Nizamidəki əxlaqi beyitləri qarşılaşdırırsaq, iibrətli sonuclara varırız.¹

Şairin xüsusi həyatına aid məlumat, yaziq ki, çox qıtdır (*azdır*). Təzkirəçilərin bu xüsusdakı mühimsəməməzlikləri (*laqeydlik*) bəlliidir.

Gərdən çə nəhi be hər qəzai,
Razi çə şəvi be hər cəfai?
Çon guh bolənd poştiyi kon,
Ba səxt delan doroştiyi kon. (*farsca*)

¹ “Fütüvvətnamə”lər əski dövrlərdən qalma əlyazması risalələrdir. Bunlar əsnaf təşkilatı arasında yaşayan əxiliyin bir nevi düzükləri və proqramlarıdır. Bunlardakı əxlaqi düsturlarla Nizaminin zühdə, təqvaya, özgəğürəliyə, hür düşüncəliyə və eyimsərliyə (*nikbinlik*) dayanan təlimati arasında böyük bir bənzərlik vardır. “Fütüvvətnamə”lərdəki 1) “kəndi qazancına baxıla”, 2) “kəndiyə yaramazlıq edənə eyilik edə”, 3) “həvayı və həvəsi tərk edə”, 4) “əhdina vəfa edə”, 5) “daim xalqa eyilik edici ola” kimi özgəğürər və haqsevər aforizmlərin (təfsilat üçün bax: Elxan Tarus. Əxilər. Ankara 1947) “Xəmsə”də şairanə bir çox ifadəsinə bularuz:

- 1) Çun məşəle dəste-e rənc-e xod xor,
 Çun şəmğəha ze gənc-e xod xor. (*farsca*)
- 2) Ze bədquy-e bədqofte penhan konəm,
 Be padaş-e nikəş paşiman konəm. (*farsca*)
- 3) Ser ze həva taftən əz sərvərist,
 Tərk-e həva qovvət-e peyğəmbərist. (*farsca*)
- 4) Dər qoul çenin kon ostovari,
 K-eymən şəvəd əz to zinhari. (*farsca*)
- 5) Bar-e həme mikeş ər təvani,
 Behtər ze çə barkəş rəhani. (*farsca*)

Təzkirəçilər şairin üç dəfə evləndiyindən və bir oğulun dünyaya gəlmış olduğundan bəhs edərlər. “Xəmsə”yi diqqətlə oxurkən şairin xüsusi həyatına aid daha bəzi təfsilat çıxarıla bilir.

Şairin ilk evləndiyi qadın Dərbənd sahibinin kəndisinə göndərmiş olduğu qıpçaqlı bir kəniz (*cariyə*)dir¹. Bu türk qızını Nizami son dərəcədə sevmiş və onunla “bir yastiğa baş qoymuş”, yəni evlənmışdır (1173-də). Canı kimi sevdiyi və əsərləri qədər dəyərləndirdiyi biricik oğlu Məhəmməd bu türk gözəlindən doğulmuşdur. Qıpçaqlı gözəl “Xosrov və Şirin” yazılırkən (1180-də) ölmüşdür. Şair dünya ədəbiyatında eşsiz (*tayı olmayan*) bir gözəllik örnəyi olaraq xəlq etdiyi Şirinin qocası Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən sözü öz sevgili qarısına gətirərek,

“O (Şirin) mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun ta kəndisi idi” deyir².

Böyləliklə, Şirinlə qarşılaşdırıldığı qıpçaqlı qarısının Afaq adında olduğunu, bəzilərinə görə, zəmnən (*yeri gəlmışkən*) bildirmiş bulunuyor. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu

¹ Homayun peykəro nəğz-o, xərədmənd,

Ferestade be mən Dara-ye Dərbənd. (*farsca*)

V.Dəstgirdi bu “Dərbənd sahibi”nin “Məxzənül-əsrar”ın kəndisinə göndərilən Ərzincan hökməri Bəhrəm şah olduğuna qaneder. Bu təxmin doğru deyildir. Dərbəndli sahib Xaqanının də kəndisinə qəsidi yazmış olduğu Seyfəddin Müzəffər ibni Məhəmməddir. Çox ehtimal ki, şairin həyatında bu qədər önəmli bir rol oynayan gözəl hədiyə, ədəbi sevgisinin bir könlük vergisi olmuşdur.

² Səbokru çon bote qefçağe mən bud,

Gəman oftad xod ke Afaqe mən bud. (*farsca*)

– Çabuq getməkdə, san qıpçaqlım idi,

Sanardin kim, mənim Afaqım idi. (*torcüməsi M.Ə.R.*)

Bu beyitdəki “Afaq”ı tədqiqilərden bir qismi, o cümlədən, V.Dəstgirdi, qıpçaqlı qadının adı olaraq tələqqi etmişlərdir. Fəqət bizə görə, “Afaq” deyə şəxs ismi yoxdur. Qıpçaqlı türk gözəlinin adı “Afaq” deyil, “Apağ” olsa gərəkdir. Bu ad bu gün belə qırğızlarda vardır. Qıpçaq sözü klassik İran ədəbiyatında çox kərə “p”nin “f”ya çevirilməsiylə “qıfçaq” şəklini alır. “Xəmsə”nin bəzi nüsxələrində belə bu sözün “p” ilə “qıpçaq” şəklində yazılmış olduğu görülməkdədir. Bu halda Nizaminin qıpçaqlı “Türk”ünün adı türkçə “Ap ağı” və ya “Apağ”dır. “Ap ağı” mənasında, Azərbaycanda dəxi qadın adı olaraq Ağca isminə çox raslanır.

da “türküm köcdü isə də, ilahi, türk yavrusunu (*oğlunu*) sən qoru” deməsiylə anlatmışdır.¹

Şairin oğlu Məhəmmədə qarşı bəslədiyi sevgisinin sonu yoxdur. Bu sonsuz sevginin, sevdiyi ilk qarısına bəslədiyi candan ilgisinin bir davamı olduğuna şübhə ediləməz. “Türk”ə olan bağlılığını şair “TÜRK yavrusuna” keçirmiştir.

Eşqin ilahi şairi evlənmə məsələsində təkevlilik (*monoqamiya*) tərəfdarıdır. Həyatında üç dəfə evlənmişdir, fəqət heç bir zaman çox evli olmamışdır. Filosof Sokrata bir öyündə şəklində söylətdiyi beyitlərdən birində Nizami təkevlilik fəzilətini kəndinə məxsus bir üslubla bəyan etmiş: “Kəndinə uyan bir eş sənə yetər, çox dostu olan dostsuz qalır. Yeddi baba ilə dörd anaya malik olduğundandır ki, aləmin işləri pərişandır². Evladını tamam və ahəngdə görmək istərsən, qəlbini ancaq bir baba ilə bir anaya bağlat” demişdir³.

Nizami “İqbalmə”nin sonunda filosof Arximedi başdan çıxaran çinli türk gözəlinin ölümünü anladırkən xüsusi həyatındaki təsizlikdən şikayət ediyor.

Bu şikayətindən anlıyoruz ki, Şirini yazarkən sevgili “Apağ”ını, Leyliyi yazarkən ikinci gövhərini, çinli türk gözəlin macarasını anladırkən də üçüncü “arus”unu (*gəlinini*) itirmiştir:

*Nəzmə çəksəm hər zaman bir dastan,
Çox tühafdır taleyim, verməz aman.
Saçmağa başlasam ətrafa şəkər;
Sevgili bir dilbərim əldən gedər.
Dadlıca Şirini çün xəlq eylədim,
Çox şəkər bir yarımi dəfn eylədim.*

¹ Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmra to dani! (*farsca*)

Çəkildiyə əgər türküm çadırdan,
İlahi, yavrusun qurtar qadadan! (*tərcüməsi*)

² Əski kosmoqonidə (*kəvaniyat*) təsəvvür olunan yeddi təbəqə ilə dörd ünsürə kinayədir.

³ Ço yekrəng xahi ke başəd pəsər,
Ço del baş yekmadəro yekpədər. (*farsca*)

*Leylinin çün köşküñə çəkdim hisar,
Başqa bir gövhərmi mən etdim nisar.
Getdi dünyadan genə bir nazənin,
Oldu cənnətlik bizim tazə gəlin¹.*

Nə qəribə bir tale təcəllisi (*təzahürü*) ki, yaratdığı gözəl qəhrəmanlar sevdiyi gözəl qarılırı alıb kəndiləriylə bərabər götürüyolar. Bu, qadın qısqanlığının bir təcəllisimidir? Yoxsa, Nizami sevgili qadınlarının xəyalını sənətinin qüdrətiylə yaşatmaqmı istəmiş?! Buna “bunca arusların qüssəsiylə kədərli ikən rumla rusun hekayəsini nasıl anladayım?!.. daha eyi, dərdlərimi unudaraq bu dastanla könlümü xoş tutayım!” deyən² şair kəndisi cavab vermişdir.

İllk eşqinin yadigarı oğlu Məhəmmədi (*Mehmed*) şair daima düşünmüş, bu “Türk çocuğunu” candan bir ilgi ilə bəsləmişdir. Beş böyük əsərinin dördündə, məxsus bir surətdə, şairin kəndi “Mehmedciyi”nə xitab edən beyitləri diqqətə dəyər düşüncə və duyğularla doludur.

Birər baba öyüdü şəklində olan bu xitablar hakim şairin olğun (*kamil*) adam tipinin nasıl yetişə biləcəyi haqqındaki ən səmimi duyğularına tərcüman olmaqdadır. Çox sıcaq bir ilginin məhsulu olan bu duyğuları ilə o, sevgili oğlunun xatirəsini də sevimli əsərləri ilə bərabər əbədiləşdirmişdir.

¹ Məra tale-e torfeəst az soxən,
Ke çon nou kon-əm dastan-e kohən.
Dəran əhd kan şəkkər-əfşan konəm,
Ərus-e şəkər xənde qorban konəm.
Ço həlvə-ye şirin həmə saxtəm,
Ze halva bəsi xane pərdəxtəm.
Ço bər gənce Leyli kəşidəm hesar,
Degər qouhəri gərdəm inca nesar.
Konun niz çon şod ərusi besər,
Berezvan sepordəm ərus-e degər. (*farsca*)

² Nədanəm ke ba dağə çəndim ərus,
Çequne konəm qesse-ye Rum-o Rus.
Beh ər narəm ənduh-e pişinə piş,
Bədin dastan xoş konəm vəqtə xiş. (*farsca*)

Zatən o, oğlunu əsərlərindən biri kimi tələqqi (*qəbul*) etməklə, onu kitablarına qardaş saymaqdadır¹.

Öyüdlərində şair oğlunun mənəvi tərbiyəsi və cəmiyyətdə tutacağı mərtəbəsi ilə ilgiləndiyini yetər dərəcədə bəlirtmişdir. Fəqət Nizami oğlunun maddi tərəfini təmin etməyi də düşünmüştür. “Leyli və Məcnun” mənzuməsini Şirvan sarayına oğlu Məhəmməd vəsitəsiylə gəndərmış və kitabı müqəddiməsində Şirvanın gənc vəliəhdinə xitabla yazdığı sətirlərdə “kəndi əziz oğlunu padşahın dəyərli xələfinə əmanət etmiş” və təlmih (*eyham*) ilə kəndisinə Divanda bir iş verilməsini istəmişdir. Bu ricanın nə kimi bir nəticəyə bağlandığı məlumatımız deyilsə də, bu qeyd sevən bir babanın sevgili oğlunun müqəddəratiylə sonuna qədər məşğul olduğunu göstərmək baxımından önemlidir.

Səmərqəndli Dövlətşah, Lütf-Əli bəy Azər və digər təzkirəçilərin qeydlərinə, Nizaminin yalnız bir oğlu olmuşdur. Fəqət h. 7-ci yüzilin əvvəllərində yazılın “Lübəbül-əlbab” (*farsca da yazılıb – red.*) sahibi Məhəmməd Övfi Nizaminin anlaşılan, kiçik ikən ölmüş bir oğluna yazdığını bu mərsiyəyi nəql etməkdədir:

*Cənnət gözəlləriylə bir yastiğa baş qoyan,
Yavrum, gözəl üzünlə məzarə oldun rəvan.
Meyvəsini həyatın, yavrucuğum, dərmədin,
Vardin cənnətlik oldun, cəhənnəmlik olmadan.
Ömür daha çəkmədi yanağına bir xət sənin,
Kim yazdıysi başına bu qəzayı bi aman?!
Topraq gözümdən axan qanlı yaşla islansa,*

¹ “Şərəfnamə”nin sonunda şair oğluna böylə xıtab ediyor:

Qiymətli dörd kitab buraxdim sana,
Məndən qalır onlar birər yadigar.
Dörd qardaşın vardır, beşinci sənsən,
Dörd rükndə sən əncüm tək bərqrar. (*tərcüməsi M.Ə.R.*)
Kitab-e geranmeye dari çəhar,
Codaqane hər yek ze mən yadqar.
Bəradər çəharəst pəncəm toi,
Ke ərkan çəharəst əncəmtoi. (*farsca*)

*Kimsəyə gəlməz qərib, ey mənim canimdə can!
Su verməmək tarlaya nəsil mümkün olur ki,
Üzündəki səbzəlik topraqda tutmuş məkan!*¹

Bu qeydə görə, Nizaminin Məhəmməddən başqa bir oğlunun da doğulmuş olduğuna hökm etmək lazım gəlir. Gərçi bu mərsiyənin yabançı bir gəncə yazıldığını iddia edənlər də vardır.

Qadınları haqqındaki hissiyatı, oğlu Məhəmmədə göstərdiyi əla-qə və bu mərsiyəsiylə Nizaminin nə içli və şəfqətli ailə babası olduğunu göz önünde canlanmaqdadır.

Hal tərcüməsinə aid qeydlərdən görüldüyü üzrə, Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan həmən-həmən heç bir tərəfə ayrılmamışdır. Yalnız təzkirələrdə yurdaşı şair Xaqani Şirvani ilə birlikdə bir kərrə Həccə getdiyi qeydində təsadüf olunmaqdadır. Fəqət bundan şübhə edənlər də vardır.

Nizami çəkingən, qənaətçi və zahidcə bir həyat yaşamışdır. Çəkin-gənlik Nizami həyatının ana vəsfİ olmuşdur. Məşhur “Şahnamə”sini Firdovsi Qəznə sarayında, kəndinə ayrılmış məxsus dairədə min bir etina (*qayğı*) içində və altun vədi ilə yazmış, sonra da qələm ücrəti (*haqqı*) üstündə lejanlara keçən qovğasıylə məşhur ikən, Nizami bütün mənzumələrini Gəncədəki dərvishxanəsinin dörd divarı arasında kimsədən bir şey ummadan yazmışdır. Rızqını (*ruzi*) isə “el sofrasından” (*süfrəsindən*) deyil, “Rızq dağıdan Allah”dan bəkləmişdir.²

¹ Ey şode həmsər-e xuban-e beheşt,
An çenan arezo angəh bər xəşt.
Bərnəx ömr besər bordən xoş,
Duzəxi naşode rəftən be beheşt.
Xət nəyavörde beto ömr hənuz,
İn qəza bər sarət axer ke nevəşt?
Çe əcəb gər şəvəd, ey can-e cəhan,
Xak əz dideye mən xuna-qoşt.
Səbzəzare xətət əndər xakəst,
Ab key baz təvan daşt ze keşt?! (*farsca*)
² Gəram nist ruzi ze xan-e kəsan,
Xodaist rəzzaqo ruzirəsan.

Çəkingənliklə eyni qaynaqdan gələn gözütoxluluq da şairə məxsus bir fəzilətdir. Bir adam onun nəzərində gözütoxluluğu ilə ancaq əsl böyüklüyünü bulur və yalnız xalqa möhtac olmadıqca hürriyətin həqiqi zövqü dadılır. “Başqası əkməyinin köpəyi və ya sofrasının kedisi” (*pişiyi*) deyil, “kəndi əməyinin məhsulunu yeyən” və “ışığını kəndi yağından alan”lara Nizami şəxsi təcrübəsinə dayanaraq (*farsca da yazılıb – red.*) dünya padışahının kəndilərinə qulluq yapacağını vəd ediyor.¹

Nizami çağının başqa məddah şairlərindən fərqli olaraq hökmdar qapılarından çəkingən bir həyat tərzi yaşamışdır. Şair bu hərəkətinin hikmətini bizə böylə anlatmaqdadır:

“Padşahın verdiyi maaşı burax, bundan gələcək şey fənalıqla avarəlikdir. Padşahla düşüb qalxmaqdan çəkin, çünkü bu, pamuqla atəşin münasibətinə bənzər. Atəş nə qədər parlaq olsa da, səlamət ondan uzaq bulunmaqdır. Kələbek (*kəpənək*) mumun işığına can atmaqda, fəqət ona yaxlaşınca yanmaqdadır”.²

Səmərqəndli Dövlətşah şairin bu düşüncəsinə uyan Nizami ilə Sultan Qızıl Arslan arasında keçən çox **enterasan (maraqlı)** bir hekayə anladıyor:

“Azərbaycanın heybəli padşahı Atabəy Qızıl Arslan Nizamiyi görmək və onunla söhbət etmək istəmiş, şairi yanına çağırmışdır. Göndərdiyi adam şeyxin itiqafda (*ibadətdə*) olub kimsə ilə görüşmək istəmədiyinə dair xəbər gətirmişdir. Sultan bu cəsarətli şeyxi bizzat (*özü, şəxsən*) görmək istəmiş. Padşahın niyyətini xəbər alan şeyx sultanın kəndinə əzəmət satmasını gözə alaraq kəramət göstərmiş, indiki terimlə söylərsək, padşahı hipnotizə etmişdir. Qızıl Arslan şairin yanına gəldikdə kəndisini şahanə bir taxt üzərində oturmuş, ət-

– Sofrasından adamların yoxsa əgər nəsibim,
Rızk verən Tanriyadır mənim bütün ümidiim.

¹ Çun məşəle dəstrənce xod xor,
Çun şəm ğəza ze gənce xod xor.
Ta ba to besonnətə Nezami,
Soltane cəhan konəd göləmi. (*farsca*)

² Pərvane beşəm bərforuzəd,
Nəzdik ke çun şəvəd besuzəd. (*farsca*)

rafi qullar, hizmətçilər, məmur və sipahilərlə əzəmətlə bir tacdar qarşısında bulmuş. Bu ehtişam öündə kiçilən Sultan hörmətlə əyilərək təzimdə bulunmaq istəyincə görünüş dəyişmiş: padşah kəndisini sadə bir döşək üstündə oturmuş, öündə qələm divit (*mürəkkəb*) yaziylə məşğul bir şeyxin qarşısında bulmuşdur”.

Bu surətlə şairlə şah arasında səmimi bir dostluq peyda olmuşdur. Bu vəqadan (*hadisədən*) sonra “iki hökmdar” arada-sırada görüşmə-yə davam etmişlərdir.

Bu, şübhəsiz, bir lejandır (*əfsanə*). Fəqət bu lejan Nizaminin istiqlal və istiğnəsini (*asılı olmayan*) göstərən böyük bir simvoldur! (*rəmzdır*)

Nizami bu əsaslı fəzilətlərinə uyğun yüksək bir əxlaq sahibi olmuşdur. Dünyanın heç bir zaman boş qalmadığı qaba tiplərlə kötü (*pis*) niyyətli adamlarından Nizaminin dəxi çox çəkmiş olduğu həsbihallarından görülməkdədir. Fəqət çağdaşları misilli¹ (*bu kimi, örnək*), şair bu kötülüklərə şiddet və hiddətlə deyil, kəndinə məxsus yumşaqlıq və eyiliklə (*yaxşılıqla*) müqabilə (*qarşı durmaq*) etmişdir. Təbiət etibariylə yumşaq və hər kəsin eyiliyini istəyən şair fənalığını istəyənlərə belə fənalıqdan çəkinmişdir. Cünki yaparsa “bu fənalıqdan kəndisinin mütəəssir olacağına” qane olmuşdur. *Eyi olmaq, eyilik yapmaq və eyilikdə qalmaq* – şairin həyatdakı ana prinsipi olmuşdur. Kötülük, ona görə, qarşılıqlı kötülüklə deyil, biləkis, eyiliklə izalə edilir: Sonuna qədər eyilik yapa bilsə, şair kəndisinin “eyi adamlar ziyarətgahı” olacağına inandığını yazmışdır.

Əsərlərində hər kəsə tövsiyə etdiyi həvəs və nəfsinə hakim olmaq əsasına bütün ömründə sadiq qalan bu Allah adamı kəndi “əlinin rənci” (*zəhməti*) sayəsində ömrünü “dərviş ehtişamıyla” keçirmişdir.

Zamanının o biri şairləri kimi Nizami saraylara müdavim və padşahlara mülazim olmamışdır. Hökmdarların hüzuruna çox əndər (*nadir*), yalnız xüsusi surətdə çağrıldığı zaman getmişdir.

Şairin yazmış olduğu qəsidələr zamanın böyükləri və sultanları-na qarşı yaltaqlıqlarla dolu saray qəsidələrinə bənzəməz. Nizami-

¹ Nizaminin çağdaşlarından Xaqani, Əbü'l-Üla, Mücir və şairlerinin yazdıqları həcvlərilə yapıqları şiddetli dartsımlar məşhurdur.

nin qəsidələri, təzkirəçilərin ittifaqla söylədikləri kimi, sufilikdən, təcərrüddən və kamu (*hami*) mənfəətinə çalışmaya çağırınan öyüdlərdən ibarətdir. Özgəgündərlik (*alturizm*) “Bacarırsan hər kəsin yükünü çək, yüksəkən birisini qurtarmaqdan daha eyi nə olur?”¹ deyən Ni-zaminin ən kəsin özəlliyidir.

Şair “Xosrov və Şirin” ilə “Həft peykər” kimi saray həyatıyla “çalğı” və “içki” məclislərinin incəliklərinə varincaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, bu kimi zövq və əyləncə məclislərinə getməmiş və ömründə bir dəfə olsun ağızına “içki” almamış və ya kəndi təbiriyə “dodağıylə ətəyini meyə bulaşdırıbmamışdır”.

Bunu mənzumələrində kəndisi söylədiyi kimi² həyatına aid məlumat verənlər də bir ağızdan təsdiq etməkdədirler.

¹ Bare həme mikəş ət təvani

Behtər zə çə barkeş rəhani (*farsca*)

Qatlan bütün yüklülərin yükünə,

Yük çəkəni qurtarmaqdan eyi nə?! (*tərcüməsi – M.Ə.R.*)

² “İskəndərnama”nın müqəddiməsində ilham qaynağı Xızır peyğəmbərə xitab etdiyi beyit-lərdə bu misralar vardır:

Ey mübarək Xızırım, sanma ki, mən,

Meyi qəsd etmədəyəm “mey” derkən.

Dediyim meylə özümdən keçərəm,

Bu keçişlə o gedər, aləm edərəm.

Tanrıının vədi mənim saqimdir,

Qədəhim cəzbə, meyim sevgimdir.

Tutduğum haqq yola and olsun kim,

Dəyməmişdir meyə ağızım, ətəyim.

Meyə vurduya Nizami bir cam,

Haqq halalı ona olsun da haram. (*mətnə türkcədir – red.*)

Nə pəndar ey Xezi-r-e piruzpey,

Ke əz mey məra həst məqsud vey.

Əzin mey həme bixodi xəstəm,

Vəzan bixodi məcles arastəm.

Məra saqı əz vədehye izədist,

Səbuhi əz xərabi, mey əz bixodist.

Vəgər nə bean rəh ke ta budəəm,

Bemey daməno ləb nəyaludəəm.

Gər əz mey şodəm hərgez aludə cam,

Həlale xoda bər Nezami həram. (*farsca*)

“Ağıla düşmən olduğu için haram bulduğu meydən iyrənən” şairə əsərlərində gördükümüz saqılərin imrəndirərək (*böyük şövq və həvəslə*) sunduqları (*stüzdükləri*) meyəcəba hankisidir?

– Bu, şairin səmimi anladışına görə, haram olmayan, ağla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir meydir. Bir mey ki, onun verdiyi məstlik cəzbəsiylə şair kəndisindən səkkiz yüz il sonra belə okurlarını (*oxuyucularını*) sənətinin cana sinən nəşəsiylə “məstü bish” etməkdədir.

Nizami izzəti-nəfsinin yüksəkliyi ilə tanınmışdır. Özünü bilən bu həqiqi insan, kəndisinin dediyi kimi, sadəcə “vücudunun dışında yaşamaq sırrını” bilməklə qalmamışdır, eyni zamanda, çağdaşlarına kədindən qarşı böyük bir saygı hissi təlqin etməsini də bacarmışdır.

“İskəndərnamə”dəki həsbi-halında (*söhbət, dərdləşmə*) bilməsə bəlirtdiyi üzrə, “Allaha sığınmaqdan başqa bir əndişəsi olmayan” həkim kəndisini məşhur yunan filosofu *Sokrata* bənzədir. İnünzəvü (*inzivada*) bir həyat yaşadığı halda, hörmət və etibar görüşünün səbəbini də genə Sokratın “İnsanlar kəndilərindən qaçanlara daha çox meyil edərlər”¹ cümləsiyle anlatmaqdadır.

Beş böyük məsnəvisindən birincisi “Məxzənül-əsrar”ı Nizami h. 559-da (m. 1160) yazmışdır. Bu tarixdə şair 20 yaşlarında bulunuyordu. “Məxzən” onun ilk əsəri deyildir. O tarixdə şair suficə qəsidələri, qəzəlləri və başqa nevidən bir çox parçaları ilə zatən tanınmış bulunuyordu. Qəzəlləri kəndi zamanında hər yana yayılmış və hər kəs tərəfindən sevilmişdi. Azərbaycan Atabəylərindən Qızıl Arslanın əyləncələrində xanəndələrin onun qəzəllərini oxuduqları Nizaminin kəndi tərəfindən qeyd olunmuşdur.

Son böyük əsəri “İskəndərnamə”yi Nizami h. 597-də (m. 1201-də) yazmışdır. Bu tarixdən 4 və ya 5 il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi, o da müqəddər (*alinyazısı*) aqibətə uğramışdır. İskəndərin və ətrafindakı yunan filosoflarının öldüklərini birər-birər

¹ Kəsi ku ze mərdom qorizəndetər,
Bedu meyl-e mərdom sətizəndətər. (*farsca*)

təsvir edən həkim kəndi ölümünü də təsəvvür etmiş – “onların uyu-duqları kimi Nizami də uyudu” demişdir.¹

63 ilə yaxın ömrünün yarımlı əsrlik mühüm bir qismini sənət, hik-mət və irşada sərf etmişdir. Nəhayət, kəndi sözü ilə söylərsək, 1204-də müvəqqət qəlbinə tərk ilə əbədiliyə qovuşmuşdur.²

Bu surətlə dünyanın ölməzləri sırasına keçən Nizaminin həyatında, arzu etdiyi kimi, sonuna qədər kəndinə sadıq qalan şəxsiyəti irfan əhlinin mənəvi ziyanətgahı olmuşdur.

Şairin daha həyatda ikən vətəndaşları arasında gördüyü eşsiz (*bərabərsiz*) hörmət və etibarın çox gözəl bir lejan şəklində sonrakı nəsillərə keçmiş olduğunu öyrənmişdik. Nizamiyə bu məzhəriyəti (*sima*) verən onun sadəcə böyük bir şair deyil, eyni zamanda, xalq üçün çalışan, vətən üçün yanmış idealist bir mücahid və cəmiyyət adamı olmasıdır.

¹ Fozun bud şəş məh ze şəsto se sal,
Ke bər əzme rəh bər dohol zəd dəval.
Ço hale həkiman-e pişine qoft,
Həkiman be xoftəndo u niz xoft. (*farsca*)

Nizaminin kəndi ölümündən bəhs edən beytıl, bəzilərinə görə, əsərə sonradan varisləri və ya başqaları tərəfindən əklənmişdir (əlavə edilmişdir) deyə təxmin olunuyorsa da, bunların ölümünü sezən şair tərəfindən bizzat yazılmış olduğunu düşünənlər də vardır. Bəhs edilən beytılın üslubu bu düşünüşə haqq verəcək bir olğunluqdadır (səviyyədədir). Şair sadə öldüyünü deyil, ölüb getdikdən sonra keçən uzun illər nəticəsində türbəsinin alacaq şəkli belə təsvir etmişdir. (Bax: “Əkləmə” bölümündəki “Nizaminin mənşəyi və məzarı” qisminə.)

² Avropanı müəlliflər şairin vəfat ili olaraq 1204 sənəsini göstərirler ki, bu, aşağı-yuxarı doğu qaynaqlarının təxmininə dayanmaqdadır.



بِنْ نَدْشِنْ نَادِشِنْ	جَافَتْ قَالَ مَيْشِنْ	فَوْقَ حَلْبِشِنْ رَاكْشِنْ	مِنْ زَكْنِنْ دَجُونْ كَرْشِنْ	دَهْ عَالِمْ بَادَاعْنِسْ كَرْشِنْ	بِنْ نَدْشِنْ دَجُونْ كَرْشِنْ
-------------------------	------------------------	-----------------------------	--------------------------------	------------------------------------	--------------------------------

Nizami Səlcuqlu Prins Toğrulla qucaqlaşıyor.

“Peintures de manuscrits arabes persans et turcs de la Bibliotheque Nationale”ində E.Blochet bu miniatürü “Nizaminin gənc bir qızla qucaqlaşdığını göstərən” səhnə deyə izah etməkdədir
(Planche N 41, fol.120 v.) Halbuki Nizami o zamankı hökmdar bulunan gənc Prins Toğrulla qucaqlaşıyor.

II

ŞAİRİN AZƏRBAYCAN HÖKMDARLARIYLA MÜNASİBƏTLƏRİ

Şairin Qızıl Arslanla görüşmələrindən:

*Girib dərgaha qasid ərzə gəldi,
Dedi: “şahim, nəhr dəryaya gəldi”*

Nizami

Nizami “Pənc gənc” (“Beş xəzinə”) deyə adlandırdığı beş məsnəvisini çağdaş hökmdarların adlarına bağlamışdır. Bu münasibətlə kəndiləriylə ya yazışmaq və ya görüşmək surətiylə təmas etmiş, dolayısıylə də bunlardan bəhs etmiş və kəndilərinə mədhiyələr yazımışdır.

Şairin bilməsə mədh etdiyi sülalə zamanlarında yaşamış olduğu Azərbaycan Atabəyləridir. Əsərlərindən iki böyüyünü (“Xosrov və Şirin” ilə “İskəndərnamə”yi) bunların adına yazmışdır.

Həyatı ilə ilgili olduğu için burada şairin əsərlərindəki ithaflar üzərində bir az durmamız gərəkir. Nizami ilk məsnəvisi “Məxzənül-əsrar”ı şair Sənainin Qəznəlilərdən Bəhram şahın adına yazdığı “Hədiqət-ül-əsrar”a bənzədərək yazmış və eyni adı daşıyan Ərzincan hökmdarı Fəxrəddin Bəhram şah Mənküçək¹ ithaf etmişdir.

¹ Bəhramşah Alp Arslanın sərdarlarından xəlifə Qaim Biəmrullahın iltifatını qazanmış və Alp Arslan tərəfindən Ərzincan valiliyinə təyin olunan Mənküçək Qazinin **torunu (nəvəsi)** və Davudun oğludur. Mənküçəklilər burada illərcə hökm sürmüşlərdir. Rükənnədin Süleymanşahın Gürcüstan səfərinə aid yazdığı dastanında İbn Bibi Ərzincan padşahı məlik Fəxrəddin Bəhramşahın da Rükənnədin ilə bərabər olduğunu yazıyor. Bu zamanda İbn Bibi deyir: “Mübdil (ecazkar) qələm” gəncəli Xaca Nizami “Məxzənül-əsrar”ını Bəhramşaha göndərmiş, o da qarşısında ona hədiyələr yollamış və əsəri öyərək (*tərif edərək*) demişdir ki: “Bu kitaba qarşılıq olaraq xəzinələr dolusu hədiyələr göndərilsə yeridir. Bu kitab dolayısıylə adının dünyada baqi (*əbədi*) qalacağı təmin edilir”.

Kitabın Bəhram şaha təslimi için Nizami bizzat Ərzincana getmək istəmişsə də, o zamankı əskəri hərəkətlər üzündən buna müvəffəq olmamışdır, çünkü “yollar qapanmış bulunuyordu”. Bundan ötrü şair kitabın yalnız göndərilməsiylə yetiklənmişdir.

Bu əsərini göndərirkən şair Ərzincan sarayının şaha yaxın şair-lərlə çevrilmiş olduğunu biliyordu, fəqət kəndisinin bunlara üstün gələcəyinə də əmindiydi. “Rumu alan və Abazayı (*Abxazı*) tutan Bəhram şaha xitabla “Onlar, yəni Ərzindəki şairlər Nizaminin hüzurunda hesab verəcək kimsələrdir” deyir və kəndisinin “sözdən yapılmış kəskin qılınc sahibi oluşu” və “qarşısına çıxanların qafalarını uçura-cağı” ilə öyünlüyor¹.

Şairin ikinci böyük əsəri “Xosrov və Şirin”dir. İthaf və mədhiyələri baxımından bunun diqqətə dəyər özəlliyi vardır. Əsər, əslində, zamanın həqiqi sahibi və hökməarı, Azərbaycan Atabəylərinin ikincisi Şəmsəddin Məhəmməd Cahan Pəhləvanın adına yazılmışdır. Fəqət o sırada İran Səlcuqlarının sonuncusu **Toğrul** ismən hələ sultan mövqeyində bulunduğuundan kitab da rəsmən onun adına ithaf olunmuşdur.

Bu ithaflarda hər nə qədər Toğrula “sultan” və Atabəy Məhəmmədə “naib-i sultan” deyiliyorsa da, məqsədin ifadəsinə gəlincə, əsl sultanın kim olduğu meydana çıxıyor. “Pənahi mülk” ilə “xudavənd-i cahan” olan “sultan-i adil”dən, şairin istədiyi yalnız kəndisini “şahənşahlar başı” olub, “dünyayı zülümdən qurtarmış böyük Atabəyə” tövsiyədən ibarətdir. Bir Atabəy ki, “o qüdrətdə birisi daha doğulmamış, Həbəşdən ta Çinə qədər bütün ölkələr həp bu dövlət ərinin üzünə açıqdır, İraqda badə içərkən Rum ilə Şama qorxu salan bu adamın Abaza ilə Dərbənd ovlağıdır, Xarəzm ilə Səmərqəndə axın yapan, Gəncədən Xuzistanı fəth edən və Əmmandan İsfahana at qoşturan (*çapan*) da kəndisidir”.

Nizami “duaçısı olduğu” bu qəhrəmanın düşmənlərini qarşılaşlıyor:

*Bir şey onunca deyilsə məqsud,
Od tutub yansın, olsa da gər ud.*

¹ Tiği əz əlməs-e soxən saxtəm,
Hər ke pəs aməd, sərəş əndaxtəm. (*farsca*)

*Dünyada hər kəs ona qabarsa,
Suda boğulsun, şəkər də olsa.
Hər kəs qəlbini onun daraltsa,
Yerə batsın o, xəzinə olsa.
Toz qondurarsa ona bir könül,
Solub tökülsün, olsa da bir gül!*¹

Çox canlı və mübaliğeli mədhiyəsinin yuxarıya alındığımız bir parlaq parçasından da göründüyü kimi, Nizaminin gözündə Şəmsəddin Məhəmməd sadə bir atabəy və sultan naibi deyildir, “fəth-i şahi ilə ovn-i ilahi”yə məzhər (*layiq*) olan bu adam səltənətin sığınağı, “xilafətin dayanağı”dır. Bu, klassik Doğu ədəbiyatının məruf (*məşhur*) bir təşbehi ilə “İkinci Feridun” ilə “Cəmşid-i sani”dır. Hətta onlardan daha yüksəkdir. Çünkü “onların taxt ilə tacları var idisə”, bunun “məh-taclara tac bağışlaması” vardır. “Hər xosrovun (*yəni padşahın*) yanında bir pəhlivan bulunurkən” bu, “həm pəhlivan, həm də xosrovdur”.

Atabəy Məhəmmədin xatiri bir də “şahlar şahı Atabəy Şəmsəddin Eldənizin (Eldəgiz) vəliəhdii” olmaqla əzizdir, çünkü Nizami kəndisini bu “bağçanın”, yəni Eldənizlər sülaləsinin “ilk quşu”, yəni şairi saymaqdadır.

Nizami eyni əsərində Atabəy Məhəmmədin vəliəhdii bulunan və kəndisindən sonra Azərbaycan taxtına çıxmış olan qardaşı **Osman Qızıl Arslanı** da mədh etmişdir. Daha doğrusu, başda sultan Toğrul ilə Atabəy Məhəmmədə ithaf olunan əsərinin müqəddiməsində qardaşının vəliəhdii sıfətiylə mədh olunmuş bulunan bu adının adına əsərin sonuna dəxi uzunca bir “xatimə” əklənmişdir. Bu mədhiyəyə görə, Qızıl Arslan “Doğunun padşahı, Batının da pənahı”dır. “İradə

¹ Hər an cizi ke ura nist məqsud,
Be atəş suxtə behgər həst xod ud.
Hər an kəs cəhan ba u zənəd sər,
Dər ab oftəd əgər xod həst şəkkər.
Hər an şəksi ke ura həst əz u rənc,
Bezir xak beh gər xod bovəd gənc.
Hər an xater ke u-ra zan göbərəst,
Xəzan bada əgər xod noybəharəst. (*farsca*)

edərsə Çindən xərac, Rumdan da cizyə alır. Fəthinə qalxarsa, Hindistəni qaralıqdan təmizlər".

Əsərin digər bir yerində şair lütfünü gördüyü bu iqtidarlı sultanın öldürülməsi dolayısıylə duyduğu acıyi anlatmışdır. "Abı həyatı dadamıyan Zülqərneyn kimi, gəncliyinin yemişini yemədən bir düşmən yarasıyla şəhid düşən" bu padşaha ağlamışdır.¹

Fəqət şair bağlı bulunduğu sülalənin iqtidar mövqeyində qalmasiylə təsəlli bulmakda: "O öldü isə, **Əbu Bəkr Məhəmməd** sağ olsun" demişdir. Nitəkim (*necə ki*) ən böyük əsəri "İskəndərnamə"yi Eldənizlilərin bu aydın müməssilinə ithaf etmişdir.

Üçüncü məsnəvisi "Leyli və Məcnun" u şair Şirvanşah Axsitan Mənuçehrin ismarlaması üzərinə yazmış və onun adına bağlamışdır.

Şirvanşahlar Quzey Azərbaycanda yerli bir sülalə olub hökmdarlıqları bəzən mərkəzi Gəncə olan Arran vilayətiylə, hətta, Araz nəhri (*çayı*) güneyində, Təbrizlə ətrafına belə şamil olmuş, bəzən də Güney Azərbaycanda yüksələn hökmdarlara, məsəla, Azərbaycan Atabəylərinə tabe bir durumda bulunmuşlardır. Bunlar Doğuda (*Şərqdə*) örnəkləri görünmüş olduğu kimi, kəndi nəsillərinin əskiliyini Kəyanılərə bağlarlardı. Nizami də bu ənənəyə uymuş – Şirvanşah Axsitan Məlik Mənuçehrin "Bəhram nəslindən və Adəmdən bəri şahoğlu şah olduğundan" bəhs etmişdir. Bundan başqa, şair Axsitanın Əbül-Müzəffər (*zəfər babası*) olduğunu bəlirtərək elm və irfan adamlarını himayə etdiyini də sitayışlərlə yad etmişdir.²

Ümumiyyətlə, Şirvanşahlar sülaləsindən bu adlı Azərbaycan hökmdarının Nizamidə maddi-mənəvi bütün dəyərləri qabarıq, parlaq bir portresi verilmişdir.

Şairin "Həft peykər" adındaki dördüncü məsnəvisi Marağa fərmanfərəsi (*hakimi*) Ağsonqurlularдан Əlaəddin Körp-Arslanın (*Körpə Arslan*) istəyiylə yazılmış və ona da ithaf olunmuşdur. Bu zat onun beyitlərində iqtidarlı bir hökmdar hüviyətində "tac verib bac alan" bir

¹ Bəri naxorde əz bağ-e cəvani,
Ço Zülqərneyn ab-e Zəndəqani.
Şəhadət yaft əz zəxm-e bədəndiş,
Ke bada ən cəhanəş zin cəhan biş. (*farsca*)

² Şirvanşah Axsitan Mənuçehrin ruslara qarşı qazanmış olduğu zəfər saray şairi məşhur Xaqani Şirvani tərəfindən qəsidiələrindən birində təsbit olunmuşdur.

“xosrov”dur. “Məmləkətlər alan bu arslan tac və taxt etibariylə, Alp Arslandan daha yekdir (*üstündür*). “Ağsonqur nəсли onunla ayaqdadır”.¹

Beşinci məsnəvi “**İskəndərnamə**”, yuxarıda bir münasibətlə qeyd olunduğu kimi, Azərbaycan padşahlarından **Atabəy Nüsətəddin Əbu Bəkrə** ithaf olunmuşdur. Bu hökmdar Atabəylərdən şairin bilməsə sevdiyi Şəmsəddin Məhəmmədin oğludur. Amcası (*əmisi*) Qızıl Arslanın öldürülməsi üzərinə Azərbaycan taxtına çıxmış və nisbətən uzun sürən hökuməti nisbi bir rahatlıq içində keçmişdir. Rastlanan bir qeydə görə, Əbu-Bəkr kəndisi də şair imiş və **Bığın** taxma adını daşıyormuş.²

Eyni zamanda, bu padşah elm, irfan və ədəbiyatın da hamisi imiş. Nizaminin Əbu Bəkrə yazdığı sətirlərdə babasiylə amcasına qarşı göstərilən sıcaqlığın əsəri hiss edilməkdədir. Onun ədəbiyat maraqlılışı və hamisi olduğu da ayrıca bəlirtilmişdir. Şairə görə, “başqaları insansa” Atabəy Əbu Bəkr “tam bir insanlıqdır”.³

“Irəm bağından uçmuş bülbül” – Nizami “aramgahını” bu “insanlıq başında” bulmuş və onun “dövründə tərənnüm etdiyi nəgmələrlə adının illərcə yaşamasını təmin etmişdir”.

Şairin dördüncü Atabəyə qarşı bəslədiyi sevgi rəsmi ithaf çərçivəsini aşaraq daha səmimi şəkillərdə də görülmüşdür. İskəndərə aid mənqibələrdən bəhs edən bir mətn arasında şair, bəzən yapdığı kimi, aktualiyətə keçərək bir neçə beyitlə əsrinin hökmdarlarına xitab ediyor. Bu xitabında kəndisinə qarşı sevgiylə daşaraq “o yıldız batdı isə, sən çıxdın” deyə “padşahlığının payidar olmasına” dua etdikdən sonra “Şah Axsitandan sonra bu gülüstanda Əbu-Bəkrin yeşirdiyini” (*çıçəkləndiyini*) və kəndini (*yəni şairi*) ondan (*yəni Axsitandan*) daha yüksək tutaraq şah bağıının heç bir zaman üzünə qapanmadığıni” şükranla (*sayğı ilə*) anladıyor.⁴

¹ Ağsonqurluların nəsəbi Atabəy Ağsonqura ərməkdədir (*catur*). O, 1131-də hökumət başına gəlmişdir. Sonralar Ağsonqurluların idarəsi yalnız Marağaya mühəsir (*bağlı*) qalmışdır.

² E.Brown. “History Literary of Persia”. London, 1909.

³ Əgər digəram k-əşlişan adəmist,

Həmə mərdomənd, u həmə adəmist. (*farsca*)

⁴ Əgər şod səhi-sirv şah Axsətan,

To sər-sibz başı dərin qolsetan.

“İskəndərnamə”nin ikinci qismini (*bölümünü*) təşkil edən “İqbal-namə”də əsərin Mosul Atabəylərindən **İzzəddin Məsud (farsca da yazılıb – red.)** adına bir ithaf görülməkdədir. Bu xüsusda əlimizdəki qaynaqlarda üç türli görüşlə qarşılaşımaqdıyız:

Birinci görüş “Ensyclopedie de L’Islam”da Nizami maddəsini yazan E.Bertelsindir. Buna görə “İskəndərnamə” ilkin bu adamın adına yazılmış, sonra isə tədil edilmiş (*dəyişdirilmiş*) nüsxəsi Atabəy Əbu Bəkrə təqdim olunmuşdur.

İkinci görüş “Xəmsə”nin əlimizdəki h. 1313-də Şirazda basılmış nüsxəsinin ön sözünü yazan adama aiddir. Bu yazar yuxarıda ki təxmini kökündən rədd etməkdədir. Şirazlı tabi (*naşır*) “İzzəddin fəsli”nin əsərə füzul (*artıq*) olaraq sonradan əklənmiş olduğu qənaətindədir və iddiasına mənzumənin həmən əvvəlində “Məlik Nüsretəddindən bəhs edildiyini” dəlil göstərməkdədir.

Üçüncü mülahizə isə Vəhid Dəstgirdinindir. Buna görə “İskəndərnamə” bir deyil, iki kitabdan ibarətdir – “Şərəfnamə” ilə “İqbal-namə”. Birinci kitab Əbu Bəkrin, ikinci kitab isə İzzəddin Məsudun adlarına yazılmışdır. “İqbalnamə”nin bəzi nüsxələrində Nüsretəddin adına görülən qeyd “ilhaqi” (*sonradan artırma*) imiş.

Şirazlı naşırın görüşünə əlimizdəki nüsxənin tədqiqi nəticəsində biz də iştirak ediyoruz. Bilxassə İzzəddin için yazılmış bulunan beyitlərin ifadə tərzi Nizami üslubuna pək uyğun deyildir. Bundan başqa, Əbu Bəkrə ayrılmış bulunan bölmədəki bir çox beyitlər qismən eynilə, qismən də acəmi (*qəribə*) bir tədil (*dəyişikliklər*) ilə təkrar olunuyorlar ki, bunu, hər halda, “söz xalıqi” bir şairin yapacağını düşünmək qətiyyən mümkün deyildir. Məsəla, Azərbaycan Atabəyinə xıtab edən ilk müqəddimədəki:

Gər u daşt əz nemətəm bəhrəmənd,
Rəsand əz zəminəm be çərx-e bolənd.
To z-an behtər o-bərtərəm daştı,
Dər-e bağra bəste nəqzaştı. (*farsca*)
Sərv qamətli şah Axsitan getdisə də,
Bu gülüstanda sən çıçəklənirsən.
Baxmayaraq ki, o, nemətlərlə məni bəhrələndirib,
Yerdən uca göylərə qaldırmışdı.
Sən mənə ondan daha yaxşı baxıb, daha yüksəklərə qaldırdın,
Bağın qapısını üzümə bağlamadın. (*tərcüməsi*)

*“Tərəfdar-ı Məğrib be mərdanəgi
Qıdırxani- Məşriq be fərzanəgi”¹*

beyiti Mosul Atabəyi İzzəddin için yazılan fəsildə bu şəkli alıyor:

*“Tərafdar-ı Müsil be fərzanəgi,
Qıdırxan-i şahan be mərdanəgi”²*

və yenə

*“Şəhanra zi rəsmi ki agin buvəd,
Kəlid ahənin, gənc zərrin buvəd”³*

beyiti

*“Zi şokr-e vez ənam əfzum buvəd,
Kəlid ahənin, güfl zər çun buvəd”⁴*

şəklini alıyor ki, Nizami sözünə bənzəmədiyini bir az farsca bilən hər kəs həmən təqdir edər. Yenə:

*“Salah-e cəhan aməd an şəb pədid,
Ke əz madər in subh-i sadık dəmid”⁵*

beyiti

*“Salah-e sitəm an şəb aməd pədid,
Ke əz moukəb an sobh-e sadiq dəmid”⁶*

kimi, sakat (*anlamsız*) bir şəkil alıyor.

¹ Məğribin tərəfdarıdır öz mərdliyi ilə,
Məşriqin Qıdırxanıdır öz müdriklüyü ilə. (*tərcüməsi*)

² Mosulun tərəfdarıdır öz müdriklüyü ilə,
Şahların Qıdırxanıdır öz mərdliyi ilə. (*tərcüməsi*)

³ Şahların kılıdı dəmirdən,
Xəzinələri qızıldan olur. (*tərcüməsi*)

⁴ Ona təşəkkür ənamını artırır,
Açar dəmirdən, qifil qızıldan. (*tərcüməsi*)

⁵ Dünyanın işləri o gecə düzəldi ki,
Bu işıqlı sübh anadan oldu. (*tərcüməsi*)

⁶ Zülmün işləri o vaxt düzəldi ki,
Moukəbdən bu işıqlı sübh açıldı. (*tərcüməsi*)

İki başqa-başqa hökmdara xitab edən misralarla təşbehlər və hətta birisinə təxsis (*ithaf*) olunmuş

“Əgər digərəm k-əslışan adəmist,
Həme mərdomənd, u həme adəmist”¹

kimi, pək xüsusi bir təqdirin belə təkrarlandığına baxılırsa, şübhə yoxdur ki, şirazlı naşir haqlıdır. Böylə əcəmi bir yazıyı və ya “tədil”i Nizami kimi böyük bir üstaddan sanmaq, onun xatirəsinə qarşı böyük bir hörmətsizlik olur.

Savaş dolayısıylə Avropanın ümumi kitabxanalarında mühafizə olunan əski əlyazmalarını görmək mümkün olmadı, çünkü nadir nüsxələr hava bombardmanından qorunmaq üzrə sığnaqlara qonmuş (*qoyulmuş*) bulunuyordu. Bununla bərabər, Mehmed Məhərrəmin Parisdə satın aldığı XIV yüzilə aid yazma bir “Xəmsə”yi araşdırda bildik. Burada İzzəddin adına yazılmış heç bir ithaf yoxdur. Şiraz naşirinin görüşü bu surətlə də qüvvətlənmiş oluyor.

V.Dəstgirdinin “Şərəfnamə” ilə “İqbalnamə”lərin müstəqil birər əsər olduqları haqqındaki iddiası da qüvvətli deyildir, çünkü Nizami kəndisi “Pənc gənc”dəki məsnəvilərini sayarkən “İskəndərnamə”dən bir bütün olaraq bəhs etmişdir və “Şərəfnamə”nin müqəddiməsində əsərin fihristini (*içindəkiləri*) verirkən İskəndərin həm idarəciliyindən, həm də həkimlik və peyğəmberliyindən bəhs edəcəyini açıqca anlatmışdır, bildiyimiz vəchlə (*kimi*), bütün bu program bir “İskəndərnamə” iki bölümündə başarılışmişdir.²

Dahası var: “İskəndərnamə” “Şərəfnamə” bölümündəki qeydə görə, h. 593 (m. 1199)da yazılmışdır. Mühəqqəq (*gerçək*) olan bir şey vardır ki, kitab şairin son günlərində tamamlanmışdır. Buna “ay-naya baxıb da, əcəba əsərimi bitirə biləcəkmiyim?!”, – deyə zəif və ixtiyarlığından şikayət edən şair kəndisi belə işarət etmişdir.³

¹ (Ərəb hərfləri ilə də yazılıb – red.)

² Bax: İlkinci – Nizaminin beş kitabı – bölümünü.

³ Nəzər çor dər ayine əndaxtəm,

Dəru surət-e xiş nəşnaxtəm.

Herasidəm əz doulət-e tizqam,

1199-dan sonra tamamladığı bir əsəri Nizami Mosul Atabəylərin-dən I Məsuda ithaf edəməzdi, çünkü bu zat 1193-də artıq padşah de-yildi, kitab onun zamanından ən az altı il sonra yazılmışdı. II Məsuda da ithaf olunamazdı, çünkü 1204-də ölü bir şairlə 1211-də taxta çıxan bir hökmdar arasında hərhənki bir münasibət təsəvvürü imkansızdır. Demək ki, “İskəndərnamə”nin hər iki bölümü ancaq 1191-dən 1210-a qədər iqtidarda bulunan Azərbaycan Atabəyi Nüsretəddin Əbu Bəkrə ithaf olunmuşdur¹.

“İskəndərnamə”nin Mosul Atabəylərindən İzzəddin Məsud de-yil, Azərbaycan Atabəylərindən Nüsretəddin Əbu Bəkr adına yazılmış olduğunu sezdirən bir dəlil dəxi vardır: “Dastanın yenilənməsi haqqındakı” (“Dər taze kərdən-i – indastan”) qismində şair “Qızıl Arslanın ölümündən sonra nasıl söz söylənir, məgər ki sən, şahın lüt-fü yardım edə də, mənə yenidən söz söyləmək imkanını verə”² deyə mədh etdiyinə xitab ediyor.

Bir az aşağıda da eyni zatın “həm comərdlik, həm də söz sahibi” olduğundan bəhs ediyor.³

Kitab İzzəddinə yazılmış olsa da, başqa bir sülalə müməssili (*nü-mayəndəsi*) olan bu hökmdara qarşı şairin Eldənizlilərdən bir hökm-darın ölümündən təəssürlə bəhs münasibət almazdı. Halbuki ölünin

Ki beqzarəd ni nəqşra natəmam. (*farsca*)

Güzgüyə nəzər salarkən orada,

Öz surətimi tanımadım.

Tez yeriyən taledən qorxdum ki,

Bu naxışı tamamlamağa o, imkan verməsin. (*tərcüməsi*)

¹ Tarixlər, H.Ədhəmin “Düvəl-i İslamiyə”sindən alınmışdır.

² Co şah Ərsəlan rəft o dər xun xoft,

Soxən çun təvan dər çenin hal qoft?

Məgər doulət-e şah konəd yarıyi,

Dər arəd be mən tazə qoftariyi. (*farsca*)

Şah Arslan dünyadan gedib, qan içində uyudu,

Belə bir halda söz yaratmaq mümkün olarmı?

Bu işdə bəlkə təzə şahın bəxti mənə yar ola,

Və mənə təzə sözlər yaratmağa kömək edə. (*tərcüməsi*)

³ Nədidəm kəsi dər səra-ye kohən,

Ke darəd coz-u həm səxa, həm soxən. (*farsca*)

Bu qədim sarayda ondan başqa,

Həm səxavət, həm də söz sahibi görmədim. (*tərcüməsi*)

qardaşı oğluna və taxtın təbii varisi və səltənət vəliəhdinə qarşı böylə xıtab etməsi qayətdə yerindədir. Nitəkim (*beləcə*) “Şərəfnamə”nin müqəddiməsində də Qızıl Arslanın ruhu rəhmətlə anılmışdır. Bilxassə ki, “həm comərdlik, həm də söz sahibi” omaq vəsfinə layiq olan zat da, eyni zamanda şair olan Atabəy Əbu Bəkrdir.

İzzəddin adına yazılın ithafiyələrin şübhəli olmasının bir dəlili də bizzat V.Dəstgirdi nəşrində görülən təzaddır: “Şərəfnamə”nin bir yerində Nizami, ingilis müstəşriklərindən (*şərqşünaslarından*) E.Braunun da qeyd etmiş olduğu vəchlə, ***Bişkin*** məxləsini daşıyan Əbu Bəkrə xıtab ilə bu beyiti yazmışdır:

*Moxalef pəsəndiş u pişbin,
Bədəndiş kəmmehr-o u Bişkin. (farsca)*

Türkçəsi:

*Müxalif sonradan, o isə öncədən düşünür,
Düşmən amansız, o isə Bişkindir.*

V. Dəstgirdi bu beyiti yorumlarkən “Bişkin” Atabəy Nüsrətəddinin bir ünvanıdır (*eynən-ləqəbi*) deyir və nitəkim “İqbalnamə”də də deyir” qeydini əlavə ediyor. “İqbalnamə”də isə bu ünvan Atabəy İzzəddin üçün də təkrarlanıyor və bişkin, pişkin şəklini alaraq, əslində key-peşin ikən, sonradan pişkin olmuşdur deyə izah olunuyor.

İki padşahın eyni ünvanı daşımış olduqlarını təsəvvür etmək zordur. Bişkin və ya pişkin sözlərinin türkçə olduqları da meydandadır və bu, Nizaminin də bizzat təqdir etdiyi kibi, ədəbiyatdan nəsibiz olmayan Əbu Bəkrin “ləqəbi” deyil, məxləsi (*təxəllüsü*) olsa gərəkdir.

“İskəndərnamə”nin iki bölümünün bir kitab olub Nüsrətəddin Əbu Bəkr adına yazıldığını, “Məcalis-ül-üns”dən nəqlən, M.Ə.Tərbiyət də “Danişməndani Azərbaycan”ında təyid (*qüvvətləndirmə*) edər.

şəkilləriylə, hər şeydən əvvəl, şairin ithaf və təqdim etdiyi əsərlərə müqabil aldığı “caizə” (*mükafat*) və “hədiyələr”dən ibarət olmuşdur.

Bu qəbildən olmaq üzrə, şairə aid məlumat arasında iki fikrə (*yazı, fikir*) vardır. Bunlardan birincisi, “Məxzənül-əsrar”a müqabil Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah tərəfindən kəndisinə gəndərilmiş bulunan 5000 altun dinarla 5-7 seçkin qatıra aid olanıdır ki, bu, bütün qaynaqlarda qeyidlidir.

İkinci vəqayı, anlaşılan, şair kəndisi ”Xosrov və Şirin” mənzuməsinin sonuna Qızıl Arslanın qatlından sonra əlavə etdiyi xatirədə təf-silatiylə bildirməkdədir.

Bu təfsilata görə, daha əvvəl Atabəy Məhəmməd tərəfindən əmlaki hissədən iki köyün şairə verilməsi üçün əmr varmış. Atabəyin ölümü üzərinə “hər kəs ziyana uğradığı kimi şair də ziyan etmişdir”.

Qardaşı Məhəmməddən sonra Qızıl Arslan şairi özəl surətdə istətmiş, kəndisinə son dərəcədə hörmət və iltifatdan sonra onun “ziyanına” vaqif olunca, həmən kəndi mülklərindən “Həmdaniyan” köyünün sicillini (*fərmanını*) Nizaminin adına yazdırılmış, ikinci köy için isə lətifə edərək “şahzadələrlə bizzat anlaşırsın” demişdir.¹

Həmdaniyan kəndinin köyünün önəmsiz və gəlir baxımından dəyərsiz bir şey olduğunu zamanımızın bəzi tənqidçiləri irəli sür-müşlərdir. Padşahın bu hədiyəsinin Nizaminin əsərinə layiq olmadığını söyləyənlər, anlaşılan, o dövrdə də bulunmuşdur. Şair bu kimiləri zikri keçən xatırələrində anaraq, kəndilərini “bəlli hasudlar”dan (*paxillardan*) saymış və “verən məmnun, alan xoşnud ikən füzullara nə qalmış” deyə dedi-qoduya nəhayət vermişdir.

Şirvanşah Axsitanın arzusu üzərinə yazdığı “Leyli və Məcnun”a qarşı Nizamiyə nə verilmiş olduğunu bilmiyorsaq da, şahdan məmnun qaldığını Atabəy Əbu Bəkrə yazdığı müqayisəli beyitlərdən anlıyoruz. İşi başqa dürlü təsəvvür etmək dəxi qabil deyildir. Kəndisi

¹ Səmərqəndli Dövlətşah Nizaminin Qızıl Arslandan ”Xosrov və Şirin”ə qarşı aldığı qələm hədiyəsinin “dörd məmur və məzru (*əkinli-biçinli*) köydən ibarət olduğunu qeyd ediyor. (Eynən: “Səlle-ye an ketab, yəni ”Xosrov və Şirin“ çəhər deh-e məmur və məzru be-soyurğal-e şeyx gərd) (**farscası – red.**). Bu suratla Həmdaniyanın bir deyil, bir neçə kiçik köydən ibarət əkin yeri olduğuna hökm etmək gərəkdir.

kimi bir ustadı belə düşündürmiş bulunan bu çatın və yavan konuyu¹ (*işlənməmiş mövzu*) əmsalsız bir müvəffəqiyətlə bacaran Nizamiyi “yüksek şeirdən anlayan və nəcabətiylə öyünən” Axsitan nasıl ihamal edərdi? Böylə bir şey vüqu bulmuş olsaydı, bu şah kəndisini şairə yazdığı məktubda təlmihlə (*ikrahla*) işaret etdiyi Qəznəli Sultan Mahmud durumuna düşürmiş olurdu. Böylə bir şeyə isə heç bir işaret yoxdur. Başqa dörtlü olsaydı, şairin, yuxarıda qeyd etdiyimiz təşəkkürünü Şirvanşah nasıl qazana bilirdi?! Qapısında Xaqani ilə Fələki kimi sivrilmiş şairlər varkən, konuyu Gəncədəki köşəsinə çəkilmiş ustada əmanət etməsini bilən diqqətli adamın böylə diqqətsizlik edəcəyinə kim ehtimal verir?!

Hər halda, Tanrıya xitabla “xəyalindəki rızqını (*ruzisini*) Məhəmməd camallı padşahdan” diləyən² şairin xəyal sükutuna uğramamış olduğunu mühəqqeq görmək lazımdır. Bu qənaəti Füzulinin

“*Bulmuşdu səfayı-dil Nizami,
Şirvanşahına düşüb girami*”

beyiti də qüvvətləndirməkdədir.

Marağa hökmdarı Ağsonqurlu Körp (*Körpə*) Arslana ithaf etdiyi “Həft peykər”in dəxi mükafatsız qalmadığına ehtimal verilə bilir.

Atabəylərin dördüncüsü bulunan Nüsrətəddin Əbu-Bəkrdən də “İskəndərnamə”yə qarşılıq olaraq şairin “qələm hədiyəsi” alıb-almadığı, ümumiyyətlə, qeyd olunmamışdır. Bununla bərabər, kəndisi də şair olub, irfansevərliyi (*maarifpərvərliyi*) bizzat Nizami tərəfindən təyid olunan dördüncü Atabəyin “sülalə gülüstanının ilk və seçkin bülbülü” ehtimal etmiş olduğunu düşünmək caiz olmaz, buna biz-zat şairin eyni hökmdara xitabla “İskəndərnamə”nin ilk qismində (*Şərəfnamə*) yazdığı beyitlər manedir. Bu beyitlərdə isə yuxarıda da qeyd olunduğu üzrə, “Şirvanşah Axsitan nemətlər içində bəsləyib

¹ “Leyli və Məcnun”un sonuncu fəslinə bax.

² Zan şəh ke Məhəmmədi cəmaləst,
Ruziyəm kon ance dər xəyaləst. (*farsca*)
Məhəmməd camallı o şahdan,
Xəyalimdə tutduğum ruzini mənə qismət eylə! (*tərcüməsi*)

yerdən göylərə çıxardı isə, sən məni ondan daha eyi və yüksək tut-dun” deməkdədir.

Bu beyitləriylə şairin Axsitandan olduğu kimi, Nüsətəddin Əbu Bəkrdən dəxi qələm hədiyəsi almış olduğuna tərəddüsüz hökm edə biliriz.

Yurdaşımız Mehmed Məhərrəmin Parisdə satın aldığı XIV yüz-ilə aid yazma “Xəmsə”yi bu mülahizəyi yazdıqdan çox sonra gördük. Burada “İqbalnamə”nin “Xateme-i kitab” fəslində basma nüsxələrdə görmədiyimiz təfsilata rastlaşdıq. Bu təfsilata görə, əsərdən son dərəcədə məmnun qalan Nüsətəddin Əbu Bəkr əvvəlcə qərarlaşdırılmış bulunan tam ayarlı 1000 altunu dərhal Nizamiyə təslim etmiş və bundan başqa merkeb (*minik atları*), ipək qumaş və sairədən ibarət on dürlü yüksək qiymətli şeylərlə bərabər şahanə bir xələt dəxi vermiş və əlavə olaraq Divana yazılın bir əmrnamə ilə şairə 400 altun miqdarında illik bir maaş bağlanmışdır.¹

¹ Əz-an nəqqəd-e Rumi ke başəd dorost,
Hezarəm pəzirofte bud əz nəxost.
Ço mən bəzl dər xord-e u saxtəm,
Bebala-ye u dər bərəfraxtəm.
Hezar-e pəziroftərə dad zud,
Bəsi zicha niz bər vey fozud.
Ze mərkuba dibavo dəh qune ciz,
Həman xələt-e padşahane niz.
Do səd nəqqəd-e digər be divan-e tər,
Nebeştəm be ourad-e douran-e dəhr.
Bedan ta rəsanəndə-qan cou-be-cou,
Rəsanənd hər salı əz nou-be-nou. (*farsca*)
O, təmiz Rum qızılından,
Əvvəlcədən 1000 dənə mənə verməyi qəbul etmişdi.
Mən öz hədiyəmi ona layiq şəkildə yaradıb
Onun hüzuruna təqdim edərkən,
Boynuna götürdüyü min qızılı tez mənə verdi,
Və ona çoxlu başqa şeylər də əlavə etdi.
Minik heyvanları, ipək və on cür başqa şeylər,
Bir dəst də padşahanə xələt.
Bundan başqa iki yüz qızıl da Divanda,
Dəhrin raftarını nəzərə alaraq adıma yazdırdı.
Ki, hesabdalar həmin qızılı axırınca misqalına qədər,
Hər il yenidən mənə çatdırısinlar. (*tərcüməsi*)

Yuxarıdakı ehtimallarla bərabər, şübhəsizdir ki, şair olduqca müttəvazi (*ciddi*) bir həyat yaşamışdır. Bu həyat tərzi bir yandan onun kəndi içindən gələn “az yemək, çox bağışlamaq” düsturundan doğan zühdü (*asketizm*) ilə anlada bilirsə də, o bir yandan o zamankı həyat şərtləriylə ilgilidir.

Şairin yaşayışına aid bu gün için alışqan olduğumuz “reportaj” qıtlığı kimi, şübhəsiz, o zamanın “Qələm hədiyəsi” də bugünkü Avropa və Amerika sənətkarlarının qazandıqları milyonlarla qiyas (*müqayisə*) edilə bilməz.

Nizaminin maddətən təmin və dağdağasız (*səssiz-küysüz*) bir həyat yaşadığı münaqişə konusu (*mövzusu*) olsa da, çağdaşları arasında mənəvi böyük etibar və nüfuz sahibi olduğunda şübhə yoxdur. Daha həyatda və nisbətən gənc ikən istinsah (*üzü köçürüülən*) olunan əsərləri əldən-ələ keçərək Gəncədən islam dünyasının hər tərəfinə yayılmış bulunan bu böyük adam qapılaraçına çox əndər (*çox az, seyrək*) uğradığı zəmanət hökmətlərinin, bilməsə, Atabəylər sülaləsinin pək böyük hörmətlərini görmüşdür. Kəndisinin bir müqayisəsinə görə, Sokrat kimi çəkingən olan həkim onun qədər sevilmiş və aranmışdır.

Bu ehtiram və etibarın nə dərəcədə olduğunu şairin yuxarıda bəhs-i keçən xatirəsindən anlıyoruz: Atabəylərdən Azərbaycanın sətvətli (*güclü, əzici qüvvət*) padşahı Sultan Qızıl Arslan yanına çağırılmış olduğu şairin gəldiyini xəbər alan zaman eyşü işrətlə məşğul bulunmuşmuş. “Tarəb Bəzmi” (*kef məclisi*) varmış. Saqılər şərab sunuyor, xanəndələr oxuyor, sazəndələr çalışıbor, rəqqasələr də oynuyorlarmış. Şairin hər kəsə bəlli zühdünə (*möminliyinə*) hörmətlə bütün bunlar bir anda durdurulmuşdur. Nizami içəri girərkən padşah ayağa qalxmış və kəndisini həyəcanla qarşılamışdır. Qucaqlaşmışlardır. Qızıl Arslan Nizamiyi min bir rica ilə oturtmuş, saqılərlə mütriblərə müsaidə vermiş “bu gün ancaq Nizami ilə görüşəcəyim” demişdir, çünki “onun söhbəti meydən daha nəşəli, neydən daha ahənglidir”.

Şair kəndisinə göstərilən bu iltifatdan son dərəcədə məmnun qaldığını anlıyor. Bundan sonra “hər yanda padşahın yanında olduğu

kimi hər kəs ayaqda ikən kəndisi oturmuşdur”. Nizami padşah hü-zurundan, “meracdan dənən Əhməd kimi” mütəhəssis (*hiss edən*) olaraq döndüyünü məzkar (*yuxarıda adı çəkilmiş*) xatıratında ayrıca bəlirtmişdir.¹

Kəndisiylə çağdaş bulunan digər məsləkdaşlarına az və ya heç nəsib olmayan bir etinayı Nizami kəndisinə xas vakarı (*vüqarı*) və çəkingənliyilə əldə etmişdir.

Qapılara çox əndər uğradığının bir dəlilini də şairin ikinci Atabəy Məhəmməd Cahan Pəhlivana yazdığı mədhiyədə buluyoruz: kəndisinə “Xosrov və Şirin” əsərini gətirən şair “Gec gəldimsə də, arslan kimi gəldim”² deyir və “evdə otursam da, duaçıyam” deyə məzərrət-də (*duaçı*) bulunuyor.

Yüksək izzəti-nəfs sahibi olan şair həyatda kəndisini tarixi möv-qeyində tutmasını bilmiş, heç bir zaman kiçilməmişdir. Hökmdarla-ra müraciət edərkən onları mədh etdiyi və kəndilərindən bir diləkdə bulunduğu zamanlarda belə kəndisini onlarla müsavi (*bərabər*) bir dərəcədə görmüş, hətta ruhunun verdiyi içdən bir qüvvətlə mədh etdiyi tac daşıyanlara babaca öyüdlərdə belə bulunmuşdur.

“Leyli və Məcnun” mənzuməsinin müqəddiməsində, məsəla, Şir-vanşah Axsitana verdiyi öyüdlər bu iddianın bir dəlilidir. Bu “Hi-rədnamə”sində (*nəsihətnamə*) şair padşaha xitabla “kəndisindən bir neçə öyündin ləməsini” rica müqəddiməsiylə “Qüdrətli ol, fəqət təmkinini əldən buraxma! Mey iç, fəqət sərxoş olma! İki üzlüləri yanına soxma! Xalqın etimadını qazanmaq üçün sözünü tut! Qəlbində yeri olmayanlara inanma! Düşmənini kiçik görmə! Vuracağını kö-kündən vur, tutacağını düşürmə!” kimi öyüdlərdə bulunuyor.

Titiz (*tələbkər; diqqətli*) bir izzəti nəfsilə dərin bir təvazöyü həki-manə bir surətdə birləşdirməsini bilən ustاد mədhinə yaptığı təşbeh

¹ Cenan rəftəm ke suy-e kəbə möhtac,

Çenan baz amədəm k-Əhməd ze merac. (*farsca*)

Onun yanına möhtaclar kəbəyə gedən kimi getdim,

Onun yanından isə Əhməd (Məhəmməd) meracdan qayıtdığı kimi qayıtdım. (*tərcüməsi*)

² Şairin bu münasibətlə yazmış olduğu “Əgər dir amədəm, şir amədəm” (“Gec gəldimsə də, şir kimi gəldim”) (*farsca da yazılib – red.*) misrası dərbiməsəl olaraq çağdaş farscada dəxi qullanılmışdır.

və müqayisələrdə belə kəndi üsuluna sadiqdir. Məsəla, padşahı dəni-zə bənzədərkən ona varan kəndisini nəhrə eş (*bərabər*) tutmaqdadır.¹

Padşahın bağı “cənnət” isə, o da bir “cənnət quşu”dur. Padşah “ay” isə, kəndisi də “ütarid” yıldızıdır.² Ötəki cahanın isə, bəriki də sözün sultanıdır. O, savaş meydanının pəhlivanı isə, bu da məna və sözün qəhrəmanıdır. Bir “söz”ki “yaradılış pərdəsi açılırkən səhnəyə ilk çıxan o olmuşdur”.³

Allahın hüzuruna çıxmaq haqqı, Nizaminin görüşündə, əvvəla peyğəmbərlərdə, sonra da şairlərdədir.⁴

Asiman qədər yüksək olan şair bəzən bu haqqından keçər kimi görünürsə, bu, “başımızın üstündəki üfüqün eyni zamanda yerə qapanmasına” bənzər.⁵

¹ Dərun şod qasedo şəhra xəbər kərd

Ke çeşme bər ləbe dərya qozər kənd (*farsca*)

Kəndisinin göldiyini Qızıl Arslana ərz edildiyini Nizami bu beyitlə ifadə etmişdir: mənası “Qasid içarıyə girərk, nəhrin daryaya yanaşdığını xəbər verdi” deməkdir.

² Nitəkim Q. Arslanın hüzuruna girdiyini təsvir edərkən deyir:

Məra dər bəzmqah-e şah bordənd,

Otaredra be borc-e mah bordənd. (*farsca*)

Məni şahın məclisinə apardılar,

Ütaridi Ayın bürcünə apardılar. (*torcüməsi*)

³ Pərdəye xəlvət ço bərəndaxtənd,

Cele-ye əvvəl ze soxən saxtənd. (*farsca*)

Allah yoxluq pərdəsini qaldırankən,

İlk təzahür kimi sözü yaratdı. (*torcüməsi*)

⁴ Piş-o pəsi bəst səfə kebriya,

Pəs şoora aməd-o piş onbiyo. (*farsca*)

Böyükər səf çəkib düzüləndə,

Arxada şairlər durdu, qabaqda isə peyğəmbərlər. (*torcüməsi*)

⁵ Fələkvar dur əzəfsus-e həmə,

Sər aməd vəli pay bus-e həmə. (*farsca*)

Fələk kimi üstündəydim hər şeyin,

Başım uca, ayağında hər kəsin. (*torcüməsi M.Ə.R.*)

III

KƏNDİ¹ GÖZÜYLƏ NİZAMİ

*Hər kəs için birər inci işlədim,
Kəndimə də bir qəsidə söylədim.*

N i z a m i

“Kəndisi”ndən məqsəd şairin ədəbi və mənəvi “mənliyi”dir. “İskəndərnamə”sindəki bir yakarışında şair “can” dediyi bu bənliyini böyük bir hikmətlə ifadə etmişdir. Vücudunun çürüyüb torpağa dönəcəyini bilən həkim kəndini əbədiləşdirmək ümidiylə “can”ını nəzmindən bir qəlibə qoymuşdur və “Ey Tanrı, sənin əbədi varlığını cana sinən bunca parlaq dəlillərlə isbat edib durdum, nə olurdu sən də mənim mənliyimin əbədiliyini bildirəydin!” demişdir.²

Bu mənlikdən şair klassik ədəbiyatda caiz və qullanmaqdə olan “öyünmə üslubu” ilə mənzumələrinin həsbihalə aid dürlü qisimlərində bəhs etmişdir.

Başqalarının mənlik və şəxsiyətlərindən bəhs edərkən qullandığı üslubu Nizami kəndi “fəxrliyə”lərində dəxi eyniyə qullanmaqdadir.

Klassik ədəbiyatın “dür dəlmək” deyə məcazi bir təbiri vardır. “Dür dəlmək” incə nöqtəli mənzumələrlə şeir yazmaq deməkdir.

¹ Özünün.

² Ço bər həsti-ye to mən-e sostray,
Bəsi hoccət əngixtəm delqoşay.
To niz ər şəvəd məhd-e mən dər nehoff,
Xəbər dəh ke, can mand əgər xak xoft. (*farsca*)
Sənin varlığın sübutu için mən aciz,
Ürək açan saysız dəlillər gətirdim.
Mənim yatağım gizlinə (yerin altına) keçərkən,
Sən də mənə xəbər ver: “torpaqdan (olan bəndənin)
uyudusa da, canın qaldı”. (*tərcüməsi*)

Dastanlarındakı qəhrəmanları ilə qəsidə və ithaflarında mədh etdiyi adamlar için birər “inci işliyən” Nizami kəndisini də unutma-mışdır.¹

Gözəl misra, mənalı söz və nöqtəli təşbehlərdən mürəkkəb mücövhər (*daş-qas*) mağazasından ibarət “Pənc gənc”inin baha biçilməz məsnəvilərində səpilmüş bulunan bu “dür” (*inci*)lərdən seçkinlərini sətirlərdən bir şəridə (*sapa*) düzərsək, dünyanın ən məşhur pirlanta (*brilyant*) gərdanlıqlarından daha dəyərli bir təşbeh hasil oluyor.

“Məxzənül-əsrar”ı yazdığını zaman şair daha gənc idi, yaşı iyirmi-yi ancaq buluyordu. Bir şair olaraq, kəndi təbirincə, hənuz (*hələ ki*) “qonça bir gül” halında idi. Fəqət bu “qonça” açmasını tamamlayacaq “rüzgar”ını bəkliyor və açacağı zaman yapacağı təsiri biliyordu. Biliyordu ki, “düşündüyü yeniliyi göstərincə qiyamətin borusu çalacaq”, çünkü “əskidən – yenidən nə varsa” həpsi bu “cadu sözlü” adamda mövcuddur. Çünkü “sənəti caduyu kölgədə buraxmış, sehr ilə əfsunu mələkləri belə şaşırtmışdır”.²

¹ Ço əz bəhr-e hər kəs dori softəəm,
Sorudi həm əz bəhr-e xod qoftəm. (*farsca*)
Hərəyə bir dür deşdiyim kimi,
Özümə də bir (dürlü) nəğmə qoşmuşam. (*tərcüməsi*)

² Sorx qol-e qonçe mesaləm hənuz,
Montəzer-e bad-e şemaləm hənuz.
Gər benmayəm soxən-e tazera,
Sur qiyamət konəm avazera.
Həp ce vocudəst ze nou ta kohən,
Fetnə şavəd dər mən-e cadu soxən.
Sənət-e mən borde ze cadu şəkib,
Sehr-e mən əfsun-e mələyek-fərib. (*farsca*)
Qonça qızıl gül kimiyim, gözlərim!
Açımaq için quzey yelini özlərim!
Göstəririm yeni sözdə sehrimi!
Suri qiyamət yaparam şeirimi.
Əski-yeni nə varsa həp cahanda,
Əks yapar bu ecazlı bəyanda.
Caduları kölgələdim şeirimlə,
Mələkləri əfsunladım sehrimlə. (*tərcüməsi*)

“Şeirin kəndisi sayəsində tüfeylilikdən çıxaraq müstəqil təkkə (farsca da yazılıb – red.) sahibi olduğunu və xırqə və zinnarlarını atan zahidlərlə rahiblərin kəndisini qoşduqlarını” Nizami müzəffəranə bir əda ilə ifadə etməkdədir.¹

“Məxzənül – əsrar”ı Anadoluya (Ərzincan) göndərincəyə qədər Nizami “şəhrbənd” (“məhbus, bağlı”) olduğu Gəncə ilə Arran həvalisində (*bölgədə*) qəsidə və qəzəl kimi ufaq parçalariylə məruf, məhəlli qalmış bir şair idi. İndi içindən bir ruh kəndisini xitab ediyor: “Gəncə nərdə, sən nərdə!” Bu ruh onu “geniş dünya sahəsinə atılmaya” təşviq ediyor və “Zamanında sənin kimi bakır söz söyləyən birisi yoxdur” deyə şairi “hüma (*humay*) quşu kimi” üfüqlərə kölgə salmaya “çağırıyor. Çünkü “Sən, – deyir, – doğu ilə batıya günəş kimi bəlli bir ruhsun!”²

Bulunduğu dar mühitindən o zamankı Doğu islam kültürünün yayılı bulunduğu geniş dünyaya çıxan şair qazandığı müvəffəqiyyətin verdiyi haqlı bir cəsarətlə kəndi önəmini daha dərindən duymağa başlıyor.

Məlum olduğu üzrə, rüzgar qonça halında bulunan bir gülün açmasını **çabuqlaşdırır (tez-laşdırır)**, hətta qonça bir gülü üfürüklə belə açdırmaq qabildir. Şair açmaq için “Quzey yeli”ni bəklədiyindən bəhs etməsiylə yurdunda çox əsən bir yeldən ilham almışdır. Təşbehə, şübhə yoxdur ki, “xəzri yeli”ni qəsd etmişdir. (Xəzri yeli Azərbaycanda quzeydən əsən yelə derlər. İstanbulun poyrazı kimi.) Ucuz reklamlara düşgün bolşeviklər isə Nizaminin “quzey yeli” ilə kəndisindən yüzüllərə sonra gələcək sovet inqilabını qəsd etdiyini düşünərək öyünürələr.

¹ Şer be-mən souməe bonyad şod,
Şairi əz məstəba azad şod.
Şaero raheb su-ye mən taxtənd,
Xirpə-vo-zonnar dər əndaxtənd. (*farsca*)

Şeiri mənəm minbərə sahib qılan,
Şairliyi tabelikdən qurtaran.
Xırqə və zünnarlarını atdılар,
Zahidü rahib mənə qoşuldular. (*tərcüməsi*)

² To an xorşid-e ruhani-qiyasi,
Ze məşreq ta be məğreb ruşenasi. (*farsca*)
Sən günəşlə müqayisə edilə bilən ruhsan,
Məşriqdən məğribə qədər tanınmış simasan. (*tərcüməsi*)

“Barmağım toxunursa, kimsədə yazarlıq cəsarəti qalmaz”¹ deyən Nizaminin kəndi böyüklüyünə və hər kəsdən, hətta Firdovsidən də üstün bir şair olduğuna təlmihî vardır:

“Söz kimyasına hakim iki ustad əski dəyərləri yenilədilər, biri bakırdan (*misdən*) xalis gümüş, o biri də gümüşdən tam altın yaratdı. Bakırın gümüş olduğunu gördünsə gümüşün altın olmasına şaşma!”²

“Xosrov və Şirin”i yaratmaqla təmin etdiyi böyük şöhrəti “Leyli və Məcnun” konusunun işlənməsini, Şirvansahin arzusiyələ, kəndisindən verdirincə şair “söz meydanının kəndisinə qaldığını” duyuyor. Nitəkim dünyaya meydan oxuduğunu görüyoruz:

“*Meydan-e soxən mərast emruz,
Beh zin soxən kerast emruz?!*”³

Mənası:

“*Söz meydani bu gün tamam mənimdir,
Mənimkindən yüksək şeir kimindir?!*”

Eşq əfsanəsiylə qaramı (*ehtiraslı*) dastan növinin yaradıcısı olan şair kəndi yaradıcılığının orijinallığını biliyor. Kimsəyə möhtac olmadan “ehtişamını kəndi xəzinəsindən bulduğuna” qaneder. Təbinin bülbülüancaq kəndi şeirinin açdığı gülə ötmüşdür.⁴

¹ Gər ənqoşt-e mən dərgiri konəd,
Nədanəm kəsi ku dəbiri konəd. (*farsca*)

² Do motətərrez be kimiya-ye soxən,
Taze kərdənd nəqħda-ye kohən.

An ze mes gərd noğre-ye xas,
Vin konəd noğre-ra bezərr-e xelas. (*farsca*)

³ Ərəb hərfələri ilə farsca da yazılib – red.

⁴ Coz an k-əz soxən beşkofanəm qoli,
Bər an qol zənəm nale con bolboli. (*farsca*)
Öz sözlərindən gül yaradaraq,

Həmin gülün üzərində bülbü'l kimi ötürəm. (*tərcüməsi*)

Kəndisindən daha eyi bir gül ağacı bulamayan şair “güllərini ancaq kəndi ağacından” dərmışdır.¹

Kimsədən ödənç bir şey almamış, könlü nəyi istəmişsə, ancaq onu söyləmişdir.² “Zəmiri (*yəni təbi*) Məryəm ana kimi bakır ikən gəbə (*hamilə*) qalmışdır”.³ “Aşıq də, məşuq da kəndisidir”.⁴

Söz söyləmək sehrində tamam olduğundan, Nizami kəndisinə “**qeybin aynası**” deyilməsiylə öyünməkdədir. “Lisanının fasihliyilə İsa möcüzəsinin sehrinə malikdir”. “Şeirin suyu onun arxından axmış və avazəsi də kəndi zamanında yüksəlmışdır”.⁵

“Beşlik” dışındaki parçalarından birində Nizami kəndisi haqqında yazmış olduğu bir “fəxriyyə”də kəndisini “fəzilətin məlikül-mülükü” və “sözün xalıqi” deyə vəsifləndirməkdə və:

*Soxən əz mən afəride, ço fotovvət əz morəvvət,
Honər əz mən aşekara, ço təravət əz cəvani!*

deyir.⁶

¹ Əgər beh ze xod qolboni didəmi,

Qol-e sorx yazarərdəz u çıdəmi. (*farsca*)

Özümdən yaxşı gül ağacı görəydim,

Qızıl və ya sarı gülü ondan dərərdim. (*tərcüməsi*)

² Ariyət-e kəs nəpəzir oftəəm,

Hər çə deləm qoftə bequ, qoftəəm. (*farsca*)

Heç kəsdən bir borc almamışam,

Ürəyim mənə deyib ki, “de” onu da demişəm. (*tərcüməsi*)

³ Zəmirəm nə zən, bəlkə atəş-zən-əst,

Ke Məryəm-sefət bəkr-o-abəstan-əst! (*farsca*)

Mənim qəlbim qadın deyil, od odlayandır,

Məryəm kimi həm bakırə, həm də hamilədir. (*tərcüməsi*)

⁴ Bər-e aşeqan gər mocərrəd şəvəm,

Həman beh ke məşuq-e xod xod şəvəm. (*farsca*)

Aşıqlər içində yeganə olduğum için,

Yaxşısı budur ki, özüm özümün məşuqu olum. (*tərcüməsi*)

⁵ Şe’r ab ze cuybar-e mən yaft,

V-avaze beruzeqar-e mən yaft. (*farsca*)

Şeir suyunu mənim bulağımda tapdı,

O, şöhrəti də mənim zamanımda tapdı. (*tərcüməsi*)

⁶ Comərdlik alicənablılıdan yarandığı kimi söz də məndən yaranıb. Təravət cavənlıqdan aşkar olduğu kimi, söz hünəri də məndən aşkar olub. (*tərcüməsi*)

Cox sevdiyi oğlu Məhəmmədə verdiyi öyüdlərdə Nizami kəndisindən təbiblik ilə fiqih (*hüquq*) elmlərini öyrənməsini tövsiyə ediyor. Şairliyə isə təşviq etmiyor. Gərçi, – deyir, – biliyorum, söz söyləmək iqtidarındasən, şeir yaza bilirsən, amma daha eyisi budur:

*Sən şeirdən bəkləmə şöhrət və nam,
Çünkü Nizamidə o olmuş tamam.¹*

Həzrəti Məhəmməd peygəmbərlərin sonuncusu olduğu kimi, həzrəti Nizami də şairlərin sonuncusudur? İslam dini qiyamətə qədər qalacağı kimi, şeir də qiyamətədək Nizami üslubunu aşmıyacaqmıdır?

Qaliba öylə! (*belə görünür*)

Son əsəri bulunan “İskəndərnamə”də Nizami eyniyələ bunları yazımaqdadır:

“İstiqamətini məndən alan söz qiyamətə qədər də mənimlə qaim olacaqdır!”


*Bemən çon kereft esteqamət soxən,
Qiyamət konəd ta qiyamət bemən!²*

“Məlikülül-Mülük” başlığı verilən bu qəsidiə Ziya Paşanın “Xərabat”ında və H.Danişin “Səramədani-süxən”ində vardır. V.Dəstgirdi bu qəsidiyi “Gəncine-i Nizami”sinə almış və hasıyyədə beyitlərin şərh və yorumunu dəxi vermişdir. Professor N.Tərlan “Gəncinə”dəki Nizami şeirlərini nəşrlə türkcəyə çevirmiş və Ə.Xalid kitabxanası vasitəsiylə İstanbulda yayılmışdır. Fəqət yaziq ki, bu çotin işi başarılıkən, qələmi “mətn”dən ziyadə “şərh”ə uymuşdur.

¹ Z-in fən mətləb bolənd nami,

K-in xətm şodəst bər Nezami. (*farsca*)

² Şeir ərəb hərfləri də verilib – red.



Sultan Səncər və ixtiyar qadın

IV

NİZAMİNİN CAHAN ƏDƏBİYATINDAKI YERİ

*Söz meydanı iştə bu gün mənimdir,
Mənimkindən yüksək şeir kimindir?!*

Nizami

İslamiyətdən sonra yenidən doğan İran ədəbiyatının X yüzildə ən böyük siması, məlum olduğu üzrə, “Şahname” məsnəvisinin dünya-ça tanınmış şairi **Əbülqasim Məhəmməd Firdovsidir**. Nizami Firdovsidən sonra məsnəvi yazmaqdə ən böyük ustad sayılıyor, hətta Firdovsinin hamasiyatçılığına (*igidlikdən bəhs edən*) müqabil, das-tana verdiyi lirik ədasiyla o, kəndisinə xas bir əfsanə üslubu yaratmışdır ki, bu etibarla Firdovsini belə keçmişdir.

Yaratdığı ədəbi şəkillərlə İran ədəbiyatına gətirdiyi yeniliklər haqqında ustadın şeir və sənətdəki orijinallığından bəhs edərkən təfsilat verəcəyimiz təbiidir. Şimdilik bu qədərini qeyd edəlim: Şairin romantik kisvəyə (*qiyaſə, zahiri görkəm*) bürünmüş mistik ruhu əmsalsız sənətinin sehri ilə az zamanda yalnız İran ədəbiyatının şamil olduğu sahəyə yayılmaqla qalmamış, eyni zamanda, yaratmış olduğu sənət növü bütün Doğuda fars və türk ədəbiyatının ən ünlü müməssilləri tərəfindən təqlid olunmuş, gərək “Xəmsə”sinə, gərəksə bu külliyyati təşkil edən beş kitabından hər birinə ayrı-ayrı, mübəliğəsiz yüzlərcə bənzətmələr yazılmışdır.

Yalnız bənzətmələr deyil, Nizamiyə yazılan yorumların (*şərh və təfsir*) sayıları dəxi az deyildir. Klassik Doğu (*Şərq*) kitablarından, ən ustad xəttatlar tərəfindən ən çox kopya (*üzü çıxarılan*) edilən və ən mahir miniatürçülər tərəfindən ən çox təzhib (*bəzəmə*) və təsvir olunan əsər də Nizaminin “Xəmsə”sidir.

Nizaminin kəndisindən (*özündən*) sonra genəl (*iüüm*) ədəbiyat üzərindəki etkisini anlamaq üçün əsərlərinə yazılmış bulunan bənzətmələrin sayılarıylə dəyərləri göz öünüə gətirilməlidir. Kəndisinə bənzətmə yazanlar arasında Doğu ədəbiyatının məruf (*məşhur*) silmalarından Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, Səlman Savəci, Katibi, Cami, Hatifi və sufilərin böyük ustadlarından Fəridəddin Əttar kimi farsca yazmış böyük şair və mistiklər vardır.

Klassik fars ədəbiyatından daha sonra vücuda gələn klassik türk ədəbiyatı üzərinə də Nizami müəssir (*təsir edən*) olmuşdur. Cığatay şeirinin və ədəbi türkçülüyün böyük ustadı Mir Əlişir Nəvai də daxil olmaq üzrə, bir çox türk şairi dəxi Nizamiyi ya tərcümə etmiş və ya ona bənzətmə yazmışlardır. Bunların arasında orijinallığı və bəlkə də üstünlüyü bir qism tənqidçilərcə qəbul edilən “Leyli və Məcnun”u ilə məşhur Azəri türk şeirinin və bütün türk ədəbiyatının böyük müməssili (*təmsilçisi*) Füzuli də vardır.¹

Nizaminin qonşu Gürcüstan ədəbiyatı üzərinə də təsir yapmış olduğu XII yüzilin sonlarında yaşamış bulunan “Qaplan dərisindəki pəhlivan” (“Pələng dərisi geymiş pəhləvan” – red.) şairi məşhur Şota Rustaveliyi tədqiq edənlər tərəfindən təyid (*qüvvətlənmə*) olunmaqdadır. “Rustaveli dövrünün anıtları”nı incələyən akademik İ.Orbeliyə görə “Rustaveliyi anlamaq, həm də haqqıyla anlamaq XII və XIII yüzillərdəki Doğu kültürünü anlamaq deməkdir. Rustaveliyi haqqıyla və bütün dərinliyilə anlamayan bir insan Doğuyu da anla-mıyar deməkdir”.²

Gürcü professorlarından Rustaveliçi Pavel İnkorokva Nizaminin “Leyli və Məcnun”u ilə “Xosrov və Şirin”inin vaxtiylə gürcücəyə tərcümə edildiğini təsbit etməkdədir.³

¹ Nizamiyə yazılmış bənzətmələrin listəsi (*siyahısı*) kitabımızın sonunda veriliyor. (Bibliografiya qismının bax.)

² İ.Orbeli. “Pamyatniki epoxi Rustaveli”. Leninqrad, 1938, s.20.

³ “Şota Rustaveli i yeqo vremya”. (Rusca). Moskva. 1939, s.24.

Professora görə, “Qaplan dərisindəki pəhlivan” əsərinin tədqiqinə nəzərən, Ş.Rustaveli için “Doğu kültürü gürcü kültürü qədər yaxın və özdür (*doğmadır*)”.¹

Şotanın bu əsərində eyni yazının qeydinə görə, “Leyli və Məcnun”dan bəhislər varmış, hətta Tariyel Qeysin eşidir (*bərabəridir*), onun kimi dəli olub çöllərə düşər, vəhsilərlə arkadaş olur. Kəndisini himayə edən Aftandil də Nofəlin eşidir (*varisidir*).²

“Qaplan dərisindəki pəhlivan”ın gürcükədən ruscaya eyi (*yaxşı*) bir tərcüməsini verən Şalva Nutsubidzenin qeydinə görə, XII yüzil gürcü ədəbiyatında Rustavelinin yaşılı çağdaşlarından Çaxruxadze-nin əsərlərində belə Nizamiyə işarətlər vardır. Rustaveli Nizaminin açdığı Doğu Renessansının (*intibahının*) cığırında getmişdir.³

Farsca yazmış olduğundan, millətlərarası sahədə İran ədəbiyatına və dolayısıylə İrana mal edilən (*mənsub edilən*) Nizamiyə Avropada da önəm verilmişdir. Doğu və bilməssə İran ədəbiyat tarixi ilə məşğul olanlar, kəndisinə aid incələmələrdə bulunduqları kimi, haqqında kitablar da yazılmışlardır, əsərləri də, qismən olsun, Avropa dillərinə çevrilmişdir.

XIX yüzulin ta başlarından bəri İngiltərə, Almaniya, Fransa, İtaliya və Rusiyada Nizamiyə dair nəşr olunan əsərlərin sayısı onlarcayı bulmuşdur. Nizaminin əsərlərinə yazılın bənzətmələr ilə bu əsərlərə aid nəşriyat haqqında kitabımızın sonunda bibliqrafik məlumat verilməkdədir.

Şairin cahan ədəbiyatındaki yeri haqqında oxucularımıza tam bir fikir verə bilmək üçün ədəbiyatçılara tənqidçilərin Nizami haqqında kı görüş və təqdirlərini, doğulu (*şərqli*) və batılı (*qərbli*) müəlliflərə aid olmaq üzrə, aşağıda iki bölmədə ayrı-ayrı xülasə ediyoruz.

¹ Eyni əsər, s.35.

² İnkorokvanın bu xüsusdakı qeydlərini eyni məcmuədə məqaləsi bulunan digər professor Geronti Kixodze dəxi, təyid etməkdədir.

³ Şota Rustaveli. “Vityaz v tiqrovoy şkure”. (Gürcükədən ruscaya çevirəni Şalva Nutsubidze.) Moskva, 1941.

Doğu ədibləri Nizamiyi, əsərlərinə yazılan hədsiz-hesabsız bən-zətmələrdən də görüləcəyi kimi, şairlikdə “yeni İran ədəbiyatının mürşidi” deyə tanımış, kəndisini “məsnəviçilərin imamı və Doğu əfsanəsi yazarların şeyxi” saymışlardır. Bu baxımdan, onların nəzərində Nizami eni-boyu ölçüləməyən bir yaradıcıdır, klassik istilah-la mucitdir (*ixtiraçıdır*). Bunun ən böyük bəlgəsi (*şahidi, sübutu*) olmaq üzrə, kəndisindən sonra heç bir şairə onun qullandığı konu (*mövzu*), vəzn və şəkil dışında (*xaricində*) bir dastan yazmanın nəsib olmadığı irəli sürülməkdədir.

Nizamidən əvvəl “Xosrov və Şirin”, “Həft-peykər” və “Leyli ilə Məcnun” konuları (*mövzuları*) əski kitablarda qismən ərəbcə nəzm, qismən də farsca, pəhləvicə və ərəbcə nəsr halında mövcud bulunuyordu. Nizami ilk dəfə olaraq onları kəndinə xas sənətlə nəzm etmiş və rəngli şeiriylə canlandırmışdır.

Yalnız təbinin sehrli təsiriylə deyil, Nizami zamanının bütün bil-gilərinə sahib geniş qavrayışıyla də eşləri (*qələm yoldaşları*) arasında bəlirlili (*görkəmlı*) bir yer tutmuşdur. Sadə Xaqani, Ənvəri, Kə-maləddin və Cəmaləddin İsfahani kimi yüksək dəyərdəki çağdaşlarına deyil, kəndisindən sonrakı yüzilləri bulan dövrlərdə belə ədəbiyat üfüqlərində bəlirən (*məşhur olan*) bütün şeir yıldızlarının üstündə parlayan bir işıldaq (*nur*) olaraq qalmış, daha doğrusu, parlaq bir günəş kimi əsrlərcə sürüb gələn nəsillərə kəndi feyzinin sicaqlığını (*hərarətini*) vermişdir.

Nizaminin ölümündən təqribən 50 il sonra “Əl-mücəm” adında-ki əsərində Şəmsi Qeysi adındakı bir yazar ədəbiyata aid xatırəsini anladırkən nəzm ilə nəsrdən anlayan, kəndisi də şair və ədib olan bir dostunun ədiblərə məxsus məhrəm bir toplantıda Nizaminin “Xosrov ilə Şirin”indən seçilmiş parçalarını xoş bir səslə oxuduğunu və bir-neçə “zərif”in də ahəngə uyduraraq əllərindəki dəfə xəfif-xəfif vurduqlarını anladıyor. Bu hekayə bizə daha o zamanlarda Nizami

sənətinin şöhrəti və məqbوليyyəti (*sevildiyi*) haqqında bir fikir verir.¹

H. 7-ci (m. XIII) yüzilin başında yazılan “**Lübəbül-əlbab**”ında (**farsca da yazılıb – red.**) dövrünün məruf hal tərcümələrindən ədəbiyat maraqlısı və gözəl söz mütəxəssisi **Məhəmməd Övfi** (**farsca da yazılıb – red.**) Nizami haqqında bunları yazmışdır:

“Gəncəli Nizami ifadəsindəki məharətiylə bilginliyin sərvətini sovurmuş (*mənimsəmiş*) və incəliklər xəzinəsini dünyadakıların başlarına saçmışdır. “Məxzənül-əsrar”ında saxlı (*gizli*) bulunan eşidilməmiş sözlər meydana çıxarıllarsa, aşıqlərin ürəkləri ovlanır. “Leyli-Məcnun” nəzminin Türkistanındakı badəm gözlülər üzlərindəki yaşmağı atarlarsa, zəmanə ukalasının (*ağıllı adamlarının*) ağıllarını alırlar. Şirindillikdə bilgi taxtının xosrovu olduğundan “Xosrov ilə Şirin” hekayəsini Ünsürinin keyfini qaçıracaq bir şəkildə nəzm etmiş və bəlağət mülkünün sultani olduğu için İskəndərin hekayəsini bir ayna aydınlığıyla dinləyənlərin gözləri öünüə tutmuşdur. Bilginliyinin xütbəsini İskəndərin namına (*adına*) oxumuş, sikkəsini də onun adına basmışdır”.

H. 8-ci (m. XIV) yüzildə **Qəzvinli Zəkəriyyə ilə Bakılı Əbdül-Rəşid** Nizamidən kəndi əsərlərində bəhs etmişlərdir. İslam dünyasının bu iki tanınmış coğrafiyaçısı və haltorcuməsi yazanları daha o zaman şairin önemini qeyd edərək, əsərləriylə seçilmiş “ürfan və hikmət sahibi nadir bir sənətkar” olduğunu bəlirtmişlərdir (*bildirmişlər*).

H. 9-cu (m. XV) yüzil müəlliflərindən Səmərqəndli Dövlətşah məşhur təzkirəsində Nizamidən bəhs edərkən “Şeyxin dəyər və olğunluğunu (*əzəmətini*) ifadə edən söz də, yazı da acizdir” deyir və “onun sözündə, şairliyin ötəsində öylə bir gözəllik vardır ki, mərifət sahibi bütün olğunlar (*zəkali adamlar*) onu aramaqdadırlar” cümləsini əlavə ediyor.

Nizaminin “Xəmsə”sinə ilk bənzətməni yazan **Əmir Xosrov Dəhləvi** “Leyli-Məcnun” müqəddiməsində söylədiklərinin həpsi

¹ V.Dəstgirdidən alınmışdır.

Nizamidəndir” deyənlərə cavab olaraq yazdığı sətirlərdə Nizaminin yaradıcılıqdakı üstünlük və birinciliyini bəlirtərək deyir ki:

*An gənc feşan-e, gənc pərvərd,
Budəst bədin məta dər xərd.
Bari nə bədəl, məgər həmin bar,
Kari nə degər; məgər həmin kar.*

(“Xəzinəyi saçan da, bəsliyən də odur, bu iş onun boynuna biçilmişdir. Bədəlini deyil, aynını veriyor; başqa iş deyil, aynı işi yapıyorum”.)¹

İran klassiklərindən ən məşhuru **Şirazlı Sədi**, tanınmış “Bus-tan”ında Nizamidən çox mülhəmdir (*ilhama gəlmək*). Onun bir çox misal, beyit və misralarını iqtibas edər:

*Xerədməndan-e pişin rast qoftənd,
Məra xod kaşki madər nə-zadi!*²

beyitindəki “Xerədmənd”dən (*müdriklər*) məqsəd Nizamidir, çünkü ikinci misra ondan alınmışdır.

Klassik İran şeirinin ən parlaq örnəyi sayılan qəzəlləriylə məşhur **Şirazlı Hafız** “Müğənninamə”sində Nizamidən bu şəkildə bəhs etmişdir:

*Ze nəzm-e Nizami ke çərx-e köhən,
Nədarəd coz u hiç ziba soxən!*

Yəni: “Əski dünya Nizaminin nəzmi kibi gözəl bir sözə malik deyildir”.

Nizamiyə bənzətmə yazan farslar arasında ən müvəffəqiyyətlisi **Məktəbi Şirazidir**. O, Nizamiyi mədh için bunları yazmışdır:

¹ Şeir ərəb hərfləri də verilib – red.

² Şeir ərəb hərfləri də verilib – red.

*“An xoş soxəni ke vəqt-i təhvıl,
 Peyğəmbər-i əqlrast cəbril.
 Çunu ney-i xameo por nəva kərd,
 Noh daire-ra por əz nəva kərd.
 Mən k-an honər-i homay didəm,
 Çun saye bebal-i pəridəm”¹*

(“O gözəl sözlü adam məram anladırkən ağıl peyğəmbərinə Cəbraildir; qələmin neyini nəva ilə doldurunca doqquz təbəqəli göyləri sədasiylə doldurdu; mən o **Hümay** misilli hünəri (*sənəti*) görünçə bir kölgə kimi onun qanadına qondum”.)

Hafızdən sonra İran klassiklərinin son ən böyük ustadlarından **Əbdürəhmani Cami** də Nizamiyi öymüşdür. “Baharistan”da yazdığı Nizami maddəsində “açıq olan fəzilət və kəmalının şərh və ya izaha ehtiyacı yoxdur. “Pənc-gənc” adlı əsərinə o qədər gözəlliklər və incəliklər doldurmuşdur ki, bu şərəf heç bir kimsəyə nəsib olmamışdır. Böylə bir əsər, bəlkə də bəşər qüdrətinin yetişəmiyəcəyi bir xariqədir” deyir. “**Həft ourəng**”indəki “Leyli-Məcnun” mənzuməsinə yazdığı müqəddiməsində bu konunun (*mövzunun*) əvvəlcə Gəncəli Nizami ilə Dəhləvi Xosrov tərəflərindən yazıldığına işaret edən şair bu iki ustadın sənətdəki məharət və qüdrətlərini qüvvətli misralarla bəlirtidikdən və yürüyüşlərini at koşusuna (*qaçışına*) bənzətdikdən sonra deyir ki:

*Mən niz be faqe naqə randəm,
 Xorda be şobareşan rəsandəm.
 Gər mandəm əz şomareşan pəs,
 Bər çehre-ye mən şobareşan pəs!*²

(“Mən də bu zəifliyimlə arxalarından dəvə qoşdurdum və kəndimi tozlarına qovuşdurdum; kəndlərinə ulaşmadımsa da, üzümə qonan tozları mənə yetər”.)

¹ Şeir ərəb hərfləri də verilib – red

² Şeirin farscası ərəb hərfləri ilə də verilib – red

Bir fəxriyəsində də **Cəmi** təbinin hərhənki konuyu yeddi beyitdə qafiyələməyə qadir olduğunu, Gəncəlinin “Yeddi gözəl”indəki mənalardan örnək və ilham almasıylə izah etməkdədir:

*Be bustane soxən morğe təb-e mən əksər,
Be həft beyit şəvəd nəğməsaz-o-qafiyəsənc.
Ço Həft-Peykər-e gəncur-e Gənce, hər qəzəli,
Nomuneist ze məna, nəhan dər-u səd gənc!*¹

“Atəşkədə” sahibi **Lütf Əli bəyə** görə (XVIII yüzil), Nizami “sözün ərkan-e ərbəəsindən, yəni dörd dirəyindən biridir”.

Səfəvi dövrünün “Xəmsə” yazanlarından **Ruh-ül-Əmin** Nizamiyi öyən bir parçasında “Gəncəlinin məsnəviçilikdəki biricik (*yegancə*) ustadlığından” canlı bir surətdə bəhs etdikdən sonra sözlərini bu beyitlərlə bitiriyor:

*Dər xane nehofte meşk-e tatar,
Şagerd-e kəmineiş Əttar.
Mehr əz nəfəsəş ço tab girəd,
Ferdosi əz-u hesab girəd.
Dər piş-e soxənvəriiş bican,
Xaqani-ye can-e moltk-e Şirvan.
Şoəra-ye Məlik beust dəmsaz,
Xosrov ze qolamiyəş sərəfraz.*²

(Evində tatar müşkünü saxlamış Əttar onun ən kiçik çıraqıdır. Eşq onun üfürüyü ilə tutuşuyor. Firdovsi onun hüzurunda hesaba

¹ *Beyitlərin tərcüməsi:*

Söz gülüstənində tabimin quşu əksər hallarda,
Yeddi beyit çərçivəsində nəğmə yaradır və qafiyə qurur.
Gəncə xəzinədarının “Yeddi gözəl”i kimi hər qəzəlim,
İçərisində yüz xəzinə gizlənən məna nümunəsidir. (*tərcüməsi*)

² Farscası ərəb hərfləri ilə də verilib – red.

duruyor. Onun şairliyi karşısındada Şirvan ölkəsinin canı olan Xaqani cansız qalıyor. Padşahın şairleri onunla canlanıyorlar. Onun köləsi olduğundandır ki, Xosrovun (Dəhləvi) başı ucalmışdır.)

Hilali Cığatayı Nizami haqqında bu beyitləri yazmışdır:

*An gənc-e qohər ze kan-e Gənce,
Şəmşirzəban-o şirpənce.
Yəni şəh-e molk-e niknami,
Şahənşəh-e arefan Nizami.
Qoft an soxəni ke qoftəni bud,
Soft an qohəri ki softəni bud.
Hər quş ze nəzm-e ust por dor,
Hər pənce ze Pənc-gənc-e u por.
Gənc-e do cəhan nesar-e u bad,
Gəncur-e do koun yar-e u bad!*

(O, Gəncə mədənindən bir cövhər xəzinəsidir, qılınç dilli, arslan pəncəli bir adamdır. Eyilik (*yaxşılıq*) mülkünün sultani, ərənlərin şahənşahı – Nizami odur. Söylənəcək sözü söyləmiş, dəlinəcək cövhərləri dəlmışdır. Hər qulaq onun nəzmiylə küpələnmiş, hər ovuc onun “Beş xəzinə” (“Pənc-gənc”) sindən mücövhərlərilə (*gövhərlərilə*) dolmuşdur. İki dünyanın xəzinəsi ona nisar, iki dünya xəzinədəri ona yar olsun.)¹

“Məcmə-ül-füsəha” (farsca da yazılıb – red.) sahibi Rza Quluxana görə, “kəndisinə məxsus bu üslubda (farsca da yazılıb – red.), yəni eşq məsnəvisi yazımaqdə ikinci bir Nizami yoxdur və bu hər kəscə qəbul edilmişdir, bu xüsusda kəndisiylə rəqabətə qalxmaq, kafirlilikdən başqa bir şey deyildir”.

H. 1313 ilə 1318 arasında Nizami külliyatının düzəldilmiş nüsxələrini böyük sevgi və diqqətlə nəşr edən tehranlı “Ərməğan” dərgisinin müdürü Vəhid Dəstgirdi bu külliyatın 7-ci cildini təşkil

¹ Burada farscası da ərəb hərfəri ilə ayrıca verilib – red.

edən “**Gəncine-yi Nizami**”yə yazdığını incələməsində Nizamiyi İran klassik ədəbiyatının ən böyük şəxsiyətləriylə qarşılaşdıraraq bu nəticələrə varmışdır: Bir dəfə əxlaq, təmizlik və təqvada (*möminlikdə*) həkim Nizami bütün dünya şairləri arasında eşsizdir (*bərabərsizdir*). Nizaminin bütün əsərlərində kötü (*pis*) tək bir sözə və çirkin tək bir təbirə rastlanamaz. Eşqin nəzihliyini (*paklılığını*) tərifdə o, Firdovsiyə belə üstündür. Çünkü Nizamidə erkəklərin (*kişilərin*) sevişmələrindən və gənc oğlanların işvəkarlıqlarından bəhs edən tək bir misra yoxkən, Firdovsidə vardır¹.

V.Dəstgirdi Nizamiyi İran şeirinin bütün ustadlarından yalnız Firdovsi və Sədi ilə qarşılaşdırıyor. Çünkü bunlar eyni bəhr üzərində məsnəvilər yazımışlardır. Nizami əsərlərində yalnız Firdovsidən bəhs etmişdir. Çünkü işlədiyi konular (*mövzular*), qismən, Firdovsi tərəfindən əvvəlcə təmas edilmiş konulardır. Bütün təvazöhünə rəğmən, Nizaminin Firdovsiyə üstün bir şair olduğu haqqındaki təlmihinə (*kinaya*) Dəstgirdi də işaret ediyor. Yuxarıda söylənmiş olduğu vəch-lə, bu təlmihində Nizami Firdovsinin şeirinə gümüş, kəndisininkinə altın, geri qalanlarının də bakır (*mis*) deyir. Dəstgirdi bu iddianın tamamıyla doğru olduğuna qaneder. O, deyir ki, Nizaminin əsərlərini yüzlərcə dəfa oxudum və hər oxuyışumda **Daranın, Xosrov Pərvizin və Leylinin** ölümlərini təsvir edən tabloları ağlamadan oxuyamadım. Şeirindəki bu böyüklük və təsirə şair kəndisi də vəqifdir, nitəkim böylə deyir:

¹ Ey del, əgərət yar sebahit, mətərs,
Vər ba to sərəş bekinəxahist, mətərs.
Əz ləşkər-e u həmin do çeşməş cəngist,
Baqi xəto xaləst, siyahist, mətərs. (*farsca*)

Yəni:

Ey könül, bir əskərsə qorxma!
Əgər səninlə dava etmək niyyətinədirən, heç qorxma!
Hücum edənin yalnız iki gözü var,
Üst tərəfi isə xətt ilə bənəkdir (xaldır), aldırma! (qorxma, çəkinmə)
(*Tərcüməsi mətnindədir – red.*)

*Kəsira ke dər gerye arəm ço ab,
Bexəndanəməş baz çon afetab!*

(Yağmur kimi ağılatdiğim birini təkrar günəş kimi güldürürüm.)¹

Sədi ilə qarşılaşdırılmaya gəlincə də, Dəstgirdi məsnəvidə Nizamiyin Sədinin üstündə görür. “Sədi deyir: – “Bustan”ında “Şərəfnamə” ilə “İqbalmamə”dən son dərəcə faydalananmışdır. “Bustan” konularının çoxu Nizaminin adları keçən bu iki əsərində mövcuddur. Bu bənzər konuların qarşılaşdırılmasından və incələnməsindən sonra sağ duyğulu hər tənqidçi Nizamidəki söyləyiş qüdrətinin, tərkib sağlamlığının, sözlərindəki bağlanma ahənginin və mənalardakı yaradıcılıq qüvvətinin Sədiyə nisbətlə qat-qat yüksək olduğuna hökm edərlər. Fəqət Sədi qəzəldə Nizamiyə üstündür”. Dəstgirdi Sədinin Nizamidən mülhəm olduğu və iqtibas etdiyi beyitlərin bir çox misallarını da verməkdədir.

Nizami ilə farsca yazmış digər böyük türk şairi **Cəlaləddin Rumi** arasındaki mənəvi münasibətlərə də təmas edən Dəstgirdi böylə deyir: “Ürfan və şeir mülkünün ən böyük sultani (*yəni Mövlana*) həkim Nizaminin şeirlərdən bir çox iqtibaslar yapmışdır. Mövlana-nın məsnəvi və qəzəllərini incələyen fəzilətli bilgin **Ağa Hadi Xairi** “Mövlana Nizami divanını daima gözü önünde tutar və ondan mənaca böyük ölçüdə iqtibaslar yapardı” – deyir, “halbuki Qəznəli həkim Sənaiyə qarşı bağlılığı müsəlləm ikən, Mövlana ondan iqtibaslar yapmamışdır. Bu iqtibaslar, şübhəsiz, Nizami şeirinin bir fenomen olduğunu isbat edər, yoxsa Mövlana kimi bir ustadı kəndinə nasıl cəlb edərdi?!”

Mövlana Nizaminin bir qəzəlindən bu şəkildə istifadə etmişdir:

*Cəvab anke Nezami be nəzm miquyəd:
“Cəfa məkon ke cəfa şive-ye vəfa-ye to nist”*

¹ Ərəb hərfəri ilə də verilib – red.

(Cavab bu ki Nizami kəndi nəzmində demişdir: “Cəfa etmə, çünki cəfa sənin vəfakarlığına yakışmaz (*yaraşmaz*).¹)

XIV yüzil Altun Orda şairi **Qütb xana təqdim etdiyi “Xosrov və Şirin”**ini “Nizami balından bişirilmiş bir sevda halvası”na bənzədir:

*Nizami nəzmi yanlıq² tüz sözünni,
Anın bilgut Xaniqa bu özünni.
Qazan tək qaynab uş sevda bişirdum,
Nizami balıdin həlva bişirdum.*

XV yüzil Xarəzm şairi **Heydər** də “Məxzənül-əsrar”ını Nizami ruhundan aldığı can və fərmanla yazdığını söylər:

*Mən ki bişurdum bu ləziz aşnı,
Şeyx Nizamidən alıb çəşni.
Şeyx Nizami dəmidən can tapıb,
Mənasidən yarlığ-ü bürhan tapıb.*

¹ Ərəb hərfi ilə də verilib – red.

İştə Nizami ilə Mövlana beyitlərindən qarşılaşdırılmış bir neçə örnək:

Nizamidən:

Məra porsi ke çuni, çunəm ey dust,
Cegər por dərd, del por xunəm, ey dust! (*farsca*)
Məndən soruşursan: necəsən, necə olacam, dostum!
Ciyərim dərdlə dolu, ürəyim isə qanla doludur dostum. (*tərcüməsi*)

Mövladanan:

Məra porsi çuni bin ke çunəm
Xərabəm bixodəm məsto conunəm (*farsca*)
Məndən soruşursan: necəsən, bax, gör necəyəm?
Xarabam, özümdə deyiləm, dəlilikdən sərxoşam. (*tərcüməsi*)
Nizaminin (düşmənin öhdəsindən golən şir deyiləm)ini mətlə olaraq alan **Mövlana** bir qəzəlinə böylə başlıyor:
Nə an şirəm ke ba doşmən bərayəm
Məra an beh ke ba mən bərayəm (*farsca*)
Mən düşmənə qalib gələ bilən şir deyiləm,
Mənim için ən yaxşısı odur ki, mən özümə qalib gəlim. (*tərcüməsi*)

² Yanlıq – kimi.

Türkistanın büyük şairi **Mir Əlişir Nəvai** türkçenin farsca ilə boy ölçülecek dərəcədə yüksək bir ədəbiyat dili olduğunu isbat için yazdığı məsnəvilərinə:

*Xeyl-i fəsahət başının əfsəri,
Gənc-i yəqin əfsərinin govhəri*

deyə heyranı olduğu Nizaminin əsərlərini örnek almışdır. Nizamiyə qarşı bəslədiyi bu dərin təqdir və heyranlıq hissini Nəvainin bütün əsərlərində görməkdəyiz.

Məsəla, “**Məxzənül-əsrar**”a bənzətdiyi “**Heyrətül-əbrar**”dan:

*“Gəncə vətən, könqlü anın gəncxiz,
Xatırı gəncür, tili gəncriz.
Fikrət-i mizani bulub Xəmsəsənc,
“Xəmsə” demə, bəlkə deyil, “Pənc-gənc”.
Kəffeyi mizan ana əflak olub,
Batman-i taşı küreyi-xak olub.
Dartsa yüz qərn xırəd xazini,
Çəkməqay anın qöbidin azini.
Xan-i lətayifgə sözü müinqəsəm,
Dürr-i məanigə dili müntəzəm.
Nazim olub söz düri sirabiqa,
Çərx Nizami yazüb əlqabıqa.
Qəddəse sərrəh-i məanidir ol,
Ruh-i qüdüs feyzi nişanidir ol”.*

“**Leyla-Məcnun**”dan:

*“Bu tilbilə kimsə tapmadı kam,
Cüz gənc-fışan-i Gəncəram.
Məna dirəmigə sikkəpərdəz,
İzlət hərəmidə məhrəmi-rəz.*

*Gəncine-yi fikri göhərayın,
Andin bəri haq olub göhərçin.
Vəhdət göhərin əliqə alqan,
Üzlət kəmərin beligə çalqan.
Məna hərəmin müsəxxər etgən,
Söz bikrini qərq-i zivər etgən.
Həm Tür-i fəzilət üzrə Musa,
Həm Kaf-i qənaət üzrə Ənqa.
Musa imas erdi kilk-i naqu,
Cəvfi ara müzmər etdi cadu.
Ənqa gər imas nədən həmişə,
Söz qafidə üzlət etdi pişə?!
Nəzm əhlinin əfsəhülkələmi,
Söz dörigə müntəzim Nizami!”*

“Fərhad və Şirin”dən:

*“Əgərçi Gəncədə aramı anın,
Vəli gənc üzrə daim dami anın.
Tutub göhərləri yüksər cahani,
Nə çük kim xeyl-i əxtər asimanı.
Nə ol zinət ki asılqay qulaqdan,
Və gər açılsa ayrılgay qulaqdan.
Düri kim çun qulaqını qıldı məskən,
Girib qılğay köngül dərcini məxzən.
Köngül dərcin demay qılğay ləbaləb,
Kim ol dəryaya salğay dürnü ta ləb.
Kim ol göhərdən alsa xalq hər dəm,
Yüz ildə bulmağay mindən biri kəm.
İmas asan bu meydan içrə durmaq,
Nizami pəncəsigə pəncə urmaq”.*

“Həft peykər”¹ bənzəri “Səbəyi səyyar”dan:

“Nüktəsi diqqət içrə rişteyi-can,
Riştəgə çəşni sərişteyi-can.
Nəzmi övraqı pərde-yi candin,
Həm siyahisi ab-ı heyvandan.
Elgə can bergili dəvəti anın,
Gəlibən çeşmeyi həyatı anın.
Kilk-i Xızrı atəş qılıb bitab,
Hər kəs ol çeşmədən bulub sirab.
Əhl-i nəzmə əfsəhülkəlami ol,
“Xəmsə”nin nazimi Nizami ol.
Xəmsə yox, pənc-gənc-i Qaruni,
Pasban ilgə gənc-i mədfuni.
Leyk hər kim bulub cəvahirsənc,
Tapıb ol gənclərdə yüz min gənc.
Hər səmin dürri məmləkətgə xərac,
Anqa layiq ki, bulgay ustidə tac.
Söz yolin öylə qət edib çalak,
Kim ipəkdə yürürsə gövhəri pak”.

“İskəndərnamə” bənzəri “Sədd-i İskəndər”dən:

“Tutub gənci bu çərx-i nöh taqni,
Neçuk kim kuyaş (günəş) nuri afaqni.
Bu yanqlıq ki gənc-i məani töküb,
Cəhan əhliga cavidani töküb.
Bu beş gəncdin kim cahandır məla,
Ki gök cofida dağı yoxdur xəla.
Bu gərdun ara təbi xurşid olub,
Anın nuri aləmdə cavid olub.

¹ “Yeddi gözəl”.

*Şehab-i qələm çünki eylab təraş,
Tapıb səhfeyi mehrə andan xəras*”.

Nəvai özünü Nizaminin şagirdi saymaqdə və ustadından mənəvi olğunluq (*kamillik*) diploması almış olmaqla öyünməkdədir.

Bir əlindən Xosrov Dəhləvi, bir əlindən də Əbdürrəhman Cami tutaraq Nəvaiyi xəyal aləmində Nizaminin hüzuruna götürüyollar. Bu təqdim əsnasında Nizaminin ruhu kəndinə bu şəkildə iltifat ediyor:

*“Ki qıldın söz içrə tətəbbü manga,
Nəy istərdə etdin təzərrü manqa.
Ki mən “Xəmsə”də eylab erdim vəid,
Ki hər kim ki ayturğa tutsa ümid.
Qılıy tiği bürran sözüm dasıdin,
Uray başın ol tiği almasdin¹
Köb il açdı dəvaga söz başını,
Bu dəva ara qoydı öz başını.
Məgər sən² ki, bu yolga qoyğac qədəm,
Vucudnun xəyalini qıldın adəm!”*

Nəhayət, türk ədəbiyatında yaptığı ədəbi inqilabın tarixdəki əzəmətini sezmiş bulunan bu dahi adam şəxsiyətinə dəyər verən bir öyünməsində kəndi böyüklüğünü Nizamiylə ölçməkdə və böylə deməkdədir:

*“Fələk görəmədi mən kimi nadiri,
Nizami kimi nəzm ara qadiri”.*

¹(Nizaminin “Sirlər xəzinəsi”nin müqəddiməsindəki beyitə işarədir – R.Ə. – red.):

Tığ ze əlməs-e soxən saxtəm,
Hər ke piş aməd sərəş andaxtəm. (*farsca*)
Sözün almazından bir qılınc qayırıb
qabağıma çıxanın başını vurdum. (*tərcüməsi*)

² Yəni Nəvai.

Klassik türk şeirinin büyük dahisi Füzuli dəxi kəndini Nizaminin sagirdi saymaqdadır.¹

“Beşlik” şairini düşündürmüş olan “Leyli və Məcnun” konusu-nun çətinliyi qarşısında “təvəkkülə rücu edən” Füzuli eyni güclük qarşısında eyni tərəddüd göstərmiş olan Nizamidən bu surətlə bəhs etmişdir:

*Bir iş ki qılır şikayət ustad,
Şagirdə olur rüciü bidad!*

Eyni Füzuli eyni əsərində dövründəki “söz mülkünün nizamsızlığından” bəhs etdiyi “Saqinamə”sində keçmiş dövrlərdəki böyük şairlərin sözdən anlayan birər (*bütün*) hökmardaların himayəsini gör-düklərini həsrətlə yad ediyor. Diqqətə dəyərdir ki, bu xüsusda misal göstərirkən ustad farsca yazanlar arasından Nizamiyi qeyd etməkdə-dir. Nitəkim (*son olaraq*) böylə deyir:

*Türkü, ərəbü, əcəmdə əyyam,
Hər şairə vermiş idi bir kam.
Şad etmiş idi Əbu Nəvası,
Harun xəlifənin ətası.
Bulmuşdu səfa-yi dil Nizami,
Şirvan şahına düşüb girami.*

¹ Olışır Nəvai kimi, Füzuli də ədəbi türkçülüyün böyük mürşidlərindəndir və bu onun yalnız “Divan” müqəddiməsiylə “Leyli-Məcnun”dakı məşhur beyitiylə bəlgələnməz (*isbat edilməz*). “Hədiqət-üs-südə” müqəddiməsinin bu xüsusdakı açıqlaması daha canlı və ədəbiyat tarixi baxımından daha mənalıdır. Şair bu müqəddimədə “cüz’i əzəm-i-tərkibi-aləm və si-nif-i növ’i bəni Adəm”ə olan “əizze-yi ətrak-i” də “vəqayeyi Kərbəla və keyfiyəti əhvai-i şühəda ilə” aşına etmək üzrə, “füsəha-yi türkzəbanda” faidələnsinlər, – deyə “Məqtəli – tür-ki” yazdığını anladıyor və aşağıdakı qıtə ilə tanrıdan kəndinə başarı diliyor:

“Ey feyzəsan-i ərəbi, türki, əcəm,
Qıldın ərəbi əfsəhi əhlil-aləm.
Etdin füsəhayı əcəmi – Əsadəm,
Mən türkzəbandan iltifat eyləmə kəm!”

*Olmuşdu Nəvaiyi süxəndan,
Mənzur-i şəhənşəhi Xorasan.*

Osmanlı türk klassiklərindən **Nəbi** də Nizami Gəncəvinin “Xəmsə”si ilə Xosrov Dəhləvinin “Xəmsə”sini qəsd edərək (*nəzərdə tutaraq*) “hər birinin cilvədə bir mənai növ” ifadə etdiklərini qeyd ediyor.

Ətai eşq tələqqisində (*məsələsində*) “Həft peykər” şairini tənqid etməklə bərabər, Nizamiyi məsnəvi yazanlardan seçdiyi üçlər arasında sayar:

*Bexüsus içlərində üç ustad,
Şəst-i pürzurinə verincə qüşad.
Tirvəş qeyri kodu padərgil,
Həddi ecazi eylədi mənzil.
Biri Xosrov, biri Nizamidir,
Biri sərməst-i eşq Camidür.*

Mərhüm **Ziya Paşa “Xərabat”** adındaki tanınmış əsərində klasik İran şairlərini xarakterizə edərkən Nizami haqqındaki görüşünü böylə anlatmışdır:

*Təkidi buraxsa gər Nizami,
Ecazə yetər idi kəlami.
Bihudə deyilmi təb'i iza,
Söz yerinə söyləmək müəmmə.
Vermiş ona şöhrətü səlabət,
Təksir-i tənafürü gərabət.
Birdir yenə leyk o pir-i fani,
Yox “Xəmsə”sinə nəzir-i sani.
Tənzirə ani Əmir-i Xosrov,
Etmiş idi gərçi himməti-nov.
Təbinəbihudə verdi rəncə,
Qanda Dehli və qanda Gəncə.*



Nizaminin heyranı Əlişir Nəvai

*Aləmdə durur ikən Nizami,
Aqıl edəməz bu iltizami.*

Bəhsin keçən iki “Xəmsə”nin qarşılaştırılması nəticəsində Paşanın verdiyi hökmü qəbul etməklə bərabər, **H.Daniş Dəhləvinin** farsca yazan şairlərin böyüklerində olduğunu da qeyd ediyor ki, bu, Nizaminin növində (*söz sənətində*) tək olduğunu bir daha bəlirtməkdədir.

Nizaminin nəzmi:

*Xosrova guş et, Muhibbi şeirinə eylə nəzər,
Nəzm tərzində Nizami, mənada – Xacu imiş!*

— deyən Süleyman-i Qanuninin (Muhibbi onun məxləsidir) (təxəllüsü) də örnəyidir.

İstanbul Darülfünunda illərcə İran ədəbiyatı xocalığı yapmış bulunan Hüseyin Daniş doğulu-batılı (*şərqli-qərbli*) bütün tənqidçilərin Nizaminin “nəcib, müstəqil və vüqarlı dühaya malik bir şair olduğunda birləşdiklərini” işarət etdikdən sonra diyor ki: “Nizami yüksək bir dühayı qayət təmiz bir vicdanla məzc etmiş (*yoğurmuş*) və fars ədəbiyat aləmində nev’ində münfərid (*təkbaşına*) və mümtaz (*seçkin*) bir mövqe ixraz eyləmişdir (*tutmuşdur*)”

Ustad **M.F.Köprülü** Bartoldun “İslam mədəniyəti tarixi”nə yazdığı notlar arasında Nizami için “İran və türk məsnəviçilərinin ən böyük ustadı İranın ən böyük şairlərindən biridir və şeirlərində olunduqca **məbzul (təravətli)** türkcə kəlimələrə də təsadüf ediliyor” deməkdir.

Bundan **bir neçə** il əvvəl nəşr etmiş olduğu **“Danişməndan-i Azərbaycan”** (“Azərbaycan biliciləri” – red.) adlı təzkirəsində İran **saylavı (alimi)** **Məhəmməd Əlixan Tərbiyət** Nizamiyi “əşəri şüərayı İran və əfşəhi füsəhayı Azərbaycan”, yəni “İran şairlərinin ən şairi və Azərbaycan fəsihlərinin ən fəsihi” deyə qeyd etmişdir.

“Xəmsə”nin h. 1313-də Shirazda basılmış bulunan əlimizdəki nüsxəsinin başlangıcında şairə aid aşağıdakı mütaliəyi buluyoruz:

“Farsca olaraq Nizaminin ifadəsindən daha dadlı və səlis bir üslubda kimsə söz söyləməmişdir. Bu axışda (*rəvan*) söz olsa-olsa, Tus bilgini Firdovsidə ancaq bulunur, onda da Nizami sözündən daha eyisinin bulunmasına imkan yoxdur. Halbuki aşiqanə məsnəvilər yazmaq və kəndisinə xas bir sənət olan masalçılıqda (*həyatı şeylər anladan*) əvvəlkilərdən (*mütəqəddimin*) kimsə şeyx həzrətlərinin dərəcəsinə yüksəlməmişdir. Nitəkim Tus bilgininin (*yəni Firdovsinin*) “Yusif və Züleyxa”sı bu iddianın bir bəlgəsidir (*sübutudur*). Bundan başqa, ortadakılarla (*mütəvəssitin*) sonrakılar (*mütəəhhirin*) dəxi o dərəcəyə yüksələməmişlərdir.

“Küstahlıq (*sırtıqlıq*) və boy ölçüşmək için deyil, yalnız həkimin izindən getmək və xırmanın qalan başaqları toplamaq məqsədiylə, Əmir Xosrov Dəhləvi kimi bir qisim şairlər onu təqlid edərək “Xəmsə”lər yazmışlarsa da, əsərlərini ustadınaqına sadəcə ismən bənzədə bilmİŞlərdir”.

Vəhşi Bafqi Kirmaninin “Fərhad ilə Şirin”də və **Məktəbi Şirazinin** “Leyli və Məcnun”unda yüksək bir ilham əsəri göstərdiklərini təqdirdir etməklə bərabər, yuxarıya alındığımız mütaliənin sahibi sözlərini böylə bitirir: “Şübhəsiz olan biricik (*bircə*) həqiqət budur: fars ədəbiyatının təsis edildiyi gündən bəri “Xosrov və Şirin” ilə “Həft peykər” dəyərində bir eşq hekayəsi kimsə tərəfindən hənuz (*hələ*) yazılmamış və “İskəndərnəmə”siylə də o cənab (*yəni Nizami*) Firdovsidən sonra kəndi nevində (*aləmində*) tek qalmışdır”.

Nizamiyə bənzətmə yaranlardan, yuxarıda adı keçən **Vəhşi Bafqi Kirmani** “Xold-e bərin” adındaki əsərində şeyxin “Məxzənül-əsrar”ından bəhs edərkən: “bu əsası qoyan mucidin (*yaradıcıının*) qıyas ediləməz (*müqayisə edilməz*) bir sərmayəyə malik olduğunu” etiraf-la: “Nizami “Məxzən”indəki (*xəzinəsindəki*) əsrarın (*sirrin*) bitməz və tükənməz” olduğunu söyləməkdədir.

Yuxarıda sayılan isimlərdən başqa, digər **Doğu** tənqidçi və şair-lərinin Nizami haqqındaki bitməz-tükənməz təqdirlərini birər-birər qeydə qalxışırsaq, ustadin sənət və yaradıcılığı qarşısında heyranlıq ifadə edən bir-birinə bənzər cümlələri təkrarlamaqdan başqa bir şey

yapmış olmayız. Bu etibarla ustad için söylənmiş farsca bir beyiti də aşağıya almaqla yetinəcəyiz:

*Nezami ke dər nəzm oula kəlam,
Cəhan-e soxənrast nəzm-o nezam.
Qələm rand bər səfheye rüzgar;
Be tərif-e Esgəndər-e namdar.
Bedanəş cəhan-e soxənra gereft,
Bedansan ke aməd xerədra şegeft.
Kohən dastanha ə-zu taze şod,
Sekəndər əzu sahebavaze şod.
Peyqəmbər təvan goft bər an cənab,
Ke çun “Xəmse”i həst ura ketab.
Be ezhər-e ecaz-e u “Xəmse” bəs,
Ço u nöktesənci nədidəst kəs!*¹

Mənası:

*Eşi yoxdur şeirdə, ustaddır Nizami,
Söz mülküniün sultani, ona verən nizami.
Çaldı qələm, aləmin anlatdı əhvalını,
Tanıtdırdı eyicə İskəndərin namını.
Söyündəki sənətlə tutdu bütün cahani,
Şeirdəki sehrinin oldu ağıl heyranı.
Nəzmində təzələndi tarixin dastanı,
İskəndəri o yapdı dünyanın qəhrəmanı.
Peyğəmbərdir deyilsə, yerindədir o cənab,
“Xəmsə” kimi gətirmiş vücuda çün bir kitab.
Möcüzə istənirsə, iştə (budur) kitabı “Xəmsə”,
Onun kimi nüqtəçi görmüş deyildir kimsə.*

Şairin peyğəmbərliliyini təsbit edən bu dəyərləndirmənin yanında dünyanın sonuncu (*axərüz-zəman – bu söz farsca yazılıb – red.*) şairi

¹ (Ərəb hərfələri ilə də yazılıb – red.)

olduğunu təyid (*qüvvətləndirmə*) etmək üzrə, külliyatının İran basmasını süsləyən bu qitəyi də buraya alalım:

*Nezam-e əkd-e lo-lo-e soxən-ra,
Be ayin-e Nezami kəs nə bəste.
Hezarən rəhmet-e həq bər rəvanəş,
Ke əlhəq şeir bər vey xətm gəşte.*¹

Mənası:

*Kimsə sözün nəzmini
Nizami tək verməmiş.
Haqdan ona min rəhmət,
Şeir onda xətmə (sona) yetmiş.*

2

Batı tənqidçiləri İran ədəbiyatı tarixində Nizaminin önəmini nəzəri etibara alaraq “İran epik ədəbiyatının onun əsərlərində ilk dəfə olaraq ən yüksək nöqtəyə yüksəlmış olduğunu” təsbit etmişlərdir, çünki “qarami lisan (*lirik dil*) ilə əski dastan dili arasındakı uymazlıq Nizaminin şeirlərində ortadan qalxmış və dastan dili bu dövrdə saray ədəbiyatında aranan “zövq”ə uymuşdur. Bundan başqa, epopeya kəndi dastanlıq xarakterini dəxi itirərək get-gedə daha ziyadə ruhi təhlil sahəsinə girmişdir, bunda da Nizami eşi (*bərabəri*) görünməmiş bir ustaddır”.²

Eyni konuya, yəni Nizami üslubuna təmas edən alman araşdırıcılarından **Georq Yakob** “Noldke və Şaks kimi³ bir yorumcusu yoxsa da, Nizamiyi şairlikdə Firdovsidən yüksək” bulmaqdadır.⁴

¹ (Şeir burada farsca ərəb hərfləri ilə də verilib – red.)

² “Encyclopedie de L’islam”. “İran ədəbiyatı” maddəsi.

³ Bu iki adamın Firdovsi haqqında almanca tərcümə, təfsir və təqdirlərdən ibarət əsərləri vardır.

⁴ Georg Jacob. “İskenders Waregerfeldzug”. Gluchstadt. 1934.

İran ədəbiyatının heyranı böyük alman şairi **Höte** külliyatının “Das West-Ostlicher Diwan” adını daşıyan cildində İran ədəbiyatının ustadlarını birər-birər incələyərək kəndinə xas qavrayış və bilgi qüvvətiylə anladırkən Nizami haqqında bunları yazmışdır:

“Nizami yüksək düha (*genie*) sahibi, incə bir zəkadır. Firdovsi qəhrəmanlıq dastanlarına aid bütün konuları tamamıyla qullanmış olduğundan, o, (yəni Nizami) sevişən incə ruhların qarşılıqlı duyğularını kəndi şeirinə konu olaraq almaqdə və sevişən Xosrov ilə Şirin və Leyli ilə Məcnunu oxuyuculara tanıtmaqdadır. Bunlar – öncədən seziş, qəza və qədər, təbiət (*xarakter*), görənək, alışqanlıq, istək və ehtiras sürgüsü (*saiqılıq*) ilə gerçəkdən yaxlaşmaq (*yaxınlaşmaq*) istərlər, fəqət bir böhran keçirərək inad, təsadüf, **tühaflıq (qəribə)**, əksilik və zorlama üzündən biri-birlərindən uzaqlaşırlar, daha sonra əcayib bir bir təcəlli ilə buluşmuş ikən bu və ya bu surətlə yenidən ayrı düşərlər.

Bu konu və materialların işlənməsindən ideal bir içlənmənin yüksək həyəcanı doğmuş oluyor. Fəqət heç bir yerdə biz bunun tətmin (*qane olma, təmin*) olunduğunu görmüyورuz. Gözəllik böyük, çəsidi-lər isə sonsuzdur.

Şairin, doğrudan-doğruya, əxlaqi konulara toxunan başqa parçaları dəxi eyni dadlı və aydın bir deyiş özəlliyyi daşıyırlar. Hərhənki bir adama aid iki yönlü nə qədər qarışiq durumda bulunursa-bulunsun, bütün məsələləri şair çıxar yola qoyaraq daima əxlaqa uyğun bir şəkildə çözməkdədir.

Sakin məsləkinin özəllikləriylə tam ahəngdə olaraq Nizami Səlcuqlular dövründə baba yurdu Gəncədə sakın bir həyat yaşamış və orada gömülmüşdür.

Kəndi çevrəsində bulduğu bütün eşq mənqibələri (*lejanları*) ilə yarı möcüzəli əfsanələri Nizami coşqun bir şövqlə toplamışdır”.¹

Dr. Wilhelm Bacher (*Vilhelm Baxter*) 1871-də nəşr etdiyi əsərin-də² İran klassiklərinin önəmlilərini saydıqdan və bunların Avropada

¹ “Göthes Samtliche Werke”. Stuttgart. Verlag der S.G.Gottaschen Buchhandlung. 1881. cild II, s.322 və 226.

² W.Bacher. “Nizamis Lebens und Werke”. Leipzig. 1871.

da qismən tanınmış olduqlarını qeyd etdikdən sonra Nizaminin İran ədəbiyatının böyük ustadları arasındakı müstəsna mövqeyi və Hötenin kəndisi için “yüksek dühaya malik incə bir zəka” deməsinə rəğmən, “Almaniyada və bütün Avropada pək tanınmadığını” əsəflə (*təəssüflə*) zikr edər.

Fəqət Baxterin şikayət etdiyi bu durum sonralar dəyişmişdir. İran ədəbiyatı tarixinin elmi əsasını qurmaqla tanınan H.Ete 1887-də nəşr etdiyi əsərində¹ Nizami şeirinin “əxlaqi yüksək möhtəvasından (*məzmunundan*), mətinlik və ciddiliyindən, ifadəsindəki asillkilə təbiət təsvirlərindəki tablolarının əzəmətindən” bəhs edər. H.Ete əski Doğu hekayəsindən istifadə olunan Şiller “Turandot”unun Nizamini “Həft peykər”indəki rus prinsesinə (*şahzadəsinə*) bənzədiyini də qeyd edər.²

Nizami haqqında son zamanlarda dürlü Avropa dillərində bir taqım (*qisim*) monoqrafilər və tərcümələr yayımlanmışdır. Bunların arasında P.Horn 1925-də Berlində bastırılmış olduğu əsərində³ Nizami şeirinin eşsiz içliliyini (*misilsiz dolğunluğunu*) bu surətlə anlaşılmışdır: “Qraf Schacks (*Şaks*) “Leyli və Məcnun” şairinin eşsiz içliliyini, yaptığı nəfis almanca tərcümələrinə əks etdirə bilmüşdir. Bu beyitlərdə tərənnüm olunan sevişmənin Batı Avropadakı Orta çağ eşq hekayələrinə bənzədiyi, bılxassə, gözə çarpmaqdadır. Bu, yəni Batı Avropa Orta çağ eşq hekayələri, mühəqqəq (*şübhəsiz*), Doğudan gəlmiş və çox mühtəməl (*çox güman ki*) olaraq, Batı Avropaya ərəb İspaniyası yolu ilə keçmişdir”.

P.Horn dəxi üslub baxımından Nizamiyi Firdovsidən üstün görəməklə aralarındaki fərqi “yerdən-göyə qədər” təbiri ilə bəlirtməkdədir (*açıb göstərmək*).

¹ Pr. Dr. Hermann Ete. “Die höfische und romantische Poesie der Perser”. Hamburg. Verlag von F.F.Richter. 1887.

² Ibid (həmin əsər – red.), s.42.

³ P.Horn. “Die Mittelpersische Literatur”. (Die Kultur der Gegenwart von Paul Hinnerberg.) Berlin. 1925.

Müəllif Nizaminin iranlılarca “mənzum roman sahəsində sevilən biricik ustad” olduğunu da ayrıca qeyd etməkdədir.

H.Ritter Praqa Doğubilim İnstitusu (*Şərqişünaslıq İnstitutu*) hesabına yayımlanan “Həft peykər” mətninə yazdığı müqəddimədə daha əvvəlcə yayımlamış olduğu “Bildersprache des Nizamis” əsərində yaptığı kimi, Nizami sənətkarlığına təmas edərək deyir ki: “Nizami sadəcə zamanındaki şeir dilinə məxsus ifadə tərzinə hakim olmaqla qalmamış, eyni zamanda o, – ki, bu daha dəyərlidir – bu sənəti əsərlərinin özünü (*varlığını*) təşkil edən fikirlərinə hizmet etdirməyi dəxi başarmışdır.

“Həft peykər” sənətkarlıq baxımından şairin ən dolğun bir əsəri olduğu halda, burada sənət için sənət yapılmamış və şairlik məhərətiylə, sadəcə, şeirdən anlayan zövq əhillərini qandırmaq üçün göz qamışdırmaq da istənməmişdir. Yalnız əsərin içi bu ecazlı (*ecazkar*) parlaq dışını (*formanı*) zəruri qılmışdır. Bu dış o içə uyğun gəldiyi için kəndiliyindən doğmuşdur. Böylə ki, içlik pozulmadan, yayınlanmaq istənən fikri qüvvətləndirmək görevini (*prinsipini*) üstün bir surətdə yapmışdır”.

İngiliscədə Nizami haqqında dörtlü tədqiqlər və əsərlərindən bir çox tərcümələr vardır. Bütün bunları burada qeyd etmək cızdığımız plan çərçivəsinə sığmaz, bunun için yalnız bəlli başlı müəlliflərdən bir çoxunun şair haqqındaki görüş və benefişlərini (*fikirlərini*) nəql edəcəyiz.

Məşhur müstəşriq, professor **E.Braun** “İran ədəbiyatı”¹ adlı əsərində Nizami haqqında bunları yazmaqdadır:

“Nizaminin orijinal və verimli bir şair, yüksək və əndər (*nadir*) bir düha sahibi olduğu Övfî, Qəzvini, Dövlətşah və Lütf Əli bəy kimi hal tərcüməçiləri (*bioqraflar*) və Sədi, Hafız, Cami və İsmət kimi şairlər daxil olmaq üzrə, iranlı olan və olmayan bütün tənqidçilər tərəfindən qəbul edilməkdədir. İran şairləri arasında bu ölçüdə bir dəhaya sahib olanlar azdır. O xarakterdə və əxlaqda olanlar isə

¹ E.Brown. “A Literary history of Persia”. London. 1906.

daha azdır. Səmimi bir mömin və Allah adamı olmaqla bərabər, qeydə dəyər ki, o, qoyu (*qati*) təəsüb və müsaməhəsizliqdan (*biganəlik-dən*) tamamilə uzaqdır. Kəndinə hörmət edər və fikirlərində istiqlal göstərisə də, tövirlərində (*davraniş*) sadə və alçaq (*təvazökar*) köñüllüdür.

“O, sevən bir baba (*ata*) və qoca (*ər*) idi. Şəriətcə haram da olsa, bir çox İran şairlərinə, bilxassə sufi şairlərə ilham qaynağı olan şərabdan rəhmətlik kəsin surətdə sakınırdı (*özünü gözləyirdi*). Bir kəliməylə, onu böyük düha ilə hər dürlü etirazdan uzaq, yüksək bir əxlaqı kəndində birləşdirmiş müstəsna bir şəxsiyyət deyə tərif etmək mümkündür. Bu baxımdan hərhənki bir İran şairi onunla qarşılaşdıramaz”.

1924-də “Həft peykər”i ingiliscəyə tərcümə və təfsir edən iki cildlik önemli əsərinə yazdığı ön sözdə Londra Universitəsində İran dili və ədəbiyatı professoru bulunan **S.E.Vilson** “həyəcan, ehtiras və təhəssürünü ifadə”də Nizamiyi Shakespear (Şekspir) və Petrarc (Petrark)la eşit (*bərabər*) görməkdədir.¹ Fransızlardan Kollec de Fransın professoru **C.Barbyer de Meynard (Barbiye dö Meynar)** Nizamiyi böylə incələməkdədir:

“Nizamidə biz tarixi romanın yeni bir çeşidini buluyoruz. Ünlü yazar bu alanda (*sahədə*) babalık haqqına malikdir. Hicrətən altıncı yüzildə epope (*dastan*) kəndinə gərkli yeyim və şərtləri bulamadığından (*tapmadığından*) ölməyə üz tutuyor. Fəqət bu, zamanın şairlərindəki fantazi və zəka eksikliyini göstərməz, onlar artıq Firdovsi məktəbindən həyəcanlanacaq qədər bəsit deyillərdi. Qəhrəman das-tanlarının xatırəsi gərçi hələ mühafizə olunuyordu. Fəqət bu, bəzilərində xəstəlikli bir gündəkiçilik, bəzilərində də hırs (*qəzəb, kin*) və düşkünlük təsvirinə yarar, şərtə bağlı bir konu şəklini alıyordu. Nizami ilk dəfə olaraq bu gələnək (*ənənə*) halındakı alışqanlığın kökləşmiş şəklini dəyişdirmişdir. Saflıqları və boyalarının mühafizəsi xüsusunda həssaslıq göstərmədən o, ərəb vaqeyinamələrinin (*das-*

¹ S.E.Vilson. “Həft Peykər” İki cild. London, 1924.

*tanlarının) az çox mənqibəli (əfsanəli) hekayələrini “İskəndəriyə məktəbi” romançılığının uydurmaçılığı ilə qolayca birləşdirərək bir əkdəş (*amalgam-sintez*) yoğurmuşdur.*

“Xosrov və Şirin” ilə “Həft peykər” mənzumələrində lirik şəkil (*qaramiyat*) üstün gəlməkdədir. Qəhrəmanı İskəndər olan “İskəndər-namə” romanı isə bilməsə ikinci qismində öyrədici (*didaktik*) mahiyətdə, xeyallanmış uydurmalarla əxlaqi təlimatı (*hikəmiyatı*) hər addımda təkrarlayan bir əsər olub, lirik mənzumə mahiyətini qeyb etmişdir.

“Tərcümeyi-hal mübaliğələrindən göz çevirərək söyləməliyim ki, Nizami mənqibəsi bir-birindən fərqli iki şəxsiyət göstərməkdədir: bir yandan məddahlıq yapan, izaz və ikram (*iltifat, müükafat*) düşkünü bir divan şairi,¹ o biri yandan da sufiliyin qərib görüşlərini daşıyan qoyu bir mistik. Bunu da qeyd edəlim ki, o çağdakı İran cəmiyyətini sürükləyən düşüncə axıntısını gerçəkdən ikiyə bölən və biri-birinə bu qədər ayqırı (*müxalif, zidd*) olan bu iki duyu arasında ittifaqın önəmi son çağlarda iki misli artmışdır. Eyni xarakteri biz Camidə, Əlişir Nəvaidə və çökkmə (*inhibitad*) dövrünün bəlli başlı bütün müməssillərində dəxi buluyoruz. Bununla bərabər, Nizami kəndini təqlid edənlərin üstündə eşi (*bərabəri*) bulunmayan bir yüksəkliyi mühafizə edərək, gərək şəkil, gərəksə vəzn baxımından daha olqun bir tipdir. Nə istədiyinin bəlirsizliyi ilə ifadəsindəki düyümlülükdən (*affectation*) (*dolasıqlıq*) xoşlanmamaqla bərabər, insan onun hekayəciliyindəki vergiyə, təsvirçiliyindəki qüdrətə və ifadəsindəki dürülü imkanlara gerçəkdən heyran olmaqdadır”.²

Turin Universiteti professoru **İtalo Pittsi** 1894-də “*Storia della poesia Persiana*” (“*Fars poeziyasının tarixi*” – red.) adında əsaslı bir əsər nəşr etmişdir. İran ədəbiyatını konular və dövrlər üzərinə sınıflayıb (*gruplaşdırıb*) incələyən müəllif kitabını bütün şairlərin

¹ Yazarın Nizami haqqındaki bu anladışı mübaliğəlidir. Şairin izaz və ikram (*iltifat, müükafat*) düşkünü bir məddah olduğunu iddia etmək tərcümeyi-halını xarakterizə edən **vəqalara (hadisələrə) ayqırı (zidd)**) gəlməkdədir.

² C. Barbie de Menard. “La Poesie en Perse”. Paris. 1877.

əsərlərindən tərcümə edilmiş örnəklərlə süsləmişdir (*bəzəmişdir*). Bu arada fikir, sənət və həyatı üzərində ciddiyət və təfsilatla durduğunu Nizamidən önemli parçalar vermişdir. O vaxta qədər Avropada İran ədəbiyatı üzərinə yazılmış bütün əsərləri təqiqdən keçirərək incələyən Pidzi İtalyan ədəbiyatı ilə İran ədəbiyatı arasında dəyərli qarşılaşdırılmalar dəxi yapmışdır. Bu çeşiddən olaraq, müəllif Nizami ilə yeni İtalyan klassiklərindən **Bokkaçonun (Bokaçyo)** əsərləri üzərində durmuşdur.

Pittsi Nizaminin “**Bəhram Gur**”u ilə Bokkaçonun “Ameto”su arasında dərin bir bənzərlik buluyor. “Həft peykər” qəhrəmanı kimi, “Dekameron” qəhrəmanı da yaman (*yaxşı*) bir ovcudur. Bəhramın Ərəbistan çöllərindəki ovculuğuna müqabil, Ametonun da ormanlıqlarda, vəhşilər arasında qoşuşması (*gəzib dolaşması*) vardır. Nizamidə olduğu kimi, Bokkaçoda da yeddi köşkdə (*sarayda*) yerləşən, yeddi gözəl, Ametoya, hər gecə birər eşq masalı (*nağılı*) söylüyollar... Gəncəli şair kimi İtalyan şairi də hekayə söyləyən dilbərlərin oturduqları köşkləri yeddi rəngə boyamış və bunları oturduqları köşklərin rənglərinə uyar bir şəkildə geyindirmişdir. Pidzi bu rənglərlə süslərin Bokkaçoda şaşılacaq dərəcədə Nizamidəki rənglərlə süslərin (*bazək*) eyni olduğunu önəmlə qeyd etməkdədir.

Fəqət İtalyan hekayəsində bu yeddi rəngin gizli və rəmzli heç bir mənası yoxdur. Bokkaço olayları nərədən gəldiklərini və nə kimi önemdə olduqlarını fərq etmədən gəlişi gözəl nəql etmişdir. Halbuki “İran” hekayəsində bunun bəlli bir mənası vardır. Yeddi yıldız (*sayıyarə*) əqidəsi gərəyincə, bu yeddi rəngli köşklər əski münəccimlik və dini bir sistemlə ilgilidirlər. Yeddi səyyarəyi (*planeti*) təmsil etmək üzrə, yeddi qübbəli bir saray yapmayı, memar Simnarın kral Nema-na təklif etdiyini Nizami “Həft peykər”ində hekayə edər.

Pittsi Bokkaçonun kəndinə məxsus ədəbi bir okul (*məktəb*) sahibi olduğunu əlavə etməklə bərabər, hər iki əsərin biri-birinə bu qədər bənzəməsinə də şəşiyor (*çaşır*).

“İran hekayəsində hər şeyin kəndi yerində bulunduğuna” baxılırsa, İtalyan hekayəsinin bir təqliddən ibarət olduğuna hökm etmək gərək-

dir. Fəqət Pittsi Bokkaçonun, doğrudan-doğruya, “Nizaminin varisi olduğunu” pək də söyliyəmiyor. Ancaq “gərçi Nizami 1204-də, kəndisindən (*yəni Bokkaçadan*) bir buçuq əsir əvvəl ölmüşdür” deyir.

Müəllifə görə, Nizaminin əski Pəhləvi qaynağından aldığı eyni hekayənin hərhənki bir yoldan Batıya keçmiş bulunan başqa bir surətini Bokkaço da qullanmış ola bilir. Bilxassə, Bəhram Gur hekayəsi Batıya çabuq (*tez*) yayılı bilirdi, çünki XII yüzildə Sicilyada bulunan **İbni Zəfər**¹ kəndi kitabının dördüncü bölümünə bu hekayəyi almışdır.

Nizami ilə Bokkaço arasındaki bənzərliyi digər avropalı tədqiqçilər də bəlirtmişlərdir (*qeyd etmişlər*). Alman müstəşriqi (*şərqşünası*) **Yosef von Hammer** bunu daha 1818-də işarət etmişdir. Hammerə görə, sadə, “Həft peykər” ilə “Dekameron” hekayələri arasındaki bənzərlik baxımından deyil, qadınları ideallaşdırma baxımından dəxi, Nizami ilə Bokkaço biri-birini andırırlar.²

Ukraynalı tanınmış müstəşriq **A.Krimski** “Brokhauz Efron” tərəfindən nəşr olunan “Rus ensiklopedisi”nə yazdığı “Iran ədəbiyatı” məqaləsində XII yüzilə şeir baxımından çox dəfə romantik epope dövri deyilir, çünki bu dövrdə Firdovsidən sonra İranın ikinci böyük epope şairi Gəncəli Nizami yaşamışdır...” deməkdədir.

1906 və 1912-də nəşr etmiş olduğu rusca “Iranın, İran ədəbiyatının və dərviş sufizminin tarixi”³ adlı əsərində isə eyni yazar Nizamiyi böylə anlatmaqdadır:

“Nizami Iranın ən eyi romantik, daha doğru bir deyimlə, sufi və romantik şairidir, kəndisindən sonra İran romantikləri için daimi təq-

¹ Ibni Zəfər (*ad farsca da yazılıb – red.*) 1169-da ölmüş ərəb ədiblərindəndir. Sicilyada dünyaya gəlmiş, Məkkədə təhsil etmiş və XII yüzil başlarında Sicilyada yaşamış və məşhur əsərini Sicilya əmiri Məhəmməd Ibni Əbulqasimə ithaf etmişdir. Bu əsər türkcəyə Qara Xəlil tərəfindən tərcümə edilmiş və İstanbulda (h. 1285) basılmışdır. İngiliscəyə dəxi tərcümə edilmişdir (1852) “Sələvan əl-mətafi ədəvan əttəba” (*ad farsca da yazılıb – red.*) adını daşıyan bu əsər Təbrizli Nizam tərəfindən h. 768-də “Riyaz əl-mülük fi riyazat əs-sülük” (*ad farsca da yazılıb – red.*) adıyla Sultan Üveys adına farscaya çevrilmişdir.

² İ.Von Hammer. “Geschichte der Schönen Rederkünste Persines”. Wien. 1818.

³ A.E.Krimski. “İstoriya İрана, yevo literaturu i dervišskoy filosofii sufizma”. 2 c, 1906-1912.

lid, bənzətmə qaynağı və örnəyi olmuşdur. O, sadə İran deyil, türk ədəbiyatının da son dərəcə sevilən bir tipini təşkil etmişdir”.¹

Krimski XII yüzil ədəbiyatının xarakterini anladırkən Böyük Səlcuq imperatorluğunun çöküşünə rastlaşdırıldından dərbəylik şəklini alan bu dövrdə ədəbiyatın bir yandan məddahlıq, bir yandan da sufilik ilə dərvişliyə düşdürüyü qeyd ediyor. Bunlar arasında Nizami müstəsna bir yer tutuyor. Sufilik və tərki dünyalığa verilmiş olmaqla bərabər o, romantizm yapıyor və eşq əfsanələri yaradıbor. Aşıq tip-lərini suficə fikirlərinin birər rəmzləri kimi qullanmaqla bərabər, şairin yaratmış olduğu tiplər birər gerçək varlıqlardır. Bu hal məsələyə vaqif olmayan oxuyucuları şaşırda bilir, çünkü “Məxzənül-əsrar” sahibinin sonradan qalxıb da “Xosrov ilə Şirin” yazacağını təxmin etmək belə gücdür (*çətindir*)”.

Şairin yaradıcılığını son dərəcə yüksək tutan akademik S.F.Oldenburq Nizaminin incələnməsini gənc müstəşriqlərə tövsiyə edərkən onun “ruhşunas” bir şair olduğu heç bir zaman ihməl (*unudulmaz*) edilməz, deyirmiş.²

“Bir Sasani tacdarı Xosrov, alçaq (*təvazökar*) könüllü bir işçi – Fərhad, bir ərəb dəliqanlısı Məcnun, kim olursa-olsun, şair onu ələ alınca ruhunun bütün incəliklərinə nüfuz ediyor və yaşıdagı sosyal şərtlərlə bulunduğu yaşa görə bu ruh bütün vüzühiylə (*aydınlığı ilə*) təsvir olunuyor”.

1941-də³ Nizaminin ildönümü münasibətiylə, Bakıda Y.Bertels tərəfindən rusca “Böyük Azərbaycan şairi Nizami” **başladıgı (başlığı olmalı, texniki xə tadır – red.)** altında bir monoqrafiya yayımlanmışdır. Kitabımızın başqa bir bölümündə tənqiddən keçirəcəyimiz bu əsər sovet şərtlərinə verdiyi “həqq-ı təlif” vergiləri ilə müəllifin müəyyən bəzi meyilləri müstəsna, ümumiyyətlə, Nizaminin həqiqi

¹ Nizamiyə türkçə bənzətmə yazarlar arasında Krimski Füzuliyi bılxassə (*xüsusi silə*) bəlirtməkdədir (*qeyd edir*). XVI yüzildə yazdığı “Leyli və Məcnun”la Füzuli sadə Nizamiyə bənzətməklə qalmamış, eyni zamanda, bu konunu işləyərək, yaradıcılığın bir şah əsərini vücudə götirmiştir.

² “Bulletin de L’Academie des Sciences de L’URSS”. No. 2, s.25. Mosc. 1941.

³ (Bu kitab 1940-ci ildə nəşr edilib. Texniki xə tadır – red.)

dəyər və böyüklüyünə layiq bir diqqət və sevgiylə yazıldığını etiraf etmək gərəkdir.

Bertelsə görə, Nizami Səlcuq imperatorluğunun çöküşü üzərinə yer-yer bəlirən aristokrat dərəbəy zorakılıqları ilə şəhərlilər arasında çıxan mücadilə şərtləri içində meydana gəlmışdır. Marksist və materyalist təsnifinə və tarixi anlama metoduna uyduraraq Bertels Nizamiyi o zaman için inqilabçı bir topluluq olan şəhərin və şəhərlilərin ideoloqu və fikirlərinin tərcüməni deyə tələqqi (*dəyərləndirir*) ediyor. Eyni zamanda, Nizami, ona görə, ancaq Qafqasyada bulunan Gəncə kimi bir şəhərdə yetişə bilirdi. Çünkü “Səlcuqlular dövründəki memarlıq kimi müsəlman gələnəkləriylə (*ənənələriylə*) xristian Qafqasyanın bədii dəyərlərini birləşdirən bu müstəsna zəka ancaq o zamankı şəhərin, bilməsə Güney Qafqasya şəhərinin şərtləri içində çıçəklənə bilirdi”.

Nizaminin ictimai şəxsiyəti üzərində duran müəllif deyir ki:

“Bir insan və cəmiyət adamı olaraq Nizami XII yüzildəki eyi vəsiflərini həmən həpsini kəndində daşıyır. Onun təlimatı ciddi və haşindir (*kəskindir*). O, insanı oxşamaz (*pisləməz*), kəndi tutduğu yoldan sapmaz, eyi bir gələcəyə inanır, ölüm qorxusu qarşısında Sədinin köləlik yoluna girməyə razı olmaz”.

Şairin sənətkarlığından bəhs edərkən Bertels “Xosrov ilə Şirin”ə temas edərək bunları söylüyor:

“... Nizaminin ikinci mənzuməsi “Xosrov ilə Şirin” cahan ədəbiyatında eşi (*bərabəri*) bulunmayan heyrət verəcək dərəcədə olqun bir əsərdir. Yaxın Doğu ədəbiyatında ilk dəfə olaraq insanın şəxsiyəti bütün dəyərləriylə bərabər bizi göstərilmişdir. Həm də şairi epeyi (*xeysi, olduqca*) bağlayan gələnəklərlə (*ənələrlə*) yerləşmiş bir konu-yu işləmək surətiylə” (s.72).

“Həft peykər”dən bəhs edərkən müəllif bu görüşdə bulunuyor:

“Yazılışlarındakı ustalığa görə, bu hekayələr romançılığın ağılları şaşırıdan əsərlərindən Hoffmanın¹ məşhur masallarına (*nağıl, he-*

¹ Hoffman alman romantizminin ən bəlli-başlı müməssillərindəndir (*nümayəndələrindən-dir*). 1776-da doğulmuşdur, 46 yaşında ikən 1822-də vəfat etmişdir. Əvvəlcə memarlıqla

kayə) bənzətməkdəirlər, bilxassə (*xüsusən*) bunlardakı inandırıcılıq eyni üsulla, yəni xəyal ilə həqiqətin qarışması, daha doğrusu, ən ufaq incəliklərinə varincaya qədər bunların biri-biriylə hörülməsiylə əldə ediliyor” (s.91).

Şairin ədəbi tərkəsi (*ırsı*) məsələsinə gəlincə, Bertels, hər şeydən əvvəl, Doğu ilə Batı kültür gələnəklərinin Nizamidə qarşılaşdığını və biri-birinə qarışlığına işarət ediyor. Nizamidən əvvəl Yaxın Doğu ədəbiyatında Batı təsir və ya intibalarının (*ızlərinin*) bulunduğu inkar ediləməz. Məsəla, Bertels deyir: “X-XI yüzil şairi Ünsüridə əski yunan dastanlarının bir taqım (*qisim*) izləri bulunmaqdadır. Fəqət kimsə, bu konu baxımından, Nizami qədər əlverişli şərtlər içində bulunmamışdır. O, iki kültürün tam qarşılaşduğu coğrafi bir mövqedə yaşamışdır. Bu kimi əlverişli şərtlər isə başqalarına pək nəsib olmayışdır.

Firdovsidəki şövalye (*cəngavərlik, qəhrəmanlıq*) romanının özəlliyi Nizamidə yoxdur. Nizami sadə olayları hekayə etməklə qalma-mış, qəhrəmanlıq dastanının dar çərçivəsi dışına (*xaricinə*) çıxmış, eyni zamanda, tiplərinin ruhi hallarını dəxi dərindən-dərinə incələmişdir, bu surətlə də romantik bir dastan yaratmışdır. Kəndisindən əvvəl bu işi “Veys və Ramin”də Fəxrəddin Qorqani yapmaq istəmişsə də, başaramamışdır. Bu surətlə, Nizami epik dastanın örnəyi ni meydana qoymuşdur. Nizamidən sonra əski gələnəklərə bir daha dönmək mümkün olmamışdır. Sonradan “Şahnamə”yə bənzədilərək “Teymurnamə” və “Şahənşahnamə”lər yazılmışsa da, bütün bunlar epigonik (*mübtəzəl*) (*təqlidçilik*) bir mahiyət almışlardır”.

Bu yoldakı görüşlərinə davam ilə Bertels deyir ki:

maşğul olmuşsa da, sonradan ədəbiyatla uğramışdır. 1814-də “Fantasiestücke in Collats manier” əsərini yazmışdır. Bu Kolats XVII yüzil fransız rəssamıdır. Kolatsın xüsusiyəti realita ilə fantaziyi biri-birina qarışdırmaqdadır. Hoffman şöhrətini “Die Goldene Top” və “Die Elixiers des Tenfels”də bulmuşdur. Onun göz qamaşdırıq fantazisi ən kəskin realita ilə ahəngdədir. Görülməmiş əcibələrin (*möcüzələrin*) yanında kəndi devrinin ən həqiqi gerçəkləri təsvir edilməkdədir. Hoffmanın Viktor Hüqo, Henrix Heyne və başqa romantiklər üzərindəki təsiri məlumdur.

“İnsan ruhunu gərəyincə anlamamaq nəticəsində yapılan dərin inçeləmə Nizamiyə cahan ədəbiyatının ölməz əsərləri arasında daimi yer almış klassik qəhrəman tipləri yaratmaq imkanını vermişdir. Şirin, Fərhad, Leyli, Məcnun, Bəhram və İskəndər üzlərinin tam çizgilərini Nizamidə bulmuşlardır (*tapmışlardır*). Türkiyədən ta müsəlman Hindistana qədər onlar bu biçimləriylə Yaxın Doğunun bütün ədəbiyatına keçmişlər və bu hallarıylə bizim günlərimizə qədər yaşamışlardır, irəlidə dəxi yaşayacaqları təbiidir. Nizamidən sonra gələn yazarlar bu qəhrəmanların xarakterlərini kəndilərinə görə dəyişdirmək istəmişlərsə də, bu xüsusda önəmli bir şey yapmağı başaramamışlardır” (s.141).

Bertelsə görə, mənzumələrin yazılışında Nizaminin qoyduğu yeni əsas eşq dastanının müəyyən tiplərini, adəta, qanunlaşdırmışdır. Nizami üç türlü eşq bəlirdir: a) qəhrəmanca eşq; b) faciəli və ya fəlakətli eşq; c) keyf için yapılan səthi və ya oyuncaq eşq. Bu üç türlü eşq hekayəsinin hər növünü Nizami müəyyən bir vəznlə yazmışdır. Bunlar ərəb-İran vəznini, yəni əruzu qullanan bütün millətlər üçün eyni növdən eşq mənzumələrinin dəyişməz birər (*yegane*) vəzni olaraq qalmışlardır. “Leyli və Məcnun” konusu, məsəla, 800 ilin içində bir dəfə da olsun “Xosrov və Şirin” vəzniylə yazılmamışdır.¹ Bertelsin dediyi kimi, bu, Nizami tərzinin kəndindən sonra gələnlər üzərində nə qədər böyük bir təsiri olduğunu göstərir.

Nizaminin yaratdığı qəhrəmanlar, sadəcə, kəndisindən sonrakı ədəbiyat üzərinə təsir yapmaqla qalmamışdır. “Xəmsə”dəki qəhrəmanlar xalq kütləsi tərəfindən dəxi Nizamidən gələn təsir ilə doğrudan-doğruya tanınmışlardır; bu kütlənin oxuma və yazma bilmədiklərini göz önünə alırsaq, – Bertels deyir, – “bu işin ancaq Nizami sənətinin dahiliyi və insana qarşı bəslədiyi sevginin böyüklüyü sayəsində vücuda gələ biləcəyi aşikar olur”.

¹ Yazarın bu yoldakı kəsdirmə söyləyişini hər nə qədər şərh edə biləcək bir örnek varsa da, bu istisna, şübhəsiz, onun əsas fikir və hökmünü dəyərdən düşürəməz. “Leyli-Məcnun” konusu yalnız bir dəfə Nasiru-Hindu tərəfindən “Xosrov və Şirin” vəzniylə yazılmışdır (M.Ə.Tərbiyət. “DANIŞMƏNDANI AZƏRBAYCAN”).

Nizami tipləri, Bertelsin təsnifinə görə, türk, gürcü, erməni, özbək, türkmən, tacik, fars və başqa xalq ədəbiyatlarına da əslində olduqları kimi keçmişlərdir. “**Homeros**” (**Homer**) herolarının (*qəhrəmanlarının*) Avropadakı şöhrətlərindən Nizami qəhrəmanlarının Doğudakı müvəffəqiyyətləri daha qətidir (*kəskin, tərəddüsüz*).

Nizami türlü xalq ədəbiyatları üzərinə təsir yapdığı kimi, kəndisi dəxi xalq ədəbiyatından (*folklor*) faydalanmışdır. Müəllifə görə, bu onun əsərlərinə ayrı bir önəm və canlılıq vermişdir.

Türlü cəbhəsindən incələdiyi Nizaminin böyüklüğünü təyin için müəllif bir ölçü bulamıyor, cünki:

“Nizami için ölçü yoxdur, onu ancaq kəndisiylə ölçmək mümkündür!” (s.125)

Nizami haqqındaki özəl görüşünü bildiyimiz **Hötenin** klassik İran şairlərinin topu (*toplum, hamısı*) haqqında **Şansolye fon Mülkerə** söylədiyi məşhur bir sözü vardır:

“İranlıların beş yüz il içində yetişən şairlərindən ancaq yeddisini yeddi yıldıza bənzədərək bəyəndikləri söylənir. Halbuki onların bəyənmədikləri arasında bir çoxları məndən daha parlaqdır”.

Mədəniyət dönyasının ən böyük şairi tərəfindən kəndisindən üstün olduğu etiraf edilən bu yeddilərdən biri, yuxarıdan bəri anlatığımız görüşlərdən də bəlli olduğu kimi, bəlkə də birincisi **Nizamidir!**..

İKİNCİ BÖLÜM

NİZAMİNİN BEŞ KİTABI

BEŞLİK

*Tasarladım (hazırladım) mən əvvəlcə “Məxzəni”
Tutmadı gevşəklik (zəiflik) bu işdə məni.*

*Bu surətlə yağılı, dadlı topladım,
XOSROV – ŞİRİN dastanına başladım.*

*Bundan sonra bir başqa pərdə açdım,
LEYLİ – MƏCNUN sevdasına ulaşdım.*

*Bu qıssəyi (qüssəni) bitirmiş oldum həmən,
YEDDİ GÖZƏL sarayına çəkdim yüyən.*

*İndi şeirin mən girdim meydanına,
Davul (təbil) vurdum İSKƏNDƏRİN NAMINA.*

N i z a m i

“PƏNC GƏNC” VƏ YAXUD “XƏMSƏ”

Nizamidən qalan ədəbi miras, Doğu ədəbiyatında bulunan bütün şəkilləri qavramaq üzrə, 48 min beyiti bulmaqdadır. Bundan 19 mini şairin nisbətən az məşhur olan “Divani əşar”ını (*qəzəllər, qəsidələr və başqa parçalar*) təşkil etməkdədir, ötəki (*qalanını*) 29 min beyit isə bu bölümün konusu (*mövzusu*) olan beş kitaba daxildir.

Bizim “beş kitab” dediyimiz bu konular məsnəvi tərzində yazılmış beş müstəqil mənzumədən ibarətdir. Şair kəndisi bu beş kitabına “Pənc gənc” (“Beş xəzinə”) adını vermişdir. Təzkirəçilər ilə kitabçılar isə beşi bir arada toplu bulunan bu məsnəvilərə, qısaca, ərəbcə terminlə “Xəmsə” demişlərdir ki, türkçəyə çevirincə “beşlik” deyə biliriz.

Nizami bilməsə (*xüsusilə*) bu “Beşlik”i ilə tanınmışdır. “Nizami Gəncəvi” ilə “Xəmse-ye Nizami” təbirləri (*söz birləşmələri*) ədəbiyyatın biri-birini tamamlayan iki məşhur tərkibidir.

“Xəmsə”nin dışındaki (*kənarındakı*) “Divan”ı dəxi yüksək bir dəyərdə isə də Nizamiyi Nizami olaraq bütün şairlərdən ayıran və ona kəndi özəlliyini təmin edən şey əsl bu beş kitabdır. Ustad kəndisi də sonuncu əsəri “İskəndərnamə”nin müqəddiməsində buna işaret etmişdir.¹

¹ Su-ye “Məxzən” averdəm əvvəl bəsiç,
Ke sosti nəkərdəm dərin kar hiç.
Və-zu çərbo şirini əngixtəm,
Be Şirino Xosrov dəramixtəm.
Və-z-anca sərapərdə birun zədəm,
Dər-e eşq-e Leyli-vo Məcnun zədəm.
Və-zin qesse çun baz pərdəxtəm,
Su-ye “həft peykər” fərəs taxtəm.
Konun bər bosat-e soxənpərvəri,
Zənəm kus-e eqbal-e İskəndəri. (*farsca*)

Bunun için biz də okurlarımıza (*oxuyucularımıza*) bu kitabları, genəl (*ümmümi*) surətdə olsun, tanıtmaq istəriz. “Beşlik” tanınmadan Nizamiliyi təşkil edən fikirlərlə sənətə aid özəllik və yaradıcılıq haqqında bəlli bir fikir edinmək (*aşılamaq*) mümkün olamaz.

“Beşlik” içindəki mənzumələrin yazılmış olduqları tarix sırasına düzənlənmişdir. Biz də bu beş kitabı eyni sıra ilə xülasə ediyoruz.¹

Lap əvvəl “Məxzən” tərəfə safərbər oldum,

Bu işdə heç bir süstlük göstərmədim.

Ondan yağ ilə şirnini yığıb,

“Şirin və Xosrov”a qarışdırıdım.

Onlardan (uzaqlaşarkən) öz şah çadırımı dışarıda qurdum,

“Leyli və Məcnun”un məhəbbət qapısını döydüm.

Bu dastanı bitirdikdən sonra,

Atımı “Yeddi ulduz” (gözəl”) tərəfə çapdım.

İndi isə sözyaratma büsətində əyləşib,

İskəndər “İqbəl”ının şəninə təbil vururam. (*tərcüməsi*)

¹ Bu beş kitab şairin vəfatından çox sonra bir cild içində, “Xəmsə” ünvani altında toplu bir hala gətirilmişdir.

I

MƏXZƏNÜL-ƏSRAR

*Bismillah ər-Rəhman ər-Rəhim
Həst gəlid-e dər-e gənc-e həkim¹*

2263 beyitdən ibarət olan bu məsnəvi h. 559-da (m. 1163/4) yazılmışdır.² Bu zamanda şair daha gənc idi. “Məxzənül-əsrar”ı tamamlaşlığı sırada Nizaminin 20 yaşlarında olduğu təxmin edilməkdədir.

“Pənc gənc”in ilk “xəzinəsini” təşkil edən “Məxzənül-əsrar” kəndisindən sonra gələn dörd “xəzinə” əsərdən şəkil etibariylə bamaşqadır. Bu, nə bir eşqin macərasını, nə də bir hökmdarın dünyayı tutmasını anladamaz. Bu, nə bir hekayə, nə masal (*xalq yaradıcılığı*), nə də dastan deyildir. Bu baxımdan, onun “Beşlik”dəki o biri arkadaşlarına bənzərliyi yoxdur. Onlarla ortaqlığı sadəcə yazılıdığı “məsnəvi” tərzi ilə təlqin etdiyi Nizamicə fikirlərdir. Bu kitab “Beşlik”in ötəki (*o biri*) dörd kitabı kimi şəkil baxımından bir bütünlük göstərəməz, fəqət bu onun mənaca da bir bütünlükdən uzaq qaldığını ifadə etməz, biləkis (*əksinə*), “Məxzənül-əsrar”ın yazılışındakı əsl məqsəd şairdən ziyadə, həkim və şeyx Nizaminin əxlaqcı fikirlərini içdən bir bağlılıqla oxuyuculara təlqin etməkdir. Bu nöqtədəndir ki (*baxımdandır ki*), kəndisinə (*ona, özünə*) bir kitab deyə biliriz: din yayan müqəddəs bir kitab.

¹ (Başdakı bu beyit farsca, ərəb hərfləri ilə yazılib – red.)

(Bismillah-ər-Rəhman ər-Rəhim həkimin xəzinəsinin qapısının açarıdır) (tərcüməsi – red.)

Qeyd: (bu beyitlər Nizamiyə məxsusdur – red.)

² M.Ə.Tərbiyat. “Danişməndan-i Azərbaycan”ında “Məxzənül-əsrar”ın rəbi-əl-əvvəlin 24-də tamamlanmış olduğunu yazar ki, bu, 20 şubat (*fevral*) 1164-ə təsadüf edər.

“Məxzənül-əsrar” təlqinçi bir əsərdir. Burada şair nəzm dili ilə, suficə fikir, əqidə, əxlaq və dünyagörüşünü başqalarına təlqin və təlim etməkdədir. O, ilahi hikmətlərin sırrınə ərmış (*varid olmuş*) və bunları bir “xəzina” halında “ərənlərə” əmanət etmişdir.¹

“Beşlik”in bu əsərində biz fikirlərini rəmzlər, rəmzli hekayələr, misallar və şairanə təşbihlərlə təlqin edən və hər şeyi tək bir varlıqdan görən bir mürşidlə qarşılaşıyoruz.

Bu mürşid kitabına, adət üzrə, cənabi həqqə xitab edən bir həmd (*alqış*) və münacat (*allaha xitabla yazılmış şeir forması*) ilə başlıyor. Nizamiyə görə – ki, müsəlmanlığın Allah haqqındakı ana əqidəsi də budur – “bütün varlıqlar ondandır: zəif topraq onun bayrağı altına sığınmışdır. Biz onunla durur ikən o, kəndi kəndinə durmuşdur. Varlığının bəlli bir şəkil və surəti yoxdur. Kimsəyə bənzəməz. Dəyişməz. Öləməz. Hamımız fani ikən yalnız o, baqidir (*əbədidir*). Yüksəkliklə qütsiliyə (*müqəddəsliyə*) sahib olan odur!”

Bundan sonra, Həzrəti Peyğəmbərin mədhi gəliyor. Nizami bu əsərində “nəti Nəbi”yi (*Peyğəmbərin tərifi*) dörd dəfə təkrarlıyor. Nizamiyə görə, hökmü qiyamətə qədər sürəcək ən böyük bilgi və hidayət sahibi olan rəis (*rəhbər*) Məhəmməddir. Böyük bir peyğəmbər sifətiylə o, allahlıqla daimi və səmimi bir münasibətdədir. Merac bu ruhi münasibətin bir rəmzidir. Sufilikdəki allahlıqla ruhi təmas əqidəsinin şairanə bir rəmzini görüyü bulunan merac mənqibəsinə (*dastanına*) Nizami həzrəti Məhəmmədi mədh edərkən xüsusi bir etina ilə daima ovdat etməkdədir (*qayıtmagdadır*).

Peyğəmbərin mədhindən sonra, klassik üsula görə, sıra kitabın ithaf olunduğu padşah Ərzincan hökmdarı Bəhram şahın mədhinə gəliyor. Bu xüsusda keçənki bölümdə məlumat verilmişdir.

Daha sonra şair bizə sözün şərəf və fəzilətini anlatmağa qalxiyor. Şairə görə “yaradılış pərdəsinin açılmasıylə varlıq səhnəsinə ilk gələn söz olmuşdur”. “Söz (*yəni şeir*) söyləməkdəki sir pərdəsi, peyğəmbərliyin bir kölgəsidir”.

¹ Məxzən’i Cəlaləddin Ruminin “Məsnəvi”sinə bənzədirler.

Məxlulqlar arasında qidəm (iyerarxiya) – (*qədimliyi-təzəliyi*) fərqi gözlədilirkən “Tanrı həzurunda ilk səftdə (*sıradə*) peyğəmbərlər, ikinci səftdə də şairlər durmuşlardır”.¹

Şeirlə şairin paye (*rütba*) və şərəfi təyin edildikdən sonra bir-iki firça ilə Nizami bizə ilahi eşqlə coşan sehrli bir şair olaraq kəndi portresini çiziyor.

Məsələnin eyi anlaşılması üçün əlavə etməliyiz ki, Nizaminin peyğəmbərlər dərəcəsinə çıxardığı şair həvəslərinə deyil, qəlbinə bağlı olan şairdir. “Həvəs yol kəsicilərindən qorxmayı” və “həyatdaancaq qəlb rəhbərliyilə yürüməyi” o, bilməsə (*xüsusilə*) tövsiyə edər. Nizamiyə görə, “qəlbləri qüvvətli olanlar hər iki dünyada müvəffəqdirler”.

2

Böylə bir müqəddimədən sonra şair son dərəcə nəfis və olağanüstü gözəl bənzətmələr, incələmələr və təsvirlərə süslü (*bəzənmiş*) bir-iki fəsildə kəndisi ilə həsbihal (*dərdləşərək*) edə-edə cəzbəyə (*vəcdə*) gəliyor. Bu hal ilə Allaha qovuşuyor. Onunla baş-başa qalıyor, özəl deyimlə “xəlvət” yapıyor. Maddi ilgilərdən sıyrıldığı bu təcərrüd (*yalnızlaşma*) hallarında mistik bir təxəssüs (*hissiyat*) ilə o, Allahın həzurunda olduğunu anlıyor, həqiqi aydınlığa ərişiyor (*qovuşur*). Məsuddur. Bu səadətini o, istəyinə ərmış (*çatmış*) bir adam sevinciyə anladıyor. Bu “ərənlik”, “gündüz qədər aydın bir dərəcədə”, bir “merac gecəsində” vüqu bulmuşdur. “Öylə bir gecə ki, düşməni bulunan gündüz belə onun kimi bir gecə olmaq istər!”

Kəndi kəndinə yüksələrək ruhunun peyğəmbər kimi merac edərək həqlə təmasa gəldiyini böyləcə anlatdıqdan sonra şair vəhy deyilsə də, kəndinə ilham olunan hikmətləri yaymağa qoyuluyor ki, kitabın əsl təlqinçi məqalələri də burada başlar.

Topu (*cəmi*) 20-yi bulan bu məqalələri aşağıda xülasə ediyoruz:

¹ Pişo pəsi bəst səfə kibriya,
Pəs şoəra amədo piş ənbiya. (*farsca*)

Birinci məqalə “İnsan-i kamil və təriqi dünyalıq” (*tərkidünyalıq*) haqqındadır. Adəm baba Allahın buyruğundan kayaraq (*çixaraq*) günah işlədiyi için cəzaya uğramış, yer üzünə qovulmuşdur. Fəqət günahını anlıyaraq tövbə etdiyi için yerdə Allahın xəlifəsi təyin olunmuşdur. Nizami bu qissədən (*hekayədən*) bu hissəyi alıyor: “Allahdan qorxmaq və ona mütləq surətdə təslim olmaq. Bunda ona görə, heç bir təhlükə yoxdur, çünkü “Allahdan yaxşılıqdan başqa bir şey bəklənəməz”. “Fəna olan biziz. Allah isə yaxşılığın ta kəndisidir”. “Qüsürumuzu anlıyaraq Allaha siğınraq, şairə görə, daima rəhmət-də və ehsanda oluruz”.

İkinci məqalə “Ədalət və insaf” haqqındadır. “Ədalət ağılı məm-nun edən bir rəhbərdir. Məmləkət işləri yalnız ədalət sayəsində görülür. Yurdancaq onunla məmur (*abad*) olur”.

Üçüncü məqalə “Dünyanın da dəyişən bir varlıq olduğu” haqqındadır. Dönən fələk çarxının altında hər şey inqilaba və zavala məhkumdur. Boyuna keçməkdə (*yaşa dolan*) olan zaman bizimlə daima müxalifətdədir, o bizimlə oynar: “gah canlılara əmir (*hakim*), gah da saxsıçılara (*kuzə düzəldənlərə*) çamur yapar”.

Dördüncü məqalə “Padşahın təbəəyə (*rəiyətə*) qarşı vəzifəsi” haqqındadır. Dünyanın əsası ədalətsizlik üzərinə qurulmuşsa da, dünyayı idarə etmənin şərti ədalətdir. Kim bu “evdə” bir gecə ədalət işliyə bildi isə, kəndinin yanındı evini yaptı, deməkdir.

Beşinci məqalə “Kəndinə güvənmək və kimsəyə əl açmamaq” haqqındadır. Nizami “bir ovuç bugdaya bənzər arpa” için “ürək dənəsini arpa ilə bugda kimi üyütmənin” əleyhinədir. Ona görə, “cimrilərin (*xəsislərin*) əkməyini yeməkdən isə topraq yemək daha yaxşıdır”. “Əlini, – deyir, – buna ona uzatmaqdansa bir işə uzatı ver!”

Altıncı məqalə “Təhəmməl (*dözümlü*) və riyazət” haqqındadır. Burada şair mütəhəmmil olmanın insana ruhi istiqlal və mətinlik verəcəyi fikrini dəstəkliyor. Ona görə, “özgündərlik illəti (*xudpəsəndlik xəstəliyi*) fəlakət dərbələriylə (*zərbələriylə*) eyiləşir bir xəstəlik-dır”. “Eyiliyi haqq etmək için kötülüyü (*pisliliyə*) qatlanmak gərək-

dir”. Çünkü “hürriyətə götürən hər yolculuqda sevinc günlərini önləyən üzüntü günləri vardır”.

Yeddinci məqalə “İnsanlıq şərəfi” haqqındadır. Bu şərəf insana keyfinə və həvəslərinə qapılmaqla deyil, onlara hakim olmaqla təmin olunur. Əsl insan, nəfsinə hakim olandır. “Havalanmaq zorbalıqdan, kəndini tutmaq peyğəmbərlilikdəndir”. “Çalışmaq və hizmət etmək – iştə (*budur*) insanlığın şərəfi!”

Səkkizinci məqalə “Yaradılışın əskiliyi” haqqındadır. Şair insan daha yox ikən kainatın mövcud olduğunu, günəşin, ayın, yıldızların, mövsümlərin, gecələrin, gündüzlərin eyni nizam daxilində hərəkət etdiklərini kəndinə xas bir bəlağətlə təsvir etdikdən sonra bu əski yuvarlaqda yaxşılıqdan – kötülükdən nə varsa, hamisının “biri-birindən rəng alıb rəng verməkdə olduğunu” (**bu söz ərəb hərfləri ilə də yazılıb – red.**) bəyan ediyor. Varlıqdakı “təarüz”ün (*dialektikin*) əskiliyinə bu surətlə işarət etdikdən sonra həkim insan oğlunu bu əndişəli yolda qəflətə dalmaqdan qorxudaraq, “burada uyuyanın ya başı gedər, ya da küləhi (*papağı*) deyir:

*Hər ke dərin rah konəd xabgah,
Ya sərəş əz dəst rəvəd, ya kolah.¹*

Doqquzuncu məqalə “Kəndini bilmək” haqqındadır. Burada hakim Nizami oxuyucuların diqqətini insandakı ruhun əbədiliyinə çəkiyor. Biz, – deyir, – su ilə çamurdan yoqrulmuşsaq da, bir cövhərə malikiz. Bizim topraqdan yoğurulmuş “xəmirimizi” bişirdikləri zaman içnə ürək deyə bir “məcun” qoymuşlardır. “Topraqımız” əzablarla əzilməkdə isə də, bu “toprağın qəlbi” xəzinələrlə doludur. Böylə bir “toprağın” qədrini bilməmizi və yaradanına şükr etməmizi şair tövsiyə ediyor. “Burası bizə təyin edilməmiş bulunduğu bir çağda, yəni “fani vücud örtüsünə bürünmədiyimiz zaman ruhumuz əbədiliyin yüksəkliyinə uçmaq əzmində idi”. Ruhumuzun müəqqət olaraq bağlılığı vücudumuzu tərk etdikdən sonra əsl hədəfi olan

¹ (Farsca da yazılıb – red.)

yüksəkliyə uçmasını və kəndisinə layiq məqama qonmasını həyat-dakı sonu düşünməklə təmin etməliyiz. “Sonu düşünməklədir ki, arının kovarı (*pətəyi – red.*) balla dolmuşdur”. “Mərdcə sıraya girən qarınca (*qarışqa – red.*) yarının (*gələcəyinin – red.*) iyiyəcəyini daşı-makdadır”. “Bir adam kor deyilsə, bu böcəklə bu qurtdan nasıl geri qalır”. “İnsanın getməyə borclu olduğu yolun səhralardan keçən çə-tin bir yol” olduğunu Nizami biliyor. Fəqət “yolun çətinliyini görüb də gevşəməməyi” (*süstləşməməyi – red.*) və məqsədə ərmək (*çatmaq – red.*) içün oxuyucularına “din atına minməyi”, yəni bir iman sahibi olmayı tövsiyə ediyor.

Onuncu məqalə “Hünər sahibi olmaq” haqqındadır. Hünər sahi-bi olmayı tövsiyə etmədən əvvəl bizə hizmətdə bulunan kainatın təsəvvür olunan bir zamanda sona ərəcəyini, yuvarlağımızın çö-kərək, fələyin bizə hizmətdən qalaraq qiyamətin qopacağını şair qorxunc bir tablo halında təsvir ediyor. Dəhşət verən bu “Axirüzzə-man” təsəvvürü qarşısında insan nə yapmalı, nəyə əl atmalıdır? Bu sorğuya Nizami “bir hünər sahibi olub, kəmala ərməli” – deyə cavab veriyor. “Ayib və qüsurla dolu olan dünyada” başqlarında ayib ilə qüsür aramayı işdən saymayan (*mənasız sayan – red.*) həkim “bun-ları kəndində (*özündə*) ara və pak olmaya çalış” deyir.

On birinci məqalə “Əzəmət satmaq (*təkəbbür*) və qürurlanmaq” haqqındadır. Burada şair insan oğlunu mənasız qürur ilə əzəmət sat-maqdan vaz keçməyə və idealistliyə təşviq ediyor. “Candan buldu-ğun (*tapdığın*) yoldan yürü ki, iki cahana da sahib olasan”. Fəqət na-sıl yürüməli?.. İştə: “Payəndən (*rütbəndən*) qorxmayasın deye aşağı-ya, kölgəndən qorxmayasın deyə arxaya baxmadan yürü! (*irəlilə*)”.¹

On ikinci məqalə “Maddiyatdan sıyrılmaq” (*uzaqlaşmaq*) haq-qındadır. Bunu Həkimin bir aforizmiylə ifadə edəlim: “Üzərində məqsəd sikkəsi olmayan zər (*altın*) ilə zərnix (*arsenik, önəmsiz bir hissə*) eyni dəyərdədirlər”.²

¹ Zir məbinta nə şəvi payətors,

Pəs mənegər ta nəşəvi sayətors. (*farsca*)

² Zər ke dər-u sekke-ye məqsud nist,

An zəro zərnix beqeymət yekisit. (*farsca*)

On üçüncü məqalə “Dünyanın faniliyi” haqqındadır. “Fani bir mənzildir, qərarı yox, xəzan rüzgarıdır, baharı yox!”

On dördüncü məqalə “Ədalətsevərlik və doğrusözlük” haqqındadır. Burada Nizami bir insani ədalətsevərliyə təşviq ediyor. Yurdadaşlığın vəzifəsi zülmə və haqsızlığa qarşı gəlmək və doğruya cəsarətlə söyləməkdir. Ağıl sahibi həqiqi insan böylə yapar, çünkü “ağıl Məsihdir, ondan ayrılma”. “Şərab ağila düşmanlığı için haram olmuşdur”, yoxsa “keyfli və nəşəli bir şeydir”. Kişinin əsl silahı doğruluqdur. “Əyrilikdən xusran (*ziyan*), doğruluqdan isə səlamət və ehsan” (*yaxşılıq*) gəlir.

On beşinci məqalə “İnsanın önəmi və dəyəri” haqqındadır. Bu məqalədə şair zamanımızda dəxi aktual olan nəsillər arasındaki ahəngə və gənclik ilə şəxsiyət məsələsinə təmas ediyor: “Daş əskiyincə (*qocalınca*) ləl olurmuş”. Şair bunun münaqişəli olduğuna qaneder, çünkü təcrübə ilə “bu güruhun əskidikcə betər olduğunu” görmüşdür. “Əskilərdə, şairin tədqiqinə görə, gəncləri tutan insaflı ixtiyarlar az olur”. Öylə ya, “könül fərəhliyi yeni çiçəklərdən, cərahatlar (*yaralar – red.*) isə əski tikənlərdən gəliyor”. Daha münasib bir təşbihlə “kafatası (*başı – red.*) ağila ayrılmış bir qab ikən əski beyin onu qəbulə pək də müsaid deyildir”. Fəqət “səhhət və sağlamlıqdan ibarət olan gəncliyin dəlilik¹ tərəfləri də az deyildir”. Bu halda nə yapmalı? Nizamidən örnek almalı: O, “çiçək kimi gənclik saçılıyorsa da, bu gəncliyində bir ixtiyarlılıq davası vardır”. “Yeni çıxan ayı “hilal” halində görüyorsunuz, fəqət bunun kəmalə ərib, “bədr” olacağını unutmayın!” “Dəyəri davalara deyil, hünərlərə vermək lazımdır!” “Su da, sədəf də çoxdur, fəqət, inci olacaq damlalar azdır!” “Nə qədər qan, nə qədər can gərəkdir ki, bir cövhər bir tacə qonsun!”

On altıncı məqalə “Sonudüşünürlük” (*aqibətəndişlik*) (*gələcəyi düşünmək – red.*) haqqındadır. Burada şair ziyanlarımızdan bizzat kəndimizin sorumlu olduğumuz fikrini təlqin ilə “şərabı içən sən, dünyanın qəbahəti nə?” – diye soruyor. Hərəkətlərinin sonunu dü-

¹ Türkçə “dəliqanlı” təbiri bu yer için nə qədər uyğundur.

şünməyənlər, şairə görə, daima ziyandadırlar. Sonu düşünənlər isə əndərdir (*azdirlar – red.*). “Dünyanın hər tərəfi daşlarla dolu isə də, ləl olan daş çox azdır”.

On yeddinci məqalə “Xəlvət və riyazət” (*təcrid*) haqqındadır. Sufiliyə xas olan bu iki kəlimə ilə bir insanın mənən kəndi qabına çəkilməsi, həvəslərindən ayrılması, ülkü yolunda hər türlü yoxsuluq və çətinliklərə dayanması ifadə olunur. Şair bizdən qüvvətli olan həyat şərtlərinə qarşı nə küstah (*sırtıq*), nə də məyus olmamızı bizə tövsiyə etməkdədir. Nə yersiz ağlamaqla kor olmayı, nə də arsızca boyna (*daima*) gülməyi tövsiyə ediyor. İkisi də ölçüsüzlükdür. Həyatın sırrı isə ölçülü olmaqdadır. İnsanları bədbaxt edən içlərindəki təzaddır. Bunun şairanə misalı isə mumdur. “Yandıqları halda mum kimi gülənlərin ömürləri qığılçım kimi qısa olur”.

On səkkizinci məqalə “Zəmanə adamlarının vəfasızlıqları” haqqındadır. Şair ciy süd əmmiş insan oğlunun vəfasızlığını biliyor. Bunuñ için irşad etdiyi insanları dost seçməkdə ehtiyatlı olmağa dəvət ediyor. Bu aramada şair vücudumuzun (*fars hərfləri ilə də yazılıb – red.*) aciz olduğu qənaətindədir, vəzifəyi qəlbimizə vermək gərək:

*Tən çə şenəsəd ke tora yar kist,
Del bovəd agəh ke vəfadar kist!¹*

On doqquzuncu məqalə “Düşmandan sakınma” (*çəkinmə – red.*) haqqındadır. Şairin bu xüsusdakı tövsiyəsi bəsitdir: düşmanın böyüyü-kiçiyi olmaz, hətta kiçik düşman daha təhlükəlidir. Əqrəb kiçik olduğu halda, əjdəhadan daha qorxuludur, bəriki açıqda ikən, ötəki gizlidir. “Ən böyük qəflət ən kiçik düşmandan qafil olmaqdır”.

İyirminci məqalə “Mütəəssiblərdən (*təəssübkeş*) şikayət” haqqındadır. Hər yenilik müməssili və hər böyük sənətkar kimi Nizami də kəndi devrinin kor mütəəssiblərindən çox çəkmişdir. Fəqət bö-

¹ (Əqrəb hərfləri ilə də yazılıb – red.)

Bədən necə bilə bilə ki, sənə dost kimdir,

Yalnız qəlb agah ola bilə ki, vəfali dost kimdir? (*tərcüməsi*)

yüklüklərinə heyran olduğu cahanda istixfafla (*önəmsiz, xor görmə*) gördüyü üç-beş “adi batmış”ın kəndisini qırmalarından mütəəssir deyildir, “çünki bədr (*on dörd gecəlik ay*) halında bulunan şəxsiyətinin qırıldılqça artdığına” qanedir.

3

Nizami bütün bu məqalələrdə yürütdüyü fikirləri birər hekayə və ya təmsil ilə təyid və təsvir etmişdir. Bütün bunları, xülasə halında olsun, qeyd etmək sözün həddindən fəzlə uzanmasına səbəb olur. Bununla bərabər, çox mənalı, bəzən də çox enteresan örnəklik bir neçə misal nəql etmək zövqindən də kəndimizi alamadıq:

Ədalət və insafdan bəhs edən məqaləsini şair Ənuşirəvan ilə vəzirinə aid bir hekayə ilə təyid etmişdir. Şah vəziri ilə bərabər çıxdığı bir gəzintidə iki xarab evin divarları üstünə qonmuş iki bayquşun qarşılıqlı olaraq ulamaqda olduqlarını görmüşdür. Şah vəzirə dönərək: “Sən quşların dilindən anlarmışsin, bunlar nə konuşuyorlar?” – deyə sormuş. Vəzir konu (*mövzu*) bir düyün məsələsidir demiş. Bayquşun biri o birindən qızının nikahı müqabilində yüz xaraba istiyor. Bəriki də: “Günlər böylə gedər və padşah ta eyni adam qalırsa, mən sənə yüz deyil, yüz min xaraba veririm” cavabını veriyor.

*Gər məlek inəst, çenin rüzegar,
Zin deh-e viran dehəmət səd hezar!*¹

Türkcəsi:

*Şah bu isə, böylə getsə ruzigar,
Yüz min xarabaliq dilərsən də, var!*

Padşahın təbəyə (rəiyyətə) qarşı vəzifəsinə aid məqaləyə bu hekayə əklənmişdir (əlavə edilmişdir):

Böyük Səlcuqlularдан Sultan Səncərin öünüə zülm və qədrə (*iş-gəncəyə*) uğramış ixtiyar bir qadın çıxaraq demişdir ki:

¹ (Ərəb hərfələri ilə də yazılıb – red.).

*Doulət-e torkan ke boləndi gereft,
Məmləkət əz dad pəsəndi gereft.
Çon ke to bidad gəri pərvəri,
Tork nəyi, henduy-e garətgəri¹*

Türkcəsi:

*Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri.
Madam ki, sən zülmə amil olursun,
Bir türk deyil, çapulcu (çapqıncı) bir hindusun.*

Kəndinə güvənmək və kimsəyə əl açmamaq haqqındaki məqalə bu hekayə ilə tamamlanmışdır:

Gəncdən birisi tuğla (*kərpic*) çamurunu çıynəməklə (*ayaqlamaqla*) məşğul yaşı keçkin bir ixtiyara rastlaşmış:

– Baba, nədən yoruluyorsun? Kəndinə nədən əziyət veriyorsun? Tuğla kəsmək sənin deyil, gənclərin işidir. Müraciət etsən, kim sənə yardım etməz, hanki gənc səndən bir dilim əkməyi əsirgər?! – demişdir.

İxtiyar: “İştə günün birində sənə əl açmamaq içindir ki, çalışıbor, çamur yapıyorum” – deyə verdiyi cavabla gənci utandırılmışdır.

* * *

Ədalət və doğruluq haqqındaki fikrini təyid için doğru sözlü bir zahidin cəsarətini anlatmışdır:

Cabbar (*zülmkar*) və qəddar bir padşah varmış. Xalqa zülm ediyor, əhalinin malına və mülkünə əl atıormuş. İxtiyar bir zahid bu halı tənqid edərək padşahın zülmkar olduğundan bəhs etmişdir. Casuslar hökmdara rapor vermişlər, padşah kəndisini çağırılmış. İxtiyar bunu öyrənincə qüslünü yapmış, kəfənini geymiş və hüzura o qiyafətiylə çıxmışdır. Zalim padışah ağızını açdırmadan ixtiyarı öldürtmək

¹ (Həmin bənd ərəb hərfləri ilə də yazılıb – red.)

için cəlladlarını hazır bulundurmuş və ixtiyara çıxışaraq: “Sənmisin mənim için zalim deyən!” – deyə bağırmışdır. İxtiyar: “Əvət, mən sənin için duyduğundan daha betərini söyləmişimdir. Fəqət unutma ki, mən səni olduğu kimi göstərən bir aynayım. Surətini kötü (*pis*) görüyorsan, aynayı deyil, kəndini qır” demişdir.¹ Doğru sözlülük və cəsarətindən mütəəssir olan padşah həmən ixtiyarın üzərindəki kəfəni çıxartdırmış və onu verdiyi xələtlərə geyindirmiş və bu cəsarətli irşaddan (*yolgöstərən*) dərs alaraq zülmü tərk ilə ədalətə sarılmışdır.

Kötülüyə deyil, eyiliyə baxmaq hikmətinin təsviri üçün İsaya aid bir misal zikr edilmişdir:

Çürümüş bir köpək leşinin başına toplananlardan biri leşin pis qoxuduğundan, digəri çirkinliyindən, üçüncüsü çürümüş, dördüncüsü qurtlamış olduğundan bəhs ediyorlarmış... Bu arada hazır bulunan İsa: “Baxınız, nə ağı, nə gözəl, nə sağlam dişləri vardır!” – demişdir.²

* * *

“Məxzənül-əsrar” əvvəlcə də qeyd etdiyimiz kimi, şairdən ziya-də həkim və şeyx Nizaminin əsəridir. Təlqinçi bir əsər olduğundan, digər bədii əsərlərinə nisbətlə, sənət baxımından bir az soyuqcadır. Buna rəğmən, Nizamiyə xas gözəl ifadə və mistik ruh ilə yazılan bu əsər şeir baxımından da, yüksək və canlı parçalara malik, seçkin bir “əsrar” xəzinəsidir. Gərək şairin sağlığında, gərək kəndisindən sonra, Doğu ədəbiyatının çox məşhur simaları “Məxzənül-əsrar”ı təqlid ilə ona bənzətmələr yazmışlarsa da, münəqqidlərin (*tənqidçilərin*) ittifaqla söylədiklərinə görə, heç biri onun qədər müvəffəq olamamışdır.

¹ Ayine çon nəğ-ş-e to nəbovəd rast

Xod şəkən ayine şekəstən xətəst (*farsca*)

² Bu fikrə Höte tərəfindən almancaya çevrilmişdir.

II

XOSROV VƏ ŞİRİN

*Xodavənda dər-e toufiq beqoşay,
Nezami-ra dər-e təhqiq benomay.¹*

6966 beyitdən ibarət olan bu məsnəvi h. 576 (m. 1180) da tamamlanmışdır.² Əsər Azərbaycan padşahlarından **Atabəy Məhəmməd Cahān Pəhlivana** ithaf olunmuşdur.

“Xosrov və Şirin” Sasanilərdən 23-cü padşah Xosrov Pərviz ilə sevgilisi Şirinə aid əski bir hekayə üzərinə işlənmiş mənzum bir romandır. Bu hekayə parça-parça olaraq əski kitablardan Cahizin “Kitab-əl-məhasin vəl-əzdad” (ad farsca yazılib – red.), Əbu Mənsur Səalibinin “Gürər-əl əxbər” (ad farsca yazılib – red.), Əbu Əli Miskəveyhin “Nədim əl-fərid” (ad farsca yazılib – red.), İbni Nəbatevin “Sərh əl-üyun”unda (ad farsca yazılib – red.) nəşr ilə və məşhur İran şairi Əbülfəsəd Firdovsinin “Şahnamə”sində (yalnız bir qisim) nəzm ilə biri-birinə bənzər şəkillərdə qeyd olunmuşdur.³

Nizami bu hekayəyi tamamiylə nəzmə çəkən ilk şairdir; kəndinə xas ruhi təhlil və yaradıcılıq sənəti sayəsində cahan ədəbiyatının ölməz konusunu təşkil edən eşq üzərinə yazılmış dastanlar arasında ona seçkin bir yer təmin etmişdir.

¹ (Burada farsca, ərəb hərfəri ilə yazılib – red.)

İlahi, uğur qapısını aç,

Nizamiyə axtarış qapısını göstər! (*tərcüməsi*)

² Qozəşt əz pansəd həftad-o-şəş sal,

Nəzəd bir xətt-e xuban kəs çenin xal. (*farsca*)

Hicrətdən beş yüz yetmiş altı il keçdi –

(hələ) heç kəs gözəllərin xəttinə belə xal qoymadı! (*tərcüməsi*)

³ M.Ə.Tərbiyət. “Danişməndan-i Azərbaycan”. Tehran, h. 1314.

Hekayənin müəyyən bir çərçivə içində sığan xülasəsi budur:
Sasani padşahı **Hörmüzə** canı qədər sevdiyi biricik (*bircə*) oğlu
və vəliəhdə **Xosrov Pərvizdən** şikayət etmişlər.

– Günahı nədir? – deyə sormuş.
– Atı bir köylünün əkinini yemiş. Qulları başqalarının bağından
salxımlarla qoruk (*üzüm*) dərmişlər. Kəndisi köy ağasının rızası ol-
madan evinə girmiş və yatağında gecələmişdir. Çalğıcısı kamanının
fəğaniylə bütün gecə xalqın rahatını pozmuşdur, – demişlər.

Əmr edilmiş: Şahzadənin atı peylənmiş (*kəndlイヤ bağışlansın*),
qulları qoruğu dərilmış bağın sahibinə verilmiş, taxtı yatağı alınan
köy ağasına götürülmüş, çalğıcısının da dırnaqları sökdürülərək ka-
manının telləri kəsdirilmişdir.

Ağıllı şahzadə babasının bu şiddetli cəzasını mərdliklə qarşılamış
və hüzura çıxaraq yapıldığından nədamətlə (*peşmançılıqla*) əfv edil-
mişdir.

Bu olaydan sonra daima düşüncəli görünən şahzadə günlərdən bir
gün nədimi, məruf nəqqəş (*rəssam*) Şapurdan gördüyü bir röyanın
təbirini (*yozumunu*) istəmişdir.

Nazənin bir pəri röyada Xosrova görünmüş və demişdir ki: “Dörd
sevgilindən edildinsə də, dörd şey için səni müjdələrim: birincisi,
qoruk yediyn halda üzünü əkşitmədiyin (*turşutmadığın*) üçün öylə
gözəl bir yar bulacaqsan ki, ondan daha şirin bir vücud (*varlıq*) dün-
yada bulunmaz. İkincisi, atını peylədilərsə də (*bağışladıllarsa da*),
Şəbdiz adında qara bir ata malik olacaqsan ki, sürətdə yel belə ona
ərəməz (*çatmaz*). Üçüncüsü, taxtin köylüyü verilsə də, baxtın dön-
mədi – altundan (*qızıldan*) şahanə bir taxta çıxacaqsın. Dördüncüsü,
dırnaqları sökülmüş sazəndənin yerinə Baribəd adında bir çalğıçı
bulacaqsın ki, ahəngi ilə bülbülləri belə bayıldıcaqdır”.

Şapur şahzadənin uyqusuna (*yuxusuna*) girən gözəlin prinses Şি-
rindən başqası olmayıcağını söylüyür:

Bu, “Dərbənd dənizi” həvalisində (*ətrafında*) “Gülüstan”ın bəri tərəfində¹ hökümət sürən (*hökmdarlıq edən*) kraliça Şemiraminin² qardaşı qızı və vəliəhdidir. Şəbdiz adındakı qara at da bu saraya aid axurdadır (*tövlədədir*).

Nəqqaş Şapur Şirini anlatdıqca röyasında gördüyü gözəl şahzadənin gözü önündə canlanıyor. Nəhayət, içini gəmirən həyəcanı tutamayan Xosrov sədaqətli nədiminə Şirinə vurulduğunu etirafla kəndisindən bir çarə istiyor. Şapur Şirini bulmaq və könlünü ələ gətirmək üzrə şahzadədən bir üzük alaraq yola çıxıyor.

2

Gecəyi gündüzə qataraq yol alan Şapur bir yaz mövsimində Ermənistan dağlarına gəliyor. Bu mövsimdə Şirin qızlardan mütəşəkkil maliyyəti ilə dağ yamaclarında, çəmənliklər və çiçəkliliklər arasında gün keçirmək adətində imiş.

Qərib bir yolcu sıfətiylə dağda bir monastırı sığınan Şapur çox keçmədən, gözəllərin bulunduğu yeri bəlliyor, aralarında prinses (*şahzadə*) Şirini də kəşf ediyor (*müəyyənləşdirir*), fəqət kəndisini arayan gözlərdən saxlıyor, məqsədə ərişmək (*çatmaq*) üçün tədbirlər düşünüyör, qızlığın kəndilərinə verdiyi şənliklə, zövq və səfaya dağlaraq əylənən pəriləri, hər hanki bir yabançının varlığı ürküdə bilirdi, tədbirli davranışmaq lazımdı. Şapur bir kağızda şahzadə Xosrovun təsvirini çizərək gecə qaranlığında gözəllərin bulunduğu mövqedə bir ağaca ilişdiriyor. Sabah aydınlığında təkrar gəzintiyə çıxan qızlar eyş-nüşün ən dadlı bir anında ağacdakı kağıza rastlıyorlar. Təsviri Şirinə götürüyorkar. Müstəsna bir erkək gözəlinin portresini daşıyan bu kağızı dağın başında hanki bir əlin ağaca asdığı kəndisini dü-

¹ Orta çağ (*əsr*) ədəbi qaynaqlarında “Gülüstan” – Şirvan ilə Aran tərəflərinə deyilməkdədir. Bakılı Abbasqulu ağanının məşhur tarixi əsərinə verdiyi “Gülüstan-i İrəm” adı da bu gələnəkdən (*ənənədən*) irəli gəlmış bir ilham əsəri olsa gərəkdir.

² Nizaminin Məhin Banu (**ad farsca da yazılb – red.**) deyə tərcümə etdiyi bu Şemiramı Avropa ədəbiyatında Semiramis adıyla mərufdur (*məşhurdur*).

şündürüyor. Bir pəri sehri olmasın deyə qorxuyorlar-prinsesi onunla fəzlə (*artıq*) məşğul olmaya buraxmıyorlar.

Vəqayı əlaltından seyr edən Şapur portrenin ikinci bir surətini bu dəfə də digər bir ağaca asıyor. Eyni surətlə qızların əlinə keçən rəsm bu dəfə Şirini bilməsə (*xüsusilə*) ilgiləndiriyor. Yanındakılar təkrar kağızı prinsesin əlindən alıyor, yırtıyorlar. Bulunduqları yerin pərili olduğuna mütləqa hökm ediliyor. Başqa bir gəzinti yerinə köçüyorkar.

Şapur qızların köcdükləri yeni çıxmənləyi də öyrənıyor. Üçüncü dəfə təkrar Xosrovun təsvirini bir ağaca asıyor. Bu dəfa bizzat Şirin tərəfindən qaldırılan portrenin bir pəri deyil, bir insan işi olduğu fikri qüvvət buluyor. Gözəl prinses rəsmi təmsil etdiyi gənc adama can-dan vurulduğunu yanındaki qızlara açıyor. Məchul gözəlin şərəfinə biri-birinin arxasından qədəh qaldıraraq hər içdikcə rəsmi doymadan öpüyör. Daldığı dərin bir düşüncədən sonra əmr ediyor: qızlar həmən təpələrlə dərələrə dağılacaq, buralara bir yabançının gəlib gəlmədiyini və bu rəsmidən xəbəri olub-olmadığını öyrənəcəklərdir.

Bu arama əsnasında şair Şirinin kəndisini Şapurla rastlaşdırıyor. Görüşdüyü gözəlin, aradığı Şirinin kəndisi olduğunu bilən qoca nəqqas Nizaminin qullandığı şatranc (*şahmat*) istilahiyə söylərsək, “naxşının tutduğunu” görünçə tədbirli davranışları: sırrını açmadan əvvəl prinseslə başbaşa qalmayı təmin ediyor. Söhbət əsnasında Şirini təsvirini gördüyü gənc adama aşiq olduğunu etiraf etdirdikdən sonra olan-bitəni söylərsək, kim olduğunu açıbor və rəsmini çizdiyi adam tərəfindən elçiliyə gəldiini anladaraq Xosrovdan gətirdiyi üzüyü Şirinin parmağına taxıyor.

Aralarında görüşülən plan üzrə, Şirinin İran payitaxtı Mədayinə getməsi qərarlaşdırılıyor. Şirin teyzəsindən (*bibisindən*) məiyətindəki qızlarla bərabər ova çıxməq üçün izin alacaq və bir vəsilə (*bəhanə*) ilə bu əsnada Şəbdiz atına minmiş olacaqdır. Bu surətlə çölə çıxdıqdan sonra altındakı atın eşsiz (*misli olmayan*) sürətindən istifadə ilə məiyətini buraxaraq prenses Şirin İran yolunu tutacaq və doğru Mədayinə gedərək vəliəhd Xosrovun xüsusi dairəsinə uğrayacaq, Şapurun verdiyi üzüyü göstərərək qəbul olunacaqdır.

Şapur Xosrovun daima ləl rəngində bir əlbisə geydiyini və ləldən bir sərpuş daşıdığını da hər ehtimala qarşı məlumat olsun deyə Şirinə söyləmişdir.

Mədayinə gəldikdə, fərəza (*tutalım*), şahzadəyə təsadüf edəməz və kəndisini məqamında bulamazsa, arzusu üzərinə prensesin rəhatına baxılacaq, şahzadəyi bəkləmək gərəklərinin yapılacağını da Şapur Şirinə ayrıca təmin etmişdir.

Şirinin hərəkətini xəbər alır-almaz, Şapur dəxi, kəndisinə yetişmək üzrə arxasından həmən hərəkət edəcəkdir.

3

Zamanın adəti üzrə oğlan kimi geyinmiş olan Şirin məşhur Şəbdiz atına minmiş, kəndisi kimi oğlan qılığındaki məiyət qızlarıylə bərabər ova çıxmış bulunuyor. Derkən (*dərhal*), qara atını mahmuzlayan Şirin İran yolunu tutuyor. Yanındakılar atlarını prinsesin arxasından qoşturuyorlarsa (*çapırlarsa da*) da, yel kimi uçan Şəbdiz həmən gözlərdən uzaqlaşıyor və prinsesin izindən bir kümə tozdan başqa bir şey qalmıyor. Məyus surətdə qızlar geri dönüyörler.

Üzüntülü xəbəri alan kraliça Şemirami son dərəcə mütəəssir oluyorsa da, Şəbdizin arxasından getməklə fayda görmüyür.

Şirin yol ala dursun (*yol getməkdə olsun*), biz isə Şəbdizin sürətlə biricik rəqibi olan xəyal ilə bu sırada Mədayindəki olan bitəni (*hadisələri*) öyrənəlim:

Xosrov rəqibləri tərəfindən tərtib edilən bir intriqə üzündən basının şübhəsini cəlb ediyor. Kəndisinin eyiliyi istiyən əski tərbiyəçisi vəzir Büzürgümmidin tövsiyəsi üzərinə o, müəyyən bir zaman için Mədayində bulunmamaq üzrə geyimini dəyişdirərək gizlicə səyahətə çıxıyor.¹

¹ Xosrovun Mədayindən qaçışı tarixlərdə görüldüyü vəchlə, üsyan halında bulunan Bəhram Çubinin bir intriqası nəticəsində vaqe olmuşdur. Bəhram vəliəhd Xosrov adına sikkə vurduraraq bunları Mədayinə göndərtmiş və bu surətlə babayı oğlundan şübhələndirmiştir (Təbəri. Zotenberq. II, s.298-269).

Niyəti Şapuru bulmaq (*tapmaq*) və bəlkə də Şirin ilə buluşmaqdır. Yola çıxarkən hər ehtimala qarşı kəndisini bir qadın soracaq olursa, onun türlü istirahətini təmin ilə iki-üç həftə sonra kəndisinin də dönəcəyini söyləmələrini saray adamlarına əmr etmişdir.

Mədayinə yaxın bir mənzildə ortalığın tənhalığında istifadə ilə yol yorğunluğunu çıxarmak üzrə bir çəşmə başında Şirin yıxanmağa qalxıyor. Paytaxtdan uzaqlaşan Xosrov hər nə qədər kəndisində raslıyor və hər ikisində qarşılıqlı qəribə bir meyil və eşq hissi coşuyorsa da, biri-birinə açılmaq için yetər vəsilə olmaması və üstəlik şahzadənin üzərində Şirinə söylənmış bulunan mutad (*adət olunmuş*) geyim ilə əlamətlərin bulunmaması istəklilərin qarşı-qarşıya gəlmış ikən danışmadan başqa birə səmtə doğru ayrılmalarına səbəb oluyor.

Şirin Mədayinə Xosrovun sarayına gəliyor. Kəndisini qəbul ediyorlar. Şahzadənin gedərkən gələn olursa, bəkləməsini dediyini söylüyorlar. Şəbdizi axura bağlıyor, Şirinə də cariyələrə məxsus dairədə bir yer veriyorlar. Şirin burada yeni gəlmüş bir cariyə rolunu oynamaq zorundadır. Bəkləmə (*gözləmə*) günləri üzüyör. Kəndisinin bir dağ qızı olub, şəhir hava və həyatına alışq olmadığı üçin xəstəliyindən bəhsilə, Şirin qəbulsa, kəndisində dağda bir yer hazırlanması üçin ricada bulunuyor. Sarayın qısqanc cariyələri bu ricayı vəsilə edərək mənzərəli və havadar (*xoş havalı*) bir şato (*saray*) olacaqmiş deyə, kəndisində Kirmanşah həvalisində, havası sıcaq, yaşıllıqlardan məhrum bir dağın daşlıqları arasında, həbs odasından fərqli olmayan bir qəsr (*köşk*) yapdırıyorlar. Gözəl Şirin bu köşkə köçüyör.

Digər tərəfdən yol alan Xosrov Ermənistən hüduduna gəliyor. Burada bir az durduqdan sonra Muğana, oradan da Xuzistana kecisiyor. Şemirami şahzadənin bu tərəflərə gəldiyini duyunca qarşılamağa çıxıyor. Kəndisini qışı nəşə və eşqbazlıqla keçirmək üzrə Bərdəyə dəvət ediyor.

Kraliça Şemiraminin müsafiri olaraq eyşü-nüş içində bulunan Xosrov içdən əzabdadır. Şirini düşünür. Fəqət sərrini kimsəyə açmıyor. Derkən (*birdən*) Şapurun gəldiğini xəbər veriyorlar. Min bir maraq içində Şapur ilə başbaşa qalan Xosrov olan-bitəni öyrəni-

yor (Şapurun Şirinə verdiyi sözə rəğmən, hələ buralarda bulunması xəstələnmış olduğundan irəli gəlmış bir təsadüfün əsəridir).

Vəqayı Şemiramıyə açıborlar. Xosrovun əmriylə Şapur Şirini alıb gətirmək üzrə Mədayinə gediyor.

Şapur Şirini “Qəsri-Şirin”dən alaraq min bir sevinc içinde Bərdəyə döñünçə, Xosrovu bulamıyor. Fələk yenə işini işlətmüşdir: Şapur getdikdən sonra, Hindistandan Xosrova bir qasid gəlmış, şah babasının orada öldüyü xəbərini kəndisində gətirmiş və taxt ilə tacına sahib olmaq üzrə dərhal məmləkətə dönməsini bütün dövlət adamlarının bəkləməkdə olduqlarını söyləmişdir. Bu həvadis (*hadisə*) üzərinə Xosrov Şirini bəkləmədən getmişdir.

4

Xosrov İran taxtına çıxıb səltənət işlərini yoluna qoyduqdan sonra könlünün səsinə uyaraq Şirini aratdırıyor. Şapur kəndisini götürdü diyorlar. Gənc padşah təkrar uğradığı ayrılıq acısını Şirinin buraxdıgı Şəbdiz atıyla təskin ediyor.

Fəqət müqəddəratin daha acı cilvəsi (*oyunu*) varmış: **Bəhrəm Çubin** adında dəmir iradəli ərlərdən biri könlünü qızlara qapdırın (*verən*) eşqbaz bir çocuğun məmləkət işlərini idarəyə müqtədir (*qadir, güclü*) olmayıb vəsayət (*himayə*) altına alınması lazım gəldiyi fikrini yayaraq bir yandan dövlət ərlərini, ötə (*o biri*) yandan da əhaliyi Xosrova qarşı ayaqlandırıyor.

Şəbdizin eşsiz koşusu (*sürəti*) sayəsində ancaq yaxayı düşmən əlinə vermədən Xosrov təhlükə xaricinə çıxaraq Azərbaycana – Muğana gəliyor.

Burada məiyətiylə bərabər gəzintidə bulunan gözəl Şirinlə buluşuyor və tanışıyorlar.

Sevgilisinə qovuşunca fəlakətini unudan Xosrov əyləncələrə da-hiyor. Eys-nuş içində keçən bu zövqi səfa günlərini Nizami kəndinə xas bir qüdrətlə, bütün təfərrüatiylə təsvir ediyor. Dininin və ismətinin gərəklərini qorumaq və xalq hüzurunda olmaq şərtiylə, Xosrova

karşı hər türlü müsaidəkarlıq için kraliça teyzəsinən (*bibisindən*) izinli bulunan Şirin sevgilisiylə öpüşüyorsa da, eşqdən sərməst olan gəncin daha fəzlə irəliləyən arzularına yol verməyə. Bu zəmin üzərinə aşiq ilə məşuq arasında keçən konuşma dərtışma halını alaraq kritik (*böhranlı*) bir raddəyə (*həddə*) gəliyor. Şahzadənin israrından kəndini qurtaramayan Şirin Xosrova “Hər şeydən əvvəl qaçırdığın (*itirdiyin*) taxtını geri al! Qorxarım ki, məni edinəsin (*mənə qovuşub*) də taxtsız qalasın. Halbuki mən taxt və tacını geri alıncaya qədər səni bəklərim” deyir.

Sevgilisinin bu ihtarına (*xəbərdarlığına*) öfkələnən (*qəzəblənən*) Xosrov həmən qara atın sırtına (*belinə*) atılıy়, “Mən sənin üzündən taxtımızdan və tacımızdan oldum, bir də sən məni gah kansız (*nakam*) buraxmaqla əzər, gah da comərdlik öyrətməklə kiçildirsən, öyləmi?!” deyə altındakı Şəbdizin başını çəkərək gözlərdən qeyb oluyor.

5

Xosrov Rum paytaxtı Kostantaniyyəyə (*Konstantinopol*) gəliyor. Bizans imperatoru kəndisini gözəlcə qəbul ediyor. Qızı Məryəmi kəndisinə veriyor.¹ Eyni zamanda, Rum imperatoru bir ordu hazırla- yaraq tac və taxtını geri almaq üçün güvəyinin (*kürəkəninin*) əmrinə veriyor. Bağlanan şərtə görə, Xosrov Məryəmə ölüncəyə qədər sadıq qalacağıını və üstünə heç bir zaman evlənməyəcəyini, sevgisini on- dan başqa kimsəyə vermiyəcəyini qətiyətlə vəd və təmin etmişdir.

Xosrov Pərviz taxtını qəsb edən Bəhrama karşı açdığı hərbi qazanıyor. Müzəffər olaraq Mədayinə gəliyor, padişahlıq taxtına çıxıyor.

Bu sıradə kraliça Şemirami ölmüşdür. Şirin kraliça olmuşdur. Bütün əməyini məmləkətin eyiliyinə (*yaxşılığına*) vermiş, kəndisini xalqa sevdirmişdir. Fəqət könlü xoş deyildir. Öfkələnib (*qəzəblənib*) getdiyi gündən bəri Xosrovdan ayrıldığına yanmaqdadır. Sevgilisini darıldığına (*incitdiyinə*) peşmandır. İçini iztirablar gəmirir.

¹ Xosrov Pərviz ilə Bizans imperatoru arasında yapılan siyasi müahidənin təfsilati Firdovsi- də vardır. Nizami isə hadisənin, bilməsə, lirik səfhəsi üzərində durmuşdur.

Şirin, nəhayət, qərarını veriyor: yerinə bir naib buraxaraq məməkətini tərk ilə İrana gəliyor və bildiyimiz “Qəsri-Şirin”ə yerləşiyor.

Xosrov yenidən sahib olduğu səltənətini sağlamlaşdırmaqla məşğuldur. Hər şey könlünün istədiyi kimi gediyor: müxalifi Bəhram ölmüşdür. Məmləkət rəisləri kəndisini tanımışlardır.

Yapdığı eyş-nuş ilə əyləncə gecələrinin ahəng və nəvası (*sədasi*) Mədayini bürümüşdür.

Nəşəli gecələrdən birində Barbəd adındaki çalğıçısının çalıb oxuduğu bir qəzəlin təsiriylə Xosrova Şirinlə bərabər keçirilən dadlı günlərin xatırəsi canlanıyor. Bir tərəfdən şərabın, bir tərəfdən də alovlanmış sevginin qızğınlığı içinde qarısı (*qadını*) Məryəmin dairəsinə çəkilərək səmimi bir dillə “xatun”un (*xanımının*) ağzını araşdırıyor: “Şirin, – diyor, – mənim için taxtından-tacından keçmişdir. Mənə çox eyilikləri toxunmuş bulunan bu qadına sənin də mənim kimi hörmət etmən münasib olurdu. Müsaidə edərsən, gəlsin, sarayda bir dairədə otursun”.

Qısqanc bir qadın hissiliyələ qızan Məryəm Xosrova Kostantiniyyədəki əhdini xatırladaraq “Şirin, – deyir – saraya gəlirsə, mən həmən İranı tərk edər, Ruma dönərim...”

Bu təpki qarşısında geriləyən padşah məsələyi dadlıya (*taxira*) bağlayaraq qarısını yatişdırmaq üçün əski təəhhüdü bir daha təyid (*təsdiq*) ediyor.

Xosrov bir dəfə də sevgilisini dənəməyə (*görməyə*) baş vuruyor. Şapuru “Qəsr”ə göndərərək Şirini gizli bir surətdə saraya gətirməsi üçün məmur ediyor.


Şapurun misyonu, ruhi təhlil baxımından, dastanın ən qüvvətli parçalarından birini təşkil edər, qızmış və darılmış Şirinin vəfasız aşiq namına söylədiyi sitəmli və hiddətli bir monoloqla qarşılanıyor. “Onun uğruna tacımı və taxtımı fəda etdimə də, qadınlıq şərəfi ilə mənliyimi dəxi fəda edəməm” deyə Şirin saraya gizli qapıdan girmə təklifini siddətlə rədd ediyor.



Şirin rəsmi üzərinə Xosrova aşiq oluyor

چهار پنجه بودی را شاه	تیش روی نارای پردازی	که شیرخوار شکنندام	باند از مردم آدم
وردی پنجه زدن شاه	دوی کو پسندان را	دوی کردی سرمه که را	بید سازی که پنجه خدا
که حض که شاه سینه	چکار آمده غصه پ	که در شکنندگی	چان تریکه پنجه بی

دان و مگر که از پشت	راش آن که دست
---------------------	---------------



نیز باد بست آن زل	که که با پیش شد	بنجستان تو ز بود خوار
ضیه بر زمین را کنوا	بجزون که عاشیه باز	چچاره کان بنی او تم
بسی که ام پرسی ان شت	بچن آپای خیشتن شیر	خان که که پسند اشام

Ferhad ile Şirin. Süd hovuzu

Şirin Şapura dərd töküyör. “Qəsrimiz, – deyir, – dağlıq, dikərlik (*hündür*), tənha bir yerdədir. Sürümüz buralardan iki ağaçlıq (*fərsxilik*) bir otlaqda bulunmaq ehtiyacındadır. Başlıca yeyəcəyimiz süddür. Bu sicaqda bu qədər uzaqdan süd gətirmək müşküldür. Bir usta bulunsa da, sürülərin bulunduğu yerdən buraya çobanların sağacaqları südü təzə-təzə axıtmasını bacarsa”.

Şapur bir mühəndis, memar və heykəltəraş bulunan Fərhadı Şirinə götürüyör. Şirinin dadlı diliylə gül üzünə vurulan sənətkar istənilən işi çox keçmədən yapıveriyor (*yerinə yetirir*). Qoyunların bulunduğu yerdən “Qəsri-Şirin”ə qədər daşdan bir boruyu mərmərdən bir hovuza bitişdiriyor. Qəsrdəkilər heç bir zəhmət çəkmədən çobanların “iki ağaçlıq”da südü təzə-təzə hovuzdan alacaqlardır.

Şirinin təşəkkür və iltifatlarından məmənun qalan Fərhad kəndisinə ücrət (*mükafat*) olaraq hədiyə edilən mücövhərləri (*cəvahirati*) gözəlin ayaqları altına ataraq eşqin kəndisinə verdiyi məhviyətlə (*təvazökarlıqla*) “Qəsri-Şirin”dən ayrılıyor. Bu andan etibarən vurğun düşən Fərhadın arada-sırada bu tərəflərə uğrayaraq “Qəsri” uzaqdan seyrə daldığını görüyorlar.

Şirinə vurulan Fərhadın Məcnun kimi avara (*sərgərdan*) olub səhralara düşdүүнүн xəbəri saraya əks ediyor. Qısqanlığı qabaran Xosrov Fərhadı bulub kəndisinə gətirmək üzrə ətrafa adamlar gündəriyor. Aşıqi bulub gətiriyorlar.

Xosrov ilə Fərhad arasında keçən deyişməyi (*dialoqu*) Nizami həkimənə (*fəlsəfi*) bir tərzdə vermişdir. Eşqinin fanisi olan Fərhadın tac sahibi rəqibinin şaşdırıcı sorularına verdiyi hazır cavablar padşahı susduruyor. Altun vədinə uymayan mənəvi isticvabdan (*sorudan*) yılmışın (*təslim olmayan*) rəqibini padşah bu dəfə başarılız bir tərcübə ilə yenməyə qalxıyor.

Deyirlər ki, – Xosrov deyir, – sən məharətli bir ustasan. Şəhərimizin yolunu kəsən bir dağ var, onu ortadan qaldıra bilirmisin?..

– Əvvət, padşah. Fəqət bir şərtlə!..

– Nədir o şərt?..
– Mən dağı qaldıracağım (*yaracağam*), sən də Şirindən vaz geçəcəksin!

Vurğunun (*aşıqin*) bu cəsarətinə qızan Xosrov hiddətlə bağırıyor:
– Söz veriyorum!

Fərhad padşah hüzurundan çıxaraq həmən sonradan “**Bisütun**” deyə tanınan dağı yarmağa girişiyor.

Günlər, aylar keçiyor. Durumu Şirinə xəbər veriyorlar. Fərhadı görməyə gəliyor. Bu “**təzahür**” (*gəliş*) aşiqə yeni bir can və ümid veriyor. Dağyarma işi daha böyük bir ruh və həyəcanla irəliyor.

Xosrova xəbər gəliyor: Durum çatallaşdı (*çətinləşdi*), – deyirlər. Cox keçməz dağ yarılacaq, rəqib qalib gələcəkdir.

Nə yapmalı?!

Hiyləyə baş vuruluyor. Fərhada adam göndəriliyor. Surəti haqdan görünən bu xain adam Bisütuna gəliyor və Fərhada:

– Ey qafil, yapıdığın nədir? Kimin içindir bu cəhd? – deyə soruyor.
– Şirin için!
– Hanki Şirin?.. O ölmüşdür!..

Derkən (*bunu eşidərkən*) aşiq həmən düşüveriyor (*canını tapşırır*). “Can canana təslim olunmuşdur”¹.

Şirin faciəyi xəbər alıyor. Cənazə üstünə gəliyor. Fərhadı mərasimlə dəfn etdiriyor. (Bu qisim mənzumənin ən müəssir parçasını təşkil etməkdədir.)

Fərhadin matəmini tutan Şirinə Xosrov bir təziyət (*başsağlığı*) məktubu göndəriyor. Kinayərlərlə dolu olan bu məktubunda “oldür-

¹ Bebayəd eşq-ra Fərhad budən,
Pəs anqahi bemordən şad budən! (*farsca*)
Eşqdə Fərhad olmaq lazımdır ki,
Sonra ölümə şad olmayı bacarasan! (*tərcüməsi*)

düyü aşiqının matəmini tutan” Şirini təsəlli edərək: “Kələbək (*kə-pənək*) yandıysa da, mum qaldı” deyir.

Bir az sonra Məryəm xəstələnərək ölüyor. Dedi-qoduçular onun Şirin tərəfindən zəhərləndiyini söylüyorlar. Bu ölümə içindən sevinən Xosrov görünüşdə adət üzrə bir il yas tutuyor. Şirin dəxi səadətinin yolundakı əngəlin aradan qalxmış olduğuna içindən sevincli ikən, bəsirətli davranıyor: “Qəsri-Şirin”də matəm tutduruyor. İl keçdikdən sonra o da Xosrova bir başsağlığı məktubu göndəriyör: “Məryəm öldü isə də, İsa qaldı” deyir.

Şirinin məktubundakı “kinayə”ləri kəndi kinayələrinin bir cavabı olaraq alan Xosrov Şirinə dadlı dilli elçilər göndəriyör. Fəqət Şirin nazlanıyor. “Hər şeydən əvvəl nikah və rəsmiyət” – deyir. Şahin ri-cası artdıqca Şirinin də nazi artıyör.

Xosrov qarşısındakının çətinliyini görünçə işi eşq hiyləsinə tökü-yor. İstiğna (*laqeydlik*) üsuluna baş vuruyor.

Aylar keçiyor. Xosrov İsfahanda **Şəkər** adında bir gözəlin xəbəri-ni alıyör. Ona gediyor. Rəsmən bir kurtizan (*yüngül*) həyatı keçirən bu qadının yaşıdagı bu açıq-saçıqlıq içində ismətini mühafizə etmiş bir qız olduğunu kəşf edərək sarayına alıyör. Qarısı yapılıyor.

Bütün bunları duyan Şirin kəndi qəsrində əzablar içində mütəvəkkil bir surətdə səbir ediyor. Həyatı ahü-zar içində keçiyor. Allaha xitabla “Ədalət müzəffər (*qalib*) olmayıacaqmıdır?” deyə yaxarıyör (*yanıb-yaxılır*).

Şəkər Şirinin yerini tutmuyor. Könlün deyil, sadəcə vücudun tə-mayülündən doğan rabitə Xosrovu təmin etmiyör. Bir müddət sonra Xosrov təkrar Şirindən almadığı arzusunun atəsiylə tutuşuyor. Bu-dəfəki həsrət daha çox qatlanılmaz və daha amansız oluyor.

Ova getmək bəhanəsiylə padşah çölə çıxıyor, bir aralıq məiyə-tindən ayrılıyor, atını “Qəsri-Şirin”ə doğru sürüyör. Fəqət Şirin əmr etmiş, qapı Xosova açılmıyor. Qışın tipili (*çovğunlu*) bir axşam vax-

tında qapının eşiyində qalan aşıqlə qəsrinin pəncərəsindən baxan məşuq arasında keçən deyişmələr, izzəti – nəfsinin hincini (*intiqamını*) almaq istəyən qadınlıq ilə istədiyinə ərmək istəyən erkəklək israr və inadlarının şahəsər birər ifadəsini təşkil edərlər.

Padşahın heç bir etirafı, izahı, etirazı və ricası fayda etmiyor. Şirin heç bir vəchlə tutduğu durumdan vaz keçməyir.

– Məni istiyorsan, rəsmən istə, nikah qıyıdır (*kəsdir*) da evinə al, yoxsa get Şəkərinin yanına.

Xosrov təkrar qara atının gəmini (*cilovunu*) çəkərək, Şirinin qapısından küskünlük'lə ayrılıyor.

Təəssür içində bulunan Xosrov olayı Şapura açaraq Şirindən şikayət ediyor.

Şirin də yapdığına peşiman oluyor, Şapuru aramağa çıxıyor.

Qoca nəqqas (*rəssam*) aşıqları barışdırmaq və qovuşdurmaq için tədbirlər alıyor: şaha “Rəsmi olaraq evlənəcəyini Şirinə söz verəcəksən”, – deyir. Şirinə də nikah qıyılmadan (*kəsilmədən*) saraya gəlməyə razı olmasını tövsiyə ediyor.

Nəhayət, sevgililər buluşuyorlar. Görüşmə səhnəsi sarayda vüqu buluyor. Bu səhnəyi XII yüzilin şairi modern hər hanki kompozitörə (*bəstəkarla*) səhnəçinin qısqanacaqları bir ustalıqla təsvir etməkdədir:

Məşhur çalğıçı Barbədin də daxil bulunduğu çalğıçılar taqımı (*dəstəni*) hissləri coşdurən minbir hava ilə çalıb-oxumaqdadırlar. Artistlərdən biri Xosrovun, o biri də Şirinin dilindən kəndi aralarında aşıqanə bir deyişmə yapmaqdadırlar. Bu qarşılıqlı şeir söyləmənin ən canlı bir zamanında, yan odada (*otaqda*) Şirinin dadlı səsi eşidiliyor. Hər şey bir anda susuyor. Şirinə eyni ahəng üzərinə Xosrov cavab veriyor. Başda, iki oda arasında alınib-verilən bu qarşılıqlı “təğəzzül” (*deyişmə, gözəl söyləmə*) Şirinin derkən (*birdən*) səhnəyə atılmasıyla taclanıyor (*güclənir*). Sevgililər ağız-ağıza veriyor, eyni bəstə üzərinə oxumağa davam ediyorlar.

Bu “duet” səhnəsi əsərin ən həyəcanlı qismini təşkil etməkdədir.

Bu surətlə qovuşan “gəncləri” şair rəsmi surətdə düyün yapdıraraq evləndiriyor.

Burada hekayənin məcusi (*atəşpərəstlik*) dövrünə aid rəvayəti bittiyor. Sənət baxımından dəxi əsər burada bitməli idi.

Fəqət Nizami dindar bir müsəlmandır. Onun için “Xosrov və Şirin” əfsanəsinə burada kəsib islami rəvayətdən mütəəssir olan qismini qeyd etməməsi mümkün deyildir. Bunun içindir ki, şair mənzuməsini Xosrov Pərvizin Həzrəti Məhəmmədin məktubuna qarşı göstərmış olduğu hörmətsizliyin cəzasını kəndisindən çəkdirmədən hekayəyi qapatacamamışdır.

Xosrov Şirinə evləndikdən və bərabər bir neçə il səltənət sürdük-dən sonra taxtı bizanslı Məryəmdən doğmuş bulunan oğlu Şiruyəyə tərk ilə istirahətə çəkiliyor. Fəqət aradığı istirahəti bulamıyor: analığlı Şirinə aşiq olan Şiruyə babasını gecəleyən uyquda ikən yatağında xəncərlətdiriyor.

Şirin ud ağacından bir beşik yapdırıyor: altunla qaplatdırdığı bu beşiyi bahalı daşlarla bəzətdiriyor. Əski Kəsra adəti üzərinə padışahın nəşini bu beşiyə qoyaraq çocuq kimi sallıyor (*yelləyir*). Sonra bu tabutu “padşahların” omuzları (*çiyinləri*) üstündə Xosrov üçin hazırlanmış türbəyə götürüyورلار.

Padşahın çalğıcısı Barbəd mizrabını qırıyor, xanəndəsi Nəkisa dəf və qavalını parçalıyor, vəziri Büzürgümmidi söyüd kimi titrəmə tutuyor. Cənazə mərasimi böyük bir ahü-zar içində hərəkətə gəliyor. Başı açıq cariyələr və hizmətçilər arasında Şirin nazlı-nazlı yürüyör. Gözlərindəki sürməsi, yanaqlarındaki ənliyi, dodaqlarındaki allığı və gərdəninə sarkmış (*sarılmış*) büklüm saçları ilə o, gözəlliyinin cazibəsini kəskinləşdirmiş yürüyör. Başındakı sarı örtüsü və üstündəki ipəkdən al geyimi ilə baxanları bayıldıyor (*bihuş edir*). Hər kəs qoçası (*əri*) Xosrovun ölümündən Şirinin bu hal ilə məmənun qaldığına

hökm ediyor. Bu görünüş bilməsə (*xüsusən*) Şirinin yeni vurğunu, baba qatili Şiruyəyə ümidlər veriyor.

Cənazə alayı türbə önungdə duruyor. Təzə bir gəlin kimi süslü bulunan Şirin cənazə ilə bərabər türbənin içində dalıyor, arxasından qapıyı qapatdırıyor. Padşahın nəşini üzərinə gəliyor və qopardığı bir fəryadla bərabər əlindəki xəncəri kəndi köksünə saplıyor, tökülən sığaq qanıylə sevgili qocasının soyuq cəsədini isidiyor.

Dışarıdakılar (*bayirdakılar*) duyduları çığlıq üzərinə türbəyə giriyor və “vücudun vücuda, ruhun da ruha” qovuşduğunu görürler.

Aşıq ilə məşuq bir məzara gömülüyör.

Şairə görə, Şirinin bu yaptığı əmsalsız bir fədakarlıq və bulunmaz vəfəkarlığın yüksək bir ifadəsidir. Nitəkim (*odur ki*) deyir:

*Ke coz Şirin ke dər xak-e doroşt əst,
Kəsi əz behr-e kəs xodra nə koştəst!*¹¹

Türkcəsi:

*Bu dünyada Şirindən başqa heç bir
Şəxsi bir başqası için ölməmişdir!*

¹¹ (Ərəb hərfələri ilə də yazılıb – red.)

III

LEYLİ VƏ MƏCNUN

*Ey nam-e to behtərin sərağaz,
Bi nam-e to name key konəm baz?!¹*

Əslində bir ərəb **lejani (əfsanəsi)** ikən, işləndiyi ədəbi şəkil etibarılıdır, bu konunun Azərbaycanla sıxı və gələnəkli bir bağlılığı vardır.

Azərbaycanın əski padşahlarından Şirvan şahı Axsitan bu konunun nəzm edilməsini arzu etmiş, Azərbaycanın böyük şairi **Gəncəli Nizami** bu arzuya görə onu ilk dəfə farsca işləyərək nəzm etmişdir. Daha sonra Nizaminin bu əsərinə yazılan farsca və türkçə bənzətmələr arasında özəllik və dəyəri etibarıylə türk ədəbiyatının böyük müməssili, Azəri şeirinin də dahi ustadı **Füzulinin** türkçə yazdığı “Leyli və Məcnun” mənzuməsi müstəsna bir yer tutmaqdadır.

Nəhayət, Azərbaycan kompozitoru (*bəstəkarı*) **Hacıbəyli Üzeyirin** himmətiylə (*sayəsində*) bu konu bəstələnərək opera halına qonmuş və Azərbaycan səhnəsinin repertuarı arasında “həmişəbaharlığını” qeyb etməyən əsərlər arasına keçərək bu klassik konunun geniş xalq təbəqəsi tərəfindən dəxi mənimsəməsinə və böyük bir şöhrət qazanmasına səbəb olmuşdur.

“Leyli və Məcnun” operası sadə Azərbaycan səhnəsində qalmayıraq başqa dillərə, bu arada, ruscaya dəxi tərcümə edilmişdir.

¹ (Mətndə bu yazı farsca və ərəb hərfəri ilə verilib – red.)

Ey adı ən yaxşı başlanğıc olan,
Sənin adın olmadan naməni
necə aça bilərəm?! (*torcüməsi*)

A

H. 584-də rəcəb ayının sonunda¹ (m. 1188, eylül (*sentyabr*) ayının sonu) 4613 beyiti üzərinə Nizami tərəfindən yazılıan bu eşq həkayəsi qısaca bundan ibarətdir.

1

Ərəbistanda Amiri qəbiləsi şeyxinin çocuğu olmazmış. Bir çox yalvarış və yaxarışdan sonra Tanrı kəndisində bir oğul bağışlamışdır.

Gözəlliylə qonşu qəbilələr arasında tanınan bu çocuğa **Qeys** adı veriliyor. Qeysi böyük bir baxımla bəslüyorlar. Kəndisində maddi-mənəvi hər cəhətcə mükəmməl bir tərbiyə verməyi əsirgəmeyirlər. Yaşı onu bulunca kəndisini bir məktəbə veriyorlar.

Məktəbdə türlü qəbilələrdən oğlan-qız, bir çox öyrənci vardır. Bunlar arasında Amirilərə qonşu bir qəbiləyə mənsub gözəl bir qız var – **Leyli**. Qeys ilə Leylidə qarşılıqlı bir ilgi bəlirliyor. Getdikcə artan bu ilgi səmimi bir dostluğa, sonra da şiddetli bir sevgiyə varıyor. Gündən-günə artan bu sevgi çox keçmədən dayanılmaz bir eşq vurğunluğu şəklini alıyor.

Çocuqların bu qarşılıqlı vurğunluqları arkadaşların diqqətini çəkərək nüktə (*söz-söhbət*) və dastan konusu oluyor: nəticədə gənclərin adları dillərə düşüyür.

Arkadaşları Qeysin Leyliyə vurğunluq etkisiylə göstərdiyi tuhaflıqlar (*qəribəliklər*) için kəndisində “Məcnun” deyə taxlıyorlar (*müraciət edirlər*). Bu ləqəb ağızdan-ağıza təkrarlanaraq Qeys adını ta-

¹ K-araste şod be behtərin fal,

Dər səlx-e rəcəb ve si-vo-fi dal.

Tarix-e əyan ke daşt ba xəd,

Həştad-o-çəhar bud pansəd. (*farsca*)

Rəcəb ayının sonunda, “si” “fi” “dal” ilində,

Ən yaxşı fal ilə bəzəldildi.

Özü ilə tarixi də əyan idi –

Beş yüz səksən dördüncü il idi.

“Si”, “fi”, “dal” əbcəd hesabı ilə 584-cü ili göstərir. (*tərcüməsi*)



Məcnun ilə Leyli məktəbdə

mamiylə unutduruyor. Artıq bəhs konusu olan Qeys ilə Leyli deyil, Məcnun ilə Leylidir.

2

Leylinin ailəsi durumu öyrənincə qızlarını məktəbə getməkdən mən ediyor (*qadağan etmək*). Leyli evə qapadılmış, artıq Məcnun-la görüşəmiyor. Fəqət Məcnun sevgilisinin ayrılığına dayanamıyor. Hər gün Leylinin məhəlləsinə gedərək uzaqdan da olsa, onu gör-məyə və “küy-i yardan buy” almağa çalışıbor.

Çocuğun bu halini görən Amiri şeyxi qəbilənin böyüklerindən bir neçə aksaklı (*ağsaqqalı*) yanına alaraq Leylinin babasına gediyor, qızını oğlu üçün istiyor. Fəqət “xeyr” cavabını alıbor. Kəndisinə “Oğlun məcnundur, biz biricik qızımızı dəli deyə tanınmış birisinə nasıl rəva görür də, veririz?!” – deyirlər. Məcnunun babası Leylinin qapısından ümidsiz dönüyor.

3

Bu mənfi cavab Qeysin “məcnunluğunu” daha da artırıbor. Məcnun xəstələniyor. Babası kəndisini Həccə götürür. Kəbətullahə əl atıbor: oğlu üçün şəfa və səadət diliyor. Fəqət əməyi boşə getmişdir. Eşq dərdi əlac qəbul etməmişdir.

4

Məcnun kəndisindən keçmiş bir durumda, hər gün Leylinin mə-həlləsinə gediyor; saatlarla bəkliyor; sevgilisini görmək fürsətini verəcək təsadüfləri avlıbor. Leylinin adına qəzəllər yaradaraq təsirli bir ağızla oxuyor. Bu qəzəllər ağızdan-ağıza dolaşaraq qəbilələr arasınd-a yayılıbor.

Leylinin məhəlləsi Məcnunun bu halindən usanıbor. Məhəlləlilər heysiyyətlərinin zədələndiyinə qane oluyorlar: dəlinin birisi qəbilə qızının məsum adını ağızlara düşürmüş, şərqilərə konu yapmışdır.

Qəbilə qabadayılarından (*cavanlarından*) bir neçəsi bu “dəlinin şər-rini dəfə” qərar veriyorlar. Amiri şeyxinə xəbər göndəriyorlar. “Məcnununun ayağını məhəlləmizdən kəsdir, yoxsa kəndisini öldürürüz” deyə təhdiddə bulunuyorlar.

Şeyx oğluna öyüd veriyor. Fəqət durum öyüdlə doğrulacaq kimi deyildir. Nə də olsa, fəlakətin önünü almaq için Məcnunun Leylinin bulunduğu səmtə uğramaması için tədbirlər alınıyor.

5

Bu dəfə Leyli Qeysi görməyə və aramağa qalxıyor. Məhəllə qız-larıyla bərabər bir xurmalığa çıxıyor. Burada uzaqdan-uzaga olsa da, Leyli də Məcnun kimi ayrılıq dərdiyə ahü-fəğana başlıyor.

6

Bu sıradə İbni Salam adında bağdadlı bir tacir Leyliyi istiyor. Ailəsi “əvət” (*hə*) deyirsə də, düyun için möhlət istiyor. Qızlarının səhhəti bunu gərəkdiriyor. Bu xəbər Məcnunun dərdini daha fəzlə qabardırıbor.

Nofəl adında igid bir rəis (*sərkərdə*) Məcnunla dostlaşır. “Kən-disinə təsəlli veriyor. Leyliyi nə olursa-olsun, sənə alacağım” deyir. Əskər topluyor, Leylinin qəbiləsi üzərinə yürüyör. Leyliyi Məcnun için istiyor. Rədd cavabı alınca hərbə girişiyor. Savaş çətin bir səf-həyə (*nöqtəyə*) giriyor. Leyli tərəfi qüvvət və müqavimət göstəriyor. Durumu böylə görünçə Nofəl işi barışa tökərək “Biz sizdən qızı kö-nül xoşluğu ilə istəməyə gəldik, yoxsa qan tökməklə deyil” deyə barış təklifində bulunuyor. “Bal vermiyorsunuz, bari sirkə də vermə-yiniz” deyir. Nofəl əskərlərini alıb çəkiliyor.

Məcnun bu durum üzərinə Nofəli azarlıyor (*tənələyir*): “Sən mənə Leyliyi alacaqdın, onun məhəlləsinə bir daha uğramaq ehtimalını da ortadan qaldırdın. Əhdini böyləmi tutacaqdın” – deyə sitəm ediyor.

Nofəl dostuna təsəlli veriyor: “Bu vaxt qazanmaq için bir təbiyə (*fənd*) idi” deyir. “Sözümü tutacaq, qızı sənə mütləqa alacağam” – deyə Məcnuna yenidən ümid veriyor. Bu dəfə “Mədinədən Bağdad” a qədər adamlar göndəriyor, daha böyük bir qüvvət topluyor. Yenidən Leylinin qəbiləsi üstünə gəliyor. Qanlı bir savaş başlıyor.

Vuruşmalar əsnasında Məcnunun aldığı tövr qəribədir. Kəndisi üçin vuruşanların deyil, qarşıdakıların zəfəri üçin dua ediyor. Qarşı tərəfdən ölənlərin başlarını dizlərinə alaraq oxşuyor. “Nədir bu hal” – deyə soranlara “Dost tərəfin məglub olmasını nasıl istərim?” – deyə cavab veriyor.¹

Savaşın ən şiddətli və kəsin bir anında Leylinin babası Nofələ gəliyor, “Nə istərsin yapayım” – deyir. “Qızımı kimə istərsən ver, razıyam. Fəqət övladımı dəlinin birləşməsini vermək üçin israr etmə. İsrar edərsən, gedər başını kəsər, vücudunu köpəklərə veririm. Dərbədər (*sərsəri*) bir dəliyə nəsib olacağına, burax onu köpəklər yesin” – deyir.

Babanın bu kəsin qərarı ilə Məcnunun savaş əsnasında göstərmiş olduğu, gerçəkdən də, dəlicə ədaları zehnində qarşılaşdırın Nofəl düşünüyör: təklifi eyi bir fürsət sayaraq həmən hərbin kəsilməsini əmr ediyor. Zira savaşın məqsədsiz olduğuna içindən inanmış oluyor.

Bu olay üzərinə insanlardan artıq büsbütün küsən Məcnun, qəbiləyi tərk ilə çöllərə düşüyor. Kəndi başına avara-avara gəzərkən Məcnun Leylinin İbni Salamlı evləndiyini xəbər alıyor. Bu xəbər-

¹ Ma əz pey-e to be canseparan,
Ba xəsm-e xodət çerast yarı?
Qofta ke ço xəsm yar boşəd,
Ba tiğ məra çə kar başəd? (*farsca*)
Biz səndən ötrü can qoyuruq,
Sən nə için düşmənə dostluq edirsən?
Dedi ki, düşmən yar olsuğu halda,
Mənim qılıncla nə işim ola bilər?! (*tərcüməsi*)

lə can evindən vurulan Məcnun Leylinin vəfəsizliğinə aid yanıqlı qəzəllər söylüyor.

Bu durumda babası oğlunu buluyor, bir daha öyüdlər veriyor, evə çağırıyor. Bu onun oğlu ilə son görüşməsidir.

Məcnun babasının ölüm xəbərini alıyor. Məzarı üstünə gəliyor, mərsiyələr söylüyor. Təkrar çöllərə düşüyor.

8

Məcnunun artıq insanlarla heç bir ilgisi qalmamışdır. Düşdürü-qalxdığı (*oturub-durduğu*) həp heyvanlardır. Çölün vəhşi heyvanları kəndisinə alışmış, arxasından yürüyür və onu hər türlü saldırmalardan qoruyurlar. Quşlar kəndisindən ürkmüyər, üstünə kölgə salıyor, başına, omuzlarına (*çiyinlərinə*) konuyorlar. İlənlər-çayanlar belə ona əziyət etməyib, kəndisini diqqət ediyorlar. Sadəcə heyvanlar deyil, ağaclar belə onunla konuşuyor, həsbi-halda bulunuyorlar. Bütün kainat onunla dost və aşinadır. Gøyün yıldızları kəndisini anlayan birər “müsahib”lərdir.

Böylə, insanlardan və insani ilgilərdən tamamıyla uzaqlaşaraq kəndini təbiətə vermiş, tam bir yalnızlaşma halində ikən Leyli tərəfindən xəbərçi gəliyor, bir məktub veriyor. Bu məktubda Leyli sözə evlənmişsə də, gerçəkdə hələ Məcnuna sadiq qaldığını, könlünün daima onunla bərabər olduğunu bildiriyor.

9

Dayısı annəsi ilə bərabər Məcnunu görməyə gəliyorlar. Kəndisini evə çağırıyorlar. Annəsi: “Oğlum, gəl başsız qalmış ailənə böyüklük et” – deyir. Fayda vermiyor. Dönüşdə dayısı ölüyör. Annəsi bir dəfə daha oğluna gəliyor, təkrar öyüdlər veriyor, təkrar evə dönməsi için yalvarıyor. Beyhudə. Məyusluq içində dönüyör. O da ölüyör. Məcnun annəsinin məzarı üstünə gəliyor: ağladıqdan və mərsiyələr söylədikdən sonra təkrar arxasındaki heyvanlarla birlikdə çolə dönüyör.

Leyli fürsət buluyor, Məcnunu arıyor, bir ormanlıqda buluşmaq üzrə kəndisinə xəbər göndəriyor. Görüşüyolar. Platonik bir görüşmədən ibarət olan bu səhnədə Məcnun Leyliyə şeir oxuyor. Qərarlaşdırılan vaxt gəliyor, təkrar ayrılıyorlar. Leyli qocasına (*ərina*) qəlbən bağlı deyilsə də, örf (*şəriət*) baxımından bir qəbahət işləməyi dəxi kəndisinə rəva görmüyör. Məcnun isə həqiqi aşiqdir, bu eşqdə qərəzə yer yoxdur.

Burada şair Məcnunu könüldən anlayan iki hal əhliylə danışdırı-
yor. Bunlardan biri bağdadlı Salamdır ki, başından keçən macəra ilə
eşqin nə olduğunu xəbəri vardır. Bu adam Məcnunun halını duymuş,
kəndisini ziyarət etmiş, söylədiyi şeirləri zəbt edərək (*yaziya
alaraq*) Bağdada götürmiş və ədiblər arasında yaymışdır. İkincisi
də, amcasının (*əmisinin*) qızı Zeynəbə aşiq ikən arzusuna ərməmiş
(*çatmamış*) Zeyddir ki, Məcnuna yaxlaşmış, onu anlamış və kəndi-
sinə candan hizmət etmişdir.

İbni Salam Leylidən arzusunu almadan xəstələnmiş, ölmüşdür.
Ərəb adətinə görə, dul qalan Leyli hər kəsdən ayrılib kəndi kəndinə
qalmaq fürsətini bulmuşdur. Sözdə ölen qocasına, gerçəkdə isə sev-
diyi yarından ayrı qalışına istədiyi qədər ağlamışdır.

Nəhayət, Zeyd gəlmış, Ibni Salamın öldüyünü Məcnuna xəbər
vermiş və indi fürsət bulan Leylinin kəndisini visalə çağırduğunu müj-
dələmişdir.

Zeydin kılavuzluğu (*bələdçiliyi*) və arxasındaki heyvanlardan ibarət möiyətiylə birlikdə Məcnun Leylinin çadırına gəlmiş, yar tərəfindən qarşılanmış və iki sevgili şairin misilsiz bir təsviri ilə sarış – dolaş olmuş, kəndilərindən keçərək məst və bihuş düşmüşlərdir.

14

Məcnun getdikdən sonra Leyli xəstələnmişdir. Ölüm halında ikən annəsinə “Məzarıma gələcək olan ona, Leyli ölürkən səni özlədi (*istədi*) deyərsin” – demişdir. Son sözü də bu olmuşdur.

15

Məcnun vəfali dostu Zeydin yol göstərməsiylə Leylinin məzarı başına gəliyor, günlərcə ağlıyor, topraqları öpüyör, başına savuruyor, kəndi kəndinə döyünbür duruyor. Nəhayət, sevgilisinə qovuşmaq üzrə ruhunu təslim ediyor.

Bu həzin mənzərə Nizami tərəfindən pək (*çox*) təsirli bir tablo altında təsvir edilmişdir.

16

Bu həzin hekayə böylə həzin bir ehtişamla sona ərmişdir. Aşıq kəndisindən ayrı təsəvvür edəmədiyi məşuquna qovuşmaq üzrə o biri dünya yolunu tutmuş, həyatı tərk etmişdir.

Bu gediş üzərinə Məcnunun yanındakı heyvanlar dəxi dağılmış, təbiətlərinin gərəktirdiyi (*tələb etdiyi*) birər səmtə getmişlərdir.

17

Zeydin təşəbbüsü və qəbilə əhlinin iştirakiylə Məcnunu Leylinin yanında bir məzara gömmüslərdir (*dəfn etmişlərdir*).

Bu iki təmiz sevgilinin yan-yana duran məzarları ərəblər arasında ziyanətgah halinə qonmuşdur (*çevrilmişdir*).

Biraz sonra Zeyd röyasında Məcnun ilə Leyliyi cənnətdə, gözəl bir köşkdə qol-qola, nəşə, sevinc və səadət içində görmüşdür.

B

Nizaminin təsviri etdiyi Məcnun kəndini idealına tamamıyla vəqf etmiş səmimi və fədakar bir idealist simvoludur. Aşıq – mömin və ya mücahidin, məşəq – Allah və ya idealın timsalıdır. Qeys ələladə (*adi*) insanların hərəkətlərinə ağıl ərdirəmədiklərindən “məcnun” dedikləri, kəndindən keçən bir mömin, bir mücahiddir. Fəna – fillahlığı və ya ideal vurğunluğunun bir timsalıdır. Bu tip Doğu ədəbiyatının Əzraya vurulmuş Vamiq kimi müxtəlif adda və şəkillərdə təkrar etdiyi bir aşiq tipidir. Eyni Nizaminin digər əsərində Sasani imperatoru Xosrovun rəqibi Fərhadın Şirinə qarşı olan bağlılığı da bu növidəndir.

Məcnunun böylə həqiqi bir timsal olduğu fəraigət, təcərrüd və qənaətdən ibarət “dəlicə” həyatında görülən bir çox hərəkət və ifadələriylə dəxi sabitdir. Bunlardan önməli bir danəsi yuxarıdakı xülasədə də qeyd olunmuşdur. Nofəllilər kəndisi için savaşıqları halda, Məcnun Leyli qəbiləsinin zəfəri üçün dua ediyor.

Mahiyət və fədakarlığın dəlicə bir ifadəsi olan bu kimi rumuzlu (*sırılı*) hallar Məcnun tərəfindən türlü şəkillərdə göstərilir.

Məsəla, bir kağızda Leyli ilə Məcnun rəsmələrinin bərabər çizildiyini görünçə Məcnun həmən Leyliyi siliveriyor (*əksini pozur*). Səbəbini soruyorlar. “Biz iki deyil, biriz” – deyir. “O halda nədən kəndini deyil də, onu siliyorsun?.. “Çünki o ruhdur, mən qəlb: ruh qəlbə örtülü olur”.

Zeyd kəndisinə rəqibi İbni Salamin öldüyünü xəbər verirkən “Ömrünü sənə bağışladı” deyir. Məcnun həmən “Olmadı Zeyd, xəta etdin, mənə deyil, Leyliyə bağışladı, deyəcəkdin” deyə düzəldiyor. Zeyd kəndisinə “Leyli ilə Məcnunun başqa-başqa, iki vücud de-

yıl, iki qəlbdə bir can olduğunu bizzat səndən duydugum için “İbni Salam ömrünü Məcnuna bağışladı” deməklə ”Leyliyi bağışladı” demək arasında fərq görmüyorum” – deyə anlatmağa qalxınca Məcnun Zeydə haqq veriyor və onun kəndisini haqqıyla anlamış bir dost olduğuna qane oluyor.

* * *

Böyük və qüdsi eşqin verdiyi qüvvət və ilhamdan məhrum ələ-ladə adamların ərəmədikləri dərəcələrə varan Məcnunun vəhşi və yırtıcıları kəndisinə ram etdiyi, şübhəsiz, dastanı süsləyən bir əfsanə bəzəyidir. Fəqət bu “bəzəyin” belə Nizami kəndinə məxsus təmsil diliylə bizə “doğruya” bənzədiyini təlqin etməkdədir.

Məcnun kəndisinə gətirilən yeməkləri başına toplanan heyvanlar yedirmək və amansız ovcuların tuzağına (*toruna*) düşmüş heyvanları bulduqca salı vermək (*azad etmək*) surətiylə onların etimad və sevgilərini qazanmış, kəndiləriylə dost olmuşdur.

Böylə bir dostluq, Nizamiyə görə, mümkündür. İştə (*budur*), bu iddianın təmsili bir bəlgəsi:

Bir padşahın yırtıcı köpəkləri varmış. Cəzalandırmaq istədiyi qə-bahətliləri bunlara atdırır, parçalatdırırmış.

Gənc və ağıllı nədim günün birində bu padşahın kəndisini dəxi köpəklərə atdırması ehtimalını düşünərək tədbirli davranışmış, köpəklərə baxan məmurla dostluq yapmış və onun müsaidəsiylə hər gün köpəklərə yal verməyi adət edinmişdir.

Günün birində, əksi (*nəhs*) bir saatda hecdən bir səbəblə padşahın qızığınlığı tutmuş, nədimə hiddətlənmiş və həmən köpəklərə atılmışını əmr etmişdir.

Qızığınlığı keçincə yaptığına peşiman olan padşah köpəklərin məmuruunu çağırıtraraq zavallı nədimin halini sormuşdur. Məmur padşahi köpəklərin bulunduğu yerə gətirmiş, nə görsə bəyənirsınız: nədim yırtıcı köpəklərin arasında tam bir əmniyyət içində sap-sağlam oturmuş, heyvanlarla şakalaşıyor (*oynayır*).



Mäcnun vəhşilər arasında
(rəssamı Ağa Mirək)

Padşah həmən nədimi hüzuruna gətirdiyor.

– Bu nə möcüzə?! – deyir.

– Padşahım, nədən möcüzə olsun?! Bunda heyrət ediləcək bir cəhət yoxdur. Heyvanlar insanlardan daha həssas və daha haqşünasdırırlar (*qədirbiləndirlər*). Sənələrdir (*illərdir*) sənə sədaqətlə qulluq etdim. Heçdən bir şey için hər şeyi unutdun və həmən qətlimə fərman verdin. Halbuki bu vəhşi köpəklər arada-sırada kəndilərinə etmiş olduğum eyiliyi (*yaxşılığı*) unutmadılar, gördükün kimi, canına qıymadılar.

IV

HƏFT PEYKƏR (*YEDDİ GÖZƏL*)

*Ey cəhan dide xiş əz to,
Hiç budi nəbud piş əz to!*¹

Hicri 593 ramazanın 14-də² (m. 1197, 31 təmmuz (*iyul*) yazılış bulunan bu mənzumə **Marağa**³ Fərmanfərməsi (*hökmdarı*) Ağsonqurlularдан Əlaəddin Körp (*Körpə*) Arslanın adına 4968 beyit üzərinə yazılmışdır.

Sasani padşahlarından **Bəhram Gura** aid şairanə bir əfsanədən ibarət olduğu için bəzi naşir və münəqqidlər bu əsərə “Bəhram-namə” dəxi demişlərdir. Fəqət şair kəndisi əsərinə “Həft peykər” adını verməkdədir. Verəcəyimiz xülasədən görüləcəyi üzrə, bu ünvan daha təbii və daha uyğundur. Konu budur:

¹ (Başlıqda farsca verilib – red.)

Ey dünyanın özünü səninlə gördüyü,
Səndən əvvəl heç bir varlıq yox idi! (*tərcüməsi*)

² Əz pəs-e pansəd-o-nəvəd-se qeran,

Qoftəm in name-ra ço namvəran.

Ruz bər çardoh ze mah-e siyam,

Çar saat ze ruz rəfte təmam. (*farsca*)

Beş yüz doxsan üç il keçidkən sonra,

Şöhrətlilər təki bu dastanı dedim.

Ramazan ayının on dördü idi,

Günortadan dörd saat keçmişdi. (*tərcüməsi*)

³ İran Azərbaycanının önəmlı mərkəzlərindəndir. Vaxtilə Ağsonqurluların başkəndi olmuşdur.

Sasani padşahı **Yəzdgürdün** Bəhram adında bir oğlu oluyor. Münəccimlərin tövsiyələri üzərinə Ərəbistanda tərbiyə edilməsini istəyən babası Bəhramı Yəmən kralı Münzərin yanına göndəriyor.

Münzər müsafir şahzadənin rahatını təmin için hər baxımdan diqqət göstəriyor. İran şahzadəsinə məxsus olmaq üzrə, məşhur Rum memarı **Simnarın** əliylə məruf Xəvərnəq (*mətnə fars hərfləri ilə verilib – red.*) köşkünü (*qəsrini*) yapdırıyor. Bu köşk şairin təsvirində sənətin əcayib (*misilsiz*) bir əsəridir. Onun cahanca bəlli bir ayrılığı varmış: gündüzün türlü saatlarında, günəş şölələrinin dəyişən təsiri altında köşk türlü rənglərdə görünüyormuş. Bu köşkün dünyada eşi (*tayı*) yoxmuş və yapılamazmış (*ola bilməzmiş*): çünkü Yəmənli kral bir eşini yapmasın deyə Xəvərnəqi yapan yunanlı ustayı öldürmüştür.

İran şahzadəsi Yəməndə eyicə gəlişiyor. Ova çıxıyor, “gur”¹ ovla-maqla məşhur oluyor. Bunun için kəndisinə Bəhram Gur deyiliyor. Bəhram Gurun qəhrəmanlığı sadəcə gur ovlamaqla qalmıyor, ən yirtici canavarları da yeniyor (*məğlub edir*). Qorxunc mağaraya dalıyor, əsatiri ejdəhayı öldürür, buradakı əfsanəvi xəzinələri əldə ediyor.

Günün birində şahzadə Xəvərnəq köşkünün qapalı odalarından birini açıyor. Bu əsrarlı odada sənətkar bir əl tərəfindən çizilmiş bir tablo öündə heyran qalıyor. Burada kəndini yeddi iqlimin prin-sesləri (*şahzadələri*) arasında görüyور. Odanın anaxdarını (*açarını*) özündə saxlayır. Arada-sırada dinlənmək üzrə, Bəhram Gur bu oda-ya gəlməyi adət ediniyor.

Yəzdgürdün ölüm xəbəri gəliyor. Bəhram Gur İran taxtına çıxməq üzrə yola hazırlanıyor. Derkən (*birdən*) xəbər alınıyor: İran dövlət adamları yabançı məmləkətdə tərbiyə edilmiş, yurdundan uzaqda

¹ Gur – (**yabanı (vəhşi)**) eşşək deməkdir.

böyümüş bir gəncin İrana eyi bir padşah olamayacağı için içlerindən bir “piri-dana”yi (*bilici qoca*) taxta oturtmuşlardır.

Bəhram ərəb dostlarından önemli bir ordu toplayaraq kəndi haqqını geri almaq məqsədiylə hüduda yaxlaşıyor. Burada kəndisini İrandan gələn bir heyət qarşılıy怂. Heyət şahzadəyə səfərdən vaz keçməsini və məmləkəti qardaş savaşına cəlb etməməsini təklif ediyor.

– Babanın qəbahətidir ki, səni yabançı tərbiyəsinə verdi, – deyirlər.

Bəhram təklifi rədd ediyor. Tənha kəndisinin varis olduğunu irəli sürüyor. Qorxduqları qan tökülməsinin önünə keçmək üçün isə orijinal bir şərt qoyuyor:

– İran tacı iki azğın arslanın arasına qonacaq (*qoyulacaq*), kəndisi ilə rəqibi bulunan adamdan hankisi bunu arslanların pəncəsində alırsa, taxta o çıxacaqdır.

Heyət tərəfindən makul (*ağıllı*) bu təklifin icrası nəticəsində Bəhramı Gur İran taxtına sahib oluyor.

3

Bəhramın səltənəti zövq və səfa içində, eşq oyunlarıylə keçiyor. Həftənin altı gününü eşq və səfaya veriyor, yalnız bir gündə məmləkət işləriylə məşğul oluyor.

Məmləkətdə quraqlıq çıxıyor, fəlakət dörd il sürüyor. Bu ağır illərdə Bəhram xalqın yardımına gəliyor. Möhtaclarla dövlət anbarının ərzaq dağılıyor. Böyləcə, xalq tərəfindən sevilmiş oluyor.

Bu aralıq Çin xaqanı İrana hücum ediyor. İçki, keyf və əyləncəyə alışmış bulan iranlılar əskərliyi yadırğıyorlar. Çin xaqanını İrana qarşı cəsarətləndirən amil də zatən (*əslində*) budur. Fəqət Bəhram şəxsi cəsarəti, qeyrəti və əhalini savaş'a təşviqi sayəsində məmləkətin müdafiəsini təmin ediyor. Müzəffər (*qalib*) oluyor.

Bu olay üzərinə Bəhram İran böyükliyilə bərabər Xəvərnəq köşkünü yenidən görməyə gediyor. “Yeddi gözəl” tablosunu seyr ediyorlar.

Tablodakı gözəlliyi Bəhram həyata tətbiq etmək istiyor. Dövlət adamlarının rizasiylə şah yeddi iqlimdən birər gözəl gətirməyə başlıyor. Hər iqlimdən bir prinses (*şahzadə*) alıyor. Bunları özəl surətdə yapdırdığı yeddi qübbəli sarayda oturduyor. Hər iqlimin gözəlini sarayın ayrı-ayrı yapılmış birər dairəsinə yerləşdiriyor. Bütün qışi bu gözəllərin dizində masal (*nağıł*) dinləmək və keyfinə baxmaqla keçiriyor.

Şairin bu ayrı yeddi rəngdəki qübbələrlə¹ altında hər iqlimin kəndi tipindəki bir gözəlin dadlı ağızından Bəhrama daddirdiği masalların zövqü tərifi qəbul olmayan bir zəriflik və sehrli bir sənətlə təsvir edilmişdir. Həftənin yeddi günü, qitənin yeddi iqlimi, gözəl tipinin yeddi özəlliyi, yeddi səyyarənin (*planetin*) yeddi rumuz (*rəmz*) və təsiriylə, yeddi rəngə uyğun ayrı özəlliklərlə canlandırılan bu masallarda şair sənətkarlığın orijinallığını təşkil edən eşq əfsanəsinin ən parlaq tablosunu cizmiş, fantazisinə geniş bir ucuş imkanı buraxmışdır.

4

Sənətin bütün incəliklərini gözdən qaçırmayan şair, eyni zamanda, kəndi mistik və öyrətmən ruhuna sadiq qalaraq bu oynaq əsərində dəxi, hakimliyindən gələn irşad (*yol göstərmək*) vəzifəsini unutmamışdır.

Bəhram daldığı “Həft peykər” zövqündən fürsət bularaq ova çıxdığı sırada bir çobanın zavallı bir köpəyi bir ağaca sararaq döyməkdə olduğunu görüyor və çobana:

– Bu nədir? – deyə soruyor.

Çoban anladıyor:

– Padşahım, – deyir, – mən indi göründüyüm kimi bir çoban deyil, əvvəldən bir qoyun sürüsünün sahibi idim. Sürüyü bu köpəyə əmanət etmiş bulunuyordum. Köpək vəzifəsinə eyi baxar, qoyunları qurdlardan qorurdu. Günlərdən bir gün qoyunların azaldığı gözümə ilışır kimi oldu, mühümsəmədim (*əhəmiyyət vermədim*). Biraz son-

¹ Zühəl yıldızının qarşılığı olan qübbənin boyası qara, Müştərininki sarı, Zöhrəninki ağ, Ütaridinki göy, Ayinkı da yaşıl imiş.

ra, baxtim, qoyunların çox azalmış olduğunu gördüm. Nəhayət, işi mühümsədim (*şübhələndim*). Nə oluyor deyə, məsələyi araşdırmağa başladım...

Padşahım, nə görürsəm bəyənirsiniz? Dişi bir qurd müntəzəm sürüyə gəliyor. Qorucu köpək bu qancıq qurdla birləşiyor və arzusunu alınca qoyunlardan bir neçəsini alıb götürməsinə səs çıxartmıyor.

Köpəyin bu ihanət (*xəyanət*) və qəfləti üzündəndir ki, mən qoyun sahibi mötəbər bir adam ikən indi böylə səfil bir çoban vəziyyətinə düşdüm. Bunun için keyfinə dalaraq vəzifəsini unudan bu xainə cəzasını veriyorum...

Çobanın hekayəsi padşahın gözlərini açıyor. Durumu ciddiyət və şüurla tədqiqə qoyuluyor. Anlaşılıyor ki, kəndisi masal dinləyib həftənin yeddi gecəsini yeddi gözəlin qucağında keçirdiyi əsnada məmləkət idarəsinə təyin etmiş olduğu vəzir göstərdiyi zülmə əhaliyi dara gətirmişdir.

Durumu böylə bulunca padşah həmən ədalət qapısını açıyor, “Kimin idarədən şikayəti varsa, gəlsin söyləsin” deyir.

Şair yeddi pərinin söylədikləri yeddi masalla ahəngli olaraq yeddi şikayətçiyi zalim vəzirdən şaha şikayətə gətidiyor. Padşah şikayətləri tam bir diqqətlə dinliyor, kəndilərini həmən tətmin (*təminat*) ediyor və nəticədə zalim xalqın gözü önünde haqq etdiyi bir şəkillə cəzalandırılıyır.

Padşahın keyfə daldığı qəflət günlərindən faydalananaraq Çin xaqanı yenidən İrana qarşı topladığı ordu ilə hündüra qədər gəlmiş idi. Fəqət Bəhramın qəflətdən oyanaraq zalim vəzirin büştüğü (*cəzalan-*
dırılması) xəbərini alınca xaqan səfərdən vaz keçiyor, biləkis (*ək-*
sinə), İrana qarşı dostluğunu elan ediyor.

Bu olaydan sonra Bəhram yeddi gözəlin qucağını tərk ilə kəndini ədalət gözəlinə verir:

*Peykər-e ədl çun be dide-yə şah,
Ebrət əngixt əz səpid-o-siyah.*

*Şah kərd əz cəmal-e mənzer-e u,
Həft peykər fəda-ye peykər-e u!*¹

Lejan (*rəvayət*) “qıssədən hissə alan” Bəhramın dünyadan getməsini bir əsrar pərdəsinə bürümüşdür. Məiyətiylə bərabər ova çıxan Bəhram yanındakılardan ayrırlaraq bir mağaraya girmiş və burada qeyb olmuşdur.

Nə qədər aramışlarsa da, bir daha bulunamamışdır.

“Həft peykər” hekayəsinin təsəvvüfdəki yeddi “sülük” anlamıyla ilgili olduğunu qəbul edənlər vardır. Bu qənaətdə bulunanlar için Bəhramın qeyiblərə qarışmasında, şübhəsiz, suficə bir rəmz görülə bilir. Böylə olmasa belə, Bəhram Gur mənqibəsindəki (*dastanindakı*) “Yeddi gözəl” masallarının, təsəvvüf sisteminin də mütəəssir (*təsirində*) olduğu, Assur-Babil mədəniyyətindən gələn əski saibi (*yıldızə tapınanlar*) (*etiqad edənlər*) dini və nücum bilgisiylə münasibətdə olduğu inkar ediləməz. Bu sistemdə həftənin yeddi günü yeddi səyyarənin (*planetin*) adı ilə adlanıyordu. Assurlular bu yıldızlara taparlardı (*sitayış etmək*). Onların adına birər (*ayrı-ayrı*) məbəd yapmışlardı. Bu Allah-yıldızlar bunlardı: 1. Zühəl (Keyvan) = Saturn; 2. Müştəri = Jupiter; 3. Mərrix = Mars; 4. Şəms (Günəş) = Sonn (Solei); 5. Zöhrə = Venera; 6. Ütarid = Merkuri; 7. Qəmər (Ay) = Mond (Lune).²

Avropa dillərindəki gün adlarında bu əski Assur ilahələrinin izləri görülməkdədir. Məsəla, almanca “monntaq” ilə fransızca “lundi”

¹ (Ərəb hərfləri ilə də yazılıb – red.)

Ədalətin pərisini gördü şah,

Ayırdı ona bəyazla siyah.

Bu gözəl tabloya heyrətindən

Əl çəkdi o həmən yeddi gözəldən. (*tərcüməsi M.Ə.R.*)

² Əskilər yalnız yeddi səyyarayı biliyorlardı. “Planet” deyilən bunlara, yenilər, Uran ilə Neptunu dəxi əlavə etmişlərdir.

(*bazar ertəsi*) Ayı; fransızca “mardi” (salı) (*çərşənbə axşamı – red.*) Marsı, yəni Mərrixı; “merkredi” (*çərşənbə*) Merkuri, yəni Ütaridi; “jeudi” (*pərşənbə*) (*cümə axşamı – red.*) Jupiter, yəni Müştəriyi; “vendredi” (*cümə*) Venera, yəni Zöhrəyi; ingiliscə “sətidi” (*cümərtəsi* (*şənbə – red.*) Saturn, yəni Zühəli; almanca “sonntaq” (*bazar*) da Günəşİ xatırlatmaqdadır.

Bəhramın yeddi iqlimdən aldığı gözəlləri Nizami bu iqlimlər üzərində əski nücum (*astronomiya*) elmində təsirləri təsəvvür olunan səyyarələrin mizac (*təbiət*) və xüsusiyyətlərinə uyar bir şəkildə təsvir etmişdir. O dərəcədə ki, yeddi gözələ ayrılan qübbələrin (*gümbəzlərin*) rəngləri həftənin yeddi gününə müqabil, əskilərin təsəvvüründə, göyün yeddi təbəqəsində yerləşmiş bulunan yeddi səyyarədə fərz edilən rənglərin eynidir. Aynı zamanda, bu qübbələrdə oturan gözəllər dəxi, yuxarıda da işarət olunduğu kibi, yeddi rəng ilə ilgili səyyarələrin təsirləri altında bulunan iqlimlərin qızlarıdır.¹

¹ “Həft peykər” mənzuməsinin qəhrəmanı Sasani padşahlarından Bəhram Guru Nizamiyə bənzətmə yazan fars və türk klassikləri kəndilərinə xas bəzi özəlliklərlə işlətmişlərdir. Bu xüsusda **mücməl (icmal)** bir fikir edinmək için “Islam ensiklopedisi”nin “Bəhram Gur” maddəsinə bax.

V

İSKƏNDƏRNAMƏ

*Xodaya, cahan-padşahi torast,
Ze ma xedmət ayəd, xodayi torast!*¹

“İskəndərnamə” hicri 597 (m. 1200)² də Azərbaycan Atabəylərin-dən Nüsərətəddin Əbübəkr Məhəmməd adına yazılmışdır.

Bu dastan yunanca əslİ qeyb olmuş ikən, **Doğu** dillərində tərcüməsi mühafizə edilmiş yunanlı Klastinesin uydurma kitabından alınmışdır.³

Kəndisinin qeydinə görə, Nizami əski yeni türlü qaynaqlardan toplayaraq işlədiyi bu konuyu (*mövzunu*) 10.540 beyitlik bir məsnəvi halına qoymuşdur.

“İskəndərnamə” iki bölmədən ibarətdir: 6896 beyit tutan birinci bölümünə “Şərəfname-yi İskəndəri”, 3644 beyitdən ibarət olan ikinci bölümünə də “İqbalname-yi İskəndəri” deyilməkdədir. Hər iki bölüm bir-biri arxasından, fasilə verilmədən yazılmış olsa gərəkdir.

¹ (Farsca ərəb hərfləri ilə verilib – red.)

İlahi, dünya şahlığı sənə mənsubdur,
Biz xidmət etməliyik, sahiblik sənə mənsubdur! (*tərcüməsi*)

² Be tarix-e pansəd-e nəvəd-e həft sal,
Ke xanənde-ra z-u nəgirəd məlal.

Nevestəm mon in name-ra dər cahan,
Ke ta doru-e axer bovəd cavedan! (*farsca*)
Beş yüz doxsan yeddinci il tarixdə,
– Oxucu ondan əzab görməsin, –
Mən bu dastanı yazdım ki, dünyada
Qiyamətə qədər əbədi qalsın! (*tərcüməsi*)

³ M.Ə.Tərbiyət. “Danişməndani Azərbaycan”. Tehran, h. 1314.


Nizamidən əvvəl bu konu məşhur İran şairi Firdovsi tərəfindən yazılmışdır. Nizami bizzat bu cəhətə işaaət etməkdədir (*agahdır*). Yalnız bu var ki, Firdovsi İskəndərdən əski İran şahlarının tarixini təşkil edən “Şahnamə”sində qismən bəhs etmişdir. Nizami isə əsərini başdan-başa idealizə etdiyi bu qəhrəmana həsr etmişdir. Və bilməsə bəlirtdiyi kimi, konuyu tamamıyla yeni cəbhədən ələ almışdır.

“İskəndərnamə”nin tamamını xülasə etmək için bizzat şairin yarıdimına müraciət edəcəyiz. O, bunu əsərinin müqəddiməsində mükəmməl bir surətdə yapmışdır. On min bu qədər beyiti aşan bu qoca (*nəhəng*) əsəri için Nizami deyir ki, nəzm bəzəyindən ayırd edilsə, “İskəndərnamə”dəki həqiqətləri bir səhifəyə sıçıdırmaq qabildir (*mümkündür*). Bunu da şair kəndisi yapmışdır. Kitabının bütün xülasəsini öncə bir səhifə içində vermişdir.

Biz, ustadin ruhuna min rəhmət və təşəkkürlə, istə bu muciz (*ecazkar*) səhifəyi oxuyucularımıza nəql etməklə yetinəcəyiz (*kifayatlnamecəyi*). Bu surətlə, həm kəndilərini yormadan böyük mənzumənin ruhiylə aşına edəcək, həm də Nizami şeirinin parlaq diliylə təsvir olunan böyük İskəndərin dünya qədər əngin və xəyal qədər zəngin həyatını topluca vermiş olacağımızı sanıyoruz.

1

“İskəndər” dünyani dörd gəzmiş bir padşahdır. Zərdüşt dinindən başqa heç bir adət və mərasimə toxunmadan Kəyanılərin taxtına çıxmışdır. Yunanistanda altuna (*qızılıa*) ilk sikkə vuran odur. Dəri (*əski farsca*) dilindəki hikmət kitablarını yunan dilinə o tərcümə etdirmişdir. Aynayı icad edən odur. Misirliləri zəngibarlılardan qurtarmışdır. Daranın taxt və tacını almışdır. Yer üzünü “hindu qaralığı” ilə “rus sarılığı”ndan təmizləyərək “gəlin odası” kimi süsləmişdir (*bəzəmişdir*). Çinlilərə aynalıq etmiş (*gəmiçilik öyrətmiş*), Keyxosrova nayib olmuşdur. İyirmi yaşında ikən şahənşahlıq (*şahlıq*) davulu (*təbili*) onun adına çalılmış, iyirmi yeddi yaşında ikən kəndisinə peyğəmberlik verilmişdir. Onun peyğəmbər olduğu gün tarix başı sayılmış-



Bəhram Gur məşuqələrindən biriylə

dir. Haqq din sayəsində insanlara bilgi, ədalətli dövlət sayəsində məmləkətlərə əmniyət və səadət vermişdir. Dinin bir çox hikmətləri, dünyanın saysız binaları kəndisindən qalmış əsərlərdir. Hər dolaş-dıqca dünyaya nizam vermiş, bir çox dəyərli şəhərlər qurmuşdur. Hindistandan Ruma qədər bir çox məmurələr (*imarətlər*), mənzillər və binalar yapmışdır. Dərbəndi ilk dəfə “dərbənd” yapan odur. Bulqar¹ deyib də keçməyiniz: o da yapılışını İskəndərə borcludur. Yəcuc-Məcuc səddi də onun əsəridir. Bunlardan başqa, kəndisindən qalma daha nə yapılar vardır ki, söyləməklə bitməz!”

Yuvarlağımızı (*kürəmizi*) məchulluqdan qurtarmaq əzmiylə bu mübarək adam dünyaya çəlipayı (*xaç kimi*) bir çizgi çizmiş, çəli-pa əlaməti bizə ondan qalmışdır. Bu dörd köşəli (*bucaklı*) atlas çizgilərinə o, bir ölçü vermişdir. Quzey qütbünə bir, Güney qütbünə də digər bir çivi (*mismar*) çaxmış; Doğudan bir, Batıdan digər bir ip çəkərək bu boylam (*uzunluq*) (*tul*) və enləm (*ərz*) içində kimsənin düşünmədiyi bir əsas qurmuşdur.

“Dünyayı seyrə başlayınca keçdiyi yolları ölçməyə qalxmışdır: fərsəx (*ağac*), mil, mərhələ qavramları peydə olmuşdur. Özəl surətdə təyin etdiyi ölçmənlər, yüzlərcə katiblər ip çəkərək, ölçü almışlar və quruda hər yerə uğrayaraq mənzillər təsbit etmişlərdir. Dənizlərə də gəlinə ölçü almaq çarəsi düşünülmüşdür: hazırlanan iki gəmi biri-birindən aralıqlı və bir çatı ilə yekdigərinə bağlanmış olduğu haldə, bütün qayıları (*sahilləri*) dolaşaraq dəniz yollarını ölçmüş və mənzillərini bəlirtmişlərdir (*müəyyən etmişlər*). Bu çalışma sayəsində yuvarlağımız tamamıyla ölçülmüş, yer üzündəki yollar onun aldığı tədbirlər nəticəsində kəşf edilmişdir. İndiki halda oturduğumuz “rüb-i məskun”² açan odur”.

“Onun at qoşturduğu (*sürdüyü*) hər ölkə mamur (*abad*) olmuş, hər tərəfə ədalət yaymış; dağların, dərələrin ehtiyaclarına baxmış, çarələrini bulmuşdur”.

¹ Qəsd olunan, **İtil** (**Volqa**) nehri üzərindəki əski Bulqardır.

² “Rüb-i məskun” islami coğrafiya təbiridir, dünyanın insanlar tərəfindən oturulan dördə bir qismi deməkdir – iskan (*məskun*) edilmiş dördə bir.

Fəqət...”Fəqət ölüm gelincə o da digər fanilər kimi aciz qalmışdır!..” “İskəndərnamə”nin xülasəsini Nizami bu sözlərlə tamamlıyor: “O tac sahibinin tarixindən işə yarayani budur. Bunun xaricində qələm nə yazarsa, ya artıqlıq, ya da əskiklikdən qurtulamaz!”

2

“İskəndərnamə”nin əsl “öz”ü (*özəyi*) gerçəkdən bundan ibarətdir. Fəqət şair bu özü ballandırmış (*dolğunlaşdırılmış*), telləndirmiş, kəndi zövqünçə “süsləmişdir” (*bəzəmişdir*). Bunu yaparkən Nizami sənət baxımından olduğu kimi, hikmət nöqtəsindən də “İskəndərliyi” idealizə etmişdir. Bu qeyrətlə o, bəzən, anoxronizmə də düşmüştür. Məsəla, İskəndəri bir müslüman kimi “Kəbətullah”ı ziyarətə götürmüş və bir türk və ya qafqasyalı kimi onu ruslarla çarpıldırılmış və Bərdə kralıçası gözəl Nüşabəyi “rus vəhşilərinin əsarətindən” onun əliylə qurtarmışdır.

Şair kəndisi dəxi bu anoxronizminin fərqindədir: nitəkim (*necə ki*) deyir: “Hekayəmdə irəlilik-gerilik görürsəniz, eyibləməyiniz: bundan qaçınmaq mümkün deyildir”.¹

XII yüzil həkimi (*mütəfəkkiri*) Nizami, qaliba XIX yüzil filosofu Spencer (*Spenser*) kimi, sənət gərəyilə söylənən “yalan”ı doğruya ləzzət verən “duz” kimi qullanmaqdə (*işlətməkdə*) məhzur (*eyib*) görmüyör, çünkü “yalana bənzər doğrudan isə, doğruya bənzər yalan eyidir”.²

Nizami fantazisinin ölçüsü iştə budur. Bu ölçüyə (**əndazə – bu söz farsca yazılıb – red.**) sadiq qalan şair “İskəndərname”yi “Məx-zənül-əsrar”ındakı hikmətləri və “Xosrov-Şirin” ilə “Həft peykər”in-

¹ Be təqdim-o təxir bər mən məgir –
Ke nəbovd qozarənde-ra z-an qozir. (*farsca*)

² Doruğu ke manənd başəd be rast,
Beh əz rasti k-əz dorostı codast. (*farsca*)

Oskar Uaydın bu sözü ilə qarşılaşdırır: “İnsanlarda yalan söylemək qüdrəti azaldıqca sənət-karlıq qüdrəti də azalır”.

dəki sənəti “Leyli-Məcnun”undakı ruhi təhlil ilə yoğuraraq həm sənət, həm də fikir baxımından yüksək olan bu olğun (*monumental, dəyərləndirilən*) əsərini vücudə gətirmişdir. Öylə bir anıt (*nəhəng*) əsər ki, onu “nə zaman unutdurur, nə yağmurlar yışar, nə də rüzgarlar uçurur!”¹.

Böylə ki, vaxtıylə “zülümət”də aramış olduğu dirilik çəşməsini, şairin söyləyişincə, İskəndər “Beşlik”in sonuncu xəzinəsini təşkil edən bu anıt əsərdə, yəni “İskəndərnəmə”də bulmuşdur².

Nizaminin “İskəndərnəmə”sindəki ədəbi özəllik, konunun tarixi və hal tərcüməsi mahiyətində olmasına rəğmən, şairin orijinallığını təşkil edən qaramilikdir (*liriklik*). Fütuhatçı və islahaççı bir qəhrəmana aid tarixi dastan olmasına rəğmən, “İskəndərnəmə”də də şairin lirik cəbhəsi epik cəbhəsinə hakimdir. İskəndərin hər hanki əskəri (*hərbi*) və siyasi zəfəri belə mütləqa könülə aid bir eşqin zəfəri – bir düyünlə tamamlanıyor.

İskəndər bir imperator, bir peyğəmbər, bir həkim (*filosof*) olduğu qədər də bir aşiqdır.

¹ Nə hərfi ke aləm ze yadəş bərəd,
Nə baran beşuyəd, nə badəş bərəd. (*farsca*)

² Sekəndər ke rah məani gereft,
Pey-e çeşme-ye zendeqani gereft.
Begərədik k-əz rah-e fərxondegisi,
Şəvəd zende əz çeşmi-ye zendegi.
Su-ye çeşmi-ye zendegi rah çost,
Konun yaft an çeşmi k-anqah çost. (*farsca*)
Bulmaq istərdi İskəndər dirilik çəşməsini,
Ta ki dəf eyliyə qorxunc ölümün golməsini.
Bu niyyətlə o, bütün aləmi gəzdi, taradı,
Yapdı zülmətə səfər gərçi, fəqət boş aradı.
Ölməzlik suyunu bulmadı keçdi, getdi,
Könlünün arzusuna indi o, ancaq yetdi! (*tərcüməsi – M.Ə.R.*)

* * *

Beş kitabının xülasəsini bitirirkən Nizaminin oxuyularından rəhmət bəkliyən bir diləyini dəxi aşağıya qeyd edəlim:

*Varaq-varaq yazıb burda bitirdim,
Qutluluqla sözü sona yetirdim.
Şad ola ruhu o kəsin, kim deyə:
Nizamiyə Tanrı rəhmət eyliyə!*¹

¹ Soxən-ra bər səadət xətm kərdəm,
Vərəq k-anca rəsandəm dər nəvərdəm.
Rəvanəş bad coft-e şadkamı,
Ke quyəd: rəhmət-e həqq bər Nezami! (*farsca*)

ÜÇUNCÜ BÖLÜM

KONULARI BAXIMINDAN NİZAMİ

Kəndini anlamayanlardan şikayet edərkən:

*Türkçəmi bu həbaşlikdə alan yox,
Dovğayı bir yemək deyə sayan yox.*

N i z a m i



Sirin və Xosrov
(rəssamı Sultan Məhəmməd)

NİZAMİNİN KONULARI¹

Klassik İran ədəbiyatı anladılmış olduğu üzrə, yalnız farsların əsəri deyildir. Bu, konuşma dilləri heç də farsca olmayan türlü mil-lətlərin də əlbirliyilə yapılmış ortaq bir ədəbiyatıdır.² Bu iddiayı konuları baxımından dəyərləndirilən Nizami dəxi təyid (*qüvvətləndirmə*) etməkdədir.

İslamiyətdən sonrakı İran ədəbiyatı sadə, türk hökmədar və sü-lalələrin himayəsində vücudə gəlmış deyildir, bu ədəbiyatı vücudə gətirən tanınmış ustadlar arasında türk irqindən (*xalqından*) bir çox şeir və fikir ərləri də vardır.

Nizami doğulduğu yer (Gəncə) və “bülbüllüyünü yapdığı bağ” (Azərbaycan Atabəylər sülaləsi) baxımından azərbaycanlıdır. Azərbaycan daha o dövrdə türklərlə məskundu. Türkmənlərin Azərbaycanda yerləşmələri XI yüzildə qətiləşmişdir.

Azərbaycanlı Nizaminin konuşma dilinin türkcə olduğu haqqında, adət üzrə, qaynaqlarda bir aydınlıq yoxsa da, əsərlərinin diqqətlə araşdırılması bu Gəncəlinin fars olmadığını meydana qoymaqdadır.

Digər araşdırmalara başıvermadan, Nizaminin İran ədəbiyatına “konuşma dili farsca olmayan bir mühitdən gəldiyini” konularının araşdırılma və incələnməsindən dəxi anlamaqdız.

Nizaminin konuları...

Dıqqətli oxuyucunun şübhəli tavrını (*tövrünü*) sezmiyor deyiliz. Həmən xəbər verəlim ki, bu əngin dəryaya atılacaq bir dalğıc tavrını almaq niyətində deyiliz. Bir türk və bir qafqasyalı olmaq dolayısıylə, məqsədimiz, sadəcə, bizi ilgiləndirən məhdud bir neçə konu üzərin-də durmaqdır.

¹ Mövzuları.

² 17-ci səhifəyə bax. (Müəllif kitabın səhifəsini qeyd edib – red.)

Avropalı bir tənqidçinin deyimiylə, əsrinin bir nevi ensiklopedisi-ni təşkil edən “Beşlik”dəki konulardan yalnız beşi üzərində duraca-ğız. Bunların incələnməsi bizə görə, Nizaminin mənəvi mənliyi ilə yetişdiyi mühit arasındaki bağlılıqları göstərmək baxımından bilxas-sə (*xiüssusilə*) önemlidir.

İncələyəcəyimiz konular isə bunlardır:

- 1) Nizamidə farşlıq; 2) Nizamidə türklük; 3) Nizamidə Qafqasya;
- 4) Nizaminin görüşü ilə rus; 5) Nizamiyə görə qadınlıq.

I

NİZAMİDƏ FARSLIQ

*Peyğəmbərin məktubunu yırtan¹
Xosrov Pərviz için:
Aydınladan adı görünçə ünvan
Su gördü san² köpək isirmiş³ insan!*

Nizam i

İran ədəbiyatında Firdovsidən sonra ən böyük yeri Nizami tutmaqdadır. Hətta hamasiyata (*epik əsərə*) verdiyi qaramı (*lirik*) çəşni (*ovqat*) və kəndisinə xas eşq əfsanəsindəki yenilik və ruhi təhlillərdəki özəlliklə, Firdovsi də daxil olduğu halda, Nizami İran ədəbiyatının heç kimsə tərəfindən çıxılmayan yüksəkliyinə varmışdır. Bununla bərabər, ona Firdovsiyə verildiyi kimi bir fars şairi sıfətini verə bilirmiyiz?

– Həm əvət (*bəli*), həm də hayır!..

Əvət, çünkü əsərlərini farsca yazmışdır və bu yazılıyla fars dilini zənginləşdirmiş, gözəlləşdirmiş, onun olğunlaşmasına hizmet etmişdir.

Hayır, çünkü kəndisində Firdovsidə bulduğumuz fars qeyrətkeşliyindən heç bir əsər yoxdur.

Firdovsi əski fars tarixini yaşıdan 60.000 beyitdən ibarət “Şahnamə”sini yazarkən bu “parsi” ilə “əcəm”i diriltdiyinə qanedir⁴. Halbuki Nizamidə böylə bir məqsəd və öyünməyə təsadüf ediləməz.

¹ Ciran.

² Elə bil.

³ Tutmuş.

⁴ Bəsi rənc bordəm dər in sal-e si,

Əcəm zende kərdəm bedin parsi. (*farscası, ərəb hərfələri ilə – red.*)

Tərcüməsi: (otuz il içinde epeyi (çox) çalışdım; bu parsi ilə əcəmi diriltdim. – M.Ə.R.)

Firdovsi türlü dastan, əfsanə və hekayələri İran tarixini və fars gələnəyini (*ənənəsini*) canlandırmaq və yaşatmaq için qullanmışdır (*istifadə etmişdir*). Nizami isə tarixi olaylardan kəndisi üçün əsl məqsəd olan haqq fikriylə gözəllik sənəti namına faydalılmışdır.

Firdovsidə qoyu (*qati*) bir irq təəssübü bulunduğu halda, Nizami bu təəssübün yabançısıdır. Onun için önemli olan qan deyil, imandır. Nizamiyi ilgiləndirən İran və ya fars qanı deyil, təkallahlıq əqidəsiylə ədalət anlamıdır. Nizamidə Firdovsinin bilməsə şəxsiyətini təşkil edən ərəb və türk düşmanınğından zərrə qədər əsər yoxdur.

Firdovsi, bilindiyi kimi, İran-Turan mücadiləsinin dastanını vermişdir. Fars nasyonalizminin (*milliyətçiliyinin*) bu şair ideoloqu nəzərində İran eyilik (*yaxşılıq*) məbdəyi (*başlanğıçı*) **Hörmüzdü**, Turan da kötülik (*pislik*) məbdəyi **Əhriməni** təmsil edir. Halbuki müsəlman Nizami bu ikilik şirkinə (*dualist çoxallahlılığı*) qətiyən yanaşmamışdır. İran-Turan istilahını bir və ya iki yerdə ancaq qullanmış və bu deyimlə iki düşmən dünyayı deyil, sadəcə, coğrafi iki bölgəyi qəsd etmişdir. Turan qəhrəmanı Əfrasiyab Nizaminin nəzərində İran qəhrəmanı Keyxosrov dəyərindədir. “Xosrov və Şirin” əfsanəsində kraliça Şemirami qardaşı qızı və vəliəhdı prinses (*şahzadə*) Şirinə aşiqi Xosrova qarşı ehtiyatlı davranışması için öyündə rirkən, “o Keyxosrov isə, biz də Əfrasiyabız” deyir. Bir erməni kraliçanın ağızıyla yapılan bu qarşılaşdırmanın bizzat şairə aid bir ölçü və təqdir olduğu meyandadır (*askardır*).

Sasani padşahı Xosrov Pərvizin Həzrəti Peyğəmbərin məktubuna qarşı göstərdiyi kötü müamilənin (*münasibətin*) macərası məlumdur: Pərviz kəndisini islamiyətə çağırın Məhəmmədin məktubunu yırtmış, elçisini təhqir etmişdir. Daha sonra İranın milli qəhrəmanı Zaloğlu Rüstəmin ərəb orduları komandanı Səd İbni Vəqqasa yazdığı məktuba İran nasyonalizmi və farslıq təəssübü ilə yanın Firdovsi “Tfu sənə, ey fələk ki, kərtənkələ yeyən və dəvə südü içən ərəb qalxıb ta Kəyan tacına göz qoyuyor!” mənasına gələn bu beyitləri qoyuyor:

*Ze şir-e şotor xordən-o-susmar,
 Ərəb-ra be cayi rəsideəst kar.
 Ke tac-e Keyanra konəd arizuy,
 Tfı bər to ey çərx-e gərdan, tfı!..¹*

Eyni olayı anladan müslüman Nizami məcəus (*atəşpərəst*) padşahı Pərvizi Həzrəti Peyğəmbərin mübarək hidayətnaməsinə qarşı göstərdiyi küstahlığı (*hörmətsizliyi*) təqdir ilə imperatorun məktubu yırtmasını “quduzluq”la təvsif (*qiymətləndirib*) edərək bu beyiti yazıyor:

*Ço onvanqah-e aləmtab-ra did,
 To qofti səggəzide ab-ra did²*

Nizaminin fars təəssübü mənasındaki iranlılıqdan uzaqlığı, aşağıda qeyd edəcəyimiz digər xüsuslardan başqa, Xosrov Pərvizin peyğəmbərə qarşı göstərdiyi küstahlıq üzündən uğradığı üqubat (*aqibət*) üzərində fəzləcə durmasıylə dəxi sabitdir.

Xosrov Nizamiyi İran tarixinin bir şəxsiyəti olaraq deyil, sadəcə eşq əfsanəsinin bir tipi (*surəti*) olaraq ilgiləndirmişdir. Hal böylə ikən, “Xosrov və Şirin” hekayəsini aşıqlə məşuqun qovuşmalarıyla bitirməklə yetinməyib (*kifayətlənməyib*), şair hekayənin “islami rəngini” dəxi verməkdən kəndini alamamışdır. Sənətkar və şair Nizamiyə Xosrov və Şirinin min bir macəra və iztirabdan sonra qarı-qoca (*ər-arvad*) olub istirahətə çəkilmələri yetər ikən, sənətini fikirlərini yürütməyə qullanan həkim (*filosof*) Nizamiyə yetməmişdir. Bunun

¹ (Ərəb hərfəri ilə də verilib – red.)

Türkeşisi:

Yediyi kərtənkələ, dəvənin südünü içər,
 Ərəbin halına bax, keylərin tacını dilər.

Tfı sənə, dönən fələk, tfı, üzün böylə dönər. (*tərcüməsi M.Ə.R.*)

² (Ərəb hərfəri ilə verilib – red.)

Elə ki aləmi işıqlandıran ünvani gördü,
 Sanki it tutmuş adam suyu gördü. (*tərcüməsi*)

için şair müslüman peygəmbərinə qafa tutan (*kobudluq edən*) məcəus padşahının sadə maddi fəlakət və yixilişini bəlirtməklə (*verməklə*) qalmayıb, İran imperatorluğunun mənəvi çöküşünün hekayəsini də əsərinə əkləmişdir (*əlavə etmişdir*). Peygəmbərin Xosrovun röyasına girməsi, əlindəki qırbaçla (*qırmancla*) kəndisini vurması, vəziri Büzürgümmedin kəndisinə ərəb peygəmbəri haqqındaki bəyanatı, Məhəmmədin doğulduğu gün Kəsra tacının çökməsiylə atəşgədələrin sönməsi kimi mənqibələr (*əhvalatlar*) də özəl surətdə “Xosrov və Şirin” hekayəsinə əlavə edilmişdir.

Firdovsidəki iranlılıq və ya daha doğru bir deyimlə, farsçılıq təəssübündən şairdə zərrə qədər əsər olsaydı, şübhəsiz, sənət baxımından əfsanəyi pək də dəyərləndirməyən bu əlavələrə qətiyən lüzum görülməzdi.

Firdovsi ilə Nizami arasındaki hiss başqalığını, biz böyük İskəndərin mənşəyi haqqındakı görüş fərqində də buluyoruz: İran qanının üstünlüyüünə və yenilməzliyinə qane olan Firdovsi Kəyan taxtına çıxan bir rumun yabançılığına dayanamıyor. İranın yenilgisini (*məğlubiyətini*) İskəndərin damarlarında axan qana bağlıyor. Ona görə, İskəndər Kəyanlırdən Darabın oğlu imiş. Darab ilə Filəqus (*Filip*) arasında yapılan bir savaşda Rum ordusu məğlub olmuş, Darabın istəyi üzərinə Filəqus qızı Nahidi kəndisinə göndərmişdir. İran padşahı Rum prinsesinin qoynuna girmiş, fəqət ağızının fəna qoxuduğunu sezincə yatağı tərk etmişdir. Həkimlər Nahidin dodağına “iskəndər”¹ deyilən yaxıcı (*yandırıcı*) bir ot sürtmüşlər və bu surətlə qoxuyu dəf etmişlərsə də, bir kərrə diksinmiş olan padşah artıq qızdan soyumuş və onu babasının yanına geri göndərmişdir. Bu təmasdan gəbə (*hamilə*) qalan Nahid babasının evində bir oğlan çocuğu doğurmuş, ağız qoxusunu gidərən (*yox edən*) otun xatırəsiylə ona İskəndər adını vermişdir. Filəqus isə qızının başına gələni örtmək məqsədiylə

¹ Giyahi ke suzənde-ye kam bud,
Və bər Rum İskəndərəş nam bud. (*farsca*)
Elə bir ot ki, ağızı yandırırı
Və Rumda adı İskəndər idi. (*tərcüməsi*)

İskəndərin kəndi oğlu olduğunu xalqa elan ilə onu vəliəhd yapmışdır. Bu surətlə, Firdovsinin gözündə İskəndər bir yabançı və istilaçı deyil, Kəyan tacının həqiqi varisi və İranın məşru (*qanuni*) hökməridir. Kəyan taxtına çıxa bilməsinin hikməti də budur.

İskəndərin mənşəyinə aid olan bu İran rəvayətini Nizami də görmüş, fəqət buna önəm verməmiş, inanılmayacaq bir uydurma deyə atmişdir. Ona görə İskəndər Filəqusun kəndi oğludur və sevdiyi yerli bir qadından doğulmuşdur. Sadə Kəyan taxtına deyil, bütün dünyaya sahib olmasının sırrını Nizami İskəndərin qanında deyil, imanında, fikirləriylə idarə sistemində görmüşdür.

Nizaminin farslıqla ilgisizliyini bildirən kəskin dəlillərdən biri də atəşpərəstliyə qarşı göstərdiyi düşmanlıqdır. Məcūsilik, zərdüştilik və atəşpərəstlik Nizamidə daima kötü və aşağı görülməkdədir. Sadə, peyğəmbər və müslümanlıq deyil, İskəndər belə atəşpərəstliyin düşmanıdır. Kəyanlıların bütün müəssəsələrindən (*idarələrindən*) İskəndər sadəcə atəşgədələri yıxmışdır. Hər hanki bir vilayətin əleyhində bulunmaq istəyənlər İskəndəri bu vilayətə qarşı ayaqlandırmaq için orada atəşpərəstliyin hələ yaşamaqda olduğundan bəhs etmişlərdir. Nizami İskəndərdən canlı bir öymə diliylə bəhs edərkən “dünyayı məcūsilikdən təmizlədiyini” özəl bir zövq ilə bəlirtir.

Farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştlik ilə atəşpərəstlikidir. Böylə ikən fars şeirinin Firdovsidən sonra ikinci böyük dirəyi Nizami bu müəssəsəyə nədən bu qədər düşmandır? Onun için ki, sözün gerçək mənasıyla, Nizamidə farslıq duyusu yoxdur. O, bütün duyu və şüuriylə bir müslümandır. Tək Allaha inanır. Allahlıq anlamında o, hər növ ikiliyi və çoxluğu rədd edən bir “vəhdaniyətçi”dir. Zərdüştlüğün eyiliyin ayrı, kötülüğün də ayrı kəndi aralarında vuruşan ikiallahlıq sisteminə onun nə sufiliklə vardığı allahlıq anlamı, nə də daşıdığı xalis müslüman əqidəsi müsaид deyildir.

Nizami hər şeydən önce, xalis bir müvəhhiddir (*Allahın təkliyinə inanmaq*). Allahın təkliyinə inanır. Yazısı farsca issə də, duyu və şüuru farslıqdan uzaqdır. Bu uzaqlıq, onun zamanında olduqca və qüvvətli bulunan ismailiyyə məzhebinə qarşı gizlətmədiyi düşman-

ləq ilə nifrəti dəxi göstərə bilir. Vaqif olanlar bilirlər ki, içlərindən Həsən Səbbah kimi qorxunc terroristlər yetişərək xilafətə qarşı şiddətlə mücadilə edən bu hərəkat əski farslığın islamlığa qarşı gəlişinin bir ifadəsi idi. Nizaminin mədh etdiyi Azərbaycan Atabəyi Sultan Qızıl Arslanın bunlar tərəfindən öldürülüyü rəvayət edilməkdədir. Ərəb xilafəti ilə türk səltənətinə şiddətlə düşmanlıq edən bu “iranlı” məzhəbin ünvanı Nizaminin lügətində bir söyüsdür. “Dediyim kimi deyilsə, ismaili olayım”¹ növidən beyitləri bir-iki deyildir.

Ərəbliyə qarşı bəslənən “Firdovsi kini”ndən kəndisində əsər bulunmayan azərbaycanlı Nizaminin bir də eyni “firdovsilik” baxımından türklükə olan münasibətlərini aşdırmaq gərəkdir.

¹ Gər tiğ rəvan koni bər in sər,
Qorban-e xodəm koni bər in dər.
Esmaili be xod besencəm,
Esmailiyəm gər əz to rəncəm. (*farsca*)
Qılıncla vursan boynumu gər sən,
Səsimi çıxarmam, qurbanınam mən.
Sənə sevgilim, mən İsmailəm,
Söylərsəm yalan – ismailiyəm! (*tərcüməsi M.Ə.R.*)

II

NİZAMİDƏ TÜRKLÜK

İxtiyar bir qadının Sultan Səncərə xitabından:

*Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri.
Madam ki sən zülmə amil¹ olursun,
Bir türk deyil, çapulcu² bir hindusan!*

N i z a m i

Klassik İran ədəbiyatında “türk” sözünün gözəl mənasına qullanıldığı (*işlənildiyi*) vaqedir (*həqiqətdir*). Şirazlı Hafızın bir qəzəlin-də “tork-e Şirazi”dən bəhs etməsi məşhurdur:

*Əgər an tork-e Şirazi be dəst arəd del-e ma-ra,
Be xal-e henduyəş bəxşəm Səmərqənd-u Boxara-ra³*

Türkcəsi:

*Şirazlı türk edərsə könlüümüzü şadman,
Səmərqəndlə Buxara bənli (çilli) yanağına qurban.*

¹ Qulluq.

² Qarətçi.

³ (Ərəb hərfləri ilə də yazılıb – red.)

Hafızın bu beyiti üzərinə şair ilə Türkistan fatehi Əmir Timur arasında keçmiş bulunan bir konuşma mərufdur (*məşhurdur*):

Timur şairə bu qədər qanlar və qurbanlar bahasına alındığım və dünyadan hər tərəfindən gətir-diym nadir şeylərlə süslədiyim gözəlim şəhərləri sən hanki haqq və cəsarətlə bir sevdiyinə bağlılıyorsun?! – deyə çıxılmış (*qəzəblənmiş*).

Şair bu hiddət qarşısında tövrini pozmadan: Padşahım, hesabsız bir müsrif olmasaydım, heç gördüğün bu durumda bulunurmuydum? – deyə cavab vermişdir.

Əmir şairin hazırlıqlılığından xoşlanmış, kəndisini mükafatlandırmışdır.

Buradakı “Şiraz türkü”ndən məqsəd Şiraz vilayətində, əndam tənasübü və üzlərinin gözəllikləriylə məşhur Qaşqay türklərindən, sözün həqiqi mənasiylə, bir turkmüdür, yoxsa “Türk” sözü burada məcaz olaraq gözəl mənasınamı qullanılmışdır? Bu xüsusda türlü təfsirlərdə bulunanlar vardır.

Hafizin “İnsanlar mey qədirini bilsələrdi, gecələri uyumaz, üzüm əkərlərdi. Asmaları (*tənəkləri*) ud ağacından yapar, arxlardan gülab axıdılardı və hər salxımın altında bir türk qızı oturdub sinək (*milçək*) qovdururlardı”¹ demək olan bir qıtəsindəki “kənizək-e Türk” (*farsca* da yazılıb – red.) – ki, Türk cariyəsi deməkdir və biz “Türk qızı” deyə tərcümə ediyoruz – için də həqiqimi, məcazimi deyə dartsımaq (*mübahisə etmək*) mümkündür.

Gözəllik qarşılığı olaraq qullanılan “Türk” sözünün həqiqi və ya məcazi mənalarda başqa şair və yazarlarda dəxi misallarını bulmaq qabildir² (*mümkündür*).

¹ Gər kəsan qədr-e mey bedanəndi,

Şəb nəxoftənd-o-rəz neşanəndi.

Tak-ha-ra ze çube ud konənd,

Çubha-ra qolab ranəndi.

Pa-ye hər xuşeyi kənizək-e tork,

Beneşande məgəs pəranəndi. (*farsca*)

² Nizaminin çağdaşlarından Şirvanşah Axsitan Mənuçehrin məddahı Şirvanlı Xaqani dəxi “Türk” sözünü gözəllik qarşılığı olaraq qullanmaqdadır. Məsəla:

Xosrova, Xaqani-ye əzra soxən hindu-ye tost,

Henduyi-ra tork-e əzra dadi, əhsənt, ey məlek!

Xane çun xold əst-o-mən çun Adəməm, zira məra

Hur-e gəndomqun-e həsna dadi, əhsənt, ey məlek!

Nayeb-e yəzdan toyi emruz, çun yəzdan məra,

Xold bəxşidi-yo-hura dadi, əhsənt, məlek. (*farsca*)

Ey şah, gözəl sözlü Xaqani sənin qulundur,

Sən hinduya gözel Türk bağışladın, əhsən sənə, ey hökmdar!

Evin cənnət kimidir, mənsə Adəməm, çünki mənə

Gözəl, qarabuğdayı bir huri verdin, əhsən sənə, ey hökmdar!

Bu gün Tanrıının nayibi sənsən və Tanrı kimi

Mənə behişt bəxş etdin və huri verdin, əhsən sənə, ey hökmdar! (*tərcüməsi*)

Padşahın kəndisinə bağışladığı gözəl cariyəyi ki (*kənizi*), onu cənnətdəki hürilərə bənzədiyor – “tork-e əzra” yəni “gözəl Türk” deyir.

Fəqət heç bir yerdə və farsca yazılmış heç bir şeirdə türk anlamı Nizamidə olduğu qədər sevgi və məntiqli bir silsilə ilə ifadə edilməmiş olsa gərəkdir. Şairin incələməkdə olduğumuz “Beş kitab”ında (“Xəmsə”sində – red.) bu iddianın 80-ni keçən türlü dəlil və dayanaqlarını təsbit etmişizdir.

Bizə böylə gəliyor ki, “tork” sözü Nizamidən əvvəl gerçek mənada əndər (*nadir*) olaraq ağlıq (*bəyazlıq*) və gözəllik mənasında qullanmışsa da,¹ məcazi mənada bu söz yalnız onun zamanında yüksəklik, paklıq və gözəllik mənasına gəlmişdir. Bu söz Hafızın məruf (*məşhur*) beyitindəki məcazi şəkli ilə sonrakı çağlarda varlığını, bizə görə, Nizamiyə borclu olsa gərəkdir.

Gerçek və məcazi mənada türlü anlamlar və türlü münasibətlər dolayısıylə, şairin bolca qullandığı “Türk” isim və sıfətlərini genel bir tərifə tabe tutarsaq görürüz ki: Nizami, türk deyir – gözəl, mərd, qəhrəman, əskər, komandan, bilgin, ər, rəhbər və şef (*başçı*) anlıyor, türklük deyir – gözəllik, eyilik, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, komandanlıq, şəflik anlıyor, **Türkistan** deyir – vəfa, doğruluq və aranılan yer ilə ərmışlık (*visal*) anlıyor.

Türk gözəldir. “Dilbər” deyəcəyi yerdə şair çox kərə, sadəcə, “Türk” deyir. “Tork-e delsetan”, “tork-e tənnaz”, “tork-e nazənin əndam” kimi tərkiblərə Nizamidə six-six rastlanıyor. Gözəl gözəl bəhs etmək istərkən “Türk gözü” (farsca da yazılib – red.) deyir, onu “ahu” (qəzal) gözüylə qarşılaşdırır. Bir gülüşün dadlılığını anlatmaq istərsə, buna “Türk gülüşü” deyir. Bu gülüş Nizaminin təsəvvüründə o qədər dadlıdır ki, “Şəkər belə onu qısqanırmış” (Xəste del əz xənde-ye torkan şəkər)².

İsmail Hami Danişmənd 1935-də İstanbulda nəşr etdiyi “Türklər hind-avropalıların mənşə birliliyi” adındaki əsərinin “Tarix və ədəbiyata görə türk tipi” bəhsində bu konuya aid misallar verməkdə isə də, məsələ ilə ilgili ən zəngin misallara malik olan Nizamiyi zikr etməməkdədir.

¹ Çehre-ye henduy ruy-e tork çera şod –

Həmçü del-e duzəxi-yo can-e behiştı. (*farsca*)

Nasir Xosrov (beyit ona məxsusdur – red.)

Hindu çöhrəsi niyə türk üzü oldu

Cəhənnəm ürəyi və cənnət canı kimi. (*tərcüməsi*)

² (Ərəb hərfəri ilə verilib – red.)

“Həft peykər” əfsanəsində yeddi iqlimin yeddi prinsesini (*şahzadəsini*) Bəhram-Gurun yeddi köşkündə oturdub həftənin yeddi gecəsində kəndilərinə ayrı-ayrı birər eşq masalı söylədən şair masal söyleyən gözəlləri də, masaldakı dilbərləri də “türk” deyə təvsif (*vəsf*) etməkdədir. Rum prinsesi, ona görə, “Rum cinsindən bir türk”dür (tork-e rumi nəsəb)¹. Bir kürd qızının gözəlliyini anladırkən “gözəlli bir türk gözü qədər gözəldi” deyir.² Ərəb gözəllərini anlıyor, yenə türklə müqayisə yapıyor. Məcnunun sevgilisi Leylinin ətrafindakı ərəb qızlarına “Ərəbistanda oturan türklər” deyir, sonra da “ərəb əndamlı türklərə” bayılıyor³ (*məftun olur*).

Çin gözəlimi, Hind gözəlimi, nə gözeli olursa-olsun, Nizamidə onun bir türkə bənzədildiyini görürsünüz.⁴

Şair gözəllərin bulunduğu saraya “Türkistan” deyir. “Xosrov ilə Şirin”də Şapur Şirinin “şahın Türkistanı”na nasıl göndərildiyini anlıyor. Burada “Türkistan” sözü “hərəm” mənasına qullanmışdır.⁵

Hətta “Həft-peykər” mənzuməsinin fantazi baxımından ən parlağı bulunan “Qara köşk” (*qəsr*) prinsesinin hekayəsindəki “narin (*zərif*) vücudlu türk kralıça”nın adı belə “Türknaz”dır.⁶

¹ (Ərəb hərfələri ilə də verilib – red.)

² Kord-ra bud doxtəri becəmal,

Lobəti torkçəşm-o-henduxal. (*farsca*)

Kürdün çox gözəl bir qızı vardi,

Türk gözlü və hindu xallı bir büt idi. (*tərcüməsi*)

³ Torkan-e ərəbneşinəşan nam,

Xoş başəd-otork-e taziəndam. (*farsca*)

Adları Ərəbistanda yaşayan türklər,

Ərəb bədənli türk xoş olar. (*farsca*)

⁴ Bedan tork-e čini čenan del sepord,

Ke hendu-ye ġəm rəxtəş əz xane bord. (*farsca*)

O, Çin türküñə (gözelinə) elə ürək bağladı ki,

Qəm hindusu (oğrusu) evindən əşyasını apardı. (*tərcüməsi*)

⁵ Və-z-an çun hendovan rəftən bərahəş,

Ferestadən be torkestan-e şahəş. (*farsca*)

Və hindu kimi yolunu kəsməyindən,

Şahın Türkistanına göndərməyindən danişdi. (*tərcüməsi*)

⁶ Qoft mən tork-e nazənin əndam,

Əz pedər Torknaz darəm nam. (*farsca*)

Məcazlarla işlənmiş Nizami üslubunda türklük qüvvət və qəhrəmanlıq simvoludur. Məsəla: Xosrov ilə düşmanı Bəhram cəng ediyorlar, ikisi də iranlıdır. Birinin ordusu rumlardan, ötəsininki (*o birininki*) iranlılardan toplanmış ikən, şair bu iki qüvvət arasındakı çarşımayı təsvir edərkən “bu türklər arasında qızışan savaşda türk borusunun (*neyinin*) bağrtısından türklərin qırtlağı qılışıyordu” deyir.¹ Burada “Türk” “cəngavər”, “əskər” və “muharib” (*döyüşçü*) qarşılığı olaraq kullanılmışdır.

Xosrovun Şirini aramağa getdiyini anladırkən şair “Türklüyü” əzmkarlıq mənasında kullanıyor. Məsəla, “atını Şirinin səmtinə qoşturaraq türkdən türklüklə qarət almaq istədi” deyir.² Bir savaşı təsvir edərkən igidlərdən birinin savaş meydanına atılışını “ordunun qəlb bigahından (*mərkəzindən*) firliyan (*siçrayan*) dəmir geyimli birisi türk kimi (*torkvar – bu söz farsca yazılıb – red.*) meydana atılıverdi” deyir.³ Dara ilə İskəndər orduları qarşılaşıyorlar, şair yenə “Türk yürüyüşündən” və “Türklərin coşqunluqlarından” bəhs ediyor.⁴

Türklərin qəhrəmanlıq və cəngavərliklerinin bənzəri yoxdur. Dara İskəndərə xitab edərkən qarşısındakını “Türkləri” ilə qorxuduyor: “Türklərimin oxunu yemədinmi ki, mənə çıxışiyorsun?!..” deyə soruyor.⁵

Dedi: Mən zərif əndamlı türkəm,
Adımı atam Türknaz qoyub. (*tərcüməsi*)

- ¹ Foru bəste dəran göuğa-ye torkan,
Ze bank-e nay-e torki nay-e torkan. (*farsca*)
² Fərəs mixast bər Şirin dəvanəd,
Be torki ğarət əz torki setanəd. (*farsca*)
³ Ze-qəlb-e sepəh piş-e an tonmar,
Foru rəft couşondəri torkvar. (*farsca*)

- ⁴ Çenan aməd əz pay-e torki xoruş,
Ke əz nay-e torkan bər avərd cuş. (*farsca*)
Türklərin ayaq səslərindən elə gurultu qopdu ki,
Türklərin şeypuru cuşə gəldi. (*tərcüməsi*)
⁵ Məgər tir-e torkan-e yəğma-ye mən,
Nəxordi ke tondi be yəğma-ye mən. (*farsca*)

İskəndər dəxi, hind xaqanı ilə yapdığı deyişmədə “Türklərim əl qal-dırırlarsa, atdıqları bir tək oxla bir orduyu yixarlar” deyə öyüնüyor.¹

Sözün qısası “türk” maddi-mənəvi bütün yüksəkliklərin simvoludur. O, günəşin ta kəndisidir: sabahın açılıb günəşin doğduğuunu anlatmaq istərkən, Nizami “sultan şükuhlu (*əzəmətli*) türkün Çin dər-yasından yüksələrək dağlara nur saçdığınından” bəhs edər.²

“Türk” demək Nizaminin lügətində bir rəhbər, bir şef deməkdir. Ən böyük şefi, ən böyük peyğəmbəri, ən böyük imperatoru bir təsbih ilə anlatmaq istərkən, Nizami “türk” sıfətini qullanıyor. Bu qədər idealizə etdiyi İskəndəri Nizami “İskəndərnamə”nin ikinci qismində İskəndərin ağlığını, tədbirini, işləri iş bilənlərə vermək əsasına dayanan idarə sistemini anladırkən “Əgər böylə olmasaydı, Rum küləahlı (*papaqlı*) bir türk Hind ilə Çinə nasıl sahib olurdu?” demək olan bu beyiti yazıyor:

*Be tedbir-e kar-agəhan dəm goşad,
Ze karagəhi kar-e aləm goşad.
Ve gər nə, yeki tork-e rumikolah,
Be hindu, be çin key zədi barqah!*³

Türkcəsi:

*Bilginlərə daim qulaq asardı,
İşlərini bilginliklə yapardı.
Yoxsa bu Rum qalpağı geymiş bir türk,
Hində, Çinə nə surətlə qonardı?!*

Həzrəti Peyğəmbəri mədh edərkən şair yenə “türk” sıfətini qul-lanıyor. Nizaminin bu beyitləri eyniyələ nəql edilməyə dəyər bir şah əsərdir:

¹ Gölamən-e torkəm ço girənd şəst,
Ze tiri pəsəd ləşgəri-ra şekəst. (*farsca*)

² Degər ruz k-in torke səltan-şokuh,
Ze dərya-ye Çin kuhe bər zəd be kuh. (*farsca*)

³ (Ərəb hərfələri ilə də yazılıb – red.)

*Zehi Peyğambəri kəz bim-o-omnid,
Qələm ranəd be Əfridun-o-Cəmşid.
Zehi sərxeyl-e sərxeylan-e əsrar,
Soxə-nra ta qiyamət noubatidar.
Zehi gərdun zəni k-əz bim-e tacəş,
Keşəd hər gərdəni touq-e xəracəş.
Zehi torki ke mir-e həft xeyl-əst,
Ze mahi be mah u-ra tofeyl-est!*¹

Türkcəsi:

*Öylə peyğəmbər ki, Əfridun ilə Cəmşid anın,
Hökmü altında duyar qorxu-güvən.
Bir ərənlər heylinin sərheyli kim,
Ta qiyamət tək odur söz söyləyən.
Öylə bir əmir ki əmriylə anın,
Uslanır hər kəs, görür dünya düzən.
Yerdə, göydə həp odur yol göstərən!*

“Sultan-i Kəbə” başlığını daşıyan qəsidəsində də şair Məhəmməd Peyğəmbərə ərəb vücudlu türk deyir.²

Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealini türk dövləti tipində buluyor. Nitəkim (*necə ki*), didaktik əsəri olan “Məxzənül-əssrər”da zülmə uğramış ixtiyar bir qadının ağızıyla Böyük Səlcuqluların Sultan Səncərə xıtabla: “Madam ki ədalətsizliyə təhəmməl (*dözürsən*) ediyorsun, demək ki, türk deyilsən!” – deyir.³

Türkdən Nizamidə yalnız iki dəfə xəfiqliklə (*mənfi çalarda*) bəhs edilmişdir. Bunlardan biri “Leyli və Məcnun”un müqəddiməsində Şirvan şahı Axsitanın şairə göndərdiyi məktubdadır. Aristokrat nəsilinin ta Kəyanılərə dayanmasıylə öyünən Axsitan Qəznəli Sultan

¹ “Xosrov və Şirin”dən:

(Ərəb hərfəri ilə də yazılıb – red.)

² (Ərəb hərfəri ilə də verilib – red.)

³ Bax: səhifə 127 (müəllif kitabın səhifəsini qeyd edib – red.)

Mahmud ilə şair Firdovsi arasında keçən məşhur macəraya kınayə edərək “türk vəfəsi”ndan qapalı bir eyhamla bəhs etmişdir.

İkinci xəfiflik vəqası İskəndərin Çin xaqanına yaptığı bir xitabındadır. Nizami, münasibət gəlmışkən qeyd edəlim ki, Çinin bir türk sülaləsi tərəfindən idarə olunduğunu biliyor, Çin xaqanına türk padşahı deyir. Çin xaqanı ordusunu səfərbər etmək istərkən, Fərqanə, Qırqız (*farsca da yazılıb*, “*Xırxız*” *oxunur – red.*), Çaç və Kaşqara buyruq göndərib “**altun kəmərli türk pəhlivanları**”nı topladı. Nizami simpati (*rəğbat*) ilə bəhs etdiyi bu “türklərini” sevdiyi İskəndərlə vuruşdurmuyor, bir qorxutma qarşısında kiçildərək təslimə dəxi götürmüyör. “Türk salari ilə cahan salari” arasında anlaşma əsası üzərinə bir “barış” yapdırıyor. Barışa təşəbbüs edən “türk padşahıdır”. Xaqan qılığını dəyişdirərək İskəndərin yanına xüsusi surətdə və gizlicə gələrək barış təklif etmişdir. Anlaşmış və barışmışlardır. Barışın tətbiq olunduğu sıradə xaqan ordusunun səfərbər edildiyini İskəndərə xəbər veriyorlar. Aldandığını hökm edən imperator qızılyor, cəbhəyə gəliyor, xaqanı adıyla çağırıyor, türkləri dönəkliklə töhmətləndirir. Xaqan gəliyor:

- İskəndər, sənə nə oldu?
- Haniya, barış istəmişdin, anlaşmışdım!..
- İstədiyimdən dönmədim, sözüm sözdür!..
- O halda nədir bu səfərbərlik?!
- Barışı zəfimdən (*zəifliyimdən*) deyil, könlümdən istədiyimi göstərmək üçin...

Bu hekayəsiylə şair İskəndərin türklər haqqındaki töhmətlərini vəqə ilə yalanlamış deməkdir.

Çin türklərindən başqa şair qıpçaq türkləriylə xarəzmlilərdən dəxi simpati (*hüsn-rəğbatla*) bəhs etməkdədir.

Ağ vücudlu qıpçaq gözəllərinin erkəklərdən qaçmayış sərbəst həyatlarını görən İskəndərlə qıpçaq ağsaqqalları arasında keçən çox enteresan deyişmənin təfsilatını, daha münasib olduğu için bu bölümün “Nizamiyə görə qadınlıq” qişminə buraxıyoruz. **Xarəzmlilərə gəlinçə**, şair bunları gözəlliyyin yüksək bir tipi olaraq göstərmək-

dədir. Hindistan padşahının məktubuna yazdığı cavabda İskəndərə “Mənə hind gözəllərindən bəhs ediyorsun, Xarəzmdə daha gözəlləri var” demək olan bu beyiti yazdırmışdır:

*Gərəm həst bər xubruyan şetab,
Be Xorəzm rouşəntər-əst aftab!*¹

“Türk”, sadəcə, insan gözəlliyyinin və insani gözəlliklərin simvolu deyildir. Nizami təbiəti təsvir edərkən dəxi təşbehlərində “türk” isimi və sıfətini qullanmaqdadır. Çiçəklər və yaşıllıqlarla süs-lü bir çölün görünüşünü anladırkən, məsəla, şair “yasəmənin türkü çöldə çadır qurmuşdur” deyir.²

Bunun kimi mücərrədlərdən olan mənəvi anamları dəxi şairin “türk” sözü ilə rəmzləndirdiyi vəqedir: Sədinin bir şeirində yanlış yolda bulunan bir günahkara xitabla “Ey ərəb, qorxarım Kəbəyə varamiyasın, getdiyin bu yol Türkistana götürür” deyilməkdədir.³ Halbuki Nizamidə Türkistan əksliyin (*tərslik*) və yolsuzluğun (*yanlışılıq*) deyil, doğruluğun və əsl məqsədin hədəfidir, visalı istənilən bir şeydir, hətta visalın ta kəndisidir. Nitəkim, bir neçə yerdə şair “Torkestan-e vəsl” (*vüsal Türkistani*) (*farsca da yazılıb – red.*) təbi-rini təkrarlamaqdadır.⁴

Bu qismi sona gətirmədən əvvəl bunu da qeyd edəlim ki, Nizami gözəllik, ucalıq və aydınlıq məbdəinin simvolu olaraq “türk” sözü-nü, sadəcə, ədəbi bir termin şəklində qullanmaqla qalmamış, eyni zamanda, İran ədəbiyatına türk mifolojisindən alınma təsbihlərlə türkcə lügətlər dəxi soxmuşdur (*daxil etmişdir*): Ayxan, Qaraxan kimi isimləri Nizami, bir sıfət olaraq, şeirində qullanıyor. “Ayxan-e

¹ (Ərəb hərfləri ilə də verilib – red.)

² Tork-e səmən xeyme be səhra zəde. (*farsca*)

³ Tərsəm nərəsi be Kəbe, ye ərabi

İn rəh ke to mirəvi be Torkestan-əst! (*farsca*)

⁴ Be torkestan-e vəsləş hendu-ye rah. (*farsca*)

Vüsal Türküstənində yol **hindusu** (*oğrusu*). (*tərcüməsi*)

xuban” (*gözəllər Ayxanı*) (*farsca da yazılıb – red.*) deyir; “Toğanşah-e soxən” (*söz Tuğanşahi*) (*farsca da yazılıb – red.*) yanında “Qaraxan-e qələm” (*farsca da yazılıb – red.*) yazıyor. “Banu” (*farsca da yazılıb – red.*) sözü ilə bərabər “xatun” (*farsca da yazılıb – red.*) kəliməsini qullanıyor. Və bunu kralıça mənasına gətiriyor¹.

Bizim bayraq dediyimiz şeyi Nizami iki parçaya ayırıyor: dirəyinə “sancaq”, qumaşına da “bayraq” deyir².

Nizaminin qullandığı türkçə sözlərin toplaya bildiyimiz qədər bir sözlüyünü kitabımızın sonuna əkliyoruz. Yalnız burada onun qullandığı çox xoş bir sözü qeyd edəlim: əkdəş (*farsca da yazılıb – red.*). Bu sözü şair “amalqam” (*xəlitə*) mənasında qullanıyor. Nizami “yarısı sirkə, yarısı da bal – xəlvətdə bir əkdəşdir”³ deyir. Kəlimənin bünyə (*mənşəcə*) baxımından farsca olmadığı aşikardır. “Əkləmək” məstərindən “ək” kökü ilə əşlik ədati olan “dəş”dən yapılan türkçə bir sözdür. Bilxassə (*xiisusi ilə*) qəsd etdiyi “amalqam” mənasını da gözəlcə verməkdədir. Bu mənada eyni sözü şair başqa yerdə də qullanaraq “anası türk, babası hindu olan bu naxış nə əkdəş şeydir” deməkdədir⁴.

Əski Türkistan şəhərlərinin həmən həpsi Nizamidə gözəlliyyin, sənətin və məharətin birər simvoludur: yuxarıda adı keçən “sözlük”də bunlar da qeyd edilmişdir. “Türkistan” tərkibinin “gözəllik yeri” mənasında qullanıldığını isə yuxarıda zikr etdik.

¹ Təmənna-ye şahan-xatun-e Turan,
Delaşub-e cəhan-banu-ye İran. (*farsca*)
Turan şah xatınlarının istəyi,
İran xanımlarının həyəcanlandırıcısı. (*tərcüməsi*)

² Pərvin ze hərir-e zərd-o-əzrəq,
Bər səncəq-e zər keşide beyroq. (*farsca*)
Ülkər sarı və yaşıl ipəkdən,
Qızıl sancağa bayraq taxmışdı. (*tərcüməsi*)

³ Nezami əkdəş-e xəlvətnəşin-əst,
Ke nimi serke, nimi əngəbin əst. (*farsca*)

⁴ Gerami əkdəş-əst in nəqş-e dəmsaz,
Pedər hindu-vo-madər tork-e tənnaz. (*farsca*)

Fəqət bizi daha çox elmi bir ixtisas sahəsinə çəkən bu qismi fəzlə dərinləşdirmədən burada buraxalıım və üçüncü bölümün bu qismini tamamlayalıım.

Azərbaycan padşahlarından şairin, bilxassə, yüksəldiyi Atabəy Məhəmməd Cahan Pəhlivana yazdığı mədhiyədə Nizami Məhəmməddəki iki “mim” üzərində oynayaraq “tarac hökmü olmaqsızın *qələm türklərinə* “mim”inin biri kəmər, digəri də tac bağışlar” mənasındaki beyiti yazmışdır¹. “Türk” sözü burada “sahib” mənasınaullanılmışdır.

Bütün dünya münəqqidlərinin (*arşadırıcılarının*) bildiyimiz genəl təqdirlərinə görə, Nizami ən böyük bir *qələm türküdü*.

Bu böyük türk çağdaşlarından şikayət edən bir yazısında “bu həbəşlikdə *türkcəni* anlayan yox” deyə oxuyucularına dərd yanmaqdada və eynən bunları yazmaqdadır:

*Əql danəd ke mən çə miquyəm,
Z-in eşarət ke rəft çə micuyəm.
Nist z-in bəddelan şekəst məra,
Ke ze ankəs ke nist həst məra.
Torkiyəmra dər in həbaş nə xərənd,
Lacərəm, duğba-ye xoş nə xorənd!*²

Türkçəsi:

*Ağıl bilir ki, mən nələr söylərim,
İşarətimlə həp nələr istərim.
Heç qıramaz məni soyu pozuqlar,*

¹ Bo torkan-e qələm bi hökme-e tarac,
Yeki miməş kəmər bəxşəd, yeki tac! (*farsca*)

² (Ərəb hərfləri ilə də yazılıb – red.)

Nizami bu beyitləriylə yalnız çağındakı farsca konuşanların, daha doğrusu, yazanların “Türkçə”yi və “doğa”yi bəyənmədiklərindən deyil, kəndisindən əsrlərcə sonra gələrək:

Məşrəbinçə hərkət qıldı fələk ətrakin,
Getsə də mülkət-i İrana da ayranı budur
– deyən **Fadıl** kimi (Osmanlı klassiklərindən) türkçə yazdıqları halda “Türkçə və doğa”-ya xor baxanlardan dəxi şikayət etmiş oluyor.

*Arxamda çün yoxluq kimi varlıq var.
Türkçəmi bu həbəşlikdə alan yox,
Doğayı¹ bir yemek deyə sayan yox!*

“Həbəşlik”dən məqsəd mütəəssiblərin (*təəssübkeşlərin*) qara cə-haləti, “Türkçəsi”ndən məqsəd də dühasının məhsulu bulunan yüksək düşüncələridir. Siz istərsəniz, bu şikayəti şairin yaşadığı devirdə türkçə yazmanın daha adət olmayışı üzündən duyduğu təəssür (*təəssüf*) deyə yorunuz.

Hər halda türk anlamına sezişlərində, duyuşlarında, düşünüş və buluşlarında bu qədər yüksək yer verən bir Azərbaycan övladına *gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyü - turklük, gözəl və böyük ifadəyə - türkçə, gözəllik və böyüklük diyarına - Türkistan* deyən bir şairə sərf farsca yazmışdır deyə türk deməmək qəbil-midir?..

Əsla!!!

Ösərlərini ərəbcə yazmışlar ikən turklük haqqındakı duyğularıyla Türk kültür və milliyətçiliyi tarixində müstəsna yer tutan Kaşgarlı Mahmudlar, Qurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmud-lar nə qədər türklərse, Nizami də onlar qədər turkdür!

Nizaminin turklüyünü inkar etmək onun 800 il sonra dəxi təzəli-yini mühafizə edən “türkçə”sini anlamayan fəci bir “həbəşilik” olur.

¹ **Döga (dovğa)** yoğurtla yapılan bir növü şorbadır ki, indiki halda belə Gəncənin bəlli özəlliklərindən sayılır.

III

NİZAMİDƏ QAFQASYA

Qafqasya hərbində rus komandanı
Qıntalın əskərlərinə xitabından:

*Qazanırsaq bu rəsmigahı əgər,
Bu səfərki zəfər cahanə dəğər.
Alırız ərzi iqtidarırimizə,
Qoyarız tacı şahı başımıza.*

Nizami

1

Azərbaycanlı Nizami əsərlərini farsca yazmış olduğu halda, kəndisindən yarım əsr sonra doğulmuş bulunan “Qaplan (*pələng*) dərisindəki pəhlivan” dastanının şairi **gürcü Şota Rustavelidən** daha artıq qafqasyalıdır.

Doğu islam kültürü ilə İran ədəbiyatının və bizzat (*xüssusən*), Nizaminin təsirində qaldığı bilginlər tərəfindən qeyd olunan¹ bu böyük gürcü şairinin ölməz əsərində dildən başqa hər şey yabançıdır (*yaddır*): konusu bir hind dastanından alınmışdır, şəxs adları ilə vəqaların (*hadisələrin*) keçdiyi yerlər dəxi yabançıdır. Sadə Gürcüstan deyil, mənzumənin bütün Qafqasya şərtləriylə də açıq bir münasibəti yoxdur. Halbuki dil baxımından millilikdə Rustavelidən geri qalan Nizami konularına baxılırsa, ondan daha milli, daha yerlidir.

¹ N.Marr “Müslüman dünyasiylə təmasa golmədən Şota Rustavelinin romantik əsərinin vücut bulmasına imkan yoxdu” deyir. “İzvestiya”, № 66, 17 Mart, 1937, Moskva.

Bu konu için “Şota Rustaveli i Yeqo Vremya” məqalələr dərgisinə bax. Moskva 1937. Bu kitabdan əsərimizin 82-ci səhifəsində iqtibaslar vardır.

Bu baxımdan, Qafqasya Nizaminin sənətində pək önəmli bir yer tutmaqdadır.

Qafqasyanın Nizamidə sadə coğrafi bir anlam deyil, geopolitik baxımdan – qövmi, ictimai və siyasi bütün ünsürləriylə bir məsələ olaraq dəxi əkisləri vardır.

Şairin lirik (*qarami*) ilk əsəri olan və Nizami adını dünyaya tanıdan “Xosrov və Şirin” mənzuməsindəki vəqaların önəmli bir qismi Ermənistanda, Azərbaycanda və Muğanda keçiyor. Şirin bir erməni prinsesidir, qışlıq sarayı Arranın mərkəzi Bərdədə bulunan kraliça **Şemiraminin** vəliəhdidir. Könlünü Şirinlə qapdıran Sasani princi (*şahzadəsi*) gənc və gözəl Xosrov “eşq həyatının ilk baharını” Muğanın iliq havasında və Bərdənin müləyim qış gecələrində keçiriyor. Burada insanlar gözəl, hürr və məsuddurlar. Qadınlar, qızlar erkəklər kimi sərbəstdirlər: ata minər, ova çıxar, müsabiqəyə iştirak edərlər. Kraliça Şemiraminin və kəndisindən sonra bizzat Şirinin idarələri Nizaminin şair mühəyyələsində (*təxəyyüllündə*) ən adil və şəfqətli bir idarə olaraq təsvir olunmaqdadır.

Azərbaycan şairinin yaradıcılığında Qafqasyanın tutduğu özəl yeri bilməsə bəlirtən (*bildirən*) əsər “İskəndərnamə”dir. Tarixdə vəqəf (*həqiqət*) deyilsə də, Nizami idealizə etdiyi Makedoniyalı İskəndəri iki dəfə Qafqasyaya göstirmişdir. Birinci gəlişinin hekayəsi budur:

Daranın yenilməsi üzərinə İran taxtına çıxmış bulunan İskəndərə Azərbaycan komandanlığından bir adam gəliyor. Bu adam Ermənistanda atəşpərəstliyin hələ davam etdiyi xəbərini gətiriyor və təfsilat verərək deyir ki: “Atəşpəstlikdə qalmış bulunan ermənilər başqa bir padşaha tabe oluyorlar. Ermənilərin rəisləri Abaza (*Nizamidə Abxaz*) kralı Duvalinin tərəfindədirlər: qədəhlərini onun sağlığına qaldırıyor, məmləkət xəracını ona göndəriyorlar”. Bu təfsilati verdikdən sonra azərbaycanlılar İskəndəri oyanıq tutmaq için bunu da əlavə ediyorlar: “Önü alınmazsa, təhlükə Azərbaycanı da sarar”.

Bu xəbəri alan İskəndər həmən (*dərhal*) Ermənistən üzərinə yürüyür. Bir həmlədə məmləkəti alıyor, atəşpərəstlikdən burada əsər buraxmıyor. Bundan sonra Abazaya (*Gürcüstan*) basqın yapıyor.

Vəqayı xəbər alan Duvalı çarəyi müqavimətdə deyil, padşahı istiq-balda buluyor. İskəndər möhtərəm bir misafir sıfətiylə Abazada iyi qarşılanıyor. Bir müddət burada qalıyor. Nizaminin nəql etdiyi rə-vayətə görə, Tiflis şəhərini yapdırıyor.¹

Burada ikən İskəndər Bərdənin şöhrətini eşidiyor. İskəndəri ma-raqlandıran bu “tərif”i Nizami bizi təsvir ediyor. Bu təsvirə görə, Bərdə ilə ətrafinın qışın cənnəti andıran bir mənzərəsi varmış: təm-muzda (*iyulda*) çəmənlər çiçəklərlə örtülüymüş, qışın da bahar yeli kimi iliq bir havası varmış, yaşıllıqlarla örtülən yer, İrəm bağında olduğu kimi, söğüt və müşk qoxarmış, altun və su ilə yoğurulmuş kimi, toprağı zəfəran əkinini andırırmış. Kür (*Kura*) nəhri (*çayı*) də buradan keçiyormuş. Bu yaşıl yurduda yaşayan insanlarda könül xoş-luğundan başqa bir şey yoxmuş: həpsi şən və məsudmuşlar.

Bu “cənnətdən yurdun” sahibi **Nüşabə** adında bir qadınmış. Həya-tını eyş – nuş içində keçirən bu qadın ağılı və tədbirılılı də tanınmış.

Kraliça Nüşabənin hökumət sürdürüyü Bərdə qadınlar tərəfindən idarə olunan bir “şəhri-zənən”miş. Kraliçanın hüzurunda min bakırə hizmət edərmiş, qadın minicilərdən (*süvarılərdən*) təşkil olunmuş qoruyucu alayından başqa otuz min qədər də əli qılıçlı erkək əskər-ləri varmış.

Nüşabə qadılardan başqa kimsəyi yanına buraxdırmaز, erkək-lərə ehtiyac göstərəməzmiş. Sarayında “kədxuda”lardan geri qalma-yan “kədbanu”ları varmış.

İskəndər ordusu ilə gələrkə Bərdənin yaxınında qərargah quruyor. Fəqət hər getdiyi yerdə yerli hökmdarlar tərəfindən qarşılanır, əlinin öpülməsinə və kəndisinə biyət (*itaət*) olunmasına alışan imperator qadın padşahın kəndisini qarşılamayışından heyrətdə qalıyor. Nü-şabə İskəndəri bizzat qarşılamıyor, sadəcə ordusunun ehtiyacı için yeyəcək göndərməklə yetiniyor (*kifayətlənir*).

¹ Çenin qoft ba pur-e dehqan-e pir,
Ke Teflis əz u şad emarət-nəzir. (*farsca*)
Qoca dehqanın oğluna belə dedi ki,
Tiflis onun tərəfindən tikilib. (*tərcüməsi*)

Bərdənin məmurluğu (*abadlığı*), ədalətlə idarə olunduğu, əhalisinin rifah və əmniyyət içində yaşadığı, məmləkətdəki zənginlik və gözəlliyə aid yayılan mənqibələri (*lejanları*) duyan İskəndər bir də Nüşabənin kəndisində qarşı göstərmiş olduğu soyuqluğu görünçə bu “gözəllik diyarı”nı kəndi gözləriylə görmək, tədqiq və eşitdiklərini bizzat təhqiq etməyə qərar veriyor: bir elçi qılığına (*sifətinə*) girərək kəndisi Nüşabənin sarayına yollanıyor¹. Sarayda İskəndəri olağanüstü (*qeyri-adi*) mərasimlə qarşılıyorlar. Dilbər saraylıları min bir izzət və ikramla “elçiyi” qəbul salonuna alıyoqlar. Nəhayət, Nüşabə kəndisini qəbul ediyor.

“Elçi” ilə kraliça arasında keçən görüşmə səhnəsi sürprizlərlə dolu, son dərəcə həyəcanlı və maraqlıdır. Hər şeydən əvvəl, kraliça müsafirinin maskasını açıyoq: onun bir “elçi” deyil, bizzat İskəndər olduğunu üzünə vuruyor. İskəndər kəndisini inkar etməyə qalxıyoq.

Bu xüsusdakı konuştma aşağı-yuxarı böylə keçmiş oluyor:

İskəndər (elçi sifətiylə) – Böyük hökmdarım salam söylüyör və nə oldu ki, – deyir, – kraliça bizi qarşılıamağa gəlmədi? Nə haqsızlıq gördü ki, düşmanımız kəsildi? Qılınçının daha kəsinliyinəmi, yoxsa oxunun daha yaxıcılığınamı güvəndi?!..

Nüşabə – İskəndərin qılincından nə konuştursun? Sən başının çarəsinə bax ki, kəndin İskəndərsin. Pusquyu mənə qurdun, amma kəndin yaxalandın. Bişkin (*təcrübəli*) davranış, çığ çıxdın (*xam olma*).

Elçi (İskəndər) – İskəndər bir muhitdir (*dəryadır*), mən bir irmaq (*çay*); kölgəyə günəş deyə xıtab etmə!

Nüşabə – Şöhrətin böyük, ismin böyükdür! Arslanı qurd dərisində gizləmə!

¹ Bu olaya Xaqqani Şirvaninin qəsidiələrindən birində də işaret edilmişdir. Fəqət burada kraliçanın adı “Qidafə” deyə qeyd olunmuşdur. Beyit budur:
Qidafə xandeəm ke zəni bud padşah,
İskəndər amədəş be rəsuli soxən-qozar. (*farsca*)
Qidafə dediyim padşah bir qadın idi,
İskəndər elçiliyə onun yanına
danışmağa golmişdi. (*torcüməsi*)

Elçi (İskəndər) – Gözündə böyüksəm də, əmin ol, İskəndər deyil, yalnız elçisiyəm. Bir elçi için cəsarətim çox görüləməsin: tülükdən deyil, arsandan gəliyorum.

Nüşabə hizmetçi qızlardan birinə padşahların rəsimləri olan ipək-dən koleksiyonu gətirməsini əmr ediyor. Gətiriliyorlar. Koleksiyonun bir kuşəsini açıbor və İskəndərə “bax!” deyir.

İskəndər Nüşabənin göstərdiyi kuşəyi açınca kəndi surətini görüyor: yaxalandığını anlıyor, əndişəyə düşüyor.

Nüşabə – Maraq etmə, məni yabançı görmə, kəndinə düşman sanma! Zati şahanələrini (*alini*) təqdir edənlərdənəm. Nərədə olursa-olsun, qulluğa hazırlam. Naxşını sənə göstərdiyim vurdugum naxşın tutduğunu göstərmək içindir: təsəvvür etdiyim bütün naxşlardan könlümə yatanı ancaq səninkidir. Tanrı sağlıq versin. Doğruluğuma kəndin şahid olacaqsın!..

Bu yolda daha bir çox maraqlı nöqtələr və süni yeməklərdən ibarət sofra kimi sürprizlərlə dolu olaraq uzanan bu görüşmə sonunda iki tərəf arasında bağlanan bir ittifaqla nəticələnmişdir. Nüşabə İskəndərlə ordusunun şərəfinə böyük bir ziyarət çəkiyor.

Bundan sonra İskəndər Şirvan yolu ilə Dərbəndə gediyor. Fəqət hərəkətindən əvvəl Nizami İskəndərə bir məşvərət yapdırıyor: İmperator komandanlarını topluyor: millətlərarası dostluq üsuluna hörmətlə kraliça Nüşabənin sağlığına qədəh qaldırıldıqdan sonra İskəndər bu deməcdə bulunuyor:

“İllkin, – deyir, – buradan geri dönmək, Ruma getmək niyatində idim. İndi fikrimi dəyişdirdim: bütün dünyayı görmək və almaq qərarını verdim!”

Şair təsəvvür olunan bu səfərin ilk keçiləcək yollarını da bizə göstərir: bütün dünyayı ələ keçirməyi qərarlaştırmış bulunan İskəndər “öncə Elbrus dağına yol bulacaq, bu dağı aşacaq, çölə çıxacaq, daha sonra, “mevkəb”ini (*qoşununu*) dəniz qıyısına (*sahilinə*) çəkəcək, burada bir həftə qədər balıq və quş ovliyacaq, sonra isə baxacaq iradəsi nəyə qərar verirsə və zaman nə göstərisə, öylə yapacaqdır”.

Bu qərar üzərinə həkim Bəlisanın tövsiyəsiylə ərlər (*döyüşçülər*) əllərindəki dəyərli şeyləri ortaq bir dəfinəyə gömüb (*basdırıb*), hər şeyin kimə aid olduğunu göstərən birər əlamətlə buraxıvermişlərdir (*çixıb getmişlər*). (Lejana (*rəvayətə*) görə, İskəndər ordusunun Ruma dönüsü başqa bir yoldan olmuş, bu dəfinə burada gömülü qalmışdır.)

Şirvandan keçərkən İskəndərə Dərbənd qalasında saxlanan bir taqım çapulçuların (*qarətçinin*) yolları kəsərək karvanları vurduqlarından, bütün məmləkəti qorxuda buraxdıqlarından və əhaliyi talan etdiklərindən şikayətdə bulunuyorlar. İskəndər yüz min kişilik ordu ilə qalanı tam qırıq gün mühasirə edirsə də, almağa müvəffəq olamıyor. Bu başarısızlıq nəticəsində uğradığı müşkülü İskəndər, adəti üzrə, tədbir və sehirlə həll etmək istiyor. Alınan bir xəbərə görə, İskəndər o civarda (*ətrafda*) mağarada yaşayan bir “piri saleh”i (*dogruçu qoca*) görməyə gediyor. Bu “pir”的 duası sayəsində Dərbənd qalası, nəhayət, alınmış oluyor.

Bu sırada **Xəzranlılar** (“xəzraniyan” – farsca da yazılıb – red.) İskəndərə gəliyorlar: Qafqasya dağlarının ötəsindəki (*o tərəfindəki*) çöllülərin kəndilərinə basqın yapdıqlarında və daima öldürüb soyduqlarından şikayət ediyorlar. İskəndər çarə olaraq “Səddi İskəndər” deyə tanınan Dərbənd hasarının (*divarının*) yapılmasını kəndilərinə tövsiyə ediyor. İmperatorun əmriylə Xəzranlılar toplanıyor, dağ keçidlərini dəmir, çəgil (*çinqıl*) və ya qara daşdan bir xəlitə ilə (*bir növü betonarma*) (*dəmir-beton*) qapadıiyor, dar boğazda sağlam bir səd yapıyorlar. Kəndi tərəfindən dəxi bu işə yardım için İskəndər “hasar yapmasını bilən ustalar və mühəndislər” göndəriyor.

Dərbənd səfəri və yapıları bitdikdən sonra İskəndər İrana dönüyor. Daha sonra Hindistan səfərini açıyor. Buradan da Çinə yollanıyor.

İskəndər Çində ikən ruslar Qafqasyaya axın ediyorlar. Bərdəyi yağma ilə Nüşabəyi əsir alıborlar. İskəndərin ordusu ilə bərabər Çində bulunan Abaza (*Abxaziya*) əmiri Duvali Qafqasyadan qaçıb kəndisindən gələn birisindən olayı xəbər alıbor. Faciəyi bütün çılpaklııyla İskəndərə ərz ediyor. Bu məruzatında (*məlumatında*) Duvali deyir ki: “Ruslar axın yaparaq Dərbənd bölgəsinə girmiş, gəmilərlə

dənizə açılmış, sahillərə çoxlu müharib (*əskər*) çıxarmışlardır. Əski xinçlarını (*kinlərini*) təzələmiş, oralarını yaxmış və yıxmışlardır, əllərinə nə keçmişsə, alıb götürmüşlərdir. Anbarlarda nə yeyəcək, nə də geyəcək buraxmışlar. Xəzinəyi boşaltmışlar, tacdakı almasları qoparmışlar, taxtdakı dibaləri (*ipəkləri*) sökmüşlər, Bərdə mülkünü yıxmışlar, zənginlik daşan bu şəhəri tamamıyla yağma etmişlər, gör-düyünüz bunca nazəninlərdən (*gözəllərdən*) tək birisini sağ burax-mamışlar, nəhayət, Nüşabəyi də əsir edərək kəndiləriylə bərabər gö-türmüslərdir!”

Durumu bu surətdə anlatıldıqdan sonra Duvalı İskəndərdən yardım diləyir və məruzatına bunları da əlavə ediyor:

“Görəcəksiniz, bir neçə sonra Rum ilə Xorasanı dəxi təhdid edə-cəklərdir”.¹

Farsçayı öyrənən İskəndər təəssür və hiddət içində bunları söylüyor:

“Bir yola çıxayım da, görürsünüz nə qədər rus qafası uçuracağım (*əzəcəyəm*). Dünyada nə rusdan, nə də ona uyan Burtasdan bir əsər bıraxmiyacağım. Bu xinci (*intiqamı*) ruslardan almazsam, mən İskəndər deyil, bir köpəyim. Burtasin² cigərini yırtmazsam, ondan da, rusdan da betər bir məxluqum!”

Bu surətlə qərarını verən İskəndər Türkistan, Xarəzm və Qıpçaq çölü ilə həmən Qafqasyanın yardımına qoşuyor (*tələsir*). Qıntal³ adında bir komandanın idarəsində bulunan rus ordusu ilə qarşılaşdır-yor. Rus ordusu, anlaşıldığına görə, alanlarla da müttəfiq imiş.

Rus ordusu ilə Rum ordusunun qarşılaşmaları şair tərəfindən təfsilatla anladılmaqdadır. Bu təfsilata görə, ruslarla Rum padşahi-

¹ Xələl çun dər an mərz-o-bum avərənd,

Təmə dər Xorasan-o Rum avərənd. (*farsca*)

² Burtas ruslarla müttəfiq olan Alınların rəisi olacaq deyə təxmin olunmaqdadır.

³ İskəndərin ruslara qarşı yaptığı səfərindən Nizamiyə dayanaraq bəhs edən tədqiqçilərdən Şarmoy, Erdman, G.Yakob və başqaları **Qıntalın** (*ad farsca da yazılıb – red.*) bəzi IX yüzil ərəb müəlliflərinə ətfən görülən **Qınazdan** (*ad farsca da yazılıb – red.*) bozulmuş (*törəmiş*) bir söz olduğunu təxmin etmişlərsə də, rus müstəşriqlərindən Minorski buna pək də qanamıyor (*inanmir*). (Encyclopedie de L'İslam)

nın böyük bir ordu ilə gəldiyi xəbər verilmiş; bu xəbərə görə, Rum ordusu yel sürətiylə gələn bir dağ kimi imiş, yürüyüsündən yer sarsılıyormuş. Bu orduda çəliktən (*polad*) zirehlərə bürünmüş iki yüz fil varmış ki, “yerin qanını qaynadıqlarımış”.

Rus ordusunun komandanı bu durumu görünce tədbir almış: “yeddi rusdan” toplanan bir ordu vücudə gətirmiş, “Burtas, Alan və Xəzran”dan dəxi topladığı adamlardan adətə “bir dəniz və dağ” yapmış (*yaratmış*), buradan ta Qıpçaq çölünə qədər, yer üzünü qılıchlara və dəmir geyimlilərlə doldurmuşdur. Sayılması mümkün olmayan bu ordunun sadəcə cəbhə tərəfi 900.000-ni aşışormuş!..”

Qıntal ordusuna söylədiyi nitqdə haşin (*kobud*) və qavğacı (*döyüşkən*) rusların nazərin rumlarla çinlilərə mühəqqəq (*şübhəsiz*) üstün gələcəklərini söylüyor.

Rum ordusu, Qıntalın nitqindəki kimi, sadəcə rumlulardan və çinlilərdən deyil, mərkəzi rumlulardan ibarət olmaq üzrə bütün millətlərdən toplanmış, müttəfiq bir imperatorluq ordusu olmuş.

Nizami savaşa girmədən önce İskəndər tərəfindən toplanan hərb divanında aşağıdakı müməssil komandanların bulunduğu təsbit etməkdədir: bu toplantıda Çindən – Qıdırşan, Xütəndən – Qurşan, Mədayindən – Rəis, Yəməndən – Vəlid, Abazadan – Duvalı, Reydən – Hindi, Kəyanılardən – İstəxri Qubad, Mazəndarandan – Gilanlı Zərivənd, Xavərandan – Pəşəng, İraqdan – Vəfur, Ermənistandan – Bəziyar varmış.

Bu listəyi (*siyahını*) verdikdən sonra şair daha çox təfsilatla baş ağırtmamaq için olacaq, “nəhayət, Yunan, Firəng, Misir, Şam və sayılmayacaq daha bir çox məmləkətlər” qeydiylə işin içindən çıxıyor.

İskəndər “millətlərdən mürəkkəb” (*ibarət*) bu toplantıda bir nitq veriyor. Bu nitqində o, düşmanın qüvvət və cəsarətini qeyd etməklə bərabər, zəfini (*zəif*) də göstərir. “Qüvvətləri cəhillərindən (*cahilliklərindən*) gələn rusların təbiətə üstün qüvvətlərinə qarşı silah və bilgi qüvvətiylə üstün gələcəyiz” – deyir.

Silah arkadaşlarına güvən və ümidi vermək için İskəndər nitqində siyasi bir nöktəyə dəxi işaret ediyor. Çok önemli olan bu nöqtəyi qeyd etmədən keçəmeyəcəyiz.

İskəndər rus ordusundan zatən (*əsla*) əndişə (*qorxu*) etmədiyini, “çünki dağlardan axan sellərin müttəfiqlərə müsaid” olduğunu qeyd etməklə bərabər, sözünə böylə davam ediyor:

“Xəzər dağından¹ Çin dənizinə qədər bütün yerlər üst-üstə türklərlə doludur. Türklerin rumlarla əkrabalığı (*yaxınlığı*) yox və rusdan ziyadə rumlara qarşı kin bəsliyorlarsa da, bu yerdəki türklərin oxları ilə rusları devirmək pək qolaydır”² (*mümkündür*).

İki ordu arasında təfsil və təsviri sözün uzanmasına səbəb olacaq çox qanlı savaşlar başlıyor. Altı-yeddi dəfə, dastanlardakı pəhlivan qarşılaşmaları şəklində, həyəcanlı və ığidlik savaşlarından sonra İskəndərin kəndisi tərəfindən yenilən “silah batmaz, güc yetməz və adama bənzəməz rus devi”nin ustaca atılan bir kəmənd vasitəsiylə sürüklənib bağlanması üzərinə başlanan “cəngi-məglubə” (*meydan mührəribəsi*) “vəhşi rusların” qaçması, Qıntalın əsir düşməsi və Qafqasyanın istiladan qurtulmasıylə tamam oluyor.

Mədəni dünya ordusu qalib gəliyor. Bu zəfərin önəmini Nizami rus komandanı Qıntala “Bu yerləri ələ keçirsek, aləmi yenər, bütün dünyayı tutar, cahana hökmədarlıq edər, daima hakim qalırız” mənasındaki bu beyitləri söyləməklə anlatmış oluyor:

¹ Xəzər dağından məqsəd Kaspi dağları dəxi deyilən Qafqasya silsiləsidir.

² Zə kuh-e Xəzər ta be dərya-ye Çin,

Həme tork bər tork binəm zəmin.

Əgərçə nəşod tork bər rum xiş,

Həm əz ruseşan kine ba rum biş.

Ze peykan-e torkan-e in mərhəle,

Təvan rixt bər pa-ye rus abele. (*farsca*)

Xəzər dağından ta Çin dənizinə,

Türkər yayılmış yerin üzünə.

Gərçi onlar əqrəbamız deyillər,

Rusdan artıq həm Rumlara kinlilər.

Türkün gücüylə biz fəqət gerçəkdən,

Tam kəsərik rus ayağını bu yerdən. (*tərcüməsi – M.Ə.R.*)

Buradakı Türk-Rum münafərətindən (*ixtilafi*) bəhis şairin yaşadığı dövrdən əvvəlki yüzildə səlcuqlularla bizanslılar arasında vüqu bulan mücadilələrdən mülhəm olsa gərəkdir.

*Gər in dəstgah-ra be dəst avərim,
Bər eqlim-e aləm şekəst avərim.
Cəhanra bəgirim, şahi konim,
Həme sale sahib-kolahi konim.¹*

Bu zəfər üzərinə Nüşabə qurtarılıyor və Abaza əmiri Duvali ilə bərabər Bərdəyə dönüyor.

Siyasi və əskəri hər zəfərini bir könül zəfəriylə qutlayan İskəndər ruslar üzərindəki bu parlaq zəfərini də savaş əsnasında bəklənilmiyən bir şəkildə “rus devinə” qarşı qəhrəmanlıq göstərmiş olan “çinli bir türk gözəli”nin vüsaliylə qutlamışdır.²

2

“İskəndərnamə”nin müqəddiməsində Nizami bize “hər qapıdan topladığı bir dür” (*inci*) ilə “gəlin kimi süslü” bir ev yapdığını anlatmaqdadır. Bu “memarlıqda” o, hər şeydən öncə, “divarların təməlli olmasına” önəm vermişdir. Tarixi konu təməlli üzərində ədəbiyat binası yapan şair “təqəddüm və təəxxür”də (*anoxronizmdə*) məhzur (*eyib*) görməmiş: “doğru məqsədə ziqaqlı (*dolanbac*) yollardan getmək zorunda olduğundan” bu xüsusda kəndinə müsamihə (*güzəşt*) istəmişdir. “Çünki, – demiş, – süslü nəzm dilində pək də doğruluq aranmaz”.

Bu fikri bizim alışqan olduğumuz çağdaş bir üslub ilə söyləmiş olsaydı, Nizami “ədəbiyat riyaziyyat deyil, qətilikdən (*dəqiqlikdən*) ziyan, mübhəmlək və fantazi istər” deyərdi.

Nizaminin “süs” dediyi şeyə XIX yüzilin filosofu Spenser “duz” demiyormu?!.. İnsanlar doğruya ləzzətləndirmək için ona, duz qədər olsun, yalan qatarlar. Nizami bu “duz”un kəndi təbiriylə “süs”ün ölçüsünü də veriyor: “doğruya bənzəyən yalan”. Böylə bir yalanı o, “yalana bənziyən doğruya” tərcih ediyor. Deməli, XII yüzilin mən-

¹ (Ərəb hərfləri ilə də verilib – red.)

² Çinli türk qızının macərası təfsilatıyla bu bölümün V qismini təşkil edən “Nizamiyə görə qadınlıq” fəslində görüləcəkdir.

zum romançısı ədəbi tipi tam əsrimizin mənsur romançıları kimi anlıyor.

Kitabımızın sonunda üzərində daha genişliklə duracağımız Nizami sənətkarlığı bəhsiyələ ilgili olan bu müqəddimədən sonra şairin Qafqasya haqqında verdiyi bilgilərin “süs” ilə “həqiqət” tərəflərini ayıqlıya biliriz:

İskəndər Nizaminin idealizə etdiyi bir qəhrəmandır. Tarixçilər bu tarixi şəxsiyətin Qafqasyaya gəlmədiyini söyləyə dursunlar: bu, Nizamiyi İskəndəri ədəbi bir tip (*surət*) olaraq buralara gətirməkdən alıqoyamaz (*saxlaya bilməz*). O, bu xüsusdakı hər türlü mənqibəyi məmənnuniyətlə qəbul edər, çünki bu, şairə kəndi qəhrəmanlarının başını, candan ilgili olduğu olaylarla lejanlardan (*rəvayətlərdən*) hörülmüş bir zəfər əkliliylə “süsləmək” (*bəzəmək*) başarısını veriyor.

Nizami eşqin, qadınlığın, gözəlliyin, ədalət, rifah və oyanıqlığın aşığıdır. Canı qədər sevdiyi yurdunun bu xüsuslardakı tarixi mənqibəvi və əfsanəvi hər türlü xatırələrini də seviyor və sənətində bu sevgilərinin əkislərinə (*inikasına*) etina ilə yer veriyor. Dünya əfsanəsi, tarixi və ədəbiyatından duyduğu hər hanki gözəlliyi də kəndi sənətinin adesəsindən (*süzgəcindən*) keçirərək sevdiyi Qafqasyaya gətirmək Nizami “süsləyiciliyinin” bir özəlliyyidir.

Ermənistan və Bərdə kralıçası olub, gözəl Şirini kəndisinə vəlihd təyin edən Məhinbanunun əsl adı, Nizamiyə görə, Şəmiradır. Bu adın Neynəvanın (*Nineviyanın – red.*) lejanlara keçmiş kralıçası **Semiraminin** adıyla münasibətdə olduğu aşikardır. Şübhə yoxdur ki, xəyal ilə həqiqəti bir-birinə qatmaq üsulunu məharətlə qullanan sənətkar kəndisinə məlum olan Semirami lejanından mülhəm (*il-hamlanmış*) olmuş və bundan sevdiyi yurdunun keçmişini süsləmək üçün faydalanmışdır.¹

¹ Semirami, başqa təbirlə Semiramis və ya Semiramida Dərxeto ilahəsinin qızıdır; göyərcinlər tərəfindən böyüdülmüş və tərbiyə olunmuşdur. Semirami önce Suriya hökmдарı On-nun qarısı olmuş, fəqət sonra Asur padişahı Nin kəndisini Onndan almışdır. İkinci qocası (*əri*) öldükdən sonra Semirami Nineviya taxtına çıxmışdır.

Əski yunan əfsanələrinin bir rəvayətə görə, Amasyada, başqa bir rəvayətə görə də, Dağıstanda hələ “Qızlar” adını daşıyan bir yerə yerləşdikləri qəbul edilən amazonları Nizami yurdunun tarixində zənginlik, məmurluq (*abadlıq*) və gözəlliyilə tanınmış Bərdədə təsəvvür etmişdir. Nüşabənin təmsil etdiyi “qadınlar səltənəti” əski amazonlar lejanına verilmiş “yeni süs”dən başqa bir şey olmasa gərəkdir.

“Bərdədə, həqiqətdə də, bir “qadınlar səltənəti” varmıydı, yoxmudu?” məsələsi münaqış (*mübahisə*) götürə bilir. Fəqət Məsudi-nin “Arranın Bağdadi” və İbni Hövqəlin¹ “Rey ilə İsfahandan sonra dünyanın ən böyük, bərəkətlı və gözəl yeri” deyə tərif etdikləri zəngin Bərdənin ruslar tərəfindən yağıma edildiyi, əhalisinin qılıncdan keçirildiyi, gözəl qadınlarının əsir aparıldığı tarixi bir həqiqətdir. Bu qanlı həqiqəti ərəb tarixləri kimi, erməni qaynaqları da qeyd etməkdədirler².

Yurduna candan bağlı bulunan ustad onun uğradığı faciələri üstündən yüzillər keçsə belə, yaşar, onun aktual ehtiyac və qayğılarıyla ilgilənir, yurdunun bütün acılarını ədəbi qəhrəmanları ilə bərabər yaşar və çarələrini onlara buldurmaq surətiylə vətəni və insani borcunu ödəmiş olur. Bunun içindir ki, Nizami İskəndəri Qafqasyaya

Əski müəlliflər Babilin yapılışını ona bağlarlar. Yalnız Asur-Babil abidələrini deyil, İran abidələrini, hətta Misir ehramlarını da ona bağlarlar. Asma bağlarla, dağlıq yolların yapıması dəxi ona nisbat edilməkdədir.

Semiraminin aşiqanə macəraları haqqında bir çox rəvayətlər və dastanlar vardır. Bütün bunların yanlış anlaşılmış bir şəkildə Asur-Babil mifolojisindəki eşq ilahəsi İstarla qarışdırıldı-

¹ İkisi də X yüzil ərəb müəlliflərindəndir.

² XII yüzilin sonlarına doğru Şirvanşah Axsitan Mənuçehr tərəfindən qovulub və saray şairi Xaqanının bir qəsidəsində qeyd olunan axından əvvəl də türlü çağlarda ruslar Azərbaycan ilə Xəzər sahillərinə qanlı axınlar yapmışlardır. Məsudi, İbn Əl-Əsir və başqaları kimi ərəb tarixçiləriylə Kəqankatvatsi kimi erməni tarixçisinə dayanan rəvayətlərə görə, zaman-zaman gələn bu axınlar toplu olaraq “Tarixdə Azərbaycan-rus münasibəti” serisində təsbit olunmuşdur. (“Odlu Yurd”. 1929-30 koleksiyonu.) Rusların bu tərəflərə axınları ta 880-dən başlayaraq 909, 913, 943 və 968 illərində təkrarlanmışdır. Bizzat Bərdənin zəbtiyələ yağımasının, 943 sənəsində aid olmaq üzrə, erməni tarixçisi Kəqankatvatsi dəxi qeyd etmiş və verdiyi təfslit arasında qanlı rusların qadınlarla çocuqları əsir götürdüklərini, özəl suratda balırmış (*bildirmiş*) və böyləliklə müslüman qaynaqlarındakı məlumatı təyid (*təsdiq*) etmişdir.

gətirmiş və burada onu kəndi sevdikləriylə sevişdirmiş və düşman gördükləriylə də vuruşdurmuşdur.

Gözəl kraliça Nüşabənin ruslar tərəfindən qaçırılması, bəlkə də müqəddəsata qəsd edən vəhşi düşmanın zülümlərini bəlirtmək üçin fantaziyə uyğun gələn şairanə bir simvoludur. Fəqət biz bu simvolu bizə yaxın bir dövrdə Xəzər sahillərini talan edən kazak axıncılarında (*basqınlarında*) da görürüz. XVII yüzil rus yağmacılarından məşhur kazak Stenka Razinin çaldığı (*oğurladığı*) “İran prinsesi” ilə keçən macərası məşhurdur.

Dərbənd keçidi quzeydən güneyə doğru sarkan (*keçən*) təhlükələrin tarixdə daimi bir yolu olmuşdur. Qədim İran ilə kəndisində haləf olan ərəb xilafəti buradan keçib “Gülüstan” deyə tanınan Şirvana və daha aşağıda Arran, Muğan, İran Azərbaycanı (*əski Midiya*) ilə Ermenistan və Gürcüstana axınlar yapan “çöllülər”lə¹ xəzərlərə qarşı müdafiə etmişdir.

Məşhur Dərbənd hasarı bu müdafiə məqsədiylə yapılmışdır. Yalılışı Kəyanılardən Ənuşirəvana bağlanan bu səddi ərəblər təmir ilə sağlamlaşdırılmışlardır. Ərəblərlə xəzərlər arasında keçən mücadilələr məşhur “Dərbəndnamə”də təfsiliyyatla yazılıdır.² Nizaminin əsərində süslənən bu divarın “səddi İskəndər” halına qonduğunu (*düşdüyüünü*) görüyoruz.

Əskidən alanlarla xəzərlərdən gələn quzey axınları VIII və IX yüzillərdən etibarən ruslar tərəfindən yapılmışdır. Bərdənin “İskəndərnamə”də təsvir olunan faciəsi iştə bu devirdə meydana gəlmiş qanlı olayların, İskəndər devrinə qədər “təqəddüm” etdirilən bir “süs”dür, hətta bizzat Nizaminin zamanında vüqu bulub da, “Leyli və Məcnun”u adına bağlamış olduğu Şirvan şahı Axsitan tərəfindən dəf olunan rus təcavüzünün dəxi, heç şübhəsiz, bu “süs”də önəmli bir rolü olmuşdur.

¹ “Çöllülər”dən məqsəd əski Qıpçaq vadisinin Alan, Peçeneq və sairə kimi köçəbeləri (*köçəriləri*) olsa gərəkdir.

² Azəri türkçəsiylə yazılmış bu kitab Mirzə Kazım bəy tərəfindən 1848-də Kazan Universiteti mətbəəsində basdırılmışdır.

Nizamidə rus ordusunun “müttəfiqi olaraq” “Xəzər”lərdən və “Burtas”lardan bəhs vardır. Bu qeydi biz IX yüzildəki rus axımından bəhs edən ərəb tarixçisi Məsudidə olduğu kimi, şair Xaqanidə dəxi buluyoruz¹.

Rus axınçılarıyla müttəfiqləri tarixi bütün devirlərdə Dərbənd keçidini aşaraq Qafqasya ilə ötəsini (*bu tərəfini*) yağma etmiş bulunan düşmanların bir devir içində sığışdırılmış və sonuncu rus vəhşilikləriylə süslənmiş bir simvoldur. Buna münqabil, İskəndərin komandası altında rus təhlükəsinə qarşı qoyan müttəfiqlər ordusu türlü tarixi devirlərdə quzey təhlükəsinə qarşı qoymuş və bu gün dəxi mücadilə etməkdə bulunan milli ünsürləri qavramaqdadır. Şair qarşılaşan bu iki düşman qüvvəti əsatir qaranlıqlarına büründüyü İskəndər devri kimi uzaq bir zaman içində çarpışıqlarsa da, çizdiği tablo və yürüdüyü mühakimələrlə təsvir etdiyi mücadiləyi sadə kəndi çağrı için deyil, bu gün dəxi aktual olan çox həyatı fikirlərlə canlandırıyor. Şairin rus komandanına ətf etdiyi (*dedirtdiyi*) Qafqasya səfəri haqqındakı aləm-şümüllə əhəmiyyət və İskəndərin türk dünyası ilə Qafqasya məsələsi və rus təhlükəsi arasındaki münasibətə aid irəli sürdürüü əskəri və siyasi mütaliə (*mülahizə*), nəhayət, Qafqasyaya enən rusluğun bütün Yaxın Doğu üçün böyük bir qorxu oluşu bu gün dəxi zehinləri məşğul edən ana düşüncələrdən deyilmidir!..

Görülüyür ki, siyasi ana düşüncələri baxımından, Nizami yetişdiyi yurdun geopolitik durumundan doğan daimi qayğıları duymuşdur.

¹ Məsudi Azərbaycan ilə Xəzər sahillərini talan edən rusların kəndilərinə keçid müsaidəsi verdikləri üçün gətirəcəkləri qənimətlərin yarısını xəzərlərə vəd etdiklərini qeyd etməkdədir. Gərçi bu vədinə rəğmən, Xəzər padşahi müslüman xəzərlərə yağımadan dönen ruslardan dindaşlarının intiqamını almalarına dəxi mane olmamışdır. Eyni şəkildə ruslar burtaslarla bulqarların dəxi tərəzələrinə (*hücumlarına*) uğramışlardır.

Əbul Müzəffər Şirvanşah Axsitana yazdığı qosiddə rus axınına işarət edən şair Xaqani dəxi ruslarla xəzərlərin müttəfiq olduğunu qeyd etməkdədir. Nitəkim (*necə ki*) şaha xitabla böylə yazıyor:

Saheb-e mərzənd rus-o-xəzran,

Monker şode saheb-e əfsəranra. (*farsca*)

Rus və xəzərlər xəstələnlərlə ki,

Tac sahiblərini inkar edirlər. (*tərcüməsi*)

Şairi kəndisindən 800 il sonraki nəsillərə bu qədər canlı olaraq bağlayan şey, şübhəsiz, onun yetişdiyi mühitlə ta iliklərinə qədər bağlı olmuşdur.

Təşbih və istiarələrində “ağ neft” ilə bu neftdəki tutuşqanlığa tez-tez başvuran (*müraciət edən*) bir şairin¹ qəhrəmanlarına ziyafət çəkərkən kəndilərinə qırmızı şərab sunaraq (*süzərək*) “qaraçay quzusunun eyni olan bulqar quzusu”² yedirdən bir hekayəsinin və ya gözəlin çənəsini “Şəki alması”na bənzədən³ bir şairin Azərbaycan və Qafqasya ilə hiss, zövq və məşrəb (*təbiətçə*) etibarıylə bağlılığına heç şübhə edilirmi?!

¹ Mahi-ye taze, morğ-e pərvəri,
Bərre-ye şirməst-e bolğari. (*farsca*)

Təzə balıq, bəslənmiş quş,
Süddən məst olan bulqar quzusu. (*tərcüməsi*)

² “Bərre-yi şirməst-e bolğari”, “Qaraçay quzusu” Qafqasya lokantalarının (*restoranları-nın*) Kaxet şərabı ilə bərabər verilən məşhur şış kababını təşkil etməkdədir. Bu Qaraçaydan məqsəd Quzey Qafqasyada bir türk elidir, kəndisi ilə qonşu bulunan Balkar türkləriylə bərabər yaşamaqdadır. Anlaşılan zamanımızda “qaraçaylı” deyə tanıdığımız quzu Nizaminin zamanında “balkar” sıfatıyla anılıyormuş.

³ Sade zənəxi ço sibi Şəkki
Suzan tər əzan ke riğe Məkki. (*farsca*)
Şəki alması kimi sadə çənəsi,
Məkkə qumundan yandırıcı xalı vardı. (*tərcüməsi*)

IV

NİZAMİNİN GÖRÜŞÜ İLƏ RUS

Duvalinin İskəndərə raporundan (məlumatından):

*Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baxışdan!*

Nizami

Xəzər dənizi qıyılarının (*sahillərinin*), əvvəlki bölmədə verilən təfsilatdan anlaşıldığı üzrə, zaman-zaman rus korsanlarının (*quldurlarının*) yağmacı hücum və basqınlarına uğraması, bura əhalisində, şübhəsiz, qanlı xatirələr halında yaşamışdır. Nizamidə təsvir olunan Bərdənin yağması ilə Nüşabənin əsir götürülməsinə aid vəhşiliklərdə xalq içində daima təzə qalan bu xatırənin acı əksini görmək yersiz olmaz. Nizami zamanında bu acı xatirələrin daha qüvvətlə yenilənmiş olduğunu təxmin etmək də çox yerindədir. Məlum olduğu üzrə, o devirdə şirvanlılar Şah Axsitanın zamanında axıncı ruslarla şiddetlə savaşımış, Dərbənd ilə Şabranı bunların qaasib (*qəsbkar*) əllərindən qurtardıqları kimi, Bakı limanı ilə Lənkəran altındaki Sarı limanında 73 gəmidən ibarət bir rus filosunu məhv etmişlərdir.

Şirvan sarayının rəsmi şairi Xaqani tərəfindən tarixi bir qəsidə halında təsvir olunan bu savaş¹, şübhəsiz, əski rus vəhşətlərinə aid

¹ Xaqanının bu məşhur qəsidəsindən bəzi beyitləri buraya nəql ediyoruz:

Fəth-e to be cəng-e ləşgər-e rus,
Tarix şod aseman mər anra.
Rayat-e to rus-ra əla rus,
Serser şode şax-zəmiran-ra.
Peykan-e şəhab-rəng çun ab,
Ataş zəde div-ləşkəran-ra.
Dər zəhre-ye rus rande zəhrab,

qanlı lejanların xatırələrdə yenidən canlanmasına səbəb olmuşdur. Eyni zamanda, bu amillərin təsiriylə təcavüzə uğrayan və bundan daima əndişədə bulunan xalqın mühəyyələsində (*təxəyyüllündə*) rus iyrənc və qorxunc bir tip şəklində təsəvvür edilmişdir. Xalq ədəbiyatı (*folklor*) bilgisiylə uğraşanlar “dev” dediyimiz insana bənzəməyən qorxunc məxluqların, pək əski çağlarda dədələrimizə müsəlləd olmuş (*üstün gəlmış*) düşmanların nəsildən-nəsilə nəql olunmuş həyullarından (*qorxularından*) başqa bir şey olmadığını bilirlər. Orta çağ Doğu ədəbiyatında qanlı izlər buraxan rus axincılarının (*basqınçalarının*), bir tip olaraq, nasıl təsvir edildiklərini görmək bizə o zamankı “rus devi” haqqında bir fikir verə bilir. Nizamidə bu baxımdan məraqlı təfsilat vardır. Bu təfsilatdan çıxarılan məlumatata görə, rus tipi “pişik gözlü” (*bu gözlər kiçikdir və rəng etibariylə göydür*), sarı saçlı və qırmızı üzlüdür. İctimai baxımdan ibtidai bir mərhələdədir. Din etibariylə mədəniyətdən çox uzaq, tək Tanrı fikrindən yoxsul qalmış bir fetişist (*bütərəst*). Yabanı bir həyat yaşar. Zəngin qonşularını yağma etməklə keçinir. Vücudca iri və güclüdür. Atilqan, cəsarətli və qovğacıdır (*döyüşkəndir*). Fəqət silahları ibtidaidir. Məlumatdan məhrumdur. Ruslar bilgisizdirlər. Cəsarətləri cahillikləriylə mütənasibdir. Yeddi tayfadan ibarətdirlər. Sayca qələbəlikdirlər (*coxdurular*). Qonşuları Alanlar, Burtaslar və Xəzərlərlə gah barışda və müttəfiq, gah da savaşda və düşmandırlar¹.

Nizami kəndi zamanında yaşayan lejan (*rəvayət*) üzərinə olacaq, İskəndər ordusu ilə qarşılaşan rus ordusundan bir qəhrəman tipinin bizə tam bir təsvirini veriyor:

Savaşın altinci gündündə rus ordusundan adama bənzəməyən dev kimi birisi meydana atılaraq qarşısına çıxan bütün pəhlivanları ye-

K-əndaxte yeğlep-e poran-ra.

Yek sahm-e to xezvar beşkəst,

Həftad-o-se kəştı əbtəran-ra. (*farsca*)

“Yığlıq” təbirini Əli Əbdürəsul türkçə bir kəlimə olaraq “ox” mənasına almaqdadır (Xaqani divanı).

¹ Nizaminin ruslarla qonşuları arasındaki münasibətlərə dair bu notları tarixi bilgilərə mütabiqdir (*uyğundur*).

niyor (*məğlub edir*). Kəndisinə silah batmayan və güc yetməyən bu “dev”i İskəndər qullandığı tədbirlə kəndisi bərtərəf (*aradan götürmək*) etmək zorunda qalıyor və ancaq bu əcayib məxluqun əsir edilməsindən sonra ki, rus ordusu məğlub oluyor.¹

Yalnızmasına bir müttəfiqlər ordusunu qorxuya düşürən bu devin halini maraq içində bulunan İskəndərə bu şəkildə anlıyorlar:

“Qaranlıq diyarı”nın (“*Zülmət*” – *bu söz farsca yazılib – red.*) yakınında yolu tük qədər incə” bir dağ varmış. Burada “yapıları (*evləri*) topraqdan” ikən “dəmir dayanıqlı” adamlar yaşarmış. Əsil-lərinin nə olduğunu, nasıl və nədən yarandıqlarını kimsə bilməzmiş. Üzləri qırmızı, gözləri göymüş, qızınca arsandan qorxmayan bunların bir təki bütün bir orduya qarşı gəlir bir gücdə imiş. Savaşa qalxınca, kişili-qadınlı birər qəhrəman kəsilir, aləmi xarab edərlərmiş. Bunlardan kimsənin ölüsü görülməmiş, dirisi də pək az bulunuymuş. Çobanlıqla keçinmiş. Satılıq mətaları (*malları*) dəriyə münhəsirmiş. Qara samur dərisindən başqa dəyərli bir şeyləri yoxmuş. Hiylə ilə siyah (*qara*) olan samur bunların yerindən başqa bir tərəfdə bulunmazmış. Qadın-kişi hamısının alnında kərgədan kimi bir tək buynuzları olmasamış, “çırキンlik baxımından” üzləri tipki (*eynən*) ruslarinkinə bənzərmış. Uyumaq istər ikən bunlar bir ağaca dırmanır, qafalarını (*başlarını*) budaqlar arasına sıxışdırır, bir dev kimi hərəkərsiz bir halda uyquya dalarlarmiş. Böylə, asılı bir durumda, gecəli-gündüzlü uyurlarmış. (“Çünki şüursuzluğun əsəri *uyqudur*.”) Ruslar qoşaraq (*birlikdə*) gəlir, bu asılı devə baxarlarmiş. Üsulca davranışır, ətrafinı çevirir, ip və zəncir gətirir, kəndisini bağlarlarmiş. Sıxıca sarıldıqdan sonra əlli kişi omuz-omuza (*çiyin-çiyinə*) verir, kəndisini ağacdən çəkərlərmiş. Uyqudan ayılan dev qorxunc bir surətdə qoşar (*qızışar*) və kəndisini saran zinciri qoparacaq olursa, əlli kişidən kimsəyi diri buraxmazmiş, bağlı sağlam və qopmaz olunca kəndisini üsulca Rusiyaya götürürlərmiş. Bu durumda tutulan devi yedirir, içirir, köydən-köyə və evdən-evə götürüb, kəndisini

¹ Bax: s.198.

bəsləmək için vergi toplarlarmış. Əjdəha kimi daima zircirdə tutulan bu təbiət ayqırısı bir savaş olunca bütün hiddət və qızgınlıgilə düşman üzərinə saldırdılıyormuş.

Masallardakı qəhrəmanlara aid özəlliklər qəhrəmanın mənsub olduğu mühit və cəmiyyətin xarakterini təsvir edərlər. Nizami təsvir etdiyi bu “rus devi” ilə zamanındaki vətəndaşlarının rus haqqındakı təsəvvürlərinə, şübhəsiz, tərcüman olmuşdur.

Oxuyularımız “Həft peykər” əfsanəsindəki yeddi iqlimə aid yeddi gözəlin padşaha masal söylədiklərini xatırlarlar. Bu masallar, bir tərəfdən aşiqi məşuquna imrəndirən (*meyilləndirən*), digər tərəfdən də vüsal yolunu min bir naz və istığna (*qəmzə*) müşkülliyyətlə doldurən hekayələrdən ibarətdir. Bir taqım müzibliklərlə (*ay-ləncələrlə*) dolu bu xoş və maraqlı hekayələrin yeganə qorxunc və qanlısı rus gözəlinin söylədiyi masaldır (*hekayədir*).

Bir kərrə, şair qızıl (*qırmızı*) köşkü (*eynən Qübbə*) rus prinsesinə (*şahzadəsinə*) ayırmışdır. Qızıl boyla qanlılığın rəmziidir. Rus gözəlinin Bəhramı – Gura anlatdığı eşq masalı (*dastanı*) da təsəvvür oluna biləcək qədər qanlıdır:

Biri varmış, biri yoxmuş, qızıl saçlı, mavi gözlü bir rus prinsesi varmış. Bu prinses kəndisinə tilsimli bir qala yapmış, çəkilmiş, bu qalanın içində bir köşkə yerləşmişdir. Kim tilsimini pozar, qalanın qapısını açarsa, ancaq ona varacağını elan etmişdir. Gözəl prinsesin vüsalinə ərmək (*çatmaq*) üzrə bir çox gənclər tacribəyə qalxmışlar, fəqət qalanın tilsimini pozamadıqlarından, elan edilən şərtə görə, prinsesin əmriylə qafaları kəsilmiş, qalanın divarına asılmışdır.

Gəl zaman, get zaman qala divarına asılan başların sayısı on minləri aşmışdır.

Nəhayət, prinslərdən biri fədakarlıq nişanı olaraq üstünə qızıl bir gömlək (*köynək*) geymiş, qalanı almağa qərar veriyor. Məqsədinin qanlı prinsesin əlini deyil, kəsilən minlərcə məsum gənclərin intiqamını almaq olduğunu elan etdiyindən xalq bu cəsarətli adamın başına toplanıyor. Nəticədə, qızıl gömləkli fədayı tilsimli qalanı açmaya müvəffəq oluyor.

Qızıl gənc qanlı prinseslə evlənıyor və rus taxtına çıxıyor. Bunun için də kəndisinə “qızıl çar” deyirlər.¹

“Həft peykər”in ötəki masallarıylə bu rus masalı arasında, yuxarıda işarət olunduğu kimi, gözə batan bir fərq vardır. Bəriki qorxunc və qanlı olduğu halda, ötəkilər xoş və zərif birər hekayədən ibarətdir. Oxuyulara örnek olmaq üzrə, bunlardan ikisinin özətini aşağıda veriyoruz:

a) Qara köşkün (*qəsrin*) gözəli hind prinsesi Bəhrama bu masalı (*hekayəti*) anlatmışdır:

Çinin bir köşəsində, zahirdə heç bir vəsilə yox ikən, əhalisi qalar geyinmiş və bunun səbəbini söyləməyən bir “susmuşlar şəhəri” (*şəhri xamuşan*) varmış. Bu matəmli şəhərin sırrını açmaq üzrə bir padşah qılığını (*qiyaflasını*) dəyişərək əhaliyə qarışmış və edindiyi (*tanıldığı*) bir dost vasitəsiylə aradığı sırrı öyrənmək üzrə kəndisinə göstərilən bir səbətə oturmuşdur. Səbət həmən havalanmış, kəndisini göylərdə pərilər diyarına gətirmişdir. Burada padşahı pərilər kraliçası eyi qəbul etmiş, şərəfinə parlaq müsamərələr (*ziyafətlər*) vermişdir. Bu gecələrdə müsafirə qarşı kraliça bizzat muaşiqədə (*eşq-bazlıq*) bulunmuş, fəqət təhrik edilən erkəkliyinin atəşini söndürmək üçün yatağına kəndisi girməyib, cariyələrindən birini göndərmişdir. Bu surətlə gecələr təkrar olunmuşdur. Qırxinci gecə bizim yerli bu göylü pəridən əl çəkməməyə qərar vermiş: “Heç bir cariyəyi qəbul etməm, illə (*yalnız*) səni istərim” deyə dirənincə, pərilər kraliçası “Pəki bir ləhzə gözlərini yum ki, hazırlanayım” demişdir. Bizim qəhrəman sevinclər içində həmən gözlərini yummuş, fəqət açınca kəndisini eyni səbət içində yerə enmiş olaraq bulmuşdur.

Bunun için o da ötəki (*o biri*) “susmuşlar” kimi, qaralar geyinmiş, səssizliyə dalmışdır.

¹ Çun be sorxi boraq randəndəş,
Məlek-e sorxame xandəndəş. (*farsca*)
Qızğınlıqla at çaplığı için,
Ona qırmızı geyimli hökmdar dedilər. (*tərcüməsi*)

b) **Sarı köşkün** gözeli, ikinci iqlimin prinsesi bu masalı anlatmışdır:

Həzrəti Süleyman ilə qarısı Bilqeysin¹ əli sakat (*şikəst*), ayağı topal, xəstə bir çocuqları varmış. Qarı qocasına:

– Nə olur, Allahdan bu çocuğa şəfa istəsənə! – demiş.

Süleyman bir gəlışində məleykə Cəbrailə açılmış, Cəbrail təkrar gəlinçə Allahın tövsiyəsini Süleymana bildirmiş: “Babasiylə anası doğruyu çəkinmədən etiraf edərlərsə, çocuq həmən eyiləşir” demişdir.

Bunun üzərinə Süleyman Bilqeysə sormuş:

– Məndən başqa bir kişiyə meyil edərmisin?

Bilqeys:

– Sən həm gözəl, həm zəngin, həm də ağıllısan. Daha mükəmməl bir kişi təsəvvür olunamaz, fəqət etiraf edərim ki, hər hanki gözəl bir gənci görünçə ürəyimdə bir arzu duyarım.

Anası bu sözünü bitirincə xəstə çocuq qollarını tam açaraq:

– Bravo (*əhsən*), anacığım, – demişdir.

Bu dəfə də qarı qocasına dönmüş:

– Haydi, indi də sən doğruyu söyləyiver, – demiş.

Süleyman anlatmış:

– Sərvətim başımdan aşmışdır. Allah məni hər şeydən müstəğni yapmışdır. Fəqət etiraf edərim, biri mənə para və sərvət təklif edərsə, onu da rədd etməm.

Derkən (*dərhal*) çocuq: – Bravo babacığım, – deyə yürüməyə başlamışdır.

“Həft peykər”in digər dörd masalı da aşağı-yuxarı bu növidən xoş şeylərdir. Həpsini burada, təbii, xülasə edəməyiz, söz uzanmış olar.

Rusiyaya aid masalda etiraf etmək gərəkdir ki, yaşadığımız günlərin realitəsini andırır bir özəllik vardır: Yalnız çarlığın qanlı rejimi ni təmsil edən qəddar prensesi ilə deyil, bu masal sözdə məzlumların intiqamını almaq için ayaqlanmış ikən işdə prenseslə evlənərək taxta çıxan qızıl demaqoq tipiylə dəxi bu cəhəti təyid etməkdədir.

¹ “Bilqeysi” Balqız deyə oxuyanlar və bunun türkcə bir ad olduğunu sananlar da vardır.

Əskəri qəhrəmanlarını kərgədan buynuzlu bir dev, gözəllik pərisini də minlərcə məsum gəncin qanına girən bir qəddar şəklində təsəvvür etdiyi rusun çehrəsi Nizaminin nəzərində kötüdür (*zeşt – bu söz farsca yazılıb – red.*).

Kərgədan buynuzlu qəhrəmanı ilə qara qəlbli gözəlini bir tərəfə buraxsaq belə, özgəgündər şüarlar altında özgəgündər məqsədlər güdən demaqoq inqilabçısı ilə dəxi rus çehrəsi Nizaminin dış ilə iç ahəngindən doğan gözəllik anlamına görə, şübhəsiz, çirkindir.

İskəndərin yapmış olduğu iki böyük savaşdan biri – Misirin zəncilərə qarşı müdafiəsi, ötəki də Qafqasyanın ruslardan qurtulması üçün yapılmışdır.

İskəndərin yapıqlarını xülasə edərkən Nizami qəhrəmanının digər başarıları arasında bir də bunu qeyd etməkdədir:

*Ze souda-ye hendu, ze səfra-ye rus,
Foru şostəm aləm ço beyit-ol-ərus!*¹

Çin imperatoruna yazdığı məktubla İskəndər: “məcüsiliyi (atəş-pərəstliyi) qaldırdım, rusların da köklərini qazıldım” – deyə öyün-məkdədir:

*Foru şostəm əz molk rəsm-e məcüs,
Bər avərdəm atəş ze dərya-ye rus.*²

¹ (Ərəb hərfəri ilə də verilib – red.)

Hindu qaralığından, rus sarılığından,
Dünyani gəlin otağı kimi təmizlədim. (*tərcüməsi*)

² (Ərəb hərfəri ilə də yazılıb – red.)

Ölkədən atəşpərəstlik adətini sildim,
Rusun dənirindən atəş qopardım. (*tərcüməsi*)

Çingənə (qaraçı) (burada “zəngi” olaraq farsca yazılıb – red.) ilə “rus” isimləri, Nizamidə çox dəfə mütəradif (*eyni*) olaraq qullanılıyır (*islənir*). Bunları şair mütrüb, rəqqas və çalğıçı rolunda göstərir. Məsəla:

Çe başəd motrəb-e zəngi-yo-rusi,
Nə şayəd kərd əz-in behtər ərusi. (*farsca*)
Əgər zənci və rus mütrübü olarsa,
Bundan yaxşı toy etmək olmaz! (*tərcüməsi*)

Rus təcavüzünə uğrayan Qafqasyanın xəbərini İskəndərə gətirən Duvali isə axıncıları bu sözlərlə təsvir etmişdir:

*Setanənd keşvər, qosayənd şəhr,
Ke xaman-e xəlqənd-o-dunan-e dehr.
Həme rəhzənanənd, çun qorg-o-şir,
Be xan natəvanənd, bər xun dəlir.
Ze rusi nəcuyəd kəsi mərdomi,
Ke coz surati nistəş z-ademi!..¹*

Türkcəsi:

*Bunlar demiş şəhir yixar, yaxarlar,
Dünyanın tortusu, alçaqlar, hamlar.
Qurd kimi yırtıcı, vəhşi və xunxar,
Comərdlikdən aciz, qancıl və qəddar.
Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baxışdan.*

¹ Bu beyitlərin fransızca tərcüməsi T.B.Şarmounin 1828-də Sankt-Peterburqda basılmış “Expedition d’Alexandre le Grand contre les Ruses” (**“Böyük İskəndərin ruslara qarşı yürüyü” – red.**) əsərindən alınmışdır, eynən nəql ediyoruz: “Ils s’emparent des provinces et soumettent les villes: ce sont les hommes les plus barbares et les etres les plus vils du monde eniter. Nul ne cherchera de l’humanite dans le coeur du’n Russe: car ils n’ontrien d’humain, si ce n’est l’exte’rieur”. Nizaminin “İskəndərnamə”sindən iqtibas olunan bu kitabın böyük bir qismi Kəlküttə bəsimi üzərindən Lui Spitsnagel tərəfindən – ki, öncə Rus Dış İşləri Bakanlığına bağlı Doğu İnnstitutu öyrəncilərindən idi – tərcümə edilmişdir. Gənc yaşında ölü Luidən sonra əsəri Şarmou tamamlamışdır.

V

NİZAMİYƏ GÖRƏ QADINLIQ

*Bir şəxs qadindır deyə namərd sayılmaz,
Namərd ona derlər ki, onun qayğısı olmaz.
Dünyada nə arslan kimi erkəkcə qadın var;
Erkək keçinən çoxları vardır ki, qadınlar.*

Nizami

Dərya qədər əngin və zəngin təbinin (*ilhamının*) doğurduğu baha biçilməz əsərləri arasında Nizaminin yetişdiyi mühit ilə ilgisini bəllirtmək (*aydınlaşdırmaq*) məqsədiylə seçdiyimiz konulardan dörd əvvəlkilərinə nisbətlə bu beşincisinin məsələ ilə doğrudan-doğruya ilgili olmadığı diqqəti çəkə bilir. Fəqət aşağıda görüləcəyi üzrə, “Beşlik”də bəhsin keçən müsbət qadın tiplərinin (*surətlərinin*) həmən həpsi ya Qafqasyaya, ya da türk damgasını daşımaqdadır. Bundan başqa, qadınlıq haqqındaki Nizami tələqqisinin (*görüşlərinin*) dəxi daha ziyadə Qafqasya ilə türk dünyasının özəl həyat tərzi ilə gələnə-yindən mülhəm olduğu görülməkdədir. Təsvir etdiyi qadın tiplərindən ən qüvvətliləri bulunan Şirin – erməni, Nüşabə – bərdəli (*Azərbaycan*), çinli cariyə (*kəniz*) də turkdür.

Yazı silsiləsinin məntiqi bağını təmin için indilik bu qədərcik bir qeydlə qalalıım; iddianın nə qədər haqlı olub-olmadığı hökmünü isə, sıralanan dəlil və materiallara görə, oxuyucu kəndisi veriyor.

Nizaminin əsərlərində rol alan qadınların həmən həpsində qeyd olunacaq dəyərlər vardır: Şemirami (*Məhinbanu*) Ermənistən, Muğan və Arrana hökm edən bir kraliçadır. Bu qadının idarəsindəki məmləkətlər məmur, xalq da əmniyətdədir. Sasani hökmdarı Xosrovun sevgilisi Şirin bu kraliçanın vəliəhdidir. İran şahzadəsinə vurul-

duğunu görən Şirinə verdiyi öyüd Şemiraminin hökumətinin ən böyük əsasına nüfuz etmiş bir zəkaya malik olduğuna dəlildir: “Şəxsi eşqinin uğuruna, sakın, dinini və izzət-i nəffsinə fəda etmə! Çünkü bu, dövlətimizin təməlini sarsar” deyir.

Bərdədəki “qadınlar səltənəti” ilə gözəl kralıçası Nüşabənin təf-silatı yuxarıda keçmişdir. Bu səltənətdə hökm sürən rifah, ədalət, səadət və gözəlliyi qeyd etməklə şair, ikinci dəfə olaraq, qadınlığın şəfqət, yapıcılıq və səadət qaynağı olduğunu bəlirtmişdir.

Leyli Ərəbistan şərtləri içində qadınlığın uğradığı haqsızlığa za-hirdə boyun əyməklə bərabər, gerçəkdə kəndisini sevgilisinə fəda edən səssiz bir mücadilə və dayanıqlıq göstərmişdir.

Bizanslı Məryəmin tipində şair hesab üzrə evlənmiş, rəqiblərinə qarşı amansız, qısqanc bir qadın örnəyini vermişdir. Qadınlığa aid mənfi Doğu (*Şərq*) tələqqisini (*münasibətini*) bu qısqanc qarının ağı-zıyla anladan şair bu ələladə (*adi*) qadın tipində dəxi kəndisinə xas bir xarakter (*səciyə*) təsvir etmişdir.

Şirini qısqandırmaq niyətiylə Xosrovun İsfahandakı “görüşmə evi”ndə bulduğu Şəkər adındakı alüftə (*yüngül*) qadında belə Nizami bir fəzilət təsəvvür etmiş, kəndisinə fühuş (*pozğunluq*) içində isməti-ni qoruya bilmək kimi yüksək bir dəyər vermişdir.

Çinli türk cariyəsinin tipi haqqında, əvvəlcə, bəhsini keçməmiş ol-dukundan daha fəzlə təfsilat vermək istər:

İskəndər ilk dəfə Çində ikən xaqan tərəfindən kəndisinə, şairin “tork-e çini” deyə təvsif etdiyi bir cariyə hədiyə olunuyor. Gözəlli-yılə bərabər bu “Türk”ün musiqi ilə rəqsdə olduğu kimi igidlikdə də mahir olduğu İskəndərə söyləniyor. Qadınlarda igidlikdən xoşlan-mayan İskəndər bu gözəli qəbul ediyorsa da, həmən unuduveriyor (*unudur*).

Qafqasyada İskəndər ordusu ilə rus ordusu qarşılaşıyor. Qəh-rəmanlar birər (*növbə ilə*) duello (*təkbətək*) yapıyorlar. Duellonun beşinci günündə İskəndər ordusundan meydana atılan tanınmaz bir gənc bir gün əvvəl rum ordusundan bir neçə ünlü qəhrəmanı öldürmiş bulunan pəhlivanı öldürdüyü kimi, qarşısına çıxan di-

gər bir çox rəqibləri dəxi yerlərə sərmiş, qaranlıq çökməsi üzərinə kəndisini tanıtmadan qərargaha dönmüş və ordu içində qeyboluvermişdir.

Ertəsi gün rus ordusundan savaş meydanına insana bənzəməyən dev kimi birisi çıxıyor. Silahı olmadığı halda, heç bir zərbə və silahdan qırmızıdanmayan bu dev qarşısına çıxan bütün igidləri kiminin qafasını qopararaq, kiminin bacagini qıraraq, kimini ayaqları altında çiğnəyərək məhv ediyor. İskəndər ordusuna qorxu düşüyor. Böylə böhranlı bir anda dün rus qəhrəmanlarını biri-biri arxasından yerə sərərək etrafə panik (*vəlvələ*) verən gənc yenidən meydana atlıyor. Fəqət gəncin rus devinə bütün qüvvət və cəsarətiylə endirdiyi zərbələrin heç biri təsir etmiyor. Bütün gücü ilə vurduğu çəlikdən qumbaralar (*polad toppuzlar*) belə devin başına dəyərək parçalanıyorlar. Güləşmə qüvvətdə eşi olmayan devin üstün gəlməsiylə bitiyor. Fəqət başından miğfəri (*dəbilqə*) düşən gəncin gözəllik və incəliyilə meydana çıxan qızlığına qiymayan dev kəndisini öldürmüyor, saçlarından tutaraq rus qərargahına götürüyor.

Duellonun yeddinci günü İskəndər kəndisi meydana gəliyor. Ortada duran rəqibsiz rus devinin boynuna atdığı bir kəmənd ilə onu ayaqdan düşürərək sürüklüyor və ordu içində çəkərək kəndisini bağlatdırıyor. Rus dev həbsə atlıyor.

Devin yenilməsindən cəsarət alan İskəndər ordusu ümumi bir təərrüz (*hücum*) ilə rus ordusu üzərinə yürüyür. Meydan müharibəsi rusların bozulması və baş komandanı Qıntalın əsir edilməsiylə tamam oluyor.

Bu zəfər üzərinə İskəndər, adəti üzrə, hərbdə qəhrəmanlıq göstərmiş olanlara düşmən tərəfdən olsalar belə, iltifata bulunmaq için zəncirlətmiş olduğu rus devini hüzuruna gətirdiriyor. Bağlarını açdırıyor. Kəndisini lütf və oxşayıyla yumşaltmaq təcrübəsində bulunuyor. Bağları açılan vəhşi isə dərhal qoşuyor (*qaçıır*), gözlərdən uzaqlaşıyor. Qərargahdakılar bu əcaib hərəkəti kəndilərinə görə yormağá (*yozmağa*) başlıyorlar. Kimi vəhşinin çöllülük alışqanlığıyla həmən kəndi səhrasına qovuşmaq arzusunun qüvvətli gəldiyinə, kimi də bu-

raxdiği heyvanları için qərəbsəmiş olduğuna hökm ediyorlar. İskəndər də yapdığı təcrübənin şübhəli nəticəsi üzərinə düşüncəyə dalıyor.

Hər kəs bu əcaib vəqayı kəndinə görə incələməklə məşğul ikən baxıborlar ki, dev qolları arasında gözəl bir qız gəliyor. Gəlir-gəlməz bu əcaib məxluq İskəndərin ayaqlarına qapanıyor və gözəli kəndisindən təqdim ediyor.

“Ay qədər” gözəl olan bu qız İskəndəri maraqlandırıyor. Kəndisini çadırına alıyor. Konuşduruyor. Başından keçənləri öyrənmək istiyor. Analşılıyor ki, bu, Çin xaqanı tərəfindən İskəndərə hədiyə olunan “Türk gözəli”dir. Padşahın ihmaliindən (*laqeydliyindən*) canı sıxılmış, cəng etməyə qərar vermişdir. Bütün orduyu heyrətdə buraxan tanınmaz gənc bu imiş. Rus devi qız olduğu için kəndisini öldürməmiş, almiş, ruslara əsir götürmüştür. Ruslar onu həbs etmişlərdir. Ətrafini “kötü səsli və kötü sözlü” ruslar çevirmiş ikən kəndisini tutan dev onu təkrar almış, İskəndərə gətirmişdir.

Qadınlarda igidliyi sevməyən Rum imperatorunun tələqqisini kəndi cəsarətiylə yenmiş bulunan bu qızdan “İskəndərnamə”nin ikinci qismində şair təkrar bəhs ediyor:

İskəndər bu qəhrəman “Türk gözəli”ni vəziri həkim (*filosof*) Arxi-medlə evləndiriyor. “Çin türkünün hüsn-ü aninə” vurulan Arximed vəzifəsinə gəlməz oluyor: o dərəcədə ki, İskəndər bizzat işə qarşıyor və “eşq dəminən (*tələsinə*) düşmüş” filosofu oyandırmağa məcbur qalıyor.

Qadınlıqda böyük İskəndərin tələqqisini yenən mərdliyin bu timsalı yanında Nizami qadınlıqda zəka ilə qadınlıqda bilginin dəxi birər timsalını vermişdir:

“Həft peykər”də Bəhramı Gurun ox atmaqdakı ustalığını anladırkən şair padşahın xoşlandığı çinli türk gözəli bir cariyə ilə keçən macərasını da anladıyor:

Günlərdən bir gün Bəhram məiyətiylə bərabər ova çıxmış bulunuyor. Türlü başarılarla keçən bu gündə padşah bir çox ov ovlamış. Bəhram hər kəsin təqdirini qazanan atlığı oxlara, sadəcə, Fitnə adının daşıyan bu çinli cariyənin soyuq bir tövrlə seyrçi qaldığını görünəcə kəndisinə:

– Bax, bir ceyran gəliyor, bunu nə yapayım istərsin? – xitab etmişdir.

Cariyə:

– Bacarırsan, ard ayağı ilə qulağını biri-birinə tikiver! (*tik*) – demişdir.

Padşah ilkin yayına kiçik bir çaqıl (*çinqıl*) daşı almış, heyvanın qulağını açılmış, heyvancıgaz arxa ayağı ilə acıyan qulağını qaşırkən atlığı incəcik bir oxla həmən qulaqla ayağı biri-birinə tikmiş və qız Dönərək:

– Nasıl?!.. – deyə sormuş.

Muzib (*məğrur*) cariyə ihmalcisi (*laqeyd*) bir tövrlə:

– Bunda nə var, sanki bir idman məsələsi!.. – deyivermişdir (*demişdir*)

Padşah qızın bu şımarıqlığına (*dikbaşlığına*) qızmış, kəndisini yanındakı subaylardan birinə verərək:

– Al götür, işini bitir, – demişdir.

Məhkum qız subaya yalvarmış: “Məni öldürmə, gizli bir yerdə saxlayiver” (*saxla*) demişdir. “Günün birində, – demiş, – görürsün padşahın qızığını keçər, mənə acır, aratdırır. O zaman salamatda olduğumu öyrənirsə, sevinir. Bu sevincdən həm mən qurtulur, həm də sən qazanırsın” deyə subayı qandırmışdır.

Saxlandığı gizli yerdə isə Fitnə yeni doğulmuş bir buzovu hər gün iki-üç dəfə omuzlarına (*çiyinlərinə*) alaraq gəzinməyi və bulunduğu evin nərdivanlarından aşağı-yuxarı daşımıağ adət etmişdir. Büyləlik-lə, epeyi (*seyli*) bir zaman keçmiş. Bir müddət sonra qoca bir öküz halına gələn heyvani incə yapılı cariyə eyni nərdivanlardan çıxarıb endiriyormuş.

Günün birində padşah yavərinə (*sərkərdəyə*): “Cariyəyə yazıq oldu” demişdir. Bu xəbəri alan ağıllı cariyə hamisi bulunan subaya padşahı bulunduqları yerə müsafir çağırmasını tövsiyə etmiş. Subay bir vəsilə (*bəhanə*) uyduraraq padşahı dəvət etmiş. Konuşma əsnasında subay kəndisini şərəfləndirən padşaha olağan üstü (*fövqəladə*) qüvvət daşıyan bir cariyəsindən bəhs etmişdir. Padşah bu əcayib şeyi bizzat görmək istəmiş. Bu anda çinli cariyə, adəti üzrə, qoca ökü-

zü omuzlarına alaraq nərdivandan yuxarı çıxarmış və gətirərək tam Bəhramın önündə “hah!” deyərək yerə qoymuş və padşaha “Gücü-mü gördünmü?! – demişdir.

Padşah:

– Əvət, – demiş, bu, bir mərifətdir (*məharətdir*). Fəqət bir qüvvət deyil, sadə bir idman məsələsi! Yəni sən daha yavru (*kiçik*) bir buzov ikən bu heyvanı omuzlarında daşımış və təkrarlanan idman sayəsin-də bu nəticəyə varmışındır!..

Qız cilvələnərək: “Bizim öküzə idman deyirsiniz, amma sizin gura idman deyənlərə ölüm ha, öyləmi?!..” demiş.

Bu kinayəni eşidən padşah diqqətlə baxaraq kəndi “Türk”ünü¹ tə-nimiş, ölmədiyinə sevinmiş və həmən qoşaraq boynuna sarılmış və gül yanaqlarından öpmüşdür.

İdmanla qazanılan mərifətin dəxi dəyərsiz olmadığını qeyd edən padşaha haq verən Fitnə vaxtiylə kəndisini qəzəbləndirən şımarıq-liğinin səbəbini anlatmışdır: “Padşahım, yapdığınız mərifət olağan üstü bir şeydi, göydə mələklər, yerdə insanlar o nişançılığın heyra-nıdırlar. Bütün gözlər o anda sizə qibət və heyranlıqla baxıyordu. Mən də bu nişançılığın məftunu və heyranı idim: yalnız sizi fəna nə-zərlərdən qorumaq üçün öylə mühümseməz (*laqeyd*) bir tövir taxın-dım!.. (*görkəm aldım*)”

Özüründə (üzüründə) də günahında olduğu kimi qüdrət göstərən bu incə məxluqu Bəhram canı kimi bağırına basmış və bu “suçlu” cariyəyi sadəcə bağlışlamaqla qalmayıb, onu bir də kəndinə nikahla-maqla məsud etmişdir.

Bu surətlə çinli cariyə həm kəndisi qurtulmuş, həm də hamisi bu-lunan subay mükafata nail olmuşdur.

“İskəndərnamə”də zamanın alim və həkimlərini (*filosoflarını*) aciz buraxan qıptı (*qibti*) Məryəm hekayəsi də vardır ki, kəndi çalışma-

¹ Şah təşni-e tork-e xod beşenaxt,
Hendu-ye saxt piş-e u dər taxt. (*farsca*)
Şah öz türkünün eyhamını tanıdı,
Barışq hindusunu ona tərəf çapdı. (*tərcüməsi*)

siyla, çağdaş istilahla otodidak olaraq yetişən bir bilgin qadın tipinin sərgüzəştini tamamıyla anlatmaq sözü həddindən fəzlə (*artıq*) uzadır.

Nizamidə kişilər kimi ata minən, cəng edən, eyş-nuş əsnasında iffət (*ismət*) və namuslarını, dəyər və izzəti nəfislərini qoruyan qadınlara aid çox canlı və şairanə təmsillər bulursunuz.

Fəqət şairin təsvir etdiyi ən gözəl, qüvvətli və tam bir qadın tipi, şübhəsiz, Şirindir. Bir tərəfdən ən böyük sevgi ilə Xosrova aşiq olan bu prinses (*şahzadə*), o biri tərəfdən də qadınlıq şərəfini yüksək tutan bir insandır. Eşqin verdiyi zəifliklə təslim olma uçurumunun tağlarına gələn Şirin izzəti nəfsin, qadınlıq şərəfinin verdiyi qüvvətlə sarsılmadan duruyor, aşiqindən kəndisinə qarşı eşit (*bərabər*) müamilə (*münasibət*) istiyor. Normal hər hanki bir qadında olduğu kimi, Şirində dəxi içdən iki duyuğu daimi bir mücadilə halındadır. Qadınlıq hissiliyə seviyor, aşiq oluyor. Bu uğurda məmləkətini tərk ediyor. Taxtından keçiyor. Yalnızlığa qatlanıyor. İllərcə bəkliyor. Fərhad kimi fədakar aşiqinə şəfqət göstərməklə bərabər, əsl hədəfindən qaçmıyor. Təhəmmülün (*dözümlülük*) üstündə müqavimət və olağanüstü mətinlik nəticəsində istədiyinə istədiyi şəkildə ərişiyor (*nail olur*).

Eşqindən gələn bütün zəif və iztirablarına rəğmən, həyatda namus tələqqisindən (*prinsipindən*) ayrılmayan Şirinin ölümü də namuslu cadır. Qocası Xosrovun öldürülməsi üzərinə kəndisini öldürən Şirin için Nizami “Şirindən başqa bu dünyada kimsə kəndisini başqası için öldürməmişdir” deyir.

Qocasının ölümüne təhəmmül etməyib ölen qadınlardan yox deyildir. Fəqət Şirinin haqqı vardır: heç kimsə bir başqası üçün bu gözəllikdə ölməmişdir. O, qocasının məzarına, acısını xəfiylətmək üzrə, ağlamaq üçün gedən yashı bir qadın kimi deyil, yavuqlusuna qovuşmaq üçün qoşan məsud bir gəlin kimi getmişdir və bu “gəlin odasından” bir daha çıxmamışdır.

Erməni prinsesi Şirin xristian, İran padşahı Xosrov məcusi (*atəş-pərvəst*) idi. Qəribə deyilmidir ki, əski İran əfsanəsinin təsvir etdiyi

bu sevişmə eyni coğrafi bölgədə cərəyan edən daha sonrakı sevişmələrin əsaslarını qavramaqdadır. Məsəla, xalq eşq dastanlarından birinin qəhrəmanlarından Kərəm müsəlman, Əsli də xristiandır.

Türlü irq və dinlərə mənsub qonşular arasındaki böyük eşq das-tanları dünya ədəbiyatına məchul olmayan bir konudur (*mövzudur*).

Nizaminin qadınlıq haqqındaki görüşünü yaratdığı fəzilət sahibi qadın tiplərinə görə müsbət olaraq bəlirtmək qabildir (*mümkündür*). Fəqət Nizami bizə qadın hürriyəti və isməti haqqındaki görüşünü türk köçəbələrindən (*köçərilərindən*) qıpçaqlara aid gözəl bir heka-yəsiylə də anlatmaqdadır:

Qafqasyaya gəlmək üzrə Çindən hərəkət edən İskəndər ordusu Qıpçaq çölündə qərargah quruyor. İskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadıqlarını görüyor. Əskərlərinin ehtiyacından əndişə edən imperator müsafiri bulunduğu məmləkət xalqının irz və namusuna təcavüzə yer verməmək niyətiylə qıpçaq bəylərini topluyor. Kəndilərinə böyük iltifatda bulunduqdan sonra əndişələri-ni anladaraq qadınlarının qapılmasını tövsiyə ediyor, çünkü “Qadın daşdan, dəmirdən olsa da, genə qadındır. Qadının üzü örtülü olmaq gərəkdir” deyir. “Üzünü yabançılara (*özgələrə*) açan bir qadın nə kəndisinin, nə də qocasının şərəf və heysiyyətini qoruyamaz!” deyə iyqazlarda bulunuyor (*xəbərdarlıq edir*).

Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra nə cavab versələr bəyənirsınız? Qıpçaq bəyləri İskəndərə deyirlər ki:

“Padşaha itaət edəriz. Zati-şahanələrinə (*alisinə*) biyət (*sədaqətli*) için and içmişizdir. Əhdimizdə durmuşuzdur. Fəqət üz qapamaq bu əhdə daxil deyildir, çünkü bu, qıpçaq adətinə uymaz. Sənin adətin üz qapamayı istərsə, bizim adət də göz qapamayı istər. Başqasının üzünü görməmək lazımsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə darılmasın: üz qapadılacaq da arxayamı baxılacaq?!.. Bizim gəlinlərin odalarında yabançı kimsə yoxsa, bu yetişir. Padşahım, sən gəl də bu xalqın üzünü örtü ilə kirlətmə: daha iyisi bu örtüyü sən kəndi gözünə as! Bir göz qapanırsa, nə ayı görür, nə də günəş! İm-

perator nə əmr edərsə, başarmağa hazırız, canımızı belə istərsə, veririz. Yalnız kəndi adətlərimizdən vaz keçəməyiz!”¹ Şəhərli İran-Bizans mədəniyyətinin müməssili (*nümayəndəsi*) İskəndər ilə çölli türk kültürünün müməssilləri bulunan qıpçaq bəyləri arasında keçən bu deyişmə səhnəsi bundan 20-30 il əvvələ varincaya qədər türk-islam dünyasını şiddətlə ilgiləndirən dartaşmalara nə qədər bənzər deyilmi? Nizaminin qıpçaqlıları bizim liberal düşününlü inqilabçılarımızla aynı eyni zehniyətdə deyillərmişdir?!..

“Qadının saçı uzun, ağılı qıсадır”. “Qadın yaradılışında əskikdir”. Qadınlar əleyhindəki bu formullara Nizamidə dəxi təsadüf ediyoruz. Fəqət şair bu biçimdən tənqidləri ikinci dərəcədəki qəhrəmanlarına söylədiyor. Nizaminin əsərində qadınları ən çox pisləyən yenə bir qadındır. Fəqət qısqanlıq kiniylə qocasını gözəl və ağıllı rəqibinə vurulmaqdan ali qoymaq istəyən (*çəkindirmək istəyən*) bir qadın. Rəqibi Şirini qocası Xosrovun gözündən düşürmək için bizanslı prinses Məryəm qadınlar haqqında bunları söylüyor:

“Qadınlar seyxərlərə² bənzərlər: içdən xəbis, dışdan (*çöldən*) nəfis-dirlər. Heç bir yerdə atda, qılınçda və qadında vəfa aranmaz. Vəfa deyilən şey kişidir, qadına nasıl güvənilir? Qadın deyincə mərdlikdən vaz keç. Kişiər çox düşündülər, daşındıllarsa da, heç bir qadında doğruluq bulamadılar. Qadının sol böyürdən yarandığını söylərlər, bir əyridən heç doğruluq bəklənirmi?!”³

Bunlar rəqiblik və qısqanlıq hissiylə söylənmiş saçma (*safəh*) sözlərdir. Nizamidə qadın ruhunun çağdaş Avropa ədəbiyatında dəxi

¹ Bəli şah-ra comle fərman-bərim,

Və likən z-ayin-e xod nəqozərim! (*farsca*)

² Nizaminin bu təşbihli də diqqətə dəyər. Anlaşılan onun zamanında dəxi “**dışlarıyla (çölləri ilə)** içləri tutmayan” şeyxlər çoxmuş.

³ Şairin qadınlıq haqqındaki bu qüsurlu düşünüşü bizanslıya söylətməsi pək də təsadüfi deyildir.

Ch. Dillin “Bizans portretləri” adındakı əsərinin rusca tərcüməsinə (Moskva, 1901) müqəddimə yazan professor M.Bazarov Moskva çarlığında yaygın bulunan “Pçela” dərgisindəki romanın tərcümə edilmiş bir məqalədən qadınlar haqqındaki bu sətirləri almaqdadır:

“Kötülkələrin başlanğıcı qadılardandır, həkimizin halakına səbəb olan onlardır. Qadının hakim olduğu evə yaziq, yaziq o erkəyə ki, qadını dinlər”.

tez-tez görülən ruhi tərifinə də təsadüf ediyoruz. Leylinin evləndi-yini xəbər alan Məcnuna yaxınları bunları söylüyorkar: “Qadın iki üzlü bir məxluqdur; görünüşündə barışçı, içdən savaşçıdır; düşmən olursa, dünyayı yixar, dost olunca da can yaxar. Yap desən, eşitməz, yapma desən, can atar, sən kədərli ikən o sevinir, sən sevinince o kədərlənir. Bu, eyilərinin (*yaxşılarının*) vəsfidir, kötülərindən (*pislə-rindən*) Allah əsirgəsin!”¹

Leylinin istəyərək deyil, zorla yalnız görünüşdə evlənmiş olduğunu açığa vurmaqla şair qadınlar haqqındaki bu hökmündə qəti və haqlı olmadığını elan etmişdir.

Nizami qadınlığa ətfolunan (*şamil olunan*) kötülüklerin kəndilərinə xas fitrən deyil, arizi (*qazanılmış*) bir hal olduğuna qaneder və bu qənaətini qocası Xosrovun məzəri üstündə kəndini öldürən Şirin haqqında yazdığı bu sözlərlə bildirməkdədir:

“Afərin Şirinə və onun dadlı ölümünə. Afərin can verib can gö-türməsinə. Eşq için böyləcə ölmək lazımdır. Canana böylə can vermək gərək. Hər qadın olan namərd deyildir. Əsl qadın arsız erkəkdir (*ki-şidir*). Nə qadınlar var ki, arslan kimi kişi, nə kişilər var ki, qadın qadıncıqdırlar!”¹ (*Qadına taydırlar – red.*)

“Bu sözləri şair XII yüzildəmi yazmış?..” deyə heyrətmi ediyorsunuz?.. Etməyiniz, çünki şair 800 il əvvəl yaşamışsa da, bu sözlərini türk gələnəyiylə (*ənənəsiylə*) Qafqasya şərtlərindən ilham alaraq yazımışdır.²

¹ Nə hər ke zən bovəd namərd başəd!

Zən an mərd-əst k-u bidərəd başəd!

Bəsa rə’na zəna k-u şirmərd-əst,

Bəsa mərda ke ba zən dər nəvərd-əst! (*farsca*)

Nizaminin bu beyitini Firdovsinin bu məşhur beyitiylə qarşılaşdırınız:

Zən-o-əjdəha hər do dər xak beh,

Zəmin pak əz-in hər do napak beh. (*farsca*)

Qadın da, əjdəha da yerə batmalı,

Bu hər iki murdardan yer üzü təmizlənməli. (*tərcüməsi – M.Ə.R.*)

² Əlişir Nəvaiyə ayrılan yubiley dərgisinin 19-cu səhifəsində (Alişer Novoi. Moskva-Leninqrad, 1946. rusca dərgi) yazılı sətirlərin buraya alınması pək də yersiz olmaz: “Kəndi-siyələ çağdaş İran və ərəb aləminə nisbətlə, moğol-türk dünyasının qadınlara daha yüksək

KONULARDAN ÇIXAN SONUÇ

*Farsçılığı yox onun,
Türkliyə çox bağlıdır.
Qafqas deyə zevq alır;
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri,
Ya türk, ya qafqasıdır.
Şübhəsi yoxdur ki, o,
Bir azərbaycanlıdır.*

M. Ə. R.

İncələdiyimiz konuların sayısını çoxaltmaq istəsəydik, keçən beş Nizami konusuna, ilk önce, “Nizamidə aktuallıq” bölümünü əklərdik (*əlavə edərdik*). Şairin yaşadığı mühitə candan bağlı olduğu bu bölüm də dəxi maraqlı bir taqım (*bir sira*) incəlikləriylə meydana çıxardı.

Nizamidə aktuallıq kəndi başına bir konu təşkil edəməz. Müəyyən fikirlərini belə əfsanələrlə hekayələrin, təmsillərlə təsbihlərin rəmzli diliylə söylənməsini sevən şair heç bir zaman çağdaş bir terminlə söylərsək, bir publisist tövri taxınmamışdır (*tutmamışdır*). Bunun için də “aktuallıq” Nizamidə sadəcə “qissədən hissə” çıxarmaq növindən bir “qüriz” (*qaçmaq*) şəklini almışdır.

bir yer verdiyini qeyd etmək gərəkdir!” “İslamiyətin başlanğıcı və qadın” adlı əsərində məşhur müstəşriq və tarixçi Bartold VIII yüzildən tutaraq XV yüzilə qədər Orxon anıtlarıyla “Dədə-Qorqud dastanları” kimi vəsiqələrə baxaraq qadının türk dünyasındaki yüksək mövqeyini göstərən bir çox misallar vermişdir. Bu misalları biz A.Y.Yakubovskinin “Altun Orda” adındakı əsərində də görürüz. XV yüzildə Kiçik Asiyadan doğusunda, başqa təbirlə, Azərbaycanda yazılışı təxmin olunan “Dədə-Qorqud” hekayələrində xalq qəhrəmanlarıyla bərabər çalışın və əskəri hərəkatlarda kişilərlə birlikdə önemli rollar alan qadınlar buluyoruz.

Kitablarına yazdığı ithaflar dolayısıyla şairin xitab etdiyi hökm-darlara yurdsevərlik öyüdlərində bulunduğu biliyoruz. Bunlardan başqa onun tarixi şəxsiyətlərdən bəhs edərkən zamanındaki mövqə və iqtidar adamlarına dönərək bir neçə sətirlə yol göstərdiyi də görülür. Məsəla, İskəndərin yanında Ərəstu (*Aristotel*) kimi filosof bir vəzir olduğunu qeyd edərkən şair dünyada müvəffəq olmuş padşahları genəl (*ardıcıl*) olaraq gözdən keçiriyor və bütün bunların yanında birər ağıllı vəzir buluyor: Səlcuqlu Məlik şah, Qəznəli Mahmud, Sasani Ənuşirəvan kimi... Böyləliklə, şair çağdaşlarını oyanıq tutmaq istiyor.

Nizamiyə görə, bir padşahın yanlışla sarsılmaq və sözün mənəvi mənasıyla sarsılmaq haqqı yoxdur. Bunun için də yanında ağıl, tədbir, rəy və vicdan sahibi bir vəzirə möhtacdır. *Mənim və sənin ayağımız qaya-bılır (büdrəyə bilər), fəqət padşahının qaymamalıdır: yoxsa devlətin başı dənər!*

Aktuallığa aid “Nizami görüşləri”ndən şairin məmləkət və yurdla olan hissi ilgisini göstərən ən canlısı Bərdə haqqında yazdığı parçadır.

Azərbaycanın və yaxud, sözün daha özəl mənasıyla, Arranın tənmiş mərkəzi Bərdənin tarixi zənginlik və məmurluğuna (*abadlı-ğına*) aid əfsanəvi lejanlardan (*rəvayətlərdən*) bəhs etdiyi sırada Nizami içini gəmirən bir iztirabla kəndisini tutamıyor, yurdunun səfil aktuallığına keçərək bunları yazıyor: “İndi orası xarab bir saray mənzərəsi göstəriyor. Çiçəklər tamamıyla tökülmüş, nə nardan, nə də nərgizdən nişan qalmamışdır. Quru otla bataqlıqdan başqa indi orada heç bir şey görükməz!” Nədən?!..

Bu soru, anlaşılan, şairin yurdsevər zehnini qurcalamqdadır. Şüur incident bu soruya o, aktuallığı amansız surətdə xırpalayan bir misralarla cavab veriyor: “Çünki o yaşlıqlar toxumdan deyil, ədalətdən bitmişdi!..”¹

¹ Həmana ke an rostaniha-ye çost,
Nə əz dane, əz damən-e ədl rost. (*farsca*)
Toxumdan sanmayın bitmişdi güllər,
Ədalətdən göyərmişdi o çöllər! (*tərcüməsi – M.Ə.R.*)

Fəqət şair “bu gün”dən mütəəssirsə də, “yarın”dan ümidsiz deyildir: o kültür yenidən başlarsa, buraları əskisindən daha məmur (*abad*) olur. Şair öyüdünü çağının padşahını ayıldacaq bu sözlərlə bitiriyor: “Padşah başqa məşguliyətlərdən qurtulursa, burası təkrar şənlənib gözəlləşir”.

Məmləkət və yurd qayğısıyla çırpinan şairdə əsrinin gərəyiylə mütənasib qüvvətli bir müsəlmanlıq qeyrəti vardır. “Qissədən hissə” çıxaran “qüriz”lərindən birində şair bu hissiyatına yol veriyor – çağdaşlarının eyi (*yaxşı*) müslüman olmayışlarını şiddətlə qamçılıyor.

Qissəyi biz də biliyoruz: Sasani padşahı Hörmüz gözünün bəbəyi (*işığı*) bircik (*bircə*) oğlu Xosrovu nisbətən önəmsiz bir suç için, ədalət yerini tutsun və başqalarına ibrət olsun deyə, şiddətlə cəzalandırılmışdır. Bu olayı anladırkən Nizami, ansızın denəcək (*deyiləcək*) bir şəkildə, sözünü tarixdəki məcusilik (*atəşpərəstlik*) durumundan zamanındakı müslümanlıq gerçeyinə çevirir: devrindəki ədalətsizliyə, “min məsumun canı yaxılirkən bir hırsızın (*zalimin*) burnu qanamadığına” yanın şair əski devirdəki “gəbirliyə” qibtə ediyor: “Onlar gəbir (*qəbir əzabı, sixıntı*) idi, biz müslümanız. Gəbirlik o isə, müslümanlıq hankisidir?!?” deyə kinayənin yaman vuran daşını çağının ədalətdən sapmış surətinə (*üzüñə*) fırladıbor (*çırpir*).

Ədalət, şairin Tanrısına tapındığı kimi, qutladığı (*müqəddəsləşdirdiyi*) bir idealdır. Bu idealinin o, “gerçəkləşməsini” istər, onun bu gün deyilsə də, yarın gerçəkləşəcəyinə inanır. İnandığı bu idealın o, “keçmişdəki örnəyini” şeirləşdiriyor. “İskəndərin idarəsi” bu şeirləşdirilmiş keçmişdən bir örnəkdir.

Azərbaycan ilə Qafqasya şərtləri içində yetişmiş müslüman Nizami hissiyat baxımından xalis bir turkdür. Bu qədəri yetər ki, türklüyü sevdiyi için bütün varlığıyla özlədiyi (*bağlandıığı*) ədalət idealini “Türk dövləti” şəklində təsəvvür ediyor: “Adil olmayan türk də olamaz!” deyir.¹

¹ Bax: s.127.

Ruhca bu qədər türk olan şairin zamanındaki modaya uyaraq, ya-zi dili farsca olsa da, konuşma (*danişq*) dili, şübhəsiz, türkcə idi. Yu-xarıda, oxuyucularımızla bərabər gözdən keçirdiklərimizdən başqa, bu fikri qüvvətləndirən bir-iki dəlil daha vardır.

Çinli türk xaqanının İskəndərə bağışladığı bir doğan (*şahin*) quşunu anladırıkkən Nizami, “Toğrul adında quşlar şahı bir doğan ki, sultanlıqda Toğrul kimi tamamdi” deyir.¹

Kaşgarlı Mahmudun “Divan-i luğat-it-türk”ündə bir kişi adı olan Toğrulun, əsasda, “min qaz öldürüb bir dənəsini yeyən yırtıcı bir quşa dəxi deyildiyini görünçə yalnız quş ilə sultan adları arasında yapılan cinasın mənasını deyil, eyni zamanda, ustادın türkçəyə haqqıylə vaqif olduğunu da öyrənmiş oluyoruz. Nizami türklükleri bəlli olan Alanlardan bir süvariyə xas ismi olaraq **Qarınca** adını veriyor. Bu ismin farsca qarşılığı olan “mur” cins ismi ilə bir cinas dəxi yapıyor.²

İki dil arasındaki özəlliyə dayanan sənətindəki bu incəliklərə baxaraq farsca yazan Nizaminin türkcə konusduğunu iddia edənlər fantazi yapmış sayılamaz.

Məqsədimiz incələnən Nizami konularından bir sonuç çıxarmaqdı derkən (*birdən*) kəndimizi cəzir (*çəkilmə*) halində çəkilməkdə bulunan böyük sənət ümmanının məna sədəfləriylə sərili (*dolu*) dərinliklərinə dalmış bulduq. Bu məna inciləriylə dolğun sənət sədəflərindən seçə bildiklərimizi toplayaraq, bir an öncə, kəndimizi sonuç sahilinə atmaq gərəkdi, yoxsa qavranılması qabil olmayan bu coşqun ümman yeni mədd (*qabarma*) dalgaları içində bizi də, seçdiyimiz “sonuçluq sədəfləri”ni də alıb götürürdü.

Allah bərəkət versin ki, Nizami konularındaki sənət və hikmət ünsürləri üzərinə fikir yora-yora edilmiş (*etmiş*) olduğumuz mələkə

¹ Toğan şah-e morğan-o Toğrol be nam,
Be soltani əndər ço Toğrol təmam. (*farsca*)

² Qərəncə ço did ancenan dəst-e zur,
Sepər bər kəft duxt cun pər-e mur. (*farsca*)
Qarınca elə ki o güclü əli gördü,
Qalxanı qarışqa qanadı kimi ciyininə tutdu. (*tərcüməsi*)

(cəhd) böyük ümmanın bu cəzir və məddi öündə, bir az olsun, ma-nevra yapa bilməmizə müsaidə verdi. İştə (*beləliklə*), bu can qurta-ran dəstəyinə dayanaraq, incələnən Nizami konularındakı ünsürlərə görə, əldə etdiyimiz sonuçu yenidən qabarən Nizami dəryasına qap-dırmadan burada oxuyucularımıza təslim ediyoruz:

“Fars təəssübünə yabançılığı, türk sevgisi, Qafqasya bağlılığı ilə yetişdiyi mühitin tarixi düşmanına qarşı göstərdiyi antipati (*nifrətini*) və nəhayət, qadınlıq haqqındaki hörmət tələqqisinə baxaraq “*İran*” adı altında anılan Yaxın Doğu ədəbiyatına hakim böyük şair Nizaminin azərbaycanlı bir türk dahisi olduğuna artıq, şübhə-siz, hökm edə biliriz.

DÖRDÜNCÜ BÖLÜM

NİZAMİDƏ
SENAT VƏ İDEOLOJİ

*Etibardan düşürdüm caduları sehrimlə,
Mələkləri çasdırdım sənətimlə, şeirimlə.*

Nizami

I

NİZAMİ ŞEİRİNİN ÖZELLİYİ

*Təbim qadın deyildir; atəşi kəndindədir;
Bakır ikən doğurur; Məryəm ayarındadır.*

Nizami

1

Həyatı anladılırkən göstərildiyi kimi, Nizami doğulu-batılı bütün tənqidçilərə görə, klassik İran ədəbiyatında sənətin ən yüksək nöqtəsinə çıxmış bir ustaddır. O, eşq dastanı ilə əfsanə yazmaqdə islam doğusunda eşi (*misilsiz*) olmayan biricik şairdir, ədəbiyatın bu şəklindəki yaradıcılıq haqqı hər kəs tərəfindən tanınmış böyük sənətkardır.

Tənqidçilər “Xosrov və Şirin” ilə “Həft peykər” yazarı Nizaminin eşq dastanı yazmaqdə rəqibsiz olduğunda birləşmişlərdir. Kimsəyə bu ölçüdə və bu biçimdə bir dastan yazmaq nəsib olmamışdır.

Bu dastanların qəhrəmanları bulunan Xosrov ilə Bəhramın macəralarını gərçi Firdovsi də yazmışdır. Fəqət Nizami onların bütün həyatları ilə deyil, yalnız eşq macəralarıyla ilgilənmişdir, bunu dəxi Firdovsidə olmayan bir genişliklə və kəndinə xas bir yeniliklə yazmışdır. Zatən, Nizami sənətkarlığının əsaslı vəsflərindən (*keyfiyatlaşrindən*) başlıcası bu yenilikdir. Gedilmiş yoldan yürüməyib, şəxsinə məxsus böyük yollar aşmayı şair kəndinə şürə etmişdir. Nitəkim (*necə ki*) böylə söylüyör:

“Bilginin (*yəni Firdovsi*) əvvəlcə söyləmiş olduğunu bir daha söyləmədim, çünkü təkrar eyi deyildir, “eşqbazlıq” sahəsindən qalan qisimdə (*hissədə*) qazılərin qılıçı kimi kəskin sözlər qullandım”.¹

“Xosrov ilə Şirin” əfsanəsinin müqəddiməsindən alındığımız bu beyitlərə “İskəndərnamə”nin başlangıcındaki bu beyitləri də əkləyiniz:

“Sözü bir gəlin kimi süsləyən tuslu bilgin (*yəni Firdovsi*) bu “namə”dən (*yəni İskəndərnamə*) bəhs etmiş olduğu halda, söylənəcək bir çox şeyləri söylənmədən buraxmışdır, çünkü tarixdəki bütün olayları yazsa idi, dastan həddindən çox uzanardı, zövqinə gəlməyənləri ihməl ilə o, yalnız zəruri gördükələrini qeyd etmişdir. Halvayı yalnız yemək adət olmadıqından, anlaşılan, dastanın bir qismini də dostlara buraxmışdır”.²

Nizami “İskəndərnamə”yi (*ki Firdovsinin təmas etdiyi fiituhat fatehlik*) konularını da içərinə almaqdadır) dəxi yeni bir tərzdə “Şahnamə”yi tamamlayacaq şəkildə yazdığını qanederdir³.

“Beşlik”dəki mənzumələr “məsnəvi” deyilən müstəqil qafiyəli beyitlərlə yazılmışdır. Firdovsinin əsəri də bu şəkillə yazılmışdır. Fəqət “Şahnamə” misalındaancaq qəhrəmanlıq konularına, başqa bir deyimlə, həmasiyata (*epik əsərə*) müsəid görünən bu şəkil Nizamidə

¹ Nəqoftəm hər çə dana qoft əz ağaz,
Ke fərrox nist qoftən qofte-ra baz.
Dər an cozi ke mand əz eşqbazi,
Soxən randəm ço tiğ-e mərd-e gəzzi. (*farsca*)

² Məgər kəz pey-e dustan-e tuşe kərd,
Ke həlva be tənha nə-bayest xvərd. (*farsca*)

³ Nezami ke dər reşət qouhər keşid,
Qələmdideha-ra qələm dər keşid.
Nəyasofte dorri ke dər gənc yaft,
Tərazuye xod-ra soxəncənc yaft.
Şərəfname-ra fərroxavaze kərd,
Hədis-e kohən-ra bedu taze kərd. (*farsca*)
Nizami ki, sapa gövhər düzdü,
Qələmə alınmışların üstündən qələm çəkdi.
Xəzinədə deşilməmiş inci tapdıqda,
Tərəzisini söz qoşan gördü.
“Şərəfnamə”ni xoş sədahı etdi,
Köhnə əhvalatı onunla təzələdi. (*tərcüməsi*)

əxlaqiyat ilə lirizmə dəxi başarı ilə tətbiq olunmuşdur. Bunun içindir ki, Nizami məsnəviçiliyin başarılı yaradıcılarından (*mucidlərindən*) ən böyüyü deyə qəbul edilmişdir. Çünkü yuxarıda bir münasibətlə qeyd edildiyi üzrə, dastan dilinə lirik və hissi bir əda vermişdir.

İslamdan sonrakı türk ədəbiyatının əsaslarını anladan M.Fuad Köprülü də Nizamidən əvvəl məsnəvi yazarlarının varlığını və bu tərzdə türlü konuların işləndiyini qeyd etməklə bərabər, Nizaminin bu tərzdə mücəddid (*yenilikçi*) olduğunu aşağıdakı cümlələrlə təsdiq etməkdədir: “... hissiyatının riqqət və dərinliyi, üslubi ifadəsinin sənət və zərafəti (*zərifliyi*) etibariylə ciddən əmsalsız bir şair olan Gəncəli Nizami müəhhərən (*sonralar*) “Pənc gənc” namı ümuməsi altında cəm olunan beş məsnəvisiyələ kudemaya təqəddüm edərək (*sələflərini ötüb keçərək*) bu vadidə (*yolda*) bir çox xüsusiyyətlər göstərmiş və əskiləri adəta unutdurmuşdur. Əski məsnəvilərdə əlfaz və qəvafiyə, tərtibə, ədaya böyük bir etinə sərf edilməyərək, sadəcə, həkayə ilə iqtifa (*kifayətlənmək*) olunuyordu; halbuki Nizami şəkildə və əsasdakı bu qüsurları izalə etdikdən başqa təhkiyədə də daha fəzlə qüvvət və sənət göstərmiş, xülasə, bu tərzə ən mükəmməl şəklini vermişdir”.¹

“Məsnəvi yazarlarının şeyxi” deyə anılan şair ədəbiyatın başqa qisim və növünlərdə dəxi kəndi qüdrətini isbat etmiş bir ustaddır. Qəsidələri konu etibariylə klassik mədhlərə bənzəməməklə bərabər, şəkil və sənət etibariylə bunların ən parlaqlarıyla boy ölçüşəcək bir dəyərdədir. H.Daniş Nizaminin “Səramədani – süxən”² aldığı bir qəsidəsindəki əzəmət və ahəngi “hail (*qorxunc*) bir firtina qopduğu əsnada eşidilən göy gurlamasına” bənzədiyor, “Vəzin, kəlimələr və hərflər ilə mövzu o qədər münasib düşürülmüşdür ki, – deyir, – hər cümlə şəmiaya (*qulağa*) bir səyheyi əjdər (*əjdəha bağırtısı*) kimi ini-kas ediyor”.²

Qəsidədə bu qüvvəti göstərən şairin qəzəlləri də gözəl və nəfisdir. Nizami qəzəldə də kəndisinə xas bir üslub və özəlliyyə malikdir. Şair

¹ M.F.Köprülü. “Türk ədəbiyatı tarixi”, s.208-209.

² “Səramədani Süxən”. “Məlik-əl-mülük” qəsidəsi, s.283.

konu etibariylə qəzəldə dəxi kəndi səciyəsini təşkil edən ülküçülüyə (*ideyalılığa*) sadıq qaldıqdan başqa, şəkil etibariylə də, bir özəllik göstəriyor.

Bilindiyi üzrə, qısa, əksəriyətlə 5 və ya 7 beyiti keçməyən lirik bir parçadan ibarət olan qəzəlin beyitləri arasında anlam baxımından mənətiqi bir bütünlük aranmaz, hər beyit kəndi başına müstəqil bir fikir ifadə edər. Nizaminin qəzəllərində isə, Bertelsin də anlatdığı kimi, beyitləri bir-birinə bağlayan bir konu bütünlüyü vardır. Böylə ki, Nizaminin qəzəlindən alınan bir beyit, kəndi başına, digər beyitlərdən ayrı olaraq müstəqil bir məna ifadə etməz. Onun qəzəli kəndi başına bütünlük təşkil edən orqanik bir əsərdir.

2

Nizami əsrinin eşsiz bir hekayəcisiidir. Onun hekayələrində çağdaş romançılığın bir özəlliyyi vardır. Şairin yazmış olduğu əfsanələr hər hanki bir usta səhnəçi (*rejissor*) və dekoratora (*rəssama*) əsrimizdəki sinemaçılığın çeşid və fantazi baxımından gərəkli bulunan ən parlaq konu və materiallarını verir. Nizami yaradıcılığında “Min bir gecə” masallarındaki (*nağıyllarındakı*) Doğu fantazisi ilə çağdaş Avropa ədəbiyatındaki “tip” anlamanın realistliyi qaynaşmış bir həddadır. Şair əlindəki materialları işləyərək ədəbi tiplərini stilizə etməsini biliyor. “Qısa boyluları uzadıiyor, həddindən fəzlə (*artıq*) boy atan uzunları qısalıyor”.¹

Nizaminin ədəbi tipi nasıl anladığı yuxarıda bir münasibətlə anlaşılmışdır. “Həqiqətə bənzər yalan” deyə tərif etdiyi bu realizmdən bəzən yazdığı məsəl janrı dolayısıylə, gerçek olmayan vəqaları anlatmaya qalxdığı zaman belə, şair zərif bir nüktə (*işarə*) ilə oxuyucularını oyandırmağı unutmur: Şirinin Xosrova bağışlamış olduğu

¹ Anke kutah came şod cəsədəş,
Kərdəm əz nəzm-e xod derazqədəş.
Ançe budəş derazi əz həd biş,
Kutəhi dadəməş be sənət-e xiş. (*farsca*)

“Şəbdiz” adındaki qara at cinsinin qara daşdan bir ayğır statüsünüə (*heykəlinə*) sürtünərək gəbə (*hamilə*) qalan qıraqdan (*madyandan*) doğulduğuna dair olan rəvayəti nəql edərkən, məsəla, “Bu bəhsin çabuq keçəlim, yoxsa ötəki söylədiklərimiz üçün də şübhə oyanır” deyir. Və ya Fərhadin ölürkən əlindən atlığı kəsərin nar budağından sapının yaş torpağı dikilərək yaşardığını və qoca bir ağaç halına gələrək narlarla dolduğuunu anladırkən, o, “Nizami bu ağacı görməmiş, yalnız hekayəsini bir kitabda oxumuşdur!” deyir.¹

3

Nizami yalnız qəhrəmanlarının iç aləmini təsvir edən ruhi təhlil-dəki məharətiylə və ya olayların keçdiyi mühit və bulunduqları şərtləri təsvirdəki qüdrətiylə qalmaz. O, eyni zamanda, misli çox az bulunan bir təbiət yazarıdır.

Təbiət Nizami şeirinin ən canlı bir ünsüründür. Təbiət qədər qüdrətli və onun qədər gözəl qələmindən, sehrli bir firça iycəziylə (*möcüzəsiylə*) çizilən müstəsna tablolar qədər canlı olaraq çıxan “təbii mənzərələr” “Beşlik”in oxumaqla zövqündən doyulmayan səhifələrini təşkil etməkdədir. Hələ şairin heyvan olsun, bitki olsun, hətta cansız olsun, təsvir etdiyi təbiət ünsürlərində birər can və şür təsəvvür etməsi və onları ruhi bir həyat ilə yaşatması kəndi başına (*özlüyündə*) bir aləmdir.

Nizami sənətkarlığında təbiət, bizim bildiyimiz kimi, olan-bitən şeylərə qarşı heç də qayğısız deyildir. Biləkis (*əksinə*), şeylər, sevinən və ya iztirab çəkən insanla candan ilgilənir. Onu anlar və ona yanarlar. Təbiətin bu şəkildəki tələqqisi (*qavranılması*) “Leyli və Məcnun” hekayəsində bütün dərinliyilə anladılmışdır. Kəndisindən keçən və daimi cəzb halında bulunan Məcnun insanlardan qaçmış, təbiətə siğinmişdir. İnsanlar “məcnun” deyə ondan üz çevirmişlər ikən, heyvanlar kəndisiylə dost olmuşlardır. Sadəcə heyvanlar deyil,

¹ Nezami gər nədid an narbon-ra,
Be nosxət dər çenin xand in soxən-ra. (*farsca*)

bitkilər dəxi onu anlamışlardır. Məcnunun ağacla yapdığı konuşma bunun bir misalıdır.

Nizami şeirindəki rumuzçuluq (*simbolismə*) (*simvolizm-rəmz-ləşmə*) çağdaş impresionistlərin dəxi ərəmədikləri (*yetmədikləri*) bir yüksəklikdədir. Firənglərin (*avropalıların*) “metaphor” (*metafora*) dedikləri istiarənin Nizami eşsiz ustadıdır. Fikirlərini şair bolca qullandığı məcazi deyimlər və müstəsna buluşlu təsbihlərlə anladır ki, H.Ritter buna “təmsil” və ya “təsvir dili” deyəcəyimiz “Bildersprache” deyir¹.

Nizaminin bu dili kəndi başına müstəqil bir sənətdir. Bu sənət haqqında bəlli bir fikir verə bilmək için şairin istiarələrindən burada bir neçə örnek verməyi faydalı buluyoruz.

Gecənin çökdüyünü anlatmaq istərkən şair, məsəla, “günəşin camı daşa çarpinca xalq için dünya daraciq bir şışəyə döndü” deyir:

*Cəhan bər xəlq şod çun şise-ye təng,
Ço aməd şise-ye xorşid bər səng.*²

Nizami istiarəsində günəşin doğması dəxi özəl bir dillə anladılır: “Sabah erkəndən fələyin məşaləsi dünyanın gözəl üzünü aydınlaşdıraca...” deyir:

*Ke çun bamdadən cəraq-e sepehr;
Cəmal-e cəhan-ra bər əfruxt cehr.*³

Çayda yixanan gözəli anladırkən şair çəşmə ilə güldən istiarə edər və:

¹ Hellmut Ritter. “Über Die Bildersprache Nizami’s”. Berlin-Leipsig, 1927.

² (Ərəb hərfləri ilə verilib – red.)

³ (Ərəb hərfləri ilə verilib – red.)

*Əcəb başəd ke qol-ra çeşme şuyəd,
Qələt qoftəm, ke qol bər çeşme ruyəd.¹*

deyir. Şirinin Mədayinə gedərkən yolda bir çeşmədə yixandığını biliyoruz. Bu əsnada Mədayini tərk edən Xosrovun Şirinə raslıyaraq kəndisini uzaqdan seyr etdiyini xatırlarsınız. İstə, bu təsadüfü təsvir edərkən Nizami gənc kişinin baxışlarından utanan çılpaq gözəlin həlini çeşmədə titrəyən məhtaba (*aya*) bənzədiyir:

*Ze şərm-e çeşm-e u dər çeşme-ye ab,
Həmi lərzid çun dər çeşme məhtab!²*

Müəyyən zamanlarda sabaha doğru üfüqdə bərabər görünən günəş ilə ayın evləndiklərini qeyd edən şair bu ciftləşmədən “dan yeri analığının gəbə (*hamilə*) qaldığına” işarət edər:

*Zənaşuyi be həm xorşid-o-məhra,
Rəhəm bəste be zadən sobhgəh-ra.³*

Nizami yalnız şaircə təsvirlərində deyil, həkimcə hökmərində dəxi eyni istiarə və məcaz sənətindən faydalıdır. Bir cəmiyətdə yüksək məqam tutanların sorumluq dərəcələrini anlatmaq için Nizami əsən şiddətli rüzgardan otların asudə ikən sərvlərin əziyətdə olduqlarını anladır:

¹ (Ərəb hərfəri ilə verilib – red.)

Bulağın gülü yuması əcəbdir!

Sohv etdim, gülün bulaqda bitməsi əcəbdir! (*tərcüməsi*)

² (Ərəb hərfəri ilə verilib – red.)

Onun baxışlarından utandığı için su çeşməsində

Çəsmədəki ay təki titrəyirdi. (*tərcüməsi*)

³ (Ərəb hərfərlə də verilib – red.)

Günəş və ayın bir-biri ilə izdivacından

(dan yeri) səhəri doğmaq için hamilə qalıb. (*tərcüməsi*)

*Ze badi k-u kolah əz sər konəd dur,
Giyah asude başəd, sərv rəncur.¹*

Əşyaların can təsəvvürünü Nizaminin təşbihləri üzərində də təsir yapmaqdadır. Bir gül, məsəla, Nizaminin şeirində sadəcə açmaz, “köynəyini yırtar”, bir bülbül sadəcə, ötməz, “esqini bəyan edər”, yasəmən bir çiçək ikən “Türk” olur və səhrada “çadır qurar”. “Lalə bir hindudur – atəşə tapınar”. Bu aşağıya aldığımız beyitdə isə çiçəklərin keyfcil (*ayyaş*) adamlar kimi eyşü-nuşə daldıqlarını görüyoruz:

*Səmən saqi vo-nərges bade dər dəst,
Bənəfşə dər xocar-o-sorxqol məst.²*

Bu məcazi təşbihlər gərçi Doğu ədəbiyatında Nizamiyə xas deyildir, fəqət Nizamidə bu sənət dəxi ustada xas yüksək bir dəyərdədir.

4

Nizami sənətinin özəlliklərini qeyd edərkən şairin qullandığı (*işlətdiyi*) dil üzərində də durmaq yersiz olmaz. Nizami şeirinin ruhunda Firdovsidəki farslıq təəssübünün heç bir təsiri olmadığı kimi, “Xəmsə”sində də “Şahnamə”dəki xalis farsca gayreti (*meyili, mənasız cəhd*) yoxdur. O, “Əcəmi diriltmək” və əski Kəyanılərin dəbdəbəsini yenidən canlandırmaq niyətində deyildir. Ərəb təsiriylə mücadilə edən fars dehqanlarının, yəni feodal aristokratlarının siyasi

¹ (Ərəb hərfləri ilə verilib – red.)

Başdan papağı aparan küləkdən,

Otlar asudo olarlar, sərv isə əziyətdə. (*tərcüməsi*)

“Kəlilə və Dimnə”dəki bu sətirlərlə qarşılaşdır: “Çünki ən qüvvətli rüzgar otların zəifinə qiymət verməz, fəqət xurmaların ən uzununu və ağacların ən qüvvətlisini devirir”.

² (Ərəb hərfləri ilə də verilib – red.)

Yasəmən içkisüzən, nərgizin əlində içki

Bənövşə süzgündür, qızılıgül kefli. (*tərcüməsi*)

ideallarına hizmet edən İran nasyonalisti Firdovsi için farslıq təəssübü təbii ola bilirdi. Halbuki Nizaminin istədiyi ideal nümunəsini ancaq türk dövlətində gördüyü sosyal ədaləti sağlamaq (*təmin etmək*) və ona layiq olduğu şərəfli yeri verdirməkdir. Bu yapıda (*işdə*) bir mütəfəkkirə yerli fars dehqanlarına və onlara qapılmış (*qoşulmuş*) saraylılara deyil, islam kültürünü qərəzsiz olaraq candan mənimmiş aydın şəhərlilərin hislərinə tərcüman olmaq gərəkiyordu. Bunun için də o, əski (*arxaik*) fars dilini deyil, zamanındaki oxur-yazar mühit için təbii olan canlı bir dil kullanıyordu. Bu mülahizə ilə Nizami ərəbcə kəlimələr kullanmaqdə heç bir məhzur (*eyib*) görməmişdir. Yalnız ərəbcə deyil, Nizaminin nəzmində türkcə kəlimələrə də təsədűf olunuyor. Nizami dil xüsusunda milli təəssüb göstərməmişdir. Bu təəssübü göstərsəydi və bunun için şərtlər hazır olsayıdı, bəlkə də ***sevgili məmləkətinin konuşduğu və bizzat kəndisinin məcazən həqiqət dili dediyi türkcə ilə yazardı.***¹

Nizaminin dilini çətin bulanlar vardır. Bu dil gerçəkdən də qolay deyildir: cinaslar və istiarələrlə düyümlənmişdir. Fəqət kəndisiylə çağdaş bulunan şairlərin və bu arada Xaqanının içindən çıxılmaz müəmmə dilinə baxılırsa, Nizaminin “təqidinə” (*düyümləməsinə*) rəhmət oxumaq gərəkdir. Bu çətinlik, əslində, şairin, həqiqətdə də, “bulmaca” (*tapmaca*) bir dil kullanmasından irəli gəlməyor. Əsl səbəb onun təşbeh və istiarələrini anlaması için zamanındaki şərtlər, anlam və bilgilər haqqındaki məlumatımızın qitligidir. Nizamiyi qolayca anlaması için dövründəki mənəvi, maddi bütün bilgilərin bir ensiklopedisində malik olmalı və o zamankı şərtlər adamağıllı (*ağıl-la*) incələnməli və araşdırılmalıdır. Bu yapılmadıqca Nizamiyi anlaması, təbiidir ki, zor olur. Yoxsa Nizaminin dili, çağdaşı bulunan öbür (*digər*) şairlərə nisbətlə, ən qolay (*asan*) oxunur bir dildir.

¹ Bu mütaliəyi ilk dəfə Bertels irəli sürmüştür. İtaliklə (kursivlə) düzülən cümle və təbir isə bizə aiddir.

Nizami sənətində elmin rolü dəxi böyükdür. Şair zamanının bütün bilgilərini: bədiyatını, xalqiyatını (*folklorunu*), sehriyatını (*mifoloji*), tarix bilgilərini: dini, fəlsəfi və əxlaqi tələqqilərini (*təlimlərini*) və əski – yeni türlü dilləri biliyordu.

Nizaminin coğrafiya sahəsində yapmış olduğu peyğəmbərliyi avropanlı bəzi mühərrirlər tərəfindən qeyd olunmuşdur. Bertelsə görə, Nizami Nil nəhrinin (*çayının*) mənşeyini təqribən ancaq XIX yüzildə təsbit olunan bir yerdə təsəvvür etmişdir. Coğrafiya alanında (*sahəsində*) olduğu kimi, şairin etnoqrafiyaya aid bilgisi də heyrətvericidir. Məsəla, Qırğız çöllərindəki daş qadın heykəllərinə dair etnoqraflarca verilən təfsilat eynilə Nizamidə mövcuddur. Şairin yaşadığımız günlər için son dərəcə aktual və enteresan olub, ekonomi-politiklə ilgili bir mütaliəsini də qeyd edə biliriz: Qafqasyanın qurtuluşu uğrunda savaşan İskəndər məğlub ruslardan aldığı çoxlu kürk və dəridən ibarət qənimətlər arasında qupquru, qılsız (*tiiksüz*) bir dəri parçasının etina (*dıqqətlə*) ilə qorunduğuunu görmüş, maraq içinde qalan İskəndərə əsir ruslardan biri bu dərinin başqa kürk və dərilərdən nədən daha mötəbər tutulduğunu anlatmışdır. Anlaşılmış ki, bu dəri ruslarda mübadılə işini görüyormuş, bütün kürklər və dərilər ancaq bu quru dəri parçası ilə satın alınıyormuş. Bu hekayə üzərində duran Nizami İskəndərə “Siyasətə baxınız ki, quru bir dəriyi gümüşdən daha mötəbər qılımışdır!” cümləsini söylədiyör.¹

Görülüyür ki, altunun, o zaman için gümüşün yalnız mübadılə vasitəsi olduğu için mötəbər olduğu fikri daha XII yüzildə Nizaminin

¹ Siyasət negər ta çə təzim kərd,

Ke çərm-e çenin-ra beh əz sim kərd. (*ərəb hərfəri ilə də yazılıb – red.*)

Dərinin əski zamanlarda ruslar arasında para yerinə keçdiyi tarixə bəllidir. “Kuna” deyilən bu dəri para IX-X yüzil Rus-Bizans münasibətlərinə aid ticari anlaşmalarla “Ruskaya pravda” deyilən XI yüzilə aid illik rus qanunnaməsində və Moskva knyazı III İvanın “Sudebnik” deyilən qanunnaməsində qeyd olunmaqdadır. Rusiya haqqında məlumat verən əski ərəb yazıçıları, o arada Məsudi dəxi kəndi əsərlərində “Kuna”dan bəhs edərlər. “Kuna” (cəmi “kuni”) latincə “mistralidae” olub rusca “kunitsa” deyilən heyvanın dərisindən ibarətdi.

kəskin dühasını (*zəkasını*) məşğul etmişdir. Zamanımızda əsl də-yərin əməkdə bulunduğu düşünən iqtisadçılar kimi, Nizaminin İskəndəri də “dəriyi gümüş yerinə keçirən siyaset” üzərində təqdir və heyranlıqla düşünmüşdür.

Nizamidə biz astronomi bilgisinə aid önəmlı bir qeydə də raslıyoruz. Əskilər dünyayı mərkəzi Yer olmaq üzrə, bir göy yuvarlaşından (*çevrəsindən*) ibarət bilirlərdi, yıldızlar göyə nəsb (*bərkidilmiş*) edilmiş birər işildaqdı. Bunlardan Günəş də daxil olmaq üzrə, yalnız yeddi səyyarənin Yerin çevrəsində dönmək üzrə özəl bir seyirləri təsəvvür olunuyordu. XVI yüzilin başlarında **Kopernik** fələyin əsas quruluşu haqqındaki tələqqiyi dəyişdirmədən onun Yer deyil, Günəş ətrafında döndüyünü iddia etdi. Daha sonra gələn kəşiflər (*alimlər*) aləmin bir deyil, çox olduğunu və yıldızların ayrı-ayrı mənzumələr (*bürclər*) halında kəndi günəşləri ətrafında dənən bəlli birər kümə (*sistem*) təşkil etdiklərini söylədilər. İlk dəfə olaraq, XVI yüzil astronomlarından **Cordano Bruno** yıldızların birər müstəqil aləm olduğunu fikrini irəli sürmüdüdür. Nizami isə vəziri Büzürgümmidə sorular soran Xosrov Pərvizə söylətdiyi:

*Eşitdim mən ki, hər yıldız cahandır,
Ki hər biri birər (ayrı) yer, asimandır!*¹

—beyitlə bu kəşfin Kopernik və Brunodan daha 400 il əvvəl peyğəmbərliyini yapmışdır.

Nizami hədsinin (*intuisiyasının*) bir də kimya ilə ilgili bir təşbihdən bəhs edilə bilir. Gərçi qeyd edəcəyimiz bu nöqtə daha ziyadə Nizami dövründəki bilgi kadrosuna daxil məlumatdan sayılsa gərəkdir. Nizami beyitlərindən birində:

¹ Şenidəm mən ke hər koukəb cəhanist,
Codaqane zəmin-o-asemanist. (**ərəb hərfləri ilə yazılıb – red.**)

*Arslan ol da, qorxma kedi soyundan (mətbəx pişiyindən),
Təlq olup da qorxma tamuğ (cəhənnəm) odundan¹*

deyir. “Təlq” (*farsca da yazılıb – red.*) sözünün “Xəmsə” haşiyələrin-də atəşdən qorxmayan və yanğına dayanan maddəni bir cevhəri an-dirdiği qeyd olunmaqdadır. Yanmaz kasalar (*qablar*) və atəşə daya-nan başqa cihazlar zamanımızın teknik yeniliklərindəndir. Bu cihaz-ların yapılmasında qullanılan yanmaz maddələrdən azbestin tərki-bindəki ünsürlərdən biri də təlqidir.

Genel (*ənənəvi*) bilgilərdən başqa, şair zamanındaki hər türlü fi-kir və qüvvət sporlarına (*idmanlarına*) dəxi haqqıyla aşinadır. Bu aşinalığın hekayələrində olduğu kimi, misralarında dəxi bəlirti və əkislerini görüyoruz. Şətrənc (*şahmat*), məsəla, şairin yazılarında terminləri bol-bol təkrarlanan bir oyundur².

Sözün qızası, şair kəndi çağının mütəbəhhiridir (*ensiklopediyasıdır*). Heç bir şeydən bilgi qədər zövq duyduğu yoxdur. Şair bütün

¹ Şir şou əz qorbe-ye mətbəx mətərs,

Təlq şou əz atəş-e duzəx mətərs! (*ərəb hərfləri ilə yazılıb – red.*)

² Məsəla, Şirin Xosrova söylənmək için böylə deyir:

Və gər quyəd nəhəm pox bər pox-e mah,

Bequ ba pox bərabər key bovəd şah. (*ərəb hərfləri ilə yazılıb – red.*)

Və əgər desə ki, üzümü ayın üzünə qoyaram,

Onda de ki, “şah” necə “top”la bərabər ola bilər? (*tərcüməsi*)

Fərhad da Şirinə qarşı həsbi-halində şatranc diliylə böylə deyir:

Bedin ərse ke mibini bərabər,

Ço şərəncəst kar-e mən sərasər.

Piyade ba pox-o-şəh ferz ba pil,

Fərəs-ra gərm mirandəm be tacil.

Foru mandəm ke əsbəm dəstxun-əst,

Nədanəm çare həm dəstəm fozun-əst.

Ze mən xəsman gerou bordənd heyhat,

Beferzin bəziyəli gərdənd şəh mat. (*ərəb hərfləri ilə yazılıb – red.*)

Bərabər gördükün bu meydanda,

Mənim işim başdan-ayağa şahmat kimidir.

Piyada, top, şah, vəzir və fil,

Atımı qızğınlıqla tələsik çapırdıım.

Yoruldum ki, atım qana bulaşıb,

Çarə tapmiram, rəqiblərim çoxdur.

Düşmənlər məndən girov apardılar, heyhat,

Vəzir oyunu ilə mənim şahımı mat elədilər. (*tərcüməsi*)

geçələrini və gündüzlərini aramaq, düşünmək və yaratmaqla keçirmişdir. Həyatda nəşəsi də bundadır. “Təbinin xəzinəsi zəngin, qapısı da kilidsizdir, bu xəzinədəki dəyərlərdən birini dartmayınca uyuduğu tək bir gecə olmamışdır”.¹

Nizaminin gecələri kəndisinə uyqu verməyən bu bilgisevərliyi, kainatın varlığında gizli bulunan sırları anlamaq istəyən qeydə dəyər bir böyüklük və dərinlikdədir. Ona görə, dünyanın dönüşü və həyatın gedisi bəlli bir səbəbə bağlıdır. “Əsl dəyərli söz bu səbəbi bulub (*tapıb*) göstərəcək sözdür!”²

Təlimi və bədii bütün əsərlərində həkim (*filosof*) Nizami türlü (*müxtəlif*) şəxslərə söylətmək və türlü təmsillər zikr etmək surətiylə daima “həyat nədir, ölüm nədir, ilk yaradılış hankisidir, dünyada həyat qabil (*mümkün*) ikən axırətə ehtiyac varmıdır, səmadakı “səyyah”ların dövrünü nizama qoyan və gördüyüümüz yıldızları birər mənzumə halında tutan nədir, yıldızlar kəndi başlarına birər aləmidir, cəsədsiz can təsəvvürü qabilmidir, röya nədir, düşünmək nə deməkdir?” kimi canlı bir yığın sorulara cavab olacaq “söz”ü aramaqdadır.

Həqiqi bilgin bu araşdırmağa bağlanmış bir insandır. Böylə bir insanın, yəni bilginin məqamı Nizaminin gözündə bütün məqamların üstündədir. Nitəkim, İskəndərin ağızıyla o, “Bir insan digərindən yalnız bilgiyiyle üstün olur, nə qədər yüksək məqam olursa-olsun, bir bilginin payəsi (*yeri*) o məqamın üstündədir” deyir.³

¹ Nəxəsbəm şəb ke gənci bir nəsəncəm,
Dəri bi qoʃ darəd kan-e gəncəm. (*farsca*)

² Dər pərde-ye an xəyal-e gərdan,
Axər səbəbist hal-e gərdan.
Nəzd-e to an səbəb çəçizəst,
Benəmay soxən ke in əziz əst. (*farsca*)

Xilqətin varlığında var hikmət,
Səbəbi var bu xilqətin əlbət.
Bunu bulmaqdadır sözün dəyəri,
Onu bulmaq adamlığın hünəri. (*tərcüməsi – M.Ə.R.*)

³ Nəcuyəd kəsi bir kəsi bərtəri,
Məgər g-əz təriq-e honərpərvəri.

Çağının hər yönündən alim və fazıl şəxsiyəti olan Nizami yaradıcılıq sənətində kimsəyi örnək almışın orijinal bir şairdir. Kəndi təbiriincə, “Zamanın heç bir gülünə ondan daha xoş səslə bir bülbül qonmamışdır”.¹

“Hər bilgidə bir dəftər, hər nöqtədə bir əsərə malik olan şair kəndisindən daha eyi bir “gülbüñ” (*gül ağacı*) tanımıyor və orijinallığını qəsd edərək “mənliyimi kəndimdə buldum” deyir.²

Şairin kəndisi haqqındaki bu iddiası bütün tədqiq və tənqidçilər tərəfindən qəbul edilməkdədir. “İskəndərnamə”nin bir yerində dediyi kimi, “Yanan təbi (*ilhamı*) Məryəm ana kimi bakırə ikən doğmaqdadır”.³

6

Klassik İran ədəbiyatında Azərbaycan dövrü önəmlı bir mərhələ təşkil ediyor. Nizaminin yaşadığı bu dövrdə vücudə gələn ədəbiyat məktəbi (*okulu*) Azərbaycandan əvvəl Xorasan və daha əvvəl Xarəzmdə gəlişən ədəbiyatın yüksək bütün verimlərinə (*keyfiyyət-*

Ze hər pajrahi ke vala bovəd,
Honərmənd-ra paye bala bovəd. (*farsca*)
Gər hünər sahibi olmazsa biri,
Gedəməz kimsədən albət iləri.
Nə qədər görgülü olsa, ötgün,
Hünər əhlindən o olmaz üstün. (*tərcüməsi – M.Ə.R.*)

¹ Ke didəst bər hiç rəngin qoli,
Ze mən ali-avazetər bolboli? (*farsca*)
Kim görmüştür üstündə hanki gülün,
Məndən güzəl ötdüyünü bülbültün?! (*tərcüməsi – M.Ə.R.*)

² Ze mehr-e kəsan ruy bər taftəm,
Kəs-e xiş-ra xiştan yaftəm. (*farsca*)
Üz əvvirdim insanların mehrindən,
Mənliyimi buldum kəndi kəndimdən! (*tərcüməsi – M.Ə.R.*)
³ Zəmirəm nə zən bəlke atəşzən-əst,
Ke Məryəm-sefət bəkr-o-abestən-əst! (*farsca*)
Təbim qadın deyil, əksinə od vurandır,
Məryəm kimi bakırə, həm də hamilədir. (*tərcüməsi*)

lərinə) haqqıyla varis bulunuyordu. Yaxın Doğu ədəbiyat tarixində müstəsna birər yer tutan bu dövr ədəbiyat müməssillərinin (*nüma-yəndələrinin*) irəli gələnləri əsərimizdə Nizami çağdaşlarından bəhs edilirkən qeyd olunmuşdur. Bu qeyddən də görüldüyü kimi, o zamankı Azərbaycanda nəzəm şəkillərinin hər növində şeir sənəti ərə bildiyi (*çata bildiyi*) ən yüksək zirvəyə çıxmışdır.

O zamankı şərtlər daxilində, şairlər həyat və şöhrətlərini sarayla-
ra və zamanın iqtidarını əllərində tutan hökmardarların iltifat və bəx-
ışılrinə borclu idilər. Sənətkarlıqdakı bütün imkanlarını mədihlərlə
dalqavuqluqlara (*yaltaqlıq*) sərf etmək zorunda qalan bir şair əsəri-
nin ruh və möhtəvasından (*məzmun*) ziyadə, şəkil və qəlibinə (*for-
masına*) önəm veriyordu. Təqdirlərini ancaq saraylarla hökmardarlar-
dan bəkləyən bu dövrdəki sənət əsərlərinin çoxu, qəribə deyildir ki,
qəsidə şəklini alıyordu. Bu şəkil zamanın ən sürümlü mətahalarından
(*dəbdə olan şəkillərindən*) sayılır və şairin dəyəri bu növidə göstər-
diyi qüdrət və məharətlə ölçülüyordu. Mücir Beyləqani, Əbü'l-Üla
Gəncəvi, Qivami Mütərrizi və bunların həpsinin üstündə Xaqani Şir-
vani birər qəsidəcidilər. Ağır şərtlər içində keçən bu dövr ədəbiyatı
yalnız sənət için yaradılıyor, qəsidə növindəki ən parlaq misaliylə
möhtəva baxımından sözüyör, ciddi hər türlü mənadan məhrum qa-
liyordu.

Şeir teknik və sənətində çağdaşlarına dənk (*bərabər*) və hətta üs-
tün bulunan Nizami mizacındakı (*təbiətindəki*) özəllik və xarakte-
rindəki istiqlal sayəsində kəndini sarayların yıpradıcı (*əzici*) təsirin-
dən qurtararaq ədəbiyata məhrum qaldığı möhtəvayı verə bildi və
bu surətlə böyük bir islahın (*reformun*) mucidi (*yaradicisi*) oldu.
Sarayın fərdi zövq və kaprizlərinə deyil, topluluğun sosyal və fikri
ehtiyaclarına xıtab etdi.

“Xəmsə”dəki məsnəviləriylə Nizami yalnız Firdovsi üsulundakı
qəhrəmanlıq dastanını hissi eşq əfsanəsi şəklinə qoymaqla qalma-
dı, eyni zamanda, o, yüksək sənət qəlibi içində sosyal böyük fi-
kirlər təlqin edən və siyasi yüksək məqsədlər güdən ölməz əsərlər
yaratdı.

Nizami şeir ilə hikməti, sənətkarlıqla ülküçülüyü məsud bir şəkil-də birləşdirərək sənətkarlıq baxımından əsrindəki böyük boşluğu doldurmuş idealist və mücahid bir şairdir. Onun şeirləri dış ilə iç gözəlliyyinin ahəngindən doğan eşsiz əsərlərdir.

“Beşlik”dəki ölməz məsnəviləriylə Nizami məqsəd için qullanılan sənətin başarılılığını parlaq surətdə isbat və kəndindən sonra gələn yüzillər üzərində bildiyimiz böyük təsirləri icra etmişdir. Əsərləri Yaxın Doğunun ən böyük ustadları üçün təkid edilən birər örnek olmuşdur.

Nizaminin ədəbiyatdakı islahi yalnız mənzum roman alanındaki şəklə aid bir özəllik göstərməklə qalmaz; o, əsl gözəl dış (*zahiri*) şəkillərini (*formani*) yüksək iç (*daxili*) mənalarla canlandıran bir sənət okulu olmaqla qiymətlidir.

Nizaminin “Məryəm ana”ya bənzətdiyi bakırə təbi bizə iştə böylə bir “İsa” doğurmuşdur.

II

NİZAMİ SƏNƏTİNİN ANA QAYNAĞI

*Sözün şərti nəşədədir; nazdadır,
Bu ikisi varsa, şeir sazdadır.*

Nizami

1

Nizami sənətə (*hünər*) (*söz farsca yazılıb – red.*) pək önəmlı bir dəyər verməkdədir. Hər insanda qiyət verdiyi əsas şey onun müəyyən bir hünər sahibi olmuşudur. Hünərlər hünəri söz, sənətkarlar sənətkarı da şair (*onun deyimiylə süxənvər*) (*bu söz farsca da verilib – red.*) olamaqla bərabər, Nizami, əsərlərində memarlara, nəqqəşlara, rəssamlara və musiqiçilərə də etinalı birər yer ayırmadadır. Yəməndəki Xəvərnəq köşkünü (*qəsrini*) yapan yunanıstanlı Simnar ilə Şirinə vurulmuş bəxtsiz memar Fərhadın əsərlərini şair kəndinə bir həyəcan və sevgi ilə anladıyor. Şirin Xosrova rəssam Şapurun çəkdiyi portret üzərinə aşiq olmuşdur. Nüşabənin sarayında dövrün bütün hökmdarlarını tanıdan ipək üzərinə işlənmiş bir kolleksion vardır. Türlü məmləkət rəssamları arasında keçən müsabiqələrə aid təfsilat da ilgi çəkməkdədir.

Şair Türkistanın susuz çöllərində bir Çin rəssamının əliyə bir daş üstünə işlənmiş hovuzdan bəhs ediyor. Bu tablo çöldəki susuzları aldadıbor, müzibiliyə (*əyləncə, aldadılmaq*) səbəb oluyormuş. Rəssam Mani bu “hovuz” üzərində nəqş etdiyi bir köpək leşiyələ zavallı susuzları xəyal sükutuna uğratmaqdandır.

Rum rəssamı ilə Çin rəssamı arasında keçən müsabiqəyə aid həkayə də enteresandır (*maraqlıdır*): Rum rəssamı ilə Çin rəssamı İskəndər ilə Çin xaqanının hüzurlarında müsabiqəyə girişiyorlar. Qarşı-qarşıya duran iki tablo arasında bir pərdə asılıdır. Pərdənin bir tərəfində biri, o bir tərəfində də ötəki (*digəri*) – iki rəqib rəssam çalışıyoqlar. Qərarlaşdırılmış müddət sona ərincə (*çatınca*) aradakı pərdə qaldırılıyor. Bir-birinə baxan, iki damla su kimi biri ötəkinin eyni iki rəsm meydana çıxıyor. Rum rəssaminin çəkdiyi portreyi eynilə də çəkmiş olduğu görülüyor. “Münsiflər” (*jüri*) hökm verməkdən aciz qalıyoqlar. Burada bir sırr var, açılması lazımdır. İki tablo arasındaki pərdəyi təkrar asıyoqlar. Rum rəssaminin tablosundakı portret eynilə yerində, fəqət Çin rəssaminin tablosu cilalanmış düz bir səfhədən (*müstəvidən*) ibarət. Pərdəyi təkrar qaldırılıyoqlar. Çin tablosu da eynilə Rum tablosundakı portreyi göstərməkdə. Məsələ öyrənilmişdir. Çin rəssamı boyan qüdrəti və cila sənəti sayəsində, sadəcə rəqibinin nəqşini eynən eks etdirən bir növi ayna yapmışdır.

Şirinin, Xosrovun, Bəhramın və İskəndərin işrət məclislərindəki musiqi ilə musiqiçiləri şair böyük bir zövq, bilgi və sevgi ilə təsvir ediyor.

Nizaminin təsvir etdiyi ən gözəl, zəki (*ağıllı*) və yüksək (*kamallı*) qadınlar, eyni zamanda, xoş ahəngli, şirin dilli məxluqlardır.

2

Nəşə (*sevinc*) Nizami sənətinin ana qaynağıdır. Bunun için də şair Şirvan şahı Axsitandan “Leyli və Məcnun” dastanını nəzm etmək təklifini alınca bildiyimiz tərəddüdü göstərmiş, “yazayımmı, yazımı-yayımmı? – deyə ciddi düşünmüşdür.

Nədən?..

Şairin kəndisini dinləyəlim:

“Hüzn və kədərdən ibarət bu ərəb masalından (*əfsanəsindən*) bir sənət əsəri çıxarmaq, əcəba, qabilmidir? Konu quru və nəşəsiz; məcəranın keçdiyi yerlər yanlıq qumsallardan ibarət, ot bitirməz çöllər;



Bəhram Gur ovda
(rəssamı Sultan Məhəmməd)

sudan, yaşıllıqdan, bağdan-baxçadan, çəməndən-çiçəkdən yoxsul mənzərə; bütün bu yoxsulluqlar içində həzin bir fəlakətlə bitən tələsiz bir sevişmə”.¹

Bütün bunlar “Xosrov ilə Şirin” mənzuməsi və “Həft peykər” əfsanəsinin rəng və ahəng sevən sənətkar şairini, əlbəttə, düşündürmüşdür. Vurğunluğun, zincirlənmənin əfsanəyi hüznlə dolduran şeylər olub, oxuyucuyu bıkdıracağını göz önünə gətirən şair “bu şərtlər içində – sarayı, bəzmi (*məclisi*), meyi, saqisi olmayan bir yerdə – sözü, sadəcə, nüktələrlə (*hikmatla*) nə qədər süsləyə (*bazaya*) bilirim, qumun quruluğu ilə daşın sərtliyindən nə qədər bəhs edə bilirim?! – deyə içərləmişdir (*narazılıq etmişdir*). Çünkü şairin sənətkarlığında kı ana qaynaq nəşədir. “Sözü nəşədən yapmaq gərəkdir ki, hekayədəki beyitlər rəqsə gəlsin!”²

“Leyli və Məcnun” hekayəsinin kəndisinə qədər nəzm edilmədən qalmış olmasının səbəbini dəxi Nizami konudakı bu “nəşəsizlikdə” görüyor.

Şeir məlzəməsinin (*meydanının*) qıtlığına rəğmən Nizami Şirvan şahının arzusunu yapmış və oğlu Məhəmmədin təşviqiylə işə başlıyaraq saydığı bütün yoxsulluq və çuraqlığına (*cansıxılığına*) rəğmən, bu konuyu dəxi “hər kəsin heyran olacağı” bir tərzdə başarmışdır. Bu xüsusdakı başarısını işə şair diş şərtlərdəki yoxsulluqları ruh zənginliyi ilə gedirərək (*aradan qaldırmaq*) əldə edə bilmışdır.

“Leyli və Məcnun”da bilməsə (*xüsusi ilə*) qüvvətlənən bu ruhi (*psixoloji*) təhlil, zatən, şairin zənginliklər, gözəlliliklər, nəşə və sevinclər içində canlanan digər əsərlərində də parlaq təsvir və süslü hekayələrlə tam bir ahəngdədir.³

¹ “Leyli və Məcnun” müqəddiməsindən.

² Bayəd soxən əz neşət sazi,

Ta beyit konəd be qesse bazi! (*farsca*)

³ Nizami yaradıcılığında nəşə konusu dolayısıyla, şairin bu özəlliyyiyə ilgili zərifliyindən (*esprit*) dəxi bir-iki misali qeyd edəlim:

Do bive behəm qofoqu saxtənd,

Soxən-ra be təne dər əndaxtənd.

Yeki qoft k-əz zeşt-iye ruy-e to,

Nəgərdəd kəsi dər cəhan şüy-e to.

III

NİZAMI YARADICILIĞININ GƏLİŞİMİ¹

*Var ikən “Məxzənül-əsrar”ım əldə,
Ararmiyim müvaffəqlik həvəsdə?
Həvəssiz yox fəqət aləmdə bir kəs,
Həvəsnamə sevər dünyada hər kəs!*

Nizami

1

Nəşədən (*sevinc*) ilham alan Nizami ədəbi mənliyini 1180-də yazmış olduğu “Xosrov və Şirin” əfsanəsiylə bulmuşdur. Buna gəlincəyə qədər şair ruhi bir tərəddüd içində müəyyən bir olğunlaşma (*kamilləşmə*) dövrü keçirmiştir.

Sənətkarlıqdakı qeyd etdiyimiz özəllik və orijinallığını bulmadan (*tapmadan*) əvvəl, Nizami ilk əsəri “Məxzənül-əsrar”ıyla tanınmışdır. “Məxzənül-əsrar” kitabımızın ikinci bölümündə aydınlaşdırılmışdır, şairin sənətindən ziyadə fikirlərini göstərən bir əsərdir. Nizami “Beşlik”in ilk kitabı olan bu əsərini ideoloji (*ülkü*) baxımından pək

Digər qoſt niku soxən randei,
To dər xane əz nikuyi mandei. (*farsca*)

Yəni: iki ixtiyar qız konuşuyor və biri-birinə söz atıborlardı: birisi **ötəkisinə (o birinə)**; – O qədər çirkinsən ki, dünyada kimsə səni almaz, – dedi. Ötəki də: – Qaliba sən gözəlliyyin üçün evdə oturuyorsun, – deyə cavab verdi.

Ço bər dərya zənəd tiğ-e pəlalək,
Be mahi qav quyəd: keyf haluk? (*farsca*)

– **Pəlalək (cövhərli)** şimşirini dənizə endirincə öküz baliğa: – Halın nasıl? – dedi. Burada ərəbcə “haluk” “pəlalək”lə qafiyələnmişdir. Nizamiyə: “Bu nasıl qafiyədir?” demişlər. “Öküz nəhv (*grammatika*) və qafiyə dərsi almamışdır” deyə cavab vermişdir.

¹ Təkamüllü.

(çox) yüksək tutmaqdadır. Mömin bir müsəlman şairin təsəvvüfə yaxlaşan (*yaxınlaşan*) bütün fikirləri bu təlqinçi (*didaktik*) əsərdə yer almışdır.

Təlqinçi “Məxzənül-əsrar” ilə lirik “Xosrov və Şirin” arasında 17 il qədər uzun bir zaman vardır. Şairin hal tərcüməsini yazanlardan bəziləri iki əsər arasında görülen bu boşluğa diqqət etmişlərdir. Fəqət Nizaminin bu qədər uzun bir müddətlə nədən əsər vermədiyini gərəyincə anlıyamamışlardır. Halbuki “Xosrov və Şirin”in müqəddiməsində şair təlqinçilikdən lirizmə keçişinin səbəbini anladırkən bəhis konusu olan yaradıcılığının boşluq dövrünün sırrını də ifadə etmişdir.

Nizami “Məxzən”dəki əsas fikirlərini qolay (*asan*) oxutdurmaq için oxuyucuların “həvəslərini”ullanmağa lüzum görmüşdür. Nitəkim (*necə ki*) böylə deyir:

*Məra çun “Məxzənül-əsrar” gənci,
Çe bayəd dər həvəs peymude rənci.
Və likən dər cəhan emruz kəs nist,
Ke u-ra dər həvəsname həvəs nist!*¹

Yəni: “Məxzənül-əsrar” kimi bir xəzinəm var ikən, həvəs arxasından nə deyə qoşayım? (*qaçmaq*) Fəqət bu gün həvəsnaməyə meyil etməyən dünyada kimsə yoxdur!”

Oxuyucu zövqünün bu tələbi qarşısında təlimçi şairin əfsanə “ərz”ində bulunması, anlaşılan, pək qolay olmamışdır. Sənətkar kəndisində bulunan yaradıcılıq dühasının özəlliyini buluncaya qədər epeyi (*çox*) tərəddüb dövrü keçirmişdir. “Həvəsnamə” yazayımmı, yoxsa?” deyə illərcə düşünmüş olduğu təxmin edilə bilir. Təzkirəçilərin anlıyamadıqları sırrı burada aramalıyız. Bu xüsusda şair kəndisi bizə qolaylıq (*kömək*) göstərir. Bunu biz onun eyni “Xosrov və Şirin” əsərinin müqəddiməsində “mütəəssib (*təəssübkes*) dostu”

¹ (Ərəb hərfələri ilə də yazılıb, tərcüməsi mətnədir – red.)

ilə yapmış olduğu həsbihalda (*söhbət*) görüyoruz. Bu mütəəssib dost şairin niyətini duyunca kəndisinə darılmış və demişdir ki:

“Sən bütərəstlərə uyma. Zənd ilə Zərdüşt kimi əfsanəciliyə qapılma. Tövhid qapısını çal ki, bunda məşhursun. Məcusilərin mərasim və ayinlərini nədən yeniləyəcəksin?”

Nizami dostunun bu “aci” sözlərinə “qızmamış”, yalnız “dil-bənd” Şirinin dadlı ədalarından dostunun qulağına bir neçə nüktə (*kəlmə*) oxumuş və “toxuduğu diba”dan (*ipəkdən*), kəndisinə cana sinən (*xoşa gələn*) bir neçə “nəqs” göstərmişdir.

Daş kimi sərt olan tənqidçi bunları duyunca daşlardakı nəqslər kimi donub qalmışdır. O zaman şair kəndisinə:

– Nədən susuyorsun, afərin desənə! – demiş.

Adam da:

– Yüz afərin!.. – deyə şairi təbriklə sözlərinə bunları əlavə etmişdir:

“Şirinin dastanını duyunca ağzım dadlılaşdı. Bütü Kəbə ilə bir araya gətirən bu sehri mütləqa işləməlidir!”

Yumuşayan adam sözlərini şairi təşviq edən bu tövsiyə ilə bitirmişdir:

“Əlində bu ölçü və bu dəyərdə bir sənət var ikən, bu ıssız (*cansıxıcı*) nədən bağlanıb qalacaqsın. Gəncədən dışarıya çıx, geniş meydənlarda arslan ovla. Atını dışarıılarda qoşdur da, geniş dünyayı dolaş. Dünyada sənətkar yoxdur, varsa da sənin kabına (*qabına, ölçünə, ilhamına*) varamaz!..”

Bu hekayədə şair bizə nəşə qaynağından içdiyi ilham badəsiylə yaradıcılıqdakı əsl şöhrətini təmin edən özəlliyə nasıl varmış olduğunu anlatmışdır.

Bu, Nizami sənətkarlığında gəlişmə (*evolusyon*) (*təkamül*) tarixinin rümuzlu (*simvolik*) bir ifadəsidir.

Nizami sənətkarlığının ruhunu xarakterizə edən bu olay Firdovsinin ədəbi həyatına aid ruhi qəribə psixoloji bir hadisə ilə qarşılaşdırıla bilir.

Əxlaqcılıq sahəsindən eşq əfsanəciliyinə keçən Nizami bir tərəddüd dövründə bulunmuş... bu, anlaşılır bir hadisədir: ədəbiyatın daha yüksək basamağına (*pilləsinə*) sənətin daha canlandırıcı havasını almaq istərkən şair yolu üzərində təəssübün durduğunu görmüş, bir an için duraqlamışdır (*duruxmuşdur*). Fəqət bu, onu qətiyyən ürkütməmiş (*çaşdırılmamış*), getmək istədiyi yolun doğruluğunu qoyu (*qati*) bir mütəəssibə (*təəssübkeşə*) belə isbat etmişdir.

Nizamidəki bu “duraqlama” (*duruxmaq*) mənliyini arayan sənətkarın bulduğu olğunluq nöqtəsinə atılmaq için hədəfi üzərinə sıçramaq üzrə bir arslanın kəndisini tutmasına bənzər.

Halbuki Firdovsi... yunanlıların Homeri, italyanların Vergilisi ilə bərabər, dünyanın vətən ədəbiyatı arasında böyük adına ölməz bir şöhrət qazandıran “Şahnamə”sini şair bizzat (*bütünlükə*) dəyərdən düşürmüş və ... rədd etmişdir.

Firdovsinin “Şahnamə”sindən sonra “Yusif və Züleyxa” konusunda lirik bir dastan yazdığını məlumdur. Fəqət bu əsərin müqəddiməsində milliyətçi fars şairinin vaxtıylə yazılışı ilə “Əcəm diriltdiyinə” qane olduğu kəndi “Şahnamə”sini rədd etdiyini çoxları bəlkə də bilməzlər.

Halbuki bu, bir həqiqətdir. Klassik İran ədəbiyatıyla uğraşanlara enteresan analiz konusu olacaq bir həqiqət.

Şair “ömrünün yarısını xərciyərək (*sərf edərək*) Rüstəmin adını dünyaya yaymaq dəliliyinə” ciddən pişmandır.¹ O, bu “əyri yolu

¹ Ər in misəzəd gər bəxəndəd xerəd,
Ze mən in conun key pəsəndəd xerəd.
Ke yek nime əz omr-e xod kəm konəm,
Cəhani por əz nam-e Rostəm konəm. (*farsca*)
Əgər ağıl buna gülsə, yeri var:
Ağıl mənim bu dəliliyimi necə bəyənə bilər?!

tərk etmiş, doğrusunu bulmuşdur, bu yoldan bir daha sapmıya-caqdır”.¹

Firdovsi kəndi kəndisinə söz veriyor: “bir daha padşahlara yax-laşmıyacaq və dastan yazmıyacaq”, bir daha “boşboğazlıq etmiyə-cək”, çünkü “bütün bu dastanlar kökündən yalandır və iki yüzü bir ovuc toprağa dəyməz”.²

Kəndi kəndini yalanlayan və ən dəyərli əsərini bizzat inkar edən bu ruh qırıqlığının əsl səbəbini araşdırmaq ədəbiyat tədqiqçilərini ciddən ilgiləndirəcək bir konudur.

Nizamidə gördükümüz ruh bütünlüyü ilə Firdovsidəki bu qırıqlı-ğın səbəblərini burada araşdıracaq deyiliz, bu bizi cızdığımız çərcivə düşəna çıxarırmış. Yalnız bu qədər deyə biliriz ki, klassik İran şairlərin-dən bilməsə fars olanlarına məxsus *fərdiyətçilik* Nizamidə yoxdur. O, yaydığı “fəna fillah” və “fəna filmillə”lik fikriylə tamamıyla ahəngdə, sakit, fariğ (*azad*) və fədakar bir həyat yaşamış və daima “içi” ilə “dışı” biri-birini tutan bir iman adamı olaraq qalmışdır. Şəx-si həyatında olduğu kimi, ədəbi fəaliyyətində dəxi Nizamidə Firdov-sidəki çəşqinliq və təzadlardan əsər görülməz!..

3

Daş qəlbli mütəəssibi belə qazanan “Xosrov və Şirin”i ilə Nizami həqiqətdə də “təlqinçiliyin” dar çərcivəsindən çıxmış, həqiqi sənətin sınır tanımayan geniş sahəsinə atılmış və bir-biri arxasından gələn

Ki ömrümün yarısını azaldıım,
Dünyanı Rüstəmin adı ilə doldurdum?! (*tərcüməsi*)

¹ Sər əz rah-e vajune bər taftəm,
Ke qom şod ze mən omr-o-ğəm yaftəm.

Konun k-əz məra raz-e çəndi bəqəst,
Degər nəsporəm coz həmə rah-e rast! (*farsca*)

² Nəquyəm soxən ha-yebihude hiç,
Bebihude qoftən nəgirəm bəsiç.
Ke an dastanha doruğ-əst pak,
Do səd z-an nəyərzəd be yek moşt xak. (*farsca*)

dörd əsəriylə “Beşlik”ini tamamlamış və toz qonmayan böyük adını silinməz bir yazıyla dünya ədəbiyatı tarixinə keçirmiştir.

“Məxzənül-əsrar”ı yazarkən kəndisini hənuz (*hələ*) “qonça” həlinda bulan şair nəşə qaynağından aldığı ilham sayəsində açan təbinin yetişdiriyi sonrakı əsərlərində göstərdiyi “yenilik”lə sözlərinə, həqiqətən də, “qiyamət borusunun” təsirini vermişdir.¹

Bu xüsusdakı başarısını şair qismən kəndisində, əsasən, Tanrı vergisi olan təbinin qüdrətinə, qismən də sənətindəki metoduna borcludur.

Nizami metodunda başlıca əsas orijinal qalmaq, az, fəqət “öz” söyləmək, “namdar olmadıqca, namızəd olmamaq”, “fələk kimi yüksələ bilmək üçün, fələk kimi durmadan dönəmək” (*yəni çalışmaq*), “darti (*çəki*) ilə almaq, fəqət dartmadan vermək” kimi şeylərdir.

Nizami kəndi əsərlərində “başqasının fəlakətinə qəhqəhələr savuran yıldırımlıqdan” çəkinir, çünkü o, “qığılçımı ancaq kəndini yaxan bir şimşəkdir”. O, “hər tikana yaslanan bir gül, hər vuruşdan (*toxunuşdan*) dillənən bir teldir”. O, “yaniq qəlbinin tikanlanmasıdan tutuşan bir atəş” olduğunu zənn edər. “Dərya kimidir – eyib yıخار (*yüyar*), ayna deyil – eyib aramaz”². “Soruşulmadıqca söyləməz, çünkü

¹ Gər benəmayəm soxən-e taze-ra,
Sur-e qiyamət konəm avaze-ra. (*farsca*)

² Nəxəndəm bər ənduh-e kəs bərq var,
Ke əz bərq-e mən bər mən oftəd şərar.
Be hər xar çun qol səlayi zənəm,
Be hər zəxme çun ney nəvayı zənəm.

Məgər atəş-əst in del-e suxtə,
Ke əz-xor xordən şod əfruxte.
Ço dərya şodəm doşmən-e eybşuy,
Nə çun ayinə dusti eybğuy. (*farsca*)
Yıldırım tək güləməm başqasına,
Vuruşumdan düşər od çünkü mana.
Yatarım hər dikana gül kimiyim,
Sızlaram hər yaradan ney kimiyim.
Odmudur, san, bu gönü'l, bax ki necə,
Tutuşur böylə, tikanlandıqca!..
Dənizəm mən yıxarım kirliliyi,
Deyilim ayna açam əyriliyi. (*tərcüməsi – M.Ə.R.*)

cövhəri qırmasın deyə kəskiyi uslu (*yavaşca*) vurur, çünkü “sorulma-dıqca söyləmənin söylənmiş hədər etmək olduğunu” bilir, “gözsüz-lərə lampa tutmayı faydasız” bulur, çünkü “dimağ (*beyin*) qəlbi yalnız gözlə görür”. “Sözün əkis yaptığı zaman ancaq fayda verəcə-yini” bilən ustاد dinləyən arar ki, kəndisinə “bilgi sirlərini təslim etsin”. Böylə birisi bulunmadıqca şair “dodaqlarının çivilənməsini” (*mismarlanmasını*) daha məkul (*düzgün*) bulur.¹

Ruhundakı doğruluqla metodundakı bu sağlamlıqdır ki, sənətkara qırıqlıq bilməyən bir güvənlə (*inamla*) yaradıcılıq nəşəsi veriyor.

Əxlaq və ya eşqə aid bütün əsərlərində bu nəşə heç bir zaman Nizamiyi tərk etməməkdə, başından sonuna qədər şair kəndi mənliyinə bağlı qalmaqdadır.

¹ Dəhan-ra be mesmar bər duxtən,
Be əz qoftən-o-qofte-ra suxtən. (*farsca*)
Ağızı mismarlayıb bağlamaq,
Deyib deyilmiş yandırmaqdan yaxşıdır. (*tərcüməsi*)

IV

NİZAMİDƏ HƏYAT TƏLƏQQİSİ¹ VƏ İNSAN

Tanrıya xitabından:

*Dünyanın kəndisi bunca gözəlkən,
Bəqayı² cənnətə buraxdın nədən?*

İnsana xitabından:

*Sürən məlakəsi sənsən varlığın,
Yol göstərmək işi ancaq Xalıqın!*

N i z a m i

Nizaminin gerçek sənət qaynağı olmaq üzrə nəşəyə (*sevincə*) önəm və dəyər verisi, onun həyat haqqındaki tələqqisiylə (*münasibəti*) tam bir ahəngdədir. Daha doğrusu, şairin sənət haqqındaki tələqqisi həyat haqqındaki tələqqisindən doğmuşdur.

Fərdi həyatın keçici olduğunu filosofca düşünsülərində daima irəli sürməklə bərabər, Nizami dünyanın kədər və ələm üçün deyil, nəşə və sevinc için yaradıldığına qaneder. Dünyanın faniliyini, insanı kəndi növinə qarşı kötü (*pis*) müamilələrdən (*əməllərdən*) alıqoymaq (*çəkindirmək*) için tez-tez qeyd edən həkim (*filosof*) Nizami bir şair görüşü ilə həyatın öyücsüdüdür (*tərənnümçüsüdür*). Yaşamaq – gözəllik, nəşə və sevinc içində yaşamaq Nizaminin ən sevdiyi bir şeydir. “İskəndərnamə”də bu qənaətimizi qüvvətləndirən beyitlərdə şair “dunya kədər və ələm üçün deyil, sevinc və nəşə üçün yaradılmışdır” deyir və “bu məşəqqət aləmində kəndimizi (*özümüzzü*) sıx-mayalım” tövsiyəsində bulunuyor.³ “Xosrov ilə Şirin”də “Xəzandan

¹ Münasibəti – red.

² Əbədiliyi – red.

³ Cəhan əz pey-e şadi-vo-delxvəsist,
Nə əz bəhr-e bidad-o səxti kəsist.

əmin olaydı həyat bağı, yixılmaz olaydı dünya sarayı, nə gözəl olurlardı!..” deyən şair “dün” ilə “yarın”dan kimsənin xəbəri olmadığını söyləyərək sözlərinə bu şəkildə davam ediyor: “Dün keçmiş, yarın da gəlməmiş, meydanda olan bir “bu gün” var ki, onun da axşama qədər sürəcəyi şübhəlidir. O halda, gəl bir ləhzəcik (*anlıq*) güləlim, mey içərək, könlümüzü və dünyamızı yaşadalım, öylə ya: “topraqların altında çox uyuyacağız, bir gecəyi olsun, uyumadan, şənliklə keçirəlim” deyir.¹

Həyat zövqini Xəyyamı andıran² bir əda ilə anladıyorsa da, Nizami, əsasda, onun kimi kötümsər (*bədbin*) deyildir. Dindarlığı buna manedir.

Dindar və zahid olmasına rəğmən, həyatı sevən şair “dünya bu qədər gözəl ikən” Allahdan “bəqayı nədən cənnətə buraxdır?!” deyə sitəmlə (*əzabla*) soruyor. Fəqət dərhal “hikmətdən sual yoxdur” hökmünü xatırlamış olacaq ki, “pəki (*çox yaxşı*), sənin dediyin olsun” deyə təslim vəziyəti alıyor.³

İdealist Nizaminin həyatı sevişi özgündərlikdən (*eqlizmdən*) gələn epikürist bir sevgi deyildir. Bu sevgi onun rəngli bir ipliklə bütün

Biya ta yek dəhən porxənde darim,
Be mey can-o cəhan-ra zende darim. (*farsca*)

¹ Ze fərda-vo-ze di kəs-ra neşan-nist,
Ke di rəftəst-o-fərda dər miyan nist.
Yek emruz-əst ma-ra nəqd-e əyyam,
Bər u həm etemadi nist ta şam.
Be tərk-e xab mibaşəd şəbi qoft,
Ke zir-e xak mibaşəd bəsi xoft. (*farsca*)

² Dər yab-ke-əz ruh coda xahi şod,
Dər pərde-ye əsrar fəna xahi şod.
Mey nu, nədani ze koca amədi,
Xoş baş, nədani be koca xahi şod. (*farsca*)

Xəyyam
Başa düş ki, ruhdan ayrılaqsan,
Sirlər pərdəsində fani olacaqsan.
Mey iç, bilmirsən ki, hardan gəlmisən,
Şad ol, bilmirsən ki, hara gedəcəksən. (*tərcüməsi*)

³ Cəhani çenin xub-o-xorrəmsereşt,
Həvalət çera şod bəqa bər behest.
Əz-in xubtər xodnəbaşəd degər,
Ço an xubtər qofti an xubtər. (*farsca*)

əsərlərindən keçən özgəgündər (*alturist*) bir əxlaq anlamına sıx surətdə bağlıdır.

Nizami həyat gözəlliyinin ən böyük nəşəsini bir insanın başqalarına faydalı olmasında görür. Kəndi kəndini yüksəltmək, mənən “təzkiyəyi nəfisdə bulunmaq, başqalarının deyil, kəndi ayıblarını görmək” şairin israrla təlqin etdiyi əxlaq düsturudur.

Tovus quşunda şair ayağa deyil, qanada, qarğada isə tüklərin qaralığına deyil, gözlərin ağlığına baxmayı tövsiyə edər.¹

Yolunu “candan bir görüşlə bəlliyyərək yürüməyi və bu qərarla iki dünyaya da meydən oxumayı” tövsiyə edən həkim “Payəndən (*məqamından*) qorxmayasın deyə aşağıya, sayəndən (*kölgəndən*) qorxmayasın deyə geriyə baxma!” deyir.² Həyatda doğruluq, doğru sözlük şairin yüksəltdiyi (*tərənnüüm etdiyi*) ən gözəl sifətdir.

Şair özgədərlik (*eqlizm*) in üstünə çıxan, hasis (*duyğulu*), mənfəət güdməyən bir həyat təsəvvür edər. Maddi hər imkanın dəyəri, onun baxışında, mənəviyata himzəti nisbətindədir. Zənginliyin məsəla, Nizaminin görüşündə, kəndi kəndinə bir dəyəri yoxdur. “Altun yalnız müəyyən bir məqsəd sikkəsini daşıdığı zaman dəyərlidir!”³

İdeal yolunda dayanıqlıq göstərib çətinliklərə qatlanmaq qədər yüksək bir şey yoxdur, çünki böylə bir “riyazət” məktəbindən keçməyən insanlıq şərəfini qazanamaz. Başarının biricik (*yeganə*) vəsi-təsi riyazət çəkmək vəullanmaqdır.

Doğrudur, bu yol çətindir, tikanlidir, zindanlarla doludur. Fəqət unutmamaq gərəkdir ki, həqiqi və ideal sahibi bir adam için zindan – bir şərəf başamağıdır (*pilləsidir*).⁴

¹ Dər pər-e tavus ke zərpeykər-əst,
Sərzəneş-e pay koca dərxvər-əst.
Zağ ke u şod be həme tən siyah,
Dide sefid-əst dər u kon neqah! (*farsca*)

² Rah çenan rouk ke ze can didei,
Bər do cəhan zən ge cəhandidei.
Zir məbii ta nəiləvi payetərs,
Pəs məngər ta nəşəvi sayetərs. (*farsca*)

³ Zər ke dər-u sekke-ye məqsud nist,
An zər-o zərnix be qeymət yekist. (*farsca*)

⁴ Mərd be zendan şərəf arad be dəst,
Yusef əz-in ruy be zendan neşəst. (*farsca*)

Şərəfli adamın ən böyük dəyəri nəfsinə hakim olmaqdır: “Havalanmaq – azgınlığın əsəri, hava və həvəsə qapılmamaq isə peyğəmbərliyin hünəridir!”¹

Nizamiyə görə, həyatı gözəlləşdirən ən böyük əsas eyilik yapmaqdır. “Xalqa qarışmaq, xalqa faydalı olmaq – iştə (*budur*) insanlığın sıfəti!”²

İctimai heyvan (*varlıq mənasında – red.*) olan insan, Nizaminin gözündə, şərəfinə baha biçilməz bir məxluqdur. Həqiqi insan, şairin anlayışına görə, təbiətin acizi və kainata tabe çarəsiz bir məxluq deyildir. Şairin “Həft peykər”indəki bir təsəvvürünə görə, “göydəki yıldızlar insanın birər çalışma vəsiləsidir. Bütün çətinliklərə qolaylıq verən insandır. Səyyarələrə etf olunan özəlliklər insanın onlarda təsəvvür etdiyi dəyərdən başqa bir şey deyildir”.³ “Yer göyün, insan da fırıştənin (*məlaikə*) eşidir”. “Əslinin nərəli olduğunu bilən insan cəsədsiz də yaşar”. Daha doğrusu “can (*ruh*) ölməz, yalnız yerini dəyişir”.

İnsan zindanda şəraf kəsb edər,

Buna görə Yusif zindanda oturdu. (*tərcüməsi*)

Azəbaycanlı Nizaminin haqq uğrundakı bu savaşlılığını qarşı farslı Sədinin haqsızlıq önündə sinməyi (baş əyməyi) tövsiyə edən aşağıdakı beyitləri nə böyük təzaddadırlar:

Nacəzayı-raço binibəxtiyar,

Aqelan təslim kərdənd extiyar.

Hər ke ba puladbazu pənce kərd,

Saed-e simin-e xodra rənce kərd. (*farsca*)

Ləyaqətsizi bəxtiyar gördükdə,

Ağıllı adamlar təslim yolunu tutarlar.

Kim polad qollularla pəncələşirsə,

Öz gümüş biləklərinə əziyyət verir! (*tərcüməsi*)

¹ Sər ze həva taftən əz sərvərist,

Tərk-e həva qovvət-e peyğəmbərist. (*farsca*)

² Be mərdom dər amiz əgər mərdomi,

Ke ba adəmi xu konəd adəmi. (*farsca*)

³ Əncom-e aseman həmayel-e tost,

Çistənd an həmə vəsayel-e tost.

Təngi-ye comle-ra məcal toyi,

Tən-e gəlusay-sin xiyal toyi.

Hər yeg əz to gerefte timsali,

To çə giri be hər yeki fali. (*farsca*)

“Zamanın ilk mənzili yer, dünyanın son nəslidir”.¹ Bu insan “kəndisini tanıyınca, Allahını da tanır”.² Bir insan, sözün mənəvi və ruhi mənasıyla, bir insan “iki aləmi kəndisində təmsil edən bir nurdur”.³

Bu, Doğu mutəsəvviflərinin (*sufilərinin*) “insani-kamil” dedikləri *olğun adamdır*. Bu “olğun adam” anlamı çağdaş almanın okulunun “Übermensh” deyilən *üstün adamina* bənzər.

İnsannın *üstünü* kimi, *olğunu* da təbiət və ya Allahın bir vergisi olaraq doğar. Bu, görünüşdə “biri-birinə bənzəyən sayıçı çox daşlar” kimi isə də, həqiqətdə onlardan ayrırlar bir cevhər, Nizaminin təbirincə, bir ləldir.

Fəqət iki formul arasındaki bənzərliklə bərabər, bunlardakı ayrılığa da diqqət etmək gərəkdir:

“*Üstün*” vəsfı (*sifəti*) “cevhərliyin” mütləqliyini göstərdiyi halda, “*olğun*” (*kamil*) vəsfı riyazət (*zəhmət*) ilə nəfs tərbiyəsinə, kəndi kəndini yetişdirməyə bəlli bir yer ayırmadadır. Hər insan, istərsə, kamala ərir (*yetişir*), yəni hər insan əsas etibarıylə olğunlaşa bilir.

Nizami bizə bu olğunlaşmanın yolunu dəxi göstərməkdədir. Oğlu Məhəmmədə verdiyi öyüdlərdə göstərdiyi ərişmə üsulunu böylə xülasə edə biliriz:

Bir insan müəyyən bilgi və hünər (*sənət*) sahibi olmalıdır. Nəsəb insana ancaq küçüklüyündə yarar. Böyüküncə fəzilətli bir babanın oğlu olmaq yetişməz, çünkü bir insan ancaq kəndi fəzilətinin evladı olmaq gərəkdir.⁴

¹ Zəman-ra əvvəlin bətn in zəmi bud,
Cəhan-ra axərin bətn adəmi bud. (*farsca*)

² Bedan xod-ra əz rah-e məani,
Xoda-ra dani ər xod-ra bedani. (*farsca*)

³ To an nurike çərxət təşt-e şəm-əst,
Həmudar-e do aləm dər to cəm-əst. (*farsca*)

⁴ Çun şir be xod sephşəkən baş,
Fərzənd-e xesal-e xişən baş. (*farsca*)
Arslan kimi tək başına zorlu ol,
Kəndi fəzilətlərinin oğlu ol. (*tərcüməsi – M.Ə.R.*)

Şair müəyyən bir sənət sahibi olmayı, o sənətdə ustalıq və olğunluqla birlikdə qəbul edər. “Sadəcə oxumaq yetməz, oxunan hər varağı eyicə və tamamıyla anlamaq gərəkdir”. “Öyrənməkdən sıxılmayan insandır ki, sudan inci, daşdan da ləl çıxarırmış”⁵

İnsan istərsə, mələk olur, yetişir ki, o, Xızır kimi kəndini tanmış olsun. Kəndini tanıyan adam “abi – həyat”ı (“dirilik suyu”) içmiş deməkdir. “Abi – həyat” isə, sözün çılpaq mənasiylə, “yaşadan su” deyil, “ağılı can ilə canlı ağıł” deməkdir.⁶ Can bir lampa (*çıraq*)dır ki, yağı ağıldır.

Ağıł, Nizamiyə görə, Allahın ilk yaratdığı məxluqdur. Yaradılışın kəndindən saxlanan ilk sırrindən başqa, bu məxluqa bütün məxluqların nasıl yaradıldıqlarını anlamaq feyz və qüdrəti verilmişdir.⁷

Ağıł – can (*ruh*), bilgi isə onun bədənidir. Ağılı can – Allahın bəxşisi, canlı ağıł da əbədi həyatın ta kəndisidir.⁸

⁵ Hər ke z-amuxtən nədarəd nəng,
Dor bər arəd ze ab, lə'l əz səng. (*farsca*)

⁶ Ab-e heyvan nə ab-e heyvan-əst,
Can ba əql-o-əql bacan-əst. (*farsca*)

⁷ Bozorg afərinənde-hər çə həst,
Ze hər çə afəride-əst bala-vo-pəst.
Nəxostin xərəd-ra pədidar kərd,
Ze nur-e xodəş dide pendar kərd.
Hər an nəqş k-əz kelk-e qodrat neqəşt,

Be çeşm-e xerəd hic ponhan nədaşt.
Məgər nəqş-e əvvəl k-əz ağaz bəst,
K-əz an pərde çeşm-e xerəd baz bəst. (*farsca*)

Nəsə var, şüphəsiz, böyük yaradan,
Yaradılmış onunla kövnü məkan.

Ağlı öncə yaratmış ol qüvvət,
Ona nurundan eyləmiş qismət.
Qüdrətin firçası nə ki çizmiş,
Gözlərin ağlın onlara açmış.
Təkcə ilk sirri saxlamış özünə,
Pərdə çəkmişdir ağlın o, gözünə. (*tərcüməsi M.Ə.R.*)

⁸ Əql-e ba-can ətiyye-ye əhəd-əst,
Can-e ba əql zende-ye əbəd-əst. (*farsca*)

V

NİZAMİDƏ EŞQ FƏLSƏFƏSİ

*Ararsaq cahanın oluşunu,
Eşqdə buluruz duruşunu.*

Nizami

1

Xalqa hizmətdən zevq alan olğun adam ruhunun ölməzliyinə inanın eyimsər (*nikbin*) şairin bu görüşə uyğun bir fəlsəfəsi vardır. Nizamiyə görə, kainatın dayandığı bircək dəstək eşqdır. Bütün varlıqlar yalnız eşqlə durur və onunla yürürlər. “Fələyin eşqdən başqa bir məhvəri yoxdur!” Dünya yalnız eşq manivelası (*ağır şeyləri qaldıran vasıtə*) üzərində dönməkdədir. “Eşqin qulu ol ki, qulluq ediləcək bircək (*yeganə*) əfəndi odur”. Ərənlər ancaq bu işlə məşğul olmuşlardır. “Aşıqlikdən başqa dünyada nə varsa, həpsi oyunaqdır”.

Dünyada nə varsa həpsi bazi,

İlla ki təriqi eşqbəzi!¹

“Asiman aşiq olmasa idi, yer nasıl doğururdu?!”

“Eşqdən nəsibi olmayan insan yüz can daşısa, yenə ölüdür”.²

“Leyli və Məcnun”dan alınan bu mühakimə aşağıdakı şəkildə davam ediyor:

¹ Cəhan eşq-əst-o-digər zərqəzi,
Həmə bazist ella eşqbəzi. (*farsca*)

² Kəsi k-ez eşq xali şod fesordəst,
Gərəş səd can bovəd bi eşq mordəst. (*farsca*)

“Köpək kimi yalnız yemək və uyumaqla qalma, bir kədiyə (*pışiyə*) olsun, könül ver”. Çünkü “bir kədinin eşqiylə arslan kəsilmək kəndi nəfsinə düşkünlükdən yekdir! (*yaxşıdır*)”.¹ “Eşqdən bir danə olmadıqca kimsənin toxumu yaşarmaz (*göyərməz*), eşq evinə sığınmadıqca kimsə kəndindən əmin olamaz”.

Nizamiyə görə, eşq cansızlara belə hakimdir. “Miqnatis (*maqnit*) aşiq olmasa idi, öylə bir şövq ilə dəmiri nasıl qaldırırdı?!” “İçində bir eşq mayası olmasa idi, kəhrəba samanı nasıl çəkərdi?!” “Dünyada nə çox daş və nə çox cevhər vardır: fəqət bunlardan heç biri nə dəmiri qaldırır, nə də samanı çəkər!”

“Növiləri çox olan şeylərdə kəndi mərkəzlərinə doğru meyil etmək vəsfı (*xüssusiyəti*) vardır. Atəş yerin mərkəzində qərarlaşmamış olsaydı, yuvarlağımız (*kürəmiz*) partlar, havaya uçardı!” “Su havada fəzlə durunca ağırlığının təsiriyələ yerə dönüyor!” “Təbiətlər arasında daimi bir yaxlaşma və qovuşma vardır ki, hakimlər buna eşq demişlərdir”.² “Eyi diqqət olunursa, yaradılışın ancaq eşq ilə durduğu görülür”.³

¹ Be eşq-e qorbe gər xod şir başı,

Əz-u behtər ke ba xod sir başı. (*farsca*)

Nizaminin bu özgəgündərliyiyəl (alturitizm) Sədinin özgündərlik (eqoizm) göstərən aşağıdakı beyiti nə qədər ziddir:

Çe lazem-əst yeki şadman-o-mən gömgin,

Yeki bexab, mən əndər xəyal-e u bidar. (*farsca*)

Nəyə lazımdır ki, biri şad olsun, mənsə qəmgin,

Biri yuxuda olsun, mənsə onun xəyalı ilə oyaq?! (*tərcüməsi*)

² “... Eşq nizamı yalnız canlılar və üzvi varlıqlar deyil, üzvi olmayan varlıqların aləminə dəxi hakimdir və bu qovuşma (attraction), yanaşma (gravitation), miqnatis (magnetizm) və kimyadakı qaynaşma (attinites) şəkilləriylə görükəkdir...”

Höte “Divan”ının fransızca tərcüməsinə müqəddimə yazan M.Lixtenberq deyir ki: “bu fikir və bu konu Höte “Divan”ının ən gözəl şeirlərini canlandırmaqdadır”.

(Gothe. “Divan Occidental – Oriental, – West – Ostlicher Divan”. Paris MCM XI, s.44).

³ Gər əndişəkoniəz rah-e bineş,

Be eşq-əst istade afərineş. (*farsca*)

Ömər Xəyyamın bu rübahisiylə qarşılışdır:

Sər-dəflər-e aləm-e məni eşq-əst,

Sər beyit-e qəside-ye cəvani eşq-əst.

Varlığı eşqin məhsulu olaraq tələqqi edən şairin kəndisi ən böyük aşiqdır. Nitəkim (*necə ki*), “Xosrov ilə Şirirn”in müqəddiməsindən aldığımız yuxarıdakı fikirləri o, kəndinə aid bu sözlərlə bitirməkdədir: “Eşqsız kəndimdə can görmədim, qəlbimi verdim, can aldım”.¹

İnsan vücudunun motoru (*mühərriki*) – qəlb bahasına alınan bu can qarşılığı eşq, şübhə yoxdur ki, sözün geniş mənaya alınan anlamıdır. Nitəkim, “Leyli və Məcnun”da eşqi anladan bu sözləri oxuyuruz:

*Yüksələn nurun eşq aynasıdır;
Şəhvət, albət də, eşqin ayrısidir.
Gər qərəz güdsə eşq, fanidir,
Eşq çünki qərəzdən aridir.
Qərəzə eşq hərgiz olmaz yar,
Qərəzin qonduğunda eşq uçar!*²

“Eşqi qərəzdən ayıran şair aşiqdən dəxi fədakarlıq istiyor. Aşıq demək – kəndindən keçən fədakar deməkdir. Eyni ‘Leyli və Məc-

Ey an-ke xəbər nədari əz aləm-e eşq,

İn nokte bedan ke zendeqani eşq-əst. (*farsca*)

Mənalar aləminin dəftərinin sərlövhəsi eşqdır,

Cavanlıq qəsidişinin beytinin ilk sözü eşqdır.

Ey eşq aləmindən xəbəri olmayan,

Bu ince mənənə bil ki, həyat – eşqdır! (*tərcüməsi*)

¹ Ço mən bi eşq xod-ra can nədidəm,

Deli befruxtəm, canı xəridəm. (*farsca*)

² Eşq ayine-ye bolənd-nur-əst,

Şəhvət ze hesab-e eşq dur-əst.

Eşq-e əşrəzi bəqə nədarəd,

Ke eşq əşrəz rəva nədarəd.

Ba eşq əşrəzkoca bovəd rast?

Eşqi ke əşrəz neşəst, bər xast. (*farsca*)

Gürcü şairi Şota Rustavelinin bu beyitləri ilə qarşılaşdır (Azərbaycanca tərcüməsin-dən):

Məhəbbət bir zərif şeydir, şəhvətlə dərk olunmaz yar,

Məhəbbət başqa bir şeydir, şəhvətdən o qalır kənar.

Məhəbbət ilə şəhvətin arasında çox uçurum var,

Sözlərimə qulaq verin, qarışmasın bu anamlar. (*tərcüməsi M.Ə.R.*)

nun”da, məsəla, bunları buluyoruz: “aşıq canını verir, cananını istər, canından qorxmaz”.¹

Bir aşiq durmadan cananına can atar. Bu kimi insanlarda sevgiliyə ərmək bəhsinə təhəmməl ilə səbr olmaz. “Onlar kələbək (*kəpənək*) kimidirlər, yansalar belə, həmən sevdikləri işığa qovuşmaq istərlər”. Şairin səbirsizliklə özlədiyi eşq “gənclik şəhvətinin oyuncağı” keçici bir həvəs deyil, “əbədi vurğunluq”dur.²

2

Nizami sənətinin həyatsevərlikdən, özgəğədərlikdən və aşıqlıkdən işlənmiş eyilik və gözəllikdən ibarət parlaq “*dışı*” kökləri eyni qaynaqlara dayanan yüksək fikirlərdən yapılmış bir *içlə* tam ahəngdədir.

Zaman etibariylə yuvarlağımızı kainatın “ilk nəslisi” (*bətn – bu söz farsca yazılıb – red.*) olaraq təsəvvür edən şair məkan etibariylə insanı dünyadan “son nəslisi” olaraq təsəvvür etməkdədir.

Yaradılmışların ən şərəflisi və varlıqların ən olğunu (*kamili*) olan insanların, Nizamiyə görə, ən böyük dəyəri böyük yaradanla mənəvi və ruhi təmasa gələ bilmək qabiliyətində olmasıdır.

Kötümsərlərin (*pessimistlərin*) gözündə yerdə sürüklənir kimi səfil və aciz görünən insan Nizaminin eyimsər (*optimist*) görüşündə yüksəklərə çıxar, Allahın lütfərini görür, səyyarələrin oluş və döñüş hikmətlərini anlar qüdrətli bir qəhrəmandır. Bu qəhrəmanın nə biçim və ölçüdə bir varlıq olduğunu Nizami insanların şərəfini anlatdıığı yuxarıda nəql olunan beyitlərdə təyin etmişdir. Burada bu beyitlərdən yalnız bir-iki misranın təkrarı məqsədi təmin edər: “Göydəki bütün yıldızlar insanın birər fəaliyət vəsiləsi olmaqdan başqa bir şey deyildir. Onlara kəndiliklərini təmin edən *işıq* biziz. Yaradılışın

¹ Aşeq ze nəhib-e can nətərsəd,
Canan tələbəd, ze-can nətərsəd. (*farsca*)
² Eşqi ke nə eşq-e cavedanist,
Baziçə-ye şəhvət-e cəvanist. (*farsca*)

sürücü məlaikəsi insandır. Yaradanın rolu isə, sadəcə, yol göstərməkdir”.¹

Nə olduğunu və hanki qaynaqdan gəldiyini anlamış bulunan insan, Nizaminin nəzərində, yaşamaq için ətdən və kəmikdən (*sümükdən*) ibarət bir cəsədə möhtac deyildir. Bu, yüksəklərdə uçan bir ruh (“can” – *bu söz farsca yazılıb – red.*) dur ki, qətiyən zaval bulmaz, sadəcə, qəlibini (*şəklini*) dəyişdirir.²

¹ Afərin-ra toyi fereşte-ye pas,
Afərinənde-ra dəlile-şenəs. (*farsca*)

² V-an-ke danəd ke əsl-e cayəş çist,
Can-e u bi cəsəd təvanəd zist.
Ğələt qoftəm can-e olvi-geray,
Nəmirəd-o-likən şəvəd baz-çay. (*farsca*)

VI

NİZAMİDƏ DİN TƏLƏQQİSİ VƏ SOSYAL İDEAL

*Başqasına faydalı iş yapmağa,
Mum kimi hazır olalım yanmağa.*

Nizami

1

İnsan haqqındaki mistik anlayışı Nizaminin, daşıdığı dini tələqqi-dən irəli gəlməkdədir. Nizami dindardır. Fəqət bu, mərasimçilikdən ibarət cansız bir dinçilik deyildir. Nizami, bütün varlıqları Allahdan bilir – kəndi-kəndinə duran, varlığının şəkli olmayan, kimsəyə bənzəməyən, dəyişməyən və ölməyən bir Allah. O, böylə mücərrəd bir Allaha tapınır. Bu tapınmada o, səmimi və fədakardır.

Allah ilə münasibətdə doğruluq və səmimiliyi əsas tutan həkim (*filosof*) şairin, allahsevərlik haqqındaki tələqqisi də o nisbətdə ciddidir. Kəndinə “allahsevər” (“izədpərəst” *bu söz farsca yazılib – red.*) deyən hər adamı Nizami, həmən allahsevər deyə tanımaz. Kəndisini qiblə bilən (*eqosentrik*) bir özgündər (*eqoist*), Nizaminin gözündə qətiyyən Allah adımı və ya allahsevər olamaz. Eqoizm ilə allahsevərlik, Ona görə, bir araya gələmiyəcək şeylərdir. Allahsevərlik, demək, şairə görə, kəndisindən keçmək deməkdir. Çünkü allahsevərlik gündüzə, özgündərlik isə gecəyə bənzər. Gündüzlə gecə nasıl olur da bir araya gəlir?.. “Allah, yalnız Allah yolunda kəndilərindən keçən abidləri seçər” Məşhur təbirlə, Nizami “fəna fillah”dır (*bu söz farsca da yazılib – red.*) O, “əvvəllərin əvvəli və sonların sonu” olub, “heç bir şey yox ikən var olan” yaradana tapınar. Şairin lahuti (*ilahi*)

esq və cazibə ilə tapındığı bu qüvvət isə birdir və heç bir surətlə şəriq qəbul etməz. Yaradılışda ikilik və ya çoxluğu “vəhdaniyətçi” Nizami kökündən rədd edər.

O, kəndisinin bir tək yaradan tərəfindən yaradıldığına qaneder. “Eyi isə də, kötü isə də, yapılışı ondandır”¹.

Bu, sonuna qədər məntiqi bir düşünüslə, Nizami, şiddətli bir “müvəhhid”dir (*vəhdətçidir*). Buna görə də o, məcusi əfsanəsindən bir sənətkar sıfətiylə o qədər faydalananmış olduğu halda, əski İran dinin zərdüştlükdəki iki Allah fikrini kökündən kəsib atar. Əvvəlcə də söylədiyimiz kimi, Nizami atəşpərəstliyin amansız düşmənidir. Eyi-lik allahı Hörmüzd ilə, kötülük allahı Əhrimən arasındaki mücadilə ikiliyini (*dualizmi*) qəbul etməz.

2

Təkallahlıq və varlıqda təsəvvür etdiyi birlik, Nizamiyi tək həqiqət sisteminə götürüyor. Həqiqət, dindar Nizamiyə və yaşadığı zamanın hakim tələqqisinə görə dində görünür. Bunun içindir ki, Nizami, ən çox idealizə etdiyi qəhrəmanı İskəndərin yalnız cahana hakim

¹ Sereşt-e məra afəridi z-xax,
Sereşte to kərdi be napak pak.
Əgər nikəm-o-gər bədəm dər sereşt,
Ğəza-ye to in nəqş dər mən nevəşti. (*farsca*)
Mənim cismimi torpaqdan yaratdırın,
Sən natəmizə təmizi qarışdırın.
Əgər mən təbitcə yaxşı və ya pisəmsə,
Sənin hökmün bu naxışı mənə yazüb. (*tərcüməsi*)

Nizaminin bu beyyiti Xəyyamın aşağıdakı rübaisini xatırladır:

Ya rəb, to geləm sereşteyi mən çə konəm,
Pəşm-o-qəsəbəm to reşteyi mən çə konəm.
Hər nik-obədi ke əz mən ayəd be vocud,
To bər sər-e mən nevəşteyi, ənm çə konəm. (*farsca*)
Yarəb, mənim palçığımı sən qarışdırısan, mən nə edim?
Yunumu, ipəyimi sən əyirmisən, mən nə edim?
Mənim etdiyim bütün yaxşı və pis işləri,
Sən mənim alnına yazmışsan, nə edim? (*tərcüməsi*)

bir imperator oluşu ilə qalmamış, eyni zamanda ona peyğəmbərlik payəsi (*rütbəsi*) də vermişdir. Diqqətə dəyər ki, İskəndər, aldığı məmləkətin irqə, dilə və mahala aid bütün özəlliklərinə hörmət etdiyi halda, təkallah əqidəsini yaymaqda mütəəssibdir (*təəssübkeşdir*). İranın bütün müəssisələrini (*reallıqlarını*) qorumuş ikən, atəşpərəstlikdən ibarət olan dinini rədd etmiş, atəşgədələri tamamıyla yıxmış, “müqəddəs” atəşləri söndürtmüşdür.

Təkallahlıq, fənafillahlıq və həqiqətə aşiqlik kimi ana qaynaqlardan doğan Nizamilik, insan və ya qullanışı təbirlə, fərd ilə cəmiyətin, yaxud vətəndaş ilə dövlətin münasibətlərini olduğu kimi, millətlərarası münasibətləri dəxi kəndisincə nizama qoyan bir düşüncə və dünyaya görüş sistemini vermişdir.

İnsan mücərrəd bir ruh olmaq etibarıylə “fənafillah” olduğu zamanancaq mənəvi dəyər və şərəfini qoruya bilir. Nizaminin görüşündə müəyyən bir fərd olmaq baxımından da, bir insanancaq mənsub olduğu cəmiyətə faydalı olması, başqa təbirlə, “fəna filmillə”liyi nisbətində şərəflidir. Şairə görə “hər fərd kəndi milliyətindən bir parça olduğu için dəyərlidir: bu, bir nemətdir. Bu neməti rədd etmək milləti rədd etmək deməkdir”.¹

“Küfrani – nemət” və “küfrani – millət”də bulunmamaq için Nizami fərddən cəmiyət naminə fədakarlıq istiyor. Özgürərlik və yalnız kəndini düşünmək qədər şairin kötü (*pis*) gördüyü başqa bir şey yoxdur.² Yalnız başına dünyayı tutmaq qabil (*mümkün*) deyildir.

¹ Həst bər kəsi ze mellət-e xiş,

Kofr-e nemət ze kofr-e mellet-e xiş. (*farsca*)

² Halbuki İran ədəbiyatının moralist şairi deyə məşhur olan Şirazlı Sədinin Gəncəli Nizamiyə tamamıyla zidd bir təlqini vardır:

Be hiç yar mədeh xater-o-be hiç diyar,

Ke-bər-o-bəhr fərəx-əst, adəmi besyar. (*farsca*)

Heç bir yara və heç bir diyara ürək bağlama,

Yer üzə geniş, insan çoxdur! (*tərcüməsi*)

və ya:

Sədiya hobb-e vətən gər çə hədisist səhīh,

Natəvan mord bexari ke mən anca zadəm. (*farsca*)

Ey Sədi, vətən sevgisi düz söhbət olsa da,

Mənim doğulduğum yerdə alçaqlıqla ölmək olmaz. (*tərcüməsi*)

“Təcrübəsi olan bilir ki, yalnız yeyən, yalnız da ölürlər”.¹ Bunun içindir ki, şair: “pınar (*bulaq*) suyunu olsun yalnız içməməyi” tövsiyə etməkdədir, çünkü “yalnız içənin üzü dəniz suyu kimi duzlu olur”.²

Fərdin şərəfini cəmiyyətə çalışmaqdə görən həkim sosyal həyatın əlbirliyi ilə və təklərin qarşılıqlı güvən, təsanüd və yardımlaşmaları sayəsində ancaq düzənlənə biləcəyini öyrədir. Şair bu xüsusdakı fikirlərini həkimanə və şairanə təşbihlər geyiminə bürümüşdür: “Nə vaxtadək əhliyətli bir ruh, ruh əhilləri nərdə? Yoldaş nə oldu, arkadaş hanı?” – deyə soran şair, “xurmanın bal dadan şəhdi, ağacının arkadaşılığından, “böcəyin ipək qalpağı (*papağı*) arkadaşlarının yaradımlarındandır”, “qarınca (*qarışqa*) yoldaşlarının verdikləri fərəhlə canlanaraq kəndindən böyük yüksəkləri daşıyor”. “Çində hər kəs ipək toxumaz, həsir toxuyanlar da var”. “Etidal və ahəng üzərinə yapılan hər işin sonu başarıyla bitər”.³

“Başqalarının işlərini yapmaq üçün”, Nizami bir insanın kəndini “mum (*şam*) kimi yaxmasını tövsiyə edər.⁴ İnsanlara qarışır və onlara faydalı olursa, bir insan həm dünyada, həm də axırətdə məsud olur.⁵ Şair cəmiyyət namına yapılan bu özgəğədərliyin şairanə bir

¹ Bedanəd hər ke ba tədbir başəd,
Ke tənhaxar tənhamir başəd. (*farsca*)

² Məxor tənha gərət xod ab-e cuy-əst,
Ke tənhaxorço dərya təlxuyəst. (*farsca*)

³ Ta key dəm-e əhl, əhl-e dəm ku,
Həmrəh kocvo-həmqədəm ku.
Nəxli ke be şəhd xorrami kərd,
An şəhd ze ru-ye həmdəməi kərd.
Pile ke berişəmi-kolah-əst,
Əz yarı-ye həmdəman-e rah-əst.

Əz şadi-ye həmrəhan keşad mur,
An-ra ke əz-u fozun şəvəd zur.

Dər Çin nə həme hərir bafənd,
Gəh həlle kehi həsir bafənd.

Dər hər çə z-e'tedal yarist,
Əncameş-e an besazqarist. (*farsca*)

⁴ Bebayəd xiştən-ra şəm gordən,
Be kar-e digəran del cəm gordən. (*farsca*)

⁵ Ço darəd xu-ye to mərdom-sereşti,
Həm inca-vo-həm anca dər beheşti. (*farsca*)

timsalini də veriyor: “dünyayı güldürdüyü içindir ki, günəş kəndisi də gülüyör”.¹ Sırf kəndi xəsis mənfəətlərinə baxıb, daima yeməyi və əylənməyi düşünən özgündərləri, Nizami, insan yerinə qoymuyor. “Eşşək kimi gözü daima yemdə olan insandan köpək daha şərəflidir” – deyir² və əlavə ediyor: “Çalış ki, xalqın işinə gəlsin (*işinə yaramaqla red.*): ta ki hizmətinlə dünyayı süsləmiş olasın”:

*Küş ta xəlq-ra be kar ayi,
Ta be xedmət cəhan beyarayi!*³

3

“İqbalnamə”nin sonlarında bir “Cənnət şəhər” tablosu (*səhnəsi*) vardır.

Qırğızların (*Xırxız – farsca yazılıb – red.*) yaşadığı bir sahədə⁴ Allah adamı məsum insanlar İskəndərə dağ ötəsindəki (*o biri tərəfin-də*) vəhşi Yəcuc-Məcuclardan şikayet ediyorlar. Bu ibtidai vəhşilər axınlar yapıyor, bu tərəfləri talan və yağıma ediyorlarmış. Məzəlumlar peyğəmbər deyə qarşıladıqları İskəndərdən bu zalimlara qarşı bir tədbir istiyorlar. İskəndər də dastanlarda məşhur dəmir səddi yapdırıyor. Vəhşilər bir daha bu tərəflərə keçməz oluyorlar.

Yəcuc-Məcuc bəlasını dəf etdikdən sonra, Yunanistana hərəkət edən İskəndər, yol üstündə əfsanəvi bir şəhərə rast gəliyor. Cənnət kimi şən, məmur (*abad*) və bolluq bir yer. Bir şəhər ki, nə daşdan divarları, nə də ağacla dəmirdən qapıları var... Bir neçə adamıyla bərabər şəhərə giren İskəndər gördüyü mənzərənin heyranıdır. Ağız-larına qədər dolu ikən, düikanların qapılarında kilid yox.

¹ Nə bini-aftab-e aseman-ra,
Əz an xəndəd ke xəndanəd cəhan-ra. (*farsca*)

² Səg bər an adəmi şərəf darəd,
Ke çə xər dide dər ələf darəd. (*farsca*)

³ (Farsçası, ərəb hərfləri ilə – red.)

⁴ Sekəndər ze Çin rə'y-e Xerxiz kərd,
Dər-e xab-ra təng-e dəhliz kərd. (*farsca*)

Gülər üzlü əhali İskəndəri və yanındakları hörmət və sevinclə qarşılıyorlar. Kəndisini bir saraya götürüyör, izaz (*sayğı*) və ikram (*ehtiram*) ediyorlar. Padşah gördüyü bu müamilədən (*münasibətdən*) həm məmnun, həm də heyrandır. Ev sahibinə soruyor:

– Bu güvən, bu qorxusuzluq nədir? Nədən kəndinizi qorumaq için heç bir tədbiriniz yox?!.. Qapılarınızda kilid, bağlarınızda bağban, sürülərinizdə çoban yox! Bu qeydsizliklə (*laqeydiliklə*) kəndini zi nasıl əmniyətdə (*təhlükəsizlik*) sanarsınız?!

“Ödalət şəhəri”nin böyükleri saha dua edərək böylə cavab veriyorlar:

– Bu yerlərdə gördüğün bizlər, əslində zəif, fəqət dindar adamlarız. Doğruya imrənir (*meyl edir*), əyridən iyrəniriz. Dünyanın qapısını əyriliyin üzünə qapamış və bu aləmdə səlaməti doğruluqda bulmuşuz. Heç bir zaman yalan söyləməyiz, tanrıının sevdiyini yapar, buyruğuna boyun əyər, kimsəyə zorbaliq etməz, acizlərin əlin-dən tutarız. Bizlərdən biri zərər görürsə, onu kəndi malimizə ortaq edəriz. Kimsənin kimsədən fəzlə malı da yox, hər kəs halına görə nemətdədir. Kəndimizi arkadaş sayar, başqasının dərdinə sevinməyiz. Hırsızdan (*oğrudson*) qorxumuz yox – nə şəhərdə polis, nə də köydə bəkçimiz (*nəzarətçimiz*) yoxdur. Başqalarından bir şey çalmayız, bizdən də kimsə bir şey çalmaz. Nə qapıda kilidimiz, nə də sürrübə çobanımız vardır. Evladlarımızı Allah böyüdürlər, heyvanlarınımız da qurddan, qaplandan o qorur. Toxumu toprağa atar, üst tərəfini tanrıya buraxırız. Biçim fəsli gəlmədikcə kimsə arpa bugday əkininə uğramaz. Kəndi-kəndinə bitən məhsuldan birə qarşı 700 alırız. Nə yaparsaq təvəkkülümüz Allahadır, qorxduğumuz da o, güvəndiyimiz də odur, başqasına siğınamayız. Bizlərdən birinə başqanlıq nəsib olursa, həpimiz ona fikirlərimizlə yardım edəriz. Kimsəyi kötü-lüyə çəkməz, fitnə yapmaz, qan tökməyiz. Biri-birimizin dərdiylə dərdlənir, biri-birimizin səadətinə seviniriz. Altuna, gümüşə qiymət verməyiz, bizlərdən heç bir kimsə bunlara ehtiyac göstərəməz. Heyvanlar bizdən qaçmazlar, çünkü biz onları incitməyiz. Ov bizim için bir əyləncə deyildir. Ovdan ancaq ehtiyacımız nisbətində faydalani-

rız. Nə öküz ilə eşşək kimi çox yeyir, nə də ağızımızı qaparız. Sıcaq olsun, soyuq olsun yemək sofrasından doymadan bir az öncə qalxarız. Bizlərdən kimsə yaşı keçmədik və vaxtı gəlmədikcə gənc ölməz. Ölülərimiz için kədərlənməyiz, çünki bunun faydasız olduğunu biliriz. Kimsənin arxasından üzünə qarşı söylənmiyəcək bir söz söyləməyiz. Casusluq nədir bilməyiz. Allahın işinə qarışmaz, “bu neçin böylə, o neçin öylə” – deyə sormayız. Bizim cəmiyətdə yalnız bizim əxlaqımızda olanlar yaşaya bilir. Adətdən dışarı çıxanlar, həmən içimizdən atılırlar!”

Nizami deyir ki – İskəndər bütün bunları duyunca heyrətindən olduğu yerdə dona qaldı. “Çünki bundan daha gözəl bir qissəyi (*hekayəti*) nə eşitmiş, nə də dastanlarda oxumuşdu”. Gördüyü bu “Cənnət şəhər”in ictimai quruluşu üzərində düşünən İskəndər kəndi-kəndinə:

“Bu xalqı əvvəlcə görmüş olaydım, dünyayı başdan-başa dolaşmağa qətiyən ehtiyac görməzdəm. Bir dağın köşəsinə çəkilir, Allaha ibadət edərdim. Ayinim (*adətim*) bu nizamın eyni olur, dinim də bu dindən başqa olamazdı – deyir.

“İskəndərnamə”nin 18.000 beyiti aşan və həqiqətlə əfsanəyi Nizamiyanə bir surətdə yoğuran, minbir türlü dastan, hekayə, masal (*məsəl*) və hikmətləri içində alan canlı səhifələri, şairin ən sona saxladığı bu “Cənnət şəhər” tablosu ilə tamamlanıyor.

İskəndər peyğəmbərin arayış bulduğu bu ideal sistem, həkim (*filosof*) Nizaminin, şübhəsiz, bizzat (*bilavasita*) gerçəkləşməsini özlədiyi (*arzuladığı*) ictimai nizamın ta kəndisidir.

* * *

Sovet müstəşriqlərindən (*şərqşünaslarından*) Bertelsi “İskəndərnamə”nin “Cənnət şəhər” haqqındaki fikrəsini (*hissəsini*) oxurkən “həyəcanlı bir qürur və öyünmə duyuşu” qaplıyor. “Çünki Nizami bu ideal sosyalizmi, quzeydə (*şimalda*) – SSRİ-nin bulunduğu bir yerdə yerləşdiriyor”muş...

Bir kərrə “Cənnət şəhər” pək də (*heç də*) SSRİ-nin bulunduğu bir yerdə deyildir. Çünkü Nizami İskəndərin bu şəhərdən ayrılaraq, Yunanıstan'a doğru aldığı yolun yönünü göstərmüşdür. Çizilən bu yönə görə İskəndər “qurudan-dənizdən keçmiş və bir çox yol aldıqdan sonra Kirmandan Kirmanşaha, oradan Babilə, Babildən də Şəhrizura” gəlmişdir. Bu qeyid və bu açıqlıq varken “Cənnət şəhər”in qızıl Moskva olduğunu iddia etmək coğrafiya bilgisinə aykırıdır!.. (*təhqirdir*). Şairin fantazisində canlanan bu ideal şəhərin yerini təyin etmək mütləqa lazımsa, onu (“*Xırxız*” – *bu söz farsca yazılıb – red.*) Qırğızla ilgili bir ölkədə aramalıdır. Hər ideal şeyi türklüyə bağlayan şair “ideal şəhərini” dəxi Türkistanda görmüşdür. Bilkassə, əski yunan qaynaqlarında da Türkistanda şəxsi mülkiyət bilməyən cəmiyyətlərdən bəhis vardır.

Hadi (*yaxşı*), coğrafiyayı buraxalım!.. Nizamidəki “Cənnət şəhər”lə sovet cənnətindəki şərtlərin biri-birinə bənzər tərəfləri varmıdır? – ona baxalım:

Nizaminin “Cənnət şəhər”i dindardır, sovet cənnəti isə dinsizdir. Birincisi Allah tanır, ötəkisi (*o birisi*) Allahı rədd edər. Birincidə yalan söylənməz, ikincidə isə yalan ən böyük propaqanda (*təbliğat*) silahıdır. Birincidə sevgi əsas, ikincidə isə nifrət hakimdir. Birincidə təsanüd (*həmrəylilik*) əsil ikən, ikincidə sınıf qovğası əsasdır. Birincidə heyvanlar belə əmniyətdə ikən, ikincidə insanlar belə daima ölüm qorxusu altındadır. Birincidə qan tökmək haram ikən, ikincidə qanlılıq əsasdır. Birinci xırsızlıq (*oğurluq*) nədir bilməz, ikincidə hakim olan xırsızlıqdır... Birincidə polis yox, ikinci ən qanlı polis rejimidir. Birinci casusluq bilməz, ikincidə hər kəs casusdur¹. Birinci silahsız və barışçıdır, ikinci başdan dırnağa qədər silahlıdır. Birinci fitnə nədir bilməz, ikinci bütün dünyayı tutuşduracaq bir fitnə yuvasıdır.

Sözün özü: Dini əxlaqa və ictimai təsanüdə dayanan “Nizami sosyalizmi” ilə dini rədd edən və siniflər qovğasını əsas tutan qanlı “rus sosyalizminin” biri-birinə bənzər heç bir tərəfi yoxdur!..

¹ Leninin “hər komunist casus olmaqla müvəzzəkdir (*borcludur*)” vəcizəsi (*hökmü*) mərufdur.

Nizaminin rusdan və rusluqdan bəhisi isə sərihdır (*aydındır*). O, kəndi öz yurdunu və onunla birlikdə bütün mədəniyət dünyasını, idealizə etdiyi qəhrəmanı İskəndərin əliylə, rus təhlükəsinə qarşı savundurmuş (*müdafiə etmiş*) və onu əsirlikdən qurtarmışdır. Eyni İskəndərə kəşf etdirdiyi “Cənnət şəhər”¹ i o, yenə eyni İskəndərin əliylə “yaxıb külə çevirdiyi bir yerdə”¹ nasıl təsəvvür edə bilirdi?.. Böylə bir imkansızlığı yalnız dünyanın bütün millətlərini təhəqqümü (*hakimiyəti*) altına alaraq, onlardakı mənəv-maddi bütün dəyərləri sömürmək istəyən qızıl bolşevizmin ideoloqları ancaq təsəvvür edə bilirlər. Nizaminin sağ duyusu deyil!..

Lütfünü gördüyü rejimə, bəlkə də məcburi bir lətifə olsun deyə, Bertelsin bir də zamanımızda yaşamış olsa idi, Nizami bizimlə (*yəni bolşeviklərlə*) bərabər olurdu!” – deyimi vardır.

Fəqət, bizə görə, sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya gələ bilirsə, Nizami ilə bolşeviklər dəxi o qədər bərabər ola bilirlər!..

¹ 232-ci səhifədə, 3-cü not.

VII

NİZAMİDƏ DÖVLƏT TƏLƏQQİSİ¹

*Dinində dövlətin zülüm haramdır,
Zalimlərə dövlət candan düşmandır.
Samanlığa eşşək düşdüysə nagah,
Deməm yaziq eşşək, samana eyvah!*

Nizami

Fərdi cəmiyyət için çalışmağa borclu görən Nizaminin dövləti təmsil edən hökmdarlarda təsəvvür etdiyi sorumluluğu da gözdən keçirmək gərək.

Yaradılışda ikilik qəbul etməyən həkim üçün, şüurlu insan cəmiyətində, əsil olan, ictimai ahəng ilə ədalətdir. Dövlət təmsil etdiyi cəmiyyəti biri-birini yeyən düşmən zümrələrin yırtıcılığına tərk etməmək görəvindədir. Onun ən böyük işi – varlığının hikməti – asayışı təmin etmək və ədaləti yaymaqdır.

Nizamiyə görə, dövlət anlamı ilə zülm anlamı bir araya gələməz. “Dövlət məzhəbində zülm haramdır. Zülm yapan adam dövlətlə dost olamaz”. Dövlətin başına keçmiş zalim padşahi şair “samanlığa girmiş eşşəyə” bənzədiyor və “eşşəyə deyil, samanlığa yaziq” – deyir.² İdeal dövlətdə tədbirli hökmdar bütün işləri işdən anlayan bilginlərə veriyor: İsləkəndər böylə yapmışdır. Bilgin yardımçılarının yardımıyla, dövlət, yaşlıların təcrübəliyilə gənclərin güclərini birləşdirərək yü-

¹ Görüşləri – red.

² Setəm dər məzhəb-e doulət rəva nist,
Ke doulət ba setəmkar aşena nist.
Xəri dər kahdan oftad naqah,
Nəquyəm pay bər xər, vay bər kah! (*farsca*)

rür. Bir dövlət rəisi, Nizamiyə görə, “sürüdən sorumlu bir çobandır”; hətta bundan daha sorumlu bir durumdadır. Qafa daşındakı beyin gövdənin bütün üzvlərini idarə etməkdə nə kimi bir durumda isə, dövlət rəisi də onun kimidir. “Əl, ayağın çalışmasından məmnun deyilsə, sorumlu başdır”.

Fərd dövlətə qarşı müəyyən vəzifələrlə mükəlləfdir (*borcludur*). Fəqət fərd, bir dövlətə sərf vəzifə daşımaqla mükəlləf deyil, bir taqım haqlara malikdir. Padşahlara xitab edən şair “heç bir fərd cəbbarlıq qürurla baxma, o da kəndisincə möhtəşəmdir!” – deyir.

Nuşirəvanın vəziri Büzürcmehr'in bayquş dilindən tərcümə etdiyi konuşmayı xatırlarsınız. Nizami hökmdarları eyni qüvvətlə zülm işləməkdən daima qorxutmaqdadır. “Padşahın əsil düşmanı zülm işləyən, ədalətsiz məmurlardır. Xalq zülm yapdırandan dönər”. Yunanlı həkimlər İskəndərə Daradan qorxmamasını tövsiyə ediyorlar, çünkü “kəndindən məmnun olmayan iç düşmanları bulunduğunu” biliyorlar. Nitəkim (*necə ki*), hərb əsasında İran şahına qarşı İskəndər bu iç düşmanınlardan faydalananmışdır.

Bir məmləkətin bayındırılığı şairə görə, hökmdarının eyi niyətliyə sıx surətdə bağlıdır: “Padşahın niyəti eyi olursa, çöllərdə gül-giyah yerinə mücevhər (*gül*) bitər. Niyəti kötü olan ağacın budağı quruyar. Eyi niyətli padşah ətrafına bolluq saçar: məmləkətdəki genişliklər ilə bolluqlar padşahın eyiliyindən bəhs edərlər!”¹.

Şair sasanılardan Hörmüzdün canı kimi sevdiyi oğlu Xosrova tətbiq etdiyi ədalətdən bəhs edərkən bundan əvvəlki bölümdə işarət etdiyimiz kimi, kəndisini tutamıyor. Həmən zamanındakı duruma keçərək, “yüz fəqirin qanı tökülrək, bir yolkəsənin yaxalanmağın-dan” şikayəti qoparıyor!.. Başqa bir əsərində də “ədalət bu dövrdə aradan qalxdı, Simurqun (*əfsanəvi bir quş*) qanadlarına qondu, bu göy qübbədə həya, bu asılı topraqda namus qalmadı. Qalx ey Niza-

¹ Fərəxiha-vo-nikiha-ye ətraf,
Ze ədl-e padşah-e xod zənəd laf.
Ze çeşm-e padşah oftade rahi,
Ke bəd rə'yı konəd ba padşahi. (*farsca*)

mi! Fəzləsiylə (*artığı ilə*) göz yaşı tök, qana dönmüş bu qəlb için qan aqla! – deyir.¹

Dövlətin ədalət yaymaq vəzifəsində bir müəssəsə olduğu fikri-ni təlqin etmək üçün sənətkar, “Həft peykər” kimi incə düşünülmüş qoca (*möhtəşəm*) bir mənzumə yazmışdır. Bu gözəl hekayə ilə şairin yürütmək istədiyi fikir aşikardır: bir padşah və ya bir dövlət rəisi sadəcə süründən sorumlu bir çoban deyil, bundan daha fəzlə, sürünen səlamətindən sorumlu bir köpəkdir. Bu vəzifəsini unudaraq keyfə dalan və idarəyi zalimlərə buraxan hökmədarlarla, hekayədəki “dişi qurdla çiftləşən köpək” arasında heç bir fərq yoxdur. Çöldə rastlaşdı-ğı çobanın vəzifəsində gövşəklik (*səhlənkarlıq*) etmiş köpəyi cəza-landırmaqda olduğunu görərək, gözü bu həqiqətə açılan Bəhrama şair həmən “həftənin yeddi gecəsini kəndilərinə verdiyi yeddi iqlim gözəllərini tərk etdirərək, “ədalət gözəli”nin (“peykər-e ədl” – *bu söz farsca yazılib – red.*) quçağına atdırıyor”.²

Bəhram Gur tipini təsvirə başlarkən belə, şair Bəhramın ədaləti qorumaq niyətiylə mücadiləyə atıldığı qeyd ediyor və onun ağızına hökmərlilik varlığının əsl hikmətini ifadə edən bu beyiti veriyor:

*Fərz olan bizlərə budur biliriz:
Zülümə zülm, ədlə ədl edərız.*³

Şairin bütün yüksək dəyərlər için məcaz olaraq “Türk” sözünü qullanmayı sevdiyini biliyoruz. “Məhxənəl-əsrar”ında zülm görmüş ixtiyar bir qadının ağızıyla, Böyük Səlcuqlulardan Sultan Səncərə

¹ Dad dər in dour bər əndaxteəst,
Dər pər-e simorğ vətən saxteəst.
Şərm dər in tarom-e əzrəq nəmand,
Ab dər in xak-e moəlləq nəmand.
Xiz Nizami, ze həd əfzun gery,
Bər del-e xunab şode xun gery. (*farsca*)

² Bax: s.157.

³ Ançə ma-ra fərize oftad-əst,
Zolm-ra zolm, dad-ra dad-əst. (*farsca – red.*)

yapılan xitab da diqqətə dəyər. Nizamiyə görə, dövlət əsasən adil olmalıdır. Türk dövləti isə bilməsə adil olacaq. Bunun için də ixtiyar qadın ağızıyla Səncərə xitab surətiylə, “madam ki, adil deyilsən, demək türk deyilsən!” – deyir.¹

Nizami incələməkdə olduğumuz bu fikirlərini yalnız nəzəri olaraq deyil, kəndisiylə çağdaş bulunan hökmədlərlə qarşı felən dəxi, cəsarətlə müdafiə etmişdir. “Leyli və Məcnun” mənzuməsinin “Xatimə”sində şairin Şirvanşah Axsitan Mənuçehrə yazdığı mədhiyə mutat (*adət edilmiş*) qəsidələrin üstündə bir əsərdir. Nizami Şirvanşaha yunan filosoflarının adından sevdiyi qəhrəmanı İskəndər için yazdığı “Xirədnamə”lər üslubunda öyüdlər verməkdədir.

Zühdi (*dini*), əxlaqi, mülki və siyasi mahiyətdə olan bu öyüdlər son dərəcədə enteresan nöqtələri içində almaqdadır.

Kəndisinə “nüsərti ilahi öyüdçüsü” deyən şair, mənəvi səlahiyət və etibarına güvənən bir adam ədasiyla, əsrinin padşahına “dünya heç bir padşaha qalmamış, sənə də qalmıယacaq” – deyir;² və “cahan-da baqi (*əbədi*) qala bilmək üçün, cahana faydalı ol!” tövsiyəsində bulunuyor.

Sonra şair padşahı ayıq olmaya dəvət ediyor və dövlətin eyiliyi üçün heç bir çətinliyi yenməkdən çəkinməməyi tövsiyə ediyor. “Dövlət işlərində, dövlətin etibarına qıl (*tiük*) qədər olsun uymayan şeylərə yer vermə!” – deyir.

Nizami padşahı düşmənlərə qarşı tətik (*sayıq*) davranışına dəvət ediyor: “mazərət gətirən (*üzr istəyən*) düşmənə inanma, qapından qov!” – deyir.

Nizamiyə görə, iqtidar ilə təmkin biri-birini tamamlayan şeylərdir: “Qahir (*güclü*) ol, fəqət təmkinini buraxma!”³

¹ Bax: s.127.

² Bu, Cuma səlamlıqları əsnasında came imamlarının, Osmanlı sultanlarını qarşılıyaraq, “padşahım, qürurlanma, səndən böyük Allah var” demələrini andırıyor.

³ Qaher şo -vo-bordbar mibaş,

Mey mixor-o-huşyar mibaş. (*farsca*)

Güclü ol, amma təmkinli ol,

Mey iç, amma ayıq ol! (*tərcüməsi*)

Dövlət idarəsində şair müşavirəyə tərəfdardır: padşaha “rəy və fikir sahibi olduğun məlumsa da, başqalarının rəylərini dəxi ihməl (*biganə*) etmə!” – deyir.¹

Nizami məmduhunu ikiüzlü yaxınlardan (*müqərrəblər*) çəkindirir və vədə sədaqət göstərməsini, bilməsə tövsiyə ediyor: “Ədalət arayanların cavablarını ancaq doğru sözlü adamlar vasitəsiylə gəndər. Sözünü tut ki, hər kəs sana güvənsin!”²

Sınanılmamışlara üz verilməməsinin şair bir qayda olaraq konulmasını (*çevirməyi*) padşaha tövsiyə ediyor: “kimsəyə sinamadan üz vermə, qəlbində yeri olmayanlara güvənmə!”

Düşmanı kiçik görməmək, düşmənlərə qarşı amansız, dostlara qarşı da vəfali olmaq dövlət adamlarının bilməsə, diqqət edəcəkləri bir fəzilətdir: “Vuracağını kökündən vur, tutacağını da düşürmə!”³

Çağdaşı bir padşaha öyündə qoyduğu bu fikirlərində Nizami ideal bir dövlət rəisi için zəruri gördüyü əsas vəsfləri (*vəzifələri*) bəlirtməkdədir (*bildirmək*): bu, eyni zamanda, onun dövlət haqqındakı tələqqisini (*görüşlərini*) göstərir.

¹ Rəy-e to əgər çə həst hoşyar,
Rəy degəran ze dəst məqozar. (*farsca*)

² Dər qoul çenan kon ostovari,
K-imən şəvəd əz-to zinhari. (*farsca*)
Sözündə elə möhkəm ol ki,
Kömək istəyən sənə güvənsin! (*tərcüməsi*)

³ An-ra ke zəni ze bix bər kən,
V-an-ra ke to bər keşi məyəfkən. (*farsca*)

VIII

İDEAL HÖKMDAR İSKƏNDƏR VƏ MÖCÜZƏSİ

*Allahdan İskəndərə vəhy:
Bilərsən cahanda bütün dilləri,
Konuşar səninlə cahan elləri.
Bu ellərdə qullanmadan tərcüman,
Sənin rumcanı hər kəs anlar əyan.*

Nizami

1

Nizami tələqqisinə uyan dövlət idarəsini gerçəkləşdirən ideal hökmdar – İskəndərdir. İskəndərin şəxsində Nizami, biliyə, hikmətə, sənətə və fikrə bağlı aydın bir hökmdar görməkdədir. Filosoflar, alimlər və ədiblər tərəfindən əhatə olunmuş bu hökmdarın kəndisi dəxi xarakter (*səciyyə*), cəsarət və qəhrəmanlılığıyla bərabər, bilginliyi, həkimliyi və tədbirciliyiylə tanınır. Kəndisinə naiblik (*müavinlik*) edən vəziri Yunanıstanın ən məşhur filosofu – Ərəstudur (*Aristotel*). Sarayında Yunanıstanın tanınmış bütün həkim (*filosof*) və bilginlərindən meydana gəlmiş Şurayı Dövlət biçimində (*tipli*) yüksək bir müəssisə (*məclis*) vardır. Dövlət işlərinə aid ən təməlli məsələlərdə imperator bu məclislə müşavirələr yapmaqdadır.

İskəndərin elm, fənn və ədəbiyat adamlarına qarşı böyük bir təvəccöhü (*yaxınlığı*) vardır; kəndiləriylə, elmlə fəlsəfənin daima məşğul olduqları böyük məsələlər üzərinə enteresan dərtışmalar yapıyor. Bu qəbildən olmaq üzrə, İskəndər tərəfindən meydana atılıb ta, zamanın tanınmış bütün həkimləri tərəfindən münaqişə (*müzakirə*) edilən “təqvini aləm” (*aləmin yaradılışı*) haqqındaki türlü görüş və okulların (*məktəblərin*) xülasəsi “İskəndərnamə”nin enteresan bir qismini

təşkil etməkdədir.¹ Bundan başqa, eyni kitabda İskəndərin hindli bir filosofla yaptığı konuşma da, yunan okulu ilə hind okulu arasındaki görüş və düşünüş ayrılığını göstərmək baxımından diqqətə dəyərdir.

İskəndər sənətkarlar arasındaki müsabiqələrdən dəxi xoşlanmaqdadır. Rum və İran rəssamları ilə Çin rəssamı arasında keçən müsabiqə səhnəsi, şair tərəfindən, pək canlı surətdə təsvir edilmişdir. Bu müsabiqələr imperatorun kəndi hüzurunda yapılmışdır.

İskəndər yabançı məmləkətlərdə, bilməsə (*xüsusən*) İranda bulduğu faydalı elm əsərlərini yunancaya tərcümə etdirmişdir. Bu və başqa surətlərlə Yunanistan bilginliyini artırın İskəndər, elm sahəsində yeni kəşflər dəxi əldə etmişdir. Dünyanın qaba-taslaq (*iimumi, yiğcam*) ilk xəritəsini yapdırın odur.

İskəndər mükəmməl bir təşkilatçıdır. Yeni nizam üzrə, mükəmməl bir ordu qurmuş və bu orduyu özəl bir üsul ilə təlim və yeni silahlarla təchiz etmişdir. Bu orduyu bizzat kəndisi idarə etmişdir. O, əmsalsız (*misilsiz*) bir komandandır. Bu ordu, Qafqasya bəhsində görüldüyü kimi, İskəndəri tanımış bütün millətlərdən qurulmuş mütəfiq bir ordu şəklindədir.

Nizamiyə görə, İskəndər için, ordu da, hərb də məqsəd deyil, sadəcə bir vasitədir. Hərb için hərb prinsipini o, kökündən rədd edər. Şairə görə, İskəndər saldırma (*fitnəkarlıq*) qəsdiylə heç bir hərb yapmamışdır. Daraya qarşı yapmış olduğu sırf savunma (*müdafia*) hərbindən başqa, onun, qanlılığıyla ayrılan iki önemli savaşı olmuşdur. Bunlardan biri misirlilərin ricası üzərinə zəngibarlı saldırqlanlara (*basqınçılara*), o biri də, qafqasyalıların ricasıyla soyğunçu ruslara qarşı yapılmışdır. Digər bütün səfərləri isə İskəndər tədbir və ələladə (*fövqəladə*) əskəri nümayişlərlə nəticələndirmiş, qan tökmədən istədiklərinə ərmişdir (*çatmışdır*).

Nizami İskəndər diplomasisinin dəxi təməllərini anlatmaqdadır. Bu diplomasinin ana xətti getdiyi məmləkətlərdə kəndinə bağladığı millətlərin qəlblərini qazanmaqdır. Hətta hər hərbin sonunda müzəffər İskəndər düşmən igidlərinin dəxi könüllərini alıbor, kəndilərinə lütfərdə bulunuyor. Sistemini qəbul edən məmləkələri kəndinə

¹ “İqbalmə” deyilən ikinci kitab.

candan bağlıyacaq və düşmanlığı unutduracaq çarə və tədbirlərə baş vuruyor. Çünkü “millətlərin daima qüvvətə boyun əymiyəcəklərini” biliyor. Millətlərin məmləkətlərini üstün qüvvətlə tutmaq mümkündür, fəqət qəlbləri qazanılmamış millətlərin sədaqətləri zorla qazanılamaz.

Daranın fəlakəti üzərinə İskəndərin İranə tətbiq etmiş olduğu rejimin bu baxımdan diqqətə dəyər tərəfləri vardır. İskəndər Kəyan padşahının iç düşmanlarıyla gizlicə təmasa gəlmış, kəndilərinə yapacaqları hizmətə qarşılıq olmaq üzrə maddi böyük hədiyələr verəcəyini vəd etmişdir. Daranın qərargahına mənsub olan sui-qəsdçilər savaşın böhranlı bir çağında kəndi komandanları bulunan şahı xəncərləmiş və bu surətlə səfərin İskəndər lehinə bitməsini qolaylaşdırılmışlardır. Bu zəfər üzərinə İskəndər bütün İran böyüklərini toplamış, kəndiləriylə əhdi-misaq (*əhdi-peyman*) yapmış, şahzadələri məmləkətin birər (*müxtəlif*) qisminə “şah” deyə təyin etmiş, kəndisi isə Daranın qızı Rövşənəklə evlənərək “şahənşah” ünvaniyla İran taxtına çıxmışdır.

Bu törən əsnasında İskəndərin Daraya qarşı kəndiləriylə gizli tərtiblərə (*sövdələşmələrə*) girmiş olduğu xain İran sərkərdələrinə yaptığı müamilə (*tədbir*) çox mənalıdır: İskəndər bütün İran əmirlərinin hüzurunda Darayı öldürən iki sərkərdəyi görtürdiriyor. Əvvəlcə kəndilərinə vəd etmiş olduğu altunları tamamıyla ödəyər – sözünü tutmuş oluyor. Sonra isə ikisinin də kəndi padşah və komandanlarına qarşı göstərdikləri dönüklük üçün edamlarını əmr ediyor və bu əmri həmən yerinə görtürdürüyür: “ta ki, kimsə kəndi əmirinə ihanət (*xəyanət*) həvəsinə düşməsin!”

İrəndək yerli və milli bütün adət və müəssisələrə hörmət edən İskəndər, sadəcə atəşpərəstliyə aid bütün məbəd və müəssisələri xarab edərək, təkallahlılıq dinini yerləşdirmiştir.

Nizaminin düşünüş tərzi için bu istisnanın təbii və tipik olduğuna yuxarıda işarət edilmişdir.

Ərəstunun İran səfərində İskəndərdən ayrılib Ruma dönərkən, kəndi hökmdarına verdiyi öyüdlər arasında “İskəndər siyasəti”nin xarakterini göstərəcək bəzi önəmli nöqtələr (*cəhətlər*) da vardır:



İskəndər filosoflar arasında

Filosof vəzir kəndi padşahına getdiyi məmləkətlərdə “Siyavuş qanı”na bənzər, kin doğuracaq qanlılıqdan sakınmasını (*çəkinməsi-ni*) tövsiyə etməkdədir.¹

“Kiçilməmək için kimsəyi kiçiltməməyi tövsiyə edən vəzir iranlıların günün birində Daranın intiqamını almaq için ayaqlanmalarının (*ayağa qalxmaq*) mümkün olduğunu unutmamayı padşaha xatırladı. Bunun için bu məmləkəti yerli prinslər arasında bölməyi, kəndilərindən yalnız İskəndərin ümumi otoritesinin (*ümumi nüfuzunun*) tanınmasını istəməklə yetinməyi tövsiyə ediyor, çünkü bu surətlə “kəndi mülklərinin qayğı və gailəsiylə (*problemlərilə*) məşğul olur da, bu prinslər rumları düşünməyə vəqit bulamazlar”.²

Eyni zamanda yunanlı vəzir, İran topraqlarında rumlu rəislərin təyin olunmalarına da müxalifdir, çünkü “bu surətlə, əhalidəki məmənuniyətsizlik ilə müxalifətin, doğrudan-doğruya rumlular üzərinə çevrilmək qorxusu vardır!”

Ələlümüm (*ümumiyyətlə*), filosof vəzir İskəndərin yabançı ellərdə fəzlə durmayıb, çar-çabuq (*tezliklə*) kəndi yurduna dönməsi üçün israr ediyor. Çünkü “bir adamın bütün dünyayı tutması və onu kəndi malı sanması gərəkməz, zira dünya bir çox mülkdən ibarətdir ki, hər biri birər sahibin payıdır. Tanrıının ayırdığı bölümə kəndini sevdiren bir sahib orasının kəndi adına sicillənmiş (*yazılmış*) olduğuna əmin ola bilir”.³

¹ Siyavuş İran padşahı Keyxosrovun turanlı prinsesdən doğulmuş oğludur. Babasından gördüyü haqsız müamilə üzərinə o, Turana siğınmış və burada Əfrasiyabin qızı Firəngis ilə evlənmişdir. Bir rəvayətlə indiki Maku tərəfində kəndisinə ayrılan məmləkətə gözəl və məmər bir idarə qurmuş ikən, intriqaların tərəfindən İranla gizli münasibətdə bulunmaqla töhmətləndirilən Siyavuş, qayınatısı Əfrasiyab tərəfindən qətl edilmişdir. İran ilə Turan arasındaki tarixi savaşlar bu günahsız adamın tökülen məsum qanı üzərinə doğan kin ilə yapılmışdır. “Siyavuş qanı tökmək” – haqsız yerə qan tökmək deməkdir. “Şahnamə”də bu hekayəyə önəmli yer ayrılmışdır (Bax: M.Ə.Rəsulzadə. “Əsrimizin Siyavuşu”. İstanbul. 1922)*

* (Qeyd: bu texniki səhvdir. Kitab 1923-cü ildə nəşr edilib – red.)

² Ze məşguli-ye molk-e xod hər kəsi,

Nadarəd suy-e ma fəraigət bəsi. (*farsca*)

³ Nəşayəd be yek tən cəhan daştən,

Həm aləm an-e xod enqaştən.

Cəhan qesmət-e molk darəd bəsi,

Ərəstu İskəndəri yalnız Yunanistanın sahibi olmağa təşviq ediyor. Başqa millətlər üzərində isə Yunanistanın mənəvi nüfuzunu təmin etmək yetişir. Fəzləsi reaksiyon doğurur ki, bu da ana vətənin fəlakətinə səbəb olur.

2

Ərəstunun bəhs etdiyi “mənəvi nüfuz”, Nizaminin mistik tələqqi-sinə görə, dindir: təkallahlılıq dini. Bütün otoritələr (*şəxsiyyətlər*) bu fikrə hizmət etməkdədir. Bu həqiqətə hizmət etməyən hər hanki bir dövlət zalimdir. Tək Allah, tək din və tək həqiqətə bağlı olmayan bir iqtidar dünya hakimiyətinə əreməz (*nail ola bilməz*).

Nüfuz və otoritəsini bütün dünyaya yaya bilmiş bulunan İskəndər, Nizaminin nəzərində, yalnız bir əskər, bir siyasi və hökmədar olaraq qalamazdı. Bunun içindir ki, Nizamiyə görə, İskəndərə peyğəmbərlik verilmişdir. Allah tərəfindən bir səs kəndisinə: “ey İskəndər, sənə peyğəmbərlik verildi, bütün dünyayı Allah yoluna çağıracaq, insanlara təkallahlıq hidayətini göstərəcəksin!” – demişdir. Allahın bu vəhiyi qarşısında titrəyən İskəndər:

– Mənmi peyğəmbər, hanı mənim möcizəm? – deyə sormuş və tərəddüd göstərmmişdir. O zaman ilahi səs İskəndərə:

– Möcizən bu, *bütün millətlərin dilini tərcüməmansız anlıyacaqsın, millətlər də sənin rumcanı, eyni şəkildə, vasıtəsiz anlıyacaqlardır!*

Bu böyük möcizəyi edinən (*qadir olan*) İskəndər, dünyayı yeni başdan dolaşmış, gəzdiyi məmləkətlərdə, bu dəfə də hidayətçi (*yol göstərən*) bir peyğəmbər sıfətiylə təkallahlıq dinini yapmışdır.

Milli vicdanın tərcümanı dil deyilmidir? Öylə ya!..

Şair demək istiyor ki, *millətlərarası nizamancaq milli haqların tanınmasıyla kökləşə bilir! (yarana bilir)*.

İnsanlığın susadığı təkdünya barışının bundan daha yüksək formulunu kim vermişdir?!..

Və-z-an həst hər qesməti bər kəsi.
Çoqesm-e xoda-ra koni ram-e xiş,
Bar an qesmət ofstade dan nam-e xiş. (*farsca*)

SON SÖZ

“Azərbaycan Şairi Nizami” haqqında tasarladığımız (*nəzərdə tutduğumuz*) plan sona ərdi. Fəqət Nizamiyi tamamıylə anlada biliyikmi? – Zənn etməm!

Böyük və dahi şair Nizami təbiətin bir fenomenidir. Təbiətin böyüklük, gözəllik, çeşidlilik və sevimliliyi nə qədər tamamıylə qaralanılamazsa, təbiət qədər böyük və onun qədər qüdrətli Nizami yaradıcılığını da tamamıylə qavramaq mümkün deyildir. Təbiətin, bir bütün halında, qavrana bilməsi bir yana, qavrana bilən qismini belə haqqıylə hekayə və ya tərsim (*rəsm*) edə bilmək hər insanın işi deyildir. Nə qədər gözəl qələm, nə qədər sehrli firça, nə qədər möcizəli kəski (*ucu iti alət*) olursa-olsun, təbitdəki bütün dəyərləri ifadədən yenə acizdir. Təbiətin bir fenomeni olan şeirlə hikmət Nizamisini anlayıb anlatmaq o qəbildəndir.

Təbiəti hər kəs kəndi təbiətindəki özəllik və zəka nisbətində qavarar. Bunun için də eyni təbiət türlü şəxslərdə türlü inikaslar yapar. Böyük eşq məsələlərinin türlü yazarlar tərəfindən türlü şəkillərdə yazılışı, böyük sənət konularının türlü rəssamlarca türlü okullar metodiyılə işlənməsi, böyük sosyal davaların türlü filosoflar tərəfindən başqa-başqa şəkillərdə çözülməsi, heykəltəraşlıqdakı türlü gələnəklərlə musiqidəki çeşidli sənətlər həp (*bütünlükdə*) bu davayı (*müddəəni*) isbat edər.

Bizim anladığımıza görə, Nizami təbiətin müəzzzəm (*nəhəng*) bir parçasıdır. Təbiətə hər baxışımızda nasıl əvvəlcə görmədiyimiz bir yenilik görürsək, Nizamiyi hər oxuduğumuzda dəxi onda yeni bir özəllik, yeni bir gözəllik buluruz. Nizaminin gəlişimi də tipki (*eynilə*) təbiətin gəlişiminə bənzər. Bir gül nasıl tumurcuq halından keçərək qonçalaşır və sonra getdikcə devir-devir qabığından sıyrılır, hər gün bir az daha rəng və ətir alaraq, ən sonda, bütün ehtişamı ilə açar və olğunlaşırsa, Nizaminin yaradıcılığı da tipki bir gülün təbii

gəlisməsi kimi, tumurcuqlanmış, yapraqlanmış, çiçəklənmiş, açılmış və olmuşdur. “Məxzənül-əsrar”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” və nəhayət “İskəndərnamə” şairi yaşıının irəliləyən türlü devirləri və hər devirdəki yaşıının təbiii meyli və istəkləriylə six bir münasibətdədir. Şair heç bir zaman kəndini zorlamamışdır, işlədiyi konularla yaşadığı bədii və fikri həyat arasında tam bir münasibət vardır. O, təbiət kimi təbiidir.

Nizami, sənətiylə fikri arasında təzada düşməyən müstəsna bir şəxsiyyətdir. Onun, sənət baxımından, olağanüstü (*fövqəladə*) qüdrəti, eyni dəyərdə və qüdrətdə bulunan fikirləriylə məsud bir ahəng içindədir.

Nizaminin ən kəsin sıfəti həyatsevərlik və eşqdır. Eşqi onun qədər qüvvət və sənətlə yazan ikinci bir şair yoxdur. Onun coşqun təbinə bu konu (*mövzu*) qədər uyan başqa heç bir konu olmamışdır. Eşsiz (*misilsiz*) əsərlərində təsvir etdiyi eşq və həyat tablolarının, böyük-lük və gözəllik baxımından, cahan ədəbiyatındaki bənzərləri arasında müstəsna yerləri vardır. Nizami tablolarının təsiri, zamanla azal-mayan bir dəyərdədir.

Şairdəki bu coşqun qüvvəti çağdaş bir təsbihlə anlatmaq istərsək, Nizamidəki dinamizmi atom enerjisiylə qarşılaşdırıa biliriz, bu fərqlə ki, bu gün müəyyən qəlibə qoyulub istənilən yönətimdə qullanılamadığından (*tətbiq edilməyindən*) sadəcə dağıtməq və yuxmağa yarıyan atoma müqabil, Nizami kəndisindəki dinamizmə yapıcı (*qu-rucu*) bir yönətim verə bilməş, onu kəndisində mövcud zühd (*özünü ibadətə vermə*), təqva və idealistik qüvvətiylə müəyyən bir qəlibə sala bilməşdir.

Bir yandan təbiət qədər daşqın və sonsuz yaşama arzusu, o biri yandan da bu arzuyu iyimsər (*nikbin*) ideolojisində uyar bir yönə qoya bilən yüksək iman ilə iradə – iştə (*məhz*) bu iki ünsür Nizaminin olağanüstü (*fövqəladə*) sənətkarlığını doğurmuş və bizə təbiət qədər böyük və onun qədər qavranılmaz bir aləm bağışlamışdır.

Nizami bildiyimiz fəxriyəsində sənətinin qiyamətə qədər yaşayacağını söylər. Bu iddia klassik Doğu ədəbiyatının klassik şəkilləri üçün mübaliğəli görünə də, Nizaminin tabloları üçün mübaliğəsiz doğrudur. Hələ şəkildən əvvəl mənə güdən Nizamilik için ki, bütün

eyimsərliyiylə (*nikbinliyi ilə*) “İskəndər ayinəsində” kimi, İskəndər tablosunda eks etmişdir və hökmünü zərrə qədər qeyb etməmişdir.

Nizami şairanə buluşlarla (*detallarla*) təsvir və peyğəmbəranə duyuşlarla təsəvvür etdiyi ideal dünyanın əsaslı cizgilərini “İskəndər-namə”sində vermiş və ideal hökmdar tipini də İskəndərin simasında göstərmış, böyük bir tablo yaratmışdır:

İSKƏNDƏR TABLOSU!..

Bu, Nizaminin qüdrətli əliylə işlənmiş möhtəşəm bir əsərdir. Bu əsərdə o, sənətkarlığının əsil qayəsi olan siyasi və sosyal fikirlərinə bir yekun vurmuşdur.

Əski bir keçmişə aid təsvir olunan bu tablo, şübhəsiz, şairin kəndi çağından uzaq bir gələcək üçün olsa da, təsəvvür etmiş olduğu dünya quruluşu haqqındaki idealını eks etdirmişdir.

Şairin böyüklüyü qədər geniş və hüdud bilməyən fantazisi sayəsində, canlandıqca canlanan bu ideal, iztirablar içinde boğulan çağdaş insanlığın daima arayıb, bir türlü bulamadığı idealin bir eşi deyilmidir?!..

Sosyal ədalət, siyasi istiqrar (*stabillik*) və ahəngə susamış çağdaş insanlığın vicdanını yaxan qorxunc aktualitə (*reallıq*) ilə ümidilarını oxşayan yüksək fikirləri, XII yüzilin bu altun qələm şairi nə aktual bir əda ilə, nə canlı və nə parlaq təsvir etmişdir – deyilmi?!

İnsanlığın dəyərini, kədində xas yüksək bir üslubla anladan şair, kainata hökm edəbilən *Olğun Adam* (*kamil insan*) haqqındaki görüşü ilə, təbiəti qullanmaqdə möcizələr göstərən çağdaş insan tipi ilə qüvvətli şəxsiyət idealına tərcüman olmamışdır?!..

Fərdi səadəti milli və növi səlamətdə (*bəşəri xoşbəxtlikdə*) və bir parçası olduğumuz cəmiyyətə faydalı olmaqdə arayan hakim (*filosof*), ən modern sosyologianın ərdiyi nəticəyə daha o zaman varmamışdır?!..

“Cənnət şəhər” misalında (*timsalında*) gördüyüümüz kimi, Nizaminin maddiyata deyil, mənəviyata, nifrətə deyil, sevgiyə dayandırıldığı ictimai nizam sosyal ədalətə susamış bu günü insanlığın aradığı ideal nizam deyilmidir?!..

Dövlətin ictimai təsanüd (*həmrəylik*) qurmaya borclu, bilgi və sevgi ilə idarə olunması lazım bir ədalət müəssisəsi (*orqani*) olduğunu düşünən Nizami, çağdaşlarımızın özlədikləri (*can atdıqları*) təzadsız və sinif qovğaları bilməyən, təhəqqüm və istismara yol verməyən təsanüdçü bir dövlət idealının mübəşşirliyini (*müjdəçiliyini*) yapmamışdır!?

Nəhayət, millətlər arasındaki münasibətləri hanki yüksək idealist Nizamidən daha eyi bir şəkildə təsəvvür edə bilmışdır?

Bu təsəvvürə görə:

Millətlərə cəbir və təhəqqümlə deyil, mənəvi bir otoritə (nüfuz) ilə yanaşmaq və qəlblərinin biricik (yeganə) tərcümanı olan dillərini, vasıtəsiz olaraq, anlamaq gərəkdir!

* * *

Dünya ölçüsündəki yaradıcılığıylə cahan ədəbiyatına ölməz şeir tablolariylə eşq, bağlılıq, namus, iman və fədakarlıq tipləri verən, fəlsəfi yüksək düşüncə və siyasi kəskin görüşləriylə də insanlığın ən səmimi duyğuları və ən əziz ideallarınə tərcüman olan bu ilahi sənətkar dünya mədəniyətinin dahi öndəridir.

Ağilları şaşır丹 bu başarısını Nizami, qəlbinin bütün telləriylə bağlı bulunduğu öz yurduna və onun kültür gələnəklərinə borcludur. O, elinin, soyunun və içində yetişdiyi kültür mühitinin öz evladıdır. “Yunanlılar dünyaya Homeri, iranlılar Firdovsini, italyalılar Vergiliyi vermişlərsə, biz də Nizamini vermişiz” – deyə öyünən Azərilər haqlıdır.

Əvət, mədəniyət tarixində kəndinə çox şərəfli yer qazandıran bu eşsiz evladına Azərbaycan bütün varlığıylə minnətdardır. Bunun ki-mi, əsərlərində bunca ideallaşdırılan türklük də, şübhəsiz, türk Nizaminin böyük adıyla öyünür, onun yüksək ruhunu rəhmət və şükranla anar!..

*11 ekim (oktyabr), 1941.
Bükreş (Buxarest)*

ƏKLƏMƏLƏR

1

N İ Z A M İ

Mənzum bir xülasə

Yüksəlmiş Gəncənin anınlə nami,
Fəxrimizdir bizim böyük Nizami.

O, yaşamış Eldənizin çağında,
Seyr eyləmiş Şirvanşahın bağında.

“Məxzən”ini Ərzincana göndərmiş,
Mənkückəkdən ona hədiyyə gəlmış.¹

“Xosrov-Şirin” verilmişdir Arslana²,
Həmdaniyan qarşılıq olmuş buna.

Axsitanın arzusunu dinləmiş,
“Leyli-Məcnun” eşqini nəzm eyləmiş.

“Yeddi gözəl” masallarını yazmışdır,
Körp-Arslanın namına bağlamışdır.

İskəndərə böyük kitab bağlamış,³
Eldənizli Əbu Bəkrə adlamış.

O, yaşamış baba yurdu Gəncədə,
Toplu onun beş əsəri “Xəmsə”də.

¹ Fəxrəddin Bəhramşah – Mənkückək.

² Atabəy Qızıl Arslan.

³ “İskəndərnamə”.

Zamanında hakim olan adətcə,
Əsərlərini o, yazmışdır əcəmçə.

Gözəl farsca yazmaqda o, mahirdir,
Firdovsi ölçüsündə bir şairdir.

Böylə ikən o, fars deyil hissində,
Sezmək bunu çətin deyil şeirində.

Farsçılıqdan o, qətiyyən uzaqdır,
Firdovsinin ruhu ondan iraqdır.

Firdovsi də ərəblərə çatılmış,
Peyğəmbərin məktubu yırtılmış.¹

Key taxtına ərəb göz qoyduğundan,
Deyilmiş, ruh sana, ey çərx-i dövran.

Nizami də eyni şeydən bəhs etmiş,²
İranının füzulluguña küfr etmiş.

Yırtlığıçın məktubunu Məhəmmədin,
Adını quduz qoymuşdur o, Pərvizin.

Birinci, fars – iranlığı öymüşdür,
İkinci, türk – islamlığı güdmüşdür.

Firdovsicə iranlıdır İskəndər,
Nizamisə, Filippin oğludur – der.

“Damarında axmasa İran qanı,
Makdonyalı yenəməzdi İrani!”

¹ Bax: s.173.

² Bax: s.173.

Firdovsinin bu irqçılık hökmündən,
Göz çevirir Nizami, ta kökündən.

“İskəndərə qazandıran deyil qan,
Zəfər vermiş ona ağıl və iman!”

Farsçılığın ənənəsi zərdüştlük,
Nizamidə görməmiş xoşgörənlilik.

Təktanrılıq ruhunda, müslüməndir,
Zərdüştlüyün ikiçiliyinə düşmandır.

Təəssübü farsçılığın onda yoxdur,
Türkə qarşı duyuğu sevgi çoxdur.

Əcəməcə yazmışsa da gər, o, turkdür.
“Xəmsə”sində türkün rolü böyükdür.

Türklük deyir, o, gözəllik anlıyor,
Həm eyilik, həm özəllik anlıyor.

Dünyadakı gözəllərdən bəhs edər,
Bunları həp o, “türk” deyə vəsf edər.

Onunca türk göyçək, gözü gözəldir,
Sözü doğru, dili dadlı şəkərdir.

Türk dediyin adam aytək gülümsər,
Bu gülüşü qısqanırmış həp şəkər.¹

Türklük demək doğruluqdur hər zaman,
Doğruluğun diyarıdır Türkistan.²

¹ Bax: s.179.

² Bax: s.184.

Türkçə demək həqiqətin bir dili,
“Türkçəsini” anlamayan “həbəşli”.¹

Türk əskərdir, bir şefdir, qəhrəmandır,
Bir sözlə o, yüksək, böyük insandır.

İskəndərin şapkası rum, kəndi türk,²
Peyğəmbərin “Xəmsə”dəki vəsfî türk.³

Ədalətli qurum – türkün nizami,
Bax nasıl anladır bunu Nizami:

“Zülüm görmüş, aciz, ixtiyar **ninc**⁴,
Əl atdı Sultan Səncərin ətəyinə.

Səndən, dedi: görmədim heç inayət:
Zülüm gördüm – deyə, etdi şikayət.

Dərdini anlatdı şikayətində,
Böylə xıtab etdi nəhayətində:

Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri;

Madəm ki, sən zülmə amil olursun,
Bir türk deyil, çapulçu bir hindusun!”⁵

Bu qissədən çıxan hissə az deyil:
“Bir kimsə kim adil deyil, türk deyil!”

¹ Bax: s.186-187.

² Bax: s.181-182.

³ Bax: s.182.

⁴ Nənə.

⁵ Bax: s.127.

* * *

Şairimiz yurduna çox bağlıdır,
Türk olduğu qədər də Qafqaslıdır.

Konuların alır çoxca Qafqasdan,
Qorundurur onu axıncı rusdan.

Bərdənin anladır o, parlaqlığın,
Nüşabənin qız-qadın sultanlığını.

İskəndəri o, buraya gətirir,
Qafqas için rus ilə hərb etdirir.

Doqquzuncu, onuncu, on birinci,
Sonra da, kəndi devri, on ikinci.

Əsirlərdə olan bitən şeyləri,
İskəndərin devrinə çəkmiş geri.

Nüşabənin müttəfiqi İskəndər,
Bərdədəki axından almış xəbər.

İskəndərə Qafqasyadan gəlmışlər,
Hadisəyi böylə təsvir etmişlər:

“Şəhri yıxmış, əhaliyi qırmışlar,
Nüşabəyi ruslar əsir almışlar.

Bu axının önü alınmasa gər,
Yaxın Şərqi təhlükə təhdid edər”.

Bunu duyan İskəndər əmr eyləmiş,
Ordusunu Qafqasyaya çevirmiş.

Rum orduşu qarşılaşmış ruslarla,
Hərblər olmuş, günlər, bəlkə aylarla.

Rus orduşu çoxluq, qaba bir qüvvət,
Nizamlı orduya yenilmiş əlbət.

Şair bu vəqaya verməkdə təfsil,
Yerindədir edilsə bəzi təhlil:

Hərb başında rus sərdarı söyləmiş:
Ordusuna böylə xıtab eyləmiş:

“Tanrı verir, qazanırsaq, burda biz,
Ərzi tutar, şah oluruz şübhəsiz”.¹

Beynəlmiləl orduya İskəndər də,
Böylə xıtab etməkdədir əmrində:

“Qafqasyadan tutmuş ta Çin dənizinə,
Türklər yayılmışdır yerin üzünə.

Gərçi onlar əqrabamız deyillər,
Rusdan fəzlə həm rumlara kinlilər.

Türkün gücüylə biz fəqət gerçəkdən,
Tam kəsərik rus ayağını bu yerdən”.²

O çağdakı ağrısı coğrafyanın,
Ta indiki qayğısı Qafqasyanın.

Səkkiz əsir bundan əvvəl düşünmüş,
Məsələyi bugünkü kimi görmüş.

¹ Bax: s.197-198.

² Bax: s.197.

Yaxın Şərqiñ siyasətində yeri,
Qafqasyanın dünyalıqdır dəyəri.

Rus selinin önünə keçilmək için,
Türk gücü mötəbərdir həm bu gün için.

Qafqas bugün zincirlərlə bağlıdır,
Nizami də eyni dərddən dağlıdır.

İskəndərə qasid gəlmiş Qafqasdan,
Bu surətlə konuşmuşdur o, rusdan:

“Bunlar, demiş – şəhər yıxar, yaxarlar,
Dünyanın tortusu, alçaqlar, xamlar.

Qurd kimi yırtıcı, vəhşi və xunxar,
Comərdlikdən aciz, qancıl və qəddar.

Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baxışdan”.¹

“Xəmsə” verir rusun iki tipini,
Qoxulu dev, qanlı prinsesini.

Nizamidə iki çöhrə çox abus:
Qara məcusiylə, sarı üzlü rus.

İskəndərə yenilmiş məcəslüğü,
Yaxdırmışdır ona bütün rusluğu!²

¹ Bax: s.211-212.

² Bax: s.211.

* * *

“Xəmsə”dəki gözəl, yüksək qadınlar,
Ya Qafqasdan, ya türklərdən çıxarlar.

Bərdəli Nüşabə ağıllı, hikmətdə,
İskəndəri buraxmışdır heyrətdə.

Məhin Banu ağıllı bir sultandır,
Muğanlıdır, qadın bir hökməndir.

Şirin onun ən dadlı məxluqudur,
Bu prinses Qafqasya məhsuludur.

Türk gözəli rus devini yumşaltmış,
İradəsin Arximedin o, çalmış.

Bir türk qızı Bəhramgura sataşmış,
Ölümünü zəkasiylə atlatmış.

Qadınlara Nizami hörmət edər,
Onları bax nə surətlə mədh edər:

“Qadın deyə kimsə namərd sayılmaz,
Namərd odur, dünyada dərdi olmaz.

Arslan kimi nə erkəkcə qadın var,
Erkəklər var ki, gerçəkdən qadınlar!”¹

“Xəmsə”dəki qafqasyalı qadınlar,
Çarşaf örtməz, erkəklərdən qaçmazlar.

İskəndərə söyləmişlər qıpçaqlar:
“Örtünməzlər bizdə qızlar, qadınlar.

¹ Bax: s.222.

Gəl bozma üzləri, vurdurma yaşmaq,
Qapatdır gözləri – gərəksə mutlaq!”¹

Yüzlərcə il əvvəl bu parlaq fikir,
Qafqas və türk şərtlərindən gəlir!

Bu beyitlər bizə aydın göstərir,
Nizaminin kim olduğunu bəlirtir.

* * *

İstənirsə bizdən qısa nəticə,
Anlatdırır Nizamiyi böyləcə:

*Farsçılığı yox onun,
Türklüyü çox bağlıdır.*

*Qafqas deyə zevq alır,
Rusdan canı dağlıdır.*

*Gözəl qadın tipləri.
Ya türk, ya qafqaslıdır.*

*Şübhəsi yoxdur ki o,
Bir azərbaycanlıdır!*

Bavariya Şvarsenefeld
25.7.45 – 28.7.45.

¹ Bax: s.220.

II

İKİ “LEYLİ-MƏCNUN”

(Nizami ilə Füzuli arasında bir qarşılaşdırma)

“Esbabi-soxən neşat-u naz əst,
Zin hər do, soxən bəhane saz əst.¹

Nizami

*Olduqca mən götürmə bəladən iradətim,
Mən istərəm bələyi, cü istər bəla məni.*

Füzuli

Nizami ilə Füzuli arasında 400 illik bir zaman vardır. Buna rəğmən, yazmış olduğu “Leyli-Məcnun” hekayəsi hər iki şairi biri-birinə yaxlaşdırılmışdır. Eyni amil bu iki şairin adını Azərbaycanla dəxi ilgiləndirmiştir.

Müsəlman Doğunun farsca yazdığı dövrdə Şirvan şahının arzusu üzərinə Gəncəli Nizaminin dühəsi sayəsində “Leyli-Məcnun” hekayəsi Ərəbistanın “qızğın qumsallıqlarından” çıxarılmış, klassik İran ədəbiyatının yayıldığı bütün məmurlərlərə (*məmurluqlara*) götürülmüşdür. Daha sonra türk klassizminin çiçəkləndiyi dövrdə ədəbi Azəri mühitindən doğan böyük türk şairi Füzulinin yaradıcılığı ilə bu dastan başda azərilər olmaq üzrə, ədəbiyat maraqlısı bütün türk arıfları arasında məşhur olmuşdur. Çağdaş Azərbaycan bəstəkarı Hacıbəyli Üzeyirin himmətiylə də 1907-də opera şəklinə qonmasıylə (*qoyulması ilə*) bu hekayə Azərbaycanda geniş xalq təbəqələri tərə-

¹ Sözün canı nəşədədir, nazdadır,

Bu ikisi varsa, şeir sazdadır. (**Bu misralar ərəb hərfəri də yazılıb. Tərcüməsi – M.Ə.R.**)

findən dəxi mənimsənmişdir. Böyləliklə, bugünkü haliylə “Leyli-Məcnun” bir ərəb hekayəsi olmaqdan ziyadə, bir Azərbaycan operası deyə tanınmaqdadır.

Füzulinin adıyla bütün türk ədəbiyatına aldığı opera şəkliylə də, Azərbaycan musiqi və tiyatro aləminə mal olan bu konunun farscası ilə türkcəsi arasındaki münasibət, şübhəsiz, türk və azərbaycanlı ədəbiyat və sənət adamları kimi bütün aydınları da ilgiləndirir.

Təsəvvürü təbii olan bu marağı tətmin etmək üzrə, hər iki əsərin qarşılaşdırılmasından doğan bu incələməyi dəxi “Azərbaycan şairi Nizami” cildinə əkləməyi (*əlavə etməyi*) faydalı bulduq.

1

Təzkirələrdən bəzilərində Füzulinin adı Nizami əsərlərinin mütərcimləri arasında qeyd olunmaqdadır.

Avropa müstəşriqlərinin yazdıqları əsərlərdə də Füzulinin “Leyli-Məcnun”u için “İran şairi Nizaminin məşhur əsərindən tərcümə və ya iqtibas edilmişdir” deyə yazılıdır¹.

Türkçə “Leyli-Məcnun”un farscasından tərcümə olmadığı bir kərə, iki əsər arasındaki həcm fərqiylə gözə çarpar. Nizaminin əsəri 4600 beyit üzərinə yazılmış ikən, Füzulininki ancaq 3200-ə qədər beyiti bulmaqdadır. Bundan başqa hər iki əsər hər nə qədər eyni vəzn üzərinə və məsnəvi tərzində yazılmışsa da, Füzuli həsbihallara aid parçaları qəzəl tərzinə qoymuş və bunları türlü vəznlərlə yazmışdır, bir neçə yerdə dörtlük tərzini belə qullanmışdır.

Nizami üslubuna xas olan təmsillərlə hekayə içində hekayələr şairin bu əsərində dəxi bol ikən, Füzulinin hekayəsində bu kimi əkləmələr yoxdur.

Sonra, Nizamidə hekayəyə daxil bəzi şəxslər də Füzulidə yoxdur. Məsəla: Nizami Məcnunun dayısına hekayədə bir rol veriyor. Bunun kimi, Bağdadlı Salam adında bir ədəbiyat maraqlısını bir neçə dəfə

¹ M.F.Köprülü. “Türk dili və ədəbiyatı haqqında araşdırmalar”. İstanbul, 1934.

Məcnunla görüşdürüyor. Bu adam “vurğun bədəvi”nin şeirlərini top-layaraq ədəbiyat maraqlıları arasında yayıyor.

Bu iki şəxs dən Füzulidə bəhs yoxdur. Bunun kimi, Məcnuna dostluq və yararlıq yapan vəfali Zeydin macərası da mənzumənin türkçəsində farscasından çox qısa keçilmişdir.

Zeyd İbn Salamin vəfat xəbərini gətirdiyi zaman, Nizamiyə görə, Məcnuna “Düşmanın ömrünü sənə bağışladı”, – demişdir. Məcnun isə: “Sənə deyil, Leyliyə deyəcəkdir”, – deyə Zeydi təshih etmişdir. Fəqət Zeyd “Məcnun ilə Leylinin iki bədəndə bir can olduqlarını səndən duymuşdum. Bu halda sənə bağışladı deməklə – Leyliyə bağışladı – demiş olduğuma qaneim”, – deyincə, Məcnun Zeydin kəndisini haqqıyla tanımış, gerçek bir dost olduğuna qane olmuşdur.

Füzulidə isə eyni şey bu yolda cərəyan ediyor: Zeyd Məcnuna “Gözün aydın, düşmanın öldü” – demiş. Məcnun isə:

*Ol dostum idi, deyildi düşmən,
Həm ol ona aşiq oldu, həm mən.
Ol canını verdi, vasil oldu,
Öz mərtəbəsində kamil oldu.*

– deyə cavab veriyor.

Leylinin İbni Salamla evləndirilməsi üzərinə, aşıqlə məşuq arasında keçən sərzənişləri dəxi şairlər türlü şəkildə anladılar:

Nizamiyə görə, Leylinin qocaya vardığını xəbər alan Məcnun sevgilisinin vəfəsizliğindən bəhs edən yanıqlı şeirlər yazmışdır. Bu şeirləri Leyli duymuşdur. Babasının vəfati üzərinə, Məcnuna təziyət məktubu göndərən Leyli bu vəsilə ilə kəndisinin nasıl evləndirildiyini Məcnuna anlıyor. Nikahlı olmaqla bərabər, İbni Salama təslim olmayıb bütün samimiliyiylə Məcnuna bağlı qalmış olduğunu təmin ediyor.

Füzulidə isə şəkil bambəşqadır: evlənmə hadisəsini duyunca Məcnun Leyliyə bir məktub göndərmiş, bu məktubda aşiq əvvəlcə sevgilisini vəfəsizliqlə töhmətləndirərək:

*Gül qonçalığında xar ilədir,
Açilsa bir özgə yar ilədir.
Əslində tikan çəkər əzabin,
Fəslində həkim alır güləbin.*

— dedikdən sonra, nə də olsa, kəndi sədaqət və eşqini bu yolda təkrarlıyor:

*Peyvəndini qeyr ilə eşitdim,
Billah ki bəsi-təəccüb etdim.
Ey çəşmeyi abi zindəgani,
Sən canim içindəsən nihani.
Bir ləhzə gözümdən olmadın dür,
Vəslin necə oldu ğeyrə məqdur?
Gər İbni Səlamə nuri Leyli,
Bir vəch ilə eyləmiş təcəlli.
Leylidən olan xəyalı görmüş,
Öz vahiməsiylə eyş sürmüş.
Leyli deməsin mənə qəribdir;
Kim ona xəyalı həmnişindir.
Məcnundan edərmi ol cüdaliq?
Ğeyr ilə edərmi aşinalıq?!*

Leyli isə bu məktuba verdiyi cavabda öncə kəndini müdafiə ediyor:

*Mən gövhərəm, özgələr xiridar;
Məndə deyil ixtiyari-bazar.
Dövran ki, məni məzada saldı,
Bilməm kim idi satan, kim aldı.
Olsaydı mənim bir ixtiyaram,*

*Olmaz idi səndən özgə yarım,¹
Gər töhmətə olmuşam giriftar,
İkrahla məndən olma bizar.
Bir dür deyiləm ki, ola həkkak,
Aldıqda təsərrüfündə çalaq.
Gər İbni Səlamə dilfiruzəm,
Şəmi şəbü, afitabi ruzəm,
Qanədir iraqdan almağa nur,
Mən ondanü, məndən ol ola dur.*

Sonunda kəndisini qəfəsdə bir bülbülə bənzədən Leyli məktubuna bunları əlavə ediyor:

*Bilməm bu qəfəsdə nola halim,
Sindirdi bəla pər ilə balim.
Bir vəhşi ilə gər etmişəm hu,
Müstövcibi sərzəniş deyil bu.
Vəhşilər imiş səninlə həmdəm,
Həmrəng olubam səninlə mən həm.
Ey aşiqi müstəməndi məhcür,
Tut ğil məni müstəməndi məzur.
Səbr et neçə gün, ola ki, gördün,
Bu günləri eyliyə digərgün...*

İki hekayə arasında olayların gelişməsiylə hadisələrin nasıl olduğunu haqqındaki rəvayətlərdə də ayrılıqlar vardır.

Nizamidə Məcnun Nofəlin qısır qalan əskəri müdaxiləsindən sonra ancaq insanlardan ümid kəsərək çöllərə düşmüştür. Füzulidə isə daha Məkkədən dönüşdə Məcnun babasından ayrılmış və çöllərə düşmüşdür. Nofəl kəndisini bu vəziyətdə bulmuş, “qızı sənə alacağım” – deyə məşhur macəraya atılmışdır.

¹ Bu beyitlərdə XVI yüzulin şairi dünə qədər qadınlarımızın cəmiyətdəki hüquqsuzluqlarını nə doğru göstərir.

Nizamidə Leylinin təşəbbüsü ilə biri İbni Salamin sağlığında, biri də onun vəfatından sonra Leyli ilə Məcnun arasında iki dəfə görüşmə səhnəsi təsvir edilməkdədir. Halbuki Füzulidə Leyli Məcnun ilə yalnız bir dəfə başbaşa qalmışdır.

Məcnunun babası ilə keçən görüşmələri dəxi iki şair tərəfindən iki türlü anladılmaqdadır:

İki rəvayəti biri-birindən ayıran şəklə aid daha bir çox təfsilat da vardır.

Füzuli Məcnunun daha qundaqda bir çocuq ikən aşiq olduğunu göstərmişdir. Bu, ovunmadan ağlıyan çocuğu ovutmaq için dadısı qonşudakı gözəl qadına götürürmüş, çocuq da ancaq bu gözəlin qucağında ovunurmuş. Bu xüsus Nizamidə yoxdur.

Məcnunun təbiət ünsürləriylə olan təmas və münasibətləri haqqında da iki şairin hekayələrində bəzi ayrılıqlar vardır.

Füzulidə dağ və irmaqla həsbihal edən Məcnun Nizamidə ağaclarla konuşuyor. Nizamidə qarğı ilə həsbihal edən aşiq, Füzulidə göyərcinə dərd töküyür. Bu qəbildən az önəmlı daha bir taqım fərqlər...

2

Məcnun tipini təsvir edərkən Nizamidəki bəzi təfərrüatın Füzuli tərəfindən atılması və onda olmayan bir taqım xüsusların, biləkis (*əksinə*), artırılması, şübhəsiz, gəlişi gözəl bir operasyon əsəri deyildir. İrəlidə görəcəyimiz kimi, bütün bunlar dərin düşünülmüş bir tablonun əsl göstərmək istədiyi ana fikri tamamlamaq və bəlirtmək üçün bir sənətkar fırçasının şüurla vurduğu və ya sildiyi boyalardır.

Nizaminin Məcnunu ərəb qəbilələrindən Amirilər şeyxinin oğludur. Şəxsinin coğrafi bir müəyyənliyi vardır. Bağdadlı ədib Salamin Məcnunla təmasını qeyd etməklə də şair bu müəyyənliyi bəlirtmiş oluyor. Leyliyə aid bəzi təfərrüati anladırkən dəxi Nizami yerli ərəb adət və üsullarıyla hesablaşıyor. Onun tiplərində, əvvəlcə də qeyd etdiyimiz kimi, zaman və məkan damğaları vardır.

Füzulinin Məcnunu isə bu kimi qeyidlərdən (*buxovlardan*) aza-dədir. O, Amiri şeyxinin deyil, bəlkə də bir ərəb əmirinin oğludur. Buradakı ərəblik qeydi belə, əfsanənin mənşəyinə hörmət üçün buraxılmışdır. Hərhanki bir cinsdən həqiqi bir adam, Füzuliyə görə, həqiqi aşiq, yəni Məcnun ola bilirdi. Nitəkim (*necə ki*), Füzulidə sırf bir ərəb qəbiləsinə aid olaraq təsvir olunan macərada rol alan Nofəlin “rumlu bir igid” oluşу ilə ordusunun da bir “Türk ordusu” olduğunu işarət vardır.¹ Bu surətlə hekayənin müəyyən bir realitə deyil, mücərrəd bir xəyal məhsulu olduğu rəmzləndirilmiş oluyor.

Daha “Məcnun” deyə el-aləmə rüsvay bir aşiq deyil, qundaqda məsum bir çocuq ikən Qeysi hüsнə vurğun göstərərək:

*Eşq idi ki, oldu hüsнə mail,
Hüsнü nə bilirdi tifli qafil.*

– deyən “Leyli-Məcnun”dakı Füzuli bundan əvvəl qəzəllərinin birində:

*Vadiyi eşqdə sevda ilə sərgəşdə idim,
Gəlmədən gərdişə bu günbədi dəvvar hənuz.*

– deyən şairin ta kəndisidir.

Eşqin qədimliyinə qane olan sənətkar qəhrəmanındakı eşqi məktəbdə rastlayacağı Leylisini görmədən açığa vurmasıyla eşq fəlsəfəsinə Nizamidən daha mistik bir üslubla ifadə etməkdədir.

Nizami də Füzuli kimi eşqi kainatın səbəbi olaraq alır. Ustadın bu xüsusdakı görüşü kitabımızın müəyyən yerində anladılmışdır. Yalnız sənətindəki növinə məxsus realizm ilə o, Amiri şeyxinin oğlundakı eşqi onu məktəbdə Leyli ilə görüşdürmədən üzə çıxarmamışdır.

¹ Çün tiğ çəkib mübarizi Rum,
Şam əhlini etdi əmrə məhkum.
Fəth oldu sipahi türkə mənsub,
Oldu ərəbin sipahi məğlub.

Eyni metod fərqiylə Nizami Məcnunu insanlardan məyus edərək çöllərdə vəhşilərlə arkadaş qılmaq üçün Nofelin müdaxiləsi kimi şid-dətli bir amilə bağlamayı sənət realitəsinə daha münasib görürkən, Füzuli buna ehtiyac göstərmiyor. Leyli ailəsinin Qeysin babasına sadəcə, “Oğlun dəlidir”, – deyə rədd cavabı verməsi aşiqin dəli olub çöllərə düşməsi üçin kafi gəliyor.

Nizami küskünlük və vurğunluğunun qüvvətini göstərmək üçin Məcnunun babasını və dayısını dəfələrlə kəndisiylə görüşdürüyör, aralarında saatlarca konuşmalar və dərişmalar oluyor. Füzuli isə bu cazibənin qüvvət və qüdrətini uzun-uzadiya deyişmələr və türlü şəxslərin müdaxiləsinə lüzum göstərmədən, daha üstünü təsəvvür olunmayan qüvvətli bir-iki qələm çırpsıyla bəlirtilən simvolik birər vəqa ilə anlıyor.

Zavallı baba ilk dəfəsində oğlunu səhranın bir köşəsində, hər kəs-dən ayrı, kəndi-kəndinə qalmış, dalğın və pərişan bir halda buluyor. Yaxlaşıyor. Qolundan tutuyor. “Kəndinə gəl”, – deyə öyüdlərə başlıyor. Məcnun başını belə qaldırmadan:

*Get, dərdimə sən dəva deyilsən,
Biganəsən, aşina deyilsən.
Mən böylə kəlamə tutmasam guş,
“Leyli” sözü söylə, yoxsa xamuş.*

– deyir.

Zavallı adam babası olduğunu anladaraq kəndisini salık (*bir yolu təqib edən*) verməyə başlayınca da, Məcnunun kəndisinə üz vermədiyini şair böylə anlıyor:

*Dedi: nədir ata, yoxsa anə,
Leyli gərək, özgədir fəsanə!*

Durumu böylə görünçə işin nə qədər ciddi olduğunu anlayan ixtiyar oğluna hiylə yapıyor:

*Verdi bu fırıblə (aldatma, hiylə) təsəlli,
Kim: dur gedəlim çağırdı Leyli.*

Leyli adını duyunca Məcnun həmən yerindən fırlıyor və babasıyla bərabər evə gəliyor.

Babasının Məcnunu ikinci görüşündə də Füzuli yə xas mistik bir nöqtə ilə qarşılaşıyoruz.

Olay Nofəlin müdaxiləsindən sonra meydana gəliyor. Leyli ailəsinin başlarına yeni bir macəra açar deyə Məcnunu öldürəcəkləri xəbəri yayılıyor. Zavallı baba duramıyor, oğlunu qandıraraq evə gətirmək istiyor. Görüşüyolar: baba bərmutat (*hər zamanki kimi*) öyündə veriyor, oğul da bərmutat eşqin eyiləşməz bir dərd olduğundan bəhs edib duruyor.

Buraya qədər hər iki şairin hekayələri aşağı-yuxarı biri-birinə bənzəməkdədir.

Fəqət Füzuli davam ediyor: derkən (*söylədiyi halda*) Məcnunun yeləyindən qan sızik olur. Babası təlaş və heyrətdə ikən tövrünü belə pozmayan Məcnun: “Babacığım, maraq etmə”, – deyir və “fəssadın qan almaq için Leylinin qolunu neşərlədiyini” anladaraq əlavə ediyor:

*Ol zalim əsəri göründü məndə,
Biz bir ruhuz iki bədəndə.
Bizdə ikilik nişanı yoxdur,
Biri-birinin özgə canı yoxdur.
Sanma ki, ol olduru, mənəm mən,
Bir canla zindədir iki tən.
Xürrəm olurum, o olsa xürrəm,
Qəm yetsə ona, mənə yetər qəm.*

“İki canda bir ruh” fikri Nizamidə də vardır. Şair kəndinə xas təşbih bolluğu ilə bu “ikili birliyi” türlü buluşlarla tərif edər. Məcnunun Leyliyə qarşı söylədiyi Nizamicə monoloqları bu fikri ifadə edən

şahəsər beytılrlə doludur, fəqət incə buluşlu bu beytılrdən heç biri Məcnunun qolundan açılan qan qədər inandırıcı deyildir.

Nizami sənətkarlığı ilə Füzuli sənətkarlığı arasındaki bənzərliklə ayrılığı, bilməsə, Leyli ilə Məcnunun baş-başa qaldıqları visal səh-nəsi bəlirtiyor.

Yuxarıda qeyd etdiyimiz kimi, Nizamidə Məcnun ilə Leyli iki dəfə görüşmüşlərdir. Bu görüşmələrin ikisi də Leylinin araması və Zeydin vasitəsiylə olmuşdur. Birinci görüşmə İbni Salamin sağlığında olmuş və Leyli bu görüşməyi müəyyən bir şərtə bağlamışdır: iki sevgili biri-birindən aralıqlı oturacaqlar, Məcnun şeir söyliyəcək, Leyli də dinləyəcəkdir. Bundan ötəsinə (*digərinə*) qətiyən meydan verilməyəcəkdir. Çünkü feilən İbni Salamı sevmiyorsa da, Leyli nə də olsa, rəsmən onun qarısıdır və mühitin ayıbladığı şeydən sakınmaq (*uzaq durmaq*) gərəkdir.

Bu görüşmə əsnasında Leyliyə qarşı həsbihalda bulunan Məcnunun qoyulan şərtdən mütəəssür olduğunu görüyoruz, sevgilisinə xitabında, məsəla, bu söz vardır:

*Namədə rəftən in çə naz əst,
Nə kiştə derodən in çə saz əst?*

Türkcəsi:

*Gəlmədən getmək, bu nə naz?!.
Əkmədən biçmək, bu nə saz?!.*

“Gəlmədən getməyi, əkmədən biçməyi” şərt qoyan bu “nazlı” yara min bir dillə kəndilərinin “iki bədəndə bir ruh” olduqlarını anladıb duran Məcnun nəhayətdə:

*Ən dozd buvəd ke əz səri rənc,
Dər tariqi tələb konəd gənc.*

Yəni: “Qaranlıqda xəzinə arayan xırsızdır”, – deyə yerindən qalxıbor və “Sərxoş olub da saçlarını əlimə dolasam və səni sokaqlarda

sərxoşcasına dolaşdırısam və hər addımda bir qədəh içərək hər nəfəs-də bir zəfər qazansam, nə eyi olurdu?!” – deyir¹ və ən sonda “Yarəb, böylə bir günü mənə nəsib et!”² nərəsiylə yerindən firlayıb çöllərə qoşuyor (*qaçır*).

Nizami Leyli ilə Məcnunu ikinci dəfə də görüşdürüyor. Bu görüşmə İbni Salamın vəfatından sonra olmuşdur. Leyli artıq evli deyildir. Dul qadın için istəklisiylə şərtsiz və qeyidsiz görüşməkdə heç bir əngəl qalmamışdır, kəndini xalqa ayıblatdıracaq səbəb ortadan qalxmışdır.

Vəfali Zeyd Məcnuna gəliyor. Leylinin kəndisini vüsala çağırığıını müjdəliyor. Məcnun durmadan gəliyor. Sevincinin həddi yoxdur. Sevgililər buluşuyorlar. Sarmاش-dolaş oluyorlar. Sevinc və həyəcanlarından məst və bayığın düşüyorkar. Şiddətlə qucaqlaşıyorkar. Mənada bir ruh daşıyan bu iki vücudu maddidə dəxi, adəta, tək bir vücud halına qoymaq istiyorlar.

Məcnun vüsalın kəndisinə verdiyi həyəcandan söyləməz oluyor. Məbəhutdur (*çaşqındır*). Leyli: “Ayri ikən daima nalə və əfganda idin, boyuna şeir söylərdin; indi nə oldu ki, susdun?” – deyə soruyor. Məcnun: “Bütün nalələrim sənə ərmək (*çatmaq*) içindi; ayrılıq növhələriydi, yanında və ağuşunda isə bəhs edəcəyim konu yoxdur”, – deyir. Məcnuna görə “arayandır ki, çağırır, aradığını bulunca məsələ qalmaz”.³ Onun bulduğu Leylidir, kəndisi isə Leylidə qeyibdir,⁴

¹ Xoştər çə əz anke çun şəvəm məst
Dər həlgeyi zolfe to zənəm dəst
Girəm zərə zolfe to bi azar
Məstanə dər avarəm bebzər
Dər hər ədəmət konəm sobuhi
Vəz hər nəfəsi bərəm fotuhi. (*farsca*)

² Ya rəb to məra yeki çenin ruz
Ruzi kon əz an bote cəhan suz. (*farsca*)

³ Quyənde əğərige costocuyəst,
Çun yaft çə caye qoftocuyəst. (*farsca*)

⁴ To yafteye məni dərin rah,
Mən qom şodeye to əm dərin çah. (*farsca*)

Leylinin varlığı yetər, kəndisinə nə ehtiyac.¹ “Məcnun kimdir və nədir, Leylinin kölgəsindən başqa bir şeymidir?² Məcnun artıq yoxdur, Leyli ilə bərabər oturan adam xəyalının surətidir”.³ “Mənada kəndini Leyli deyə sanan Məcnun zahirdəki ikiliyə heyrandır”.⁴

Leylinin harimi vüsalında bu qəbildən, Nizamicə təşbihlər və istiarələrlə dolu həbsi-halını təkrarlıya-təkrarlıya Məcnunun məczubluğunu getdikcə artırıyor və derkən “kəndindən keçişin badəsiylə sərxoş olaraq ayaqyalın düşüyor, əldən çıxıyor”⁵ və “bir nərə ataraq təkrar çöllərə qaçıyor”. Nizami bu qaçışı “Qılıcı başından, başını da ləyəndən qaçırdı” misrası ilə təfsir ediyor⁶.

Burada diqqətli olanlar “Hanya (*hani*), Məcnun Leylayı saçından tutub sokaqlarda gəzdirəcəkdir!” – deyə sora bilirlər. Nizami bu surunun da cavabını kəndinə xas istiarə ilə veriyor:

Məcnunun bu dəfəki qaçışı ilk dəfəsində olduğu kimi, yar hari-mindəki qeyiddən qaçışa bənzəməz, bu dəfəki qaçış vüsal nəşəsinin verdiyi sevincdəndir. Məcnun artıq yarıdan ayrı düşmüş bir zavallı deyil, ona ərmış məsud bir aşiqdır. Leylinin kəndisidir. “Məcnun kəndi yapraqlarını tökmüş, ancaq Leylidən bir rəməq (*görüntü*) qalmışdlar”⁷. Bu məsud haliylə o, artıq ağlamıyor, böyük bir sevinc içində Leyli eşqinə vüsal qəsidələri söyləyib gəziyor və kəndisinin yarılı birlik olduğunu təbcil (*göstərir*) edib duruyor.

¹ Ba həste to beh ke haste mən nist,
Kin dəste to əst dəste mən nist. (*farsca*)

² Mən xod kiyəmo məra çə xanənd,
Coz sayeye to məra çə danənd. (*farsca*)

³ Mən nistəm ançə həst ba tost,
İn nəqş xiyale tost ba tost. (*farsca*)

⁴ Çun mən to əm in do peykəri çist,
Çün hər do yekist davarı çist. (*farsca*)

⁵ Gəst əzmeye bixodi çenan məst,
Gəz pay dər aməd o şod əz dəst. (*farsca*)

⁶ Zəd nəre və rahe dəst bər dast,
Tiğəz səro sər ze teşt bər daşt. (*farsca*)

⁷ Məcnun ke ze xod vərəğ feşande
Leyli şode an rəməğ ke mande. (*farsca*)

Zeyd isə bu yüksək şeirləri dinləyərək kəndisini öyüyür və:

*Eşgi ke be esməti xodaist,
An eşge ne şəhvəti həvaist.*

Yəni “Allahın ismətinə bağlanan eşqin şəhvət ehtirasiylə ilgisi yoxdur”, – deyir.

İştə (*budur*), Nizaminin Məcnun ilə Leyli arasında təsvir etdiyi vüsal səhnələrinin xülasəsi.

Füzuliyyə gəlinçə: şair iki sevgiliyi yalnız bir dəfə baş-başa buraxmışdır. Bu vüsal səhnəsi əsasdakı “birləşmə” fikri müstəsna, Nizaminin verdiyi təfsilatdan başqadır.

Bir kərə, Zeydin bu görüşmədə heç bir rolu yoxdur. Görüşmə tamamıyla məhrəmdir. Görüşməyi Leyli istəyərək hazırlamamışdır: bu, sərf bir təsadüfun əsəridir.

Bir yerdən digər tərəfə gedən karvanda minmiş olduğu dəvəyə dərd tökən Leyli kəndi-kəndinə söylənirkən təəssüründən düşüncəyə dalmış və bu dalğınlıqla müvazinəsini qeyb edərək dəvədən düşmüş, bayılmışdır. Bayğınlığı keçincə də karvandan geri qaldığını fırsat bilən Leyli çöldə Məcnunu aramış və bulmuşdur.

Kəndi aləmində düşüncəyə boğulmuş aşiq ayağına qədər gəlmış Leyliyi ilkin tanıyamıyor, çünkü “ağlından ayrılmış, könlü üzülmüş və gözlərinə qanlı su enmişdir”.¹

Fəqət bir parça konuşduqdan və

*Çün məndə yox ehtimalı idrak,
Sən söylə özün ki, kimsən ey pak,*

¹ Əql olsa idi mənimlə həmrəh,
Əhvalından olurdum agah.
Qəm könlümü etməsəydi bitab,
Göz pərdəsi olmayıydi xunab.
Qəflət xələlindən ayrılardım,
Əlbəttə, kim olduğun bilərdim.

– xıtabı üzərinə Leyli kəndisini ətraflıca salık verdikdən sonra Məcnun gələnin kim olduğunu anlıyaraq seviniyorsa da, bundan fəzlə bir ilgi göstərmiyor. Leyli “Fürsət gəldi”, – deyir, Məcnunu vüsala dəvət ediyor, “Əmanətini al”, – deyir. Fəqət Məcnun bütün bu arzulara və müsaidələrə qarşı qeyidsiz qalıyor. Bundan təəssürə düşən Leyliyə isə aşiq durumunu böylə anladıyor:

*Xəyalılə təsəllidir, könül meyli vüsəl etməz,
Könlüdən başqa bir yar olduğun aşiq xəyal etməz.
Həqiqi eşq çün müctövcibi nöqsan deyil, mütləq,
Özin əhli-həqiqət valehi, hüsnü cəmal etməz.*

Bu qəzəldəki eyni fikri şair Leylisinə xıtab edən Məcnuna söylət-diyi aşağıdakı beyitlərlə dəxi təyid etməkdədir:

*Eşq etdi binayı vəsli möhkəm,
Mənidə məni səninlə həmdəm.
Rəf oldu bu etibari surət,
Haşa ki, olam şikari surət.*

Əsas məsələyi ələ almaqdakı şəkil və metod fərqi iki şairin Leylinin məzarı başında ölən Məcnun haqqındaki təsvirlərində dəxi görülməkdədir.

Nizamiyə görə, Məcnun Leylinin məzarı başında günlərcə döyüñüyor, başına vuruyor, köksünü tırmalıyor (*cırmaqlayır*). Çığırılıar, bağırılıar içində nərələr atıbor, hönkür-hönkür ağlıyor. Ətraf xalqının ürəklərini yaxan təsirli mərsiyələr söylüyor. Hətta düşdüyü fəlakət haqqında Bağdaddan kəndisini görməyə gələn ədəbiyatçı Salama, əsrimizin təbiriylə söylərsək, “matəm intervüsü” veriyor. Və nəhayət, məzarın üstünə düşərək “canını canına tərk ediyor”.

Halbuki, Füzuliyə görə, bu səhnə olduqca səssiz keçməkdədir: Məcnun Leylisinin məzarını buluyor və həmən üzərinə qapanaraq torpaqlarını öpüyör və tam bir sükünet və hüzur içində:

*İlahi, mənə cismü-can gərəkməz,
Canan yox isə, cahan gərəkməz*

– deyərək can veriyor.

Leylinin ölərkən anasına Məcnuna aid etirafıylə vəsiyətinin dəxi iki şairdə fərqli oluşu məzar başındaki ölüm səhnəsiylə ahəngdədir.

Nizamiyə görə, Leyli anasına: “Zavallı aşiqim məzarım üstünə gəlirsə, kəndisinə Leyli son nəfəsində səni xatırladı deyərsən”, – deyə vəsiyət ediyor.

Füzuli isə Leylinin ölürkən anasına yaptığı vəsiyəti böylə anladıyor:

*Söylə məni zar mübtəladən,
Key eşqdə laf edən vəfadən.
Xəlvətgəhi ünsə məhrəm oldum,
Azadəvü şadü xürrəm oldum.
Sən həm gələgör təəllül etmə,
Mən müntəzirəm təğafül etmə.
Gər sadıq isən bu yolda sən həm,
Səbir eyləmə, eylə tərki aləm.
Gəl kami dil ilə olalım yar;
Bir yerdə ki, yoxdur anda əğyar.*

İki şairin olaylarla təmasındaki ayrılıq, görüldüyü kimi, olayları anladışlarında, başqa bir deyimlə motiflərində dəxi kəndilərinə xas özəllilikləri vardır.

Məcnunun heyvanlarla olan münasibətinə dastanı bir şəkil və önəm verən Nizami vəhşi heyvanların Məcnuna ram və arkadaş olmalarını əlinə keçən iyiyəcəyi bu heyvanlara dağıtmasıyla izah ediyor. Hətta bu fikrin həqiqətə uyduğunu isbat için, xatırlarsınız ki, şair bizə “Padşahın nədimi ilə azğın köpəklər” təmsilini belə gətiri-

yor.¹ Halbuki Füzuli kəndi hekayəsində bir kərə Nizami qədər məş-ğul olmadığı bu olayın hikmətini də pək vecsiz bir beyitlə anladıyor:

*Çün ol bəşəriyyətin unutdu,
Ahu həm anunla üns tutdu.
Onun səbəbiylə həm çox ahu,
Səhrada anunla tutdular hu.*

Füzuli Məcnunun olağanüstünlüyü (*fövqəladə*) göstərən hər hərə-kətini aşiqin bir an unutmadığı məşuqu düşünməsiylə açıqlar. Məsə-la, Məcnun dağla dost olur, çünkü Leyli haqqındakı təəssürlərindən ibarət qəzəllərini oxurkən kəndisindən əksi sədalar istiyor. Demək ki, aşinadır. Çeşmə ilə həsbi-hal ediyor, çünkü tökdüyü göz yaşları-nın bu çeşmə sularıylə bərabər yar məhəlləsindən keçmələri müh-təməldir.

Nizamidə, kəndisi kimi matəmlidir deyə, qara qarğı ilə həsbi-hal edən Məcnun, Füzulidə göyərçinlə konuşuyor, çünkü onun qasidlik yapan bir quş olduğunu biliyor, “bəlkə də uçar, kəndisindən yara salam götürür”, – deyə düşünüyör.

Məcnunu böylə olduğu kimi, Füzulinin Leylisi də öylədir: ayla konuşuyor, buluda dərd tökər, sabah yelinə sərr açar və bütün bunlar-dan eşitdiklərini kəndi avarasına yetişdirmələrini rica edər.

3

Nizami, “Leyli və Məcnun”u yazarkən material olaraq ərəb əf-sanəsinə aid türlü kitablarda bulunduğu rəvayətlər “Məcnun” deyə tanınmış ərəb şairi Qeysin eşq nəşidələrini (*sevgi mahnilarını*) qul-lanmışdır. Demək oluyor ki, şair işlədiyi mənzumənin məlzəməsini (*qaynağını*) xam maddə halında bulmuşdur. Bu məlzəmədən bir eşq dastanının ədəbi binasını yaparkən şair əfsanənin rəvayət edildiyi

¹ Bax: s.150-151.

şəklə az-çox bağlı qalmışdır. Bu surətlədir ki, biz Nizaminin əsərində konuyu zaman və məkana bağlayan coğrafiya və hal tərcüməsi özəllikləri buluyoruz. Eyni zamanda, Nizaminin əsəri tiplərlə olayların təsvirində normal həyat gərəkləri ilə şeylərin hər kəscə bəlli təbiətlərinə sadıq qalmışdır.

Bir tərəfdən böylə olmaqla bərabər, Nizami digər tərəfdən də bu ərəb hekayəsinə kəndisinə xas fantazi və dastanlarla süslüyə bildiyi qədər süsləmişdir.

Bir sözlə söyləmək lazımlı gəlirsə, Nizami mümkün olduğu qədər əslinə sadıq qaldığı bu ərəb hekayəsinə kəndinə xas sənətlə canlaşdırılmış, bu həzin konuyu həvəslə oxunacaq bir roman halına qoymuşdur.

Füzulinin “Leyli-Məcnun”u işə başqadır. Bir kərə bu əsər xam materiallar üzərinə yazılmamış, Nizamidən sonra keçən 400 illik uzun bir müddətdə birikmiş olan ədəbi böyük tərəkənin təhlil və tərkibindən meydana gəlmişdir. Füzuli hekayəyi anladırkən ərəb masalının əslinə sadıq qalmayı pək də aramamış, tiplərini kəndi zehnindəki təsəvvürə görə ancaq təsvir etmiş və Məcnunun bağdadlı Salamların rəvayətlərindən tamamıyla deyəcək qədər müstəqil, kəndi mistikliyinin xəyallandırıldığı şəkildə yazmışdır.

Bunun içindir ki, Nizamidə ələladə bəşəri duyğu və ilgilərdən tamamıyla ayrılmamış görünən Məcnun, Füzulidə “bəşəriliyindən” tamamıyla ayrılmış bir şəxsiyyət halındadır.

İki əsər arasındaki bu əsaslı fərq yalnız iki şair arasında keçən 400 illik zaman ayrılığıyla izah ediləməz. Bu fərqli əsl səbəbi iki şairin ədəbi şəxsiyyətlərində və yaradıcılıq ruhlarının ayrılığında aranmalıdır.

“Leyli-Məcnun” hekayəsinə başlamazdan əvvəl Nizaminin də, Füzulinin də ədəbi şəxsiyyətləri bəlli və kökləşmiş bulunuyordu.

Şirvan şahı Axsitandan bu ərəb masalını nəzm etmək təklifini alan Nizami “Xosrov ilə Şirin” əfsanəsiylə ədəbi şəxsiyyəti kökləşmiş bir şairdi. Bu şəxsiyyətin nə kimi bir özəllik göstərdiyi üzərində burada təfsilat verəcək deyiliz. Bu, əsərimizdə ətraflı olaraq anlaşılmışdır.

Oxuyucularımıza bu qədər xatırladalım ki, Nizami kəndinə verilən bu konuyu nəşəsiz və yavan bulmuş və yazmağa başlamadan əvvəl sənətkar ciddən düşünmüşdür. Çünkü ədəbi şəxsiyəti lirik əfsanəçilikdən ibarət olan nəşə və həyat şairi bu ərəb masalını hər türlü nəşə və şənlik məlzəməsindən məhrum bulmuşdur. Halbuki Füzulinin bu çətinliyi həqiqətdə də çəkdiyinə qane deyiliz. Bu xüsusda onun Nizami ilə həmahəng olması, bizə görə, ələladə bir təvazöh məsələsidir.

– Neçin?

– Çünkü Məcnunu yazarkən Füzuli, bizə görə, bədəvi şair Qeysi deyil, bizzat kəndisini yazmışdır. “Leyli-Məcnun”u yazmadan əvvəl şairin kök salmış bulunan ədəbi şəxsiyəti bu xüsusda bizə haqq verməkdədir.

Füzuli kəndi ədəbi mənliyinin özünü “Leyli-Məcnun”da tam olaraq göstərməzdən əvvəl şeir şəkillərindən ən çox sevdiyi qəzəllərində¹ parça-parça olaraq adəta hər gün təkrarlamışdır. Ustadın çox az qəzəlini bulursunuz ki, orada Məcnun tipiylə təlqin etmək istədiyi “esq”dən bir əsər olmasın:

*Şəhidi eşq olub, feyzi bəqa kəsb eyləmək xoşdur;
Nə hasil bivəfa dəhrin həyatı müstəarından,*

– beyitində Füzuli bu aşılıyi tərif edər:

*Öylə üryan gərək avareyi səhrayı cünun,
Ki təəlliq tikani tutmaya qətən ətəyin,*

– beyitiylə də şair bunun əxlaqını öyrədir:

¹ Könül, gərci əşarda çox rəsm var,
Qəzəl rəsmiñ et cümlədən ixtiyar.
Ki hər məxfilin zinətidir qəzəl,
Xirədmənlərin sənətidir qəzəl.
Qəzəl de ki, məşhüri dövran ola,
Oxumaq da, yazmaq da asan ola.

*Hasilim yox şəri kuyində bəladan qeyri,
Ğərəzim yox rəhi eşqində fənadan qeyri,*

– deməklə də o, bu eşqin şərtə və qeydə tabe olmadığını söylər:

*Ey Füzuli, canə yetmişdim könüldən şükr kim,
Bağladım bir dilbərə qurtardım ondan canımı*

– nüktəsiylə də bəlli bir ideala könül verməklə ancaq Füzuli ruhunun iztirabdan çıxdığını anladır.

İdeal vurğunluğunun biz şairdə mümkün olmayan bir qolaylıqla anladılan gözəl bir nüktəsini də buluyoruz:

*Canı kim cananı için sevsə, cananın sevər,
Canı için kim ki cananın sevər, canın sevər*

Bu içli şairin:

*Yazanda Vamikiü Fərhadü Məcnun vəşfin əhli dərd,
Füzuli adını gördüm şəri tumarə yazmışlar*

– deyə öyünməsində haqqı olub, kəndisində “Məcnundan füzun aşılıqlı istedadi” olduğu haqqındakı:

*Məndə Məcnundan füzun aşılıqlik istedadi var,
Aşıqi sadıq mənəm, Məcnunun ancaq adı var*

– iddiasının səmimiliyinə, əlbəttə, şübhə ediləməz.

İştə (*deməli*), bu Füzuli “Leyli-Məcnun” hekayəsini yazarkən ruhun bütün həyəcanılə düşündüyü tipləri, rəvayət və dastan icaplarına qətiyən əhəmiyyət vermədən kəndi ruhunun istəyinə görə təsvir etmişdir. Bunun içindir ki, fəzlə təfərrüat və təfsillərə girişmədən Füzulinin əsərində gözətilən ana fikir Nizamidən daha çox qüvvət və sərahətlə (*aydınlıqla*) ifadə olunmuşdur.

Füzulidə fantazi Nizamiyə nisbətlə zəifdir.¹ Fəqət əslində hüznü oxşamaq için doğulmuş olan şair, kəndi dediyi kimi, “qəm karvanının başçısı və möhnət səhrasının yolcusudur”. Bu qəmli və dərdli aşiqin ifadəsi Məcnunun həzin macərasını anlatmağa, “Xosrov ilə Şirin” kimi bəşəri muaşakayı (*sevişməni*) təsvir edən həyat və nəşə şairinin ifadəsindən daha uyğun düşdүйünü söylərkən, ayqırı bir hökm vermək xətasından uzaq qaldığımıza əminiz.

Hər iki şairdən bu fəslin başlığı altına aldığımız beyitlər onların yaradıcılıqlarındakı iki özəlliyi kəskin bir şəkildə göstərməkdədir. **Biri “nəşat və naz” şairi ikən, o biri “hüznü bəla” şairidir.**

Kəndi təbinin özəlliyinə daha uyğun gələn Məcnun ruhunu təhlil edərkən, şübhəsiz, Nizamiyə nisbətlə Füzuli kəndi özəlliyinə daha uyğun bir material üzərində çalışmışdır.

4

Yuxarıda təsnif və təhlil etdiyimiz materiallardan görülüyor ki, konu və buna aşılanan ana fikirdən başqa, “Leyli-Məcnun” hekayəsinin farscası ilə türkçəsi biri-birindən ayrı, orijinal iki sənət əsəridir.

Konu eynidir, fəqət bu, Füzulinin olmadığı kimi, Nizaminin də deyildir, ərəbcədən alınmışdır. Qaynaq ortaqdır. Fikir də eynidir: vəhdəti-vücud əqidəsi və ilahi eşq fəlsəfəsindən mülhəmdir. Bu da Nizamiyə məxsus bir fikir olmadığı kimi, Füzuliyə aid bir fəlsəfə də deyildir. İkisinin də ortaq qaynağı Qəzalidən başlayaraq Sokrata qədər gedən sufiliyin, əski yunan panteizmini andıran, “vəhdəti-vücud” çuluğudur. Hər iki əsərdə mənimsənən eşq əflatuni deyə anılan sevgidir.

¹ Şairin sənətkarlığında bu nöqtəyə professor M.F.Köprülü dəxi işaret etməkdədir. *Divan müqəddiməsi*. Füzuli, həyatı və əsəri, s.21. İstanbul, 1924.

Zatən şair “Rindü zahid” adındaki farsca əsərində sənətdə süs və fantazidən ziyadə, mənaya önəm verdiyini ifadə etmişdir: Əsl mənast nə təzyini kəlam Sükən anəst ke fəhmənd əvam (*farscası ərəb əlifbası ilə – red.*)

Yəni:

Əsil olan özdür, nə təzyini kəlam,
Söz odur kim, anlıya onu avam.

Füzulidə çox diqqətlə aranırsa, Nizaminin şairanə təşbih və isti-arələrindən bir qisminin eşi (*eyni*) bulunur. Fəqət bunun ələladə bir tərcümə deyil, bir nəzirəyə belə bənzərliyi yoxdur. Məsəla, Nizami-nin qızlı-oğlanlı qarışiq çocuq məktəbini təsvir edərkən yazdığını:

*Ba an peserani şux-i delbənd,
Xəmlox nişəste doxtər-i çənd*

beyitinə müqabil Füzulinin məktəbi cənnətə bənzədən bu misralarını buluyoruz:

*Bir səf qız oturdu, bir səf oğlan,
Cəm oldu behişdə huri qılman.*

Və yaxud Nizaminin:

*Bağ ərçə zi bolbolan betab əst,
İncir nəvaley-i gorab əst.
Ab əz deli bağban xorəd nar,
Başəd ke fetəd bədəsti bimar*

beyitləriylə anlatdığı fikri Füzuli bu beyitlərlə anladır:

*Gül qonçalığında xar ilədir,
Açılsa bir özgə yar ilədir.
Əslində tikən çəkər əzabin,
Fəslində həkim alır gülabin.*

Aradakı konu və fikir ortaqlığı üzündən bu biri-birindən alınmış kimi görünən beyitlər və təşbihlər olmaqla bərabər, Nizami üslubu ilə Füzuli üslubu arasındaki fərq böyükdür. Birincisinin üslubunda hakim olan özəllik lirizmlə bərabər yürüyən dastançılıqdır. Burada ruhi təhlil və hissi incəlik şairin həmasiyatdan dəxi şiddətlə mütəəs-

sir olan parlaq ifadəsindəki bolca təşbih və çox kərə qəribə görünən istiarələrlə uyuşmaqdadırlar. Eyni zamanda yuxarıda da qeyd olunduğu üzrə, Nizami digər əfsanələri kimi, bu mənzuməsini də kəndinə xas təmsillərlə süsləmişdir (*bəzəmişdir*).

Füzulinin yalnız lirizm və hissiyat sahəsində ruhi incələmələrə inhisar edən mənzuməsi isə üslub baxımından da sadədir. Şair bütün qüvvətini, ana fikrini daha qətiyyət, açıqlıq və olğunluqla ifadə etməyə vermişdir. Bunun için də hekayəyə Nizami kimi yeni bir taqım hekayə və təmsillər əlavə etmək deyil, hətta Məcnun ilə Leylisini belə əslindəki ərəb rəvayətinin süslədiyi bir çox təfərrüatdan ayırmış, onları kəndi həzin ruhuna uyğun olaraq bir yandan maddətən sadələşdirmiş, bir yandan da hissən olğunlaşdırılmışdır. Bu surətlə, Nizamidə Məcnun ilə Leyli kəndilərindəki fövqəlbəşər cazibəyə rəgmən, bəşəri alışqanlıq və qeyidlərlə nə də olsa hesablaşdıqları halda, Füzulidə bu ilgilərdən tamamıyla qurtulmuşlardır.

Bunun içindir ki, Nizaminin Məcnunu əsl qayəsinə varincaya qədər epeyi (*çox*) çırpınıyor. Məsəla, Nofəlin müdaxiləsindən ümidiini kəsmədikcə çölə getmiyor, mənəvi birləşmənin üstünlüğünə Leyli ilə sarmaş-dolaş olduqdan sonra qane oluyor. Leyli də Məcnunla birləşmək üçün tədbirlər alıyor, bizzat təşəbbüslerdə bulunuyor. Qocasından gizlicə aşiqi ilə görüşüyor. Eyni zamanda, əfkari ümumiyyə ilə hesablaşıyor. Dul qalınca Məcnunu rəsmən vüsalına çağırıyor. Artıq eşqini gizləmiyor.

Halbuki Füzulidə həyatı zərurətlərə aid bu kimi etibarı şeylər yoxdur. O, maddiyatı, vücuqların gərəklərini tamamıyla buraxaraq yalnız mənəviyat və ruhları təqib ediyor. Buna görə də o, iki aşiqin görüşməsini təsadüfə buraxdığı kimi, vüsal səhnəsi ilə ölüm səhnəsini də mənalı bir sükun (*sükut*) içində keçirdiyor. Leyli isə eşqini ancaq ölürkən anasına açıyor.

Nizami olağan həyat şərtləri içində keçən olağanüstü bir eşqin dastanını yazarkən, Füzuli bizə olağan həyat qeyidlərinən sıyrılan ilahi bir eşqin xəyalını təsvir etmişdir.

İkisi də kəndi növində orijinal birər şair, hekayələri də orijinal birər əsərdir. Burada bənzətmədən bəhs olunamaz, hələ tərcümə ağla belə gələməz.

“Bu iki orijinal əsərdən, əcəba, hankisi daha yüksəkdir?” – deyə bir soru qarşısında qala biliriz. Etiraf edəriz ki, böylə bir soruya cavab verməkdən kəndimizi aciz sayarız. Çünkü hər iki əsər kəndi növində orijinal, kəndi növində böyük və kəndi növində yüksəkdir.

Nizami də, Füzuli də klassik Doğu ədəbiyatının ölçüləməz birər varlığıdır. Ölçüləmiyənləri də qarşılaşdırmaq dəxi bəhs konusu olamaz.

Böyüklik, kiçiklik kimi nisbət anlamı dışında iki şah əsərin özəlliklərinə işarət etmək lazım gəlirsə, ancaq bunu söyləiyə biliriz:

Nizami Məcnunu şeirləşdirmiş isə, Füzuli şeiri məcnunlaşdırılmışdır!

6 qasım (noyabr), 1941.

Bükreş (Buxarest)



Nizami
(Azərbaycanlı rəssam Həsənin əsəri)



Füzuli

III

NİZAMİNİN DOĞULDUĞU YER VƏ MƏZARI

1

Müəlliflərdən bəzilərinçə, Nizaminin Gəncədə yaşadığı və çalışdığını için “Gəncəvi” deyə tanınmışsa da, əslində, “Qummi” (*Qumlu*) olduğu iddia olunmuşdur. Bəzi avropalı müəlliflər tərəfindən dəxi təkrar olunan bu rəvayət yanlışdır. Bu yanlışlığın əsası isə Nizaminiñindir deyə göstərilən aşağıdakı mənşeyi şübhəli iki beyitə dayanıqdadır:

*Çu dorr gərçə dər mocre Gənce qoməm
Vəli əz Qohestane şəhre Qoməm
Be Təfriş dehi həst Ta name u
Nezami əzanca şode nam cu. (farsca, ərəb əlifbası ilə)*

Bəzi “Xəmsə” nüsxələrində bu iki beyitdən yalnız birincisi yazılıdır. Fəqət bu beyitlərin mətnə sonradan əklənmiş (*əlavə edilmiş*) olduğu sözün gelişindən dəxi anlaşılmaqdadır. Bunu oxuyuculara göstərmək üçün bəhs konusu olan parçanın mətni ilə bərabər tərcüməsini dəxi olduğu kimi buraya qeyd ediyoruz:

*Şenidəm ke, balaye in şəbz fərş,
Xorusi sefid əst dər zire ərş.
Çu u bər zənəd təble xodra dəval,
Xorusane digər bekubənd bal.
Həmana ke an morğe ərşəi mənəm,*

*Ke hər bamdadi nəvayi zənəm.
 Bər avaze mən comle morğane şəhr;
 Be arənd bahg inəst quyaye dəhr.
 Nezami ze gəncine beqoşay bənd,
 Gereftari Gənce ta çənd cənd.
 Çü dorr gərçə dər mocre Gənce qoməm,
 Vəli əz Qohestane şəhre Qoməm.
 Be Təfriş dehi həst Ta name u
 Nezami əz ança şode namcu.
 Berun ar əgər seydi əfkəndeyi,
 Rəvan kon əgər Gənci akəndeyi.*

Yəni: “Derlər ki, göydə ağ bir xoruz vardır. Bu xoruz ötdüyündə bütün xoruzlar coşar və ötərlər. Göydəki bu xoruz mənəm ki, hər sabah ötdüyümdə şəhrin bütün quşları səsimi duyunca, “iştə (*budur*), dünyanın hatifi (*səslənən, çağırın*) derlər. Nizami, gəncinəyi burax, nə zamana qədər Gəncəyə bağlı qalacaqsın. **Bir inci kimi Gəncə dəryasında qərq olsam da, əslim Qum şəhrinin Gahistanindandır.** **Təfrişdə “Ta” adında bir köy vardır, Nizami adını oradan almışdır.** Ov vurdunsa, göstər, xəzinə topladınsa, saçı ver!..”

İtaliklə düzülən sətirlərin bu ahəngli parça içində iğrəti (*iyrənc*) durduqları aşikar deyilmidir?!

Nizami yazmalarının yalnız tək-tük bəzi nüsxələrində görülen bu beyitlərə təzkirəcilərdən bəziləri qiymət vermişlərdir. Fəqət əski təzkirələrin heç birində böylə bir rəvayət yoxdur, bütün bunlar **Nizamiyi “Gəncəli”** deyə yazılmışlardır. Babasının Arran vilayətindən **Gəncədə** yaşadığı və anasının da gəncəli bir ailəyə mənsub olduğu açıqca qeyd olunmuşdur. **“Dövlətşah”** təzkirəsində dəxi bu xüsusda açıqlıq vardır. H. 1313-də Shirazda basılmış bulunan “Xəmsə”yə ön söz yazan naşır şairin Qummi olduğu haqqındakı rəvayəti qətiyətlə yalanlamaqdadır. Bu rəvayətin dayandığı yuxarıdakı beyitlər, ona görə ustadin əsərinə sonradan əklənmiş lüzümsüz şeylərdir.

Əski əlyazmalarında bulunmayan bu beyitlər, (*bilxassə birinci beyit*) şirazlı tədqiqçiyə görə, üslub baxımından Nizamiyə yaxışdırılacaq bir dəyərdə deyildir. Nizami külliyatını böyük bir önəmlə ayıklayan (*araşdırın*), Tehranda çıxan məruf (*məşhur*) “Ərmağan” dərgisinin sahibi Vəhid Dəstgirdi dəxi bəhs edilən beyitlərin “Xəmsə”yə sonradan əklənmiş “ilhaqi” parçalardan olduğunu qəbul etməkdədir.

Doğu əlyazmaları kataloqunu tənzim edən ingilis müstəşriqlərin-dən məşhur **Rieu** Nizaminin “qummi”liyini şərh etməkdədir. **1941-də (1940-da – red.)** Bakıda Nizami haqqında bir monoqrafiya nəşr edən **Bertels** Rieunun fikrini təyid edərək deyir ki: “H. 763 (m. 1360) də yazılı olub, Parisdə “Nationalle Biblioteque”də mühafizə edilən, mənim gördüğüm ən gözəl və əski əlyazmasında dəxi Nizaminin “qum-miliyini” göstərən beyitlər mövcud deyildir”¹.

Mehmet Məhərrəmin 1942-də Parisdə satın aldığı XIV yüzilə aid əlyazmasında dəxi bu beyitlər yoxdur.

H. 1314-də Tehranda önemli bir cild nəşr edən İran millət vəkili M.Ə.Tərbiyət də Nizamiyi “Gəncəli” deyə yazmaqdadır.

2

Bakıdan Gəncəyə gedən dəmir yolu üzərindəki Gəncəçay körpüsünü keçdikdən sonra yoldan təqribən 2-3 kilometrlik məsafədə, çöllün ortasında bir xarabalıq gözüküyor. Bu, **Seyx Nizaminin** türbəsidir. Türbə hələ yıxıntıları baqi qalan **Qızıl Arslan qalasının** yaxınındadır. Bəzi qaynaqlarda “**İskəndər Münși məhəlli**” adı verilən bu yer indiki halda Əhmədli adında bir köyün çevrəsindədir. Türbənin “Zapiski Vostoçnoqo Otdeleniya Arxeoloqicheskogo Obşestva” adındakı rusca dərginin XXI-034-035-036 nömrəli cildində iki fotoqrafi vardır.

Bu fotoqraflara kiçik bir müqəddimə yazar professor **Y.Bartold** “Tarixi Aləm-Arayı Abbasi” müəllifi İskəndər Münşidən, Şah Abbas

¹ E.Berthels. “Velikiy poet Azerbaydjana Nizami”. Bakı. 1941 (*1940 – red.*)

ordusunun bu məzar çevrəsində qərargah qurduğunu və Novruz bayramını da burada keçirmiş olduğunu nəql etməkdədir. Eyni zamanda, Avropa səyahətindən dönerkən Qacar Nəsirəddin şahın 1873-də Nizaminin məzарını ziyarət etdiyini də professor bu fikrəsində (*yazısında*) təcbit etmişdir.

Tarixçi Bartold 1813-cü il Gülüstan müahidəsindən bəri Nizamının “Rusiya idarəsinin bütün nemətlərindən faydalanan bir yerdə” gömülüyüünü qeyd ediyor. Şahidlər isə bu “fayda”nın nə kimi gerçəklərdən ibarət olduğunu bizə anladıyoırlar.

M.A.Mirbağırovun “Yeni fikir” qəzetəsində verdiyi məlumatə görə, Nizami türbəsini Qazax qəsəbəsi ağalarından **Adığözəl** bundan yüzil əvvəl təmir etdirmiş imiş. Daha sonra eyni soydan **Əskər Adığözəl** bu türbəyi bir daha təmir etdirmişdir. Bundan sonra isə türbəyə kimsə baxmamış və zamanın etkisiylə yapı yıpranmış və xarab bir hala gəlmişdir.¹

Bu xarablığın nə şəkildə və nədən irəli gəlmiş olduğunu biz İran prinslərindən Mütəməd-üs-Səltənə Hacı Fərhad Mirzənin “**Hədi-qat-üs-səbil**” adındakı səyahətnaməsindən anlıyoruz.

Fərhad Mirzə h. 1292 (1890)-də Gəncədən keçərkən Nizami türbəsini ziyarət etmək istəmiş, getmiş, fəqət türbəyə girməmiş, çünki civardakı rus qaravulları buraya saman doldurmuşlarmış və giriləcək kimi deyilmiş. İstər-istəməz Fərhad Mirzə uzaqdan fatihə oxumaqla qalmış və şairin “İskəndərnamə”sindəki bu beyitləri xatırlamışdır:²

*Be yad avər ey taze kəbke dəri,
Ke çun bər səre xake mən beqozəri.*

*Giyah bini əz xakəm əngixte,
Sərin sude balin foru rixte.*

¹ “Yeni fikir” qəzetəsi. Tiflis. 1923. №256-257.

² V.Dəstgirdi. “Gəncineyi Nizami”.

*Həmə xake fərşə məra borde bad,
Nə kärde ze mən hiç həm əhd yad.*

*Nəhi dəst bər şuşeye xake mən,
Be yad ari əz qohəre pake mən.*

*Feşani to bər mən sereşgi dur;
Feşanəm mən əz aseman bər to nur.*

*Do aye to bər hər çə arəd şetab,
Mən amin konəm ta mostəcab.*

*Dorudəm rəsanı rəsanəm dorud,
Beyayi beyayəm ze qonbənd forud.*

*Məra zende pəndar çun xiştən,
Mən ayəm becan gər to ayi be tən.*

Yəni: “Ey mənim yavru kəkliyim, xatırında olsun, yolun məzərimə rast gəlirsə, qəbrimdə yabanı otlar bitdiyini, türbəmin yixilib xarab olmağa üz tutduğunu, toprağımın havaya sovrulduğunu, dostlarca unudulduğumu görürsün. Əlini toprağımın küməsinə qoy, içindəki cevhərini anarsın, sən mənə uzaqdan göz yaşı axıdırsın, mən də sənə göydən işiq saçarım. Hanki niyətlə dua etsən, qəbulu üçin “amin” deyərim. Mənə salamlar yollarsın, mən də sənə salam edərim. Sən mənə gəlirsin, mən də qübbədən enərim. Məni kəndin kimi diri bil, sən canlıqca mən də canlanırmı”.

Azərbaycan şairi **Hacı Seyyid Əzim Şirvani** (1835-1888) qapadılmış məktəbinin işi üçin Tiflisə gedərkən Gəncədən keçmiş, ziyanət etdiyi Nizami məzarının xarab görünüşündən duyduğu acıyi bu bayılrla bəlirtmişdir:

*Ey Şeyx Nizami, ey nizami dağılan,
Ey Gəncədə izzü, ehtişamı dağılan.
Olmubdu səninlə mən kimi aləmdə,
Yurdu, evi, məktəbi, kəlamı dağılan!*

1922-də gəncəli aydınlardan bir qrup böyük həmşəriləri Nizami-nin xatirəsini anmaq üçün hərəkətə keçmiş və aralarından “Nizami komisyonu” deyə bir heyət dəxi seçmişlərdir. Bu heyətə şair və öyrətmən, mərhum Axundzadə Mirzə Məhəmməd, tarixçi Rəfibəyli Cavad və öyrətmən Mirsüleymanzadə Mirkazım bəylər girmişlərdir. Bu aydınlarca, çöldə yalnız bir halda qalan Nizaminin kəmikləri (*sümükləri*) Gəncəyə gətiriləcək, Şah Abbas camisinin önündə şairə layiq bir şəkildə yapılaçaq türbəyə qoyulacaqdır. Bu məqsədlə əhali arasında türlü vasitələrlə para toplanmaya dəxi başlanmışdır.

Mart 1923-də şəhər cəvərdəki məzar açılmış və içindən Nizaminin iskeletiyə bərabər, bir də bir qadın iskeleti çıxarılmışdır. Nizaminin kəmikləri bir tabut içində imiş və kəndisi də türk üsulu bir dəhmə (*saxsı və ya taxtadan düzəldilmiş qəbir*) içində bulunmuş. Tabutların ikisi də tirmə şala sarılmış bulunuyorlarmış. Bu şallardan mühafizə olunan bəzi parçalar Bakı muzeyinə götürülmüşdür. Məzarın təfərruatından və bilxassə, bəhs edilən tirmə şaldan Nizaminin çox böyük bir etinə ilə gömülümuş olduğu anlaşılmışdır.

Bütün bu çalışmalara rəğmən, şairə çöl ortasındaki yatağından Gəncə şəhərinə keçmək nəsib olmamışdır. Bakıdakı Sovet Elmlər Akademisi tərəfindən göndərilən komisar M.A.Mirbağırovun aldığı tədbirlərlə şairin iskeleti qonşu qadının, bəlkə də gözəl Apağının iskeletiyə bərabər təkrar əski qəbrinə qoyulmuş, məzar təmir edilmiş və üstünə Azərbaycan latin hərfliyə yazılı bir başdaşı tikilmişdir.¹

¹ “Yeni fikir” qəzetəsi. Tiflis. 25.II.1923. №256.

* * *

Nizami Doğunun böyük şairi olaraq irqdaş və dindaşları tərəfin-dən unudulmuş olduğu sıralarda, Gəncə ilə çəvrəsindəki xalq küt-lələri tərəfindən “**kəramətli bir şeyx**” olaraq heç unudulmamışdı. Məzarının “qısır qadınlara çocuq kəramət etdiyini” kitabımızda bir münasibətlə qeyd etmişiz. Yalnız qadınlar deyil, bütün dilək sahiblə-ri Nizaminin məzarı olan yerə gedər, burada toplanan daşlardan ki-çik və kukla (*oyuncaq*) evlər yaparaq niyətlərinin vücuda gəlməsini Şeyxin mənəviyatından umarlarmış.

IV

NİZAMİDƏ TÜRKÇƏ SÖZLƏR

Nizaminin şeirlərində bir çox türkcə sözlər vardır. “Xəmsə”yi bu baxımdan, özəl bir etina ilə araşdırmadıq, fəqət genə olaraq gözü müzə ilişənləri örnək olsun deyə qismən təsbit etdik, nəticədə bu kiçik sözlük hasil oldu:

Alaçuq – alaçıq.

*Ce konəd be pa-ye pilan alaçuq-e torkmani?¹
(Fil ayağına türkmən alaçıqı nə, nasıl dayanır.)*

Amac – Bir ox atımı məsafə, hədəf. (Div. Lüg. Türkdə var.)

*Setade qeyşər-o-xaqqan-fəğfur;
Yek amac əz bəsat-e pişgəh dur.*

(Qeyşər, xaqan və fəğfur öncü tərtibatından bir **amac** uzaqda duruyorlardı.)

Ekdeş – (ikdiş, ikdiç) – İki maddədən qarışiq. Almagam (*metis*) mənasında.

*Gerami ekdeş-əst in nəqş-e dəmsaz,
Pedər hendu-vo-madər tork-e tənnaz.*

(Bu zevqli naxış, babası hindu – anası nazlı türk, çox **ekdeş** bir nəsnədir.)

¹ Mətndəki bu yazılar farsca, ərəb əlifbası ilə də qeyd olunub – red.

Beyraq – Bayraq.

*Pərvin ze hərir-e zərd-o-əzrəq,
Bər səncəq-e zər keşide beyrəq.*

(Pərvin yıldızı sarı ipəkdən bayrağı altın bir sancağa çəkmişdir. Bizim bayraq dediyimiz şeyi Nizami ikiyə ayırıyor: dirəyinə *san-caq*, qumasına *bayraq* deyir.)

Bilək – Bilək.

*Həman bilzən mərd-e alət-şenəs,
Konəd biləkəş-ra be bili qiyas.*

(Bel vuran usta *biləyini* bel zənn edər.)

Bisraq – Bir dəvə cinsi. (Div. Lüg. Türk. də var.)

*Hezare nəxostinəz-u bisrak,
Be gərdənkeşi guh-ra gəerde xak.*

(Bunlardan iki mini *bisraq* idi ki, qızgınlıqla dağlı torpağa çevrilərdi.)

Tutuq – örtü və ya günəşlik (*şəmsiyə*).

*Ta gərəməş dər totq-e nur bud,
Xar ze qol, ney ze şəkər dur bud.*

(Lütfü işığın *tutuğunda* ikən tikan güldən, ney də şəkərdən məhrumdu.)

Tutmac – bir türk yeməyi (“Divan”da da var).

*Ari an-ra ge dər şekəm dohol-əst,
Bərg-e totmac beh-ze bərg-e qol-əst.*

(Aclıqdan qarnı davul (*təbil*) kimi gurlayana gül riçəlindənsə (*yarpağındansa*), **tutmac** daha eyidir.)

Çok – çox (qələbəlik mənasında).

*Ayəd həme ruz sər qoşade,
Coki ço səg əz ney uftade.*

(Məcnun haqqında: hər gün başıaq olaraq gəliyor və arxasından bir çox (*qələbəlik*) qoşuşuyor (*qaçışır*).

Çalış – cövlan və həmlə mənasında (“Divan”da: gürəşmək).

*Befərmud şəh ta dəliran-e rum,
Nəmayənd çaleş dər an mərz-o-bum.*

(Şah buyurdu ki, rum igitləri burada **çalış** etsinlər.)

Çavuş – çavuş. Farsca şərhlərdə: “nəqib” və “pasban-e ləşkər” (“başçı” və “qoşun gözətçisi”).

*Ze del dadən-e çavuşan-e dəlir,
Delavar şode qur bər cəng-e şir.*

(İgid **çavuşların** təşviqiylə yaban eşşəyi arslanla cəngə atılmış.)

Çirkin – çirkinlik.

*Be siyahi bəsər cəhan binəd,
Çerkini bər siyah nə neşinəd.*

(Göz qarası dünyayı görür, qaraya **çirkinlik** oturmaz.)

Dağ – həm “damğa”, həm də “dağ” mənasında.

*Ancenan qurxan be kuh-o-be rağ,
Qur k-u dağ did rəst ze dağ.*

(Gurxan (Bəhrami Gur) dağa və yaylaya çıxınca yaban eşşəyi **dağı** gördü də, dağdan (*daqlanmaqdan*) qurtuldu.)

İylaq – yaylaq, qışlaq müqabili. “Dağlıq” mənasına da gəlir.

*Borun şod əz iylaqıyan sərkeşi,
Səvari şetabənde çun atəsi.*

(*İylaqlı*lardan bir süvari atəş kimi meydana atıldı.)

Sav – bir təklifdən savunmaq için deyilir. (“Divan”da da var.)

*Cənan kəşt mostəğni əz sav-o-bac,
Ke bər daşt əz keşvər-e xod xərac.*

(*Sav* ilə bacdan öylə müştəğni (*asudə*) oldu ki, məmləkətindən vergiyi qaldırıldı.)

Səncaq – bayraq dirəyi və ya “tuğ” deyilən dirək.

*Hezar-o-çehel səncəq-e pəhləvi,
Rəvan dər pey-e rayət-e xosrovi.*

(Padşah bayrağının arxasından min qırx pəhləvi *sancağı* iləriyordu.)

Klavuz – klavuz (*bələdçi*).

*Dər an puye təcil misaxtənd,
Rəhi bi qəlavuz həmi taxtənd.*

(O yolda əcələ (*tələsir*) ediyor və *Klavuzsuz* yol alıborlardı.)

Qırmızı – bildiyimiz rəng.

*Şəb ço arayəş degərqun saxt,
Kohli ənduxt, qermezi əndaxt.*

(Gecə başqa bir tövür aldı, *qırmızılığı* buraxıb morardı) (*göyərdi*).

Gür – Kür – Küra nəhri. Qur.

*Beheştı şode bişə piramonaş,
Ze For koysəri bəste bər damənaş.*

Bərdə haqqında: (Ətrafi ormanlardan cənnətə dönmüş, yanında *Gür* deyə kövsər axıdılmışdır.)

Nay-e türki – əskər borusu.

*Foru mande ze bəs quşa-yə torkan,
Ze bang-e nay-e torki nay-e torkan.*

(**Nay** – qırtlaq deməkdir. Nay-e türki – türk qırtlağı – məcazən əskəri boru deməkdir. Yalnız Nizamidə deyil, klassik o biri şairlərdə də vardır. Beyitin tərcüməsi başqa yerdə verilmişdir. Təkrar etmiyoruz.)

Uşaq – (*farsca da yazılıb – red.*) çocuq, qulam, paj mənasında.

*Cənibətkeş oşaqqan-e sərayi,
Rəvane şod əz hər su codayı.*

(Saray uşaqlarından yüzlərcəsi ayrı-ayrı hər tərəfə yürüməkdə.)

Utsaq – (*farsca da yazılıb – red.*) otaq.

*Ço mehdi gər çə şod məğreb osaqəş,
Qozəşt əz sərhəd-e məşreq yətaqəş.*

(Mehdi kimi otağı batıda isə də yatağı Doğu hündudunu aşdı.)
“Yataq” – karakol (*qaravul*) mənasına gətirilmişdir.

Yırıq – **dade** – arıq at içinullanılmışdır. Şərihlər (*şərhçilər*) türkçə bir kəlimə olduğunu təxmin etmişlərdir.

*Şetabənde-ra əsb-e səhra-xəram,
Yereq dade z-an beh-ke başəd cəmam.*

(Əcələsi (*tələsənə*) olana yürür at lazımdır, səmizindən (*kökdən*) isə *yırıq* daha eyidir.)

Yəzək – pişdar, öncü (“Divan”da da var).

*Borun şod yəzəkdir-e doşmənşenəs,
Yətaqi kəmər bəste bər cay-e pas.*

(Düşmən tanıyan yəzəkçi (*öncü*) dışarı çıxdı, yataqçı – karakolçu (*qarovulçu*) da karakol mövqeyini tutdu.)

Yığlıq – (*ad farsca da yazılıb – red.*) şerhlərə görə, türkçə bir sözdür, “ox” mənasına gəliyormuş.

*Hənuzəş pərr-e yeqleq dər oqab-əst,
Hənuzəş bərg-e nilufər dər ab-əst.*

(Daha *yığlıq* yələyi (*lələyi*) qartaldadır, daha nilufər yaprağı suda-dır.) Məcazi təbirlərdir: “Daha gənc və dinc” deməkdir.

* * *

Nizami bəzi türkçə isim və sözləri sənətinin özəlliyini təşkil edən rəmz və məcazlarında dəxi qullanmışdır. Məsəla:

Öncə də zikri keçdiyi vəchilə (*kimi*), Çin xaqanının İskəndərə hədiyə etmiş olduğu bir ov quşunu böylə təsvir edər:

*Toğan şah-e morğan-o-toğrol be nam,
Be soltani əndər ço Toğrol təmam.*

(Toğrul adında quşlar şahı bir toğan ki, sultanlıqda Toğrul kimi tamamdı.)

Burada toğan cinsindən bir quşa verilən Toğrul, şairin keyfiylə qoyulmuş gəlişigözəl bir ad deyildir. Toğrul yırtıcı bir quş adıdır. Mahmud Kaşgarinin “Divan”ında da vardır.

Alanlı bir süvariyə ***Qarınca*** adını taxan Nizaminin bu türkçə isimlə farsca tərcüməsi olan “***mur***” kəliməsiylə cinas yapdığını, aşağıda təkrar edildiyi vəchilə, kitabımızda bəhsini keçmişdir:

*Alani səvari qərençə be nam,
Honərha nəmude be şəmşir-o-cam.
Qərençə ço did ançenan dəst-e zur,
Sepər bər kətf duxt çun pər-e mur.*

(Qarınca adında Alanlı bir süvari ki, həm səfərdə, həm də hazərdə (çəkinmə, qorunma) başarılar göstəriyordu. *Qarinca* bu qol qüvvəti-ni göründə qalxanı mur (*qarinca*) qanadları kimi omuzuna (*çiyinə*) çəkdi.)

Nizami diqqətə dəyər ki, həmşəriləri gəncəlilərin ağızında bu gün belə “nasıl” mənasına gələn bir sözü *six-six* qullanmaqdadır: **hancarı**.

*Ço birun-e ğap aməd-o-rah-cost,
Nəşod hiç hencar bər vey dorost.*

(Mağaradan çıxıb aradıysa da, heç bir **hencarla** yol bulamadı.)

* * *

Nizamidə türkcə əklərlə (*əlavələrlə*) yapılmış farsca kəlimələrə də təsadüf olunuyor. Məsəla: “**cι**” əkliylə – miyancı.

Miyancı – “miyan” – ara, “miyancı” – aracı.

*Borun əz miyancı-vo-əz tərcome,
Bedanest yek-yek zəbane həme.*

İskəndər için söyləmişdir: (**miyancıya** və mütərcimə ehtiyacı olmadan hər kəsin dilindən anladı).

Səng-lax – daşlıq.

*Bəsi rand bər şure-vo-sənglax,
Gəhi mənzeləş təng-o-qahi fərax.*

(Duzlaq və **daşlıqda** epeyi (heyvan) sürdü, yolu gah dar, gah da genişdi.)

Div-lax – devlik, dev çox olan yer.

*An biyaban ke gerd-e in tərəf-əst,
Divlaxi məhoul-o bi ələf-əst.*

(Bu tərəfdəki o çöl, otsuz bir yer və qorxunc bir **devlikdir**.)

Xace-taş – Xace, yəni ağa və ya əfəndiləri bir olanlar.

*Avərde be həfz-e durbaşı,
Əz şir-o gəvəzn xacetaşı.*

(Karakol hizməti için arslanla geyigi **xacetaş** yapmışdır.)

Xeyl-taş – bir tayfanın mənsubları.

*Roxəm sərxeyl-e xuban-e təraz-əst,
Kəmine xeylətaşəm kebr-o-naz-əst. (farsca)*

(Üzüm Təraz gözəllərinin başı – sərheyli – ən dəyərsiz **xeyltaş** – irqdaşım – kibir (*təkəbbür*) ilə nazdır.)

* * *

Nizaminin Türkistan şəhərlərindən bəzilərini bir məcaz və rəmz şəklində qullandığını göstərən bir neçə misalı da qeyd edəlim:

Xırız (Qırğız), Çاق və Kaşğər.

*Ze Xerxiz-o-əz Çاق o-əz Kaşğər,
Bəsi pəhləvan xand zərrin-kəmər.*

(Xırxız, Çaç və Kaşğerdən çoxlu qızıl kəmərli pəhlivan çağırıldı – *tərcüməsi*)

Xəllux – Xalaç, Kalaç.

*Be xedmət şəmse-ye xuban-e Xəllox,
Şahənşəh-ra çenin dər dad pasox. (farsca)*

(Xəllux gözəllərini günüşi şahənşaha belə cavab verdi) (*tərcüməsi*)

Soğd

*Berişəm nəvazan-e soğdi sorud,
Begərdun bər avərdi avaz-e rud.*

(Soğdlı çalğıçılar rudun avazını fələyə qaldırmışlar) (*tərcüməsi*)

Təraz

*Muy be tuyat ze həbəş ta Təraz,
Tazi-yo tork amade dər torktaz.*

(Sənin hər tükünlə Həbəsistandan Təraza qədər ərəb və türk hücumu keçmişdir) (*tərcüməsi*)

Tamğac

*Kəməndi ço əbru-ye tamğaciyan,
Be xəm çun kəman-quşə-ye çəciyan.*

*Tamğaclıların qaşları kimi bir kəmənd ki,
Əyrilikdə çəçilərin kamanları kimidir. (tərcüməsi)*

Qıfçak – qıpçaq.

*Biyabani həme xeyl-e qefçaq did,
Dər-u lobətan-e səmən-saq did.*

(Çölliüyü başdan-başa **qıpçaq** tayfası gördü, orada ağ baldırlı gözeller gördü.) (*tərcüməsi*)

V

VƏHİD DƏSTGİRDİNİN YORUMLARI

Tehranda yayınlanan ədəbiyat dərgisi “Ərməğan”ın müdürü Vəhid Dəstgirdi Nizaminin bütün əsərlərini yeddi cild halında böyük bir etina ilə təshih və nəşr etdirmişdir. İllərcə sürən yorucu bir çalışmanın nəticəsi olan bu kitablar, müəllifin iddiasınca, Nizaminin istifadə edilə biləcək biricik (*bircə*) nüsxəsi imiş.

Müəllif sadə, ustadın təshih edilmiş mətnlərini verməklə qalmış, eyni zamanda, mənaları çətin anlaşılan beyitlərin izahiyılə bəzi kinayə, istiarə və rəmzlərini yorumlamaq zəhmətinə də qatlanmışdır.

Əsərin bu baxımdan nə dərəcəyə qədər başarılı olub-olmadığını araşdırmaq planımıza daxil deyildir. Yalnız incələməmizin önəm verdiyi Nizami məcazlarından “türk” anlamının Dəstgirdi tərəfindən nasıl anlaşıldıgına diqqət etmək bizim üçün təbiidi. Bu baxımdan mutaliəsi maaləsəf (*təəsiif ki, nə yaziq ki*), əsərin hər türlü tənqidin altında olduğunu göstərdi. İddiamızın quru sözdən ibarət olmadığını isbat üçün konu ilə ilgili materialları oxuyularla bərabər burada gözdən keçirəlim:

“Xosrov və Şirin”də Xosrov Pərvizin bir əmrnaməsini anladırkən Nizami bu beyiti yazmışdır:

Və gər kəs ruye naməhrəm bebinəd,

Və ya dər xaneye torki neşinəd. (farscası, ərəb əlifbası ilə – red.)

Yəni: “əgər biri naməhrəmə baxar və ya bir “*türk*”ün (yəni gözəlin) evinə girərsə”;

Dəstgirdi bu beyitdəki “*türk*”ü baxınız nasıl açıqlıyor:

*Əgər kəsi ruye zəne naməhrəm bebinəd ya dər xaneye gölame
tork məşugi beneşinəd bəraye gölambaregi*

Yəni: “əgər biri naməhrəmə baxar və ya bir türk məhbubun evinə girib qulamparalıq edərsə”.

Halbuki Nizaminin məqsədi aşikardır: “*türk*” *demək* – “*gözəl*” *deməkdir* və bu məna birinci misradakı “naməhrəmə baxmaq” anlamıyla də mənətiqi tam bir ahəngdədir.

Müəllifin Nizamidəki “türk” məcazlarını qullandığı həqiqi mənasından kaydırıb (*dəyişmək, qaçırməq*) məxsus qarışdırıldığı gözə çarpmaqdadır.

Məsəla: Nizaminin “İskəndərnâmə”sindən alınan bir beyitin yorumu:

*Foru bəste dər an gövğaye torkan
Zi bange naye torki naye torkan*

Yəni: “Türklərin (*cəngavərlərin*) bu qovğasında türk neyindən (*türk borusundan*) türklərin (*igidlərin, yaxud əskərlərin*) qırtlağı qılıyordu”.

Dəstgirdi isə bu beyiti **çətrəfli** bir lisanla böylə təfsir ediyor:

*Dər an gövğa nəyahuye torkane göribe naye torki ya sərnay paye
torkane cəngira bərbəste bud*

Yəni: “Bu türkcə və çiğirtqanlıqla türk borusu (*və ya səranayı*)nın bağırtısı türklərin qırtlağını qısmışdı”.

“Həft peykər”dəki:

*Torkiyəmra dər in həbəş nəxərənd,
Lacərm duğbaye xoş nə xorənd.*

Yəni:

*Türkcəmi bu həbəşlikdə alan yox,
Dovğayı bir yemək deyə sayan yox.*

— beyitini Dəstgirdi böylə təvil ediyor:

*Aşə duğəst bə dəstpoxte torkan, yəni cəmal və hosne torkaneye
məra dər in molke həbəşvare siyah çun nəmixərənd əz an səbəb əz
dəstpoxte torki və duğba məhrumənd və məğdur.*

Yəni: “Ayran aşıdır ki, türklər bişirirlər, yəni mənim türk cəmal
və hüsnümü bu həbəş kimi qaralıqda satın almayırlar, ona görə də
türk yeməyi dovğadan məhrum və məğdurdurlar”.

İskəndərin hakimliyindən və bilgiyə dayanan idarəciliyindən
bəhs edərkən Nizami:

*Və gər nə yeki torke rumi kolah,
Be hendo be çin key zədi barqah*

deyir ki:

*Yoxsa bu Rum qalpağı geymiş bir türk,
Hində, Çinə nə surətlə qonardı!..*

deməkdir.

*Dəstgirdi isə bu beyiti böylə yoruyor:
Etlağe tork bər Eskəndər bər həsbe cəngəuyi və sələhşuriye ust*

Yəni: “İskəndərə “türk” deməsi, əskərliyi və cəngavərliyi içindir”.

Halbuki burada türk vəsfı İskəndərə ədalət və bilgiyə dayanan idarəciliyi, yəni hakimliyi için verilmişdir¹.

Zülm görmüş ixtiyar qadının Sultan Səncərə xitab edən beyitdəki “Türk deyilsin” xitabını da Dəstgirdi “Səlcuqlardan deyilsin” mənasıyla təvil (*təfsil*) ediyor. Ədalət anlamını türklərə təşmil etdirməyib, Səlcuq sülaləsinə təhsis etdirir. Sanki Nizami kimi söz və nəzm xalıqi bir şair “Səlcuq” sözünü qafiyələməkdən acizdi.

Türlü yerdə mümkün olan və ya olmayan türlü şəkillərdə “Türk” məcazının gözə görünən və istər-istəməz dilə gələn mənasını məxsus qarışdırın və əslindən uzaqlaşdırın Dəstgirdi bəzi yerdə təvilə qalxmamaq və sözü olduğu kimi təkrarlamaq zorunda qalmışdır.

Məsəla:

*Çenan aməd əz paye torki xoruş,
Ki əz naye torkan bər avərd cuş,*

– beyitini şöylə tərcümə etmişdir:

“Türk borusunun səsiylə pəhlivanlar coşdular”. “Türk” sözü burada əsl qəsd olunan məcazi mənasında alınmışdır.

Nizaminin peyğəmbər için “ərəb vücudlu türk” məcazını Dəstgirdi təvilə qalxmamışdır. Buna da şükür, yoxsa gözəl “Türk”ü “əmr et” deyə tərcümə edən bir yorumcudan nə desən bəklənirdi!..

¹ Bax: s.181.

VI

NİZAMİDƏN ÇEVİRİMƏLƏR

1 ALLAH HAQQINDA

“Məxzənül-əsrar”dan:

Ey sən ki, varlıqlar bütün səndəndir!
Zəif topraqdakı qüvvət səndəndir!

Bayrağına sığınmışdır kainat,
Biz səninlə, sən isə, qaim bizat.

Dəyişməyən varlıq – iştə bu sənsin,
Ölməmişdir, ölməyəcək – o, sənsin.

2 SÖZ

a) “Məxzənül-əsrar”dan:

İlk öncə çün qələm girişdi işə,
Söz deyib də, öylə gəldi cünbüşə.

Gizliliyin pərdəsi çün çözüldü,
İlk sıradə, səhnədə söz görüldü.

Söz könülə olmadıqca tərcüman,
Çamur bədən bulmadı dünyada can.

Başladı çün qələm gəliş-gedişə,
Sözlə açdı dünya gözün Günəşə.

Sözlə dünya tanınmışdır aləmə,
Söylənsə həp sözə gəlməz xatəmə.

Söz canımızdır lügəti eşqdə,
Biz həp sözüz bu görünən dəhrdə.

b) “Həft peykər”dən:

Sözdən gözəl evladı,
Dünyamız doğurmadı.

Nə yapdıysa Yaradan,
Qalan bir sözdür andan.

Bir ruh kimi əyərsiz¹,
Söz cövhərdir dəyərsiz.

Bilir duyulmazları,
Oxur yazılmazları.

İnsandan bir yadigar,
Sözdürancaq payidar.

¹ Nöqsansız.

3 SÖZÇÜ

a) “Məxzənül-əsrar”dan:

Xəzinələrin açarları
Söz bilənin dilindədir.

Taxtların durumları
Yürür sözün əlindədir.

Sözcü göyün bir bülbülü?
Kim ona bənzəməkdədir?

Tutuşduqda düşüncəsi,
Mələklər ölçüsündədir.

Söz söyləmək məharəti
Yalvaçlığın özündədir.

Tanrı yanında mərtəbə
Yalvaçda, həm şairdədir.

Hər ikisi bir dost tanır,
Bir ruh iki bədəndədir.¹

b) “Həft peykər”dən:

Siz deməyin ki, sözcülər öldülər,
Yalnız sözün dəryasına girdilər.

Çağırsınız adlarıyla anları,
Balıq kimi, sudan çıxar başları.

¹ Əslində məsnəvi tərzindədir.

4

İNSANLIĞIN DƏYƏRİ

“Xosrov ilə Şirin”dən:

Göydəki yıldızlar həmayilindir,
Nədir onlar? – sənin vəsailindir!

Bütün darlıqların məcali sənsin,
Bütün varlıqların xəyalı sənsin.

Almaqdalar anlar səndən həp misal,
Halbuki anlardan sən açmaqda fal.

Mənliklərin yapan sənsin onların,
Yediklərin atan sənsin onların.

Dairə nöqtəsi, yəni mərkəzdən,
Başqa nə var isə alındı səndən.

Sürən məlakəsi sənsin cahanın,
Yol göstərmək işiancaq xudanın.

Comərdsin, kəndinə göstər güvən,
Düşməyəsin, fənalığı burax sən.

Eyi-kötü, nə varsa, eylə hesab,
Ağlına məsulsun, ona ver cavab.

Ya getdiyin qapı züqürd olmasın,
Ya öylə ol, kimsə öylə olmasın.

Bir kəsin ki, gözü nura dayanamaz,
Mələklərin göylərində o duramaz.

Yerin üzü asimanın bir eşi,
İnsanlar da mələklərin qardeşı.

5

İXTİYAR QADIN İLƏ SULTAN SƏNCƏR

“Məxzənül-əsrar”dan:

Zülüm görmüş, aciz, ixtiyar nənə,
Əl atdı Sultan Səncərin ətəyinə:

Səndən, – dedi, – görəmdim heç inayət,
Zülüm gördüm, – deyə etdi şikayət:

Zil-zurna bir darğa¹ gəldi köyümə,
Rüsvay etdi, zorla girdi evimə.

Suçum yoxkən tutdu evimdən aldı,
Saçlarımdan çəkdi, sokağa saldı.

Amansızca vurdu, yaxdı canımı,
Tutsaq etdi, incitdi vicdanımı.

Məhəllədə qətil olmuş bir gecə,
Mən bilməlimişim nasıl və necə!..

Evimdə qanlıyı qalxdı aratdı,
Söylə, şahım, bu qədərini kim daddı?

¹ Darğə – polis.

Darğanın sərxoşu kəndi qan yapar,
Acizə qalxar da sonra şər atar.

Davul vurur vilayəti soyarlar,
İxtiyarlar, baxın, suçlu çıxarlar.

Bunları görməyib, ört-bas edənlər,
Haqqı məndən, ədli səndən edərlər.

Çiynəndi büsbütün mənim vücudum,
Qalmadı mənliyim, qırıldı ruhum.

Haqqını almaz da, dada yetməzsin,
Gəlir hesab günü, rahat etməzsin.

Böyüklüyün nərdə, hanı ədalət?
Zülümdən yüksəlir yer-yer şikayet!

Xaqanlardan mədət, qüvvət bəklənir,
Səndənsə həp xorluq və zillət gəlir.

Yetim malı yemək işdən sayılmaz,
Burax bu adəti, sənə yakışmaz!

Fağır qadınlara, utan, ilişmə,
Gün deyildir gördükleri, didişmə!

Sən köləsin, fəqət şahlıq satarsın,
Şahlığa uymayan işlər yaparsın.

Şahə düşən məmləkəti sevməkdir,
Xalqa baxmaq, ədaləti güdməkdir.

Böyləliklə əmrə boyun əyərlər,
Şahı candan, həm könüldən sevərlər.

Etmədəsin aləmi zirü zəbər,
Səndə yox ki, başqa türlü bir hünər!

Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri.

Madəm ki, sən zülmə amil olursun,
Bir türk deyil, çapulçu bir hindusun!

6 **TUĞLAÇI¹ İXTİYAR**

“Məxzənül-əsrar”dan:

Şamda, eşitdim, var imiş ixtiyar,
Çamur, saman basar da kərpic yapar.

Göyərtidən toxur imiş köynəyin,
Tuğlaçılıqla qazanır əkməyin.

Qalxanları düşdükcə pəhlivanlar,
Kəndilərin bu tuğlayla qorurlar.

Bu ixtiyar bir gün eyni işində,
Çalışmaqdə çamur, saman içində.

Nə yaplığındır, mənə bax, hey eşit,
Demiş, keçən dəliqanlı bir igid.

¹ Kərpickəsən – red.

Nə düşgün iş, nədir sənin etdiyin,
Əzab çəkib, böylə kərpic kəsdiyin.

Burax bunu, boş yerə vermə əmək,
Kim əsirgər səndən bir parça əkmək.

Qəlibini yaxma, babam, tuğlanın,
İxtiyarın deyil bu iş, oğlanın!..

Demiş baba: – oğlum, cahillik¹ etmə,
Get buradan, durub kahilik² etmə.

Tuğlaçılıq işi – olğunlarındır,
Minnətçilik işiysə, qullarındır.

Bu məsləkə əl atdığım niçindir?
Bir gün sənə əl açmamaq içindir.

Kimsəyə mal için mən heç əl açmam,
Əmək verir, verim işdən də qaçmam.

Bu sözləri bizim ığid eşitmış,
Qızarmış, ağlamış, çəkilmiş getmiş.

¹ Azərbaycan şivəsiylə “cahillik”, məcazən – təcrübəsizlik deməkdir.

² Azəricədə – çiylik.

BAYQUŞ DÜYÜNÜ

“Məxzənül-əsrar”dan:

Hekayədir, söyləmişlər raviyan,
Seyrə çıxmış bir gün Ənuşirəvan.

Padşahın yanında varmış biri,
Dəstür denən onun böyük vəziri.

Yol üstündə xarab köyə varmışlar,
Dam üstündə uluyormuş bayquşlar.

Şah vəzirə demiş, bunu dinləsin,
Quş dilindən bizim dilə çevirsin.

Vəzir demiş, şahım, xeyir bir iş var,
Düyün için konuşuyor bu quşlar.

Birinci quş oğluna qız istiyor,
İkinci quş isə ona söylüyor:

“Qalım (*yaşayım*) deyə kaç xaraba verirsən?”
Cavaba bax: “Nədən maraq edərsən?

Şah bu isə, böylə getsə ruzigar,
Yüz min xarabəlik dilərsən də var”.

Şah vəzirin bu sözünü dinləmiş,
Kinayəyi anlıyaraq inləmiş.

Ədalətə vermiş o gündən qərar,
Olmuş adı ədalətlə payidar.

8
QIPÇAQ QADINLARI

“İskəndərnamə”dən

Ordusuyla bərabər İskəndər,
Dəştı Qıpçağa eylədiyi səfər.

Qıpçaqın gördü ağ qadınlarını,
Tombul əndam, gül yanaqlarını.

Üzlərində niqab, yaşmaq yox,
Kimsədən örtünüb də qaçmaq yox.

Qoca, qardaşdan heç çəkinməzlər,
Gəzər erkəklər ilə ürkməzlər.

Dolaşırlar açıqda sərbəstcə,
Görülür bu təbii hər kəscə.

“Böyləcə bulsa bunları əskər”,
Deyə əndişə etdi İskəndər.

“Həpsi gəncdir, təhəmmül etməzlər,
Nəfsi tutmaz, təcavüz eylərlər”.

Bu niyətlə düşündü bir tədbir,
Eyliyə xalqa mənəvi təsir.

Verdi buyruq, hüzura gəlsinlər,
Ağsaqqal, başbilən, bütün ərlər.

Oxşadı Qıpçağın o baylarını,
İltifatla ucaltdı başlarını.

Gərəyindən bəhislə əskərinin,
Diqqətin çəkdi Qıpçaq ərlərinin.

Dedi: “Erkək nə olsa, erkəkdir,
Qadına meyil edər, bu gerçəkdir.

Qadının olmalı üzündə niqab,
Etməli o, yabançılardan hicab.

Yapısı olsa gər dəmir, daşdan,
Çün qadındır, qadın çıxar başdan.

Bir qadın ki, açıq gəzər, üz açar,
Eşinin, kəndinin şərəfini pozar”.

Eşidincə bunu komandan dan,
Çöllülər etdilər bu növi bəyan:

“Sənə biz tabeyiz ki, and içdik,
Əmrinə hazırlız ki, əhd etdik.

Üz qapatmaq, fəqət buna girməz,
Bizim ellər bu adəti bilməz.

Üz qapatmaq üsul isə sizdə,
Göz qapatmaq əsasdır bizdə.

Görməməkçin bir özgənin üzünü,
Üzdə yoxdur günah, ört gözünü.

Ağamız bizlərə darılmaz əgər,
Nə için ön deyil də, arxa güdər?

Hərəmində yabançı yoxsa əgər,
Qız, gəlinlərimizə kifayət edər.

Üzləri pozma, taxdırıb yaşmaq,
Gözü örtdür, gərəksə bu mutlaq.

Taxılırsa gözə bir örtü, niqab,
Nə günəş görünür, nə də məhtab.

Nə dilər hökmdar həp edəriz,
Öləlim, əmr edərsə gər, oləriz!

Şahın əmrindəyiz, fəqət yalnız,
Milli adətlərə nasıl qıyarız?!”

9

İSKƏNDƏRİN QULAQLARI

“İskəndərnama”dən:

İskəndərin qulaqları uzunmuş,
Şairimiz Nizami böylə duymuş.

Bu aybını örtmək için padişah,
Daşır imiş kəndinə məxsus küləh (*papaq*).

Bu küləha iki əski asarmış,
Əskilərlə qulaqların qaparmış.

Kimsədə yox bu sirrdən bir xəbər,
Bilir imiş bunu yalnızca bərbər.

Ölüm gəlmış bu bərbəri götürmiş,
Bir başqa bərbərə lüzum görülmüş.

Yeni usta vəzifəyə başlamış,
Qulaqların ayıbların anlamış.

Ustaya söyləmiş həmən padişah:
“Bu sirdən bir adam olsa agah.

Qulağıma yetsə əgər bir xəbər,
Vay halinə, başın bədəndən gedər!”

Zavallı çün bu təhdidi eşitmış,
Sözünü nədir, dilini belə itirmiş.

Bu sirri o, kimsəciyə açmadan,
Küfür kimi içində tutmuş nihan (*gizli*).

İçərləmiş, fəqət bənzi sararmış,
Dərdə düşmüş, rüzgarı qaralmış.

Bir gün adam çölə çıxmış saraydan,
Gönül aça çiçək, çəmən, çayırdan.

Gəzər ikən çöldə dərin bir quyu
Görmüş, qaranlıqdan görünməz suyu.

Bu quyunun başına gəlib əyilmiş,
İçindəki saxlı sirri söyləmiş:

“Şahımızın qulaqları uzunca!..”
Demiş adam, nəfəs almış doyunca.

Kimsəciyə sezdirmədən bir əsər,
Evə dönmüş səssiz bizim bu bərbər.

Bu quyudan, söyliyorlar, bir qamış,
Göyərmiş də dışarıya fırlamış.

Bu qamışı ordan keçən bir çoban,
Kəsib düdük (*tütək*) halına qoymuş haman.

İmperator bir gün gəzintidəymış,
Bu çobanın çalğısını dinləmiş.

Baxmış ki, bu bir əcayib oyundur:
“İskəndərin qulaqları uzundur”,

Deyə düdük ötməkdədir apaşkar,
“Bu nə demək!.. burada yəqin bir iş var!..”

Öfkələnmiş bu sırr açan ağızdan,
Çəlik olsa, ərinirmiş bu hızdan.

Kəndisini fəqət zorla toplamış,
Yaxın gəlmış, düdükçüyü yoxlamış.

Konuşdurmuş şah çobanı gizlicə,
Heyrət etmiş onu həp dinlədikcə:

“Bir quyudan göyərmiş bir qamışdan,
Yapılmışdır düdük!..” – demişdir çoban.

“Çalğısından onun, şahım, bayğınım,
Deyil düdük, mənim canımdır, canım!”

Şah mat olmuş, çashmış, qalmış heyrətdə,
Çağırtdırmış o, bərbəri övdətdə.

Demiş: “kimə söylədin ki, sirrimi,
Ötdürürlər düdüklərdə aybımı?!“

Doğrusunu söylə ki, qurtulursun,
Yoxsa, xain cəzasını bulursun!..”

Dua etmiş Allaha, peyğambərə,
Sədaqətlə anlatmış İskəndərə:

Bərbər demiş: “Kimsəyə sərr vermədim:
Tanrı bilir mən xəyanət etmədim!”

Şah o zaman düdükçüyü anlatmış,
Hekayəyi bərbər duyunca çashmış:

“Əvət, demiş, şahım, köksüm tıxıldı,
Bu sirrdən içim mənim sıxıldı.

Sıxıntıyla bir gün gəzinti tapdım,
O quyuya vardım da, sırrı açdım.

Doğruyu çün söyləmişdir aşikar,
Ölümündən onun keçmiş hökmdar.

İskəndər anlamış ki, bu dünyada,
Üzə çıxar gizli, nasıl olsa da!

10
XOSROV İLƏ FƏRHAD

– Deyişmə –

“Xosrov ilə Şirin”dən:

Xosrov sordu Fərhadə kim, sən nərdən?
Fərhad cavab verdi, dedi: – **sevgidən!**

Xosrov dedi: – Orada nə iş yaparlar?
Fərhad dedi: – Can verir, dərd alırlar.

Xosrov dedi: – Can satmaq ki ayıbdır!..
Yox eşqdə ayıb, – dedi, – bu lafdır.

Xosrov dedi: – Aşıqmisin ürəkdən?
Mən candanım, sən söylərsin ürəkdən.

Uğrunda Şirinin, – dedi, – nolursun?
Şirin canım, – dedi, – Şirinin olsun!

Dedi: – Uyqunda gördünmü onu sən?
Cavab verdi ki, uyqu bilməzəm mən.

Bu sevdadan, – dedi, – olmazmısın pak?
Cavab verdi: – Vücdum olsa gər haq!

Nə eylərsin, – dedi, – girsən sarayına?
Dedi: Baş atarım mən yar ayağına.

Ya cırmaqlarsa yarın bir gözünü?
Çıxarsın istərim mən öbürüsünü (*o birisini*).

Dedi: – Bir başqası gər anı alsa?
Dəmir yer, – söylədi, – daşdan da olsa.

Dedi Xosrov: – Buldun cəmalin?
Təsəvvürdən, – dedi, – aciz xəyalın.

Dedi: – Varmı görüşmən heç yaxından?
Dedi: – Ay görünürancaq uzaqdan.

Dedi: – Başdan çıxar Şirinin eşqin,
Dedi: – Onsuz yaşarmı canı şirin?

Dedi: – Varlığını istərsə, nə dersin?
Mənim hod (*mənim də*) istəyim bu, sən nə dersin?!

Dedi: – Əl çək onun sən dostluğundan!
Dedi: – Qabilmi bu heç dostluqdan?

Dedi: – Rahatını bul, bu xam xəyaldır,
Cavab verdi: – Mənə rahat mühaldır. (*imkansız*)

Dedi: – Şirin mənimdir, etmə sən yad!
Dedi: – Ondan keçərmi heç Fərhad!

Dedi: – Get səbir qıl, yox dərdə çarə!
Dedi: – Cansız səbir olmaz, nə çarə?!

Dedi: – Səbir eyləmək nöqsan deyildir,
Dedi: – Can səbir edər, bican deyildir.

Dedi: – Qorxarmısın sən ayrılıqdan?
Dedi: – Yalnızca ondan ayrılıqdan.

Dedi: – İstəmirsin qəmxarın olsun?
Dedi: – Mən olmasam, caiz, o olsun!

Dedi: – Niçin gəzərsin sən pərişan?
Nolur bir ləhzəcik rahətdə olsan?

Cavab verdi, dedi: – Ey padışahım,
O sağ olsun, ona qurban bu canım!

Dedi: – Kafi ürək, nəynə gərək can?
Dedi: – Bunlar hasim, gər yoxsa canan!

VII

BİBLİOQRAFIYA

1 NİZAMİYƏ YAZILAN BƏNZƏTMƏLƏR

Nizamidən sonra gərək “Xəmsə”sinə, gərəksə beş kitabından hər birinə ayrı-ayrı, farsca və türkçə bir çox bənzətmələr yazılmışdır. Bunlardan önəmlilərini “Beşlik”dəki mənzumələrin sırasına görə aşağıya qeyd ediyoruz:

A. “Məxzənül-əsrar”

Farsca:

1. Sənai-yi Qəznəvi. “Hədiqətül-əsrar” (*farsca da yazılıb – red.*). XII yüzil.
2. Əmir Xosrov Dəhləvi. “Mətləül-ənvar” (*farsca da yazılıb*).
3. Əşrəf Marağı (Marağalı). “Minhacül-əbrar” (*farsca da yazılıb*).
4. Haşimi Kirmani. “Məzhərül-əsrar” (*farsca da yazılıb*).
5. Orfi-i Şirazi (Cəmaləddin Məhəmməd). “Məcməül-əbkar” (*farsca da yazılıb*).
6. Məlik-i Qummi. “Mənbəül-ənvar” (*farsca da yazılıb*).
7. İnnabi Təkləvi. “Məxzənül-əbrar” (*farsca da yazılıb*).
8. Qasimi Əsiri. “Riyazül-ənvar” (*farsca da yazılıb*).
9. İbrahim Ədhəm. “Rəfiqüssalikin” (*farsca da yazılıb*).
10. Həsəni Gəlusuz Zülali. “Rəfiqüssalikin” (*farsca da yazılıb*).
11. Molla Şeyda. “Dövlət-i bidar” (*farsca da yazılıb*).
12. Nami. “Dürc-i guhər” (*farsca da yazılıb*).

Bütün bunlar, M.Ə.Tərbiyətin qeyd etdiyi kimi, “Məxzən”ə bənzər əsərlərin tanınmışlarıdır, az bilinmiş olanları da vardır. Bunların

həpsi Nizamidəki kimi (Bismillahir-rəhmanir-rəhim) (*farsca yazılıb*) misrasıyla başlarlar.

Türkçə:

13. Əlişir Nəvai. “Heyrət-ül-əbrar”. XV yüzil. 14. XVI yüzil Osmanlı şairlərindən **Azəri İbrahim Çələbinin “Nəqşı xəyal”** adı altında “M.Ə.”yə (“Məxzənül-əsrar”a – red.) bənzədilmiş türkçə bir məsnəvisini “Islam-Türk Ensiklopedisi” qeyd etməkdədir.¹

B. “Xosrov və Şirin”

Farsca:

1. Əmir Xosrov Dəhləvi. “Şirin və Xosrov” (*farsca da yazılıb* – red.). XIII yüzil. 2. Arif-i Ərdəbili. “Fərhadnamə”. XIV yüzil.² 3. Əşrəf Marağı. “Şirin və Xosrov”. 4. Sultan Hüseyn Baykara. “Məcalisül-üşşaq: Qisseyi Fərhad və Şirin” (*farsca da yazılıb*). XV yüzyılın sonları. 5. Məhəmməd Şərif Kaşı. “Xosrov və Şirin”. XVI yüzil. 6. Mövlana Abdullah Hatifi. “Xosrov və Şirin”. XVI yüzil. 7. Qasimi. “Şirin və Xosrov”. 8. Asəf (Nəvvab). “Şirin və Xosrov”. XVI yüzil. 9. Səncər. “Şirin və Xosrov”. 10. Müzəffər Kaönbadi. “Şirin və Xosrov”. 11. Mir Möhsin Fani. “Şirin və Xos-

¹ “Məxzənül-əsrar” T. Gəncəsman tərəfindən mənsur olaraq türkçəyə çevrilmiş və Milli Egitim, “Klassiklər” seriyasında yayımlanmışdır.

² Arif “Fərhad və Şirin” həkayəsini Nizamidəkinə bənzəməyən, tamamıyla başqa bir şəkil-də nəzm etmişdir. Nitəkim deyir:

Nə qoftəm qisseye-Şirin təmami,
Ki qoftən bud bər əksi Nizami.
Suxən dər eşqe-Fərhad ançə fərmud,
Rəvayət pişə-mən bər əkse-mən bud. (*farsca*)

Arif həkayənin Nizamidəki şəklini nə Şirinə, nə də Fərhada yakışdırımayır:

Hədisi ra məgu ey mərde-ustad,
Ki nə Şirin bud razi nə Fərhad. (*farsca*)

Arifin Nizamidən fərqli olan bu rəvayəti haqqında təfsilat için Herbert V. Dudanın “Ferhad und Schirin” adlı əsərinə baxıla. (Praha. 1933).

rov”. XVI yüzil. 12. Sadiq Xəlvəti. “Şirin və Xosrov”. 13.¹ Hilali. “Fərhad və Şirin”. XVI yüzil. 14. Vəhşi Bafiqi Kirmani. “Fərhad və Şirin”. XVI yüzil. 15. Ürfi Şirazi. “Fərhad və Şirin”. XVI yüzil. 16. Kösəri. “Fərhad və Şirin”. XVI yüzil. 17. Xızri (*ad farsca da yazılıb*). “Fərhad və Şirin”. 18. Fövqi (Fovqəddin Əhməd Yəzdi). “Fərhad və Şirin”. XVII yüzil. 19. Məşriqi (Mirzə Məlik). “Xosrov və Şirin”. XVII yüzil. 20. İbrahim Ədhəm. “Xosrov və Şirin”. XVII yüzil. 21. Bəyani. “Xosrov və Şirin”. 22. İnnabi Təkləvi. “Xosrov və Şirin”. 23. Xisali (*farsca da yazılıb*). “Xosrov və Şirin”. 24. Mirzə Məhəmməd Əkbər Dövlətabadi. “Xosrov və Şirin”. 25. Nizami Cərə (*farsca da yazılıb*). “Xosrov və Şirin”. 26. Şapur. “Fərhad və Şirin”. 27. Mirzə Abdullah Şihabi Tərşizi. “Xosrov və Şirin” = “Dürətüt taç” (*farsca da yazılıb*). XVIII yüzil. 28. İmadəddin Fəqih. Məhəbbətnaməyi Sahibdilan. “Hekayəyi Fərhad” (*farsca da yazılıb*). 29. Nami (Mirzə Məhəmməd Sadiq Musəvi). “Xosrov və Şirin”. XVIII yüzil. 30. Şölə (Məhəmməd Cəfər Nirizi). “Xosrov və Şirin”. XIX yüzil.

Türkəçə:

31. Qütb. “Xosrov və Şirin”. Ciğatayca (Altun Ordu) XIV yüzil. 32. Lamii. “Xosrov və Şirin”. 33. Əlişir Nəvai. “Fərhad və Şirin”. XV yüzil sonları. 34. Seyxi. “Şirin və Xosrov”. 35. Cəlali. “Şirin və Xosrov”. 36. Ahi. “Şirin və Pərviz”. 37. Mustafa Ağa Nasir. “Xosrov və Şirin” (*azəricəyə tərcümə*). XIX yüzyl. 38. Nakam (1829-1905). “Fərhad və Şirin” (*azəricə*)².

¹ (Kitabdakı sıralanmada “13” yoxdur; texniki qüsürü aradan qaldırıldıq – red.)

² Bunlardan başqa, “Şahi İran və Banuyi Ərmon” adında Zəbuhi Behzad tərəfindən “Xosrov və Şirin” mənzuməsi üzərinə h. 1304-də, farsca bir film lberettosu yazılmışdır. Bu əsər Tehranda “Farus” mətbəəsi tərəfindən nəşr olunmuşdur. Ayni zamanda Azərbaycan bəstəkarı Hacıbəyli Üzeyir tərəfindən, 1911-də Bakıda “Fərhad və Şirin” operası yazılmışdır.*

* (Bu haqda təsdiqlənmmiş bilgi yoxdur. Əslən şübhəli olan, “Difai” təşkilatının üzvü Mirzə Cəlal Yusifzadənin müəllifliyi ilə yazılışı qeyd edilir. Olsun ki fikir və yaxud texniki yanlışlıq olub – red.)

C. “Leyli və Məcnun”

Farsca:

1. Əmir Xosrov Dəhləvi. “Leyli və Məcnun”. XIII yüzil. 2. Nami. “Məcnun və Leyli”. 3. Əşrəfi. “Məcnun və Leyli”. 4. Cami. “Məcnun və Leyli”. XV yüzil. 5. Məktəbi. “Məcnun və Leyli”. 6. Qasimi. “Məcnun və Leyli”. 7. Hatifi (Mövlana Abdullah). “Məcnun və Leyli”. XVI yüzil. 8. Hilali. “Məcnun və Leyli”. XVI yüzil. 9. Səlim. “Məcnun və Leyli”. 10. Əsiri. “Məcnun və Leyli”. 11. Zəmiri. “Məcnun və Leyli”. 12. Ruhüləmin. “Məcnun və Leyli”. 13. Hidayət. “Məcnun və Leyli”. 14. Mir Hac. “Məcnun və Leyli”. 15. Nəsibi. “Məcnun və Leyli”. 16. Süheyli. “Məcnun və Leyli”. 17. Misali. “Məcnun və Leyli”. 18. Təcəlli. “Məcnun və Leyli”. 19. Mövci. “Məcnun və Leyli”. 20. Səfai. “Məcnun və Leyli”. 21. Səid. “Məcnun və Leyli”. 22. Sabah. “Məcnun və Leyli”. 23. Sərfi. “Məcnun və Leyli”. 24. Mehdi. “Məcnun və Leyli”. 25. Nasiri Hindu. “Leyli və Məcnun”. (Bu əsər “Xosrov və Şirin” vəznindədir).

Türkçə:

26. Şəhidi. “Leyli və Məcnun”. 27. Sənan. “Leyli və Məcnun”. 28. Əhmədi. “Leyli və Məcnun”. 29. Əlişir Nəvai. “Leyli və Məcnun”. XV yüzil. 30. Cəlili. “Leyli və Məcnun”. 31. Behiştı. “Leyli və Məcnun”. 32. Füzuli. “Leyli və Məcnun”. XVI yüzil.¹ 33. Xəlifə. “Leyli

¹ Türk dünyasında “Leyli və Məcnun” mənzuməsinin, ümumiyyətlə, Füzuliyə etf edildiyi məlumdur. Bu şöhrətin kökləşməsində böyük şairin əsərinə yazmış olduğu “Səbəbi nəzmi ktab”ın, hər halda, təsirini görmək mümkündür.

“Leyli və Məcnun”un müqəddiməsində Füzuli bu mənzuməyi ədəbiyat maraqlısı dostlarının ricası üzərinə yazdığını anlatmaqdadır. “Rumlu” dostları şairə demişlər ki:

“Leyli-Məcnun” Əcəmdə çoxdur,

Ətrakda ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,

Qıl tazə bu eşqi bustanı.

Halbuki yuxarıda dərc etdiyimiz listə Füzulinin “rumlu dostlarını” təshis edər mahiyətdədir. Görüldüyü kimi, bu hekayə ustaddan əvvəl dəxi türkçə olaraq nəzm edilmişdir. Hətta bu şairlərdən bir qisminin adları (Nəvai, Əhməd, Cəlali) Füzulinin yuxarıda qeyd olunan

və Məcnun”. 34. Xəyali. “Leyli və Məcnun”. 35. Nəcati. “Leyli və Məcnun”. 36. Səhih. “Leyli və Məcnun”. 37. Təbrizli Həqiri. “Leyli-Məcnun”. XV-XVI yüzil. 38. Zəmiri. “Leyli-Məcnun” (XVI yüzil). 39. Nakam (1829-1905). “Leyli-Məcnun” (azəricə)¹.

D. “Həft Peykər”²

Farsca:

1. Əmir Xosrov Dəhləvi. “Həşt behişt” (*ad farsca da yazılıb*) XIII yüzil. 2. Əşrəf Məraqi (Marağalı). “Həft ovrəng” (*farsca da yazılıb*). 3. Feyzi. “Həft kişvər” (*farsca da yazılıb*). 4. Abidi. “Həft əxtər” (*farsca da yazılıb*). 5. Hatifi (Mövlana Abdullah). “Həft mənzər” (*farsca da yazılıb*). XV yüzilin sonu.

Türkcə:

6. Əlişir Nəvai. “Səbəyi səyyarə”. XV yüzil. 7. Lamii. “Həft-peykər”. 8. Ətayi. “Həft-xan”. 9. Ali. “Həft məclis”³.

müqəddiməsində belə zikr olunmuşdur. Bu halda bu dava nədir? Yoxsa, şairin “rumlu” dostları “ətrak” deyince kəndi zövqlərinə daha xoş gələn Füzuli şivəsiylə konuşan türklərimi qəsd etmişlərdir? Və ya o zamankı “rumlar”ın ağızında “Türk”lə “əcəm” təbirinin mənası, indiki İstanbulluların eyni təbirlərə verdikləri mənanın eynimidir?.. “İslam ensiklopedisi”nin “Füzuli” maddəsində bu bəhsə təmas edən M.F.Köprülü məsələyi, cıqataycası müstəsna, bəhs edilən “Leyli-Məcnun”ların o zamankı şərtlər daxilində Füzulicə məchul qalmış olmaları ehtimalıyla çözməkdədir.

Fəqət həqiqət – Nihad Sami Banarlıının aşağıya aldiğimiz mütailəsinə daha uyğun olsa, gərəkdir: “Füzuli türkçəsindəki bu “Leyli və Məcnun”lardan (Ə.Nəvai və Cəlili) tamamıyla bixəber olaraq və onu lisaniımızda ilk dəfə yazdığını sanaraq hərəkətə keçmiş və bəxtiyarca qəflət türk dili ədəbiyatına Şərqiın bütün “Leyli və Məcnun”larının ən gözəlini qazandırmışdır”. (Türk ədəbiyatı. s.139.)

¹ Nihad Tərlan tərəfindən türkçəyə tərcümə olunan “Leyli-Məcnun” 1943-də Milli Egitim Bakanlığının “klassiklər” seriyasında yayınlanmışdır.

² “Yeddi gözəl” – red.

³ “Həft peykər”in türkçə tərcüməsi 1911-də İstanbulda mənsur olaraq nəşr edilmişdir.

E. “İskəndərnamə”

Farsca:

1. Əmir Xosrov Dəhləvi. “Ayineyi-İşkəndəri” (*ad farsca da yazılib*). XIII yüzil. 2. Əbdürəhman Cami. “Xirədnaməyi-İşkəndəri” (*farsca da yazılib*). XV yüzil. 3. Hüseyni Sərai. “Səddi İşkəndəri” (*farsca da yazılib*).

Türkçə:

4. Əhmədi. “İskəndərnamə”. XV yüzil. 5. Əlişir Nəvai. “İskəndərnamə”. XV yüzil. 6. Fəğani. “İskəndərnamə”.

2

“XƏMSƏ”Yİ NİZAMİ YAZMALARI¹

Nizaminin “Beşlik”i sadə, tanınmış fars və türk şairləri tərəfindən yazılmış bənzətmələrlə deyil, ən məşhur xəttatların əliylə yazılmış nəfis nüsxələriylə də dəyərləndirilmişdir.

Miladi XIV və bəlkə də XIII yüzillərə qədər varan bu əski əlyazmaları zamanın məşhur nəqqaşları tərəfindən dəxi türlü rənk və al-tunla süslənmiş və eyni zamanda, birər sənət əsəri miniatürlər də təsvir olunmuşlardır.

Gözəl sənətin birər şah əsəri olan bu dəyərli cildlər şahanə birər hədiyə olaraq əldən-ələ keçmişlərdir.

Doğu miniatürçülüyüün dünyaca məşhur ustadları tərəfindən təsvir olunan bu nüsxələrdən bəziləri haqqında oxuyucularımıza burada qısaca məlumat verməyi faydalı buluyoruz.

Nizami “Xəmsə”sinin 1334-də yazılmış bir nüsxəsi Timurlular dövründə aid nəqqaşlardan Herat okuluna mənsub Təbrizli Ağa Mirək ilə Heratlı Qasim Əli tərəfindən süslənmişdir (*bəzədilmişdir*).

¹ Nizami “Xəmsə”sinin əlyazmaları – red.

1442 tarixinə aid başqa bir nüsxə də İran miniatürçülüyünün şöh-rətli ustadı Behzadın işlədiyi nəqşlərlə süslənmişdir. Bu nüsxə “British Museum”dadır (Add. 25900).

Behzad və Ağa Mirək tərəfindən nəqşlənən 1494 ilinə aid digər bir nüsxə dəxi aynı Muzeydə bulunuyor (vr. 6810).

1524-də yazılmış çox gözəl bir “Xəmsə”də yenə Ağa Mirək tərəfindən rəsmənləndirilmişdir.

Yenə 1542 ilinə aid gözəl yazılı başqa bir nüsxə eyni Ağa Mirəkin əliyə nəqşlənmişdir.

1545-də yazılmış başqa bir “Xəmsə”nin də miniatürləri Mahmud və Məhəmməd adındakı iki nəqqaş tərəfindən çizilmişdir. “Les civilisations de Lorient” müəllifi Rene Qroussetin qeyd etdiyinə görə, bu kitab Əbdüləziz Şeybani üçün Buxarada hazırlanmışdır. İndi isə Parisdə “Biblioteque Nationale”dədir.

Hicri VIII (m.XIV) ilə h. X (m. XVI) yüzillər arasında türlü xəttatlar tərəfindən gözəl təliq və nəsh (*yazı növləri*) üzərinə yazılmış və zamanın nəqqaşları tərəfindən təzhib (*bəzənmış*) və müniyatürlərlə təsvir olunmuş “Xəmsə” nüsxələri İstanbul kitabxanalarında da mühafizə olunmaqdadır. H.V.Duda “Farhad und Schirin” adlı cildində bunların genəl və xülasə edilmiş bir listəsini (*sırasını*) vermişdir. Sayısı 50-yi bulan bu listədəki “Xəmsə”lərdən ən əskisi h. 776 (m. 1376) ya aid olub, “Fateh Kitabxanası”ndadır. Digərləri arasında 14-ü gözəl işlənmiş miniatürlərlə təsvir olunmuşdur (Bəsit miniatürlər hesaba alınmamışdır). Yalnız “Topqapı Sarayı” xəzinəsində, h. 779, 888, 900, 945, 951, 999 və 1000 (1599-1620) sənətlərinə aid olmaq üzrə sənətkarənə bir surətdə altın işləmələrlə süslənmiş və miniatür rəsmənlərə nəqşlənmiş 9 dənə Nizami “Xəmsə”si qeyd olunmuşdur.

Bunlardan başqa “Övqaf Muzeyi” (h. 815, m. 1435-ə aid), Universitə (h. 923, m. 1543-ə aid) və “Raqib Paşa Kitabxanası”nda (h. 934, m. 1574-ə aid) dəxi gözəl miniatürlü bir neçə dəyərli “Xəmsə” nüsxəsi vardır.

Hicri 765 (m. 1363) ilinə aid bir “Xəmsə” yazması (*əlyazması*) Berlində “Prussiya Dövlət Kitabxanası”nda idi.

H. 766 (m. 1365) ilinə aid bir “Xəmsə” yazması da Oksfordda bulunuyor. Parisdə “Milli Kitabxana”da mühafizə edilən “Xəmsə” yazmasını da qeyd edə biliriz; bunlardan biri 763 (1362) illərinə aiddir.

Londradakı Nizami yazmalarından da bunları qeyd etmək imkannındayız: “British Museum”da 813(1410), 814 (1411) illərinə aid “Xəmsə” yazmaları. Bunlardan sonuncusu olağanüstü 20 gözəl miniatürlə süslənmişdir; 934 (1527-28) ilinə aid “Məxzənül-əsrar” ilə “Xosrov və Şirin” mənzumələrindən ibarət bir əlyazması dəxi vardır. Biri “India Offic”ə, on biri də “British Museum”a aid “Xəmsə” yazmalarını da G.H.Darab qeyd etməkdədir.

Rusiyadakı kitab məxzənlərində (*saxlanclarında*) dəxi vaxtiylə “Ərdəbil Kitabxanası”ndan çalınaraq general Paskeviç tərəfindən gətirilən qiymətli kitablar arasında çox gözəl Nizami “Xəmsə”ləri vardır. Bunlardan Cəfər Təbrizlinin qələmindən çıxan və 1431-ə aid bir “Xəmsə” yazması Leninqradda “Ermitaj” müzesindədir.

XIV yüzilə aid bir nüsxə də Leninqrad Dövlət Universiteti kitabxanasında imiş. Beşi XV, yeddisi də XVI yüzillərə aid nüsxələr də Prof. Bertelsin əlində imiş.

Şübhəsiz, Türkiyədə, İstanbul dışındaki kitab məxzənləri ilə Misir, İran, Hindistan və Əfqanistan kitabxanalarında dəxi əski və nəfis Nizami yazmaları mövcuddur.

Şəxslərə aid nadir bir çox nüsxələrin varlığını dəxi gözdə tutmaq icap (*gərəkdir*) edər. Kitabımızın mətnində kəndisindən bəhs etdiyimiz M.Məhərrəmin Parisdə satın almış olduğu h. 785 (m. 1407) tarixli “Xəmsə”yi də bu seriyaya əlavə edə biliriz.

Əskilərin bu qədər etinə ilə mənimsədikləri “Beşlik”in zamanımızda nə qədər ayıbdır ki, düzgüncə basılmış nüsxəsini bulmaq belə müşkül bir işdir.¹

¹ V.Dudanın Helmut Ritter ilə İ.Rubka və bir dərəcəyə qədər Vəhid Dəstgirdinin nüsxələri müstəsna.

NİZAMİYƏ AİD AVROPADA ÇIXAN ƏSƏRLƏR

XIX yüzil başlarından etibarən Nizami ilə əsərlərinə aid olmaq üzrə Avropada çıxan əsərlərdən bir qismini aşağıya qeyd ediyoruz:

Hammer Purgstali. “Schirin Ein – Gedicht nach morgenlandischen Qullen”. Leipzig. 1809.

W.Bacher. “Nizamis Leben und Werke und der zweite Teil Nizamischen Alexanderbücher”. Leipzig. 1871.

F.Erdmann. “De expeditione Russorum Berdaam”. (3 cild). Kasan. 1826-32.

F.Erdmann. “Die Schöne von Schioss”. Kasan. 1832.

F.Erdmann. “Behram Gur und die russische Fürstentochter”. Kasan – Berlin. 1844.

I.Atkinson. “Leyli and Mejnun. A poem, the original Persian of Nizami”. London. 1826.

Dr. Th.Hein. “Nizami”. Leipzig. 1802.

F.B.Chamroy. “Expedition d’Alexandre le Grand contre les Russes”. St. Petersburg. 1828.

Sir William Yones. “Tales and Falles by Nizami”. London. 1807.

Nizami. “The İskandarname”. London. 1881.

I.Atkinson. “The Loves of Leili and Majnun. A poem from Persian”. London. 1894.

İ.Atkinson. “(L.Grammer Binginin muqəddiməsiyle) The Love Stories of the East, Leili and Majnun...” London. 1905.

H.W.Klarke. “The İskandarname”. London. 1881.

S.F.Wilson. “The Heft Peyker”. 2 cild. London. 1924.

L. (udviq) H. (ein). “Nizami poetae narrationes et fabulae persicae. Subjincta versione latina et indice verbarum”. Leipzig. 1802.

N.Bland. “Maxzen-ül-Esrar”. London. 1844.

F.R.Martin and Sir Arnold. The Nizamis Ms. Illuminated by Bihzad, Mirak and Gasim Ali, written 1495 for Sultan Ali Mirza Bar-

las, ruler of Samarkand, in the Brittish Muzeum". (or. 5810) Wien. 1926.

F.R.Martin. "The Nizami Ms. from the library of the Schah of Persia, now in Metropolitan Museum at New-York". Wien. 1927.

Laurence Binyon. "The Poem of Nizami". (Əski Nizami yazmasından alınan iki səhifə ilə 16 minyatür və izahlarını şamil bir albüm.) London. 1928.

Gholam Hosein Darab. "Nizami. Makhzanol Asrar". (İngiliscə tərcüməsi.) London. 1945.

Helmutt Ritter. "Über die Bildersprache Nizamis". Berlin – Leipzig. 1927.

Herbert W. Duda. "Farhad und Schirin. (Die literarische Geschichte eines persischen Sagestoffes)". Praha. 1933.

H.Ritter und I.Pybka. "Heft Peyker". (Ein romantisches Epos des Nisami Genceli.) Praha. 1933.

Georg Yacob. "İskenders Waregerfeldzug". Glwchhstadt. 1934.

E.Berthels. "Velikiy Azerbaycanskiy poet Nizami". Baku. 1941.

A.Çaykin. "Nizami, Xagani, Rustaveli". (Rusca) Moskva.

Nizami. "Piat Poem". ("Xəmsə"nin rusca mənzum xülasəsi.) Moskva. 1946.

M.Tebenkov. "Drevneyşıya snoşeniya russi s prikaspiyskimi stranami i poema "İskendername". Nizami, kak istoçnik dlya xarakteristki etix snoşeniy". Tiflis. 1896.

Nizami. "İz kniqi "Xosrov i Şirin" (rusca). Moskva. 1935.

Nizami Gencevi. "Leyla i Medjnun (ruscaya tərcümə)". Gosizdat (Devlet yayını). 1935.

Bu əsərlərdən başqa, Nizami haqqında İran ədəbiyatına aid genəl kitablarda da, təbiidir ki, Nizamiyə önəmli səhifələr ayrılmışdır. Bunlardan aşağıdakı əsərləri qeyd edə biliriz:

I. Von Hammer. "Geschichte der Schönen Redekünste Persien". Wien. 1818.

- E.G.Brown.** “Literary History of Persis”. C.II. London. 1906
- İtalo Pittsi.** “Storia della poesia Persiana”. Turin. 1894.
- Barbier de Maignard.** “La poesie en Perse”. Paris. 1877.
- F.Spigel.** “Die Alexandersagen bei den Orientalen”. Leipzig. 1851.
- P.Horn.** “Geschichte der Persischen Literatur”. 1902.
- A.Kirmski.** “İstoria Persii, yejo literaturı i dervişskoy teorii sufizma”. 3 cild. Moskva. 1909. 1912, 1914, 1917 (*texniki səhv, 1917 olmali – red.*)
- Y.Berthels.** “Oçerki istorii persidskoy literaturi”. Leninqrad. 1928.

Bunlardan başqa Nizami haqqında türlü Avropa ensiklopedilərin-də dəxi, genəl mahiyətdə qeyidlər vardır.

4

BU ƏSƏR İÇİN FAYDALANDIĞIMIZ QAYNAQLAR

- Nizami.** “Xəmsə”. Şiraz basması. Hicri 1313.
- Sədi.** “Külliyat”. Bombez basması.
- Nizami.** “Xəmsə”. H. 785 (m. 1407) tarixli əlyazması.
- Xaqani.** “Divan”. (Əli Əbdürəsul nəşri). Tehran. 1316.
- Firdovsi.** “Şahnamə”. Bombez basması. H. 1262. M. 1846.
- Firdovsi.** “Şahnamə”. (Jubiley basımı). Tehran. H. 1314.
- Firdovsi.** “Yosif and Züleyxa”. (Ethe nəşri). Oksford. 1908.
- Hafiz.** “Divan”. Bombez basması. H. 1334.
- Nizami.** “Xəmsə”. Bombez. 1304 (1886-7).
- Nizami.** “Məxzənül-əsrar”. Vəhid Dəstgirdi nəşri. Tehran. H. 1913-1918.
- Nizami.** “Xosrov və Şirin”. Vəhid Dəstgirdi nəşri. Tehran. H. 1311.
- Nizami.** “Leyli və Məcnun”. Vəhid Dəstgirdi nəşri. Tehran. H. 1313.

Nizami. “Həft peykər”. Vəhid Dəstgirdi nəşri. Tehran. H. 1314-1315.

Nizami. “Şərəfnamə”. Vəhid Dəstgirdi nəşri. Tehran. H. 1316.

Nizami. “İqbalnamə”. Vəhid Dəstgirdi nəşri. Tehran. H. 1317.

V.Dəstgirdi. “Gəncineyi Nizami”. Tehran. H. 1319.

Nizami. “Leyli və Məcnun” (Səməd Vurğunun azəricəyə mənzum tərcüməsi). Bakı, 1942.

Nizami. “Pyat poem”. (“Xəmsə”nin rusca mənzum xülasəsi.) Ogiz. Moskva. 1946.

H.Müstövfi. “Tarixi Güzidə” (*ad farsca da yazılıb – red.*). London. 1910-1013.

M.H.Təbrizi. “Bürhani qate” (Türkçə tərcüməsi). İstanbul. H. 1214.

H.Ritter und J.Rypka. “Heft peykər (mətn)”. İstanbul, 1934.

Cami (Əbdürrəhman). “Həft övrəng”. Yazma. H. 1052.

Dövlətşahı Səmərqəndi. “Təzkirət-üş-şüəra”. (Brown nəşri) London. 1901.

Məhəmməd Övfi. “Lübəb-ül-əlbab”. (Gib nəşriyatından) London. 1903 – 6.

Hacı Kalfa. “Kəşfuzzünün”. İstanbul. 1943.

Lütfəli bəy Azər. “Atəşgədə”. Kəlküttə basması. H. 1239.

Rza Quluxan. “Məcməül-füsahə”. Tehran. H. 1294.

Hüseyin Daniş. “Səramədani süxən”. İstanbul. H. 1327.

Məhəmməd Əli Tərbiyat. “Danişməndani Azərbaycan”. Tehran. H. 1314.

M.F.Köprülü. “Türk ədəbiyatında ilk mütəsəvviflər”. İstanbul. 1919.

M.F.Köprülü. “Azərbaycan ədəbiyatına aid tədqiqlər”. Bakı. 1926.

M.F.Köprülü. “Füzuli divanına müqəddimə”. İstanbul. 1924.

M.F.Köprülü. “Azəri ədəbiyi”. (İslam Ensiklopedisi) İstanbul. 1942.

Xəlil Ədhəm. “Düvəli islamiyə”. İstanbul. 1928.

- Abbasqulu Ağa (Bakıxanov).** “Gülistani İrəm”. Bakı. 1926.
- Mirzə Kazım Bəy.** “Dərbəndnamə”. Kazan. 1848.
- “**Tarix**”. Cild III. Ankara 1934.
- Ziya Paşa.** “Xərabat”. İstanbul. H. 1291-1292.
- Ə.Z.Vəlidi Toğan.** “Azərbaycan”. (İslam Ensiklopedisi) İstanbul. 1942.
- Ə.Z.Vəlidi Toğan.** “Ümumi türk tarixinə giriş”. İstanbul. 1940.
- Kaşgarlı Mahmud.** “Divani Lügat-it-türk”. Ankara. 1939.
- Adilxan Ziyadxan.** “Təyerani qələm”. Tehran. 1931.
- Agah Sirri Ləvənd.** “Divan Ədəbiyatı”. İstanbul. 1943.
- Əli Nihad Tərlan.** “Leyli ilə Məcnun”. (Nizamidən nəsr ilə təcümə) İstanbul. 1943.
- İlxan Tarus.** “Əxilər”. Ankara. 1947.
- İbni Bəttutə.** “Səyahətnamə”. İstanbul. H. 1225-1335.
- S.A.Dadaşov və M.A.Hüseynov.** “Pamyatniki Azerbaydjanskoy Arxitekturi”. Baku-Moskva. 1928.
- Məmməd Arif və Heydər Hüseynov.** “Azərbaycan ədəbiyatı tarixi”. II cild. Bakı. 1943-1944.
- Fəhim Əfəndi.** “Səfinətüşşüəra”. Mətbəə-yi Əmirə. H. 1259.
- Nihat Sami Banarlı.** “Türk ədəbiyatı tarixi”. İstanbul. 1949.
- Firidun bəy Köçərli.** “Azərbaycan ədəbiyatı tarixi materialları”. Bakı. 1925-1926.
- İ.Berezin.** “Puteşestviye po Daqestanu i Zakavkazyu”. Kazan. 1845.
- İ. Berezin.** “Puteşestviye po vostoku”. Kazan. 1852.
- “**Şota Rustaveli i yeqo vremya**”. Yubilesi münasibətiylə məqalələr dərgisi (rusca). Moskva. 1937.
- A.Krimski.** “İstoriya İrana, və ya literaturı i dervişkoy teorii sufizma”. 3 cild. Moskva. 1906-1912.
- Y.Bertels.** “Oçerk istorii persidskoy literaturı”. Leninqrad. 1928.
- Y.Bertels.** “Velikiy Azerbaydjanskiy poet Nizami”. Baku. 1941.
- “**Sovetskoye Vostokovedeniye**”. (Rusca dərgi.) Sayı 1. İl 1940.
- Hellmut Ritter.** “Über die Bildersprache Nizamis”. Berlin – Leipzig. 1927.

- Herbert V. Duda.** "Farhad und Schirin". Praha. 1933.
- Rene Gousset.** "Historie de L'Asie". Paris. 1922.
- Rene Gousset.** "Les civilisations de L'Orient". Paris. 1829.
- E.G.Brown.** "History Literatry of Persia". II cild. London. 1906.
- I. Von Hammer.** "Geschichte der schönen Redekünste Persiens". Wien. 1818.
- S.İ.Vilson.** "Heft peyker". (İngiliscə.) 2 cild. London. 1924.
- A.Chanikof.** "Memoire sur le Chagani". Paris. 1864.
- W.Bacher.** "Nisamis Leben und Werke". Gottingen. 1871.
- E.Blochet.** "Peinture de manuscrits arabs, persans et turcs de la Bibliothrque Nationale". Paris. 1911.
- İtalo Pittsi.** "Storia della poesia Persiana". Torino. 1894.
- P.Horn.** "Mittelpersische Literatur". Berlin. 1925.
- Georg Lacob.** "İskenders Waregerfeldzug". Glückstadt. 1934.
- "Goethes sämtliche Werke".** Stuttgart. 1881.
- Goethe.** "Divan Occidental Oriental. Traduction. H.Lichtenberg". Paris. MCMXL.
- A.Atkinson.** "Leili and Majnun" (İngiliscəyə tərcümə) London. 1826.
- C.Barbier de Meignard.** "La Poesie en Perse". 1877.
- M.İ.Darmsteter.** "L'Origine de poesie Persane". Paris. 1887.
- Levy R.** "Persian literature an introduction". London. 1923.
- F.B.Chamroy.** "Expedition d'Alexandre le Grand contre les Russes". St-Petersburg. 1829.
- Sir Williama Yones.** "Tales and Fables by Nizami". London. 1807.
- F.Erdmann.** "Die Schöne von Schloss". Kazan. 1832.
- F.Erdmann.** "Bahram Gur und die russische Fürstentochter". Kazan – Berlin. 1844.
- F.Erdmann.** "De axpeditione Russorum Berdaam". Kasani. 1826, 1832. (3 cild).
- E.Blochet.** "Les miniatures des ms. Orientaux". Paris. 1900.

E.Blochet. “Catalogue des ms. persans de la Bibliotheque Nationale”. Paris. 1911.

Y.N.Marr. “Kult jenşçini... “. St. Peterburg. 1910.

P.Horn. “Geschichte der persischen Litteratur”. 1901.

Nicolson. “Divani Şəms i Təbrizi”. Cambridge. 1898.

Cap W.Clarke. “The Skander Namei Barra”. London. 1881.

L.Binyon. “Persian miniature painting”. Oksford. 1832.

L.Binyon. “The Poems of Nizami”. (Minyatürlər albomu) London. 1928.

F.R.Martin and Sir Arnold. “The Nizamis Ms”. Wien. 1829.

F.R.Martin. “The Nizamis Ms...” Wien. 1926.

Arthur Upham Pope. “A survey of Persian Art. vol. V”. London and Now-York. 1938.

Prof. Dr. Hermann Ethe. “Die höfische und romantische Poesie der Perser”. Hamburq. 1887.

B.M.Sisoev. “Kratkiy očerk istorii Azerbaydjana”. Baku. 1925.

Şota Rustaveli. “Vityaz ve tigrovoy şikure”. (Ş.Nutsubidzenin gürcücedən ruscaya tərcüməsi) Moskva. 1941.

Şota Rustaveli. “Pələng dərisi geymiş Pəhlivan”. (Gürcücedən Azəricəyə mənzum tərcüməsi) Bakı. 1937.

Əlişir Nəvai. “A.K.Vorovkov idarəsi altında məqalələr dərgisi” (rusca). SSRİ Elmlər Akademisi nəşriyatından. Moskva. 1946.

S.Dill. “Bizans portreləri” (Fransızcadan ruscaya tərcümə) Moskva. 1914.

C.Brockelmann. “Geschichte der Islamischen Völker”. München und Berlin. 1939.

V.Bartold. “Islam mədəniyəti tarixi” (M.F.Köprülünün əlavə və təshihləriylə). İstanbul. 1940.

İsmail Hami Danişmənd. “Türklərlə hind-avropalıların mənşə birliyi”. İstanbul. 1935.

Yohannes Stoye. “L'Angleterre dans monde”. Paris. 1935.

“Bulletin de L'Academie des sciences de L'URSS”. Moscou. 1941. №2.

“**Brockhaus Efron**” ensiklopedisinin rusca nəşri.
“Encyclopedie de L’Islam”.
“Islam Ensiklopedisi”.
Şəmsəddin Sami. “Qamus-ül-əläm”.
“Islam-Türk Ensiklopedisi”.
Mətn içində və haşiyələrdə göstərilən digər qaynaqlar.

VIII

NİZAMİDƏN MƏTNLƏR¹

1 Söz haqqında

“Məxənül-əsrar”dan:

حرف نخستین ز سخن درگرفت.
 جلوه اول به سخن ساختند.
 جان تن آزاده به گل در نداد.
 چشم جهان را به سخن باز کرد.
 این همه گفتند و سخن کم نبود؛
 ما سخنیم این طلل ایوان ماست.

جنبیش اول که قلم برگفت،
 پرده خلوت چو برانداختند،
 تا سخن آوازه دل در نداد،
 چون قلم امد شدن آغاز کرد،
 بی سخن آوازه عالم نبود،
 در لغت عشق سخن جان ماست،

“Həft peykər”dən:

هیچ فرزند خوبتر ز سخن.
 تا ازو جز سخن چه ماند بجای؟
 خازن گنج خانه غیب است.
 نامه نایشته او خواند.
 سخن است، آن دگر همه باد است.²

ز آفریش نزاد مادر کن،
 بنگر از هرچه آفرید خدای،
 سخن کو چو روح بی عیب است،
 قصه نایشیده او داند،
 یادگاری کز آدمیز اد است

¹ **Qeyd:** M.Ə.Rəsulzadə “Nizamidən mətnlər” bölümündə olan 15-ndən 7-sini özü orijinal-dan tərcümə edib: 1. Allah haqqında, 2. Söz, 3. Sözcü, 4. İnsanlığın dəyəri, 5. İxtiyar qadın və Sultan Səncər, 8. Qıpçaq qadınları, 10. Xosrov ilə Fərhad.

M.Ə.Rəsulzadə qalan 8 mətni isə orijinalda oxuculara təqdim etməyi vacib sayıb.

² Füzulinin “Heft Cam”ından

که در جسم انسان جز و نیست جان؛
 که زنده است گویا و مردہ خموش.
 سخن گوی تازنده باشی مدام.
 نیاشی ز تکرار آن شرمسار.

مشو غافل از نطق حکمت بیان،
 چنین است ظاهر بر ارباب هوش،
 نمی ماند از هیچکس غیر نام؛
 ولی آن سخن گوی که انجام کار،

2

Sözü haqqında

"Maxzənül-əsrar"dan:

زیر زبان مرد سخن سنجراست.
بختوار ازرا به سخن بسته کرد.
باز چه مانند به آن دیگران.
با ملک از جمله خویشان شوند.
سایه‌ای از پرده پیغمبریست.
پس شعرا آمد و پیش انبیا.
آنهمه مغز آمده چون پوستند.

خاصه کلیدی که در گنجراست،
آنکه ترازوی سخن سخته کرد؛
بلبل عشقند سخن پروران،
ز آتش فکرت چو پریشان شوند،
پرده رازی که سخن پروریست،
پیش و پسی بست صف کربایا،
این دو نظر محروم یکدوستند،

"Həft peykor"dan:

سر به آب سخن فرو بردن.
سر برآرد ز آب چون ماهی.

تا نگوئی سخنوران مردند،
چون بری نام هر کرا خواهی،

"İskəndərnəmə"dan:

نه هرکس سزای سخن گفتن است.

سخن گفتن بکر - جان سفتمن است،

3

Kəndisi haqqında

"Maxzənül-əsrar"dan:

شاعری از مصطبه آزاد شد.
خرقه و زنار در انداختند.
منتظر باد شمامل هنوز.
صور قیامت کنم آوازه را.
فتنه شود بر من جادو سخن.
سحر من افسون ملائک فریب.
جانور از سحر حال منست.

شعر به من صومعه بنیاد شد،
زاهد و راهب سوی من تاختند،
سرخ گلی غنچه مثالم هنوز،
گر بنمایم سخن تازه را،
هر چه وجود است ز نو تا کهن،
صنعت من برده ز جادو شکیب،
شکل نظامی که خیال منست،

"İskəndərnəmə"dan:

سرو دی هم از بھر خود گفته ام.
سخن را منم در جهان بادگار.
قیامت کند تا قیامت به من.

چو از بھر هر کس دری سفتنه ام،
ز چندین سخنگو سخن باد دار،
به من چون گرفت استقامت سخن،

به خدمت میان بسته چون سرو بن.
سرآمد، ولی پاییوس همه!
که از برق من در من افتد شرار.
بهر زخم چون نی نوائی زنم.
که از خار خوردن شد افروخته؟!
نه چون آینه دشمن عیب گوی.

.....

منم سرو پیرای باغ سخن.
فلک وار دور از فسوس همه،
نه خند بر اندوه کس برق وار
بهر خار چون گل صلانی زنم،
مگر آتش است این دل سوخته،
چو دریا شدم دوست عیب شوی؛

.....

“Leyli va Macnun”dan:

به زین سخن کراست امروز؟!
ور محشم ز گنج خویشم.
مجموعه هفت سیع خوانم.
منکر شدنش و بال باشد.
کایینه عیب گشت نام.
دارد سر معزج مسیحی،
اوازه بروزگار من یافت.

میدان سخن مراست امروز،
اجرت خور دست رنج خویشم،
زین سحر سحرگاهی رانم،
سحری که چین حلال باشد،
در سحر سخن چنان تمام،
شمیشی زبان از فصیحی،
شعر آب ز جوبیار من یافت

“Xosrov va Şirin”dan:

حضورش در سخن پایی عیانی،
که در هر بیت گوید با تو رازی،
ز هر بیتی ندا خیزد که ها او!

نظمی را چو این منظومه خوانی
نهان کی ماند از تو جلوه سازی،
پس از صد سال گر گویی کجا او،

4

İnsanlıq şərəfi haqqında

“Həft peykar”dan:

چیستند آن همه وسائل تواست،
تن گلسوای این خیال توئی.
تو چه گیری به هر یکی فالی؟!
و آنچه آنها خورد توئی زان دور.
آفریننده را دلیل شناس.
میزبان فرشته آدمی است،
جان او بی جسد تواند زیست.
نمیرد ولیکن شود باز جای.
با بدان کم نشین که دد نشوی.
و آنچه خواهی ولايت خرد است.

انجم آسمان حمایل تواست،
تنگی جمله را مجال توئی،
هر یک از تو گرفته تمثالی،
آنچه آنها کند توئی آن نور،
آفرین را توئی فرشته پاس،
چاشنی گیر آسمان زمی است،
وانکه داند که اصل جایش چیست،
غلط گفته جان علوی گرای،
نیکمردی ببین که بد نشوی؛
آنچه داری حساب نیک و بد است،

يا چنان شو كه کس چنان نشود.
زآسمان فرشته دور افتاد.

يا دری زن که قحط نان نشود،
دیده کو در حجاب نور افتاد،

"Xosrov va Şirin"dan:

جهانرا آخرين بطن آدمي بود.

زمانرا اولين بطن اين زمي بود،

5

Mövcudatda eşq

"Xosrov va Şirin"dan:

جهان بي خاک عشق آبي ندارد.
همه صاحب دلارا پيشه اينست،
همه باريست، الا عشقبارى.
کي بودي زنده در دوران عالم؟!
گرشن صد جان بود بي عشق مرده است.

.....
اگر خود گربه باشد دل برو بند.
از آن بهتر که با خود شير باشي.

کس ايمن نيست جز در خانه عشق
به معشوقي زندر گوهرى چنگ؛
بدان شوق آهني را چون ربودي؟
نبودي کهربا جوينده کاه.
نه آهنا، نه که رامى ربابيند.
همه دارند ميل مرکز خويش.
زمين بشکافد و بالا شتابد.
به ميل طبع هم راجع شود زير.
حکيمان اين کشش را عشق خواند.
به عشق است ایستاده آفرينش.
کجا هرگز زمين آباد بودي؟!
دلی بفروختم، جانی خريدم.

فلک جز عشق محرابي ندارد،
غلام عشق شو کانديشه اينست؛
جهان عشق است ديگر زرق سازى،
اگر بي عشق بودي جان عالم،
کسی کز عشق شد خالي فسرده است،

.....
مشو چون سگ به خورد و خواب خورسند،
به عشق گربه گر خود چير باشي،

نرويد تخم کس بي دانه عشق،
اگر عشق او فتد در سينه سنگ
که مغناطيس اگر عاشق نبودي،
و اگر عشقى نبودي در گزرنگاه،
بسى سنگ و بسى جوهر که سایند،
هر آن جوهر که هستند از عدد بيش،
گر آتش در زمين مرکز نيايد،
و گر آبی بماند در هوا دير،
طبایع جز کشش کاري ندانند،
گر انديشه کنى از راه بینش؛
گر از عشق آسمان از اراد بودي،
چو من بي عشق خود را جان نديدم؛

"Leyli va Mecnun"dan:

شهوت ز حساب عشق دور است
كه عشق غرض روا ندارد.
عشقي که غرض نشست، برخاست!

عشق آينه بلند نور است،
عشق غرضي بقا ندارد،
با عشق غرض کجا بود راست؟

کین عشق در اصل خانه خیز است.
انداخته به مرد غازی.
تیغ از سر عاشقان دریغ است.
جانان طبد، زجان نترسد.

در عشق مگو که تیغ تیز است،
سر کو بر هد ز عشقیازی،
در عشق چه جای بیم تیغ است،
عاشق ز نهیب جان نترسد؛

“Həft peykər”dən:

کیست کز عاشقی نشانش نیست؟ هر کرا عشق نیست، جانش نیست!

6 Allah və Allah adımı

“Məxzənül-əsrar”dan:

خاک ضعیف از تو توانا شده.
ما به تو قائم چه تو قائم بذات.
تو بکسی، کس بتو مانند نه.
و آنکه نمرده است و نمیرد توئی.

ای همه هستی زتو پیدا شده،
زیر نشین علمت کائنات،
هستی تو صورت و پیوند نه،
آنچه تغییر نپذیرد توئی،

“Xosrov və Şirin”dən:

چو خود را قبله سازد خودپرست است.
ندارد روز با شب هم نشستی.
که در راه خدا خود را نه بیند.

نه هر کس که ایزدپرست ایزدپرست است
ز خود بگذرد نیست ایزدپرستی،
خدای از عابدان آن را گزیند،

“Həft peykər”dən:

هیچ بودی نبود پیش از تو.
در نهایت نهایت همه چیز.
عاقلان جز چنین نخواندت.

آی جهان دیده بود خویش از تو،
در بادیات بادیات همه چیز،
هستی و نیست مثل و مانندت،

7 Həzrəti Məhəmməd və Pərviz

“Xosrov və Şirin”dən:

Həzrəti Məhəmmədin İran imperatoru Xosrov Pərvizi islamlığa çağırın məktubuna qarşı gösterdiyi hörmətsizliyin sonuçlarını **təavi** (**təsvir**) edərkən:

بجوشید از سیاست خون خسرو.
 چو افیون خورده مخمور درمادن.
 ز گرمی هر رگش آتشفانی.
 تو گفتی سگ گزیده آب را دید.
 نوشته: از محمد سوی پرویز.
 چه گستاخی که بارد با چو من شاه!
 نویسد نام خود بالای نام.
 ز خشم اندیشه بد کرد، بد کرد.
 نه نامه، بلکه نام خویشتن را.
 بر جعت پای خود را کرد راهی.
 چرا غ آگهانرا آگهی داد.
 دعا را داد چون پروانه پرواز.
 کلاه از تارک کسری برآفتاد.
 باو آشته گشت آن پادشاهی.
 پسر در کشتن شمشیر برداشت.
 از ایوانش فرو افتاد طاقی.
 در آمد سیل و آن پل شد شکسته.
 نه گلگون ماند در آخرور نه شدیز.
 عقابش را کوبتر زد به منقار.
 بخشم آن چوب را بگرفت و بشکست.
 که دینت را بین خاری شکستم.
 بسی عبرت چنین آمد پدیدار.
 به تأیید الهی نگر ویدند.
 بدان محروم ماندند از عنایت.
 چو چشم اعما بود سودی ندارد.
 قلم راند با فریدون و جمشید.
 سخن را تا قیامت نوبتی دار.
 کشند هر گردنی طوق خراجش.
 ز ماهی تا بماه او را طفیل است.
 زمین و آسمان نورش گرفته است.
 ز خاک او شود طفرای بینش.

چو قاصد عرضه کرد آن نامه نو،
 به هر حرفی که از منشور برخواند،
 ز تیزی گشت هر مویش سنانی،
 چو عنوانگاه عالم تاب را دید،
 خطی دید از سواد هیبت انگیز،
 غرور پادشاهی بر دش از راه،
 کرا زهره که با این احترام،
 رخ از سرخی چو آتشگاه خود کرد،
 در بد آن نامه گردنشکن را،
 فرستاده چو دید آن خشنمانکی،
 از آن آتش که آن دود تنه داد،
 ز گرم آن چرا غ گردن افزار،
 عجم را زان دعا کسری برآفتاد،
 ز معجزه های شرع مصطفائی،
 سریرش را سپهر از جای برداشت.
 برآمد ناگه از گردون طراقی،
 پلی در دجله ز آهن بود بسته،
 پدید آمد سموی آتش آنگیز،
 تبه شد لشگرش در حرب ذیقار^۱
 در آمد مردی از در چوب در دست،
 بدو گفتمن آن پولاد دستم،
 در آن دوران ز معجزه های مختار،
 تو آن سنگین دلانرا بین که دیدند،
 هدایت چون نبیشان از بدایت،
 اگر چه شمع دین دودی ندارد،
 ز هی پیغمبری کز بیم و امید،
 ز هی سرخیل سرخیلان اسرار،
 ز هی گردون زنی کز بیم تاجش،
 ز هی ترکی که میر هفت خیل است،
 ز هی بدری که او در خاک خفته است،
 ز هی سلطان سواری کافرینش

^۱ Zikār – İslâm ərəb ordusunun Sasani İran üzerinde çaldığı ilk qələbənin vüqu bulduğu meydandır.

"İskəndərnəmə" dən:

چو اردی بھشت است پر گل به دی.
ز مستان نسیم بھاری دهد.
ز گُر کوثری بسته بر دامنش¹؛
چو باغ ارم، خاصه باغ سپید.
نیابی تھی سایہ بید و سرو.
فرو شسته خاکش ز الونگی.
همیشه در او ناز و نعمت فراخ.
اگر شیر مرغت بباید در اوست.
تو گوئی درو ز غفاران کشته‌اند.
خیالی نبینی مگر خرمی.
*

دیبیقی و دیباش را باد برد.
وز آن نار و نرگن برآمد غبار.
نه بینم در آن بیشه چیز دگر.
نه از دانه کز دامن عدل رست.
از آن به شورستنی را تراز.
ز نو زیوری بخش آنگاهرا.
*

کنون بر دعه‌ش خواند آموزگار.
زمانه بسی گنج دارد نهان.
بدان فرخی گنجدانی کجا است؟!
که سالار آن گنجدان کهن،
همه ساله با عشرت و نوش و جام.
چو آهوی ماده ر بی آهونی.
فرشته منش بلکه فرزانه خوی.
به خدمت کمر بسته هر یک چو ما.
غلامان شمشیر زن سی هزار.
و گر چند نزدیک بودی برش.
به دیدار مردان نیازش نبود.
به کدبانوئی فارغ از کدخدای.
وطنگاهی از بھر خود ساخته.
ندیده درون اندر آن شهر او.

.....

خوش ملک بردع و اقصای وی،
تموزش گل کوهساری دهد،
بھشتی شده بیشه پیرامنش،
سوداش ز بس سبزه و مشک و بید،
ز تیهو و توراج و کبک و تزرو،
گر ایندہ بومش به آسودگی،
همه ساله ریحان او سبز شاخ،
علفگاه مرغان این کشور اوست،
زمینش به آب زر آغشته اند،
خرامنده پر سبزه آن زمی،
*

کنون تخت آن با غبان گشت خرد،
فرو ریخت آن تازه گلهای ز بار!
به جز هیزم خشک و سیلاج تر،
همانا که آن رستنیهای جست،
اگر پرورش یابد امروز باز،
بلی گر فراغت بود شاهرا،
*

هر موش لقب بود از آغاز کار،
در آن بوم آباد و جای مهان،
بدان خرمی گلستانی کجا است؟!
چنین گفت گجینه دار سخن،
زن عاقلی بود نوشابه نام،
چو طاووس نر، خاصه در نیکونی،
قوی رأی، روشن دل و نغزگوی،
هزارش زن بکر در پیشگاه،
برون از کنیزان چابک سوار،
نگنگنی ز مردان کسی بر درش،
به جز زن کسی کارسازش نبود،
زنان داشتی رأی زن در سرای،
غلامان به اقطاع خود تاخته،
کسی از غلامان ز بس قهر او،
.....

¹ Nüsxələrdə görülən "digər Kösəri" ibarəsinin məntiqsizliyi aşikardır; "zi qur Kösəri" təbiri, Bərdənin çevrəsində axan **Kür (Küra)** nəhriylə ilgili olaraq tam yerindədir.

9 Qırقاq qadınları

“İskəndərnəmə”dən:

در او لعیتان سمن ساق دید.
فروز انتر از ماه و از آفتاب.
چو دیند روی چنین بی نقاب.
نه باک از برادر نه از شویشان.
بدان لعیتان دستیازی نکرد.
در آن داوری سخت کوش آمدند.
سپاهی همه تشننه، ایشان چو آب.
به خوب آمد آن قاده شاه را.
که زن زن بود بی گمان مرد مرد.
بزرگان قیچاق را بار داد.
بشرطیف خود سر برافراختشان.
که زن روی پوشیده به در نهفت.
چو زن نام دارد همان زن بود.
نه دارد شکوه خود و شرم شوی.
شنبنند یک یک سخن‌های شاه،
که آیین خود را چنین یافتند.
به میثاق خسرو شتابنده ایم؛
که این شیوه آیین قیچاق نیست.
در آیین ما چشم در بستن است.
چنایت نه بر روی، بر دیده به.
چرا بایدش دید در روی پشت?
که در حجله کس ندارند یار.
تو شو برقع انداز بر چشم خویش.
نه در ماه بیند، نه در آفتاب.
ز ما هر که خواهد بدو جان دهد.
ولیکن ز آیین خود نگذریم.

.....

به پاران همه خبل قیچاق دید،
به گرمی چو آتش، به نرمی چو آب،
سپاهی عنذ پیشه و تنگ باب،
نقابی نه بر تخته ی رویشان،
کس از بیم شه ترکتازی نکرده،
ز طبع جوانی به جوش آمدند،
پری پیکران دید چون سیم ناب،
چو شه دید خوبان آن راه را،
ز محتجاجی لشگر اندیشه کرد:
یکی روز خدمت بدان کارداد،
پس انگه شهنشاه بنواختشان،
به پیران قیچاق پوشیده گفت:
اگر زن خود از سنگ و آهن بود،
زنی کو نماید به بیگانه روی،
چو آن دشتستان شوریده راه،
سر از حکم آن داوری تافتند،
به تسليم گفتند: ما بنده ایم،
ولی روی بستن به میثاق نیست
گر آیین تو روی بر بستن است،
چو در روی بیگانه نادیده به،
و گر شاه را ناید از ما درشت،
عروسان ما را بس است این حصار
به برقع مکن روی این خلق ریش،
کسی کو کشد دیده را در نقاب،
جهاندار اگر ز آنکه فرمان دهد،
بلی شاه را جمله فرمان برمیم،

.....

10 İxtiyar qadın və Sultan Səncər

“Məxzənül-əsrar”dan:

دست زد و دامن سنجر گرفت:
وز تو همه ساله ستم دیده ام؛
زد لگدی چند فراروی من.

پیر زنی را ستمی در گرفت،
کی ملک، آزرم تو کم دیده ام؛
شحنة مست آمده در کوی من،

موی کشان بر سر کویم کشید.
مهر ستم بر دل جانم نهاد.
بر سر کوی تو فلازرا که کشت؟...!
ای شه ازین بیش زبونی کراست؟!
عربده با پیره زنی چون کند؟!....
پیره زنان را به جنایت برند.
ستر من و عدل تو برداشته است.
هیچ نماند از من و از روح من!
با تو شود روز شمار این شمار.
وز ستم آزاد نمی بینمت.
از تو باما بین که چه خواری رسد!
بکفر، کین عادت احرار نیست.
شرم بدار از پله پیر زن.
شاه نیی، چونکه تباہی کنی.
حکم رعیت به رعایت کند.
دوستیش در دل و در جان نهند.
تا تؤی آخر چه هنر کرده ای؟!...
ململکت از داد پسندی گرفت.
تُرک نه ای، هندوی غارتگری!

بی گنه از خانه برونم کشید،
در ستم آباد زمانم نهاد،
گفت فلان نیم شب ای گوژ پشت،
خانه من جست که خونی کجا است?
شحنة بد مست که او خون کند،
طبلزان ندخل ولايت برند،
آنکه در این ظلم نظر داشته است،
کوقته شد سینه مجروح من،
گر نه دهی داد من ای شهریار،
داوری و داد نمی بینمت،
از ملکان قوت و پاری رسد،
مال پیمان ستدن کار نیست،
در تبه پیره زنان ره مزن،
بنده ای و دعوی شاهی کنی،
شاه که ترتیب ولايت کند،
نا همه سر بر خط فرمان نهند،
علم رازیز و زیر کرده ای،
دولت ترکان که بلندی گرفت،
چون که تو بیدادگری پروری،

11

Xosrov ilə Fərhad

"Xosrov və Şirin" dən:

بگفت: از دار ملک آشنایی!
بگفت: انده خرند و جان فروشند!
بگفت: از عشقباران این عجب نیست!
بگفت: از دل تو می گویی من از جان!
بگفت: از جان شیرینم فزوونست!
بگفت: آری، چو خواب آید، خوش خواب!
بگفت: آنگه که باشم خفته در خاک!
بگفت: اندازم این سر زیر پایش!
بگفت: این چشم دیگر دارمش پیش!
بگفت: آهن خورد ور خود بود سنگ!
بگفت: آن کس نداند جز خیالش!
بگفت: از دور شاید دید در ماه!
بگفت: چو زیم بی جان شیرین!؟
بگفت: این از خدا خواهم به زاری!
بگفت: از گردن این وام افکتم زود!

نخستین بار گفتش کز کجایی?
بگفت: آنجا به صنعت در چه کوشند?
بگفت: جانفروشی در ادب نیست!...
بگفت: از دل شدی عاشق بدینسان?
بگفت: عشق شیرین بر تو چونست?
بگفت: هر شبی بینی تو در خواب?
بگفت: دل ز مهرش کی کنی پاک?
بگفت: گر خرامی در سرایش!؟
بگفت: گر کند چشم تو را ریش!؟
بگفت: گر کش ارد فراچنگ!؟
بگفت: چونی از عشق جمالش?
بگفت: گر نیابی سوی او راه?
بگفت: از دل جا کن عشق شیرین!
بگفت: گر بخواهد هر چه داری!؟
بگفت: گر بسر یابیش خشنود!؟

بگفت: از دوستان ناید چنین کار!
 بگفت: آسودگی بر من حرام است!
 بگفت: این کی کند بیچاره فر هاد!
 بگفت: از جان صبوری چون توان کرد؟!
 بگفت: این دل تواند کرد، دل نیست!
 بگفت: از من نباشد نیز شاید!
 چه باشد گر دمی آسوده داری؟
 چو جان اوست جان من چه مقدار؟!
 بگفتا: دشمنند این هر دو بیدوست!

بگفتا: دو سنتیش از طبع بگذار!
 بگفت: آسوده شو، کاین کار خام است،
 بگفت: او خاص من شد، زان مکن یاد،
 بگفتا: رو صبوری کن درین درد!
 بگفتا: از صیر کردن کس خجل نیست!
 بگفتا: هیچ غم خواریت باید؟
 بگفتا: دل چرا فرسوده داری؟
 چنین گفتا، که ای شاه جهاندار،
 بگفتا: جان بد، دل بس که با اوست!

12 Oğluna öyüdləri

A. “Xosrov və Şirin”dan:

مقام خویشن در قاب و قوسین.
 نه بر تو نام من، نام خدا باد.
 که خندیدیم ما هم روزگی چند.
 بر افروزند چون انجم جلالت.
 ز راه تهمت اغیار برخیز.
 تو اسماخوان که خود معنات بخشدند.
 علم در کش به علمی کان خدائیست.
 زهی فرزانه، فرزند نظامی!

ببین ای هفت ساله قرة العین
 منت پروردم و روزی خدا داد،
 درین دور هلالی شاد می خند،
 چو بدر انجمن گردد هلالت،
 نخست از هم نشین بد پر هیز،
 بدانش کوش تا دنیات بخشدند،
 قلم در کش به حرفي کان هوائی است،
 به ناموسی که گوید عقل نامی:

B. “Leyli və Məcnun”dan:

بالغ نظر علوم کوئین.
 چون گل به چمن حواله بودی.
 چون سر باوج سرکشیدی.
 وقت هنر است و سرفرازیست.
 که به نگرند روزت از روز.
 نسل از شجر بزرگ حالی است.
 فرزندی من نداردت سود.
 فرزند خصال خویشن باش.
 با خلق خدا ادب نگه دار.
 از ترس خدا مباش خالی.
 کز کرده نباشد خجالت.
 از پند پدر شوی برومند.
 چون اکنک او است احسن او.
 آن علم طلب که سودمند است.

ای چارده ساله قرة العین،
 آن روز که هفت ساله بودی،
 واکنون که بچارده رسیدی،
 غافل منشین نه وقت بازیست،
 داشش طلب و بزرگی آموز،
 نام و نسبت به خوردسالی است،
 جایی که بزرگ بایدست بود،
 چون شیر بخود سپه شکن باش،
 دولت طلبی سبب نگه دار،
 آنجا که فسانه سکالی
 آن شغل طلب ز روی حالت
 گر دل نهی ای پسر بین پند،
 در شعر میچ و در فن او،
 نظم ار چه به مرتبت بلند است,

گر چه سر و سروریت بینم،
زین فن مطلب بلند نامی،
در جدول این خط قیاسی
تشریح نهاد خود در آموز،
در ناف دو علم بوی طیب است؛
پیغمبر گفت: علم و علامان -
میباش طبیب عیسوی هش،
میباش فقیه طاعت اندوز،
صاحب طرف دو عهد باشی،
گر هر دو شوی، بلند گردی؛
بالا نگری به غایت خود،
میکوش بهر ورق که خوانی،
کفتن ز من از تو کار بستن،

و آین سخنوریت بینم؛
کین ختم شده است بر نظامی.
می کوش به خویشن شناسی.
کاین معرفتی است خاطر افروز.
آن هر دو فقیه یا طبیب است.
علم الادیبان، علم الادیان.
اما نه طبیب آدمی کش.
اما نه فقیه حیلت آموز.
صاحب خبر دو مهد باشی.
پیش همه ارجمند گردی.
بهتر ز کلاهه دوزی بد.
تا معنی آن تمام دانی.
بیکار نمی توان نشستن.

C. "Həft peykar"dan:

که تو بیدار شو که من ختم.
مهر نام محمدی داری.
بانک در زن به گوش محمودی.
کز بلندی رسی به چرخ بلند.
از بلندیت سر بلند شوم.
در تو از د نکو سرانجامی.
خوبتر زانکه پاوه گوی بود.
کافکند نام زشت بر صد کس.
صید دیگر در او فتد به دام.
صد شکم شد دریده در ره حاج.
گرد کن دامن از زیون گیران.
نه فربیبی چو زن، که مردی مرد.
راه بین تا چگونه دشوار است.
دیده بر راه دار چون خورشید.
آسمان با کمان و با تیر است.
راه سنگست و سنگ مغناطیس.
که نماند بر این گریوئه تیز.
راه بر دل فراخ دار، نه تنگ.
بس درشتنی که در وی آسانیست.
وصل آن دلخوشی است در تعییر.
درع صیر از برای این روز است.
دل ز دیگر علاقه بی غم دار.
عهده بر من گزیدی و رستی.
وانکه بد گوهر است ازو بگریز.

ای پسر هان هان تور را گفتم،
چون گل باغ سرمدی داری،
چون محمد شدی ز مسعودی،
سکه در نقش نیکنامی بند،
تا من اینجا که شهر بند شوم،
صحبته جوی کز نکونامی،
هم نشینی که نافه بوی بود،
عیب یک هم نشست باشد بس
از در افتدان شکاری خام،
زر فرو بردن یکی محتاج،
در چنین ره مخسب چون پیران،
تا درین گاه واژگونه نورد،
رقص مرکب مبین که رهوار است،
گر بدین ره پری چو باز سفید،
خاصه کاین راه راه نخجیر است،
آهن تو گر آهنيست نفیس،
بار چندان بدین ستور آویز،
چون رسد تنگی بدور درنگ
بس گره کو کلید پنهانیست،
ای بسا خواب کو بود دلگیر،
گرچه پیکان دل جگر سوز است،
عهد خود با خدای محكم دار،
چون تو عهد خدای نشکستی،
گهر نیکراز عقل مریز،

بد گهر با کسی وفا نکند،
اصل بد با تو چون شود معطی،
کژدم از راه آنکه بد گهر است
هنر آموز، کز هنرمندی
هر که زآموختن ندارد ننگ
وانکه دانش نه باشدش روزی،
ای بسا تیز طبع کاهل کوش
وی بسا کوردل که از تعلیم،
نیم خورد سگان صید سگال
سگ به دانش چو راست رشته شود،
خوبیشن را چو خضر بازشناس،
آب حیوان نه آب حیوانست
جان چراغ است و عقل روغن او
عقل با جان عطیه احمد است،

اصل بد در خطاب نکند.
نه شنیدی که اصل یا یخطی.
ماندنش عیب، کشتتش هنر است.
در گشائی کنی و دربندی.
در برآرد زآب، لعل از سنگ.
تنگ دارد زدانش آموزی.
که شد از کاهلی سفال فروش؛
گشت قاضی القضاط هفت اقلیم.
جز به تعلیم علم نیست حال.
آدمی شاید ار فرشته شود.
تا خوری آب زندگی به قیاس
جان با عقل، عقل با جانست.
عقل جان است و دانشست تن او.
جان با عقل زنده ابد است.

13 Azərbaycan hökmdarları

A. Atabay Məhəmməd. "Xosrov va Şirin" dən:

سخن را دارم از دولت بلندی.
زدم بر نام شاهنشه رقم را.
چو ابرو با سری هم جفت و هم طاق.
که افکند از جهان آوازه جور.
بهر بقעה فرانساز و فرانسوز.
خراسان گیر شد چون شاه محمود.
که شمس الدین والدنياش نام است.
کند مارا سعادت، چشم بد دور.
دو صاحب را محمد نام کردند.
دگر ختم ممالک بر حیاتش.
یکی ملک عجم را از ازل شاه.
یکی دنیا به عدل آباد کرده.
دو عالم را دو میمش حلقه در گوش.
که عالم را یکی او را دو میم است.
یکی میمش کمر بخشد، یکی تاج.
.....
بدین تأیید نامش تاج بخش است.
نه خسبد، شرط شاهنشاهی این است.
چو جانش هست، نتوان گفت مرده است.
فکنده هیبتش در روم، در شام.

یفرخ فالی فیروزمندی،
طراز افرین بستم قلم را،
سر سرخیل شاهنشاه افق،
ملک اعظم اتابک داور دور،
جهان کرد اقتاب عالم افروز،
ابو جعفر محمد کز سر جود
دلیل آنک اقتاب خاص و عام است،
جهان چون شمس کانجم را دهد نور،
در آن بخشش که رحمت یاد کردند،
یکی ختم نبوت گشته داشش،
یکی برج عرب را تا ابد ماه،
یکی دین را ظلم آزاد کرده،
زهی نامی که کرد از چشمۀ نوش،
ز رشک نام او عالم دو نیم است
به ترکان قلم بی حکم تاراج،

.....
به نور تاج بخشی چون درخش است،
نه شد غافل ز خصم، آگاهی این است؛
دو عالم را به دین یک جا سپرده است،
فکنده در عراق او باده در جام،

شیخونش به خوارزم و سمرقند.
ز عمان تا به اصفهان که خوردست؟
میافتاد این کله از فرق این شاه.
به آتش سوخته به گر خود بود عود.
در آب افتاد اگر خود هست شکر.
به زیر خاک به گر خود بود گنج.
خزان بادا اگر خود نوبهار است.
حوالتگاه تأیید الهی.
ز تیغش تا عدم موبی مسافت.
غلط گفتم که حشو است این معانی:
تا بالغ دولتی، هم شیر، هم مرد.
تو را جان بخشید اژدرهای افلاک.
تو تاج و تخت می بخشی به محتاج.
تو خود هم خسروی هم پهلوانی.
سکندر آینه دارد تو آین.
سکندر زاینه، کیخسرو از جام.
که زد بر هفت کشور چار تکیه.
ولیعهد تو آن هم شاه بر شاه.

شکارستانش آبخاز است و دریند،
ز گنجه فتح خوزستان که کرده است؟
میراد این فروغ از روی این ماه،
هر آن چیزی که او را نیست مقصود،
هر آن کس کز جهان با او زند سر،
هر آن شخصی که او را هست از او رنج،
هر آن خاطر که او رازان غبار است،
ز هی دارنده ای اورنگ شاهی،
پناه سلطنت، پشت خلافت،
فریدون دوم، جمشید ثانی،
فریدون بود طفل کاو پرورد،
شده جمشید را جان مار ضحاک،
گر ایشان داشتندی نخت با تاج،
کند هر پهلوی خسرو نشانی،
سلیمان را نگین بود و تو را دین،
ندیدند آن چه تو دیدی از ایام،
اتابک ایلدگز شاه جهانگیر،
توئی شاه ولیعهدهش بدین گاه،

B. Atabay Qızıl-Arslan. "Xosrov va Şirin"dan:

به تعجیل درودی داد و بنشت.
به سی فرنگ آمد موكب شاه.
کلید خویش را بگذار و در بند.
همت شحنه، همت تعویذ راه است.
*

که چشمہ بر لب دریا گذر کرد.
چو شمع افروخت بر پروانه خویش.
بیار آن زادر روتازه را نیز.
ز دریا برد گوهر را غواص.
عطارد را به برج ماه بردند.
*

تهاده تاج دولت بر سر تخت.
ز حوضکهای می پر کرده کشته.
به آهنگی دیگر بر بسته روید.
نوازش منفق در جان نوازی.
زده بر رزم های چنگ نالان.
شهنشه خورد می بدخواه شد مست.
*

که ناگه پیکی آمد نامه در دست،
که سی روزه سفر کن، ز آنکه از راه
تو را خواهد که بیند روزگی چند،
مثالم داد کین توقيع شاه است،
*

درون شد قاصد و شه را خبر کرد،
شه از طرف جواهر خانه خویش،
به شمس الدین محمد گفت برخیز،
برون آمد ز درگه حاجب خاص،
مرا در بزمگاه شاه بردند،
*

سر تاج قزل شه از سر تخت،
بهشتی بزمش از بزم بهشتی،
همی کفتی مغنى هم سرویدی،
نواها مختلف در پرده سازی،
غزل های نظامی را غزالان،
گرفته ساقیانش باده در دست،
*

فزوش شادی بر شادکامی.
نه زآن پشمی که زاحد در کله داشت.
مدارای مرا پی بر گرفتند.

به سجده مطربان را کرد خرسند.
نظامی را شوم، نه رود یا جام.
همه گفتار او یکسر سرود است.
که آب زندگی از خضر یابم.
*

در آی ای طاق با هر دانشی جفت.
چو ذره کو در آید نزد خورشید.
سرو گردن فکنه هر دو در پیش.
چو دیدم آسمان بخاست از جای.
به موری چون سلیمان کرد بازی.
دو عالم را در آغوشی گرفتم.
*

چو گفت اقبال او بنشین، نشستم.
ز شیرینی دهن پرنوش می کرد.
حديث از خسرو و شیرین برآمد.
ز تحسین حلقه در گوش نهاده.
حديث خسرو و شیرین حکایت.
در این صنعت سخن را داد دادی.
بدین تاریخ مارا زنده کرد.

.....

که بودش بر قع شیرین عماری.
چو دندان مزد شد با زلف و خالش.
معاشی فرض شد چون شیر مادر.
جهان را هم ملک هم پهلوان بود.
چه دادت دست مزد از گوهر و گنج?
دو پاره ده نوشت از ملک خاست.
مثال ده فرستادن دیا نه؟
.....

پذیرفت آنچه فرمودی ز پیش.
دعای خسروان آمد بهانه.
فسون شکر و شیرین چه خوانم.
مرا نه جمله عالم را زیان کرد.
همان شهرزادگان کشور آرای؛
دیگر باره شود بازار من نیز.
چو صبح از تازه رویی باز خنید:
خود از شهرزادگان دیگر گشاید.

چو دادندش خبر کامد نظامی،
شکوه زهد من بر من نگه داشت،
بفرمود از میان می برگرفتند،
خدمت ساقیانرا داشت دربند،
شاربت کرد کاین یک روز تا شام،
نوای نظم او خوشنتر ز رود است،
چو خضر آمد ز باده سر بتایم،
*

پس آنگه حاجب خاص آمد و گفت،
درون رفتن تن لرزنده چون بید،
سری خود هم چنان بر گردن خویش،
بدان تا بوسم او را چون زمین پای،
گرفتم در کنار دلنوازی،
من از تمکین او جوشی گرفتم،
*

قایم خدمتش را نقش بستم،
حديثم را چو خسرو گوش می کرد،
حکایت چون به شیرینی در آمد،
شهنشه دست بر دوشم نهاده،
شکر می ریخت می کرد از عنایت،
که گوهر بند بنیادی نهادی،
گزارش های بی اندازه کردی،
.....

عروسوی را بدان شیرین سواری،
چو بر دندان ما کردی حلالش،
تو را هم بر من و هم بر برادر،
برادر کو شهنشاه جهان بود،
بدین نامه که بردى سالها رنج،
شنیدم قرعه ای زد بر خلاصت،
چه گوبی کین دهت دادند یا نه؟
.....

بلی شاه سعید از ملک خویش،
مرا مقصود زین شیرین فسانه،
چو شکر خسرو آمد در زبان،
چو بحر عمر او کشتنی روان کرد،
ولی چون هست شاهی چون تو بر جای،
از آن پذر فتهاي رغبت انگيز،
چو شاه گنج بخت اين نكته بشنيد،
يکي ده زان دو ده را داد باید،

به اخلاصی که بد از من بدو راه.
ده حمدانیان را خاص من کرد.
به توقع قزل شاهی مسلسل.

....
وز او باز آدمد با بخت محمود.
چنان باز آدمد کامد ز معراج!

پذیرفت آن شنا و حمد را شاه،
چه خو با حمد و با اخلاص من کرد،
به ملوكی خطی دادم مسلح،

....
شدم نزدیک شه با بخت مسعود،
چنان رفتم که سوی کعبه محتاج،

C. *Sirvan-şah Mənuçehr Axsitan. “Leyli və Məcnun”dan:*

یک شاه نه، صد هزار شاه!
خورشید یکم به بی نظری.
خاقان کبیر ابوالمظفر.
کیخسرو ثانی احسان شاه.
بی خاتم تو میداد شاهی.
ای ملک دو عالم از تو آباد.
پاکی و بزرگیت مهمی!
بیرون بری از سپهر تارک.
وین نامه نغز را بخوانی.
گه گنج بری و گاه بکری.
ز احسنت خودت پرند پوشی.
از تو کرم و ز من توکل.
هستند تو را نصیحت آموز؛
 بشنو دو سه حرف صحبتگاهی:
وز چند ملوک باز مانده است.
کان بین که تو مانی از جهان باز.
بیدار ترک شو ار توانی.
گر بیش کنی زیان ندارد.
در جستن آن عنان مکن سست.
بگذارش اگر چه کان گنج است.
در رونق کار پادشاهی.
خود در حرم ولايت توست.
پندار که آن توست خوش باش.
شمیشیر مزن بھر گناهی.
ایمن مشو و ز در برانش.
می میخور و هوشیار می باش.
از عون خدای خواه یاری.
رأی دگران ز دست مگذار.
تا سکه درست خیزد از ضرب.
کو باشد گاه نرم، گاه تیز.
آن کس که درون او دور ننگیست.

شاه، ملکا، جهان پناها!
جمشید دوم به تخت گیری،
شیروانشه کیفیاد پیکر،
نى شروانشاه، بل جهانشاه،
ای ختم قران پادشاهی،
ای مفتر نسل آدمیزاد،
ای چشمہ ی خوش میان دریا،
روزی که به طالع مبارک،
مشغول شوی به شادمانی،
از بکری این عروس فکری،
آن باد که در پسند کوشی،
در گردن این چینن تفضل،
گرچه دل پاک و بخت پیروز،
زین ناصح نصرت الهی،
بنگر که جهان چو سر فشنانه است،
بر کام جهان جهان بپرداز،
بیدار شهی بکار دانی،
داد و دهدت گران نه آرد،
کاری که صلاح دولت تست،
از هر چند شکوهتر به رنج است،
موبی میسند ناروائی،
ملکی که سزا ای رایت توست،
وان کان تو نیست حد اقصاش،
در گردن هیچ نیکخواهی،
دشمن که به عذر شد زبانش،
قاهر شو و بردبار می باش،
بازوی تو گر چه هست کاری،
رأی تو اگر چه هست هشیار،
با هیچ دو دل مشو سوی حرب،
از صحبت آن کس بپر هیز،
هیچ است و نه، بلکه هیچ هم نیست،

هر جا که قدم نمی‌فرماییش،
تا کار به نه قدم براید،
مفرست پیام داد جویان،
در قول چنان کن استواری،
کسرا به خود از رخ گشوده،
بر عهد کس اعتماد منمای،
مشمار عدوی خویش را خرد،
بر گوش کسی می‌فکن این راز،
آن را که زنی ز بیخ برکن،
از هر چه طلب کنی شب و روز،
با آنکه حال تقویت باده،
گرچه به صبح باد پیوست،
چندانش مخور که مستی آرد،
آن روز که خوشتی در آن روز،
و آن شب که شوی به طبع خرم،
در مجلس می‌گشاده کن روی،
بنمای به خاط و عام شیری،
در هر چه عمارت خرابست،
در کشتن آن که با زبونی است،
زین جمله فسانها که گویم،
ورنه دل تو جهان خداوند،

باز آمدن قدم بیندیش.
گر ده نه کنی بخرج شاید.
الا به زبان راست گویان.
کایمن شود از تو زینهاری.
گستاخ مکن نیاز موده.
تا در دل خود نیابی اش جای.
خار از ره خود چین توان برد.
کازرده شوی ز گفتتش باز.
وانرا که تو برکشی می‌فکن.
بیش از همه نیکنامی اندوز.
پهلوکن از آن حرامزاده.
باده تو خوری عدو شود مست.
کالایش بت پرستی آرد.
بر چشم بدان سپند می‌سوز.
بادی ز دعا به خود فرو دم.
تا گرم شود نشاط آن کوی.
تا کس نزند دم از دلبری.
بشتاب که مصلحت شتاب است.
تعجیل مکن اگر چه خونیست.
با تو به سخن بهانه جویم.
محاجن شد به این چینی پند.

D. Nüsroteddin Obu-Bəkr. "İskəndərnamə"dan:

1

.....
بر اعذای خود چون فلک چیره دست.
بد اندیش کم مهر او بیش کین.

.....
کلید آهنین، گنج زرین بود.
کلید از زر و گنج از آهن کند.
چو سرچشمہ نیل پنهان گذار.

.....
که از مادر این صبح صادق دمید.

.....
همه مردمند او همه آدمیست.
کاز آن مردمی نیست بر وی سپاس.

.....

.....
جهان پهلوان نصرت الدین که هست،
مخالف پس اندیش و او پیش بین،

.....
شهرهار از رسمي که آینین بود،
جز او کاهنین نیغ روشن کند،
چو آب فرات آشکارا نواز،

.....
صلاح جهان آن شب آمد پدید.

.....
اگر دیگران کاصلشان آدمیست،
ندامن کس از مردمی رو شناس،

.....

به خلق چنین خلق را بنده کرد.
به آبادی افتاد از این آفتاب.
به ابر چنین تازه شد چون بهشت.

....
که هم ملک داری، هم آب حیات.
چو خضر از ره افتادگان رهنمای.

....

چو عیسی بسی مرده را زنده کرد،
جهان بود چون کان گوهر خراب،
زمین دوزخی بود بی کار و کشت،

....

زهی خضر و اسکندر کائنات،
چو اسکندری شاه کشور گشای،

....

2

فلک پایگه، مشتری پیکرا.
اسکندر که بنشست بر تخت او؟
توئی کوکبه دار آن خسروان.
مبادا که اندر جهان دل نهی.
زمین گرچه فرخ به آرام تست.
که با مهربانان ننسازد سپهر.
ز نامهربانی چه اورد پیش.
بدان تختگیران چه بازی نمود.
بدان جامداران چه بیداد کرد.
ولایت ستان سکندر توئی.
چنان به که به بینی از هر دو شاه.
ره اورد فردا بجا اوری.
سریر پدر را شدی یادگار.
تو با تاجی ار تاجداران شدند.
نه گل در چمن ماند خواهد نه سرو.
تو سرسیز باشی درین گلستان.
رساند از زمینم به چرخ بلند،
در باغ را بسته نگذاشتی.
مبنداد برتو در خرمی.
توئی مانده باقی که باقی بمان.

شها، شهریارا، جهان داورا،
کجا بزم کیخسرو و بخت او،
چون آن کوکب از برج خود شد روان،
جهانداریت هست فرماندهی،
جهان گرچه در سکله نام نست،
منه دل بر این دلفریبان بهمر،
جهان بین که با مهربانان خویش،
به تختی که نیرنگ سازی نمود،
به جامی که بد مست را شاد کرد،
چو کیخسرو هفت کشور توئی،
در آینه و جام آن هر دو شاه،
بهر شغل کامروز رأی اوری،
توئی تاج بخش سران، تاجدار،
تو شادی کن ار شاد خواران شدند،
در این باغ رنگین چو پر تزرو،
اگر شد سهی سرو شاه آخستان،
گر او داشت از نعمتم بهرمند،
تو زان بهتر و برترم داشتی،
فلک تا بود نقش بند زمی،
مرا از کریمان صاحب زمان،

14

Gəncə zəlzəlesi

“İskəndərnəmə”dən:

XII yüzilin ortasında Azərbaycanda vüqu bulan böyük bir zəlzələ əsna-
sında Gəncənin xarab olduğu tarixi qaynaqlarda yazılıdır. Bu hadisə əsna-
sında şəhərdə 300.000 insan tələf olmuşdur.

Yurduna aid bütün büyük olayları gözden kaçırmayan şair, bu faciəyi dəxi aşağıya köçürüdüğümüz canlı beytləriylə təsbit etmişdir.

شد آن شهرها در زمین ناپدید.
که گرد از گریبان گردون گذشت.
معلق زن از بازی روزگار.
که ماهی شد از کوهه گاو دور.
زمین را مفاصل به هم در شکست.
زبس کوفتن کوه را خسته کرد.
در مصریانرا بر انود نیل.
جهان در جهان سرمه زاندازه بیش.
کاز افسرددگی کوه شد لخت لخت.
نه مهره در هیچ دیوار ماند.
شب شنبه را گنجه از پاد رفت.
برون نامد آوازه ای جز فقیر.
دگر ره شد آن رشتہ گوهر گرای.
از آن دائره دور شد داوری.
به فروی آبادر شد ز روم.
شد از مملکت دور اکنون خراب.
دگر باره چون شد عمارت پذیر.
به دیوار زرین بدل کرد باز.
به تعمیری از مملکت برد رنج.
برافروخت بر خانه ای صد چراغ.
خرابی ز درگاه او دور باد.

از آن زلزله کاسمان را درید،
چنان لرزه افتاد بر کوه و دشت،
زمین گشته چون آسمان بی قرار،
برآمد یکی صدمه از نفح سور،
فلک را سلاسل ز هم برگیست،
در اعضاي خاک آب را بسته کرد،
رخ یوسفانرا بر آمود میل،
نمانده یکی دیده در جای خوبیش،
زمین را چنان در هم افسرد سخت،
نه یک رشتہ را مهره بر کار ماند،
زبس گنج کانورز بر باد رفت،
ز چندان زن و مرد برقنا و پیر،
چو ماند این یکی رشتہ گوهر بجای،
به اقبال این گوهر گوهری،
به کم مدت آن مرز ویران بوم،
در ان رخته منگر که آن پیچ و تاب،
نگر تا بدین شاه گردون سریر،
گلین بازویش را زبس برگ و ساز،
بر آراست ویرانه ای را به گنج،
ز هر گنجی انگیخت صد گونه باع
جو ز آبادی آن ملک را نور داد

15 Türlü parçalar

A. “Məlikül-Mülük” qəsidiəsi

زمی و زمان گرفته به مثال آسمانی.
قلم جهان نوردم، علم جهان ستانی.
بر حشمتم گشته ز قبای گور خانی.
جسد حیات بخش نفس مسیح ثانی.
نژده کسی بجز من در صاحب الفرانی
ادبم طلایه دارد به بتاق پاسبانی.
هنر از من آشکارا چو طراوت از جوانی.
نکنم به ذوقها در چو شراب ارغوانی.
نکنم به خطبه لحنی، چو کنم، بود اغانی.
دغل عصاره من چه نباتی و چه کانی.

ملک الملوك فضلهم به فضیلت معانی،
نفس بلند صوتم، جرس بلند صیتی،
سر همتمن رسیده به کلاه کیقبادی،
رصد جهان فروزمن فلکم محیط چارم،
به ولايت سخن در که مؤيدالكلامم،
خردم بزک فرستند به وثاق خیل تاشی،
سخن از من آفریده چو فتوت از مروت،
غزلم به سمعها در، چو سماع ارغونی،
نزنم به خیره طبلی، چو زنم بود عروسی،
سقط خلاصه من چه طبیعی و چه عقلی،

همه طرزهای ساده کهنه‌یست باستانی.
بخرم هزار جان را به غلوطه نهانی.
ز مطالعات نظم غلط افتاد این هانی.
ذُرم و چو ذُر ندارم برص سپیدرانی.
چه عجب حديث شیرین ز چنین رطب لسانی.
کرم الكتاب خمسه زده مهر جاودانی.
ببیرم زبان موبد ز نشید زند خوانی.
چه شکوفه ریاحین ز هوای مهرگانی.
که زند در مغنى که خورد می مغانی.
نکتی بدین طیفی، سخنی بدین روانی.
کند از شد آمد خود رَسْنَی و نردبانی.
ز حرامزاده دو شب و روز در زیانی.
ولدالزنا گش آمد چو ستاره یمانی.
چو گران رکاب غم شد چه کند سبک عنانی.
که شای خوبیش گفتن بود از تهی میانی.
که برند بقעה فضلا بارمغانی.
گهری نه در خریطه، چه کنم صدف دهانی.
نخورد ققای ناکس ز قضیب خیزرانی.
که ز لنگری برآیم نرسم به بادیانی.
همه هرزه می درایم چو درای کاروانی.
درم چهار دانگم، به عیار آن جهانی.
که بدان روش بگردم ز بدی و بدگمانی.
که فرشته با شیاطین نکند هم آشیانی.
بیر از نهاد طبعم دو دلی و ده زبانی.
تو که واجب الوجودی ابدالاً بد蔓ی.
چو نباشد این سعادت چه من و چه زندگانی.
که کس اینمی ندارد ز قضای اسمانی.
چو نفس به آخر آمد، به شهادتش رسانی.

به قیاس شیوه من که نتیجه نو آمد
ببرم هزار دل را به بدیهه و معما،
به مکاتبات فضل شرف آرد این مقله،
مهم و چو مه نگیرم کلف سیاه روبي آمد،
بلسان مصر خواهی، به لسان من نظر کن^۱
به در ضمیر من بر، که حریم غبی آمد،
چو قوارغ زبوری به فصاحت اندرا آرم،
به اجازت دل من دل خلق باز خنده،
اگر این نشاط گه را نعمات من نباشد،
متفاخر بدین فن به جهان چون نباشد،
نفس محیط موجم که به مد و جزر ماند،
چو صدف حلخوارم، چو گهر حلآلزاده،
ولدالزنانست حاسد، منم آنکه اختر من،
سخن نظامی ارچه فرس سبک عنانست،
پس از این همین مناقب، خجمل خجل، پشیمان،
سر این حزینه بر نه، در این خربیله بگشای،
شبھی نه در خزینه، چه کنم گهر فروشی،
لگدی که می خورم من ز حلخواری خود،
ز حضیض خاک تبره به اگر هوا نگیرم،
چه سخن بود که گفتم به سخن سرآمد من،
به عیار این جهانی درمی نیم و لیکن،
ملکا و پادشاها! روشی کرامت کن،
حرم تو آمد این دل، ز حسد نگاه دارش،
ادیم مکن که خردم، خلم مبین که خاکم،
همه ممکن الوجودی رقم هلاک گیرد،
به طفیل طاعت تو تن خویش زنده دارم،
اگر از نظامی آمد گنھی عفو گردان،
تو رسانده ای ز اول به سعادت وجودم،

B. İki qəzəl

چگر پر درد، دل پر خونم ای دوست!
تو لیلی شو که من مجنوونم ای دوست!
از این فریاد روز افزونم ای دوست!
مگر من زان میان بیرونم ای دوست?
از این افتاده تر، کاکونم ای دوست؟!
نگیرد در تو هیچ افسونم ای دوست!

مرا پرسی که چونی، چونم ای دوست،
حديث عاشقی بر من روا کن،
به فریادم ز تو، هر روز فریاد!
شنیدم عاشقان را می نوازی،
نگفتی گر بیافتی گیرمت دست?
غزل های نظامی بر تو خوانم،

^۱ Belesan-i Misr hahi, be lisan-i mən nəzər kon

*

که همه شب رخ چون کاهم از او پر خونست.
کمترین خوشة او سنبله گردن است.
کز بهشت رخ او چشم رهی بیرون است.
وین غم او را به یکی جو که نظامی چونست؟

*

چو محو محنت من زان رخ گندم گونست،
دانه گندم او سنبل تر دارد بار،
من نخوردم بر از او، جدم از او گندم خورد،
من چو گندم شده ام از غم او دل به دو نیم،

C. "Xərabət"

میزدم ناله و فریاد کس از من نشنود.
که چو من هیچکسم، هیچ کسم در نگشود.
رندی از غرفه برون کرد سر و رخ بنمود.
بی محل آمدنت بر در ما بهر چه بود؟
کان درین وقت کسی بهر کسی در نگشود.
که تو دیر آیی و اند صف پیش ایستی زود.
شاهد و شمع و شراب و شکر و نای و سرود.
مؤمن و صائبی و گبر و نصاری و یهود.
خاک پای همه شو تا که بیابی مقصود.^۱

دوش رفتم به خرابات مرا راه نبود،
یا نبد هیچ کس از باده فروشان بیدار،
پاسی از شب بگذشت، بیشترک یا کمتر،
گفت: خیر است، درین وقت کرا می خواهی،
گفتمش در بگشا، گفت برو هرزه مگوی،
این نه مسجد که بهر لحظه درش بگشایند،
این خرابات مغان است، درو رندازند،
هر چه در جمله آفاق در آنجا حاضر،
گر تو خواهی که دم از صحبت اینان بزنی،

D. Bir rübai

وین بخت گرانخوابم بیدار شود روزی.
دلبر نه چنین ماند، دلدار شود روزی.

این دولت سرمستم هشیار شود روزی،
هم باز شود این در، هم روز شود این شب،

^۱ Pakistan şairi Məhəmməd İqbali'nin Nizamînin bu parçasına yazdığı "Xərabati Firənk" adlı bənzətəmə:

شوخ گماری رندی دلم از دست ربود،
صحبت دخترک ز هره وش و نای و سرود.
آنجه مذموم شمارند نماید حمود.
چشممه داشت ترازوی نصارا و یهود.
رژشت خوب است اگر تاب و توان تو فزود.
هر که اند گرو صدق و صفا بود نبود.
پیر ما گفت مس از سیم بباید اندود.
به کسی باز مگو تا که بیابی مقصود! ...

دوش رفتم به تماشای خرابات فرنگ،
گفت این نیست کلیسا که بیابی در وی
این خرابات فرنگ است، ز تائیر میش،
سیک و بدرابه ترازوی دگر سنجیدم،
خوب زشت است اگر پنجه گیرات شکست،
تو اگر در نگری جز بربایا نیست ییات،
دعوی صدق و صفا پرده ناموس و ریاست
فاش گفتم به تو اسرار نهانخانه زیست،

IX

İNDEKS

1

Şəxs adları

A

- Abbasqulu Ağa (Bakıxanov) 15, 220, 489
Abd-ullah-i Hatifi – 478
Adəm Baba – 210
Adığözəl – 440
Afaq (Apaq – Nizaminin qarışı) – 129
Aftandil – 167
Ağa Mirək (Nəqqas) – 88, 249, 482, 483, 547
Ağa Hadi Xairi – 175
Ağsonqur – 144, 145, 152, 252
Alçıçək (Şirvan prinsesi) – 105
Ali – 485
Alp-Arslan – 141, 145
Ameto – 194
Amiri Şeyxi – 238, 241, 242, 416
Amiri – 238, 415
Ahi – 479
Axşitan (Şirvanşah) – 13, 41, 69, 88, 89, 104, 106, 144, 145, 146, 151, 152, 153, 155, 237, 282, 287, 304, 306, 308, 352, 396, 401, 426
Axundzadə Mirzə Fətəli – 15, 83
Axundzadə Mirzə Məhəmməd – 113, 442
Arximed – 130, 319, 408

Arif Ərdəbilli – 88, 478, 547, 548

Arif Məmməd – 489

Asəf (Nəvvab) – 478

Atay F. R. – 89

Atkinson İ. – 489

Ayxan – 289, 290

Azər (bax. Lutf – Əli bəy) – 132, 172, 191

Azəri İbrahim Çələbi – 478

B

Baba Kuhi – 90

Bacher Vilhelm – 95, 189, 520

Banarlı Nihat Sami – 489

Barbəd – 123, 226, 234, 235

Barbye de Meynard – 43

Barthold V. – 113

Baykara Hüseyn – 95, 478

Baysonqur – 89

Bazarov M. – 324

Behzad Kəmaləddin – 88, 95, 483, 479

Berezin İ. – 87, 489, 547

Behiştı – 480

Beyləqani Mücir – 35, 91, 100, 135, 349

Bəhmənyar Əbü'l-Həsən – 54

Bəhram Gur – 69, 194, 252, 253, 257, 258, 385, 517

Bəyani – 479
Bəlisa – 298
Bəhram şah Fəxrəddin – 40, 129, 141, 142, 208
Bəhram Çubin – 222, 224
Bilqeys (Balqız) – 313
Binyon Lavrence – 88, 486
Bişkin (Atabəy Nüsrətəddin) – 150, 296
Bland N – 485
E.Blochet – 490, 491
Bokkaco – 194
Brokhaus Efron – 195, 492
Brockelmann C. – 491
Broun E. – 43
Bruno Cordano – 47, 345

C

Cami Əbdurrəhman – 41, 42, 166, 171, 180, 191, 193, 480, 482, 488
Cahiz – 218
Cahanşah (Qaraqoyunlu) – 54, 88, 546
Cevhəri – 346, 441
Cəbrail – 313
Cəfər Təbrizi – 514
Cəlaləddin Rumi (Mövlana) – 153, 175
Cəlali – 479, 480
Cəlili (bu səhifədəki Cəlalilər həp Cəlili oxunacaqdır) – 480, 481, 530
Cəmaləddin-i İsfahani – 168, 516
Cəmşid – 143, 287, 543
Clarko V. (Kap). – 491
Charmoy F.B. – 485, 490

Ç

Çahruxdəz – 167
Çaykin A. – 486
Çinli Türk – 130, 302, 317, 319, 329
Çin Xaqanı – 254, 256, 288, 319, 352 450

D

Dadaşov S. A. – 87, 489, 547
Daniş Hüseyin – 185, 337
Danişmənd İsmail Hami – 85, 89, 150, 185, 199, 207, 218, 259, 283, 488, 494
Dara (Darab) – Sasani Padişahı – 285, 542
Darab Gholam Hosein – 278, 484
Darmsteter M.İ. – 104, 490
David – 106
Dədə Qorqud – 105
Dəhləvi Əmir Xosrov – 41, 42, 100, 166, 169, 171, 173, 180, 182, 186, 478, 480, 481, 482, 533, 549
Dərxeto – 303
Dəstgirdi Vəhid – 15, 33, 37, 40, 68, 121, 129, 146, 148, 150, 162, 169, 173, 174, 175, 439, 440, 455, 456, 457, 458, 484, 487, 488
Dövlətşah (Səmərqəndli) – 42, 88, 122, 132, 134, 151, 169, 191, 438, 488
Dill Ch. – 324
Dimitri (Gürcü kralı) – 105
Duda Herbert – 478, 483, 484, 486, 490
Duvali – 295, 298, 299, 302, 315

E

Eldəniz (Eldəgiz) – 87, 100, 103, 143, 144, 149, 401, 547
Engelberto Kemfero – 88, 547
Erdman F. – 299, 485, 490
Ethe Dr. Hermann – 491

Ə

Əbu Məhəmməd (Nizaminin künyəsi) – 121
Əbu Abbasi Nəhavəndi – 124
Əbül-Qasim (peyğəmbərin künyəsi) – 121

- Əbül-Müzəffər – 144
 Əbdül-Rəşid Bakılı – 42, 54, 169
 Əbdül-Əziz Şeybani – 483
 Əbd-ül-Qədir (Marağalı) – 54, 86, 92, 477, 481, 546
 Əbd-ül-Həy (nəqqas) – 88
 Əbd-ül-Həmid – 88
 Əbu Nəvas – 181
 Əli (Həzrət) – 124
 Ənuşiravan – 215
 Əşrəf Marağı – 477
 Əlişir Nəvai – 41, 69, 79, 88, 95, 98, 166, 177, 180, 182, 189, 193, 325, 478, 479, 480, 481, 489, 491, 533, 534, 548, 549, 550
 Əşrəfi – 480
 Əhmədi – 104, 480, 482
 Ərəstu (Aristotel) – 327, 388
 Əfrasiyab – 18, 44, 276, 393
 Ənuşirəvan – 215, 305, 327, 467
 Əbu Mənsur Səalibi – 218
 Əbu Əli Miskəveyh – 218
 Əbübəkr Nüsəratəddin – 40, 145, 146, 149, 150, 152, 153, 259
 Əfridun – 287, 543
 Əbdürrəsul Əli – 309
 Əbül Üla Məərri – 86
 Əbül-Üla Gəncəvi – 35, 52, 86, 99, 100, 135, 349
 Əbu Zəkəriyyə – 86
 Əbu Əli Sina – 54, 79, 80, 86, 547
 Ənvəri – 94, 100, 168
 Əbu Səid – 88, 92
 Əmir Dövlətyar – 88, 550
 Əhməd Cəlayir – 88, 550
 Əhməd Musa (nəqqas) – 88, 550
 Əhməd ibn Məhəmməd – 92
 Əhrimən – 375
- Əkbər (Böyük) – 89
 Əsirəddin – 103
 Əxi Fərəci Zəncani – 39, 124
 Əxi Fərruxi Reyhani – 39, 124
 Əttar – 41, 166, 172
 Əslı – 22, 323
 Ətai – 182
 Əzra – 247
 Əmir Əhmədi – 104
 Əmir Bədrəddin – 89
 Əflatun – 429
 Ədhəm Xəlil – 488
 Əli – 124
- F**
- Fadil (Osm. şairi) – 291
 Fəxrəddini Qorqani – 198
 Fəxrəddin Mübarəkşah – 292, 544
 Fəğani – 482
 Fələki (Şirvani) – 25, 26, 35, 52, 86, 91, 99, 100, 152, 531
 Fəhim Əfəndi – 489
 Fərhad – 17, 33, 51, 68, 69, 88, 178, 186, 196, 199, 229, 231, 232, 247, 322, 339, 346, 351, 440, 474, 475, 478, 479
 Fərhad Mirzə – 440
 Fəridəddin (Şirvani) – 86, 166, 546
 Fərrux Şirvani – 103
 Feridun – 143
 Feyzi – 481
 Filəqus (Filipp) – 278, 279
 Firdovsi – 42, 44, 52, 55, 79, 94, 133, 160, 165, 172, 174, 186, 188, 189, 190, 192, 195, 198, 218, 225, 260, 275, 276, 278, 279, 280, 288, 325, 335, 336, 342, 343, 349, 359, 360, 398, 402, 403, 487, 531, 533, 534, 535, 549
 Firəngis – 393

- Fitnə – 17, 319, 320, 321
 Frahın – 105
 Füzuli – 13, 25, 26, 33, 35, 41, 69, 91, 98, 103, 152, 166, 181, 196, 237, 411, 412, 414, 415, 424, 425, 426, 427, 429, 430, 431, 432, 480, 481, 488
- G**
- Gəncosman T. – 478
 Grousset Rene – 88, 95
 Gothe – 370
- H**
- Hacı Əli (Təbrizi) – 7
 Hacıbəyli Üzeyir – 18, 237, 410, 479
 Hacı Kalfa – 488
 Hacı Zeynal – 92
 Hacı – 90, 440, 488
 Hafız – 94
 Həqiqi – 87
 Hammer Yosef – 195
 Harun-əl-Rəşid – 181
 Haşimi Kirmani – 41, 166
 Hatifi (Mövlana Abdullah) – 90, 478, 480, 481
 Hart – 78
 Həqiri – 481
 Həbibi – 35, 91
 Həmdullah-i Qəzvini – 104
 Həsəni Səbbah – 280
 Həsəni Gəlusuz Zülalı – 477
 Heydər – 5, 17, 19, 176, 489
 Hein Dr. Th. – 485
 Henrix Heyne – 198
 Hidayət – 480
 Hilali – 479, 480
 Hilali-i Cığatai – 173
 Hindi (Reydən) – 300
 Hoffman – 197, 198, 536
- Homeros – 94, 200
 Hörmüzd – 44, 276, 375, 384
 Horn Paul – 43, 95, 190, 487, 490, 491
 Hüseyni Sərai – 482
 Hüqo V. – 100, 198
 Hümam (Şeyx) – 91
 Hüseynov M.A. – 87, 489, 549
 Hüseynov Heydər – 17, 489
- X**
- Xacə Qiyasəddin – 88
 Xaqani – 26, 35, 91, 100, 105, 107, 133, 144, 152, 173, 282, 296, 306, 308, 349, 534, 537
 Xalid Ə. – 162
 Xacu Kirmani – 166
 Xaqqan (Çin hök.) – 288
 Xanıkov – 100, 490
 Xəlifə – 480
 Xəyyam Ömrə – 94, 124, 370
 Xətib Təbrizi – 54
 Xətai (Şah İsmayıł) – 25, 98
 Xızrı – 179
 Xisali – 479
 Xosrov Pərviz – 47, 69, 123, 174, 218, 219, 225, 235, 275, 276, 277, 345, 402, 455
 Xosrov (“Xosrov və Şirin”) – 12, 13, 17, 32, 39, 42, 44, 45, 47, 123, 129, 136, 141, 142, 151, 155, 160, 166, 168, 176, 186, 193, 199, 218, 225, 276, 277, 278, 287, 294, 335, 356, 357, 360, 396, 455, 478, 479, 480, 484, 487, 535, 551, 556
 Xızır – 136, 368
- i**
- İbni Əzrəq – 104
 İbni Bəttutə – 124, 125, 126, 128, 489

- İbni Xəldun – 78
 İbni Hövqəl – 304
 İbni Salam – 242, 243, 245, 247, 248,
 412, 415, 419, 420
 İbni Sina (Abu Ali) – 54, 79, 80, 86,
 547
 İbni Zəfər – 195
 İbn Əl-Əsir – 304
 İbrahim Ədhəm – 477
 İmadəddin Fəqih – 479
 İnnabi Təkləvi – 477, 479
 İnkorokva R. – 106, 107, 166, 167
 İsa – 161, 233
 İskəndər – 14, 45, 49, 69, 193, 199, 206,
 260, 265, 278, 279, 285, 286, 294, 295,
 296, 297, 298, 299, 300, 301, 302, 303,
 306, 309, 310, 317, 318, 319, 323, 324,
 344, 352, 378, 380, 381, 383, 384, 386,
 388, 389, 390, 406, 439, 451, 473, 537,
 538, 539, 540, 545, 554
 İskəndər Münşi – 439
 İsmayıł – 98
 İsmət – 191
 İstar – 304
 İvan III – 344
 İzzəddin Məsud – 146, 149
- J**
- Jacob Georg – 188, 486, 490
- K**
- Kaqankatvatsi – 304
 Kəmaləddin Naxçıvani – 103
 Kəmaləddin İsfahani – 168
 Kəmali (müsəvvir) – 88
 Kərəm – 323
 Kəsra – 235, 278
 Keyxosrov – 260, 276, 393
 Kixodze Geronti – 167
- Klarke H. W. – 485
 Krımski A. – 195, 196
 Köçərli Firidun – 15
 Kokelidze – 106
 Kopernik – 47, 345
 Kolats – 198
 Köprülü M.F. – 97, 185, 337, 411, 429,
 481, 488, 491
 Körp-Arslan – 144, 401
 Kösəri – 479
- Q**
- Qasimi Əsiri – 477
 Qara Xəlil – 195
 Qasim Ənvar – 92
 Qazi Beyzavi – 103
 Qaruni – 179
 Qasim Əli – 482
 Qasimi – 480
 Qazan xan – 97
 Qaraxan – 289, 290
 Qarınca – 329, 450, 451
 Qinaz – 299
 Qeys – 41, 238, 241, 247
 Qəzvini – 42, 104, 191
 Qıntal – 293, 299, 300, 301, 318, 539,
 540
 Qurxan (Xütəndən) – 300
 Qurxan (Bəhram Gur) – 69, 194, 252,
 253, 257, 258, 385, 517
 Qütb – 176
 Qivami Mütərrizi – 103, 122, 349
 Qızıl Arslan Kidafə – 69, 100, 103,
 122, 134, 137, 141, 143, 145, 149, 150,
 151, 154, 156, 280, 401, 439
 Qubad (İstəxrdən) – 300
 Qətran Təbrizli – 35
 Qəzali – 429

- L**
- Lamii – 479, 481
 Lenin – 381
 Ləvənd A.S. – 489
 Levy R. – 490
 Leyli – 12, 13, 18, 32, 33, 41, 46, 69, 122, 127, 130, 131, 132, 144, 151, 152, 155, 160, 166, 167, 168, 169, 171, 174, 181, 186, 189, 190, 196, 199, 206, 237, 238, 241, 242, 243, 244, 245, 246, 247, 265, 284, 536, 544, 552, 557
 Lichtenberg – 490
 Luis (lüdoviq) XIV – 104
 Lutfeli bəy Azər – 132
- M**
- Mani – 351
 Mahmud Kaşgarlı – 292, 329, 489
 Mahmud Zəməxşərli – 292, 547
 Marr Y. N. – 293, 491
 Martin F. R. – 485, 486, 491
 Məsud I – 146, 149
 Məsud II – 40
 Məsudi – 104, 306, 344
 Məcnun – 12, 13, 18, 32, 33, 41, 46, 69, 122, 127, 130, 131, 132, 144, 151, 152, 155, 160, 166, 167, 168, 169, 171, 174, 181, 186, 189, 190, 196, 199, 206, 237, 238, 241, 242, 243, 244, 245, 246, 247, 265, 284, 536, 544, 552, 557
 Məktəbi-i Şirazi – 170, 186
 Məlik şah (Səlcuqlu) – 327
 Məliki Qummi – 477
 Mənküçək Qazi-Mənuçehr – 141, 401
 Məhin Banu – 220, 408
 Məryəm ana – 161, 348, 350
 Məsihə (İsa) – 161, 217, 350
 Məşriqi – 147, 479
- Məhəmməd (Cahan Pəhləvan) – 54, 142
 Məhəmməd (Nizaminin oğlu) – 121, 122, 129, 130, 131
 Məhəmməd ibni Əbü'l-Qasim – 121
 Məhəmməd İqbal – 512
 Məhəmməd (Peyğəmbar) – 546
 Məhəmməd Cəfər-i Nirizi – 479
 Məhəmməd (nəqqas) – 483
 Məhəmməd Şərif Kaşı – 478
 Mehmed Məhərrəm – 148, 153, 439, 484
 Mehdi – 449, 480
 Muhamməd (Şirvanşah) – 99
 Mühibbi (Süleyman-i Qanuni) – 185
 Musa – 88, 178, 551
 Mustafa Ağa Nasır – 479
 Mükrimin Xəlil – 105
 Müller – 200
 Münzər – 253
 Müstövfi Hüseyin – 488
 Müzəffər Kaönbadı – 478
 Mövci – 480
 Mövlana – 175, 176, 478
 Minorski – 299
 Mirbağırov M.A. – 440, 442
 Mir Möhsün Fani – 213, 478
 Mir Hac – 480
 Mirzə Məhəmməd Əkbər
 Dövlətabadi – 479
 Mirsüleymanzadə Mirkazım – 442
 Mirzə Əli – 88, 551
 Mirzə Kazım bəy – 305
 Mirzə Abdullah Şihabi Tərşizi – 479
 Misali – 480
 Molla Şeyda – 477

N

Nakam – 479, 481
Nami (Şah Fəzlullah) – 90
Nahid – 278
Nasiri Hindu – 199, 283, 314, 480
Nasir Xosrov – 283
Nəbi – 182
Nəsibi – 480
Nəsrəddin Şah – 440
Nəvai – 481
Nəsəvi – 105
Nəsimi – 35, 91
Nikolson – 90
Nin – 303
Nizam – 195
Nizaməddin – 54, 87, 111, 121, 549
Nizami Gəncəvi
(kitabın hər tərəfində) – 11, 26, 34
Nizami Cərə – 479
Nofəl – 41 242, 243, 414
Noldke – 188
Nüşabə – 17, 45, 56, 264, 295, 296,
297, 298, 299, 302, 304, 305, 308, 316,
351 405, 408, 534, 538, 541, 554
Nuşirəvan – 384
Nutsubidze – 167

O

Oldenburq S.F. – 196
Onn – 303
Orbeli İ. – 166
Orfi-i Şirəzi – 477

Ö

Ömər (Xəlifə) – 480
Öfvi Məhəmməd – 42

P

Paskeviç – 484
Pəşəng (Xavərandan) – 300

Pərviz (Xosrov) – 47, 123, 174, 218,
219, 225, 235, 276, 345, 455
Petrarc – 192, 536, 553,
Pir Əhməd Baqi-Şimali – 88, 551
Pir Seyyid Əhməd – 88
Pittsi İtalo – 193, 487, 490, 536
Pope Arthur Uphan – 491
Popper – 86
Purgstali Hammer – 485

R

Rəfibəyli Cavad – 442
Rəisə (Nizaminin anası) – 37, 121
Rəis (Mədayindən) – 22, 300
Rəşidəddin – 92
Rieu – 439
Ritter H. – 192, 340, 484, 486
Rza Quluxan – 173, 488
Rövşənəq – 390
Rustaveli Şota – 41, 105, 107, 166,
167, 293, 371, 489, 491
Ruhüləmin – 480
Rüstəm (Zaləğlu) – 276
Rubka İ. – 484

S

Sabah – 220, 340, 480
Sadıq Əfşar – 92, 478
Sadiq Xəlvəti – 478
Sahibdivan – 91
Saib Təbrizi – 92
Saturn (yıldız) – 257, 258
Seyfəddin Müzəffər – 40, 129
Seyyid Əzim Şirvani – 441
Seyyid Heydər – 89
Seyid İzzəddin Ələvi – 103
Seyid Yəhya – 90
Seyrəfi – 89
Semirami – 220, 303, 304

Səhih – 481
Səid – 15, 92
Sədi – 24, 90, 91, 174, 175
Səlim – 480
Sərfi – 480
Səfai – 480
Səlam (Bağdatlı) – 423
Səlman-i Saveçi – 166
Sənan – 480
Simnar – 194, 253, 351
Simurq – 384
Siyavuş – 22, 393
Sir William Yones – 485
Sisoyev B.M. – 491
Spiegel F. – 487
Spencer – 264
Spitznagel Luis – 315
Sokrat – 90, 130, 137, 154, 429
Sultan Mahmud Qəznəli – 94, 152, 287, 327
Sultan Mehmet (Fateh) – 87
Sultan Məhəmməd (rəssam) – 87, 88, 271, 353, 549, 551
Sultan Səlim – 90, 95, 98
Sultan Səncər – 33, 45, 51, 94, 104, 215, 281, 287, 385, 386, 404, 458, 463, 478, 534, 546, 554
Sultan Süleyman (Qanuni) – 24, 185
Sultan Yaqub (Ağqoyunlu) – 98
Sultan Üveys (Cəlair) – 88, 195, 551
Süleyman Peygəmbər – 313
Süleyman şah (Rükənəddin) – 141
Süheyli – 480
Saks (graf) – 188
Stenka Razin – 305
Stoye Yohannes – 491

Ş
Şafur İbni-Məhəmməd – 103
Şah Abbas – 22, 439, 442
Şəhidi – 427, 480
Şah İsmayıł – 98
Şapur – 219, 220, 221, 222, 223, 224, 226, 231, 234, 284, 351, 479, 544
Şemirami – 220, 222, 223, 224, 225, 276, 294, 316, 317
Şeyx Mahmud Şəbüstəri – 90
Şeyxi – 479
Şəbdiz (at adı) – 210, 220, 221, 222, 223, 224, 225, 339
Şəkər – 233, 234, 317
Şəms – 257
Şəms Təbrizi – 90
Şəmsəddin (nəqqaş) – 551
Şəmsəddin (Eldəniz) – 88, 142
Şəmsi Qeysi – 42, 168, 238
Şirin – 12, 17, 18, 31, 32, 39, 42, 47, 88, 107, 123, 129, 130, 136, 141, 142, 151, 155, 160, 166, 168, 169, 176, 178, 186, 189, 193, 196, 197, 199, 205, 206, 218, 219, 220, 221, 222, 223, 224, 225, 226, 231, 232, 233, 234, 235, 236, 264, 276, 277, 278, 284, 287, 294, 303, 316, 317, 322, 324, 335, 336, 341, 351, 355, 356, 357, 358, 360, 363, 396, 401, 408, 426, 429, 455, 462, 474, 475, 478, 479, 486, 544, 551, 552, 557
Şiruyə – 235, 236
Şölə – 479
Şükrullahi Şirvani – 87

T

Taqor Rabindranat – 109
Talibzadə Abdurrəhim – 92
Tamara – 106

Tariyel – 41, 167
Tarus Elxan – 128, 489
Tebenkov – 486
Teymur (Əmir) – 87, 281, 549
Tərlan Ə.N. – 162, 481, 489
Təbəri – 222
Təbrizi M. Hüseyn – 488
Təcəlli – 480
Tərbiyət M.A. – 40, 54, 85, 91, 150,
185, 199, 207 218, 259, 439, 477, 488
Toğan Ə.Z.Vəlidi – 91, 97, 105, 110,
329, 450, 489
Toğrul (Tuğrul) – 69, 139, 142, 143,
329, 450
Tifli – 108
Tüfeyli – 98
Türknaz – 284, 285, 544
Tur – 178

U

Unga (əfsanəvi quş) – 178
Uayd Oscar – 264

Ü

Ünsüri – 94, 100, 104, 169, 198
Ütarid (yıldız) – 156, 255, 257, 258

V

Vamiq – 247
Venera (yıldız) – 257, 258
Vergili – 359, 398, 557
Vəhşi Vafiqi Kirmani – 186, 479
Vəfur (İraqdan) – 300
Vəlid (Yəməndən) – 300
Viktor Hüqo – 198
Vilhelm II – 95
Vilson S.F. – 43, 192, 490, 552
Vorovkov S.K. – 491
Vurğun Səməd – 17, 50, 488

Y

Yakubovski A. – 326
Yakob – 188
Yaqt Müstəsimi – 89
Yavuz (Sultan Səlim) – 95
Yəzdgünd – 253
Yones Sir William – 485, 490
Yusif Füzuli – 103
Yupiter (yıldız) – 257, 258

Z

Zeyd – 245, 246, 247, 248, 412 419,
420, 422
Zeynəb – 245
Zəmiri – 161
Zəbuh-i Behzad – 479
Zəkərriyyə Qəzvini – 169
Zəhir Faryabi – 103
Zərdüst – 44, 85, 260, 279, 358, 403,
545
Zərivənd (Gilandan) – 300
Ziyadxan Adilxan – 113, 489
Ziya Paşa – 95, 122, 162, 182, 489
Zotenberq – 222
Zülfüqar Şirvani – 103
Zülqərneyn (İskəndər) – 144
Zühəl (yıldız) – 255, 257, 258
Zöhrə (yıldız) – 257, 258

Coğrafi, qövmi və siyasi adlar

A

- Abaza – 142, 294, 298, 302
 Abbasilər – 78
 Afşina – 79
 Aqra – 89
 Aqsonqurlular – 152
 Alanlar – 299, 309, 329
 Almaniya – 25, 26, 27, 41, 167, 190, 566
 Altun Orda – 176
 Amasya – 304
 Amazonlar – 535
 Amerika – 7, 10, 56, 57, 58, 154, 537, 549, 567
 Amirilər – 238, 415
 Anadolu – 98, 99, 125, 159
 Ankara – 19, 29, 30, 31-39, 51, 52, 57, 58, 489
 Arran – 38, 100, 104, 105, 144, 159, 294, 304, 305, 316, 327, 438
 Asya – 93
 Asurlular – 257
 Atabəylilər – 95
 Avropa – 15, 16, 20, 22, 33, 42, 56, 80, 86, 92, 148, 152, 167, 189, 190, 194, 200, 257, 324, 338, 411, 440, 485, 487
 Azərbaycan – 5-531, 533, 543, 544, 547, 549, 550, 553, 554
 Azərbaycan Atabəyləri – 11, 40, 54, 83, 87, 95, 100 103, 122, 137, 141, 142, 144, 149, 152, 259
 Azərilər – 398

B

- Baburilər – 89
 Balkarlar – 307
 Babil – 49, 304, 381

Baku – 86, 90

Bağdad – 96, 97, 104, 243, 245, 304, 411, 415, 423

Bavariya – 409

Berlin – 25, 190, 484, 485, 491

Beyləqan – 35, 91, 100, 349

Bərdə – 14, 45, 104, 233, 224, 264, 294, 295, 298, 299, 302, 305, 317, 327, 405, 448, 532, 536, 537, 552

Bombey – 487

Bolşeviklər – 58, 553

Bükreş – 398, 432

Bulqarlar – 307

Buxara – 79, 281, 483, 541

Bursa – 89, 90

Burtaslar – 309

C

Cambridge – 491

Cingizilər – 95

Cənnət Şəhər (xəyalı bir şəhər) – 378

Ç

Çaldırın – 90

Çaç – 288, 452, 453

Çin, Çinlilər – 45, 56, 95, 142, 144, 254, 256, 260, 284, 286, 288, 298, 300, 301, 312, 314, 317, 319, 323, 329, 351, 352, 377, 389, 406, 450, 543, 544

Çin Dənizi – 301

D

Dağıstan – 304

Dehli – 182

Dərbənd – 25, 39, 40, 56, 129, 142, 220, 263, 297, 298, 305, 306, 308, 536

- E**
- Elbrus – 297
 - Eldənizlilər – 144, 149
 - Elxanlılar – 88
 - Ermənilər – 44, 294
 - Ermənistən – 220, 223, 294, 300, 303, 305, 306, 308
- Ə**
- Əmman – 142
 - Ətrak (türklər) – 480
 - Əfqanıstan – 15, 36, 93, 484
 - Ərəbistan – 194, 238, 253, 284, 317, 410, 542
 - Ərəblər – 78, 79, 96, 305
 - Ərdəbil – 22, 87, 88, 478, 484, 547, 548
 - Ərzincan – 40, 141, 142, 151, 208, 401
 - Əhmədli – 439
 - Əcəm – 79, 97, 342, 359, 403
 - Əxilər – 39, 126, 128, 489
- F**
- Fars və Farslar – 24, 31, 35, 71, 79, 80, 91, 93, 94, 95, 109, 167, 172, 186, 193, 276, 279, 299 326, 330, 403, 409, 446, 540, 551
 - Fərqanə – 288
 - Finlandiya – 23, 36, 108
 - Firənk (Avropa) – 340
 - Fransa – 41, 167, 561
- G**
- Gahistan – 38, 438
 - Gəncə – 11, 19, 38, 99, 104, 113, 144, 159, 173, 197, 438, 442, 443, 536
 - Glüchstadt – 490
 - Gelati – 105
 - Gilan – 300
 - Gürcülər – 166
- Gürcüstan** – 106
- Gülüstan Müahidəsi** – 440
- Q**
- Qəznə – 133
- H**
- Hamburg – 491
 - Həmdaniyan – 151, 401
 - Həbəştan – 453
 - Herat – 482
 - Hind-Hindustan – 15, 16, 36, 89, 93, 109, 144, 199, 224, 263, 284, 286, 289, 298, 480, 484, 536, 537, 542, 544, 548
 - Hindular – 281
 - Hürufilər – 90
- X**
- Xarəzmşahlılar – 95
 - Xarəzm – 95, 142, 176, 288, 299, 348
 - Xarəzmlilər – 288
 - Xavəran – 300
 - Xəzər dənizi – 46, 308
 - Xəzər dağı – 301
 - Xəzərlər – 309
 - Xəlvətilər – 90
 - Xəlluç (Xalaç, Kalaç) – 453
 - Xilafət – 280
 - Xuzistan – 142, 223
 - Xırız (Kırız) – 288, 378, 381, 452, 453
 - Xütən – 300
 - Xorasan – 95
- i**
- İngilislər – 36
 - İraq – 96, 142, 300, 547
 - İran və İranlılar – 200
 - İsfahan – 92, 95, 142, 168, 233, 304, 317
 - İskəndər Münçi məhəlləsi – 439

- İsmailiyələr – 279
 İspaniya – 190
 İstəxr – 104, 300
 İstanbul – 19, 23, 24, 89, 185, 483, 484, 549
 İtaliya – 41, 47, 167
- K**
 Kaspi Dağları – 301
 Kaşgar – 292, 329, 545
 Kazan – 87, 305, 548
 Kazah (Kazak) – 305
 Kaxetiya – 307
 Kəbə – 103, 289, 358, 544
 Kəlkütə – 315, 488
 Kəyanılər – 105, 144, 260, 278, 279, 287, 300, 305, 342
 Konya – 99
 Konstantinopol (İstanbul) – 225
 Kösər – 479
 Kür (Küra) – 448
 Kürdlər – 283
 Kutais – 105
- Q**
 Qafqasya – 37, 45, 46, 53, 56, 58, 106, 107, 110, 197, 293, 298, 303, 306, 307, 314, 315, 316, 317, 323, 325, 328, 330, 344, 389, 407, 532, 535, 536, 537, 538, 540, 552, 566
 Qadınlar səltənəti (xəyalı) – 304
 Qaraqoyunlular – 54, 87, 547
 Qaraçay – 307
 Qəsri-Şirin – 224, 226, 231, 233
 Qıpçaq – 33, 40, 51, 129, 299, 300, 305, 313, 468, 469, 537
 Qum – 25, 38, 437, 438
 Qırğızlar – 378
 Qızlar (Qızılıyar) – 242
- L**
 Leninqrad – 92
 Leipziq – 189
 Lənkəran – 308
 London – 43 485
- M**
 Maku – 393
 Makedonya – 402
 Marağa – 144, 152
 Mavəräünəhr – 95, 97
 Mazəndaran – 300
 Mədayin – 221, 222, 223, 224, 225, 226, 300, 341
 Mədinə – 243
 Midiya – 305
 Məcusilər – 358
 Məkkə – 195, 307, 414
 Misir – 304, 547
 Moskva – 49, 381
 Muğan – 316
- N**
 Naxçıvan – 106
 Neynəva – 303
 New-York – 486
- O**
 Oğuz boyları – 105
 Ön Asya – 128
 Orta Asya – 34, 36, 77, 93, 104, 190, 220, 309
 Orxon – 326
 Osmanlılar – 182
 Özbəklər – 15
 Oksford – 487
- P**
 Pakistan – 15
 Paris – 25, 26, 148, 153, 439, 483, 483
 Peçeneqlər (Qıpçaklar) – 305

Pəhləvanlılar (Eldənizlilər) – 106
Praha (Prag) – 478, 486

R

Rey – 104, 304
Rum və rumlar – 95, 125, 131, 142, 153, 225, 253, 278, 284, 286, 298, 299, 301, 319, 352, 393, 481, 536, 537, 538, 542, 543, 544
Rusiya, ruslar – 16, 23, 29, 30, 45, 96, 106, 144, 264, 298, 299, 300, 301, 302, 304, 305, 306, 308, 310, 314, 315, 318, 344, 389, 406, 440, 532, 537, 569

S

Sasanilər – 218
Sari (liman) – 308, 536
Səlcuqlular – 91
Səfəvilər – 88, 92, 95, 549
Səmərqənd – 42, 88, 95, 132, 134, 142, 151, 169, 281, 488, 541, 549
Siciliya – 195
Soğd – 453
Sovet Cənnəti (SSSR) – 381
Stuttgart – 189
St-Peterburq – 5, 16, 315
Surxab – 92
Suriya – 303

Ş

Şabran – 308
Şam – 54, 87, 300, 416, 547
Şam-Kazan – 87
Şamaxı – 25, 99, 104
Şaşal – 87, 548
Şeybanlılar – 95
Şəbüstər – 90
Şəki – 307
Şirvan – 90, 99, 100, 104, 106, 132, 173, 181, 220, 237, 287, 297, 306, 308, 352, 355, 410, 426, 533, 547, 548

Şirvanşahlar – 87, 99, 105, 106, 144, 548
Şiraz – 148, 282, 487, 541

T

Ta – 127, 134, 265, 287, 355, 377, 406, 437, 438, 544
Taciklər – 200
Tamğaç – 453
Taraz – 453
Tehran – 22, 85, 89, 113, 439, 455
Təfriş – 38, 437, 438
Tiflis – 21, 45, 295
Timurlular – 88, 95, 97, 482
Torino – 490
Turan – 44, 276, 290, 393
Türkistan – 46, 79, 87, 96, 281, 283, 289, 290, 292, 452, 542, 545, 547
Türkiyə – 9, 25, 28, 30, 57, 569
Türklər – 108, 406
Tus – 186

U

Uygurlar – 89

W

Wien – 195, 486

Y

Yaxın Doğu – 77, 94, 96, 99, 106, 110, 126, 198, 307, 330, 349, 350, 532, 537
Yəmən – 253
Yəcuc – 263, 378
Yunan (istan) – 49, 94, 260, 300, 378, 384, 388, 389, 394, 398

Z

Zəngibar – 260
Zəncilər – 314
Zikaar – 498
Zülümət – 265

Tarixi anıtlar, təsislər və elmi-ədəbi əsərlər

A

- “A Literary of Persia” – 88, 145, 191
- “Ayine-yi Skenderi” – 217, 482
- “Atəşgədə” – 42, 488
- “Azəri ədəbiyatı” – 488
- “Azərbaycan ədəbiyatı tarixi” – 489
- “Azərbaycan ədəbiyatı tarixi materialları” – 489
- “Azərbaycan ədəbiyatına aid tədqiqlər” – 488
- “A Survey of Persian Art” – 491

B

- “Baharistan” – 171
- “Bəngü- bədə” – 98
- “Bəhram Gur und die russiache -Furstentochter” – 69, 194, 195, 252, 253, 257, 258, 385
- “Bəhramnamə” – 252
- “Beşlik” (“Xəmsə”) – 43, 46, 161, 181, 205, 206, 207, 208, 265, 274, 316, 336, 339, 350, 356, 361, 477, 482, 484
- “Beş kitab” (“Xəmsə”) – 283, 543
- Biblioteque Nationale – 483
- “Bizans Portreləri” – 324, 491
- British Museum – 483, 484
- “Bustan” – 175
- “Bulletin de L’Acedemie des scienses de L’URSS” – 196, 491

C

- “College de Frans” – 536
- “Catologue des Ms. Persans de la Biblioteque Nationale” – 483

D

- “Danişməndan-i Azərbaycan” – 185, 207, 218

- “Das West-Östlicher Diwan” – 189
- Dəmir Qapı (asar-i atikadan) – 105
- “Dərbəndnamə” – 305, 489
- “Decameron” – 194, 195
- “De expeditione Russorum Berdaarn” – 485, 490
- “Dövləti Bidar” – 477
- “Die Alexandersagen bei den Orientalen” – 487
- “Die Goldene Top” – 198
- “Die Elexires des Teufels” – 198
- “Die Mittelpersiscine Literatur” – 190
- “Die höfische und romantische Poesie der Perser” – 190, 491
- “Die Schöne von Schloss” – 490
- “Divan ədəbiyatı” – 108
- “Divani əsar” – 329
- “Divani Hafiz” – 487
- Divani Xaqani” – 487
- “Divan-u Luğat-üt Türk” – 449, 450
- “Divan Occidental-Oriental-West-Östlicher Divan” – 370, 490
- “Drevneyşıya snoşeyiya Rusia prikasi-piyskimi stranami i Poema “İskəndər-name” Nizami” – 486
- “Dürətüt-tac” – 479
- “Dürr-i Guher” – 177
- “Düvəli İslamiyyə” – 488

E

- “Encyklopedie de L’Islam” – 92, 93, 146, 299, 492
- Ermitaj (müze) – 89, 484
- “Expedition d’Alexand le Grand Contre les Russe” – 485, 490

- Ə**
- “Əl-mücəm” – 168
 - “Əxtər” (qəzetə) – 92
 - Ərdəbil Kitabxanası – 484
 - “Ərməğan” (dərgi) – 173
 - Əhli Fütuvvat – 179
- F**
- Fateh Kütuphanəsi – 483
 - “Fantanistücke in Collatz manier” – 198
 - Farus (basımevi) – 479
 - “Fərhadnamə” – 478
 - “Ferhad und Schirin” – 478
 - “Füzuli Divanına Müqəddimə” – 429
 - “Fütüvvətnamə” – 128
- G**
- “Gəncine-yi Nizami” – 174
 - “Gesehichte der Schönen Rederkünste Persiens” – 195, 486
 - “Gesehicte der Persiens Literatur” – 487
 - “Geschichte der İslamischen Völker” – 491
 - Göy Məscid – 54, 87, 549
 - “Goethes samliache Werke” – 189, 490
 - “Gülşəni Raz” – 90
 - “Gülüstən” – 220, 305, 440
 - “Gülüstən-i İrəm” – 220
 - “Gürər-əl əxbər” – 218
- H**
- “Hədiqət-ül-əsrar” – 141
 - “Hədiqət-üs-səbil” – 181
 - “Heyrət-ül-əbrar” – 478
 - “Həft cam” – 493
 - “Həft kişvər” – 481
 - “Həft mənzər” – 481
- “Həft məclis” – 481
- “Həft əxtər” – 481
- “Həft xan” – 481
- “Həft övrəng” – 481
- “Həft peykər” – 481
- “Həşt behişt” – 481
- “Xirədnaməyi İskəndəri” – 482
- X**
- “Xan Sarayı”(Bakı anıtlarından) – 87, 550
 - “Xərabat” – 489
 - “Xarabat”(Firənk) – 512
 - “Xosrov və Şirin” – 12, 13, 17, 32, 39, 42, 44, 45, 47, 123, 129, 136, 141, 142, 151, 155, 160, 166, 168, 176, 186, 193, 199, 218, 225, 276, 277, 278, 287, 294, 335, 356, 357, 360, 396, 455, 478, 479, 480, 484, 487, 535, 536, 551, 552, 556, 557
 - “Xəmsə” – 13, 17, 32, 38, 40, 42, 46, 48, 55, 89, 128, 129, 146, 148, 153, 165, 169, 172, 177, 179, 180, 182, 185, 186, 187, 199, 205, 283, 342, 346, 349, 401, 403, 407, 408, 437, 438, 439, 477, 482, 484, 486
- i**
- “İliada” – 94
 - “İqbalnamə” – 40, 130, 146, 148, 150, 153, 175, 378 389, 488
 - India Offic – 484
 - “İran ədəbiyatı” – 188, 191, 195
 - “İslam ensiklopedisi” – 88, 89, 259, 481
 - “İslam-Türk ensiklopedisi” – 97
 - “İslamiyyətin başlanğıcı və qadın” – 326
 - “İslam mədəniyəti tarixi” – 491

- “İskəndərnama” – 12, 14, 16, 32, 37, 40, 45, 48, 56, 123, 141, 144, 146, 148, 150, 552
 “İskəndər Wareger feldzug” – 188
 “İstoria Persii, yeyo literaturu i dervişskoy filosofii sufizma” – 195, 487
 “İz kniqi Xosrov i Şirin” – 486
 “İzvestiya” (qəzetə) – 293
- K**
 “Kəlilə və Dimnə” – 123
 “Kəşfuzzunun – 488
 “Külliyat-i Sədi” – 487
 “Kült Jenşçini” – 491
 “Kratkiye ocerki istorii Azerbaycan” – 491
 “Kitab-əl məsa欣in vəl əzzadəd” – 218
- Q**
 “Qaplan dərisi geymiş adam” – 166, 167
- L**
 “L’Angleterre dans le Mond” – 109
 Leninqrad Dövlət Kitabxanası – 484
 “La Poesie an Perse” – 190, 193, 487, 490
 “La civilisation de L’Orient” – 490
 “Leyli və Məcnun” – 13, 122, 132, 155
 “Leyli and Majnum” – 490
 “Les miniatures des ms. orientaux” – 490
 “L’Origine de poesie Persane” – 490
- M**
 “Məxzən-ül əsrar” – 459, 463, 465, 467, 477, 478, 484
 “Makte-i Türki” – 98, 108, 448, 542
 “Məsnəvi” – 41
 “Mətlə-ül Ənvar” – 477
 Mətlə-yi Əmirə – 489
 “Məcmə-ül-Füsahə” – 488
- “Məcalis-ül-üşşaq” – 478
 “Məcnun və Leyli” – 480
 “Məcalis-ül-üns” – 150
 “Məlik-ül-Mülük” – 162
 “Memorie sur L’Chagani” – 100
 “Minhac-ül-əbrar” – 477
 “Min bir gecə” – 338
 Misir Dövlət Muzesi – 304
 “Mittelpersische Literatur” – 490
 “Mühakimatül-luğateyn” – 79
 “Məhəbbətnaməyi Sahibdilan” – 479
- N**
 “Nəqşii xəyal” – 478
 “Nədim-əl fərid” – 218
 “Nizamüttəvarix” – 103
 “Nizami Leben und Werke und der zweite Teil Nizamis’ en Alexanderbuchar” – 485, 490
 “Nizami potaye narrationes ot fabulac persiacae” – 485
 “Nizami, Hagani, Rustaveli” – 486
 Nizami Komisyonu – 442
 “Nizami Mahzenol Asrar” – 486
- O**
 “Odlu Yurd” (dərgi) – 304
 “Ocerki istorii persidskoy literaturi” – 487, 489
- Ö**
 Övqaf Müzeyi – 483
- P**
 “Pamyatniki epohi Rustaveli” – 166, 489
 “Pələng dərisi geymiş pəhlivan” – 41, 166, 491
 “Pənc-Gənc” (Hamse) – 43, 141, 148, 158, 171, 173, 177, 205, 207, 337

- “Peinture de manuscrita arabs, persans et turc” – 139, 490, 491
 “Persian literatur en intradurition” – 88
 “Persian miniature peinting” – 88
 Prusya Devlet Kütüphaesi – 484
 “Pçela” (dərgi) – 324
 “Piat Poema” – 486
 “Putesestviye po Vostoku” – 489
 “Puteşestviye po Dağastanu i Zakaspiku” – 489

R

- Rağip Paşa Kütüphanəsi – 483
 “Rəfiq-üs-salikin” – 477
 “Rinad və Zahid” – 159
 “Riyaz-ül-ənvar – 195
 “Riyaz-ül Mülük fi Riyazatüssültük” – 162
 “Ruskaya Pravda” – 344
 “Rübaiyyat” – 94

S

- “Sovetskoye Vostokovedeniye (dərgi) – 489
 “Sərəmedian-i Sühən” – 337
 “Səbəy-i Səyy'arə” – 481
 Səddi İskəndər – 298, 482
 “Sirh-əl-üyun” – 218
 “Səyahətnamə” – 92, 489
 “Səfinətüşşəra” – 489
 “Səyahətnamə-yi İbrahim bəy” – 92, 489
 “Schirin, Ein... Gedicht nach morgenlichen Güllen” – 478, 485
 S.S.S.R. Elmlər Akademisi – 442, 491
 “Sultan-ı Kəbə” – 287, 544
 “Sudebnik” – 344
 “Storia della poesia Persiana” – 193, 487, 490

Ş

- Şah Abbas Camii – 22, 4399, 442
 “Şahnamə” – 44, 79, 94, 133, 165, 198, 218, 260, 275, 336, 337, 342, 359, 487
 “Şah-i İran və Banü-yi Ərmən” – 479
 “Şəms-ül-Həqiqət” – 90
 “Şahənşahnamə” – 92
 “Şərafnamə” – 488
 “Şota Rustaveli i yeqo vremya” – 489

T

- “Tales and Fables by Nizami” – 485
 “Tarix” – 489
 “Tarixdə Azərbaycan – Rus münasibətləri” – 304
 “Tarix-i Guzidə” – 488
 “Tarihi-i Alom – arayi Abbasi” – 439
 “Teyeren-i Kalem” – 489
 “Teymurname” – 548
 “The Loues of Leili and Majnun” – 485, 490
 “The Loue Stories of the Fast. Leili and Majnun” – 490
 “The Nizamis Ms. iliuminated by Bihzad. Mirak and Gasim Ali” – 485
 “The Nizami Ms., from the liberary of the Schah of Persian” – 486
 “The Poem of Nizami” – 486
 “The Iskandarname’i Barra” – 491
 “The Iskandarname” – 485
 “The Heft Peyker” – 485
 “Təzkirüşşəra” – 488
 Topqapı Sarayı – 483
 “Turandot” – 56, 190, 535
 “Türk ədəbiyatı – 97, 337, 481
 “Türk ədəbiyatı tarixi” – 337, 489
 “Türk ədəbiyatında ilk mütəsəvviflər” – 97, 488

“Türk dili və ədəbiyatı haqqında araş-dırmalar” – 411
“Türklərlə Hind-Avropalıların mənşə birliyi” – 283, 491

U və Ü

“Ustad-Şagird” – 181
“Über Die Bildersprache Nisami’s” – 191, 340, 486. 489
“Ümumi türk tarixinə giriş” – 489

V

“Veys və Ramin” – 198
“Velikiy Azerbaydjanskiy Poet Nizami” – 439, 486
“Vityaz v Tigrovoy Şkure” – 167, 491

Y

Yaşıl Cami – 90
Yaşıl Türbə – 90
“Yusif ve Züleyxa” – 186, 359

Z

“Zapiski vostočnoqo otdeleniya Arxeoloqičeskoqo Obšestva” – 439

D Ü Z E L T M E L E R¹

Görülən yanlış və əkslikləri burada düzəldiyoruz. Səhifələr böyük, sətirlər kiçik rəqəmlərlə göstərilir, aşağıdan sayılan sətirlər* işaretti ilə nişanlanıbor. Yalnız nasıl oxunacaqlar qeyd olunuyor.

43. 6. Bárbed; 43. 10 * sahəsində; 45. 8. olanları; 60. 12. başarısızların; 64. 14. İzzəddin; 70. 6 *.

*Əzan nəqdi rumi ke başət dorost
Hezaron pəzirofte bud əz nəxost. (farsca)
O dürüst olan rum tənqidindən
Əvvəlcədən minini qəbul etmirdi. (tərcüməsi)*

71. 8. konusu; 95. 8 * pəs (farsca yazılıb, yəni “bəs” – red.); 108. 14. * başlığı; 129. 5 ilə 6 arasında * - 1 - ; 140 14 ilə 15 arasında 9 - ; 171. 5 (söz aydın deyil). 190. 6. Şairin; 197. 9. igidlilik; 206. 17. fetişist; 213. 18. ya Kafkasya, ya da 221. 9 * Bizanslıya; 272. 1. * 211-nci sah. 2-nci not; 299. 9 * 1907; 329. 17. Qur = (farsca yazılıb, yəni “gor” – red.) 343. 7 * yakda; 356. 6. Cəlili; 356. 19 * Cəlili; 362. 11. * Züleyha; 368. 3 razi (farsca yazılıb, yəni “reyli” – red.); 368. 2 ilə 3 arasında *; 368. 14 ilə 15 arasında; * * ; 371. 1. * yerindədir;

“Nizamidə türkcə sözlər” sözlüyündən “Əyağ” sözü düşmüşdür, tamamlıyoruz:
Əyağ – ayağ (kadəh mənasına)

*Zehər keşvər ke bərxirəd erağι
Dəhəndəş roğəni əzhər əyağı. (farsca)
Hər ökədən bir işıqlıq gəlsə
Hər bir qədəhdən ona yağ verərlər. (tərcüməsi)*

(Hər hanki bir ölkədə bir çırağ peyda olunca, hər ayağ’dan ona yağ tökərlər.)

¹ Qeyd: Bu əlavələr düzəlişlər olaraq ayrıca vərəqdə çap edilib və kitabın sonunda təqdim edilmişdir.

Məhəmməd Əmin Rəsulzadə

Azərbaycan Kültür Gələnəkləri

“... Başda Nizami olmaq üzrə Azərbaycan İran ədəbiyyatına Xaqani, Fələki, Əbül-Üla və başqaları kimi bir sıra böyük şairlər vermişdir.

Gəncəli Nizami məşhur alman şairi Hötenin kəndiləri ilə boy ölüçüməyə cəsarət etmədiyi yeddi İran şairlərindən biridir. Firdovsidən sonra yeni İran ədəbiyyatının ikinci ən böyük ustadı olub, Doğunun romantik eposunu yazan Nizami dünya ədəbiyyatının şahkarlarını yaradan şəxsiyyətlər arasında müstəsna bir yer tutar. O, aləmşümlü bir qüvvət olmaqla bərabər, hər böyük sənətkar kimi kəndi mühiti ilə səmimi bağlarla bağlıdır. O, Firdovsi tipində bir fars milliyətçiliyinə yabançıdır. Konuları və təfəkkürləri etibarılıb bir turkdür. O, bütün eyilikləri, qüvvət və dəyərləri daima türk məcəz və istiarəsiylə zikr edər. Ədalətli dövlət idealı onun nəzərində türk dövlətidir. Qəhrəmanı olan ixtiyar bir qadın polisin zülmünə uğramış, Sultan Səncərə şikayət ediyor və deyir ki:

*Türklərin çün yüksəldi dövlətləri,
Ədalətlə süsləndi həp elləri.
Madam ki, sən zülmə amil olursan,
Bir türk deyil, çapulcu bir hindusan!*

Nizami Qafqasyanın bütün ehtiyac və qayğılarını dərindən duyar, Bərdəyi yağma edən və əfsanəvi kralıçası Nüşabəyi əsir aparan rusları görməyə gözü yoxdur. İdealizə etdiyi qəhrəmanı İskəndəri şair Qafqasya uğrunda hərbə, bütün Yaxın Doğuyu qorxudan təhlükəyi atlatmaya və yer üzünü “rus kötülüyündən” təmizləməyə sevq edi-

yor. O, bütün təxəssüsləri (*məxsusluq, ixtisas*) ilə bir türk, bir azərbaycanlıdır. Rus vəhşətini:

*Bunlar demiş, şəhər yixar, yaxarlar,
Dünyanın tortusu alçaqlar, xamlar.
Qurd kimi yırtıcı vəhşi və xunxar.
Comərdlikdən aciz, qancıl və qəddar.
Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baxışdan!"*

– beyitləri ilə ifadə edər.

Nizami ilə bərabər Şirvan sarayının baş şairi Xaqani də Azərbaycanın farsca yazar şairlərindəndir...

*M.Ə.Rəsulzadə. Azərbaycan Kültür Gələnəkləri.
(Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə 28 Mayıs 1949-da
Ankara "Xalq Evi" binasında verilən konfrans) Ankara, 1949,
"Sipahi" mətbəəsi (s.12-13)*

Azərbaycan şairi Nizami və dünyanın bugünkü durumu

Klassik İran ədəbiyyatının, Fidovsidən sonra ən böyük ustası Azərbaycan şairi Nizamidir. “Məxzənül əsrar”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” (“Yeddi gözəl”) və “İskəndər-namə” adalarını daşıyan beş mənzuməni bir cild içində toplayan “Xəmsə”siylə tanınmış olan Nizaminin cahan ədəbiyyatında müstəsna bir yeri vardır. Şeirə nisbətlə, çox kərə XII yüzilə romantik epope dövrü deyilir, çünkü bu dövrdə Gəncəli Nizami yaşamışdır. Nizami Firdovsinin yaratdığı şövalye (*cəngavərlik*) romanının dar çərçivəsini aşaraq lirik eşq əfsanəsi yazmış və beləliklə, hissi romançılığın əsasını qoymuşdur. Bəzi doğu (*şərq*) tədqiqiləri kimi, batılı tənqidçilər də üslub və hekayəçilikdə onu Firdovsidən üstün tutarlar.

Nizaminin sənətkarlığı, aşiqcə məsnəvi yazımaqdakı yeniliyi təqdir olunmuş və kəndisinə farsca və türkcə mübaliğəsiz yüzlərcə bənzətmələr yazılmışdır. Bunlar arasında hindistanlı Xosrov Dəhləvi, türküstanlı Mir Əlişir Nəvai və böyük şairimiz Füzulinin adları dəxi anılmaqdadır. Avropalılardan böyük alman şairi Höte Nizaminiň heyranıdır, kəndisini “yüksek dühaya malik incə bir zəka” deyə tanır.

“Həft peykər”i İngiliscəyə çevirən G.E.Wilson həyəcan, ehtiras və təsəvvürünü ifadədə Nizamiyi Shakespear (Şekspir) və Petrarç (Petrark)la eşit (*bərabər*) görür. College de France professoru C.Barbier de Meynard (Barbiye dö Meynar) Nizamiyi tarixi romanın baba-sı sayar. İtaliyalı Pittsi Boccacio (Bokkaçyo)nın “Dekameron”u ilə Nizaminin “Həft peykər”i arasındaki bənzərliyi qeyd edərək birincinin ikincidən mülhəm olduğunu işarət edər. İran ədəbiyyatı tarixi-

nin elmi əsasını qoyan M.Etheyə görə Schiller (Şiller)in “Turandot” adındaki mənzuməsi Nizaminin hekayəsiylə ilgilidir. “Həft peykər” masallarını (*nağıl, hekayə*) romançılığın ağılları şaşırıdan əsərlərin-dən Hoffmanın məşhur masallarına bənzədən E.Bertels Nizaminin yaradıcılığını uzun-uzadiyə incələdikdən sonra onun hüdudsuz böyüklüyünü göstərmək üzrə: “Nizami için ölçü yoxdur, onu ancaq kəndisiylə ölçmək olur” deyir. Nizamiyi Çığatay ədəbiyyatının böyük ustadı Əlişir Nəvai də tartmak istəmiş və bunun için tərəzi kafası “əflak”dan, çəki daşı “küreyi haq”dan bir kantardən təsəvvür etmişdir.

Şairliyindən, fantaziyasından və ədəbiyyatdakı mövqeyindən çoxca bəhs olunan bu şəxsiyyətin iki tərəfi, nisbətən, örtülü və ya tamamilə qapalı qalmışdır. Bunlardan biri şairin azərbaycanlı bir türk olması və türklük duyğusu daşması, o biri də yetişdiyi məmləkətin geopolitikindən doğan siyasi məsələlərlə candan bağlı olmasıdır. Konuları baxımından xalis bir türk olan bu şair, eyni zamanda, Qafqasyanın siyasi müqəddəratiyla dərindən ilgili bir yurddasdır. “Azərbaycan şairi Nizami” adındaki əsərimizdə (Ankara, 1951, Milli Egitim Yayınlarından) bu konuya önəmli bir yer ayrılmışdır. Bu məqalədə isə yalnız şairin zamanındaki rus təhlükəsi haqqındaki düşüncəsini təsbit etmək istəriz. Şairi bugünkü dünya durumuna bağlayan konu da budur.

“Xəmsə”nin beşinci məsnəvisini “İskəndərnəmə” təşkil edər. “İskəndərnəmə” Makedoniyalı böyük İskəndərin hal tərcüməsindən bəhs edən tarixi bir romandır. Fəqət biz burada, tarixdəki İskəndərin şəxsindən ziyadə, mütəfəkkir şairin zehnində ideallaşdırıldığı ədəbi bir tip buluruz. Buradakı İskəndər şairin gələcək üçün təsəvvür etdiyi dünya quruluşunu gerçəkləşdirən bir qəhrəmandır. Nizaminin İskəndəri, Firdovsinin təsəvvür etdiyi kimi, damarlarında İran qanı axan və İrana ancaq bu səbəblə qələbə çalan bir fatih deyildir. O, müvəffəqiyyətini kəndi idarə sistemiylə imanına ancaq borcludur. **Sözün məcazi mənasıyla o, bir türkdür.** Çünkü çağındakı ümumi modaya görə, əsərlərini farsca yazmış bulunan gəncəli şairin qələmində türk – yüksəkliyin, qəhrəmanlığın, ağıl və hikmətin, ümumiyyətlə, bütün

gözəlliklər ilə iyiliklərin bir simvolu və məcazi bir ifadəsidir. Nitəkim (*necə ki*), Firdovsinin İskəndər haqqındaki görüşünü çüründən şair deyir ki:

*Bilginlərə daim qulaq asardı,
İşlərini bilginliklə yapardı.
Yoxsa bir Rum qalpağı geymiş bir türk,
Hində, Çinə nə surətlə qonardı?!*..

Tarixdəki İskəndər Qafqasyaya uğramadan doğruca Doğuya getmiş ikən, Nizami onu buraya gətirir. Şairə görə İskəndərin ən həyəcanlı icraati Qafqasyada cərəyan etmişdir. Məşhur Dərbənd divarı belə İskəndərin tavsiyəsi və yardımıylə yapılmışdır. Nizami kəndi çağındakı bütün məsələləri ideallaşdırıldığı İskəndərin dövrünə çəkər və bunlar bu qəhrəmanının əliylə həll etdirir.

Şairə görə İskəndər Qafqasyaya iki dəfə gəlmişdir. İlk dəfəsində o, Bərdə kralıçası Nüşabə ilə mənkibəli bir şəkildə görüşmüş və bu “Amazonlar şəhəri”nin hökmdarıylə keçirdiyi həyəcanlı macəralardan sonra dost və müttəfiq olmuşdur. Bundan sonra isə Qafqasyayı buraxan İskəndər Çin səfərinə yollanmışdır.

Bu sırada rus axıncıları Volqa (*İtil*) nəhriylə Xəzər kıyılara (sa-hillərinə) eniyor və Kura (*Kür*) nəhriylə gələrək indiki Gəncə çevrəsində bulunan Bərdə şəhərini tutuyor. Əhalisini qılıncdan keçirir, zənginliklərini yağma ediyor, gözəl kralıçəsi Nüşabəyi də əsir aparıyorlar.

Hadisə, təbii, İskəndərin dövründən çox sonra, ərəb tarixçisi Məsudinin qeydi, erməni tarixçisi Kağan-Katvatsinin də təyid etdiyi IX yüzilə aid bir olaydır. Buna bənzər bir rus axınıni Nizaminin yaşadığı XII yüzildə Şirvan şahı Axsitan dəxi dəf etmişdir. Yetmiş gəmilik bir filo ilə gələn rus istilaçılarını Bakı limanında yenən “zəfər babası” Axsitanı Şirvanlı Xaqani məşhur bir qəsidəsində öymüşdür. Nizami kəndi çağındakı bu olayı kəndinə məxsus bir metodla (*iüsul-*

la), geriyə, İskəndər dövrünə çəkmiş, yurdunu qorxunc düşmənin istilasından bu dostunun əliylə qurtarmışdır.

Berdə faciəsi üzərinə Qafqasyayı böyük bir qorxu bürümüş, fəlakəti İskəndərə xəbər vermək üzərə, bəylərdən biri qoşaraq Çin hüduduna gəlmış və İskəndərin hüzuruna çıxaraq rus vəhşətini kəndisindən xəbər vermişdir.

Qafqasyalı elçinin ağıziylə şair rusları bu surətlə anlatmışdır:

*Bunlar-demiş-şehir yixar; yaxarlar,
Dünyanın tortusu, alçaqlar, hamlar;
Qurd kimi yırtıcı, vəhşi və xunxar,
Comərdlikdən aciz, qancıl və qəddar.
Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baxışdan!*

Qafqasyalı elçi sözlərinə bunları da əlavə etmişdir: “Təhlükənin özü alınmazsa, ruslar Yaxın Doğuya enərlər və o zaman Rum da, Xorasan da, Hind də, Çin də əldən gedər və bütün dünya vəhşilər tərəfindən istila olunur”.

Elçiyi dinləyən İskəndər həmən rusun haqqından gəlməyi qərarlaşdırıyor və bütün ordusu ilə Çin hüdudundan qalxaraq, Qıpçaq səhrasıylə Qafqasya yardımına qoşuyor. İki ordu Quzey Qafqasyada qarşılaşıyor. Şair bu qarşılaşmayı kəndinə məxsus böyük bir qüdrətlə təsvir ediyor. XII yüzildə çizilən bu qarşılaşma tablosu iki böyük cəbhəyə bölünmüş, bugünkü cahan mənzərəsini andırıyor. Bir yanda “qüvvəti cəhlindən gələn” döyüşkən, fəqət mədəniliyi yox, yixici bir ünsür: ibtidai rus qüvvəti. O biri yanda bu təhlükəyi dəf etmək için başda rumlar olmaq üzərə mədəni dünya millətlərindən qurulu birləşmiş bir qüvvət: **Mədəni İskəndər ordusu!** Diqqətə dəyərdir ki, İskəndər dövründəki mədəniyyət koalisyonu da, indi olduğu kimi, bilgi, teknik və silah baxımından qarşı tərəfə üstündür.

Qafqasya və dolayısıylə bütün dünya uğrunda yapılacak savaşın tarixi önemini bəlirtmək üzərə şair biri rus komandanı Qıntala, biri

də mədəniyyət qəhrəmanı İskəndərə kəndi qüvvətlərinə xitabla birər nitq söylədiyər. Qıntal deyir ki:

*Tanrı verir qazanırsaq burda biz,
Arzı tutar, şah oluruz şübhəsiz!*

İskəndər deyir ki:

*Qafqasyadan tutmuş ta Çin dənizinə,
Türklər yayılmış hər yerin üzünə.
Gerçə onlar əqrabamız deyillər,
Rusdan fəzlə həm rumlara kinlilər.
Türkün güciylə biz fəqət gerçəkdən,
Tam kəsəriz rus ayağını bu yerdən!*

Heyrət! XII yüzil şairi çağdaş bir dillə konuşuyor. Rusdan ziyadə ruma bəslənən kindən bəhsini sakın bizi şaşırtmasın: bu kinayə şairə, şübhəsiz, Səlcuq-Bizans mücadiləsiylə ilham olunmuşdur. Fəqət nə olağanüstü bir zəka, nə peyğəmbəranə bir əda ki, mədəniyyət dün-yasiylə bərabər, bütün türklüyü təhdid edən əsl qorxuyu ta o zaman sezmiş və xəbər vermişdir.

Nizaminin zamanında Amerika daha kəşf edilməmişdi. Mədəniyyət dünyası yalnız Ağdənizlə Çin dənizi arasına münhəsirdi (*bağlı idi*). Rumlu İskəndər yerinə, fərəza, amerikalı bir komandan görsəniz, 800 il əvvəl çizilən tablo bu günlərdə yaşadığımız millətlərarası bir durumun tam bir eşini təşkil edər! Mədəniyyət dünyasının yixicisi komunizmə qarşı almış olduğu cəbhədə türk gücünə verilən önəm belə İskəndərin bu nitqində bəlirdilmişdir!

Nizami sadə durumu təsvir etmək və təhlükəyi göstərməklə qalmamış, eyni zamanda, anarşı və ahəngsizlik içində bocalayan dün-yanın islahi çarəsini də göstərmişdir. Cəhlin qara qüvvətiylə elmin aydın qüvvəti arasında cahan hakimiyyəti uğrunda əmsalsız bir mücadilə vardır. **Zəfər bilginin və haqqındır!** Nitəkim, bəhs edilən

“Qafqasya hərbi”ndə də qələbə haqq və mədəniyyət qəhrəmanı İskəndərə nəsib olmuşdur, “gözəl Nüşabə” rus əsarətindən qurtulmuşdur!

Cahan hakimiyyəti, Nizamiyə görə, heç bir zaman qara niyyət və qaba qüvvətlə təmin olunamaz. Millətlərə zorla deyil, mənəvi otorite ilə ancaq nüfuz edilə bilir. Yetişir ki, onların vicdanlarına xitab edilə bilinsin!

Dünyayı siyasetən fəth etdikdən sonra İskəndərə göydən bir səs “Ya İskəndər, indi də peyğəmbər olacaq, dünyayı yeni başdan dolaşacaq, millətləri təkallahlıq dininə gətirəcəksən!” demişdir.

Bu ilahi xitab qarşısında sarsılan İskəndər:

– Mənmi peyğəmbər?! , möcüzəm nə? – deyə sormuş və tərəddüd göstərmişdir. O zaman ilahi səs İskəndərə:

– Möcüzən bu – bütün millətlərin dilini tərcümənsiz anlayacaqsan, millətlər də sənin rumcanı, eyni şəkildə, vasitəsiz anlayacaqlardır!

Milli vicdanın tərcüməni dil deyilmidir?.. Öylə ya... Şair demək istiyor ki, millətlərarası nizam ancaq milli haqların tanınmasıylə kökləşə bilir!

İnsanlığın susadığı tək dünya barışının bundan daha yüksək formulunu kim vermişdir?!...

“*Qafqasya*” jurnalı, Münhen, 1952,
avqust, N 13, s.5-8

Məhəmməd Əmin Rəsulzadə

Nizamidə türklük (“Azərbaycan şairi Nizami” cildindən)

(Klassik ədəbiyatla uğraşanlar XII yüzil şairi Gəncəli Nizamiyi bilirlər. Üləmayi-rüsum (*rəsmi alımlar*) deyilən bir çox bilgin və ədəbiyatçılar Nizamiyi bir əcəm şairi qəbul edirlər. Çünkü o, əsərlərini əcəmcə, yəni farsca yazmışdır. Fəqət bəziləri Nizaminin Gəncəli olduğunu nəzərə alaraq, onun türk olduğunu söylərlər. Halbuki Nizami sadə Gəncəli olduğu için deyil, farsca yazmış olmasına rəğmən, duyuşlarıyla, düşününlərində türk anlamına olağanüstü bir dəyər verməkdədir. Əsil buna, bu duyuş və düşünsüz tərzinə görə o, bir turkdür və azərbaycanlı bir şairdir.

Böyük qitədə 400 səhifə tutan “Azərbaycan şairi Nizami” adlı incələməsində möhtərəm ustad Mehmed Əmin Rəsulzadə Azərbaycanlı bir şair deyil, bir Azərbaycan şairi olduğunu müvəffəqiyyətlə isbat etməkdədir. “Konuları (*mövzuları*) baxımından Nizami” bölümü kitabın ən orijinal səhifələrini təşkil etməkdədir. Əsərin “Nizamidə farslıq”, “Nizamidə türklük”, “Nizamidə Qafqasya”, “Nizami görüşü ilə rus”, “Nizamiyə görə qadınlıq” bəhslərini incələyən bu bölümə müəllif bu nəticəyə varmışdır:

*Farsılılığı yox Onun,
Türklüyüçən çok bağlıdır.
Qafqaz deyə zövq alır,
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri,
Ya türk, ya Qafqaslıdır.*

*Sübhəsi yoxdur ki O,
Bir Azərbaycanlıdır.*

Dünya ədəbiyat çapında müstəsna bir yer tutan Şərqi böyük şairi Nizaminin azərbaycanlığını təşkil edən ünsürlərdən biri onun türklüyü qarşı duydugu sevgi və bağlılıqdır. Bu bağlılıq Əmin bəyin əsərində “Nizamidə türklük” başlığını daşıyan səhifələrdə anladılmışdır. Bu fəsli ixtisasa təəlük haşiyə və farsca mətnlərdən ayıraq və qismən də qısalaraq aşağıya nəql ediyoruz.

Klassik İran ədəbiyatında “türk” sözünün gözəl mənasına qullanıldığı (*işlənildiyi*) vaqedir (*həqiqətdir*). Şirazlı Hafızın bir qəzəlin-də “tork-e Şirazi”dən bəhs etməsi məşhurdur:

*Şirazlı türk edərsə könlümüzü şadman,
Səmərqəndlə Buxara bənli (çilli) yanağına qurban.*

Buradakı “Şiraz türkü”ndən məqsəd Şiraz vilayətində, əndam tənasübü və üzlərinin gözəllikləriylə məşhur Qaşqay türkləridən, sözün həqiqi mənasiylə, bir turkmüdü, yoxsa “türk” sözü burada məcaz olaraq gözəl mənasınamı qullanılmışdır? Bu xüsusda türlü təfsirlərdə bulunanlar vardır.

Hafızın “İnsanlar mey qədirini bilsələrdi, gecələri uyumaz, üzüm əkərlərdi. Asmaları (*tənəkləri*) ud ağacından yapar, arxlardan güləb axıdıldarı və hər salxımın altında bir türk qızı oturdub sinək (*milçək*) qovdururlardı” deyir.

Gözəllik qarşılığı olaraq qullanılan “türk” sözünün həqiqi və ya məcazi mənalarda başqa şair və yazarlarda dəxi misallarını bulmaq qabildir (*mümkündür*).

Fəqət heç bir yerdə və farsca yazılmış heç bir şeirdə türk anlamı Nizamidə olduğu qədər sevgi və məntiqli bir silsilə ilə ifadə edilməmiş olsa gərəkdir. Şairin incələməkdə olduğumuz “Beş kitab”ında

(“Xəmsə” sində – red.) bu iddianın 80-ni keçən türlü dəlil və dayanaqlarını təsbit etmişizdir.

Gerçək və məcazi mənada türlü anlamlar və türlü münasibətlər dolayısıylə, şairin bolca qullandığı “Türk” isim və sıfətlərini genəl bir tərifə tabe tutarsaq görürüz ki: Nizami, Türk deyir – gözəl, mərd, qəhrəman, əskər, komandan, bilgin, ər, rəhbər və şef (*başçı*) anlıyor, türklük deyir – gözəllik, eyilik, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, komandanlıq, şəflək anlıyor, **Türkistan** deyir – vəfa, doğruluq və aranılan yer ilə ərmışlık (*visal*) anlıyor.

Türk gözəldir. “Dilbər” deyəcəyi yerdə şair çox kərə, sadəcə, “Türk” deyir. “Tork-e delsetan”, “tork-e tənnaz”, “tork-e nazənin əndam” kimi tərkiblərə Nizamidə six-six rastlanıyor.

Gözəl gözdən bəhs etmək istərkən “Türk gözü” deyir, onu “ahu” (*gəzal*) gözüylə qarşılaşdırır. Bir gülüşün dadlılığını anlatmaq istərsə, buna “Türk gülüşü” deyir. Bu gülüş Nizaminin təsəvvüründə o qədər dadlıdır ki, “şəkər belə onu qısqanırmış”.

“Həft peykər” əfsanəsində yeddi iqlimin yeddi prinsesini (*şahzadəsinə*) Bəhram-Gurun yeddi köşkündə oturdub həftənin yeddi gecəsində kəndilərinə ayrı-ayrı birər eşq masalı söylədən şair masal söyleyən gözəlləri də, masaldakı dilbərləri də “Türk” deyə təvsif (*vəsf*) etməkdədir. Rum prinsesi, ona görə, “Rum cinsindən bir Türk”dür (*tork-e rumi nəsəb*). Bir kürd qızının gözəlliyyini anladırkən “gözləri bir Türk gözü qədər gözəldi” deyir. Ərəb gözəllərini anlıyor, yenə Türkə müqayisə yapıyor. Məcnunun sevgilisi Leylinin etrafındakı ərəb qızlarına “Ərəbistanda oturan Türk'lər” deyir, sonra da “ərəb əndamlı Türk'lərə” bayılıyor (*məftun olur*).

Çin gözəlimi, Hind gözəlimi, nə gözəli olursa-olsun, Nizamidə onun bir Türkə bənzədildiyini görürsünüz.

Şair gözəllərin bulunduğu saraya “Türkistan” deyir. “Xosrov ilə Şirin”də Şapur Şirinin “şahın Türkistanı”na nasıl göndərildiyini anlıyor. Burada “Türkistan” sözü “hərəm” mənasına qullanmışdır.

Hətta “Həft-peykər” mənzuməsinin fantazi baxımından ən parlağı bulunan “Qara köşk” (*qəsr*) prinsesinin hekayəsindəki “narin (*zərif*) vücudlu türk kralıça”nın adı belə “Türknaz”dır.

Məcazlarla işlənmiş Nizami üslubunda türklük qüvvət və qəhrəmanlıq simvoludur. Məsəla: Xosrov ilə düşmanı Bəhram cəng ediyorlar, ikisi də iranlıdır. Birinin ordusu rumlardan, ötəsininki (*o birininki*) iranlılardan toplanmış ikən, şair bu iki qüvvət arasındakı çarışmayı təsvir edərkən “bu türklər arasında qızışan savaşda türk borusunun (*neyinin*) bağlılılarından türklərin qırtlağı qılışıyordu” deyir Burada “türk” “cəngavər”, “əskər” və “muharib” (*döyüşçü*) qarşılılığı olaraqullanılmışdır.

Xosrovun Şirini aramağa getdiyini anladırkən şair “türklüyü” əzmkarlıq mənasında qullanıyor. Məsəla, “atını Şirinin səmtinə qosduraraq turkdən türklükə qarət almaq istədi” deyir. Bir savaşı təsvir edərkən igidlərdən birinin savaş meydanına atılışını “ordunun qəlbə bigahından (*mərkəzindən*) firliyan (*siçrayan*) dəmir geyimli birisi türk kimi (*torkvar – bu söz farsca yazılıb – red.*) meydana atılıverdi” deyir. Dara ilə İskəndər orduları qarşılaşıyorlar, şair yenə “türk yürüyüşündən” və “türklərin coşqunluqlarından” bəhs ediyor.

Türklərin qəhrəmanlıq və cəngavərliklərinin bənzəri yoxdur. Dara İskəndərə xitab edərkən qarşısındakını “türkləri” ilə qorxuduyor: “Türklərimin oxunu yemədinmi ki, mənə çıxışıyorsun?!..” deyə soruyor.

İskəndər dəxi, hind xaqqanı ilə yaptığı deyişmədə “Türklərim əl qalıdırılsara, atdıqları bir tək oxla bir orduyu yıxarlar” deyə öyünüyör.

Sözün qisası “türk” maddi-mənəvi bütün yüksəkliklərin simvoludur. O, günəşin ta kəndisidir: sabahın açılıb günəşin doğduğunu anlatmaq istərkən, Nizami “sultan şükuhlu (*əzəmətli*) türkün Çin dərəyasından yüksələrək dağlara nur saçdığını” bəhs edər.

“Türk” demək Nizaminin lügətində bir rəhbər, bir şef deməkdir. Ən böyük şefi, ən böyük peyğəmbəri, ən böyük imperatoru bir təşbih ilə anlatmaq istərkən, Nizami “Türk” sifətini qullanıbor. Bu qədər idealizə etdiyi İskəndəri Nizami “İskəndərnamə”nin ikinci qismində İskəndərin ağılını, tədbirini, işləri iş bilənlərə vermək əsasına dayanan idarə sistemini anladırkən “Əgər böylə olmasaydı, Rum külahlı (*papaqlı*) bir türk Hind ilə Çinə nasıl sahib olurdu?” demək olan bu beyiti yazıyor:

*Bilginlərə daim qulaq asardı,
İşlərini bilginliklə yapardı.
Yoxsa bu Rum qalpağı geymiş bir türk,
Hində, Çinə nə surətlə qonardı?!*

Həzrəti Peyğəmbəri mədh edərkən şair yenə “Türk” sifətini qullanıbor. Nizaminin bu beyitləri eyniyələ nəql edilməyə dəyər bir şah əsərdir:

*Öylə peyğəmbər ki, Əfridun ilə Cəmşid anın,
Hökmü altında duyar qorxu-gübən.
Bir ərənlər heylinin sərheyli kim,
Ta qiyamət tək odur söz söyləyən.
Öylə bir əmir ki əmriylə anın,
Uslanır hər kəs, görür dünya düzən.
Yerdə, göydə həp odur yol göstərən!*

“Sultani Kəbə” başlığını daşıyan qəsidəsində də şair Məhəmməd Peyğəmbərə ərəb vücadlı türk deyir.

Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealini türk dövləti tipində buluyor. Nitəkim (*necə ki*), didaktik əsəri olan “Məxzənül-əsrar”da zülmə uğramış ixtiyar bir qadının ağızıyla Böyük Səlcuqlularidan Sultan Səncərə xitabla: “Madam ki

ədalətsizliyə təhəmməl (*dözürsən*) ediyorsun, demək ki, türk deyilsən!” – deyir.

Azərbaycan padşahlarından şairin, bilxassə, yüksəldiyi Atabəy Məhəmməd Cahan Pəhlivana yazdığı mədhiyədə Nizami Məhəmməddəki iki “mim” üzərində oynayaraq “tarac hökmü olmaqsızın *qələm türklərinə* “mim”inin biri kəmər, digəri də tac bağışlar” mənasındaki beyiti yazmışdır. “**Türk**” sözü burada “**sahib**” mənasına qullanılmışdır.

Bütün dünya münəqqidlərinin (*araşdırıcılarının*) bildiyimiz genel təqdirlərinə görə, Nizami ən böyük bir *qələm türküdür*.

Bu böyük türk çağdaşlarından şikayət edən bir yazısında “bu həbəşlikdə **türkcəmi** anlayan yox” deyə oxuyucularına dərd yanmaqdada və eynən bunları yazmaqdadır:

*Ağıl bilir ki, mən nələr söylərim,
İşarətimlə həp nələr istərim.
Heç qıramaz məni soyu pozuqlar;
Arxamda çün yoxluq kimi varlıq var.
Türkcəmi bu həbəşlikdə alan yox,
Doğayı (şorba) bir yemek deyə sayan yox!*

“Həbəşlik”dən məqsəd mütəəssiblərin (*təəssübkeşlərin*) qara cəhaləti, “Türkçəsi”ndən məqsəd də dühasının məhsulu bulunan yüksək düşüncələridir. Siz istərsəniz, bu şikayəti şairin yaşadığı devirdə türkçə yazmanın daha adət olmayışı üzündən duyduğu təəssür (*təəssüf*) deyə yorusunuz.

Hər halda türk anlamına sezişlərində, duyuşlarında, düşünüş və buluşlarında bu qədər yüksək yer verən bir Azərbaycan övladına *gözəl ilə böyüyə – türk, gözəllik ilə böyüklüyü – türklük, gözəl və böyük ifadəyə – türkçə, gözəllik və böyüklük diyarına – Türkistan* deyən bir şairə sərf farsca yazmışdır deyə türk deməmək qabilmədir?..

Əsla!!!

Ösərlərini ərəbcə yazmışlar ikən türklük haqqındakı duyğularıyla türk kültür və milliyətçiliyi tarixində müstəsna yer tutan Kaşgarlı Mahmudlar, Qurlu Fəxrəddin Mübarəkşahlar, Zəməxşərli Mahmud-lar nə qədər türklərsə, Nizami də onlar qədər turkdür!

Nizaminin türklüyünü inkar etmək onun 800 il sonra dəxi təzəli-yini mühafizə edən “Türkçə”sinə anlamayan fəci bir “həbəşilik” olur.

“Azərbaycan” jurnalı, Ankara, 1 mayıs,
1952, il-1, sayı-2, s.3-6.

Doğu islam mədəniyyətində Azərbaycanın rolü

***M.Ə.Rəsulzadənin (“Azərbaycan şairi Nizami”
əsərinin müqəddiməsindən)***

Müəyyən milliyyət və irqdən olanların islam mədəniyyətinin irə-liləməsindəki yerlərini bəlli etmək qeyrəti nisbətən yaxın zamanların işidir. Coğrafi bölgələrin bu xüsusdakı dəyərlərini göstərmək isə daha əskidir.

Türk olmaları etibarilə azərbaycanlıların islam mədəniyyətinə hizmət etmiş türklər arasında yerləri bulunduğu kimi, bir Doğu islam məməkəti olmaq üzrə də Azərbaycanın bu işdə önəmlı bir rolü vardır.

Türkçədən başqa, əsərlərini yalnız ərəbcə və farsca yazmış olan azərbaycanlı tanınmış şəxsiyyətlərin bir listəsi (*siyahısı*) yazılırsa, böyük bir cild olur. M.Ə.Tərbiyətin “Azərbaycan bilginləri”nə ayrılmış olduğu çox qısaldılmış cildi belə 400 böyük səhifəyi aşmaqdadır.

Bu qədərini qeyd etmək yetər ki, islamiyyətdən əvvəlki əski dövrlərə aid məşhurlar ilə Batının təsiri ilə islam dünyasında başlayan yeni oyanış dövrünə aid isimlərdən başqa sadəcə, Nizami və çağdaşları üzərinə doğrudan-doğruya təsir yapan və onlardan təsir alan dövrlərdə yetişmiş mədəniyyətə hizmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də dəyər baxımından diqqətə layiq bir önəmdədir (məsəla məşhur fars peyğəmbəri Zərdüşt də azərbaycanlıdır).

Bunlardan bir neçə önəmlisinə burada işarət etmək istəriz. Bu surətlə Doğu islam mədəniyyətinin hər alanında (*sahəsində*) Azə-

baycanın tutmuş olduğu yer haqqında genəl (*başlıca*) bir fikir verilmiş oluyor.

Hicrətdən sonra 421 ilində (m. X. yüzil) doğulmuş olan Təbrizli Xətib ərəb ədibləri ilə sözlükçüləri arasında çox önəmlı bir mövqe sahibidir, ərəb ədəbiyatının ana kitablarından bir çoxunu anlatmış və aydınlatmışdır.

Hicri 458-də ölü (X yüzdə yaşamış) Mərzban oğlu Əbü'l Həsən Bəhmənyar “müəllimi əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dil-lərinə də çevrilmişdir.

Hicri 6-ci yüzil münəccimlərindən Şirvanlı Fəridəddin otuz illik əməyin məhsulu zicləriylə (*astronomik təqvimləriylə*) məşhurdur. Onun tanınmış rəsadi (*astronomik müşahidəsi*) h. 541 sənəsinə aiddir.

Hicri 8-ci yüzdə yaşamış bakılı Əbdül Rəşid ərəb coğrafiyaçıları arasında yüksək dəyərli bir müəllif deyə tanınmaqdadır. Rus və türk tayfalarına aid maraqlı təfsilat verən adlı əsəriylə Avropada da tanınmışdır.

Yenə 8-ci yüzil adamlarından **Marağalı Əbdülfəzadə** musiqidəki bilgisi, bu xüsusda yazmış olduğu əsərləri və yaptığı yeni icadlarıylə tanınmışdır.

9-cu yüzilin bilinmiş təbiblərindən Şirvanlı Şükrullah kəndi ixtisasında olduğu qədər başqa-başqa bilgilərə aid əsərləriylə də məşhurdur. Fateh Sultan Məhəmmədin xüsusi təbibi olan bu adam təhsili Misirdə yapmışdır.

Türkistan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şəm Qazani də Azəridir. Şəm-Qazan, Təbrizdə bir məhəllədir.

Memarlıq, cincilik, nəqqəşlik və gözəl yazı (*kalliqrafiya – xəttatlıq* (*bu söz ərəb əlifbası ilədir – red.*) kimi gözəl sənətlərdə azərbaycanlı sənətkarları Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda duran yüksək əsərləriylə təqib edə biliriz.

Təbrizdəki Goy məscidin çincilik sənəti baxımından almış olduğunu şöhrət yixıntıları üzərində araşdırımlar yapan mütxəssislərcə bir ağızdan təsdiq olunmaqdadır. Goy Məscid, Qaraqoyunlulardan məşhur Cahan Şah tərəfindən yapdırılmışdır. XV yüzyılın başlanğıcına aid olan bu məscidin (*cami*) yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə dəxi varmış ki, həpsinə birlikdə “Müzəffəriyə” deyiliyormuş. Cahan Şahın bir aralıq İraq ilə Hindistan hüduduna qədər yayılan Azərbaycandakı hökuməti 35 il sürmüştür. Bilgi və sənətin hamisi olmaqla bərabər Cahan Şah kəndisi dəxi ədəbiyata intisab etmiş “Həqiqi” adı altında şeirlər yazmışdır.

Naxçıvanda, Azərbaycan Atabəylərinin yapıqları “Möminə xatun” türbəsi yüksək bir sənətin qalıntısıdır. Möminə xatun, Azərbaycan Atabəylər sülaləsinin rəisi Eldənizin (Eldəgiz) qarısı və Məhəmməd Cahan Pəhlivanın annəsidir. Tərbə 1172-1185-də yapılmışdır.

Azərbaycan memarlarından S.A.Dadaşov ilə M.A.Hüseynovların “Bakı Akropolu” dedikləri, Şirvanşahlar zamanından qalma, “Şaşal” üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın, ağ daş üzərinə işlənmiş oymalarla, yapılışındakı memari özəllik zövq və sənət əhillərini heyranlıqlar içində buraxmaqdadır. (“Şaşal” İçərişəhər deyilən əski Bakıda Şah Məscidi ilə Xan Sarayı binalarının kümələndiyi təpəyə deyilir. “Şaşal” adı altı mənasına gələn, şəş Əlidən dəyişmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərinə qazılmış Əli adının sənətkəranə işlənmiş bir oyma- dan çıxmışdır. Bu oymada Əli ismi altı dəfə təkrar olunuyor.) Rus mühəndislərindən birinin, Hötenin “memarlıq susmuş musiqi-dir” vəcizəsindən (*bənzətməsindən*) mülhəm (*ilhamlanmış*) olacaq, “daşa dönmüş musiqi” deyə heyran olduğu bu binayı 1845-də nəşr olunmuş səyahətnaməsində Kazan Universiteti professoru İ.Berezin “Müsəlman memarlığının ən gözəl abidələrindən biri” deyə tərif

etməkdədir. 1683-də Bakını ziyarət edən isveçli Kemfero Engelberto bu abidə haqqında bunları yazmışır: “Divanxana özəl bir heyranlıq verməkdə... Kendisinə məxsus şəkli və memarlıqdakı tərziylə də bu seçkin bina sarayın ən ehtişamlı bir ziynətini dəxi, təşkil etməkdədir”.

XIV yüzil şairi Ərdəbilli Arif Şirvanda Axsitandan qalma bir qaldan bəhs edər ki, divarlarında tikili bulunan incə yapılı birər gözəl statüdən (*heykəllərdən*) fisqiyələr (*fantan*) halında sular axarmış.

Gərək bunları, gərəkcə Bakıdakı memari anıtları bu şair nəfəs almadan anlatmaqda və “Fərhad oğullarının” bu əsərlərinə ciddən bayılmaqdadır. (Arif Ərdəbilinin “Fərhad ilə Şirin” adındaki əlyazmasının biricik (*tək, yeganə*) nüsxəsi İstanbulda, Ayasofya kitabxanasındadır, qeyd nömrəsi 3335-dir.)

İran nəqqəşliğinin ən məşhur ustası Kəmaləddin Behzadın öyrətməni Pir Seyid Əhməd Təbrizlidir. Bu zat Elxanlılardan, rəsm və sənətlə yaxından ilgilənən Əbu Səidin zamanında yetişən Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məruf Azərbaycan rəssam və nəqqəşlarındandır.

Timurlulardan Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi gözetməsi altında çalışmışdır. Timurlular dövrü miniatürçülüyü adıyla məşhur nəqqəşlik okulunun (*məktəbinin*) qurulmasında təsiri vardır.

Eyni okulun bəlli ustalarından əski əlyazmalarını nəfis əsərləriylə süsləyən məşhur miniatürçülərdən Ağa Mirək dəxi təbrizlidir.

Nəvainin zamanında Heratda çalışmış bulunan təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu adam sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin hizmətinə keçmişdir.

Sultan Üveys Cəlayirlə oğlu Sultan Əhməd zamanlarının seçkin müsəvvirlərindən (*yaradan, təsvir verən, rəssam*) imişlər.

Təbrizli Əbdülhəy müsəvvir Sultan Üveysin tələbəsi və oğlu Əh-mədin ustadıdır ki, sonradan Timur tərəfindən Səmərqəndə götürülmüşdür. Azərbaycanlılardan Xacə Qiyasəddin nəqqaş, Kəmali müsəvvir ilə Mirzə Əlilərin isimləri də tanılır. Elxanlılar dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan naxış və təsvir sonradan azərbaycanlı türklərin əlində qalmışdır.

(Davamı gələcək sayda)
“Azərbaycan” jurnalı. Ankara, 1 həzian (iyun) 1952,
il-1, sayı-3, s.3-6

*Qeyd: Bu yazının davamı “Azərbaycan” jurnalının 1952-ci il,
1 iyul 4-cü sayında çap olunmuşdur. Məqalə M.Ə.Rəsulzadənin
“Azərbaycan şairi Nizami” əsərinin “Başlangıç”ından alınmışdır.*

“Amerikanın səsi” radiosunda Nizami

31.7.1952-də, “Amerikanın səsi” radiosu aşağıdakı fikrəyi¹ (yazını) yayınlamışdır. Məzkur fikrəyi azəri ləhcəsini eynən mühafizə etmək şərtilə nəql ediyoruz.

Bir çox Şərq böyükleri kimi, Azərbaycanın böyük şairi Gəncəli Nizaminin də anadan olduğu ilə dünyadan getdiyi gün bəlli deyildir. Fəqət şairin əsərlərindən bəzilərinin yazılıqları gün məlumudur: məsəla, sənət baxımından ən parlaq mənzuməsi “Yeddi gözəl” 1197-ci il, iyulun 31-də yazılmışdır. Bu vəsilə ilə bu gün Azərbaycan şairi Nizamini xatırlatmaq istəyirik.

“Məxzənül əsrar” (“Sirlər xəzinəsi”), “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” (“Yeddi gözəl”) və “İskəndərnamə” adındaki beş mənzumədən ibarət olan “Xəmsə” silə məşhur Nizaminin yalnız Azərbaycan və Yaxın Şərq ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında şərəfli bir yeri vardır.

Bundan səkkiz yüz bu qədər il əvvəl, 1141-də Gəncədə anadan olan və bütün ömrünü burada keçirən şair əsrinin ən tanınmış bir şeir və fikir adamıdır. XII əsrə ədəbiyyatçılar romantik epope dövrü deyirlər, çünki bu dövrdə Gəncəli Nizami yaşamışdır. Nizami məşhur İran dastançısı Firdovsinin yaratdığı qəhrəmanlıq romanının dar çərçivəsini aşaraq lirik eşq əfsanəsi yazmışdır. Hissi romançılığın binasını qoyan Nizamidir.

Nizamiyə farsca və türkçə mübaliğəsiz yüzlərcə bənzətmələr yazılmışdır. Bu bənzətmə yazarlar arasında hindistanlı Xosrov Dəhləvi, türküstanlı Əlişir Nəvai, azərbaycanlı Füzuli kimi dünyaca tanınmış Şərq məşhurları vardır. Avropalılardan dünya şairi Höte Nizaminin heyranıdır. “Yeddi gözəl”i ingiliscəyə tərcümə edən Vilson Nizamini

¹ Yazını.

Shakespear (Şekspir) və Petrarc (Petrark)a tay tutur. Nizaminin ölçüyügəlməz böyükülüyü Şərqdə də, Qərbdə də təqdir olunmuşdur. Nəvai Nizaminin vəznini ölçmək için gözləri “əflak”dan, çəki daşı “küreyi-xak”dən bir tərəzi təsəvvür etmişdir. Bir müstəşiq də “Nizamini ölçəcək bir ölçü yoxdur, onu ancaq onun özüylə ölçmək olar” demişdir.

Nizaminin şeiri, sənəti və hikməti haqqında çox kitab yazılmışdır. Şair hər cəhətdən təhlil olunmuşdur. Fəqət onun iki tərəfi: azərbaycanlı türk olmasıyla yetişdiyi məmləkətin ana məsələləriylə ürəkdən ilgilənməsi, nisbətən, örtülü qalmışdır.

İşlədiyi mövzular baxımından şair xalis bir azəri türkü olduğu qədər məmləkətinin siyasi müqəddəratiylə candan bağlı bir qafqaslıdır. Rəsulzadə Məhəmməd Əmin bəyin 1951-də Ankarada Türkiyə Cümhuriyyəti Milli Məarif mətbəəsi tərəfindən nəşr olunan 400 böyük səhifəlik “Azərbaycan şairi Nizami” kitabı bu iki bəhsin içədən tədqiq etməkdədir. Kitabın “Konularına görə Nizami” fəsli bu beyitlərlə xülasə edilmişdir:

*Farsçılığı yox onun,
Türklüyü çox bağlıdır.*

*Qafqas deyə zövq alar,
Rusdan canı dağlıdır.
Gözəl qadın tipləri –
Ya türk, ya qafqashıdır.*

*Şübhəsi yoxdur ki,
O, bir Azərbaycanlıdır!..*

Bütün əsərlərində gözəl sənətini yüksək fikirlərinin xidmətinə verən şair zamanındaki modaya (*dəb, qayda*) tabe olaraq əsərlərini farsca yazmışsa da, hissələrində tamamıyla azərbaycanlı bir türkdür. Ədalət fikrinə candan vurğun olan Nizamini nəzərində türk demək adil deməkdir. Adil olmayan türk də ola bilməz. Polisin zülmünə

uğramış aciz bir qoca arvadın ağıziylə o, Səlcuqlu Sultan Səncərə belə xıtab edit:

*Türklərin çün yüksəldi dövlətləri,
Ədalətdən süsləndi həp elləri.
Madam ki sən zülmə amil olursan,
Bir türk deyil, çapolçu bir hindusan!*

“İskəndərnama” şairin sosial və siyasi fikirlərini toplu olaraq anladan olğun bir əsərdir. Bu əsər zahirdə makedoniyalı Böyük İskəndərin sərgüzəştini anladır. Fəqət həqiqətdə buradakı qəhrəman tarixdəki İskəndər deyil, şairin öz zövqünə görə yaratdığı ədəbi bir tipdir. Bu tipi ilə Nizami gələcək için təsəvvür etdiyi dünya quruluşunu gerçəkləşdirən bir qəhrəman təsvir etmişdir. Tarixdə Qafqasyaya uğramamış olan İskəndəri Nizami buraya göttirdir.

Rus təcavüzünə uğrayan qafqasyalılar İskəndəri köməyə çağırırlar. Göndərdikləri qasidlərin ağıziylə “Qafqasyaya yapılan hücumun önü alınmazsa, bütün mədəniyyət dünyası təhlükəyə düşər” deyirlər. Mədəni millətlərdən qurulmuş müttəfiq bir ordunun başında İskəndər həmən Qafqasyaya gəlir. İstila ilə istiqlal, istibdad ilə azadlıq, vəhşət ilə mədəniyyət qüvvətləri qarşılaşırlar. Oxuların gözündə dünyanın bugünkü vəziyyətini andiran bir səhnə canlanır. Həyəcanlı anlar və böhranlı günlər keçirən bu mücadilə, nəhayət, mədəniyyət ordusunun zəfəriylə bitir. Azadlığı rəmzi Bərdənin gözəl kralıçası Nüşabə əsirlikdən qurtarır.

Nizami insaniyyətçi bir şairdir. İnsanı insan olaraq sevər. Azadlığın aşiqidir. Zülmün, istibdadın düşmənidir. Fəqirlik və səfələtdən mütəəssirdir. Bütün əsərlərində ədalət, azadlıq və müsavat (*bərabərlik*) fikirlərini yayar. “İskəndərnama”sinin sonunda şair bir “Cənnət şəhər” təsvir edir. Bir peyğəmbər sıfətiylə bütün dünyani dolaşdıqdan sonra İskəndər bu şəhərdə ideal bir nizam tapır: buradakı insanlar arasında tam bir təsanüd və qardaşlıq vardır. Qovğa və niza nədir bilməzlər. Şəhərdə polis, qapılarda qıfil

yoxdur. Kimsənin kimsəyə ehtiyacı yox, hər kəsin özünə görə mali və güzəranı vardır.

İnsaniyyətçi və sosial ədalət tərəfdarı Nizamini bolşeviklər mənimsəyir, Onu öz propaqandalarına alət edirlər. Nizami onların şairi imiş: sovet rejiminin gələcəyini bundan ta 800 il əvvəl xəbər vermiş imiş. Hətta “Cənnət şəhər”i “Sovet cənnəti”nin olduğu bir yerdə yerləşdirmiş imiş.

Yuxarıda qeyd etdiyimiz kitabında Məhəmməd Əmin Rəsulzadə bu mövzudan bəhs açaraq deyir ki: “Nizaminin “Cənnət şəhəri” dindardır, “Sovet cənnəti” isə dinsizdir, birincisi Allah tanıyar, o birisi Allahı danar. Birincidə yalan söylənməz, ikincidə isə yalan ən böyük propaqanda (*təbliğat*) silahıdır. Birincidə sevgi əsasdır, ikincidə isə nifrət. Birincidə heyvanlar belə əmniyyətdə ikən, ikincidə insanlar daima ölüm qorxusu altındadırlar. Birincidə qan tökmək haram ikən, ikincidə qanlılıq əsasdır. Birinci oğurluq nədir bilməz, ikincidə hakim olan oğurluqdur. Birincidə polis yox, ikinci ən qanlı bir polis rejimidir. Birinci casusluq bilməz, ikincidə hər kəs casusdur. Birinci silahsız və barışçıdır, ikinci dışından dırnağına qədər silahlıdır. Birinci fitnə nədir bilməz, ikinci bütün dünyani alovlaşdırmaq istəyən bir fitnə yuvasıdır!”

Sözün qisası: dini əxlaqa və ictimai təsanüdə dayanan Nizami sosializmi ilə dini danan və siniflər qovğasını körükəyən (*alovlan-dıran*) qanlı bolşevik sosializminin bir-birinə bənzəyən heç bir tərəfi yoxdur!

“Azərbaycan şairi Nizami” kitabından nəql etdiyimiz bu sözlər aşağıdakı sətirlərlə tamamlanır:

“Bolşeviklər “zamanımızda yaşamış olsa idi, Nizami bizimlə bərabər olardı” deyirlər. Fəqət, bizə görə, sevgi ilə nifrət, rəhmət ilə lənət nə qədər bir araya gələ bilərlərsə, Nizami ilə bolşeviklər dəxi o qədər bərabər ola bilərlər!..”

“Qafqasya”, jurnalı, Münhen, Ağustos 1952, №13, s.8-10.

RƏSULZADƏ

Yazan – Həsən Əli Yüçəl

Üç həftə qədər öncə Ankarada bir qərib həyata gözlərini yumdu. Hər türk ay-yıldızlı bayrağının dalgaladığı hər yerdə – Vətənindədir. Buna şübhə yox! Fəqət yenə hər türk evini, köyünü və kəndini ayrıca sevdiyi, onlara ayrıca könlünü bağladıği için evindən, köyündən və kəndindən uzaqda olunca kəndini “qərib” hiss etməkdən qurtulamaz. Rəhmətlik Məhəmməd Əmin Rəsulzadə, iştə (*əslində*), böylə bir qəribdi. Bu mənada evindən və köyündən və yurdundan iraqda qaldığı üçün...

Əsasən, uzun boyu ilə geniş gövdəsinin üstündə daşındığı başın bir öksüz bükülüşilə çox kərə yana iğik duruşu, gözlərinin güləş zamanlarında belə məhzun baxışı, daima çəkingən, mütəvazi, əsl tavırları mühaatabına bu “qəriblik” intibainı verirdi. Vüqarını bir an zədələmədən, fövqəladə nazik, son dərəcə kübar olmasını bilirdi. Konusurkən bir şeyə inanmış adamlara xas bəlirli fikirlərini bu yumşaq zərfin içində kəsinliklə ifadə edərdi. **Hakim, kamil bir insandı.**

Üzərimdəki bu təsirləri onunla topu-topu üç dəfə görüşmüş olaraq doğruluqla, səmimiyyətlə dilə gətirdim. Görüşmələrimizin hər üçü də fikir və ədəbiyat üstünə idi. Nə o, nə mən həmən bir kəlimə belə günlük siyaset haqqında konuşmadıq. Onunla bu alanda (*sahadə*) ayrı qalmamıza imkan olmayan ən mühüm nöqtə bir-birimizə açılmadan bir-birimizi anlamağa yetmişdi. **O da türkdü, mən də türkdüm.** Bağlandığımız bu müştərək və qudsal varlıq üstündə söz açıb, fikir qarşılaşdırmağa ehtiyac duyurmadan anlaşmamıza yetişmişdi. Nizamiyə dair 1951-də Milli Eytim Bakanlığ klassik serisi içində yayınlanan kitabını bana (*mənə*) lütf edib gətirdiyi zaman söylədiyimiz fikirlər həp o mühüm nöqtənin ətrafında dönüb durmuşdu.

Bu kitab büyük şairin 800-cü (1141-1941) ildönümü münasi-bətiylə yazılmışdı. Yazar şeirin adının üstünə bu qeydi qoymuşdu: “**Azərbaycan şairi**”.

Bu 400 səhifəlik əsərin ruhu Azərbaycandır! Fars və dünya ədəbiyyatının ən önemli simalarından biri olan şəkildə iranlı, özdə türk olduğunu isbat etmək için Rəsulzadə bütün diqqətini xərcimmişdir. Nizaminin ilk qadınının qıpçaqlı bir türk qızı olduğunu və tək oğlu Məhəmmədin bundan doğulduğunu, “Xosrov və Şirin” məsnəvisinin yazılması sırasında sevgilisinin öldüyünü və məsnəvinin sonunda Xosrovun cənazəsi üstündə can verən Şirin için: “O, mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun ta kəndisi idi” deyişini öylə içli anladırdı ki, bütün bu həzin macəralar sanki Rəsulzadənin başından keçmişdir.

Rəsulzadə Nizamidə türk ruhunu haqlı olaraq bulmuşdu. Nizamidə nə Sədinin hər şeyə “eyvallah” deməyi tövsiyə edən dərvişanə hikməti, nə bir taqım sufi şairlərin dünyadan əl ətək çəkməyə səlamət olduğunu söyləyən öyüdləri yer almamışdır. O da mütəsəvvif olmaqla bərabər həyata bağlı, həyatın gözəlliklərinə heyrandı. “Leyli və Məcnun”un başındaki Saqinamədə də böylə deyir:

*Nə vaxta qədər böylə buz kimi donub qalmaq?
Nə vaxta qədər siçan kimi su üstündə ölü durmaq?
Keç gül kimi yumşaq huyluluqdan!.
Mənəkşə kimi iki yüzlülükdən sıyrıl!..
“Yer olur, tikənlaşmalı”,
“Gün olur, dəlilik etməli”.
“Tikan kimi mizrağını umzuna vur”,
Güldən çələnglər sənə olsun!..”*

Bu şeir kəndi dilindən söylənmiş kimi onun ruhuna uyuyor. Rəsulzadə Dantenin ustادı Vergilius kimi Nizamini önə alıb daha da “övlədir”:

*“Bu öylə bir yer ki, ağilsızların qalası”,
“Həp zalimlərin vergi deyə yerlər verirlər...”
“Arslan ürəkli olmayan başa keçməz”.
“Öküz ürəklilərdə iş olmaz”.
“Hər qəzaya boyun əymək, niçin?”
“Hər cəfaya riza göstərmək, nədən?”
“Yüksək dağlar kimi ərkani bərk tut”.
“Qatı ürəklilərə qarşı sərt ol!..”*

Bu yaşa gəldim, tamam bizdən olan Nizaminin bu tərəflərini bilməzdim. Bugünkü dilə bəsit bir farsca həvəslisi olaraq əlimdən gəldiyi qədər tərcümə etdiyim bu şeirlərdə nə yaman bir ruh varmış... Bu öyüdlərə baxın!.. Milli bir davanın adamı millətindən bir şairin böylə atəşli sözlərini bulur da, dilə gətirməz olurmu? Ah, biz bizi nə qədər bilməyiz, nə qədər tanımayız. Bu onun misallarından, sadəcə, bir danəsidir. Sanki bu gün aramızda yaşayıb Gəncəli böyük Nizaminin bu öyüdlərini tutanları, heç deyilsə, tutmağa çalışanları tanımiyoruz? Tanımağa çalışızymuyuz?

Rəsulzadə, iştə, 70 illik uzun ömründə evsiz, barksız (*evi mülkü olmayan*) sırasında yoxsul kimsəsiz, bir milli dava için mızrığı sırtında bir ideal savaşçısı olaraq yaşadı və heç bir şeysiz, fəqət tək şeyi olan imanı könlündə Allahın hüzuruna getdi. Ona rəhmət, Tanrıının inayəti olsun!

Rəsulzadə düşünən, oxuyan, yazan bir aksiyon adamı idi. Bütün həyatında bir tək siyaset tutdu: Milli politika. Yəni Türk varlığı və Türk istiqlali. Kimə qarşı olursa-olsun, o, bu siyasetə bağlı qaldı. Çarlıq Rusiyasına olduğu kimi, bolşevik rejiminə də bu səbəblə daima qarşı oldu. İkinci Dünya hərbi içində nasist Almaniyasının bu xüsusdakı anlayışsızlığını görünçə ondan üz çıxırmək üçün də bir an tərəddüb etmədi. Çünkü parolu hər zaman bu idi – İnsanlara hürriyyət, millətlərə istiqlal!..

Rəsulzadə qısa, fəqət özlü bir yazısında idealistlər, oportunistlər və pozğunçuları anladır. Idealistlər – siyasi olsun, ictimai olsun, bü-

tün hərəkətlərini bir fikrə, bir ideyaya bağlaya bilən və ona sadıq qalaraq yaşayan, hətta ölü insanlardır. Bunlar real olayları ihməl etməməklə bərabər, bu realitələrin gəlişməsini o ideal yolunda sağlamaya çalışırlar. Bir qisim insanlar da vardır ki, onlar tarixin axışı ilə var olacaq hədəflə fəzlə məşğul olmadan, günü-günüñə bir rol oynamaq için kəndilərini axıntıya buraxırlar. Axıntıının kafiləyi istənilən sahildən başqa bir yerə götürülməsi ilə ilgilənməzlər. Bunlar opotunistlərdir.

İdealistin gerçekliyi ilə opotunistin gerçekliyi başqa-başqa məhiyyətdədir. Birincilər sosial hədəfin realitəsi üstündə dururlar, ikincilər günlük oluşun gerçəyində qalıb ilərini düşünməzlər. Böylə olmaqla bərabər zaman, məkan və digər şərtlər bu iki tip insanın bəzən birləşməsini mümkün qılarsın. Fəqət idealistin hər zaman uzaq qaldığı tip pozğunçulardır. Onlar sadəcə mövcudu yixmaqdan zövq alırlar. Bunların nə tərəfsiz görüşləri, nə müsbət programları olur. Niyyətləri həp kötüyədir. Çalışmaları “inkara” və “ixlalə” doğrudur. Böylələri ilə yalnız idealistlər deyil, hətta opotunistlər belə mücadilə etməlidir. Çünkü pozğunçular oportunistlər üçün də təhlükəlidir.

Rəsulzadə – bu anlatdığı üçünün birincilərindəndir. **Azərbaycanın qalxınmasını, istiqlal və hürriyyətini bütün həyatının hədəfi bildi. Bu yolda hər şeyi fəda etdi.** Təhlükəli, məhrum bir yaşayışa razı oldu. Kimsədən bir şey istəmədi. Həbslərə, siyasi basqlara təhəmməl etdi. Çünkü tek qət etdiyi idealı ididir. Bütün millətdaşlarını kəndisindən alacaqlı saydı. Varlığıının səbəbini idealında gördü. Nəyi varsa, bu uğurda həpsini verməkdən çəkinmədi. Onu yaxından və uzun sənədlər tanıyan dostları onda ümidsiz bir an görmədilər. Məyus olmadı. Hər zaman üzü güldü. Millətinin qüdrətinə imanı heç bir zaman sarsılmadı. Toprağı nur olsun.

Bu sətirləri nə bir mərsiyə, nə bir mədhiyə olaraq yazmıyorum. Aramızda nə türlü qiymətlər yaşıyor və yaşamaqda. Onu bizdən sonra sonrakı nəsillərə duyurmaq istiyorum. Sadəcə o qədər!... Topluluğumuz yetişdirdiyi türlü tipdə insanlarını qiymətləndirərək qiymət bulacaqdır. Buna şiddetlə inanmaqdadayım. Bütün ömürlərinçə şüurla-

rımızda və ürəklərimizdə yer aramış adamlarımızı kayıdsızlıq cuxuruna atmayalım. Onların məzarları yaşayan qardaşlarının, övladlarının könülləri olmamalımı? Bu fədakar insanlara qarşı bu qədər fədakarlığı kəndimiz için bir zəhmət saymamalıyız.

“Cümhuriyyət” qəzeti, 27 mart 1955-ci il

SƏNƏDLƏR

SEKİZYÜZUNCU YILDÖNÜMÜ MÜNASEBETİYLE
1141 — 1941

A Z E R B A Y C A N Ş A İ R İ
N İ Z A M İ

YAZAN:
Mehmet Emin RESULZADE




ANKARA, 1951 — MİLLÎ EĞİTİM BASIMEVİ

*M.Ə.Rəsulzadənin 1951-ci ildə Ankarada nəşr edilən
“Azərbaycan şairi Nizami” kitabı*

مکتبه ملی آذربایجان: صابی ۱

آذربایجان میرزا نیزی

کشف شکلی و شمایلی وضعیتی



مُحْسِن زَرْزَنِ :

رسول زاده محمد مصطفیٰ

باب آذربایجان شریعتی علمی ادبی

انستیتویول

M.Ə.Rəsulzadənin 1923-cü ildə nəşr edilən "Azərbaycan
Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti)" kitabı.
Bu kitabda Nizami haqqında müəllifin ilk məlumatları təqdim olunub

МАМЕД ЭМИН РАСУЛ-ЗАДЭ

СОВРЕМЕННАЯ
ЛИТЕРАТУРА
АЗЕРБАЙДЖАНА

ДОКЛАД

ПРОЧИТАН В ОБЩЕСТВЕ ДРУЖБЫ НАРОДОВ
КАВКАЗА, ТУРКЕСТАНА И УКРАИНЫ
В ПАРИЖЕ

1936

M.Ə.Rəsulzadənin 1936-ci ildə rus dilində Fransada nəşr edilən
“Çağdaş Azərbaycan ədəbiyyatı” kitabı. Bu kitabda
Nizami haqqında bilgilər vardır

Mehmet Emin Resulzade

A Z E R B A Y C A N Kültür Gelenekleri

"AZERBAYCAN KÜLTÜR DERNEĞİ" NİN
TEŞEBBÜSÜ İLE, 28 MAYIS 1949 DA,
ANKARA HALKEVİ BİNASINDA VERİLEN
K O N F E R A N S .



2310036266

ANKARA 1949
SİPAHİ MATBAASI

*M.Ə.Rəsulzadənin 1949-cu ildə nəşr etdirdiyi "Azərbaycan Kültür
Gələnəkləri" kitabı. Bu kitabda Nizami haqqında da dəyərli
bilgilər vardır*

AZERBAYCAN

AZERBAYCAN KÜLTÜR DERNEĞİNİN ORGANIÐIR

A Y D A B Í R Ç I K A R

YIL : 1 SAYI : 2

Birlik - Dirilik'tir

1/Mayıs/1952

I Ç İ N D E K İ L E R :

Sahife No.

<i>Dernek hakkında</i>	2
<i>Nizamî'de Türkük</i> (M. E. Resulzade)	3
<i>Bayraklaşan bir şiar</i> (Mirza Bala)	7
<i>Hurşid Bânu "Nâtevanı,</i> (A. Vahap Yurtsever)	9
<i>Ahmet Ağaoğlu</i> (**)	11
<i>Neden Yaradın</i> (Şiir, Ahmet Cevat)	14
<i>Vatan Hasreti</i> (Şiir, Günay Behbut)	
<i>Dernek Çalışmaları</i>	
<i>Ayın takvimi</i>	
<i>Haberler</i>	

M.Ə.Rəsulzadənin "Nizamidə türkük" məqaləsinin nəşr edildiyi
"Azərbaycan" jurnalı, Ankara, 1952-ci il

NİZAMİ'de TÜRKLÜK

Mehmet Emin RESULZADE

"Azerbaycan şairi Nizami," cildinden

(Klasik edebiyatla uğraşanlar XII. ci yüz yıl şairi Genceli Nizami'yi bilirler. Ülemay-i rüsum denilen birçok bilgin ve edebiyatçılard Nizami'yi bir Acem şairi diye kabul ederler. Çünkü o, eserlerini Acemce, yani Farsça yazmıştır. Fakat bazıları Nizamî'nin, Genceli olduğunu nazara alarak, onun Türk olduğunu söyleyler. Halbuki Nizamî sade Genceli olduğu için değil, Farsça yazmış olmasına rağmen, duyuşları ile, düşüncelerinde Türk anlamına olağanüstü bir değer vermektedir. Asıl buna, bu duyuş ve düşünüş tarzına göre o bir Türk'tür ve Azerbaycanlı bir şairdir.

Büyük küt'te 400 sahife tutan "Azerbaycan Şairi Nizamî," adlı incelemede muhterem üstad Mehmet Emin Resulzade Nizamî'nin sade Azerbaycanlı bir şair değil, bir Azerbaycan şairi olduğunu muvaffakiyetle ispat etmektedir. "Konular bakımından Nizamî," bölümü kitabın en orijinal sahifelerini teşkil etmektedir. Eserin, Nizamî'de Farşk, Nizamî'de Türklük, Nizamî'de Kafkasya, Nizamî görüşü ile Rus, Nizamî'ye göre kadınlık bahislerini inceleyen bu bölümde müellif şu neticeye varmıştır :

Farslığı gok O'nun,
Türklüğe çok bağlıdır;
Kafkas diye zeuk alır,
Rustan canı dağlıdır,
Güzel kadın tipleri,
Ya Türk, ya Kafkaslıdır.
Şüphesi yoktur ki O,
Bir Azerbaycanlıdır.

Dünya edebiyat çapında müstesna bir yer tutan Şarkın büyük şairi Nizamî'nin Azerbaycanlığını teşkil eden unsurlardan biri, onun Türk'lüğe karşı duyduğu sevgi ve bağlılıktır. Bu bağlılık Emin beyin eserinde "Nizamî'de Türklük," başlığını taşıyan sahifelerde anlatılmıştır. Bu fash ihtişase taallük eden haşiye ve Farsça metinlerden ayırrarak ve kısmende kısaltarak aşağıya naklediyoruz)

Klasik İran edebiyatında "Türk, sözünün güzel manasını kullanıldığı vakıdır, Şirazlı Hâfız'ın bir gazelinde "Tork-i Şirazi," den bahsetmesi meşhurdur.

M.Ə.Rəsulzadənin 1952-ci ildə "Azərbaycan" jurnalında nəşr edilmiş "Nizamidə türklük" məqaləsi

Doğu İslâm medeniyetinde Azerbaycan'ın rolü

M. E. RESULZADE'nin (*Azerbaycan Şairi Nizamî*
eserinin mukaddemesinden)

Muayyen milliyet ve ırktan olanların, İslâm medeniyetinin ilerlemesindeki yerlerini belli etmek gayreti, nispeten, yakın zamanların işidir. Coğrafi bölgelerin bu husustaki değerlerini göstermek ise daha eskidir.

Türk olmaları itibarıyle Azerbaycanlıların İslâm medeniyetine hizmet etmiş Türkler arasında yerleri bulunduğu gibi, bir doğu İslâm memleketi olmak üzere, Azerbaycan'ın bu işte önemli bir rolü vardır.

Türkçeden başka eserlerini yalnız Arapça ve Farsça yazmış olan Azerbaycanlı tanınmış şahsiyetlerin bir listesi yazılırsa, büyük bir cilt olur.

M. A. Terbiyet'in, "Azerbaycan bilginleri, ne ayırmış olduğu çok kısالتılmış cildi bile 400 büyük sahifeyi aşmaktadır, "Dânişmandan-i Azerbaycanı, adındaki bu kitabı eserlerini bilhassa Arapça ve Farsça yazmış Azerbaycanlılara ayırmıştır. Şu kadarını kaydetmek yeterki, İslâmîyetten evvelki eski devirlere ait meşhurlar ile batının tesiri ile İslâm dünyasında başlayan yeni uyaniş devrinde ait isimlerden başka sadece, Nizâmi ve Çağdaşları üzerine doğrudan doğruya tesis yapan ve onlardan tesis alan devirlerde yetişmiş medeniyete hizmet edenlerin Azerbaycanlıları bile, hem sayı, hemde değer bakımından dikkate läylîk bir önemdedir. (Meselâ meşhur Fars peygamberi Zerdüşt de Azerbaycanlıdır.)

Bunlardan birkaç önemlisine burada işaret etmek isteriz. Bu suretle, Doğu İslâm medeniyetinin her alanında Azerbaycan'ın tutmuş olduğu yer hakkında genel bir fikir verilmiş olur.

Hicretten sonra 421 yılında (M. X. yüzyıl) doğmuş olan Tebrizli Hatip, Arap edipleriyle sözlükçileri arasında çok önemli bir mevkî sahibidir; Arap edebiyatının ana kitaplarından bir çوغunu anlatmış ve aydınlatmıştır. Hatip-i Tebrizi adıyla tanınan bu adam, meşhur Filozof Ebû - Üâ Maarrî'nin şakirtidir. Konuşma dilinin Azerbaycanca olduğunu hatırlarıyle sabittir.

Hicri 458'de ölen (X. yüzyılda yaşamış) Merzban oğlu Ebû - Hasan Behmenyar, Ebu Ali Sînâ'nın büyük şakirtlerinden biridir. Üstadı-

M.Ə.Rəsulzadənin 1952-ci ildə "Azərbaycan" jurnalında nəşr edilmiş "Doğu islam mədəniyyətində Azərbaycanın rolü" məqaləsi. Bu məqalə müəllifin "Azərbaycan şairi Nizamî" kitabından götürülmüş

KAFKASYA

(DER KAUKASUS)

Millî İstiklal Mefküresini Yayar Aylık Mecmua

Mes'ul Müdür: A. KANTEMIR

No. 13

Ağustos 1952

Fiyat DM 1.—

İçindekiler:

İki blok arasında İslâm camiası	1
Azerbaycan şairi Nizam ve dünyanın bugünkü durumu	5
Sovyetler Birliği gayri-rus memleketlerinin vaziyeti	10
Millî istiklal davamızın bugünkü safası	16
Çalışnik kurbanları	19
"Ukrayna — Rusya değildir"	21
İkinci dünya savaşında Kafkasya gönüllüleri	25
Rusların amiral Kerk ile mülâkatı	27
Starnberg konferansı	28
İki yüzülerin gayretleri	29
Tarihi notlar ve vesikalalar	31

MÜNCHEN

*Almaniyada, Münhendə nəşr edilən "Qafqasya" jurnalında
M.Ə.Rəsulzadənin nəşr etdirdiyi "Azerbaycan şairi Nizami
və dünyanın bugünkü durumu" məqaləsi, 1952-ci il*

Azerbaycan Şairi Genceli Nizamî

(«Amerika'nın Sesi» radyosunun 31 Temmuz/1952 yayınıladığı makale)

Bir çok şark büyükleri gibi Azerbaycan'ın büyük şairi Genceli Nizamî'ninde doğduğu ve öldüğü gün belli değildir. Fakat şairin eserlerinden bazılarının yazıldıkları gün malumdur. Mesela, san'at bakımından, en parlak manzumesi «yedi güzel» 31 Temmuz, 1197 de yazılmıştır. Bu vesile ile bugün Azerbaycan şairi Nizamî'yi hatırlamak istiyorum.

«Mahzen-ül-Esrâr» (şairler hazinesi), «Hüsrev ve Şirin» «Leylâ ve Mecnun», «Heft - Peker» (Yedi güzel) ve «İskendername» adındaki beş manzumeden ibaret olan «Hamse»yle meşhur Nizamî'nin, yalnız Azerbaycan ve Yakın Şark edebiyatında değil, bütün dânya edebiyatında şereflî bir yeri vardır.

Bundan 800 yıl evvel, 1141 de, Gence'de anadan olan ve bütün ömrünü burada geçiren Şair, asrının en tanınmış bir şair, san'at ve fikir adamıdır. XII. ci asra edebiyatçılar romantik destan devri diyorlar; çünkü, bu devirde Genceli Nizamî yaşamıştır. Nizamî meşhur bir İran destancısı «Firdevsi» nin yarattığı kahramanhk romanının dar çerçevesini aşarak, lirik aşk efsanesi yazmıştır. Hissi romancılığın binasını koyan Nizamî'dir.

Nizamî'ye, Farsça ve Türkçe, mübalâğasız, yüzlerce benzetmeler yazılmıştır. Bunları yayanlar arasında Hindistanlı «Hüsrev-i Dehlevî» Türkistanlı «Ali Şir Nevarî», Azerbaycanlı Fuznî gibi dünyaca tanınmış şark meshurları vardır. Avrupalılardan dünya şairi Göthe, Nizamî'nin hayranıdır. «Yedi güzel» i İngilizceye tercüme eden Wilson, Nizamî'yi Shakespear (Şekspir) ve Petrarç (Petrark) a benzetmektedir. Ni-halde, İran'da 6 telli ve gayrı muntazam perdelidir. Azerbaycan, makamata hâkiyle vâkıf ve makamati kendilerine has bir özellik teren-nüm eden bir çok şâgîci ve hanendeler yetiştirmiştir. Bunlardan tarçı Sadıkcan Kurban Pirimli, hânendelerden Cabbar Karyağdıoğlu, Mirza Hüseyin (bunun kendi yarattığı Segâh var ki ismini yukarıda gördük), Şekili Ali Asgar, Keçecioglu Muhammet, Muhammet Farzah, Seyyit Şuşalı, İslâm Şuşalı, Hân Şuşalı, Hakikat Hanum, Cihan Hanım Tâlişî ve saireyi zîkretmek olur.

(Devamı var)

**“Amerikanın sesi” radiosunda M.Ə.Rəsulzadənin araşdırması
əsasında Nizami haqqında efirə getmiş verilişin mətni**

Edebi Sahife:

İHTİYAR KADIN İLE SULTAN SENCER

Nizamî'nin «Mahzen-ül-Esrar»'ından :

Çeviren : M. E. RESULZADE

Zulüm görmüş, áciz, ihtiyar nine,
El attı Sultan Sencer'in eteğine.

Senden, dedi, görmedim hiç inayet,
Zulüm gördüm diye, etti şikâyet:

Zil-zurna bir darğa (1) geldi köyüme,
Rüswat etti, zorla girdi evime.

Suçum yokken, tuttu evimden aldı,
Saçlarımdan çektı, sokağa saldı;

Amansızca vurdu, yaktı canımı,
Tutak etti, incitti vicdanımı!

Mahallede katil olmuş bir gece,
Ben bilmelimişim nasıl ve nece!

Evimde kanlıyı kalktı arattı,
Sögle Şâhim, bu kadarını kim tattı?

Darganın sarhoşa kendi kan yapar,
Ácize kalkar da sonra şer atar.

Daval vurur vilâyeti soyarlar,
İhtigarlar, bakın, suçlu çikarlar.

Bunları görmeyip örtbas edenler,
Hakki benden, adlı senden ederler.

Cığnendi büsbütün benim vücadum,
Kalmadı benliğim, kirildi ruhum!

Hakkımı almaz da, dâde getmezsin,
Gelir hesap gânî rahat etmezsin.

Büyâklâğün nerde, hanı adâlet?
Zulümden yükseler yer yer şikâyet.

Hakanlardan medet, kuvvet beklenir,
Sendedse hep hortluk ve zillet gelir.

Yetim malı yemek işten sayılmaz.
Bırak bu âdeti, sana yakışmaz!

Fakîr kadınlara utan, ilisme,
Gün deşildir gördükleri, didişme!

Sen kölesin, fakat şahlık satarsın,
Şahlığı uymayan işler yaparsın.

M.Ə.Rəsulzadənin Nizamidən – farscadan çevirdiyi “İxtiyar qadın
ilə Sultan Səncər” əsərinin “Azərbaycan” jurnalında nəşri.

Ankara, 1952-ci il

T. C
MİLLİ EĞİTİM BAKANLIĞI
Talim ve Terbiye Dairesi

207

Sayı	35	Örec:	"Nizami" adlı eserin bastırılması h.
Tarih	10 Mayıs 1949		
Önceki kararın sayısı			
Tarihi			

Mehmet Emin Resulzade'nin evvelce dairemizce incelenerek bir doküman olmak üzere satın alınmış bulunan "Nizami" adlı eserinin, muhtevâ bakanlığının Bakanlıkça yayımlanan ilmî bir eserde bulunması mahzurlu kısımları çıkarmak ve lisansı düzeltilmek şartıyla, bastırılması bygunesi olacağı hususunun Yüksek Bakanlığın tensiplerine arzına karar verildi.

Başkan	Uye	Uye	Uye	Uye	Uye	Uye
H.Z.Kalkanlı	M.Akdik	R.E.Koryak	M.Doganay	H.Ardiç	B.Topnak	
<i>H.Z.Kalkanlı</i>	<i>M.Akdik</i>	<i>R.E.Koryak</i>	<i>M.Doganay</i>	<i>H.Ardiç</i>	<i>B.Topnak</i>	
Bakanlık yüksek makamına						

"Nizami" adlı eserin bastırılması hakkında heyetimizce verilen kararı onaylarına sona erim,

Talim ve Terbiye Dairesi

Başkanı

Uygundur
10 - V - 1949

M. Eş. Başkanı

T.Bayrak

KURBAN

Ş.K. V.A. 3/5/949


Dosya sayısı 46 / 1247

Aşağına ayndır
— — — 194

Tek veya son sahife

Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin 1949-cu ilə aid sənədi.
Bu sənəddə müəyyən ixtisarların aparılması şərti ilə (yəni ruslar
əleyhinə Nizaminin fikirlərinin çıxarılması) kitabın nəşrinin
mümkünlüyü qeyd edilib. M.Ə.Rəsulzadə isə bu sənədlə razılaşmayıb

nizami



Mehmet Emin RESULZADE



TÜRK DÜNYASI ARAŞTIRMALARı VAKFI

M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami"
kitabının 1991-ci ildə Türkiyədə təkrar nəşri

